



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında”
2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

FRANSIZ ƏDƏBİYYATI ANTOLOGİYASI

Fransız ədəbiyyatı antologiyası

Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 440 sah.

ISBN 978-9952-32-126-5

Ön sözün müəllifi:

CƏLAL BƏYDİLİ (MƏMMƏDOV)

Redaktor:

ƏSƏD NƏSİRLİ

Korrektor:

ELSEVƏR MURADOV



Metn: Bakı Slavyan Universitetinin
nəşriyyatı

© "Şərq-Qərb" Nəşriyyat Evi, 2013

www.eastwest.az

www.fb.com/eastwest.az

ÖN SÖZ

Fransız ədəbiyyatı dünyanın ən zəngin nümunələrindəndir. Bütün ədəbiyyatlar içərisində Avropa və ümumən dünya xalqlarının ədəbi-bədii düşüncəsinə hamisindən çox təsir göstərən də fransız söz sənətidir. Bəşər bədii fikir tarixinə bu ədəbiyyat neçəneçə dünya şöhrətli yazıçı və şair, o cümlədən P.Kornel, J.Rasin, P.Ronsar, J.-B.Molyer (XVI-XVII əsrlər), F.Volter, D.Didro, J.-J.Russo, P.-J.Beranje, P.Bomarşə (XVIII əsr), O.de Balzak, V.Hüqo, D.Defo, J.Vern (XIX əsr), A.Ekzüperi, P.Elüar, J.Simenon, A.Kamü, J-P.Sartr, F.Saqan (XX əsr) və başqa simalar bəxş etmişdir.

Hələ 1600-cü illərdə klassisizm deyilən fransız mədəni cərəyanı bütün Avropa ədəbiyyatında dərin izlər qoymuşdu. 1700-cü illərin fransız yazıçı və şairləri Avropa ədəbiyyatını davamlı olaraq öz təsirləri altında saxlamışdır. XIX əsr boyunca fransız realizmi və simvolizmi bir çox dillərdə yazış-yaradan sənətkarların ədəbi görüşlərinin təşəkkülünə töhfələr vermişdir. XX əsrə isə sürrealizm və ekzistensializm Fransanın sərhədlərini çox-çox aşaraq digər yazıçı, şair və mütəfəkkirlərin yaradıcılığına ciddi şəkildə təsir göstərmişdir.

Fransız yazıçı və şairlərindən bir çoxu forma, dil, tərz və ənənəyə xüsusi əhəmiyyət verib, başqa dillərdə yazış-yaradan sənətkarlardan daha artıq dərəcədə norma və qəliblərə bağlı idilər. Fransızlara antipoetik xalq kimi incə hisslerin yabançı və anlaşılmaz olması vaxtilə söylənmiş qənaətin son dərəcə yanlış və ənənəvi olduğunu fransız ədəbiyyatının bütün tarixi sübuta yetirir.

Avropanın ən köklü ədəbiyyatlarından olan fransız söz sənəti öz inkişafı boyu daim cəmiyyətə və tarixi proseslərə dərin bağlılığı ilə seçilmiştir. Fransız yazıçılarından bir çoxu həm də tarixçi (Volter, Mişle, Renan) və siyasi mütəfəkkir (Monteskyö, Russo,

Tokvill) olmuşlar. Fransız ədəbiyyatı Dekartdan və Paskaldan başlamış üzü bu yana Sartr və Kamüyə qədər həmçinin fəlsəfəyə son dərəcə yaxınlığı ilə seçilmiştir. Bu ədəbiyyatı Avropanın başqa ədəbiyyatlarından fərqləndirən başqa bir cəhət isə onun incəsənətin digər sahələrinə çox dərindən və aşkar biçimdə qarşılıqlı nüfuz edə bilmək gücüdür.

* * *

Qədim fransız dilinin ilk abidəsi Böyük Karlı imperiyani öz oğulları arasında bölüşdürməsi haqda Verden razılaşması üçün 842-ci ildə hazırlanmış “Strasburq andları”dır. IX-X əsrlərə aid ilk mənzum ədəbi abidələr isə latin mənbələrinə söykənir.

VIII-XIV əsrlərin fransız ədəbiyyatı folklor nümunələri – əmək, toy və s. nəğmələr, əfsanələr, nağıllar şəklində və XI-XIII əsrlərin ədəbi abidələrindən jestlər, kurtuaz ədəbiyyatı, trubadurlar, truverlər və vaqantların lirikası, eləcə də misteriyalar kimi şəhər ədəbiyyatı nümunələrində mühafizə olunmuşdur. Həmin dövrlərin epik poeziya nümunələri sırasında mühüm yer tutan poemalarda döyüşçülərin qəhrəmanlıqlarından bəhs edilirdi. Jestlər də VIII-X əsrlərin əvvəlinde baş verən hadisələrdən danışan bu poemalar silsiləsindən ibarət idi. Bu dövrün ilk belə epik tarixi poemaları içərisində ən geniş yayılanı Böyük Karlı müharibələrini anlatan “Roland nəğmələri”dir.

İlk fransız eposu, əsasən, jonqlıqlar arasında qorunub qalmış və yazıya alınmışdır. Bu peşəkar şairlər feodal saraylarında tanınmış trubadurların əssərlərini də yayırıldılar. Trubadurlar əssərlərini Fransanın cənubunda “provansal” (əyalət) deyilən xalq dilində qoşurdular. Məhebbət mövzulu bir çox belə şərqi Fransanın şimalına truver adlanan şairlər tərəfindən getirilmişdi.

Trubadurların lirikasının qaynağını, ilk növbədə, Ovidinin poeziyası və “Nəğmələr nəğməsi” təşkil etmişdir. Fransanın güneyindəki bu təcrübəni artıq XII əsrin ortalarına doğru Fransanın şimalındaki truverlər əzx edirlər. Poeziyaya qafiyə də truver lirikası ilə gəlir, yeni ədəbi formalar meydana çıxır. Trubadurların və truverlərin poeziyası kurtuaz mədəniyyəti ilə bağlı olmuşdur.

XII əsrədə meydana gələn və hadisələrin gerçek təsvirini verməyə çalışın mənzum hekayətlərdə kelt mifoloji motivləri özünü

göstərir. Bu dövrün ədəbiyyatının başlıca yeniliyi romandır. “İskəndərin romanı”, “Fiv haqqında roman”, “Troya haqqında roman” kimi ilk belə əsərlər antik materiallar əsasında işlənirdi.

Artur əfsanələrinə söykənən “Breton silsiləsi” ilə yanaşı, Tristən və İzolda haqda romanlar daha geniş yayılır. Tristan artıq Tom və Berulun eyniadlı romanlarının qəhrəmanına çevrilir.

Bu dövrlərin ən çox oxunan romanı “Gül romanı” idi. Onu ayrı-ayrı müəlliflər, o cümlədən də ilk qisimlərini Giyom de Lorris qələmə almışdı.

XII əsrin sonlarında şəhər ədəbiyyatının inkişafı ilə bağlı, epos və cəngavər romanlarına parodiya kimi “renardiya” qolu meydana çıxır.

Fransız ədəbiyyatı tarixində XII əsrin ortaları – XV əsrin başlanğıcı fransızca yaradılan sırf yazılı ədəbiyyatın ən qədim formalarının mövcudluğu ilə müəyyənləşir. XIII əsrin ortalarından etibarən poeziya musiqidən birdəfəlik ayrılır. Bütün bunlar Giyom de Maşonun yaradıcılığında təcəssümünü tapır. “Maşonun məktəbi”ni alleqorizmə meyil fərqləndirir. Maşonun ardınca isə Estaş Deşan, Jan Fruassar, Alen Şartye... gəlir.

Fransız nəşri tarixində XIII əsrin ilk on ili dönüş mərhələsidir. Bu dövrdə nəinki latincadan tərcümələrin sayı çoxalır, eyni zamanda orijinal əsərlər (IV səlib yürüşünün xronikası), habelə ilk fransız prozaik romanları meydana gəlir. Zamanla latin dili də yalnız məxsusi funksiyalar yerinə yetirməklə ədəbi dil kimi fəaliyyətini artıq dayandırır.

XII əsrin dini-mərasimi dramları ana dilində icra olunmağa başlayır. Misteriyaların ən tanınmış müəllifləri sırasında A.Qreban və J.Mişelin adını çəkmək olar.

Orta əsrlər fransız ədəbiyyatının ən tanınmış lirik şairi Fransua Viyondur.

1494-1525-ci illər arasında fransız ordusunun İtaliyanı işgal altında saxlaması italyan ədəbiyyatı və sənəti ilə təması fransız İntibahını daha da süretləndirir. Marqarita Navarralı novellalar toplusu “Heptameron”da Bokcaçonun təsirini gizlətmir. Lakin burada söhbət açıq yamsılamadan da getmir.

İntibah dövründə fransız ədəbiyyatının ən böyük siması məşhur “Qarqantua və Pantaqruel”in müəllifi F.Rabledir. Dövrün digər

görkəmli simaları – Ronsar, Dyü Belle, Monten, Denorj, Berto, Voklen, Frene və b. da İntibah ənənələrini davam etdirirdilər. Onların sırasında XVI-XVII əsrlərin qovuşuğunun protestant mütəfəkkiri və yazıçısı T.A.d'Obinyenin adı xüsusi qeyd olunur.

Fransız mədəniyyəti tarixində ta böyük inqilabadək tam iki əsr davam edən “klassik dövr” erkən mərhələdə barokko və klassik ənənələrinin yanaşı getməsi, XIV Lüdovikin zamanında klassisizmin hökmranlığı, Maarifçilik dövrünün ensiklopediyaçıları və filo-soflarının fəaliyyəti ilə xarakterizə olunur.

XVI əsrin sonlarına doğru artıq fransız ədəbiyyatında faciə teatr sahnələrindən misteriyaları da sıxışdırıb çıxarıır. A. Ardinin barokko teatrının əsas süjet xəttini qədim tarix və mifologiya təşkil edir.

XVII əsr fransız ədəbiyyatında klassisizm dövründür. Fransada klassisizm son dərəcə böyük təsir gücünə malik ədəbi cərəyan olmuşdur. F.Malerbü, P.Kornel, J.Rasin, R.Dekart, F.Laroşfuko, B.Paskal, F.Fenelon, J.Lafonten və b. fransız klassisizminin görkəmli nümayəndələridir. Onlardan yalnız Dekartın fəlsəfəsi və Kornelin dramaturgiyası yeni estetikanın müjdəsini vermişdir.

Klassisist teatr İntibah ənənələrindən çıxış edirdi. Bu cərəyanın ən dərin təsir gücünə malik estetik manifikasi N.Bualonun “Poeziya sənəti” əsəri oldu. Klassisizmin əsasları, həmçinin F.d'Obinyakin, J.B.Molyerin, J.Rasinin əsərlərində eksini tapmışdır. Klassisist faciənin çıçəklənməsi J.Rasinin yaradıcılığı ilə bağlıdır. Klassik komediyani isə J.B.Molyer yaradır. Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janının banisi olan sənətkar klassisist idealla uyuşmayan, üstəlik Kornelin və Rasinin əsərlərindən tam fərqlənən yeni tipli pyeslər meydana gətirmişdir.

1660-ci illərdə böyük qəhrəmanlıq romanlarından novellaya doğru dönüş baş verir. Bu dövrdə əxlaqi əsərlər meydana gəlməyə başlayır. Laroşfukonun ve Labrüyerin yaradıcılığı buna bir örnəkdir. Lafonten təmsilə yeni həyat verir. Dırçəliş dövrü ədəbiyyatının süjet və motivlərində yararlanan Lafontenin yaradıcılığı XVII əsr klassisizmində xüsusi hadisədir.

Lakin klassisizm yaradıcılarından sonra faciə, komediya və poema janrlarında durğunluq özünü göstərməyə başlayır. Russonun “Yeni Eloiza”sınadək ən çox oxunan əsər Fenelonun “Telemakın sərgüzəştləri” olur.

1630-cu illərdə fransızca ilk dövri nəşrlər işıq üzü görməyə başlayır.

1690-cı illərdə roman artıq yeni estetikanın – rokokonun təsirini hiss etməyə başlayır. A.Prevo, P.Marivo və başqalarının yaradıcılığı bu dövrə təsadüf edir. Marivonun romanları fransız ədəbiyyatının ilk realist romanları sırasındadır. Rokoko ilə həmçinin A.Hamiltonun yaradıcılığı bağlıdır. Rokoko poetikası maarifçilik prozasına (Monteskyönün, Volterin povestləri), sentimental romana (Didronun “Rahibə”si) da təsirsiz ötüşməmişdir.

XVII əsrədə fransız teatrı (dramaturgiyada Molyer) ənənələrini Renyar, Dankur, Lesaj davam etdirirlər. Əsrin ən dəyərli əsəri dövrün Monteskyö, Volter, Dalamber, Helvetsi, Holbax, Buffon və Russo kimi maarifçilərinin iştirakı ilə meydana gələn 35 cildlik “Ensiklopediya” (1751-1772) hesab olunur. Monteskyö, Volter, Didro, Russo həmin dövrün fəlsəfi romanının ən gözəl örnəklərini verirlər. Bu əsrin ilk görkəmli siyasi mütəfəkkiri Ş.L.Montesk-yödür. Onun epistolyar fəlsəfi romanı, ideal dövlət quruculuğu axtarışlarına həsr olunan traktati, eləcə də Volterin fəlsəfi məzmunlu “Kandid, yaxud optimizm”i fransız ədəbiyyatının dəyərli nümunələridir.

“Ramonun qardaşı oğlu”nın müəllifi Didro isə dramatik sənətin yeni konsepsiyasını yaradır. Dram sənəti o dövrdə Seden, Mersye və de Bomarşenin yaradıcılığında öz inkişafını davam etdirir. Volter dramaturgiyada klassisizmdən faydalanan (“Edip”, 1718). “Dalamberə məktublar”ında müasir teatrla bağlı görüşləri Russo-nun maarifçilərlə birləşməsinə səbəb olur. 1760-cı illərdə russo-çuluq fransız romanında çevriliş yaradır, 1778-1789-cu illərdə isə Russo ədəbi məktəbi (N.Leonar, S.Mersye...) formalaşır. Əsrin ən tanınmış russoçuları – “Pol və Virginiyə” müəllifi (1788) J.Bernarden de Sent-Pyer, bir də A.P.Şenye olur. Məhz Russodan sonra alman poeziyasında milli özünüdərk əksini tapır.

İctimai fikrin təşəkkül tapıldığı XVIII əsrədə dövri mətbuat sürtələ inkişaf edir.

XVIII-XIX əsrin hüdudlarında isə Avropa mədəniyyətində görünməmiş dəyişikliklər baş verir. Təcəssümünü romantizmdə tapan mədəni relyativizm ideologiyası formalaşır. Romantiklər folklorla, xalq mədəniyyətinə üz tuturlar...

Digər mühüm hadisə olan “əsrin övladı” obrazını isə “Rene” (1802) əsərində ilk dəfə F.R. de Şatobrian yaradır.

Stendal polemik oçerklərinin toplandığı “Rasin və Şekspir” (1823-1825) kitabında klassisizmin təqlidinə qarşı çıxır, “romantik” prinsiplərin müdafiəsinə qalxır. Klassisizm ənənəsinin isə nüfuzu yalnız 1820-ci ilin sonlarına doğru sarsılır. Fransız romantizmi yalnız bu zamandan ümummilli hadisə ola bilir və yalnız bundan sonra – 30-cu illərdə yüksək romantizmin şədəvrləri meydana gəlir. A. de Lamartin, A. de Vinyi və V. Hüqonun yaradıcılığının tədrici inkişafı fransız romantizminin bu yeni – bərpa (1814-1830) dövrü ilə bağlıdır. Lamartinin və Vinyinin poetik əsərlərində romantik könüllərin tarixçəsi danışılır.

Fransız tarixi romanı 1820-ci illərin başlanğıcında V. Skottun təsiri ilə təşəkkül tapır. Lakin tarixi zövqünü Skottdan alan fransızlar tarixiliyə münasibətdə ingilis romançılarından fərqli davranışırlar. Balzak və Merime az bilinən tarixi hadisələri əsərlərinin süjet xətti üçün əsas götürürler, Hüqo isə tarixi hadisələrdən yalnız dövrün koloritini yaratmaq üçün faydalanan (“Paris Notr-Dam kilsəsi”). 1820-ci illərin sonunda isə tarixi romana maraq ümumən azalır; ona yalnız sonralar A. Dumanın “Üç müşketyor”unda (1844), “İyirmi il sonra”nda (1845) və s. qayıdır. Mövzu dairəsi məhdud olan bu romanlarda isə yetkin səciyyələr yoxdur. Onları intriqalar, kəskin mükalimə, təsvirdə və xarakteristikalarda yiğcamlıq və s. maraqlı, əyləncəli etmişdir.

1829-cu ildə J. Janenin romanının nəşri ilə fransız romantizminin qısa “qeyzli” dövrü başlayır. Dumanın və Hüqonun bir çox əsərləri, O. de Balzakin, J. Sandin, P. Merimenin povest və hekayələri, Stendalin xronikaları bu və ya başqa dərəcədə “qeyzli” ədəbiyyatla bağlanır. “Qeyzli romantiklər”ə bəzən J. de Nervalı da aid edirlər. Novella ustası kimi tanınan P. Merimenin romantizmi isə özünə ironiya və mistifikasiyaya meyli ilə seçilir.

Romantizmin böyük nümayəndəsi, yalnız fransız ədəbiyyatının deyil, ümumən dünya bədii fikir tarixinin ən görkəmli simalarından olan Viktor Hüqonun əsərlərində – şeir və dramlarında, romanlarında humanist ideallar parlaq əksini tapır. Onun yer üzünün xalqları üçün qiymətli əsərlərindən “Səfillər”i fransız ədəbiyyatının ən yaxşı romanı sayılır.

Macəra ədəbiyyatını E.Syünün və bir qədər sonra J.Vernin qələmindən çıxan əsərlər formalaşdırır. Dünya ədəbiyyatı tarixində J.Vern elmi-fantastik romanın yaradıcısı və bu janrin ən görkəmli nümayəndəsi hesab olunur. Onun əsərləri məlumatlarla zəngindir, macəra üslubunda yazılmışdır və dövrün romantik tərzinə uyğun gərgin dramatik süjetə malikdir.

XIX əsrin I yarısında fransız romanı dramın güclü təsirini öz üzərində hiss edir. 1830-cu illərdə roman kompozisiyasının iki – dramatik və xronikal tipləri hakim idi. Balzak diqqətini birincinin üzərində cəmləyir. Dövrün filosofu olan Balzakın yaratdığı romanlar bir növ sosiologiyadır. Dünyada romanın taleyini Balzak müəyyən edir və artıq bundan sonra romanın görə biləcəyi bir iş qalmır. Onun “Bəşəri komediya”sı sənətin yaratdığı bir dünyadır. “Bəşəri komediya”ya (1829-1848) “Ön söz”ündə Balzak cəmiyyəti tarixən təşəkkül tapmış mürekkeb orqanizm kimi təsvir edir. Yaziçi, eyni zamanda tarixçi, insan xarakteri və ehtiraslarının analitiki, ən müxtəlif zümrələrin əxlaqının bilicisi olmalıdır. Stendalın əsərinə rəyində o, incəsənətdə psixoloji təhlilin gərəkliliyini söyləyir ki, bu qənaətlər də ədəbiyyatda başlangıcıni Balzak və Stendal prozasından götürən “realizmin” manifesti kimi qəbul olunmuşdur.

1852-ci ildə T.Qotyenin işıq üzü görən toplusu “Parnas” ədəbi qrupunun yolunu açır. Qrupun üzvlərindən Ş.Lekont de Lil qədim tarixi xəyalında canlandırıb “əski mədəniyyətlərin səsini duymağ” çalışır, parnasçıların ideal obrazını yaradırı. 1880-ci illərin sonlarına doğru “Parnas”ın estetikası əhəmiyyətli ölçüdə köhnəlir və yerini yeni cərəyanlara verir.

Fransız ədəbiyyatında naturalizmin doğuluşu Qonkur qardaşları və E.Zolyanın ədəbi-tənqidi fealiyyəti ilə bağlıdır. 1880-ci illərin əvvəlində naturalizm Floberdən sonrakı nəslə mənsub gənc yazıçıların, habelə Zolyanın ətrafında birləşən A.Dodenin, G.de Mopasanın və başqalarının əsas yaradıcılıq prinsipine çevirilir.

P.Verlenin şeirlərini və A.Rembonun məcmuəsini isə simvolistlər özlərinin manifesti elan edirlər. Onlar hər ikisi Bodlerin təsiri altında olmuşdu. Verlen şeirlərinə jarqon, məhəlli söz və folklor arxaizmləri daxil edirdi. Simvolizmin mütəşəkkil cərəyan kimi tarixi 1880-ci illərdən başlanır. Həmin illərin sonunda yüksəliş çağını yaşayan bu axın 1891-ci ildən artıq dəbdə olur.

Özünü dünyagörüşü kimi əvvəlcə lirkada göstərən simvolizm tez bir vaxtda dramaturgiyaya da nüfuz edir. Simvolizm ənənələri modernist cərəyanı şairlərinin axtarışlarına da təsir göstərir. P.Valeri və P.Klodelin yaradıcılığı bunun parlaq nümunəsidir.

Bütövlükdə isə aydın görünür ki, fransız ədəbiyyatı artıq XIX əsrдe dünya ədəbi hərəkatına öncüllük edə bilmir.

Fransız yazıçılarının XX əsrin əvvəllərindəki axtarışları əsasən, “əsrin sonu” ilə gələn böhran əhvali-ruhiyyəsində olur. Əsrin ilk onilliklərində J.Mariten, Q.Marsel, J.Bernanos, F.Moriak kimi mütefəkkir və yazıçıların fəaliyyəti genişlənir. A.Frans klerikal-millətçi dünyagörüşünə qarşı çıxır. J.Jirodu, A. de Monterlan, J.Anuy və J.Koktonun pyesləri 1920-1930-cu illərdə avanqard repertuarın əsasını təşkil edir. Apollinerin dramaturgiyası və poeziyası surrealistlər qrupunun yaradıcılığına həllədici təsir göstərir.

1924-cü ildə yeni hərəkatın qurucusu və lideri A.Bretonun “Surrealizmin manifesti” işq üzü görür. Romanları ekzistensial dünyagörüşünə yaxın olan A.Malro Bretonun dəstəsinin fəal üzvü idi. Dadaistlər və surrealistlərlə bir yaradıcılıq fəaliyyətinə başlamış L.Araqon isə müəyyən vaxtdan sonra surrealizmdən uzaqlaşır.

Birinci Dünya müharibəsinin başlanması ilə müharibə əleyhinə yazılan əsərlərin əsas mövzusunu mədəniyyətlərin və sivilizasiyaların fəci toqquşması təşkil edir. Bu motivlər J.Düamelin, R.Dorjellesin, R.Rollanın əsərlərində, habelə “Klarṭe” birliliyinin üzvü olan A.Barbüsun, R.Lefevrin, P.Vayyan-Kutüryenin, J.Blokun və başqalarının yaradıcılığında səslənir.

M.Prustun, üzərində 1907-ci ildən işlədiyi 7 romandan ibarət “İtirilmiş zaman sorağında” silsiləsinin son cildi 1927-ci ildə işq üzü görür. XX əsrin böyük romançısının estetik-fəlsəfi görüşlərindən fransız mədəniyyəti indi də bəhrələnir.

1930-cu illərin sonu – 1940-cı illərin əvvəlində J.-P.Sartrın, A.Kamünün ekzistensializmin doğuluşunu xəbər verən ilk əsərləri meydana gəlir. Ekzistensialist romanın hər iki böyük nümayəndəsinin fəlsəfi düşüncələri qələmə aldıqları romanlarında da əksini tapmışdır.

İkinci Dünya müharibəsi zamanı Fransanın faşistlər tərəfindən işgalı antifaşist Müqavimət Hərəkatı ədəbiyyatının yaranmasına gətirib çıxarır. 1942-ci ilin sentyabrında yazıçı J.Dekurun Milli

cəbhə manifesti meydana çıxır. Hərbi təyyarəçi A. de Sent-Ekzü-perinin yaradıcılığı müqavimet hərəkatı ilə bağlı olmuşdur.

1944-cü ilin 25 avqustunda Parisin azad olunması ilə Fransanın mədəni həyatı tədricən dirçəlməyə başlayır. Lakin 1940-cı illerin sonunda müharibədən sonra bağlanan ümidi ləpuşa çıxır. Əsrin 50-60-cı illərində isə fransız ədəbiyyatında artıq bir sırə modernist cərəyanlar, xüsusən ekzistensializm, antiroman (realist roman ənə-nələrini inkar edən “yeni roman”) və absurd dramı yayılır. Absurdizmin manifesti E.İoneskonun və S.Bekkettin əsərləri hesab olunur. J.Jenenin pyeslərindəki absurd dünyada qiyam heç nəyi dəyişmir.

Dövrün ədəbi salnaməsində A.Truayanın əsərləri, M.Drūonun silsilə tarixi romanları ilə yanaşı, F.Saqanın məhəbbət mövzulu yaradıcılığı xüsusi yer tutur. Ənənəvi romanla yanaşı, bu illərdə avtobioqrafiya janrı da populyarlıq qazanır (F.Moriak, J.Qrin, A.Malro...).

60-cı illərin fransız ədəbiyyatında lirika müasir texnogen sivilizasiyada insanın yerini müəyyən etməyə çalışan fəlsəfi axınla birləşir. Bu illər fransız poeziyasına “yeni realizm” qədəm qoyur. “Yeni roman” isə 1970-ci ildən sonra yerini ənənəvi romana verir. L.Araqonun, M.Yussenarın, A.Şamsonun, B.Klavelin... əsərləri ilə tarixi romana qayıdır.

1970-1980-ci illərin fransız poeziyası mənzərəni fəlsəfi düşün-cənin mərkəzinə çevirməsi və daha sonra “antisurrealist” qiyamı ilə səciyyələnir. 1990-cı illərin prozasında XX əsr fransız ədəbiyyatının ən müxtəlif ənənələri birləşir. Müasir dövrün çox az tanınan yazıçılarının yaradıcılığı isə fransız mətbuatında “depressionizm” deyə təqdim edilir...

Cəlal Bəydili (Məmmədov)

JAN BATİST MOLYER
(1622–1673)

SKAPENİN KƏLƏYİ

Üçpərdəli komediya

İştirak edirlər:

Arqant

Jeront

Oktav – Arqantın oğlu, Qiasintaya vurulub

Leandr – Jerontun oğlu, Zerbinettaya vurulub

Zerbinetta – qaraçı hesab olunur, amma əslində,
Arqantın qızıdır və Leandra vurulub

Qiasinta – Jerontun qızı, Oktava vurulub

Skapen – Leandrın nökəri, kələkbaz

Silvestr – Oktavanın nökəri

Nerina – Qiasintanın dayəsi

Karl – kələkbaz

İki nəfər yüksəleyən

Əhvalat Neapolda baş verir.

BİRİNCİ PƏRDƏ

BİRİNCİ GƏLİŞ

Oktav, Silvestr.

Oktav. Aşıq üçün bundan pis xəbər ola bilməz! Mən bilmirəm ki, nə edim?! Silvestr, yəni sən özün körpüdə eşitdin ki, atam qayıdır?

Silvestr. Bəli.

Oktav. Bu gün səhər gəlir?

Silvestr. Hə, səhər gəlir.

Oktav. Özü də istəyir ki, məni evləndirsin?

Silvestr. Bəli.

Oktav. Cənab Jerontun qızına?

Silvestr. Hə, cənab Jerontun...

Oktav. Buna görə də onun qızını Tarentdən çağırıblar?

Silvestr. Bəli...

Oktav. Bütiin bunların da hamısını mənim əmimdən eşitmisən.

Silvestr. Hə də, əminizdən...

Oktav. Ona da atam özü məktub yazıb?

Silvestr. Hə də, məktub...

Oktav. Deyirsən ki, əmim də bizim bütün işlərimizdən xəbərdardır, hə?

Silvestr. Xəbərdardır da...

Oktav. Ay səni, bir əməlli-başlı danış görüm də! Hər kəlməni səndən kəlbətinlə dərtib çıxarırsan, nə olub?

Silvestr. Day nə deyim e mən? Özünüz hər şeyi bilirsiniz də... Necə deyirsinizsə, elədir...

Oktav. Bir məsləhət ver də mənə, de görüm, belə çətin məqamda neyləyək?

Silvestr. Allah haqqı, mən sizdən betə özümü itirmişəm!.. Mənim özümə məsləhət verən lazımdır!

Oktav. Lənət şeytana! Atamın bu gəlişi məni tamam öldürdü!

Silvestr. Məni də!

Oktav. Atam xəbər tutan kimi axırımıza çıxacaq, dərimizə saman təpəcək!

Silvestr. Əh, təkcə elə saman olsayıdı, nə varıldı ki! Qorxuram sizin o yelbeyin işləriniz mənə baha başa gəlsin! Odur, görürəm necə qara buludlar alır başımın üstünü, oradan da belimə çomaqlar yağırlı..

Oktav. Aman Allah! İndi mən nə edim?

Silvestr. Bax bu barədə gərək əvvəlcədən fikirləşəydin!

Oktav. Eh, sən də bir tərefdən beynimi aparma! Mənə dərs deməyə vaxt tapıb...

Silvestr. Cənab, siz o yelbeyin işlərinizlə axırıma çıxacaqsız...

Oktav. Mən nə edim, hə? Nə qərara gəlim? Necə eləyim ki, bədbəxtlik baş verməsin?

İKİNCİ GƏLİŞ

Onlar, eləcə də Skapen.

Skapen. Cənab Oktav, nə olub belə? Nə baş verib? Nədir? Deyəsən, özünüüzü lap itirmisiniz! Nə bədbəxtlik üz verib?

Oktav. Eh, Skapen, mənim əzizim, batmışam! Bilmirəm ki, nə edim? Dünyanın ən bədbəxt adamıyam mən!..

Skapen. Niyə axı?

Oktav. Sən, bəyəm, heç nə bilmirsən?

Skapen. Yox.

Oktav. Atamlı cənab Jeront bura, Neapola gəlirlər, məni evləndirmək isteyirlər.

Skapen. Yaxşı da, burada nə pis iş var ki?

Oktav. Eh, sən axı bilmirsən ki, mən niyə belə nigarana!

Skapen. Bilmirəm, sizdən asılıdır da, deyin, bilim. Mən ürəyi yumşaq adamam, sizin kimi cavnlara niyə kömək eləməyim ki?

Oktav. Ah, Skapen, əyər sən bir şey fikirləşib tapsaydın, məni bu bədbəxtlikdən qurtarmaq üçün bir yol göstərsəydin, bütün ömrüm boyu sənə minnətdar olardım!..

S k a p e n . Düziinü deyim sizə ki, əgər bir işə girişdim ha, mənim üçün mümkün olmayan şey yoxdur. Görünür, Allah-taala bir vergidir də, verib mənə, elə şeylər fikirləşib tapıram, elə bicliklər ağlıma gəlir ki, gəl görəsən! Deyirlər ki, lotusan... Qoy desinlər də, dərrakələri bu qədərdir! Bax, özümü tərifləmək olmasın, amma mənim kimi iş bacaran, kələk quran hələ anasından olmayıb! Belə işlərdə kimdir məndən məşhuru? Heç kim! Amma di gəl ki, indi adamın xidmətinə qiymət verən yoxdur! Allaha and olsun, bir dəfə başıma bir əhvalat gəldi, ondan sonra day belə işlərə girişmərəm...

O k t a v . Əhvalat? Nə əhvalat, Skapen?

S k a p e n . Bir dəfə iş belə gətirdi ki, məhkəməylə düz gəlmədim.

O k t a v . Məhkəməylə?

S k a p e n . Hə. Bir balaca çəkişməmiz oldu.

O k t a v . Sənin məhkəməylə çəkişmən oldu?

S k a p e n . Hə dəl.. Mənimlə yaxşı rəftar eləmədi, mən də dünyanın belə ədalətsizliyinə hirsəndim, dedim, bir də belə işlərə qarışmayacağam. Nə isə!.. Yaxşısı budur ki, siz öz əhvalatınızı danışın görüm.

O k t a v . Sən bilirsən də, Skapen, Jeront mənim atamlı bir yerdə düz iki aydır ki, alış-veriş işlərindən ötrü səfərə çıxıblar.

S k a p e n . Bilirəm.

O k t a v . Bizi də Leandrla burada qoydular. Məni Silvestrə, Leandrı da sənə tapşırıldılar.

S k a p e n . Elədir. Mən də öz vəzifəmin öhdəsindən pis gəlməmişəm!..

O k t a v . Bir necə vaxt bundan əvvəl Leandr cavan qaraçı qızına rast gəldi, vuruldu ona.

S k a p e n . Bunu da bilirəm...

O k t a v . Biz onunla çox yaxınıq, necə bir eşqə düşdüyüünü o saat mənə danışdı. Məni həmin qızla tanış eledi, doğrudan da, gözəl qızdır, ancaq Leandrın görünən dərəcədə yox... Leandr bütün günü dəqiqədə bir o qızın gözəlliyyindən, zərifliyindən danışındı, ağlıni-kamalı tərifləyirdi, vəcdə gəlirdi ki, o qız necə söhbət eləyir!.. Söhbətlərini də əvvəldən axıracan mənə danışındı, məcbur eləmək istəyirdi ki, o qızın hazırlıcağına mən də heyran qalıb! Mənə o qədər tənə

eləyirdi ki, guya, danışqlarına diqqətlə qulaq asmırıam, söyürdü ki,
guya, onun o incə hissərinə biganəyəm...

S k a p e n . Hələ ki başa düşə bilmirəm, bütün bunlarla məni ha
tərəfə sürükleyirsiniz?

O k t a v . Bir dəfə Leandr sevgilisinin qaldığı yerə gedirdi, mən də
onu ötürürdüm. Bir də gördük ki, o çölli-biyabandakı balaca evlərin
birindən inilti gəlir, bərkdən ağlayırlar... Soruşuruq ki, nə olub belə?
Hansısa bir arvad ah çəkib dedi ki, orada bir müsibət baş verib, gəl
görəsən! Düzdür, o müsibət yad adamların başına gəlib, ancaq sinədə
ki ürək oldu, adama təsir edəcək!

S k a p e n . Axi, bütün bunları nəyə görə deyirsiniz?

O k t a v . Maraq məni bürüdü... Leandrı yola götiirdim ki, gedək
görək, orada nə olub elə? Girib içəri görürtük ki, bir qarı can üstün-
dədir, yanında qulluqçu ağlayıb özünü öldürür, elə oradaca bir cavan
qız da dayanıb, ondakı o gözəllik dünyada heç kimdə ola bilməz!

S k a p e n . Ahal..

O k t a v . Onun yerinə başqası olsaydı, eybəcər görünərdi: əynin-
də cir-cindir pal-paltardı, başına bir sarı leçək örtüb ki, altından saçları
çırıb çıynınə tökülr. Ancaq qarının yanında dayanıb ağlayan o qız o
əyin-başla da elə gözəl idi, adam gözünü çəkə bilmirdi ondan!

S k a p e n . Bax indi hər şeyi başa düşürəm!

O k t a v . Eh, Skapen, əgər sən də o vaxt onu eləcə görseydin, indi
heyrət içindəydin!

S k a p e n . Əlbəttə, mən buna şübhə eləmirəm. Heç görməsəm də,
indi bilirəm ki, onun xətti-xalı, gül camalı başqa şeydir!..

O k t a v . Onun o göz yaşları da adı göz yaşları deyildi! Görürsən
ki, qızların gözləri qızarır, hıqqıldayırlar, elə deyildi! Ağlamağı da özü
kimi incə idi!.. Onun o kədərində bir həzinlikvardı ki!..

S k a p e n . Hə, görürəm, hamısını yaxşıca görürəm!..

O k t a v . Mənim yerimdə kim olsaydı, ağlayardı!.. Görəydin bir
qarını necə qucaqlayırdı, “ana” deyib necə əzizləyirdi! Eh, onun o cür
məsumluğunu kimə təsir eləməzdii?!

S k a p e n . Hə, doğrudan da, çox təsirlidir. Görürəm ki, onun o
məsumluğuna yaman vurulmusunuz!

O k t a v . Eh, Skapen, adam vəhşi də olsaydı, o qızı vurulardı!

S k a p e n . Əlbəttə! Buna nə söz ola bilər?!

O k t a v . Mən nə sözlər tapırdımsa, deyirdim ki, o gözəl qızın dərdi bir az azalsın. Sonra oradan çıxdıq. Leandrda soruşdum ki, gördüyüümüz o qız, necə, xoşuna gəldi? Çox soyuq cavab verdi ki, pis deyil... Onun eləcə soyuqluğu mənə pis təsir elədi, ürəyimi açmadım, demədim ki, qızın o gözəlliyi məni dəli eləyib!

S i l v e s t r (Oktava). Bir az qısa eləmək olmaz, cənab, yoxsa ki, sabaha qədər bu söhbəti qurtarmayacaq! İcazə verin, mən iki kəlməylə qalanını danışım. (*Skapenə*) O vaxtdan da cənab Oktav bir könüldən min könlük aşiq olub! Qızın dərdini azaltmaq istəyir, amma öz həyatı da əzab-əziyyətə dönbür. Cənab Oktav tez-tez onlara baş çəkmək istəyərdi, amma o qulluqçu ki var, qoymurdu. Arvad ölündən sonra evdə qulluqçu böyüklük eləyirdi. Cənab Oktav da, az qalmışdı dəli olsun, and verirdi, yalvarırı, amma bir şey çıxmırıldı. Qulluqçu deyirdi ki, həmin qızın valideynləri, guya, əsilzadə adamlardır, düzgün, kasıbdır, yalqızdır, amma cənab Oktavın evlənmək fikri yoxdursa, özünə nahaq əziyyət verməsin. Bundan sonra cənab Oktavın ehtirası lap cuşa gəldi. O qədər fikirləşirdi ki, az qalırdı beyni çatlaşın!.. Çox götür-qoy elədi, o tərəfini fikirləşdi, bu tərəfini fikirləşdi, axırda da qərar qəbul elədi! Əlqərəz, cənab Oktav indi üç gündür ki, evlidir!

S k a p e n . Başa düşürəm...

S i l v e s t r . Bunun üstünə onu da gəl ki, atası səfərdən qayıdır!.. Əslində, iki aydan sonra gəlməliydi... O tərəfdən də əmisi bu evlənmək əhvalatından xəbər tutub... Bu tərəfdən Oktavi cənab Jerontun ikinci arvadından – deyirlər ki, parentlidir – olan qızına evləndirmək istəyirlər... Bax belədir işlər!..

O k t a v . Hələ onu da üstə gəl ki, arvadım kasıbin biridir. Mənim də ki, ona kömək eləməyə heç cür imkanım yoxdur!

S k a p e n . Vəssalam? Belə boş şeylərdən ötrü, nə olub, ikiniz də özünüzü itirmisiniz? Gör e bir! Ayib deyil sənə, Silvestr? Belə bir xırda işin öhdəsindən gələ bilmirsən? Lap balqabaqsan a!.. O boyda kişisən, başını işə sala bilmirsən, bir şey fikirləşib tapmirsən, bir kələk işləmirsən ki, işləri qaydasına qoyasan. Vay, belə də axmaq adam olar?! Mənim başıma belə iş gəlsəydi, vallah, bizim o qocaları barmağima

dolayardım! Vaxt vardı uşaqdım, bir tıkə boyum vardı, amma elə işlərdən çıxırdım ki, gəl görəsən!..

Silvestr. Boynuma alıram ki, Allah-taala mənə belə bir vergi verməyib. Mən məhkəməylə-zadla höcətə girə bilmərəm.

Oktav. Budur, mənim əziz Qiasintam da gəldi.

ÜÇÜNCÜ GƏLİŞ

Onlar, eləcə də Qiasinta.

Qiasinta. Ah, Oktav! Silvestr Nerinaya düz deyib ki, guya, atan qayıdır, özü də səni evləndirmək istəyir?

Oktav. Elədir, gözəl Qiasinta!.. Bu xəbər mənə elə bir dəhşətli zərbə vurdı ki!.. Bu nedir? Sən ağlayırsan? Nə üçündür bu göz yaşları? Yoxsa, sən məni xəyanətdə günahlandırırsan? Yoxsa, mənim məhəbbətimə əmin deyilsən?

Qiasinta. Yox, Oktav, inanıram ki, sən məni sevirsən, ancaq bilmirəm, həmişə sevəcəksən?

Oktav. Bəyəm elə bir şey ola bilər ki, bütün ömrüm boyu səni sevməyim?

Qiasinta. Deyirlər, guya, siz kişiler qadınlar kimi həmişəlik sevə bilmirsiniz, deyirlər, guya, sizin ən güclü ehtirasınız da o saat alışib-yandığı kimi, tez də söntür.

Oktav. Deməli, mənim ürəyim, başqa kişilərin ürəyi kimi deyil, əziz Qiasinta! Ölənə qədər səni sevəcəyəm, mən buna əminəm!..

Qiasinta. İnanmaq istəyirəm ki, dediklərin kimi də hiss edir-sən... Sənin səmimiliyinə qətiyyən şübhəm yoxdur. Ancaq qorxuram ki, atanın hökmü sənin ürəyindəki o incə hissələri boğsun. Axı sən atandan asılısan, atan da səni başqasıyla evləndirmək istəyir. Hərgah mənim başıma belə bir iş gəlsə, ələrəm...

Oktav. Yox, gözəl Qiasinta, heç bir ata məni belə xəyanətə məcbur eləyə bilməz!.. Mən vətənimdən də ayrıram, hətta həyatım-dan da əl çəkərəm, ancaq səndən ayrılmaram. Hələ heç üzünü də görmədiyim o qızı ki, atam məni evləndirmək istəyir, dəhşətli nifrət eləyirəm! Mən qəddar deyiləm, ancaq qoy bu dəniz daşib o qızı mənə

tərəf gətirən yolları həmisişəlik kəssin!.. Yalvarıram sənə, ağlama, mənim sevimli Qiasintam! Sənin o göz yaşların məni öldürür, qəlbimi puç edir!

Qiasinta. Əger sən belə istəyirsənə, mən də çalışaram ki, daha ağlamayım... O uca göylər mənim bəxtimə nə qismət edirsə etsin, dözərəm.

Oktav. O uca göylər bizi tək qoymaz!

Qiasinta. Sən mənə sadıq olacaqsansa, heç nədən qorxram!..

Oktav. Qorxma, mən heç zaman sənə xəyanət etməyəcəyəm!

Qiasinta. Deməli, mən xoşbəxt olacağam!..

Skapen (*kənarə*). Allaha and olsun, ağıllı qızdır, özü də pis deyil, lap mənim istəyimcədir!

Oktav (*Skapenə işarə edərək*). Bax bu adamı görürsən, istəsə, bize kömək eləyə bilər!

Skapen. And içmişəm ki, bir də heç vaxt belə işlərə baş qoşma-yım, amma siz ikiniz də məndən yaxşıca xahiş eləsəniz, onda, bəlkə...

Oktav. Sənin köməyindən ötrü təkcə xahiş lazımdırsa, bütün varlığımla xahiş edirəm: bizim işimizi öhdənə götür!

Skapen (*Qiasintaya*). Bəs siz heç nə deməyəcəksiniz?

Qiasinta. Mən də sizinçün əziz nə varsa, hamısına and verirəm: bizim məhəbbətimizə kömək edin!..

Skapen. Neyləmək olar, gərək kömək eləyim... Bəşəriyyətin ehtiyacı var belə köməyə... Oldu, çalışaram sizinçün!..

Oktav. Əmin ol ki...

Skapen (*Oktava*). Bəsdirin. (*Qiasintaya*) Siz isə gedin, özü də heç nədən ötrü narahat olmayın.

Qiasinta gedir.

DÖRDÜNCÜ GƏLİŞ

Oktav, Silvestr, Skapen.

S k a p e n (*Oktava*). Siz də möhkəm durun, atanızla görüşməyə hazır olun.

O k t a v. Boynuma alıram ki, bu görüş barədə fikirləşəndə canıma vicvicə düşür, görürəm ki, anadangəlmə ağciyərəm, özümü ələ ala bilməyəcəyəm...

S k a p e n. Yox, özünüzü gərk möhkəm göstərəsiniz, yoxsa atanız görər ki, zəifsiniz, uşaq kimi oynadacaq sizi. Gəlin bir sınaqdan keçirək, görək nə olur?.. Çalışın ki, cəsarətli olasınız, nə dedi sizə, cavabını qətiyyətlə verin.

O k t a v. Nə bacarırramsa, edəcəyəm.

S k a p e n. Sınamaq lazımdır, öyrəşəsiniz gərk. Görək. Görək, bu təzə rolu necə aparacaqsınız. Başlayırıq: cəsarətli olursunuz, başınızı dik tutursunuz, baxışınız da iti olur!

O k t a v. Belə?

S k a p e n. Hə, amma bir az cəsarətli.

O k t a v. Necədir?

S k a p e n. Yaxşı! Elə fərz eləyin ki, mən sizin atanızam, sərt cavablar verin, elə bilin ki, onun özünə verirsınız. “Ay səni, yaramaz, dardan asmaq lazımdır səni, fırıldaqçının biri, şərəfli bir atanın naxələf oğlu, bu qədər zirzibildən sonra hələ bir mənim gözüümə də görünürsən? Mənsiz burada oyun qalmayıb ki, çıxarmayasan, yaramaz! Zəhmətimin, sənə həsr elədiyim əməyimin axırı budur, hə? Deməli, sən mənə belə ehtiram edirsən, belə hörmət göstərisən!?” Hə!.. Nə oldu? “Gör sən necə alçaqsan ki, atanın razılığı olmadan nişanlanmışan, gizlincə evlənmişən! Cavab ver, yaramaz, cavab ver! Görək, nə bəraət gətirəcəksən özünçün?..” Bəs nə lal kimi dayanıb susmusunuz? Hə?

O k t a v. Mənə elə gəldi ki, elə bil, atam özüdür danışan...

S k a p e n. Lap yaxşı da, gərk dayanıb gözüünüzü döymeyəsiniz!

O k t a v. Dayan, qoy bu saat özümü ələ alım, necə lazımdırsa, elə də cavab verəcəyəm.

S k a p e n. Sözümüz sözdür də?

Oktav. Hə!

Silvestr. Atanız gəlir!

Oktav. İlahi, mən batdım!

Gedir.

BEŞİNCİ GƏLİŞ

Silvestr, Skapen.

Skapen. Cənab Oktav, hara gedirsiniz? Dayanın!.. Qaçdı! Bax, ağaçiyerlik buna deyərlər!.. Amma biz gedək qocanı qarşılıayaq.

Silvestr. Mən ona nə deyəcəyəm?

Skapen. Nə lazımdırsa, mən deyəcəyəm. Sən mənim dediklərimi təkrar elə.

ALTINCI GƏLİŞ

Silvestr və Skapen sahnənin dərinindədir, Arqant.

Arqant (*elə bilir ki, təkdir*). Belə də iş olar? Həyasızlığa bir bax!

Skapen (*Silvestrə*). Deyəsən, xəbər tutub. Gör bir kişiye necə təsir edib ki, öz-özüylə danışır!

Arqant (*elə bilir ki, təkdir*). Həyasızlığın dərəcəsinə bax!

Skapen (*Silvestrə*). Qoy qulaq asaq!

Arqant (*elə bilir ki, təkdir*). Maraqlıdır, görək indi mənə bu nikah barədə nə deyəcəklər?!

Skapen (*kənara*). Bir söz tapıb deyərik!

Arqant (*elə bilir ki, təkdir*). Bəlkə, danacaqlar?

Skapen (*kənara*). Yox a-a!.. Niyə?

Arqant (*elə bilir ki, təkdir*). Ya başlayacaqlar özlərini təmizə çıxarmağa?

Skapen (*kənara*). Bax bu ola bilər!

Arqant (*elə bilir ki, təkdir*). Yoxsa, cürbəctür uydurmalarla başımı aldatmaq istəyəcəklər?

Skapen (*kənara*). Hər şey ola bilər...

Arqant (*elə bilir ki, təkdir*). Ancaq bütün o uydurmaların mənası olmayacaq!

Skapen (*kənara*). Baxaq görək də!..

Arqant (*elə bilir ki, təkdir*). Məni aldatmaq olmaz!

Skapen (*kənara*). Nahaq özünüüzü öyürsünüz...

Arqant (*elə bilir ki, təkdir*). Mən o “sevimli” oğlumu lazımlı olan yerdə gizlədə bilərəm!

Skapen (*kənara*). Biz buna yol vermərik!

Arqant (*elə bilir ki, təkdir*). O alçaq Silvestrin də belini əzmək mənə borc olsun!

Silvestr (*Skapenə*). Əlbəttə, məni yaddan çıxarmaz!..

Arqant (*Silvestri görür*). A, sən də buradasan, ey evimizin müdrik məsləhətçisi?! Gənclərin nümunəvi təbiyəcisi!..

Skapen. Cənab! Mən necə də şadam ki, siz, nehayət, qayıtdınız.

Arqant. Salam, Skapen! (*Silvestrə*) Mənim əmrlərimi yaxşı yerinə yetirmisən! Daha buna söz ola bilməz! Mən səfərdə olanda oğlum özünü çox ağıllı aparıb!

Skapen. Səhhətiniz necə, yaxşıdırımı, cənab?

Arqant. Əh, pis deyil!.. (*Silvestrə*) Niyə susmusan, firıldaqcı, niyə dinmirsən?

Skapen. Necə gedib-gəldiniz, razısınızmı?

Arqant. Şükür Allaha! Əl çək məndən, qoy bir onun yaxşıca dərsini verim!

Skapen. Dərs vermək istəyirsiniz?

Arqant. Bəli.

Skapen. Kimin dərsini vermək istəyirsiniz, cənab?

Arqant (*Silvestri göstərir*). Bax, bu firıldaqcının!

Skapen. Axi nəyə görə?

Arqant. Bəs sən eşitməmisən ki, bunlar burada mənsiz nələr eləyiblər?

Skapen. Nəsə dəymışdı qulağıma... Boş şeydir!..

Arqant. Əcəb boş şeydir! Həyasızlıqdır!

Skapen. Söziñüzdə, əlbəttə, həqiqət var, cənab!

Arqant. Bundan böyük ədəbsizlik olmaz!

Skapen. Düz deyirsiniz!

Araqant. Atadan icazəsiz evlənmək!

Skapen. Əlbəttə, yaxşı deyil... Amma məncə, bu işi hay-küysüz xətm eləmək lazımdır.

Araqant. Sənçə, elədir, amma, məncə, elə deyil. Mən bir hay-küy qaldırıım ki, alovu qalxıb göye çatsın! Yoxsa, deyəcəksən ki, mənim heç hirslənməyim də bir səbəb yoxdur?

Skapen. Nə danışırsınız, cənab? Mən bu işdən xəbər tutan kimi, o saat sizin tərəfinizi saxladım, elə hirsləndim ki, hətta oğlunuza da açıqlandıım. Özünüz soruşun görün, ona nələr dedim?! Adam gərək sizin kimi ataya ehtiram bəsləsin, sizin ayağınızın izini öpsün! Elə sözlər dedim ona ki, heç siz elə sözlər deməzdiniz. Eh, nə deyim e!.. Amma indi bir az ağlım başına gəlib, baxıb görürəm ki, əslində, o, çox da təqsirkar deyil.

Araqant. Bu nə nağıldır belə danışırsan?! Allah bilir, gedib hansı yuvanın quşuna evlənib, özü də təqsirkar deyil?

Skapen. Bəs necə olsun, cənab, deməli, tale məcbur edib də...

Araqant. Day sənə sözüm yoxdur! Onda bundan sonra nə istəyirsən, elə də. Firildaq işlət, oğurluq elə, adam öldür, de ki, tale məcbur eləyiib, vəssalam!

Skapen. Aman Allah! Mənim sözlərimi ayrı cür yozursunuz e... Mənim dediyim budur ki, oğlunuz öz istəyilə bu işə girişməyib.

Araqant. Axı ki, girişib?

Skapen. Ay cənab, deyirsiniz ki, o, özünü qocafəndi aparsın?! Cavanlar elə ona görə cavandırlar ki, ehtiyatlı deyillər, kəllələrinə əziyyət vermirlər. Budur, elə bizim Leandri götürək. Nə qədər öyrətmişəm onu, nə qədər başa salmışam, danlamışam, amma indi elə bir iş tutub ki, oğlunuzunku onun yanında toya getməlidir... Siz özünüz bəyəm cavan olmamısınız, dəcəllik-zad eləməmisiniz? Axı deyirler, cənab, siz özünüz vaxtilə pis kavalər olmamısınız, az dünya gözəli görməmisiniz, hə?..

Araqant. Nə ki düzəndir, düzəndir! Höcətləşməyəcəyəm sənilə! Mən o gözəlli görəyinə görmüşəm,ancaq gətirib işi bu yerə çıxarmamışam!

Skapen. Nə eləyəydi, hə? Görür ki, cavan bir qızdır, özü də oğlunuandan örtü hayıl-mayıldır. Sizə oxşayıb e, axı bütün qadınlar sizi sevir! Qız da onun xoşuna gəlir, hərdənbir gəlib qızı baş çekir, naziyla oynayır, özünü aşiq kimi aparr, elə ah çekir ki, qızın ürəyinə yayılır... Axırda qız daha dayana bilmir, oğlunuz da bundan istifadə edir. Qızın

qohum-əqrəbası gəlib onları bir yerdə tuturlar, oğlunuzu da məcbur eləyirlər ki, evlənsin...

Silvestr (*kənara*). Yaman firıldaqdır!..

Skapen. Bəyəm siz istərdiniz ki, onu öldürsünlər? Hər halda, evlənmək ölməkdən yaxşıdır ki!..

Arqant. Mənə heç kim deməyib ki, əhvalat belə olub.

Skapen (*Silvestri göstərir*). Budur, soruşun bundan, o da eyni sözü deyəcək.

Arqant (*Silvestrə*). Deməli, onu məcbur eləyiblər ki, evlənsin?

Silvestr. Bəli, cənab.

Skapen. Mən sizə yalan deyəcəyəm?

Arqant. Onda gərək o saat notariusun yanına gedəydi, deyəydi ki, onu məcburən evləndiriblər.

Skapen. Özü istəmədi də, getsin.

Arqant. Axı onda nikahı pozmaq mənim üçün asan olardı.

Skapen. Nikahı pozmaq?

Arqant. Əlbəttə.

Skapen. Yox, siz onların nikahını pozmazsınız.

Arqant. Pozmaram?

Skapen. Yox.

Arqant. Niyə? Bütün atalıq hüquqlarım da mənim tərəfimdədir, üstəlik orası da ki, oğlumu zorla evləndiriblər!

Skapen. Sizin oğlunuz buna razi olmaz.

Arqant. Razi olmaz?

Skapen. Yox.

Arqant. Mənim oğlum?

Skapen. Bəli, sizin oğlunuz!.. Sizcə, asandır onunçun ki, bu cavan çağından qorxdığınu boynuna alsin, desin ki, məni zorla evləndiriblər? Heç vaxt bunu boynuna almaz: belə çıxacaq ki, o, sizin kimi ataya layiq oğul deyil, əfəlin biridir!

Arqant. Cəhənnəmə çıxsın! Mənim vecimə deyil!

Skapen. O, sizin də, özünün də şərəfini qorumaqdan ötrü hamıya deməlidir ki, istəyincə evlənib.

Arqant. Mənə isə elə gəlir ki, bizim şərəfimizi qorumaq üçün o gərək əksini desin!..

Skapen. Yox, ömründə bunu deməz.
Arqant. Mən onu məcbur eləyərəm!
Skapen. Vallah, deməyəcək...
Arqant. Deməz, varislikdən məhrum eləyərəm!
Skapen. Siz?
Arqant. Bəli, mən!
Skapen. Bəsdirin!..
Arqant. Necə yəni, bəsdirin?
Skapen. Siz onu varislikdən məhrum eləməzsınız...
Arqant. Eləmərəm?
Skapen. Yox.
Arqant. Yox?
Skapen. Yox.
Arqant. Bax buna sözüm yoxdur! Mən öz doğmaca oğlumu
varislikdən məhrum eləyə bilmərəm?
Skapen. Deyirəm ki, yox da...
Arqant. Kim mənə mane olacaq, hə?
Skapen. Siz özünüz.
Arqant. Mən özüm?
Skapen. Əlbəttə. Siz buna ürək eləməzsınız.
Arqant. Eləyərəm.
Skapen. Zarafat eləyirsiniz, cənab?
Arqant. Heç zarafat-zad eləmirəm.
Skapen. Ata məhəbbəti buna imkan verməz!
Arqant. Lap yaxşı verər.
Skapen. Yox, cənab, yox!
Arqant. Sənə deyirəm ki, belə də olacaq!
Skapen. Boş sözdür, cənab!
Arqant. Boş-zad deyil.
Skapen. Vallah, mən siz yaxşı tanıyıram. Sizin ürəyiniz həlim-
dir, cənab! Mərhəmətli adamsınız siz.
Arqant. Mərhəmətli-zad deyiləm! Elə hirslənərəm ki... Yaxşı,
bəsdir boşboğazlıq elədin, acıqlandırma məni. (Silvestre) Yeri get,
alçaq, mənim o yarıtmazı tap getir. Özüm də gedim cənab Jerontun
yanına, danışım ona ki, nə belaya düşmüşəm! (Gedir.)

YEDDİNÇİ GƏLİŞ

Silvestr, Skapen.

Silvestr. Vallah, boynuma alıram ki, sən bicin birisən, bundan sonra işlər qaydasına düşəcək!.. Amma bizim pulumuz qalmayıb daha, borc aldığımız adamlar da düşüblər arxamıza.

Skapen. Narahat olma, bu da düzələcək. İndi gərək elə bir sadıq adam tapaq ki, istədiyimiz həngaməni çıxarsın – bax, başımı buna görə sindirirəm!.. Dayan bir görüm.. Bax, belə dur, papağını da, bax, belə fırlat, canı kimi, ayağını da belə qoy, əllərini belində tut, gözlərini də elə qurd gözü kimi, özün də gəl buradan keç, elə bil ki, səhnədə şahsan... Hə... Yaxşı! Gedək. Sənə xəlvətcə bir söz deyim: belə eləsən, paltarını dəyişsən, bir az hazırlaşsan, sıfətdən də, səsindən də heç kim səni tanımaz.

Silvestr. Amma bax ha, məni məhkəməylə-zadla üz-üzə gətirməyəsən, namusuna and verirəm sənin!

Skapen. Yaxşı-yaxşı, bizi nə təhlükə gözləyirsə, qardaş malı kimi bölüşərik!.. Cəmi-cümlətanı üçcə il sürgün qorxusu mənim kimi alicənab adamı yarı yolda saxlayacaq?..

İKİNCİ PƏRDƏ

BİRİNCİ GƏLİŞ

Jeront, Arqant.

Jeront. Əlbəttə, belə havada bizimkilər gərək elə bu gün gəlib çıxırlar. Tarentli bir dənizçi deyirdi ki, yola çıxmazdan əvvəl mənim müvəkkilimi götürüb. Ancaq qızımın gəlməyi məsələsi sizinlə danışdığımız kimi olmadı... Oğlunuz haqqında indi dedikləriniz isə, bizim planlarımızı tamam alt-üst eləyir...

Arqant. Narahat olmayıñ: sizə söz verirəm ki, elə bu gündən girişib bütün işləri qaydasına qoyacağam!

Jeront. Bilirsiniz, cənab Arqant, uşaqları tərbiyə etmək çox vacib məsələdir... Bununla ciddi məşğul olmaq lazımdır...

Arqant. Əlbətə. Nədir ki?

Jeront. Yəni çox vaxt cavan oğlanlar ona görə özlərini pis aparırlar ki, ataları onları düzgün tərbiyə etməyiblər.

Arqant. Düzdür, belə şeylər də olur. Ancaq siz bununla nə demək istəyirsiniz?

Jeront. Nə demək istəyirəm?

Arqant. Bəli.

Jeront. Onu demək istəyirəm ki, əgər siz oğlunuzu yaxşı bir ata kimi ciddi tərbiyə eləsəydiniz, o da başınıza belə bir oyun açmazdı.

Arqant. Aha, çox gözəl! Deməli, siz özünüzünküni ciddi tərbiyə etmisiniz, hə?

Jeront. Bəs necə?! Mənim oğlum belə bir iş tutsaydı, görərdi ki, nə olacaq!

Arqant. Bəs sizin o oğlunuz ki “yaxşı atalar kimi ciddi tərbiyə etmisiniz”, bax o, mənim oğlumdan da səfəh bir iş görübsə, onda necə? Hə?

Jeront. Necə, necə?

Arqant. Bax eləcə!

Jeront. Bu, nə deməkdir?

Arqant. Bu o deməkdir ki, cənab Jeront, hop deməmiş, hoppanma. Başqlarını günahlandırmazdan əvvəl adam gərək bir baxıb gör-sün ki, öz işləri necə, qaydasındadır, yoxsa yox?

Jeront. Bu eyhamlarınıza başa düşmürəm.

Arqant. Mən sizi başa salaram...

Jeront. Mənim oğlum barədə nəsə eşitmisiniz?

Arqant. Ola bilsin ki, eşitmışəm...

Jeront. Hə? Nə eşitmisiniz?

Arqant. Sizin o Skapen bayaq nəsə deyirdi, nəyəsə işarə edirdi, ancaq mən çox açıqlıydım, öyrənə bilmədim nə deyir... Siz özünüz təfsilatını ondan öyrənə bilərsiniz. Ya bir başqasından öyrənin, baxın... Mən isə qaçıram vəkilin yanına – bəlkə, bir məsləhət-zad verdi ki, bu həngamənin içindən necə çıxaq. Xudahafız.

Gedir.

İKİNCİ GƏLİŞ

Jeront təkdir.

Jeront. Nə olub, görəsən? Bunun oğlundan da səfəh bir iş tutub?! Başa düşmürəm, atadan icazəsiz evlənməkdən də pis nə iş ola bilər? Bundan o tərəfi adamın heç ağlına da gəlmir!..

ÜÇÜNCÜ GƏLİŞ

Jeront, Leandr.

Jeront. Axırı ki, galdın!

Leandr (*Jerontun üstünə qaçıր ki, onu qucaqlasın*). Ata! Mən elə sevinirəm ki! Axırı, qayıtdınız!

Jeront (*oğlunu qucaqlamır*). Dayan. Əvvəlcə danışaq görək!..

Leandr. Qoyun bir sizi qucaqlayım, sonra...

Jeront (*onu itəleyir*). Sənə deyirlər ki, dayan!

Leandr. Necə? Ata, izin vermirsinz ki, sevindiyimdən sizi qucaqlayım?

Jeront. Yox. Əvvəlcə gərək danışaq!

Leandr. Nə olub ki?

Jeront. Elə dur ki, sifətini görə bilim.

Leandr. Nə üçün?

Jeront. Gözümün içində bax.

Leandr. Hə?

Jeront. Burada nə əhvalat baş verib?

Leandr. Necə yəni, nə əhvalat?

Jeront. De görüm, mənsiz burada nə işdən çıxmışan?

Leandr. Ata, bilmirəm e, nə istəyirsiz məndən?

Jeront. Səndən mənə heç nə lazım deyil! Ancaq de görüm, neyləmişən burada?

Leandr. Ata, mən elə bir iş görməmişəm ki, sizi açıqlandırı!

Jeront. Heç bir şey?

Leandr. Heç bir şey!

Jeront. Yaman ürəkləndin hal!..

Leandr. Axı mən bilirom ki, heç nədə günahım yoxdur!

Jeront. Ancaq Skapen sənin haqqında nəsə deyib.

Leandr. Skapen?

Jeront. Ahal.. Bax, qizardın!..

Leandr. O, sizə mənim barəmdə nəsə deyib?

Jeront. Bura belə söhbətlərin yeri deyil, evdə danışarıq səninlə.

Tez elə, get evə, mən də gelirəm. Bax nankor, əgər məni biabır
eləmisənsə, səndən üz döndərəcəyəm: oğlum deyilsən daha! İtil
gözümdən!

Gedir.

DÖRDÜNCÜ GƏLİŞ

Leandr təkdir.

Leandr. Deməli, satıb məni! Alçaq! Gərək, əslində, o özü hər
şeyi atamdan gizlədəydi, ancaq birinci satıb məni! Allaha and olsun,
bunu belə qoymayacağam, belə bir xəyanətə görə onun cəzasını ve-
rəcəyəm!

BEŞİNCİ GƏLİŞ

Oktav, Leandr, Skapen.

Oktav. Əziz Skapen! Mən sənə elə borcluyam ki!.. Əhsən sənə!
Yaxşı ki, Allah səni mənim imdadıma yetirdi!

Leandr. Aha, sən buradasan! Çox yaxşı! Çox yaxşı ki, düşdün
əlimə, alçağın biri, alçaq!

Skapen. Qulluğunuzda hazırlam, cənab. Məni şərəfdar edirsiniz!

Leandr (*spaqasını sıyırmış istəyir*). Mənimlə belə zarafat eləmək
olmaz! İndicə görərsən bunun axırını!

Skapen (*diz təstə düşür*). Cənab!

Oktav (*Leandrı tutub saxlayaraq onunla Skapenin arasında dayanır*).
Dayan, Leandr!

Leandr. Yox, Oktav, burax məni, mane olma!

Skapen (*Leandra*). Ah, cənab!

Oktav (*Leandri saxlayaraq*). Allah xatirine!

Leandr (*Skapeni vurmaq istəyir*). Qoy bir ürəyimi boşaldım!

Oktav. Sən bizim dostluğumuz, Leandr, vurma onu!

Skapen. Axı mən sizə neyləmişəm, cənab?

Leandr (*Skapeni vurmaq istəyir*). Mənə neyləmişən, xain?!

Oktav (*Leandri saxlayaraq*). Yaxşı, bəsdir!

Leandr. Yox, Oktav! Qoy özü xəyanətini boynuna alınsın! Bax indicə! Mən bilişəm, firıldaqçı, bilişəm, nə oyun açmışan mənim başıma! Mənə deyiblər! Ancaq sən elə bilmisən ki, heç kim mənə heç nə deməyəcək, hə?! Hamısını özün boynuna al, yoxsa bu saat şpaqayla qarnını deşəcəyəm!

Skapen. Ah, cənab, yəni, doğrudan, əliniz qalkacaq mənə?

Leandr. Al boynuna!

Skapen. Neyləmişəm axı mən sizə, cənab?

Leandr. Ay səni, firıldaqçının biri! Əger səndə vicdan varsa, özün de ki, neyləmişən?!

Skapen. Vallah, cənab, bilmirəm, neyləmişəm!

Leandr (*listinə atilaraq*). Bilmirsən?

Oktav (*Leandri saxlayaraq*). Leandr!

Skapen. Yaxşı da, cənab, əgər bu dərəcədə bilmək istəyirsiniz, onda qoy boynuma alım, sizə bağışlanan o bir çəllək ispan çaxırını dostlarımla birgə mən içmişəm... Çəlləkdə də deşik açıdım, yerə su tökdüm ki, guya, çaxır özü tökütlüb...

Leandr. Deməli, sən içmişən o ispan çaxırını, ay alçaq?! Mən də qulluqcunu söyürəm, elə bilişəm onun işləkləridir!..

Skapen. Bəli, cənab, günahkaram!..

Leandr. Yaxşı, bildim bunu! Ancaq indi söhbət başqa şeydən gedir.

Skapen. Başqa şeydən?

Leandr. Bəli, başqa şeydən, özü də vacib bir məsələdən! İstəyirəm ki, özün boynuna alasan!

Skapen. Başqa bir şey yadına gəlmir axı, cənab...

Leandr (*Skapeni vurmaq istəyir*). Demək istəmirsin?

Skapen. Vay!

Oktav (*Leandri saxlayaraq*). Yavaş!

Skapen. Yaxşı da, cənab, boynuna al deyirsiniz, alaram: üç həftə bundan əvvəl ki, mənə saat verib tapşırdınız, çatdırım sizin o qaraçı qızı ha, çirkin-pasın içində gəlib sizi aldatdım ki, guya, məni oğrular döyüb, saatı da alıb aparıblar... Saat məndədir, yalan deyirdim...

Leandr. Deməli, mənim saatımı sən ogurlamışan?

Skapen. Bəli, cənab... Mən də gərək bilim ki, saat neçədir, yoxsa yox?

Leandr. Sənə sözülm yoxdur! Sadiq nökər buna deyərlər, e!.. Ancaq yenə də mən başqa şey soruşuram.

Skapen. Yenə siz deyən deyil?

Leandr. Yox, alçaq! Sən gərək başqa şeyi boynuna alasan!

Skapen (*kənara*). Lənət şeytana!

Leandr. Tez elə, denən! Vaxtum yoxdur.

Skapen. Vallah, cənab, bundan başqa daha bir şey olmayıb.

Leandr (*Skapeni vurmaq istəyir*). Olmayıb?

Oktav (*onların arasında dayanır*). Bəsdir!

Skapen. Yaxşı, nə olur-olsun!.. Yarım il bundan qabaq qulyabını kimi birisi yadınızdadır, taxta ilə sizin başınıza vurdú ha? Gecəydi, siz də ondan qaçanda düşdünüz zirzəmiyə, az qaldı, boy-nunuz sınsın...

Leandr. Hə. Nə olsun ki?

Skapen. O qulyabanı məndim də, cənab.

Leandr. Ah, alçaq! Deməli, sən idin o qulyabani?

Skapen. Hə, cənab, mən idim. İstəyirdim bir balaca sizi qorxudum da, axı gecənin yarısı bizi hara gəldi göndərirdiniz...

Leandr. Yaxşı, vaxtı gələr, bütün bunları yadına salaram. Ancaq indi gəl çix mətləb üstə. De görüm, atama nə demisən?

Skapen. Sizin ataniza?

Leandr. Hə, firildaq, atama!

Skapen. O gələndən sonra heç üzünü də görməmişəm.

Leandr. Görməmisən?

Skapen. Yox, cənab.

Leandr. Doğru deyirsən?

Skapen. Bəli, cənab. O özü Allahın şahididir.

Leandr. Ancaq mən elə onun özündən eşitdim.
Skapen. Bağışlayın məni, cənab, amma atanız düz söz deməyib sizə.

ALTINCI GƏLİŞ

Onlar, eləcə də Karl.
Karl. Cənab! Sizə pis xəbər gətirmişəm.
Leandr. Nə olub?
Karl. Sizin o qaraçular Zerbinettanı özləriylə aparırlar. Bir ağlayıb göz yaşı tökürlə ki!.. Məndən xahiş elədi, tez sizə çatdırırm ki, əgər iki saatdan sonra girov pulunu çatdırmasanız, bir də onu görməyəcəksiniz.
Leandr. İki saatdan sonra?
Karl. Bəli, cənab. (Gedir.)

YEDDİNÇİ GƏLİŞ

Leandr. Oktav, Skapen.
Leandr. Ah, əziz Skapen, Allah xatirinə, mənə kömək elə!
Skapen (vüqarla Leandrın qabağında gəzisir). Aha! “Əziz Skapen!”
İndi lazımmam, olmuşam “əziz Skapen!”
Leandr. Qulaq as, mən səni tamam bağışlayıram. Lap bunlardan pis iş görmüsənsə, onu da bağışlayıram!..
Skapen. Yox canım, məni niyə bağışlayırsınız? Yaxşısı budur, şpaqayla dəlmə-deşik eləyin qarnımı. Öldürün məni, canım qurtarar...
Leandr. Yox, yalvarıram sənə, məni xilas et, Zerbinettanı qurtar.
Skapen. I-i-i!.. Yaxşısı budur, öldürüsünüz məni!..
Leandr. Mənim heç sənə əlim qalxar? Yalvarıram, kömək elə!
Sən istəsən, hər şey gələr əlindən!
Skapen. Yox e, yox, deyirəm sizə! Yaxşısı budur, məni öldürəsiniz!..
Leandr. Sən Allah, yaddan çıxar mənim sözlərimi! Xahiş edirəm, fikirləş, gör mənə necə kömək eləyə bilərsən.
Oktav. Skapen! Gərək ona kömək eləyəsən!

S k a p e n . Məni belə incidəndən sonra ona necə kömək eləyim?

L e a n d r . Yalvarıram, hirslenib dediklərimin hamısını yadından çıxar, kömək elə mənə, bütün hiylələrini sal işə.

O k t a v . Mən də səndən xahiş edirəm.

S k a p e n . Yox, mən belə təhqiri yaddan çıxara bilmərəm.

O k t a v . Yaxşı da, belə kinli olma.

L e a n d r . Skapen, yəni, doğrudan, sən belə bir məqamda məni ata bilərsən? Axı mənim məhəbbətim belə bir bəlaya düşüb!..

S k a p e n . Durduğun yerdə, heç nəyin üstündə adamı beləcə incədəsən!..

L e a n d r . Mən düz iş görmədim, boynuma alıram.

S k a p e n . Mənə firıldaqçı deyəsən, alçaq deyəsən, yaramaz deyəsən!..

L e a n d r . Ah, bilsən, necə peşman olmuşam!..

S k a p e n . Üstəlik, bir şpaqanı da qarnıma soxmaq istəyirdilər...

L e a n d r . Bütün varlığımıla səndən üzr istəyirəm, istəsən lap diz də çöküm. Bax, Skapen, mən diz üstəyəm, bir daha xahiş edirəm ki, məni atmayanın.

O k t a v . Daha, Skapen, bağışlamaq lazımdır.

S k a p e n . Qalxın, cənab. Gələn dəfə belə çıxmazsınız özü-nüzdən!..

L e a n d r . Söz verirsən ki, mənə kömək eləyəcəksən?

S k a p e n . Fikirləşmək lazımdır...

L e a n d r . Axı vaxt gözləmir.

S k a p e n . Narahat olmayıñ. Sizə nə qədər lazımdır?

L e a n d r . Beş yüz ekyü.

S k a p e n (Oktava). Bəs sizə?

O k t a v . İki yüz pistol.

S k a p e n . Bu pulları qopardaram sizin valideynlərinizdən. (*Oktava*) Sizin atanızla məsələni, demək olar ki, çürütmüşük. (*Leandra*) Sizin atanız, doğrudur, xəsisin biridir, amma onunla danışmaq daha da asandır. Özünüñ bilirsiniz də, Allah ağıl paylayanda, o, haradasa, başqa yerdəymiş!.. Nə desən, o saat inanır. Bu sözlərdən inciməyin, cənab, siz ona oxşamamısınız!.. Kimdən isteyirsiniz soruşun, hamı deyəcək ki, onun təkcə adı sizin atanızdır...

Leandr. Bəsdir, bəsdir, Skapen!

Skapen. Yaxşı, yaxşı, utanmalı bir şey yoxdur burada! Ürəyinə salmayın!.. Baxın! Cənab Oktavin atası gəlir. Birinci o gəlibse, elə ondan da başlayaqq. İkiniz də gedin buradan. (*Oktava*) Siz isə Silvestrə deyin ki, tez gəlib başlasın öz komedyasını.

Leandr və Oktav gedirlər.

SƏKKİZİNCİ GƏLİŞ

Skapen, Arqant.

Skapen (*öz-özlüne*). Yaman fikirlidir!

Arqant (*Skapeni görür*). Adam da özünü bu cür avam aparar, bu cür ağılsız iş görər?! Kim çıxdı rastına, ona evlənmək olar? Ah, ağılsız cavanlıq!

Skapen. Salam, möhtərəm cənab!

Arqant. Salam, Skapen.

Skapen. Yenə də oğlunuzun evlənməyi barədə fikirləşirsiniz?

Arqant. Hə, Skapen, bu əhvalat məni yaman kökə qoyub!..

Skapen. Həyat elə şeydir ki, cənab, hər gün bəd bir əmələ rast gəlmək mümkündür, gərək hər şeyə hazır olasan. Haçansa qədim bir müdrikin dediyi sözü eşitmışəm, indiyə qədər yadımdadır.

Arqant. Nə sözdür elə?

Skapen. Deyir, ailənin başçısı ki evdən getdi, qayıdana qədər nəsə pis bir iş baş verəcək: ya evi yanacaq, ya pullarını oğurlayacaqlar, ya arvadı ölücək, ya oğlunu şil-küt eləyəcəklər, ya da qızını tovlayıb yoldan çıxaraçaqlar. Əgər bunların heç biri olmasa, deməli, o adam xoşbəxtin birisidir! Mən özüm də bütün ömrüm boyu ağlım kəsən qədər çalışmışam ki, bu kəlamı yadımdan çıxarmayım. Evə qayıdana həmişə hazır oluram ki, Allahın mənə nəsə qəzəbi tutub, ya söyəcəklər, ya döyəcəklər, ya asacaqlar, ya vuracaqlar, amma belə bir şey olmayıanda Allahımı şükür eləyirəm, deyirəm, bəxtim gətirib.

Arqant. Yaxşı da eləyirsən, amma mən bu səfəh evlənmə əhvalatı ilə barışmaq fikrində deyiləm. Mən Oktavin taleyini özbaşına

qoya bilmərəm. İndicə vəkillə məsləhətləşdim ki, bu nikahı necə pozum.

S k a p e n . Vallah, cənab, əgər siz mənə inanırsınızsa, bu məsələni başqa cür həll eləmək lazımdır. Özünüz bilirsiniz də, bizdə məhkəməyə düşmək nə deməkdir: elə bir sıxma-boğmaya salacaqlar sizi ki, içindən çıxməq da olmayıcaq.

A r q a n t . Düz deyirsən, özüm də bilişəm... Bəs neyləyim?

S k a p e n . Deyəsən, mən bir yol tapmışam!.. Mən dərdinizi bölüşürəm, yazığım gelir, ona görə də başımı sindiriram ki, sizi bu qayğılardan necə xilas edim. Uşaqların belə şərəfli valideynləri incitməklərinə baxa bilmirəm, sizə isə, cənab, mənim həmişə xüsusi hörmətim olub.

A r q a n t . Sənə təşəkkür eləyirəm, Skapen...

S k a p e n . Buna görə də, Oktava gedən o qızın qardaşıyla görüşdüm. Başkəsənin biridir, ağızını açan kimi adam öldürməkdən danışır, sənəti belədir də!.. Onun üçün adam öldürmək bir stekan çaxır içmək kimi bir şeydir! Oktavin evlənməyi barədə söz saldım, sübut elədim ona ki, bu nikahı pozmaq asan işdir: bir halda ki, onu zorla evləndiriblər, atalıq hüquqları da Arqantın tərafındədir, qanunun müdafiəsi də! Qanun Arqantın hüquqlarını da nəzərə alacaq, dövlətinə də, tanışlarını da!.. Onu o qədər başa saldım ki, axırı razılıq verdi, pulla məsələni həll eləmək olar. Siz pulu əsirgəməyin, o, nikahın pozulmasına razi olacaq.

A r q a n t . Nə qədər istəyir?

S k a p e n . Əvvəlcə Allah bilir, nə qədər istəyirdi!..

A r q a n t . Yəni, nə qədər?

S k a p e n . Çox e, çox!..

A r q a n t . Axı nə qədər?

S k a p e n . Beş yüz-altı yüz pistoldan aşağısına heç qulaq da asmaq istəmirdi.

A r q a n t . Onu görüm, altı yüz azara tutulsun! Bizi ələ salır-nədi?

S k a p e n . Eləcə də dedim ona. Heç fikrimə də gətirmədim ki, razi olum, yoxsa yox?! Yaxşıca işarə vurdum ona ki, siz o qədər də sadəlövh adam deyilsiniz, ona ömründə altı yüz yox e, heç beş yüz pistol da verməzsiniz. Onunla çox çək-çevir elədik, axırda bax belə

qərara gəldik: deyir ki, onun orduya getmək vaxtidır, pal-paltar almağa pul lazımdır, odur ki istəsə də, istəməsə də, siz deyənə razı olmalıdır. Deyir, gərək at alsin, əsgər üçün də elə at tapılmaz ki, altmış pistoldan əskik olsun.

Arqant. Altmış pistol yenə dərd yardımır, vermək olar...

Skapen. Gərək yəhər-qayış da alsin, tapança da – bu da iyirmi pistol.

Arqant. İyirmi, o da altmış, elədi səksən pistol!..

Skapen. Tamam doğrudur.

Arqant. Düzdür, çox istəyir, ancaq eybi yox, buna da raziyam!..

Skapen. Nökərimə də, deyir, at lazımdır – qoy lap otuz pistolluq at olsun.

Arqant. Yox a?! Qoy cəhənnəm olub getsin, heç nə verməyəcəyəm!

Skapen. Cənab!

Arqant. Yox-yox! Həyasızlığa bir bax e!

Skapen. Siz istəyirsiniz ki, nökər piyada gəzsin?

Arqant. Ağasıyla birlikdə necə bilir, elə də eləsin!..

Skapen. Yəni belə bir xırda-xuruşun üstündə həsdəleyirsiniz? Son Allah, məhkəməyəzada getməyin, nəyiniz var, verin, təki məhkəməyə işiniz düşməsin.

Arqant. Yaxşı, nə olar, olsun!.. Otuz pistol da verərem.

Skapen. Bir də deyir ki, qatır lazımdır...

Arqant. Qoy qatırıyla bir yerdə rədd olsun cəhənnəmə! Bundansa məhkəmə yaxşıdır.

Skapen. Bir fikirləşin!..

Arqant. Artıq heç nə vermərəm.

Skapen. Cənab! Lap bekara bir qatır tapıb alarıq...

Arqant. Heç eşşək də almaram!

Skapen. Bir fikirləşin...

Arqant. Yox, yaxşısı budur, məhkəməyə verin.

Skapen. Gör bir nə deyirsiniz e?! Gör bir nəyə qərar verirsiniz?! Bilmirsiniz məhkəmədə nələr baş verir?! Yüz cürə şikayət olur orada, bir hərc-mərclik başlayır ki, gəl görəsən, canavar kimi adamın başının üstünü alırlar: bir tərəfdən pristavlar, bir tərəfdən vəkillər, müvəkk-

killər, şahidlər, katiblər, məruzəçilər, onların köməkçiləri, nə bilim mən, hakimlər, mirzələr! – hər biri də qanundan necə istəyir, elə də istifadə eləyir, lap qəpik-quruşa da tamah salır. Müvəkkiliniz o biri tərəflə əlbir olacaq, bir keç qiyamətinə satacaq sizi. Vəkilinizi də satın alacaqlar, heç məhkəməyə də gəlməyəcək, gəlsə də, başlayacaq hədərən-pədərən danışmağa, mətləb də qalacaq bir tərəfdə. Katib heç özünüz olmaya-olmaya ittiham hökmünüzü oxuyacaq. Məruzəçinin mirzəsi sənədləri gizlədəcək, ya da elə məruzəçinin özü, guya, o sənədləri heç görməyib!.. Yox, əgər böyük əzab-əziyyətlə elə eləsəniz ki, belə şeylər olmasın, onda da baxıb görəcəksiniz ki, aşnaları hakimləri sizin əleyhinizə çöndəriblər. Cənab, uzaq olun, uzaq olun belə ədalət məhkəməsindən! İki məhkəməyə vermək, cəhənnəmin içində girmək kimi bir şeydir. Mən, vallah, məhkəmənin əlindən qaçıb dünyanın lap axırında gizlənərdim!..

Arqant. Qatır üçün ona nə qədər lazımdır?

Skapen. Cənab! Qatırçının də, əsgər atıçının də, nökərin atıçının də, tapançaya, yəhərə-filana, ev sahibəsinə də bir balaca borcu var, əlqərəz, hamisütün cəmi-cümlətanı iki yüz pistol lazımdır.

Arqant. İki yüz pistol?

Skapen. Bəli, cənab.

Arqant (*hırsılı dala-qabağa gəzisi*). Yox, canım, yox!.. Məhkəmə bundan yaxşıdır...

Skapen. Fikirləşin...

Arqant. İki verirəm məhkəməyə.

Skapen. Başınızı bələyə salmayın..

Arqant. Yox, məhkəmə bundan yaxşıdır!

Skapen. Axi işi məhkəməyə verməkdən ötrü də pul lazımdır. Sənədləri düzəltməkçün xərc çəkməlisiniz, imzaları təsdiq eləmekçün də xərc çəkməlisiniz, etibarnamə üçün də, müvəkkillərə də cib xərcliyi verməlisiniz. Məsləhətçün də pul vermelisiniz, vəkillərin çıxışı üçün də, hələ sənədlərin surətini çıxarmağı demirəm!.. Məruzəçilərə xərc çəkməlisiniz, sənədləri reyestə salanda xərc çəkməlisiniz, imza atmağa, arayış çıxarmağa, işi tezləşdirməyə – elə bir ucdn xərciniz çıxaçaq. Hələ nə qədər rüşvət vermelisiniz! Yaxşısı budur, indidən verin o pulu, el çəksin sizdən, məsələ də qurtarsın getsin.

Arqant. Necə? İki yüz pistol?

Skapen. Hə, bu daha da sərfalidir. Mən öz fikrimdə məhkəmə xərclərini hesablamışam, belə çıxır ki, əgər siz bu başkəsənə iki yüz pistol versəniz, azı yüz əlli pistol qalacaq cibinizdə! Hələ o qədər əzab-əziyyətdən qurtarmağınızı demirəm. Mən heç üç yüz pistolu da əsir-gəməzdim, təki o hoqqabaz vəkillərin camaatın içində boşboğazlıq eləməklərini eşitməyim.

Arqant. Mənim heç vecimə deyil, nə istəyirlər, qoy desinlər.

Skapen. Baxın, özünüz bilən yaxşıdır, amma mən sizin yerinizi də olsaydım, işi aparıb məhkəməyə çıxarmazdım.

Arqant. Yox, mən iki yüz pistol verə bilmərəm.

Skapen. Budur, dediyim o zirramadır, gəldi!..

DOQQUZUNCU GƏLİŞ

Onlar, eləcə də pullu qatil qiyafəsində Silvestr.

Silvestr. Skapen! Oktavin atası Arqantdı-nədi, göstər onu mənə!

Skapen. Neynirsiniz onu?

Silvestr. Mənə deyiblər ki, guya, bacımın nikahını pozmaq istəyir, işi məhkəməyə verir!..

Skapen. Bilmirəm, doğrudan da, belə eləmək istəyir, ya yox? Amma sizə iki yüz pistol verməyə razi deyil, deyir, çoxdur.

Silvestr. Çor deyir, zəqqutun deyir! Cəhənnəmə, gora deyir! Qoy bir keçsin əlimə, yerindəcə öldürəcəyəm onu! Qoy sonra lap asınlar məni!

Arqant qorxusundan əsə-əsə Skapenin arxasında gizlənir.

Skapen. Oktavin atası ciyərli adamdır, bəlkə, heç sizdən qorxub-eləmir?

Silvestr. Necə yəni qorxmur, lənət şeytana?! Gəlsin bura, bu saat şpaqayla qarını yırtıb! (Arqant görür.) Bu kimdir belə?

Skapen. O deyil, cənab Oktavin atası deyil.

Silvestr. Bəlkə, onun dostudur?

Skapen. Yox, cənab, əksinə, onun qəddar düşmənidir.

Silvestr. Qəddar düşmənidir?

Skapen. Bəli, cənab!

Silvestr. Ay səni! Çox şadam! (*Arqanta*) Deməli, o alçaq Arqantın düşmənisiniz, hə?

Skapen. Hə-hə! İnanın mənə!..

Silvestr (*Arqantın əlini sıxıb silkələyir*). Əlinizi verin! Əlinizi verin! Mən də sizə söz verirəm, namusuma, bax, bu şpaqama, nəyə deyirsiniz, ona and içirəm ki, günü elə bu gün o firildağının, o alçaq Arqantın axırına çıxacağam, sizin də canınız qurtaracaq! Mənə arxayı ola bilərsiniz!

Skapen. Cənab! Bizdə belə şeylərə icazə vermirlər!

Silvestr. Tüpürtüm icazəyə! Mən icazəyə-zada baxan adam deyiləm! Mənim daha itirəcək bir şeyim yoxdur!..

Skapen. Cənab Arqant da, yeqin, tədbir görəcək. Dostları da var, qohumları, nökərləri də var, onu sizdən qoruya bilərlər!

Silvestr. Bax mən də bunu istəyirəm də, lənət şeytana! Mənə də elə bu lazımdır da! (*Şpaqasından yapışır*) Tez eləyin, tez eləyin, ey cinlər, şeytanlar! Gətirin onu köməkçiləriylə bir yerdə bura! Hamısını birdən gətirin! Hanı bəs onlar? Qoy gəlsinlər də, hücum eləsinlər mənə! (*Vuruş mövqeyində dayanır*) Ay eclaflar, sizdə belə ürək var ki, mənim üstümə gəlirsiniz?! Yaxşı, gəl, gəl görüm! (*Elə bil ki, qarşısında bir neçə rəqib var, hamısını dəlmə-deşik eləyir*) Aman gözləmeyin məndən! Başlayaq! Dayan! Vur görüm! Sən də vur! Qorxma, vur! Hə, alçaqlar, eclaflar, nə oldu?! Bu saat! Bu saat görərsiniz! Görərsiniz ki, mən kiməm! Dayanın, alçaqlar, dayanın! Alın! Bax, belə! Bu da sənin! Bu da sənin! (*Arqantla Skapena tərəf dönür*) Zərba! Bu da bir zərbə! Ala! Tut gəldi! Aha, qaçırsınız?! Dayan, lənət şeytana, dayan yerində!

Skapen. Ey-ey, cənab! Bizim ki işimiz yoxdur sizdə...

Silvestr. Sirğa eləyin, asın qulağınızdan! Mənimlə zarafat elə mək olmaz! (*Gedir*.)

ONUNCU GƏLİŞ

Skapen, Arqant.

Skapen. Gördünüz iki yüz pistoldan ötrü nə qədər adamın atasını yandırdı?! Yaxşı da, Allah uğurlu eləsin!

Arqant (*qorxudan titrəyərək*). Skapen!

Skapen. Nədir, cənab?

Arqant. Mən bu qərara gəldim ki, iki yüz pistolu verim.

Skapen. Cox gözəl, cənab.

Arqant. Gedək onun yanına. Pullar yanımdadır.

Skapen. Yaxşısı budur ki, pulu mənə verəsiniz. Özünüz niyə görünürsünüz bir də onun gözünü? Sizin şəninizə yaraşmaz axı, indicə ona dediniz ki, siz cənab Arqant deyilsiniz. Bir də qorxuram ki, sizi tanıyandan sonra daha da çox istəsin.

Arqant. Elə olmağına elədir, amma mən istəyirəm ki, bir görüş də, pullarımı necə verirəm...

Skapen. Deməli, mənə etibar etmirsiniz?

Arqant. Etibar məsələsi deyil e, hər halda...

Skapen. Allaha and olsun, cənab, iki şeydən biridir: ya mən vicdanlı, təmiz adamam, ya da lotunun biriyəm. Mən nəyə görə sizi aldattımyam? Bəyəm başqa adam üçün çalışıram? Öz ağamın dostuyçün çalışıram da! Axı siz ağamlı qohum olmaq istəyirsınız! Bir halda ki, mənə inanmırınız, onda qarışmiram bu işə, başqasını tapın, qoy o qoysun qaydasına işlərinizi.

Arqant. Yaxşı, ala!

Skapen. Yox, cənab, pulunu mənə etibar etməyin. Mənimçün də elə yaxşısı bu olar ki, başqa adam tapasınız özünüze.

Arqant. Ay Allah!.. Götür görüş!

Skapen. Yox, cənab, inanmırınız – lazımlı deyil. Kim bilir, bəlkə, doğrudan da, mən sizi soymaq istəyirəm?

Arqant. Sənə deyirlər ki, götür! Hələ çox çənə-boğaz eləyəcəyəm səninlə? Ancaq özünü gözlə e, yavaş ol onunla.

Skapen. Arxayı olun, hərif-zad deyiləm mən!

Arqant. Səni evdə gözləyəcəyəm.

Skaben. Mütləq gələcəyəm. (*Tək*) Bununla belə qurtardıq. İndi gərək o birisini tapım... Budur, gedir! Elə bil, Allah-tala özü bir-bir onları mənim toruma salır.

ON BİRİNCİ GƏLİŞ

Skaben, Jeront.

Skaben (*özünü elə göstərir ki, guya, Jerontu görmür*). Aman Allah! Belə də bəla olar düşdük?! Bədbəxt atal! Yaziq Jeront, indi onun hali necə olacaq?

Jeront (*öz-özüñə*). Nədirse, mənim barəmdə deyir? Özü də, elə bil, sarısını udub!

Skaben. Yəni, heç kim mənə deməyəcək ki, cənab Jeront hədadır?

Jeront. Nə olub, Skaben?

Skaben (*guya, Jerontu görmür, eşitmır, sehnədə qaçıır*). Görəsən, harada tapa bilərəm onu? Axı bu bədbəxtçiliyi ona çatdırmaq lazımdır!

Jeront (*Skabenin arxasında qaça-qaça*). Bir de görüm, nə olub?

Skaben. Ora qaçıram, bura qaçıram, onu tapa bilmirəm ki, bilmirəm!

Jeront. Mənəm də, mənəm!

Skaben. Gizlənibdir, neyləyib? Tapmaq mümkün deyil onu!

Jeront (*Skabenin dayandırır*). Dayan bir! Korsan bəyəm? Mən boyda adamı görmürsən?

Skaben. Ah, heç cür tapa bilmirəm siz!

Jeront. Bir saatdır dalınca qaçıram! Hə! Nə olub?

Skaben. Cənab!

Jeront. Hə?

Skaben. Sizin oğlunuz...

Jeront. Hə? Nədir? Nə, oğlum, nə?

Skaben. Başına bədbəxtçilik gəlib ki, daha danışılışı deyil!

Jeront. Nə olub axı?

Skaben. Bayaq rastlaşdım onunla, yaman fikirli idi. Bilmirəm,

nə demisiniz ona, amma məni nahaq qatmısınız bu işə. Getdik ki, limanda bir az gəzişək, fikrimiz dağlsın. Bir də gördük ki, çox gözəl bir türk qalerası¹ dayanıb. Cavan bir türk əlini uzadıb bizi qaleraya dəvət etdi. Biz də getdik. Bizi əntiqə qarşıladı, əntiqə meyvələrə qonaq elədi, əla çaxır verdi – ömründə belə çaxır içməmişdik.

Jeront. Bəs sən bədbəxtçilikdən danışırsan?!

Skapen. Bir dəqiqə dayanın, cənab, indi deyəcəyəm. Biz oturub yeyib-içən vaxt həmin oğlan qaleranı çıxarar dənizə... Xeyli üzüb gedəndən sonra, məni oturtdu qayığa, tapşırıdı sizə deyim ki, elə bu saat ona beş yüz ekyü göndərməsəniz, oğlunuzu aparacaq Əlcəzairə.

Jeront. İşə bir bax e! Beş yüz ekyü?

Skapen. Bəli, cənab! Özü də mənə ikicə saat vərib.

Jeront. Ay quldur! Bıçaqsız qanımızı tökür!

Skapen. İndi, cənab, gərək fikirləşəsiniz ki, o cür sevdiyiniz oğlunuzu qul zəncirindən necə qurtarasınız!

Jeront. Niyə yolunu azıb gedib, o qaleraya girib?

Skapen. Nə biliydi ki, belə olacaq?

Jeront. Qaç, Skapen, tez qaç, o gəmiçiyyə de ki, onu məhkəməyə verəcəyəm!

Skapen. Ba-ay! Dənizin ortasında nə məhkəmə?

Jeront. Niyə gəlib girib axı o qaleraya?

Skapen. Əcəldir də!

Jeront. Onda, Skapen, indi sən sübut elə ki, sadıq nökərsən!

Skapen. Neyləyim ki, cənab?

Jeront. Get ona de ki, mənim oğlumu qaytarsın, mən pul yiğib toplayana qədər əvəzində səni girov saxlasın.

Skapen. Ay cənab, əvvəlcə bir fikirləşin də, nə danışırsınız!.. O axmaq, bəyəm, sizin oğlunuzun yerinə mənim kimi lütün birini saxlayar?

Jeront. Niyə şeytan onu azdırıb? Niyə gedib girib o qaleraya?

Skapen. Belə bir bədbəxtçiliyi gözləmirdi axı! Cənab! Yaddan çıxarmayın, mənə cəmi ikicə saat vaxt verilib.

Jeront. Deyirsən ki, tələb eləyir?..

Skapen. Bəli! Beş yüz ekyü.

¹ Qalera – keçmişdə çoxavarlı gəmi (tərc.)

Jeront. Beş yüz ekyü! Onun heç vicdanı var?!

Skapen. Onda vicdan nə gəzir?!

Jeront. O başa düşür ki, beş yüz ekyü nə deməkdir?

Skapen. Əlbəttə, cənab, bilir. Bilir ki, beş yüz ekyü eləyir min
beş yüz livr.

Jeront. Bəs o alçaq nə fikirləşir, min beş yüz livr yerə tökülüb?

Skapen. Eləsini qandırmaq olar?

Jeront. Axı niyə, niyə gedib girib o qaleraya?

Skapen. Düz deyirsiniz, cənab! Amma əvvəldən kim nə bilsin?

Siz Allah, tələsin, cənab!

Jeront. Al, mənim dolabımın açarlarıdır.

Skapen. Oldu, cənab.

Jeront. Açırsan.

Skapen. Baş üstə, cənab!

Jeront. Sol tərəfdə yekə açar görəcəksən, çardağındır.

Skapen. Başa düşdüm!

Jeront. Oradakı o köhnə zənbilin içində nə qədər pal-paltar var
götür, apar sat köhnə-kürüşçiyə, sonra da pulunu apar, mənim oğlu-
mu o əzabdan xilas et!..

Skapen (*açarı geri qaytarır*). O-o-o, cənab, sizi, deyəsən, qara basır!
O cir-cindirdən ötrü mənə heç yüz frank da verməzlər! Bir də ki vaxt
həni?

Jeront. Axı niyə gedib girib o qaleraya?

Skapen. Daha gecdir bu barədə danışmaq! Qaleranı yaddan çı-
xarın, oğlunuza fikirləşin, vaxt gözləmir, həmişəlik itirə bilərsiniz onu.
Ah, mənim bədbəxt, cavan ağam! Yəqin ki, bir daha səni görməyə-
cəyəm! Mən burada bu boş söhbətlər elədiyim vaxt, bəlkə, daha səni
zəncirleyib Əlcəzairə aparıblar?! O göyələr mənim şahidimdir ki, sənin
üçün əlimdən nə gəldirdi, etdim! Əgər səni girovdan almadılar, bunun
yeganə günahı öz atandardır!

Jeront. Dayan, Skapen, gedim pul gətirim.

Skapen. Tez eləyin, cənab, onsuz da, qorxuram ki, gecikmiş
olaq...

Jeront. Deməli, deyirsən ki, dörd yüz ekyü?

Skapen. Beş yüz, cənab.



Jeront. Beş yüz ekyii?

Skapen. Bəli, cənab!

Jeront. Axi niyə, niyə gedib girib o qaleraya?

Skapen. Elədir, cənab, amma tez olun.

Jeront. Gəzməyə getməyə başına yer qəhət idi?

Skapen. Düzdür e, düzdür, amma bir az tez eləmək olmaz?

Jeront. O qaleranı görüm od tutub-yansın!

Skapen (*kənarə*). Qaleradan yapışib buraxmir!

Jeront. Bura bax, Skapen, lap yadimdən çıxıb axı, indicə düz
beş yüz ekyü qızıl almışam. Ancaq heç ağlıma da gəlməzdi ki, onları
məndən tutub alacaqlar! (*Pul kisəsini Skapenə uzadır, amma o saat da əlini
çəkir və Skapen nahaq yerə pul kisəsini götürmək istəyir.*) Ala get, oğlumu
girovdan al, gətir.

Skapen (*pul kisəsini onun əlindən almaq istəyir*). Baş üstə, cənab!..

Jeront (*eyni hərəkətlə*). Ancaq o gəmiçiyyə de ki, alçağın biridir...

Skapen (*eyni hərəkətlə*). Yaxşı!

Jeront (*eyni hərəkətlə*). Vicdansızdır...

Skapen (*eyni hərəkətlə*). Yaxşı!

Jeront (*eyni hərəkətlə*). Namussuzdur, oğrudur...

Skapen (*eyni hərəkətlə*). Arxayın olun!

Jeront (*eyni hərəkətlə*). Məndən beş yüz ekyü qopardır, ancaq
buna ixtiyarı yoxdur...

Skapen (*eyni hərəkətlə*). Əlbəttə!

Jeront (*eyni hərəkətlə*). Mənə qalsayıdı, ona heç bir ekyü də ver-
məzdəm!..

Skapen (*eyni hərəkətlə*). Çox yaxşı!..

Jeront (*eyni hərəkətlə*). De ki, əgər əlimə keçsə, onun ciyərini
çıxaracağam!..

Skapen. Baş üstə!

Jeront (*pul kisəsini cibinə qoyub gedir*). Tez elə, get, oğlumu al gətir!

Skapen (*Jerontun ardınca qaçır*). Dayanın, cənab!

Jeront (*geri çönür*). İndi nə istəyirsən?

Skapen. Bəs pul?

Jeront. Bəyəm, vermədim sənə?

Skapen. Yox, canım, təzədən cibinizə qoymunuž.

Jeront. Dərdin əlindən fikrim özümdə deyil...

Skapen. Hə, yəqin, elədir.

Jeront. Axı niyə, niyə gedib girib o qaleraya? Görüm, o qale-ranı od tutub-yansın! O gəmiçini görüm, cəhənnəmə vasil olsun! (Gedir.)

Skapen (tək). Gör e, puldan ayrıla bilmir! Amma bu, hələ hamı-sı deyil! Məni gedib oğluna şeytanlayırsan?! Baxarsan, necə əvəzini çıxacağam səndən!

ON İKİNCİ GƏLİŞ

Skapen, Oktav, Leandr.

Oktav. Nə oldu Skapen? Mənimcün bir şey qopara bildin?

Leandr. Mənimcün necə? Məhəbbətimə kömək eləyə bilə-cəksən?

Skapen (Oktava). Bax, bu sizinçün iki yüz pistol! Atanızdan qo-pardım!

Oktav. Ah, sən məni necə də sevindirdin!

Skapen (Leandra). Amma sizinçün, cənab, heç nə eləyə bil-mədim...

Leandr (getmək istəyir). Mənim əlacım ancaq ölməkdir. Zerbinet-tanı məndən ayıriblarsa, yaşamağımın nə mənası?

Skapen. Dayanın, dayanın! Belə tez yox da! Hara tələsirsiniz?

Leandr (qayıdır). Bəs, səncə, mən nə eləməliyəm?

Skapen. Yaxşı, bəsdirin! Budur, sizin də işiniz düzəlib!

Leandr. Ah, diriltdin sən məni!

Skapen. Amma bir şərtlə: mənə icazə verəcəksiniz ki, atanızdan intiqam alım. Sizə məndən deyicilik elədiyinə görə.

Leandr. Nə isteyirsən, elə.

Skapen. Bax, bunu şahidin yanında boyun olursunuz a!..

Leandr. Əlbettə.

Skapen. Onda alın, bu da sizin beş yüz ekyü.

Leandr. Tez gedək, mənim əziz Zerbinettəm qurtaraq!

ÜÇÜNCÜ PƏRDƏ

BİRİNCİ GƏLİŞ

Zerbinetta, Qiasinta, Skapen, Silvestr.

Silvestr. Bəli, bizim cavan ağalar bu qərara gəldilər ki, siz bir yerdə olasınız. Biz də neyləyək, onların dediklərinə əməl edirik.

Qiasinta (*Zerbinettaya*). Belə qərardan gözəl nə ola bilər? Belə bir rəfiqəyə mən ancaq şad ola bilərəm. Gəlin biz də, Oktav ilə Leandr necə dostdurlarsa, elecə rəfiqələr olaq!

Zerbinetta. Mən razı! Dostluq üçün mən həmişə hazırlam.

Skapen. Bəs məhəbbətə?

Zerbinetta. Məhəbbət tamam başqa şeydir. Məhəbbət təhlükədir, mən isə bir o qədər də cəsarətli deyiləm.

Skapen. Elə bilişəm ki, mənim ağama qarşı ədalətli deyilsiniz... Sizinçün o qədər yaxşılıqlar edib, onun məhəbbətinə cavab verəcəksiniz?

Zerbinetta. Mən onun məhəbbətinə axıra qədər inanmırıam... Mənimcün elədikləri hələ çox azdır. Hələ də tamam etibar etmirəm. Düzdür, şənlənməyi, çalıb-oynamağı xoşlayıram, ancaq bu, o demək deyil ki, hər şeyə yüngül yanaşıram. Buna görə də sənin ağan naşaq elə fikirleşir ki, məni girovdan alıbsa, məhəbbətimə nail olacaq. Bu yerdə pul bir şey deyil. Əgər istəyirsə ki, onun məhəbbətinə məhəbbətlə cavab verim, gərək and içsin ki, həmişə mənə sadıq olacaq. And içsin, adət-ənənədə necədirse, elə eləsin!..

Skapen. O özü də elə bu fikirdədir. Onun sizə münasibəti çox ciddidir, başqa cür olsayıdı, mən heç ona kömək eləyərdim?

Zerbinetta. Əgər belə deyirsənse, mən sənə inanmağa hazırlam, Skapen, ancaq Leandrin atası, yəqin ki, bunun əleyhinədir.

Skapen. Eybi yox, biz bunu qaydasına qoyarıq!..

Qiasinta (*Zerbinettaya*). Bizim taleyimiz o qədər bir-birinə bənzəyir ki, dosluğumuz da gərək möhkəm olsun. İkiimizin də kədəri eynidir, ikimizin də başına gələn bədbəxtlik eynidir.

Zerbinetta. Sizin dərdiniz bir az yüngüldür, heç olmasa, bilirsiniz

ki, valideynləriniz kimdir, qohumlarınız kimdir, onların köməyi size dayaq ola bilər, lap məcbur da eləyə bilər camaati ki, nikahınızı tanışınlar. Ancaq mənim heç bir köməyim yoxdur. Onun atası üçün var-dövlət lazımdır, mənim belə bir kimsəsizliyim də onun türəyini yumşalda bilməz.

Q i a s i n t a . Yox, sizin dərdiniz daha yüngüldür, çünkü Leandrı başqasına evləndirmək istəmirlər.

Z e r b i n e t t a . Oktavin, ya Leandrın dönük çoxa biləcəyi bizi qorxutmamalıdır. Bizim yaxşı cəhətlərimiz azdır bəyəm? Gərək öz qələbəmizə inanaq!.. Mən təkcə ata hökmündən qorxuram!.. Ata hökmünün yanında bizim gözəlliymiz də heç nədir...

Q i a s i n t a . Ah, nə üçün ən təmiz məhəbbət də belə manəslərə rast gəlir? İki türəyi bir-birinə bağlayan tellər manəyyə rast gəlməsə, məhəbbət necə də gözəldir!

S k a p e n . Ah, siz nə danışırsınız, xanım? Sakitlik, rahatlıq olan yerdə məhəbbət olar?! Xoşbəxtlik ki buludsuz göy kimi tərtəmiz oldu, onda heç, bezdirəcək səni! Həyatın gərək enisi də olsun, yoxusu da! Qarşıya ki, manə çıxdı, məhəbbət lap alışib-yanır, kefin, lezzətin də qiyməti artır!

Z e r b i n e t t a . Bura bax, Skapen, danış bir görək, o xəsis qocadan pulu necə qopardın? Deyirlər, yaman məzəli əhvalatdır!.. Özün bilirsən ki, mənə güləmləi əhvalatlar danışında qiymətini qaytarıram, nə qədər desən, gültürəm.

S k a p e n . Bunu Silvestr məndən yaxşı danışar sizə. Mənim fikrim indi başqa yerdədir, biri var, ondan intiqam almaq istəyirəm. Ölürəm belə bir kef üçün!

S i l v e s t r . Heç nədən ötrü özünü niyə bıçağın altına atursan?

S k a p e n . Belə təhlükəli oyunlar mənə lezzət eləyir!

S i l v e s t r . Neçənci dəfədir ki deyirəm, qulaq as mənə, tök bu daşı etəyindən!

S k a p e n . Yox, yaxşısı budur, mən özüm özümə qulaq asım!

S i l v e s t r . Axi bu həngaməyə nə ehtiyacın var?!

S k a p e n . Onda niyə məni dilə tutursan?

S i l v e s t r . Ondan ötrü ki, havayı yerə səni çubuqla kötəkləməsinlər.

S k a p e n . Bel mənimdir, özüm bilərəm, sənin belin deyil ki!

S i l v e s t r . Onu da düz deyirsən: öz belindir, nə istəyirsin, elə!

S k a p e n . Mən ömründə heç vaxt çubuqdan qorxmamışam, amma bax sənin kimi qorxaqları görməyə gözüm yoxdur! Həmişə tir-tir əsirlər, həmişə qorxurlar bir işdən yapışınlar ki, düşər-düşməzi olar!

Z e r b i n e t t a (*Skapenə*). Bir azdan sən bizi lazımlaşdır.

S k a p e n . Gedin, indi gəlirəm. Mən ona göstərəcəyəm ki, həmin Skapenəm, heç kimi satmamışam, satmaram da!

Zerbinetta, Qiasinta və Silvestr gedirlər.

İKİNCİ GƏLİŞ

Skapen, Jeront.

J e r o n t . Hə, Skapen, necədir mənim oğlumun işləri?

S k a p e n . Oğlunuz indi təhlükəsiz yerdədir, amma sizin, cənab, başınıza yaman qəza gələ bilər, yaxşısı budur, evdə oturasınız! Qorxuram ki!..

J e r o n t . Nədir? Nə olub?

S k a p e n . Bax, biz indi durub burada danışırıq, amma sizi hər tərəfdə axtarırlar, öldürmək isteyirlər.

J e r o n t . Məni?

S k a p e n . Bəli, sizi.

J e r o n t . Kim?

S k a p e n . Oktavin evləndiyi o qızın qardaşı. Deyir, guya, siz bacısının nikahını ona görə pozmaq isteyirsiniz ki, Oktavi qızınızla evləndirəsiniz. Buna görə də beyninə girib ki, namusunu qorumaqdən ötrü gərək sizi öldürsün. Onun da dostlarının hamısı hərbçi adamlardır, sizini axtarırlar, ondan-bundan soruşurlar ki, haradasınız? Onun böülüyündən olan əsgərləri öz gözümlə gördüm, kim rastlarına gelir, sorğu suala tuturlar, hissələrə bölünüb kəsdiriblər sizin evə gedən yolu qabağıını, indi heç öz evinizə də gedə bilməyəcəksiniz, haradan keçmək istəsəniz, onlara tuş olacaqsınız.

J e r o n t . Əziz Skapen, bəs mən nə eləyim?

S k a p e n . Vallah, bilmirəm, cənab, yaman çətin məsələdir... Bir vicvicə düşüb canımı ka!.. Dayan, dayan... (*Səhnənin dərinliyinə baxır ki, guya, görsün orada kimsə var, ya yox.*)

Jeront (*qorxudan əsərək*). Hə, nədir?

Skapen (*qayndaraq*). Heç...

Jeront. Sən bir şey fikirləşib tapa bilməzsən ki, məni xilas edəsən?

Skapen. Bir şey gəlib ağlıma, amma qorxuram, özümü şil-küt eləyələr!

Jeront. Skapen, indi sən sübut elə ki, sadıq nökərsən! Məni belə bədbəxtlik içində atıb getmə, xahiş edirəm!

Skapen. Nə danışırsınız, cənab? Mən sizə sidq-ürəkdən qulluq edirəm, belə dar gündə sizi köməksiz qoyaram bəyəm?

Jeront. Mən də sənin xəcalətində çıxacağam, bil bunu! Bax, bu paltarı sənə bağlışlayacağam! Köhnələndən sonra...

Skapen. Dayanın bir, cənab. Budur, yaxşı ki, yolda bu torba əlimə keçdi. Girin bu torbanın içiñə, sonra baxaq görək... Yox, yox, heç kim yoxdur. Deyirəm ki, girin bu torbanın içiñə, amma Allah xətrinə, cincirinizi da çıxarmayın. Sizi şəlleyəcəyəm dalıma, guya, yükdür, düşmənlərinizin yanından keçib, aparacağam evinizə. Orada qapıbacanı bağlayarıq, adam göndərərik ki, kömək eləsin.

Jeront. Pis fikirləşməmisən!..

Skapen. Hə, elədir. İndi özünüz görəcəksiniz. (*Kənara*) Dediyin o böhtana görə sənin başına bir oyun açım ki!..

Jeront. Nə deyirsən?

Skapen. Deyirəm, yaxşıca aldadacağıq sizin o düşmənləri!. Tez eləyin, girin torbaya, amma tərpənməyin orada, nə olur-olsun, cincirinizi da çıxarmayın.

Jeront. Qorxma! Mən öz işimi bilən adamam!

Skapen. Tez eləyin, odur, quzdurlardan biri gəlir. (*Səsini dəyişir*.) “Yəni mən, doğrudan, o Jerontu öldürə bilməyəcəyəm? Bir Allah bəndəsi göstərəydi mənə ki harada gizlənib o!” (*Öz səsiylə Jeronta*) Tərpənməyin! (*Səsini dəyişir*.) “Lap yerin dibinə də girsən, səni tapaçağam!” (*Öz səsiylə Jeronta*) Cincirinizi çəkməyin! (*Səsini dəyişir*.) “Ey, o torbanın yanındakı!..” Nədir, cənab? “Ala, bu qızılı sənə verirəm, ancaq göstər mənə ki, haradadır o Jeront!” Siz cənab Jerontu axtarırsınız? “Hə, lənət şeytana, onu axtarıram!” Onu neynirsiniz ki, ay cənab? “Neynirəm?” Bəli. “İstəyirəm, onu çubuğa qonaq eləyim!” Cənab

Jeront kimi adamlara çubuq çəkməzlər, onlarla belə rəftar eləmək olmaz! “Necə yəni, olmaz?!” O alçaqla, o yaramazla, o səfehlə belə rəftar eləmək olmaz?!” Cənab Jeront alçaq deyil, yaramaz deyil, səfəh də deyil! Zəhmət çəkin, onun haqqında belə sözlər deməyin! “Nə? Sən nə cəsarət edib mənimlə belə danışırsan?” O cür hörmətli adamı təhqir eləyəndə bəs mən müdafiə eləməyim onu? “Yoxsa, sən o Jerontun dostusan?” Bəli, cənab, mən onun dostuyam! “Aha, lənət şeytana, dostusan, lap yaxşı!” (*Çubuqla torbanı döyəcleyir.*) Vay! Vay! Vay! Cənab! Vay! Vay! Vay! Qulaq asın! Vay! Vay! Vay! Yavaş olun! Vay! Vay! Vay! “Bax, bunları məndən ona çatdırırsan! Xudahafız!” Ah, alçaq qaskonlu! Ah, aman!..

Jeront (*başını torbadan çıxarıır*). Vay, Skapen, daha bacarmıram!

Skapen. Mənim də aşımı verdilər, belimə əl vura bilmirəm.

Jeront. Sən nə deyirsən? Mənim belimə vururdú ki!

Skapen. Yox, ay cənab, çoxu mənim belimə dəyirdi.

Jeront. Nə gopa basırsan? Mənim belimə dəyirdi o çubuqların hamısı, indi də ağriyır yeri.

Skapen. Yox deyirlər sizə də! Çubuğun ucu bir-iki dəfə toxundu sizə...

Jeront. Gərək lap kənara çekileydin ki, səni döyəndə mənə toxunmayayıdı da!

Skapen (*Jerontun başını torbaya basır*). Gizlənin tez! Odur, biri də gəlir, xaricidir, elə bil... “Lənət şeytana! Qaraçı, elə bil, qaç bütün gün, tapma, tapma o şeytan Jeront!” Yaxşı gizlənin! “De mana, canab, siz bildiz qarda Jeront? Mən axtarır onu!” Yox, cənab, bilmirəm. “Düz dedim! Onu beli lazımnı, o Jeront beli! On çubuq ora! Dört dana da şpaqa! Yapışdı Jeront yerə! Bax, bu şpaqa!” Elədir, cənab, ancaq mən bilmirəm ki, cənab Jeront haradadır. “Bu torba, elə bil, tarpandı!” – Bağışlayın, cənab, siz səhv edirsiniz. “Bu torba na var? Orda na?” Heç bir şey, cənab. “Man istadi bu şpaqa o torba soxmaq!” Yox, cənab, lazımnı deyil. “Siz qostarsın na var o torba?” Axi sizə nə var ki, mən nə aparıram? “Man bilmək istadi!” Heç nə bilməyəcəksiz. “San na casarat mana?” Bu, mənim köhnə şeylərimdir, cr-cındırdır. “Qostersin! Soz yok!” Yox, göstərməyəcəyəm. “Qostersin yok?” Yox! “Onda mənim çubuq sen bel vurmaq!” Cəsarət etməzsınız. “Sen axmaq!” (*Cubuq ilə*

torbanı döyəcləyir və guya, özlinü döyürmüşlər kimi bərkdən qışqırır.) Vay! Vay! Vay! Cənab! Vay! Vay! Vay! “Sağ ol! Bu mandan balaca dars sani oyratmaql!” Ay aman! Vay! Səni görüm şeytan aparsın! Ay, öldüm!..

Jeront (*başını torbadan çıxarır*). Vay, məni döyüb əldən saldı!

Skapen. Vay, ölürem!..

Jeront. Niyə bu alçaqlar elə mənim belimə vururlar?!

Skapen (*Jerontun başını torbaya basır*). Gizlənin! Odur, əsgərlər gəlirlər, düz altı nəfərdir! (*Cürbəcür səslərlə*) “Gedək, bu Jerontu axır ki, tapmaq lazımdır, yoxsa yox? Hər tərəfi axtarmaq lazımdır! Yorulub əldən düşsək də, bütün şəhəri gərək axtaraq! Hər bir dəlmə-deşıyə baxmaq lazımdır! Heç haranı yaddan çıxarmaq olmaz! Hər tərəfi! Hansı tərəfə gedək? Budur, bura! Yox, ora! Sağal! Sola! Yox! Bura! Bura!” (*Öz səsiyle Jeronta*) Yaxşı gizlənin. “Oho, budur, onun nökəridir! Hə, alçaq, de görüm, haradadir ağan?” Məndə işiniz olmasın, cənablar! “Tez elə! De görüm, hardadı ağan? Tez ol! Yolumuzdan eləmə bizi, tez ol!” Yavaş olun, cənablar!

Jeront yavaşça başını torbadan çıxarır və
Skapenin hərəkətlərini görür.

“Bu saat tap ağanı, yoxsa səni ölenəcən döyəcəyik!” Mənim başıma nə oyun istəyirsınız, açın, amma ağamı satmaram! “Sənin canını alacağıq!” Nə eləyirsınız, eləyin! “Aha, özün belə istədin! Tut gəldi!” Vay! (*Çubuqla vurmaq istəyəndə Jeront torbanın içindən çıxar, Skapen isə qaçıb gedir.*)

Jeront (*tək*). Ay alçaq! Ay canı! Quldur! Deməli, sənmışsən, az qala, məni öldürürdüñ?!

ÜÇÜNCÜ GƏLİŞ

Jeront, Zerbinetta.

Zerbinetta (*Jerontu görmədən*). Ha-ha-ha! Yox, qoy bir nəfəsimi dərim...

Jeront (*Zerbinettini görmədən*). Baxarsan, sənin başına nə oyun açacağam!

Zerbinetta (*Jerontu görmədən*). Ha-ha-ha! Əcəb əhvalatdır! Gör necə ələ salıblar qocanı!

Jeront (*Zerbinettanı görərək*). Burada gülməli bir şey yoxdur, heç kimi də ələ salmayıblar!

Zerbinetta. Nə? Siz nə danışırsınız, cənab?

Jeront. Deyirəm ki, mənə nahaq gülürsünüz.

Zerbinetta. Sizə gülürəm?

Jeront. Bəli.

Zerbinetta. Nə danışırsınız?! Heç kimin sizə gülmək fikri yoxdur!

Jeront. Bəs niyə mənim düz sifətimə hırıldayırsınız?

Zerbinetta. Vallah, bunun sizə dəxli yoxdur. İndicə mənə elə bir məzəli əhvalat danışdırılar ki, ona gülürəm. Heç özüm də bilmirəm ki, niyə bu qədər güldüm?.. Bəlkə, mən də bu işin iştirakçısıyam, ona görə? Ancaq, doğrudan da, daha bundan gülməli əhvalat eşitməmişəm ki, pul qoparmaqdan ötrü oğlu atanın başına nə oyun açır!..

Jeront. Pul qoparmaqdan ötrü oğul atanın başına oyun açır?

Zerbinetta. Hə, hə! Dündür, siz heç bunu xahiş eləmirsiniz, amma məmnuniyyətlə bu əhvalatı danışaram. Mənim, bilirsiniz, belə şeyləri danışmağa yaman həvəsim var!..

Jeront. Çox məmənun olaram, danışın.

Zerbinetta. Hə, danışım da... Mən danışmaqla bir ziyan olmayaçaq, onsuz da, belə hadisə gizli qala bilməz. Taleym elə gətirib ki, mən qaraçılardan deyilən məxluqlarla bir yerdə yaşamışam. Vilayətdən vilayətə köçürər, fala baxırlar, bir para başqa işlərlə də məşğul olurlar... Burada, bax, bu şəhərdə məni cavan bir oğlan gördü və aşiq oldu. O vaxtdan bəri o cavan oğlan bir addım da olsun, məndən kənar durmur. Əvvəlcə bütün başqa cavan oğlanlar kimi o da elə bilirdi ki, bircə söz deməyinə bənddir, dayana bilməyəcəyəm, hayıl-mayıl olacağam. Ancaq o gördü ki, mən məğruram. Məğrurluğum onu məcbur etdi ki, fikrini dəyişsin. Hisslərini mənim asılı olduğum həmin adamlara da bildirdi. Qaraçılardan razı oldu ki, pul alıb məni qaytarınlar. Bədbəxtlikdən, yaxşı ailələrdən olan başqa cavan oğlanlar kimi mənim sevgilimin də işləri pis idi, yəni pulu yox idi. Onun dövlətli atası var, ancaq xəsisin bividir. Dünya hələ elə xəsis görməyib!.. Dayanın bir.. Nədir onun adı? Siz bilmirsiniz, nədir onun adı? Əlbəttə, siz, yəqin, bilirsiniz, bilirsiniz ki, bu şəhərdə bir nömrəli xəsis kim hesab olunur?

Jeront. Xeyr, bilmirəm.

Zerbinetta. Adı “ron”la qurtarr, ya “ront”la qurtarır?.. O... Oront.. Yox, belə deyil. Je... Jeront? Hə, özüdür ki var, Jeront! Yadıma düşdü, belədir ki var! O simicin adı Jerontdur! Bax əhvalat belədir. Bizim qaraçılardı bu gün şəhərdən çıxıb getmək isteyirdilər, mənim o cavan oğlanım da pulu olmadığı üçün, mənimlə ayrılmalıydı, ancaq nökərinin biciliyi köməyimizə yetdi. Nökər onun atasından pulları dərtib qopartdı. Nökərin adı yaxşı yadımdadır: Skapen. O, elə qeyri-adi bir adamdır ki, tərifləməklə qurtaran deyil!

Jeront (*kənara*). Ay səni, firildaqcının biri, firildaqcı!

Zerbinetta. O qoca səfəhi aldatmaq üçün görün bir necə biclik işlədib! Ha-ha-ha! Yadına düşəndə adam gülməkdən ölürlər! Vallah, dayana bilmirəm! Ha-ha-ha! Skapen gedir o simicin yanına... Ha-ha-ha!.. Gedir o simicin yanına, deyir ki, guya, oğluyla bir yerdə limanda gəzisirmişlər... Ha-ha-ha!.. Gəzmişlər, orada bir türk qalerası görürərlər, guya, cavan gəmiçi onları gəmiyə qonaq dəvət edir.. Ha-ha-ha!.. Guya, oturub yeyib-icdikləri vaxt qalera çıxır dənizə, gəmiçi də, guya, Skapeni qayıqla sahilə göndərir ki, qocaya desin: ya beş yüz ekyü göndər, ya da oğlunu Əlcəzairə aparacaq! Ha-ha-ha!.. Bu yerdə mənim o xəsisim, o simicim qorxuya düşür, bir tərəfdən oğluna yazığı gelir, bir tərəfdən də pulları vermək istəmir. Beş yüz ekyünü vermək onunçın ürəyinin başına xəncər soxmaq kimi bir şeydir! Ha-ha-ha!.. Heç cür puldan əl çəkmək istəmir, başını-beynini çatlaşdır ki, oğlunu necə qaytarsın, ağızına gelən cəfəngi danışır... Ha-ha-ha!.. İstəyir, həmin qale radan ötrü dənizə polis göndərsin... Ha-ha-ha! Nökərinə yalvarır ki, gedib oğlunun əvəzinə girovda qalsın, guya, pul yiğib onu qurtaracaq! Yalandan e!.. Ha-ha-ha!.. İstəyir, köhnə cir-cindirini beş yüz ekyüyə satdırınsın, o cir-cindirə heç otuz ekyü də verməzlər. Ha-ha-ha!. Nökər başa salır onu ki, belə şeylər köməyə yetməz, o xəsis də elə hey deyir ki, “axı niyə, niyə gedib girib o qaleraya?” Elə hey qarğış eləyir. Axır ki, ahla-ufla o, bir kisə pulun məhəbbətini ürəyindən silməli olur!.. Ancaq, deyəsən, siz bu əhvalatda gülməli bir şey görmüsünüz ax? Hə? Nə deyirsiniz?

Jeront. Deyirəm ki, o cavan oğlan alçağın biridir! Atası oğlunu belə işlərdən ötrü lap qaydasınca cəzalandıracaq! Deyirəm ki, o

qaraçı qız da həyasızın, nanəcibin biridir! Mənim kimi hörmətli bir adama belə şeylər danışmağa cəsarət edir! Ona göstərəcəklər ki, cavan oğlanları tora salmaq nə deməkdir! Nökər də quldurun biridir! Cənab Jeront onu elə bu gün dar ağacına göndərəcək. (*Gedir.*)

DÖRDÜNCÜ GƏLİŞ

Zerbinetta, Silvestr

Silvestr. Hara qaçmısınız belə? Bilirsiniz, indicə kimlə danışırınız? Cənab Leandrın atasıdır e, bu!

Zerbinetta. İndi başa düşdüm... İşə bir bax!.. Heç bilmədən öz əhvalatını özünə danışmışsam!

Silvestr. Nə? Hansı əhvalatı?

Zerbinetta. Həmin əhvalatı da!.. Elə xoşuma gəlmışdı o əhvalat ki, adam axtarırdım danışmağa. Eh, nə olsun e?! Özünə eləyir də, bizi nə istisi, nə soyuğu?

Silvestr. Heç danışmağın yeriydi? Adamın dili gərək uzun olmasın. Öz işləriniz barədə də, heç olmasa, susa bilmirsiniz...

Zerbinetta. Bəyəm başqalarından eşitməyəcəkdi?

Arqant (*səhnə arxasından*). Ey, Silvestr!

Silvestr (*Zerbinettaya*). Gedin evə. Ağam məni çağırır.

Zerbinetta gedir.

BEŞİNCİ GƏLİŞ

Silvestr, Arqant.

Arqant. Deməli, siz əlbir olmusunuz, firildaqcılar! Sən, Skapen, bir də ki mənim oğlum – əlbir olmusunuz ki, məni aldadasınız?! Elə bilirsiniz ki, mən buna dözəcəyəm?

Silvestr. Vallah, cənab, Skapen sizi aldadırsa, bunun mənə dəxli yoxdur, ola da bilməz!

Arqant. Mən ayırd eləyəcəyəm bu məsələni, eləyəcəyəm, ancaq! Mən imkan vermərəm ki, gözüüm qabağında pəstəha açalar!

ALTINCI GƏLİŞ

Onlar, eləcə də Jeront.

Jeront. Ah, cənab Arqant, mənim başıma bir müsibət gəlib ki!
Arqant. Mənim də dərdim böyükdür, cənab Jeront!..

Jeront. Firildaqcı Skapen aldadıb, beş yüz ekyünü aparıb məndən!

Arqant. O firildaqcı Skapen məni də eləcə aldadıb, iki yüz pis-tolumu əlimdən alıb.

Jeront. Hələ o beş yüz ekyüdən başqa mənə elə qonaqlıq verib ki, deməyə adamın dili də gəlmir. Bütün bunların cavabını verəcək o alçaq!

Arqant. Əlbəttə. Qoy cavab versin ki, hansı cəsarətlə mənimlə belə oyun oynayıb?!

Jeront. Mən gərək onu elə cəzalandırırmı ki, başqalarına da iibrət olsun!

Silvestr (*kənara*). Allahın altında, məndə işləri olmayıyadı!..

Jeront. Bu, hələ harasıdır, cənab Arqant?! Bədbəxtlik ki gəldi, dalını gözlə!.. Mən güman edirdim ki, bu gün qızımı görəcəyəm... Yeganə təsəllimiyyidi mənim bu dünyada, ancaq indi müvəkkilidən eşidirəm ki, qızım çoxdan gedib Tarentdan. Yəqin, gəmi batıb, qızım da həlak olub.

Arqant. Bəs siz niyə qızınızı Tarentda qoyurdunuz? Niyə həmisi öz yanınızca gəzdirmirdiniz ki, görəndə ürəyiniz açılsın?

Jeront. Bunun səbəbi var idi, cənab Arqant. Ailə vəziyyətim eləydi ki, ikinci nikahımı gizli saxlamalıydım... Oho, kimi görürəm?!

YEDDİNCİ GƏLİŞ

Onlar, eləcə də Nerina.

Nerina (*Jerontun qarşısında dizləri üstə dayanır*). Ah, cənab Pandolf!..

Jeront. O adı daha başından elə, məni Jeront çağır. Əvvəllər olduğu kimi, daha Tarentda başqa ad daşımağıma ehtiyac yoxdur.

Nerina. Ah, cənab, sizi o adla burada axtarmaq, bilsəydimiz, bizi necə çəşbaş salmışdı!..

Jeront. Mənim qızım, arvadım haradadırlar?

Nerina. Qızınız burada, yaxınlıqdadır. Amma onu görməmişdən qabaq gərək məni bağışlayasınız!.. Axi onunla tək qaldım, heç bir köməyimiz yox idi, bilmirəm sizı harada axtarım... Qızınızı ərə verdim.

Jeront. Mənim qızım ərlidir?

Nerina. Bəli, cənab...

Jeront. Bəs kimə ərə gedib?

Nerina. Oktav adında cavan bir oğlana. O cənab Arqantın oğludur.

Jeront. Aman Allah!

Arqant. Belə də təsadüf olar?!

Jeront. Tez, tez bizi qızımın yanına apar!

Nerina. Budur, bax, bu evə girməlisiniz...

Jeront. Düş qabağa. Gedək, gedək, cənab Arqant!

Silvestr (*tək*). Bax, qəribə əhvalat buna deyərlər e!..

SƏKKİZİNCİ GƏLİŞ

Silvestr, Skapen.

Skapen. Hə, Silvestr, neyləyir bizimkilər?

Silvestr. İkicə xəbər verəcəyəm sənə. Birincisi budur ki, Oktagın məsəlesi həll olundu, sən demə, bizim Qiasinta cənab Jerontun qızıymış!.. Təsadüf elə gətirib ki, valideynlərinin istədiyi olub. İkincisi də budur ki, qocalar, xüsusən cənab Jeront səni yaman cəzalandırmaq isteyirlər.

Skapen. Boş şeydir! Belə hədə-qorxular mənə təsir etməz!.. Hər dəqiqənin öz hökmü var!..

Silvestr. Bax ha!.. Oğlanlar atalarıyla barışarlar, onda qanın geder!..

Skapen. Qorxma!.. Onların ürəyini yumşaldaram.

Silvestr. Tez qaç! Odur, gelirlər.

Skapen qaçır.

DOQQUZUNCU GƏLİŞ

Silvestr, Jeront, Arqant, Qiasinta, Zerbinetta, Nerina.

Jeront. Gəl, qızım, gəl mənim yanımı! Əgər indi anan da bura-da olsaydı, elə sevinərdim ki!

Arqant. Budur, Oktav da gəldi.

ONUNCU GƏLİŞ

Onlar, eləcə də Oktav.

Arqant. Gəl, gəl, oğlum, gəl, sən də bizimlə bir yerdə sevin ki, evlənməyinin axırı necə yaxşı qurtardı! Allah özü...

Oktav. Yox, ata, məni kiminlə evləndirmək istəsəniz də, bir şey çıxmayacaq! Sizdən gizlətməyin mənası yoxdur!.. Onsuz da, siz bilirsiniz ki, mən artıq evliyəm.

Arqant. Elədir, ancaq sən bilmirsən ki...

Oktav. Mən bildiyimi bilirəm, ata!

Arqant. Sənə demək istəyirəm ki, cənab Jerontun qızı...

Oktav. Cənab Jerontun qızı ilə mənim nə işim var?!

Jeront. Bu, elə həmin qızdır da!

Oktav (*Jeronta*). Cənab, sizdən artıq dərəcədə üzr istəyirəm, ancaq mən öz fikrimi dəyişməyəcəyəm!

Silvestr (*Oktava*). Əshi, bir qulaq asın da!..

Oktav. Kəs səsini! Mən heç nəyə qulaq asmaq istəmirəm!

Arqant (*Oktava*). Sənin arvadın...

Oktav. Yox, ata, mən ölürəm, ancaq sevimli Qiasintadan ayrılmaram. Nə istəyirsiniz, eləyin, ancaq mən, bax, bunun sədaqətinə and içmişəm! (Səhnənin eks tərəfinə keçərək Qiasinta ilə yanaşı dayanır.) Mən onu ömrüm boyu sevəcəyəm, başqası mənə lazımlı deyil!..

Arqant. Bəs elə biz də onu veririk də sənə! Küttün biri, küt! Elə dediyini deyir!..

Qiasinta (*Jerontu göstərərək*). Elədir, Oktav, bax, bu, mənim atamıdır, axır ki, tapdim onu!.. Dərdimiz-sərimiz qurtardı daha!..

Jeront. Gedək bizə!.. Oturub yaxşıca söhbət edərik...

Qiasinta (*Zerbinettanı göstərərək*). Ata! Sizdən çox xahiş edirəm, məni əziz rəfiqəmdən ayırmayın. O, elə gözəl insandır ki, tanıldıqca, siz də çox istəyəcəksiniz onu.

Jeront. Sən istəyirsən ki, qardaşını yoldan çıxarmış bu qızı evimə aparı? Bayaq özü ağızına gələni deyirdi!..

Zerbinetta. Bağışlayın, cənab!.. Ancaq bilsəydim ki, siz kimsiniz, heç nə danışmazdım. Axı sizin ancaq adınızı eşitmışdım...

Jeront. Necə yəni, ancaq adınızı eşitmışdım?

Qiasinta. Ata! Mən zəmin oluram ki, o, yaxşı qızdır! Qardaşımın da ona bəslədiyi hissələrdə heç bir pis şey yoxdur.

Jeront. Ay sənil! Yoxsa, oğlumu, doğrudan da, belə bir qızı evləndirim? Allah bilir, kimdir?.. Aralıqda gəzənin biridir də!..

ON BİRİNCİ GƏLİŞ

Onlar, eləcə də Leandr.

Leandr. Ata! Siz qanınızı qaraltnıñ ki, mən əsilzadə olmayan kasib bir qızı sevirəm. Qaraçılardan ki onu aldım, indicə mənə dedilər ki, Zerbinetta bizim şəhərlidir, dörd yaşı olanda onu oğurlayıblar, valideynləri əsilzadəymiş. Bax, bu bilerziyi də mənə verdilər. İndi bu bilerziyin vasitəsi ilə Zerbinettanın valideynlərini tapmaq olar.

Arqant. Aman Allah! O, mənim qızımızdır, bu bilerzikdən tanıdm! Düzdür, düzdür! Mən onu dörd yaşında itirmişəm!

Jeront. O, sizin qızınızdır?

Arqant. Bəli, bu odur, gör necə oxşayır?! Mənim heç bir şübhəm yoxdur!

Qiasinta. Aman Allah! Dünyanın işlərinə bax!

ON İKİNCİ GƏLİŞ

Onlar, eləcə də Karl.

Karl. Ah, cənablar, indicə bədbəxt bir hadisə baş verdi!

Jeront. Nə olub?

Karl. Bədbəxt Skapen...

Jeront. Fırıldaqçıdır o! Əmr eləyəcəyəm ki, assınlar onu!

Karl. Yox, cənab, daha bu barədə narahat olmayıacaqsınız. Təzə tikintinin yanından keçirmiş, yuxarıdan böyük bir çəkic düşüb, yazığın başını elə partladıb ki, beyni görünür. Skapen ölürlər... Xahiş elədi, onu gətirək ki, ölümqabağı bir-iki söz desin.

Arqant. Bəs haradadır?

Karl. Odur, gətirirlər.

ON ÜÇÜNCÜ GƏLİŞ

Onlar, eləcə də Skapen.

Skapen (*başını sarayıb, guya ki, yaralıdır; onu iki həmbəl gətirir*). Ah!.. Ah!.. Görürsünüz, cənablar?! Görürsünüz mən nə haldayam?! Ah!.. Mən istəyirəm ki, əvvəlcə sizdən üzrxahlıq eləyim, sonra ölüm... Kimi incitmişəmsə, hamınız məni bağışlayın!.. Ah!.. Cənablar!.. Son nəfəsimdə yalvarıram sizə, bütün olub-keçənə görə məni bağışlayın!.. Xüsusən, siz, cənab Arqant!.. Bir də siz, cənab Jeront!.. Ah!..

Arqant. Mən bağışlayıram səni, sakit öle bilərsən.

Skapen (*Jeronta*). Sizi, cənab Jeront, hamidan çox incitmişəm... O çubuq zərbələri...

Jeront. Yaxşı, yada salma onları... Mən də səni bağışlayıram...

Skapen. O çubuqlar mənim tərəfimdən elə hərəkətdir ki...

Jeront. Dedim ki, bəsdir!

Skapen. O çubuqlardan ötrü ölümqabağı vicdanım mənə rahatlıq vermir...

Jeront. Allah!.. Bəsdir!

Skapen. Mən o çubuqlarla sizi...

Jeront. Deyirəm sənə ki, qurtar! Mən hər şeyi yaddan çıxarıbmışam!

Skapen. Siz necə də mərhəmətlisiniz, cənab! Amma siz sidq-ürəkdən məni bağışlaysınız o çubuqlara görə!

Jeront. Hə, hə, hə, bağışlayıram, təki ağızını mumla! Bağışlayıram – qurtardı getdi!

Skapen. Ah, cənab, sizin bu sözlərinizdən sonra necə də rahat oldum...

Jeront. Yox... Bağışlamağına, bağışlayıram səni, ancaq bu şərtlə ki, ölüsən!

Skapen. Necə, cənab?

Jeront. Əgər sən sağalsan, mən səni bağışlamayacağam!

Skapen. Vay! Vay!.. Yenə halim xarab oldu!..

Arqant. Belə ki, bir xoşbəxtlik gəlib bizi tapıb, cənab Jeront, siz onu şərtsiz-zadsız bağışlayın!

Jeront. Siz deyən olsun!

Arqant. Gedək, bir yerdə şam eləyək, şadlıq eləyək!..

Skapen. Hələ ki ölməmişəm, qoy məni də mizə yaxın apar-sınlar!..

SON

ŞARL PERRO

(1628–1703)

BÜLLUR BAŞMAQ

Biri vardı, biri yoxdu, keçmiş zamanlarda varlı-karlı, adlı-sanlı bir kişi var idi. Onun arvadı ölmüşdü. İkinci dəfə çox deyingən, lovğa arvad almışdı. Qəddarlıqda tayı-bərabəri yoxdu. Arvadın iki qızı var idi. Hər cəhətdən analarına oxşayan bu qızlar da lovğa, bədxasiyyət idilər. Kişinin bir qızı var idi. O çox mülaim və mehriban idi, lap rəhmətlik anasına oxşayırırdı. Onun anası dünyanın ən rəhmdil arvadlarından biri idi.

Ögey ana pis xasiyyətini o saat büruzə verdi. Xüsusilə ögey qızı görən gözü yox idi. Ögey qızın səmimiliyi onu hövsələdən çıxarırdı. Bu mehriban, xoşxasiyyətli və qəşəng qızla müqayisədə onun qızları həmişəkindən də pis görünürdürlər.

Ögey ana evin ən ağır, əzab-əziyyətli işlərini ona tapşırardı: yazıq qız qab-qacağı yuyar, pilləkənləri silər, ögey ananın və onun ərköyüñ qızlarının otaqlarını süpürüüb təmizlərdi. Qız evin üstündəki çardaqdə, nazik bir döşəkçə üstündə yatardı. Onun bacılarının isə parket döşəmeli yataq otaqları, qu tükündən yorğan-döşəkləri var idi, divardan isə döşəmədən tavana çatan güzgülər asılmışdı.

Yazıq qız hər cür əziyyətə dözer və söyülüb-danlanmaqdən qorxaraq dərdini atasına belə deməkdən çəkinərdi: çünkü atası təzə arvadının sözü ilə oturub-duraraq, onun sözündən çıxmazdı. Ögey qız işini qurtarandan sonra ocağın yanındakı künçə qısılıb, külün üstündəcə oturardı. Buna görə də ögey ananın böyük qızı ona Pinti adı qoymuşdu. Kiçik qız isə böyük bacısı kimi kobud deyildi, ona görə də qızı “Zoluşka”, yəni “Külli qız” çağırırdı. Zoluşka köhnə paltarında geyimli-kecimli, bəzəkli bacılıqlarından çox-çox qəşəng idi.

Günlərin bir günü padşahın oğlu ziyafət vermək fikrinə düşür və ölkənin bütün adlı-sanlı adamlarını saraya dəvət edir. Zoluşkanın bacılarını da ziyafətə çağırırlar. Onlar özlərinə yaraşıqlı, qəşəng paltar və şlyapa seçə-seçə bərk sevinirdilər. Zoluşkanın işi isə bir az da artdı. O, bacılıqlarının yubkalarını ütiləməli və yaxalıqlarını kraxmallamalı idi.

Bacılar daha qəşəng geyinmək üçün bir-birilə hey məsləhətləşirdilər.

Böyük bacı deyirdi:

– Mən krujevalı qırmızı məxmər paltarımı geyəcəyəm.

Kiçik bacı da öz növbəsində deyirdi:

– Mən sadə paltarımı geyəcəyəm. Üstündən briliyant düyməli, zərgüllü qolsuz bürüncüyimi də ciynamə salacağam. Belə bürüncük hər adamda olmaz!

Onlar ən yaxşı dərziyə büzməli ləçək sıfariş etdilər, ən bahalı lentlər aldılar, hər şeydə də Zoluşka ilə məsləhətləşirdilər; çünkü onun paltar seçməkdə böyük zövqü vardı. O, bacılarına kömək etməyə ürəkdən çalışırdı, hətta saçlarını darayıb düzəltməyi də onlara təklif etdi. Bu təklifə onlar həvəslə razılıq verdilər.

Zoluşka onların saçlarını düzəldikcə qızlar ondan soruşturdu:

– Zoluşka, düzünü de, sən də ziyafətə getmək istərdinmi?

Zoluşka:

– Ah, bacılarım, məni ələ salmayın! Heç məni ora buraxarlarımı?

– deyə cavab verirdi.

– Düz deyirsən, əlbəttə, səni buraxmazlar! Orada sənin kimi pintini görsələr, gülməkdən uğunub özlərindən gedərlər.

Zoluşkanın yerinə başqası olsaydı, acıqca onların saçlarını pis darayardı, Zoluşka isə, əksinə, çalışırdı ki, yaxşı darasın.

Bacılar sevindiklərindən və həyəcandan iki gün heç bir şey yemədilər. Çalışırdılar ki, mümkün qədər bellərini tarım çəksinlər və hey güzgünen qabağında firlanırdılar.

Nəhayət, arzu etdikləri gün gəlib çatdı. Ögey ana və bacılar ziyafətə getdilər. Zoluşka uzun müddət onların ardına baxdı. Karet gözdən itəndən sonra qız acı-acı ağladı.

Xalası Zoluşkanın ağladığını görüb onun niyə belə kədərləndiyini soruşdu.

— Mən istərdim... Mən də istərdim ki... — göz yaşları içinde boğulan Zoluşka sözünü bitirə bilmədi.

Lakin xalası onun nə demək istədiyini o saat başa düşdü (axı sehrbaz idi).

— Sən də ziyaflətə getmək istərdin, eləmi? — o soruşdu.

Zoluşka ah çəkib dedi:

— Bəli.

Sehrbaz qadın ondan soruşdu:

— Dediklərimə həmişə əməl edəcəyinə söz verirsənmi? Onda sənin ziyaflətə getməyinə kömək edərəm. — Qollarını qızın boynuna salıb əlavə etdi. — Get, dirrikdən mənə böyük bir balqabaq gətir.

Zoluşka dirriyə qaçıdı, yekə bir balqabaq seçib sehrbaz qadına gətirdi. Balqabağın onun ziyaflətə getməyinə necə kömək edəcəyini heç cür başa düşə bilmədi.

Sehrbaz qadın balqabağın içini ovdu, sehrli çubuğu ona toxundurdu, balqabaq bir anda qızıl suyuna çəkilmiş karetç çevrildi.

Sonra sehrbaz qadın siçan tələsinə baxdı. Orada altı diri siçan var idi.

Sehrbaz Zoluşkaya əmr etdi ki, tələnin ağızını açın. Oradan çıxan siçanların hamısına sehrli çubugunu toxundurdu. Siçanlar o saat gözəl atlara çevrildi. Beləliklə, altı siçan altı gözəl ata döndü.

Sonra sehrbaz qadın fikrə getdi:

— Faytonçunu haradan tapaq?

Zoluşka dedi:

— Qoy gedib siçovul tələsinə baxım, bəlkə, ona siçovul düşüb. Siçovulu faytonçuya döndərmək olar.

— Doğru deyirsən! — sehrbaz qadın onunla razılaşdı. — Get, bax.

Zoluşka tələni gətirdi, içinde üç kök siçovul var idi.

Sehrbaz qadın siçovullardan ən böyüyüni, bığlısını seçib çubuğunu ona toxundurdu. Siçovul o saat dönüb kök və bığlı faytonçu oldu.

Sonra sehrbaz qadın Zoluşkaya dedi:

— Bağda, suçiləyənin dalında altı kərtənkələ var. Get, onları mənə gətir.

Zoluşka kərtənkələləri gətirən kimi sehrbaz qadın onları döndərib altı nökər elədi. Hamının əynində zərbaftlı qəşəng paltar vardı. Onlar

karetin dalındaki xidmətçi yerlərinə elə cəld sıçradılar ki, elə bil, bütün ömürləri boyu bu işlə məşğul olmuşdular.

Sehrbaz qadın dedi:

– Hə, indi ziyaftə gedə bilərsən. Məndən razi qaldınmı?

– Əlbəttə. Ancaq bu cindir paltarda ora necə gedim? – Zoluşka soruşdu.

Sehrbaz qadın çubuğuunu qız toxundurdu. Köhnə paltar o dəqiqə dönüb daş-qasha bəzənmiş zərxara oldu. Sehrbaz qadın əlavə olaraq qız bir cüt büllür ayaqqabı da bağışladı. Dünyada heç bir qız belə gözəl ayaqqabını yuxusunda da görməmişdi.

Zoluşka bəzəkli-düzəkli bir halda kareta mindi. Sehrbaz qadın ayrılarkən ona dönə-dönə tapşırıd ki, gecə yarısına mütləq qayıtsın.

– Bir dəqiqə belə gecikmiş olsan, keretin yenə dönüb balqabaq, atların siçan, nökərlərin kərtənkələ, gözəl paltarın isə köhnə cindirə döncək, – sehrbaz qadın ona xəbərdarlıq etdi.

Zoluşka sehrbaz qadına saraydan gecə yarısına kimi qayıdacağına söz verdi və sevinə-sevinə ziyaftə yollandı.

Padşah oğluna xəbər verdilər ki, ziyaftə naməlum, çox gözəl şahzadə qız gəlmışdır. O, qızı qarşılamağa çıxdı. Qızın karetdən düşməkdə kömək etdi və onu qonaqların yığışlığı salona gətirdi.

Salona dərhal sakitlik çökdü; qonaqlar rəqsərini, kamançalanlar musiqini dayandırdılar, hamı naməlum şahzadə qızın gözəlliyinə heyran qalmışdı.

Hər tərəfdə:

– Nə gözəl qızdır! – deyə piçıldılarından.

Hətta qoca padşah belə gözünü ondan ayırmayaraq tez-tez arvadının qulağına deyirdi ki, çoxdan bəri belə gözəl, məlahətli qız görməmişəm.

Qadınlar qızın paltarına diqqətlə baxırdılar ki, sabah özlərinə o cür paltar tikdirsinlər. Ancaq belə gözəl parça və mahir usta tapa bilməyəcəklərindən qorxurdular.

Şahzadə, qızı ən hörmətli yerə aparıb rəqsə dəvət etdi. Qız elə gözəl oynayırıd ki, hamı ona məettəl qalmışdı.

Bir azdan sonra qonaqlara şirniyyat və meyvə verdilər. Lakin şahzadə, qızla o qədər məşğul idi ki, əlini şirniyyata heç uzatmadı da.

Qız isə bacılarının yanına gedib onlarla mehribancasına danışdı və şahzadənin onu qonaq etdiyi portağalları onlarla bölüşdürdü.

Tanış olmayan bu xanımın bu cür mehribanlığı bacıları təəccüb-ləndirdi.

Zoluşka söhbətin şirin yerində on ikiyə on beş dəqiqə qaldığını bildirən saat zəngini eşitdi.

Hamı ilə tələsik görüşüb evə yollandı. Evə qayıdan kimi sehrbaz qadının yanına gedib ona razılıq etdi və dedi ki, şahzadə ondan sabah da saraya ziyafətə gəlməsini xahiş etmişdir.

Qız ziyafətdə gördüğünü və eşitdiyini sehrbaz qadına danışanda qapının döyüldüğünü eşitdi. Bu, ziyafətdən qayıdan ögey bacıları idi. Zoluşka gedib qapını açdı. **Qız** özünü elə göstərdi ki, guya, yuxudan təzəcə durmuşdur. Gözlerini ova-ova gərnəşərək:

– Ziyafətdə nə çox qaldınız? – dedi.

Əslində, onlardan ayrılandan bəri yuxusu heç gəlmirdi də.

Bacılardan biri:

– Sən də ziyafətdə olsaydın, heç darixmazdin. Ora bir şahzadə qız gəlmişdi, elə gözəldi ki, dünyada heç tayı-bərabəri olmazdı. O, bizə çox mehribanlıq etdi, bizi portağala qonaq etdi.

Zoluşka şadlığından uçurdu. **Qız**, bacılarından şahzadə qızın adını soruşdu. Lakin bacılar şahzadə qızı heç kimin tanımadığını, hətta şahzadənin də buna görə pərt olduğunu söylədilər. Qızın kimliyini öyrənmək üçün şahzadə hər şeydən keçərdi.

Zoluşka gülümşəyərək dedi:

– Yəqin, o, çox gözəlmış! Siz xoşbəxtsiniz! Kaş onu görəydim!..

Bacıcan, evdə geydiyin sarı paltarını mənə bircə günlüyü versən!

Böyük bacı:

– Bircə bu qalmışdı! – cavab verdi. – Öz paltarımı sənin kimi pintiyə verim! Dünyada vermərəm.

Zoluşka bacısından rədd cavabı alacağını, onsuz da, bilirdi, ona görə bu cavaba çox şadlandı. Bacısı razı olsayıdı, bu paltar onun nəyinə lazım idи?

Ertəsi gün Zoluşkanın bacıları yenə ziyafətə getdilər. Zoluşka da getdi. Bu gün o, dünənkindən də qəşəng geyinmişdi. Şahzadə ondan bir dəqiqə belə ayrılmır və qulağına cürbəcür xoş sözlər piçildiyordı.

Zoluşka, kefi çox kök olduğundan, sehrbaz qadının tapşırığını tamam yadından çıxarmışdı. O, elə bilirdi ki, hələ saat heç on bir olmayıb. Birdən saat on ikini vurdu. O, quş kimi atılaraq cəld evə yoldaşdı. Şahzadə onun dalınca qaçıdı, lakin çata bilmədi. Qız tələsik qaçğından büllur ayaqqabısının bir tayını itirdi. Şahzadə onu üsul-luca yerdən götürdü.

Darvazadakı qarovulçulardan şahzadə xanımın hansı tərafə getdiyini soruşdu. Qarovulçular şahzadə xanımı deyil, kəndlİ qızına oxşayan kasib bir qızın saraydan yürürək çıxdığını gördüklerini söylədilər.

Zoluşka karetsiz, nökərsiz, köhnə paltarda tövşüyə-tövşüyə evə gəldi. Bütün cah-calaldan onda yalnız bir tay ayaqqabı qalmışdı.

Bacıları ziyafətdən gələndə Zoluşka onlardan soruşdu ki, bu gün də dünənki kimi şən keçdimi? Dünən gələn şahzadə xanım bu gün də gəlməmişdimi?

Bacıları dedilər ki, şahzadə xanım bu gün də gəlmüşdi, lakin saat gecəyarısı zəngini vurduqda o, tələsik çıxıb qaçıdı. Qaçarkən gözəl büllur ayaqqabısının bir tayını ayağından saldı. Şahzadə onun ayaqqabısını yerdən götürdü və ziyafət qurtarana qədər gözünü ondan ayırmadı. Məlum oldu ki, şahzadə ayaqqabının sahibi olan şahzadə xanımı vurulmuşdur.

Bacılar doğru demişdilər: bir neçə gündən sonra şahzadənin əmri ilə padşahlıqda olan qadınların hamısına xəbər verdilər ki, büllur ayaqqabı kimin ayağına olsa, şahzadə onu alacaqdır.

Əvvəlcə ayaqqabını şahzadə xanımların, sonra zadəgan qadınlarının, sonra da saray adamları arvadlarının ayaqlarına ölçdülər. Heç kəsin ayağına olmadı.

Büllur ayaqqabının tayını Zoluşkanın bacılarına da gətirdilər. Onlar ha çalışdılarsa, ayaqlarını xirdəcə ayaqqabıya yerləşdirə bilmədilər.

Zoluşka öz ayaqqabısını tanıdı və gülümsəyərək:

– İcazə verin, mən də onu ayağıma geyim, – dedi.

Bacıları cavab olaraq onu lağa qoydular. Lakin ayaqqabını gətirən saray adamı Zoluşkaya diqqətlə baxdı. Saray adamı onun çox gözəl olduğunu görçək dedi ki, ona ayaqqabını padşahlıqda olan qızların hamısının ayağına ölçmək əmri verilmişdir. O, Zoluşkanı kresləda oturdu. Ayaqqabı qızın ayağına rahatca keçdi.

Bacılar çox təəccüb etdilər. Zoluşka cibindən ayaqqabının o biri tayını da çıxarıb ayağına geyəndə bacılar lap mat qaldılar.

Bu vaxt sehrbaz qadın hazır olub çubuğunu Zoluşkanın köhnə paltarına toxundurdu. Köhnə paltar dönüt əvvəlkindən də bəzəkli və yaraşıqlı bir geyim oldu.

Bacılar ziyaflətə gələn gözəl xanımın kim olduğunu görçək Zoluşkanın qabağında diz çökdülər və indiyə qədər onunla pis rəftar etdiklərinə görə ondan bağışlanmalarını xahiş etdilər.

Zoluşka onları ayağa qaldırıb öpdü və təqsirlərindən keçdi. Yalnız onlardan xahiş etdi ki, həmişə onu sevsinlər.

Sonra Zoluşkanı geyim-kecimli bir halda saraya – şahzadənin yanına apardılar. Qız, şahzadənin gözlünə əvvəlkindən də gözəl və məlahətli göründü. Bir neçə gündən sonra şahzadə qızı aldı.

Zoluşkanın özü kimi xasiyyəti də çox gözəl idi. O, bacılarını da öz yanına saraya gətirib, həmin gün onları iki nəfər saray əyanına ərə verdi.

ÇƏKMƏLİ PIŞİK

Biri vardi, biri yoxdu, bir dəyirmançı vardi. Bunun üç oğlu vardi. Dəyirmançı öləndə var-yoxunu – dəyirmanını, eşşeyini, bir də pişiyini oğlanlarına qoyub getdi.

Qardaşlar atalarından qalan mirası o saat bölüşdürlər. Büyyük qardaş dəyirmanı götürdü, ortancıl qardaş – eşşeyi. Kiçik qardaşa pişik çatdı.

Kiçik qardaşın qanı yaman qaraldı. Axı ona düşən miras payı çox pis idi.

O deyirdi:

– Əgər qardaşlarım bir yerdə yaşasalar, bir parça çörəyi düz yolla qazana bilərlər. Mənim işim çətindir. Mən Pişiyi yedikdən və dərisindən də əlcək tikdikdən sonra gərək acıdan ayağımu uzadıb ölmə.

Pişik bu sözləri eşitdi, ancaq incimədi. O, özünü tox tutub dedi:

– Ağa, fikir çəkmə. Sən mənə bir torba ver, bir də kolların arasında rahat gəzmək üçün bir cüt uzunboğaz çəkmə. Onda görərsən ki, sənə düşən miras payı fikirləşdiyin kimi də pis deyil.

Pişiyin ağası onun bu sözlerinə çox da inanmadı. Ancaq onun cürbəcür kaləklərini yadına salıb fikirləşdi: "Bəlkə, Pişik, doğrudan da, bir şəyə mənə kömək etdi!"

Pişik ağasından çəkmələri alan kimi cəld geydi. Sonra torbaya kələm qoydu, torbanı dalına atıb çoxlu dovşan yaşıyan meşəyə getdi.

O gəlib meşəyə çatdı. Kolların dalında gizləndi, oturub gözlədi ki, cavan, axmaq dovşanlardan biri gəlib, kələm üçün torbaya girsin.

Elə təzəcə gizlənmişdi ki, bəxti gətirdi: cavan, təcrübəsiz bir dovşan gəlib torbaya girdi. Pişik cəld torbaya təref atılıb bərk-bərk torbanın ağızını bağladı.

Ovunun belə müvəffəqiyyətlə baş tutmasından razı qalan Pişik birbaşa kralın sarayına getdi, qapıda xahiş etdi ki, onu kralın yanına buraxsınlar.

Onu kralın yanına apardılar, Pişik içəri girəndə baş əyib dedi:

– Ey böyük kral! Markız Karabas (Pişik ağasını belə adlandırdı) mənə emr etdi ki, bu dovşanı sizə bəxşış gətirim.

Kral dedi:

– Ağana de ki, mən onun göndərdiyi bəxşışdən razı qaldım, çox sağ olsun!

Pişik baş əydi və saraydan çıxıb getdi.

Yenə bir gün o, zəmiyə gedib bugda sünbüllərinin arasında gizləndi. Ovu aldatmaq üçün içinde yem olan torbanın ağızını açıq qoydu.

Elə ki torbaya iki dənə kəklik girdi, Pişik o dəqiqə kəklikləri krala apardı. Kral kəklikləri götürüb, razılığını bildirdi, sonra əmr verdi ki, Pişiyi şərabla qonaq eləsinlər.

Pişik belə-bele, iki-üç ay dalbadal krala markız Karabasın adından müxtəlif quşlar apardı.

Bir dəfə Pişik eşitdi ki, kral dünya gözəli olan qızı ilə karetdə çay sahilinə gəzməyə çıxmaga hazırlaşır. O, öz ağasına dedi:

– Əgər mənə qulaq assan, bütün ömrün boyu xoşbəxt olarsan. Bu gün get çayda çimməyə, özü də mənim göstərdiyim yerdə; gerisi ilə sənin işin yoxdur!

Ağa Pişiyin sözünü qulaq asıb çayda çimməyə getdi, amma bunun ona nə xeyri olacağını bilmirdi.

O, çayda çımdiyi zaman kral çayın sahilindən keçirdi.

Pişik dayanıb onu gözləyirdi, elə ki karetin yaxınlaşdığını gördü, var gücü ilə çığırmaga başladı:

– Kömək eləyin! Kömək eləyin! Markiz Karabas batır.

Kral bu çığırtını eşidəndə karetdən başını çıxarıb baxdı. Dəfələrlə onun üçün quş gətirən Pişiyi tanıdı. Öz nökərlərinə əmr etdi ki, tez markiz Karabasa köməyə qaçınlar.

Markizi çaydan çıxarana kimi Pişik karetə yaxınlaşıb krala danışdı ki, markiz çıməndə onun paltarlarının hamısını oğrular aparıblar; o, Pişik nə qədər çığırdısa ki, “Oğrular!”, köməyə gələn olmadı.

Əslində, ağasının paltarlarını bu kələkbaz özü yekə bir daşın altında gizlətmüşdi.

Kral öz saray adamlarına əmr etdi ki, onun ən yaxşı geyimlərindən birini bu saat gedib markiz Karabas üçün gətirsinlər.

Elə ki markiz geyindi, kral onunla mehriban-mehriban danışmağa başladı, sonra ona karetə minib onlarla gəzməyi təklif etdi.

Dəyirməncinin oğlu həm qəşəng, həm də boy-buxunlu idi. Odur ki kral geyimində o daha da gözəlləşmişdi, cavan şahzadə xanım bir könüldən min könülə ona vuruldu.

Pişik sevinirdi ki, tutduğu işlərin hamısı onun öz istədiyi kimi olur. O, karetdən xeyli qabağa qaçıdı, biçənəkdə otçalanları götürüb onları səslədi.

– Ey, otçalanlar! Əgər siz krala deməsəniz ki, bu biçənək markiz Karabasındır, hamınızı tikə-tikə doğrayacaqlar!

Karet biçənəyə çatanda kral otçalanlardan soruşdu ki, işlədikləri bu biçənək kimindir.

Pişiyin hədəsindən qorxan otçalanlar bir ağızdan cavab verdilər ki:

– Cənab markiz Karabasın!

Kral dedi:

– Bah, markiz, sizin nə qiymət biçənəyiniz vardır!

– Bəli, hökmədar! – markiz cavab verdi. – Hər il bu biçənəkdə qiymət ot olur.

Pişik yenə qabağa qaçıdı; biçinciləri görüb onları səslədi:

– Ey biçincilər! Əgər siz krala bu tarlaların markiz Karabasın olmasını deməsəniz, hamınızı tikə-tikə doğrayacaqlar!

Karet tarlaların yanından keçəndə kral bilmək istədi ki, bu tarlalar kimindir.

– Cənab markız Karabasındır! – biçinçilər cavab verdilər.

Kral yenə markızın malikanələrini təriflədi.

Pişik karetdən yenə qabaqda qaçıր, qarşısına çıxanlara həmin sözləri demələrini əmr edirdi. Kral markız Karabasın belə hədsiz-hesabsız dövlətinə heyran qalmışdı.

Axırda Pişik qaçıb qəşəng bir qəsrə çatdı. Bu qəsr dünyada ən dövlətli sayılan bir Adamyeyənin idi. Bu tarlaların, biçənəklərin, kralın gördüyü bu yerlərin sahibi də həmin bu Adamyeyən idi.

Pişik qabaqca öyrənib bilmüşdi ki, bu Adamyeyən cürbəcür heyvana çevrilə bilir. O, Adamyeyənin yanına gəldi, baş əyib dedi ki, qəsrin hörmətli sahibinin hal-əhvalını bilməmiş onun yanından keçə bilmədi.

Həmin Adamyeyən Pişiyi adamyeyənlərə xas olan nəzzakət və gülərzlə qarşıladı və ona təklif etdi ki, qəsrə qalib dincəlsin.

Pişik dedi:

– Məni inandırırdılar ki, siz istədiyiniz heyvana çevrilə bilərsiniz. Məsələn, siz şir və ya fil ola bilərsiniz. Bu düzdür, ya yox?

– Düzdür! – Adamyeyən sərt səslə cavab verdi. – Sizi şübhədən qurtarmaq üçün bu dəqiqlişirə çevrilərəm. Bir baxın!

Pişik, qarşısında nəhəng bir şirin durduğunu gördükdə elə qorxdı ki, dayana bilməyib cəld dama dırmaşdı, ancaq bunu eləmək onun üçün çox asan deyildi, çünkü çəkməli-çəkməli dama çıxmaq çətindi.

Elə ki Adamyeyən insan şəklini aldı, Pişik ehtiyatla damdan sürüşüb düşdü, boynuna aldı ki, doğrudan da, o, bərk qorxub, elə qorxub ki, heç deyə bilmir.

Adamyeyən qəhqəhə çəkib güldü.

– Məni bir də inandırırdılar ki, – Pişik yenə də dilləndi, – guya, siz ən balaca bir heyvana da, məsələn, siçana və ya sıçovula dönə bilirsınız. Sözün doğrusu, buna heç inana bilmirəm!

– İnana bilmirsiniz? – Adamyeyən bərkdən bağırıldı. – İndi görərsiniz!

O, həmin dəqiqlişirə balaca bir siçana çevrildi və döşəmənin üstə oyan-buyana qaçmağa başladı.

Pişik siçanı görən kimi cəld onun üstünə atıldı və qamarlayıb yedi.

Bu vaxt kral qəsrin yanından ötürdü. O, Adamyeyənin bu gözəl qəsrini gördü, ayaq saxlayıb ona baxmaq istədi.

Pişik karetin çarxlarının səsini eşitdi, bildi ki, karet körpüyə çatıb, tez onun qarşısına çıxdı.

– Əlahəzrət, markız Karabasın qəsrinə xoş gəlib! – səsləndi.

Kral ucadan dedi:

– Necə, burası cənab markizindir? Demək, bu da sizin qəsrinizdir?

Mən hələ belə qəşəng qəsr görməmişəm! Əgər icazə versəniz, içəri girərik.

Markız gənc şahzadə xanımın karedən düşməsinə kömək etdi, onunla birlikdə kralın arxasında qəsrə getdi.

Onlar böyük bir otağa girdilər. Burada Adamyeyənin dostları üçün müxtəlif yeməklər hazırlanmışdı. Dostları nahara Adamyeyənin yanına gəlmişdilər. Elə ki eştidilər kral qəsrdədir, içəri girməyə çəkəndilər.

Kral bir dəqiqə də gözünü markız Karabasdan çəkmir, həm onun qəşəngliyinə, həm də hesabagelməz dövlətinə valeh olmuşdu.

Kral beş və ya altı qədəh şərab içdikdən sonra dedi:

– Cənab markız, mənə qulaq asın, əgər mənim qızımı evlənmək ürəyinizdən keçirsə, bircə kəlmə sözünüz kifayətdir.

Markız ehtiramla baş əydi. Belə hörmətə qarşı təşəkkürünü bildirdi və bu işə həvəslə razi oldu. Həmin gün şahzadə xanımıma evləndi.

Bundan sonra Pişik xüsusi hörmət sahibi oldu. O daha siçanları ovlamırkı, ancaq hərdənbir, elə-bələ, vaxtını keçirmək üçün onlarla oynayırdı.

FRANSUA MARI VOLTER

(1694–1778)

KANDİD, YAXUD OPTİMİZM

(Hekayədən fragməntlər)

I fəsil

KANDİD GÖZƏL QƏSRDƏ NECƏ TƏRBİYƏ ALMIŞ VƏ
ONU ORADAN NECƏ QOVLAMIŞLAR

Vestfaliyada, baron Tunder-Ten-Tronqun qəsrində təbiətin ən xoş xasiyyat bəxş etdiyi bir gənc yaşayırıdı. Onun bütün qəlbini simasında əks edirdi. Bu gənc hər şey barəsində xeyli düzgün və çox sadə dil-cəsinə mühakimə edərdi; belə güman edirəm ki, buna görə də onu Kandid¹ adlandırdılar. Bu evin köhnə xidmətçiləri belə güman edirdilər ki, Kandid baronun bacısı ilə qonşuluqda olan lütfkar və namuslu əsilzadənin oğlu idи; bu əsilzadə zamanın təxribədici qüvvəsi sayəsində şəcərəsinin məhv olmasından ötrü, əcdadının yalnız yetmiş bir nəslindən artığını isbat edə bilmədiyi üçün həmin xanım heç vəchlə ona ərə getmək istəməmişdi.

Baron, Vestfaliyanın ən qüdrətli hakimlərindən biri idi, onun qəsrində həm qapı, həm də pəncərələr var idi; baş zal hətta şpalerlə bəzənmiş idi. Dal həyətlərdəki itlərin hamısı lazımlı gəldiyi zaman tam sürü təşkil edir, mehtərlər ovçu olurdular; kənd keşishi böyük sədəqə paylayan idi. Onlar hamısı baronu “Monsenyor” deyə adlandırır və o, əyləncəli sərgüzəştlər nəql etdiyi zaman gülərdilər.

Onun zövcəsi baronessa, təxminən, üç yüz əlli girvənkə gəlirdi, bununla da o, özünə qarşı böyük ehtiram oyadırıdı. Baronessa adlı-

¹ *Kandid* – fransızca “təmizürəkli, səmimi” deməkdir.

sanlı qonaqları elə bir ləyaqətlə qəbul edirdi ki, bu ləyaqəti onun hörmətini daha da artırırdı. Baronessanın on yeddi yaşlı qızı Kunikunda uca, təravətli, dolğun və yeməli qız idi. Baronun oğlu hər cəhətdən öz atasına layiq oğlan idi.

Mürəbbi Panqlos evin kahini idi və balaca Kandid onun dərslərini öz yaşı və xarakterinin bütün safqəlbliyilə dinlərdi. Panqlos metafizika – teoloqo-kosmoloqo-nihologiya dərsini verərdi. O, səbirsiz bir hərəkət olmadığını və mümkün dünyalardan ən yaxşısı olan bu dünyada zəngin baronun qəsri – qəsrlərin ən gözəli, baronessa cənabları isə – mümkün olan baronessaların ən yaxşısı olduğunu heyrət ediləcək halda isbat edirdi. “Bəllidir ki, – o söyləyirdi, – şeylər başqa cürə ola bilməz; madam ki, hər şey məqsədə uyğun bir surətdə yaradılmış, demək, hər şey zəruri olaraq ən yaxşı məqsəd üçün yaradılmışdır. Budur, diqqət edin, burunlar gözlükler üçün yaranmışdır, çünkü bizim gözlüklerimiz vardır. Ayaqlar, yəqin ki, ayaqqabı geydirmək üçün təyin edilmişdir, buna görə də biz onları geyindiririk. Daşlar yonulmaq və onlardan qəsrlər tikmək üçün əmələ gəlmışdır, odur ki bax, ibrət sahibi baron bu gözəl qəsrə malikdir. Donuzlar yeyilmək üçün yaradılmışdır – biz donuz ətini bütün iluzunu yeyirik. Demək, hər şeyi yaxşı görən adamlar boş danışırlar – demək lazımdır ki, hər şey yaxşıya doğru getmək təzrədir”.

Kandid diqqətlə dinləyir və sadə dilcəsinə inanırı: O, Kunikundanı fövqəladə dərəcədə gözəl sanırdı, lakin buna baxmayaraq, ona bu barədə bir şey söyləməyə belə heç vaxt cəsarət etmirdi. O, belə güman edirdi ki – baron Tunder-Ten-Tronq doğulmaq səadətindən sonra – bəxtin ikinci dərəcəsi – Kunikunda olmaq, üçüncüüsü – onu hər gün görmək, dördüncüüsü – o məhəllənin və demək, bütün dünyanın ən böyük filosofu olan müəllim Panqlosu dinləmək idi.

Bir dəfə Kunikunda qəsrin yaxınlığında, park adlanan kiçicik ormanlıqda gəzərkən doktor Panqlosu kollar arasında gördü, o, burada baronessanın kiçik, əsmər, çox sevimli və çox utancaq qulluqçusuna təcrübə fizika dərsi verirdi. Kunikunda elmlərə çox böyük həvəskar olduğundan nəfəsini içəri çəkərək, qarşısında ardi-arası kəsilmədən təkrar edilən təcrübələri seyrə başladı. O, doktorun sübutlarını olduqca aydın bir surətdə anladı, onların rabitə və ardıcılığını

mənimsədi. Gənc Kandid üçün qaneedici olduğu qədər onun özünə də qaneedici olan bu təcrübə üçün özünün bir obyekt ola biləcəyini düşünərək, dalğın, həyəcanlı və bilik arzusu meyli ilə dolmuş bir halda oradan uzaqlaşdı.

Qəsrə qayıdarkən Kandidə rast gəldi və qızardı; Kandid də qızardı. O, Kandidi qırıq səslə salamladı və utanmış Kandid özünün belə anlamadığı sözlərlə ona cavab verdi. Ertəsi gün, nahardan sonra masa başından çəkildikləri zaman Kunikunda və Kandid özlərini şırma dalında gördülər. Kunikunda dəsmalını əlindən saldı, Kandid dəsmalı qaldırdı, Kunikunda məsumcasına onun əlini sıxdı. Oğlan sürətlə, həyəcan və fəvqəladə bir nəzakətlə gənc baronessanın əlini öpdü; onların dodaqları birləşdi, gözləri yanır, dizləri titrəyir, əlləri əsirdi. Baron Tunder-Ten-Tronq şirmanın yaxınlığından keçirdi, işin səbəb və neticələrini özünə bəlli edib möhkəm təpiklə Kandidi qəsrən bayira fırlatdı. Kunikunda özündən getdi. Gözlərini təzəcə açmışdı ki, baronessa onu sillələməyə başladı; beləliklə, bütün mümkün olan qəsrlerin ən gözəlində və ən yaxşısında böyük qələbəlik, həyəcan əmələ gelmişdi.

II fəsil

BOLQARLARIN YANINDA KANDİDİN BAŞINA NƏ GƏLMİŞDİ

Dünya cənnətindən qovulmuş Kandid ağlaya-ağlaya gözlərini göyə dikə-dikə, nəzərlərini tez-tez gənc baronessalardan ən gözelinin yaşadığı ən gözəl qəsrə çevirərək, haraya getdiyini bilmədən uzun müddət yürüdü. Şam etmədən, tarlaların üzərində, iki şirəm arasında uzandı; qar lopa-lopa tökürdü. Ertəsi günü Kandid tamamilə üzülmüş halda pulsuz, acıdan və yorgunluqdan ölə-ölə, Valdberhof-frarbq-Diqdorf adlanan qonşu şəhərə gəlib çıxa bildi. O, qəmgin halda meyxananın qabağında dayandı.

Göy palırtlı iki nefər onu gördü:

– Dostum, – onlardan birisi söylədi, – bax, necə qədd-qamətli oğlandır, boy-buxunu da münasibdir.

Onlar Kandidə yaxınlaşıb, ən nəzakətli tərzdə onu nahara dəvət etdilər.

— Cənablar, — Kandid onlara xoş təvazökarlıqla döndü, — siz mənə çox hörmət edirsiniz, lakin iş burasındadır ki, ümumi xörəyin haqqını vermək üçün pulum yoxdur.

— Eybi yoxdur, — göypaltarlılardan biri söylədi, — sizin kimi adam heç bir şey verməməlidir; axı sizin boyunuz beş fut beş düym olar, deyilmə?

— Bəli, cənablar, mənim boyum, doğrudan da, belədir, — deyə Kandid təzim ilə cavab verdi.

— Di masa başına oturunuz, biz nəinki sizin pulunuza verərik, hətta üstəlik olaraq, qoymarıq ki, siz bundan sonra da pul cəhətdən çətinlik çəkəsiniz. İnsanlar elə bir-birinə yardım etmək üçün yaranmaşılmırlar...

Kandid:

— Doğrudur, — söylədi, — bunu mənə həmişə Panqlos da deyərdi, mən indi görürəm ki, hər şey yaxşılığa doğru getmədədir.

Ona bir qədər pul təklif etdilər. O, bu pulları aldı və öz payını vermək istədi, lakin onlar qoymadılar və masa başında əyləşdilər.

— Bəlkə, siz?..

— Ah, bəli! — o cavab verdi, — mən Kunikundanı həssas surətdə sevirəm.

Bu cənablardan biri:

— Yox, — söylədi, — biz sizdən soruşuruq: siz bolqar kralını sevməyirsinizmi?

Kandid:

— Heç yox, — söylədi, — axı mən onu heç bir vaxt görməmişəm.

— Necə? O, kralların ən sevimlisidir, buna görə də onun sağlığına icməlisən.

Kandid:

— Tam bir məmənnuniyyətlə, cənablar! — deyib içir. — Yetər. İndi siz bolqarların dayağı, müdafiəsi, mühafizəsi, qəhrəmanıınız. Sizin taleyiniz və şöhrətiniz təmin edilmişdir.

Dərhal onun ayaqlarını buxovladılar və alaya sürüdülər. Onu sola, sağa dönməyə, sümbəni çıxarıb taxmağa, nişan almağa, atmağa,



yürüüşə məcbur etdilər və ona otuz kötək vurdular. Ertəsi gün o, məşqi bir qədər yaxşı apardı və yalnız iyirmi kötək yedi. Daha ertəsi gün onaancaq on kötək vurdular. Yoldaşları ona əcaibə baxan kimi baxırdılar.

Tamamilə özünü itirmiş Kandid özünün nə üçün qəhrəman olduğunu heç bir tövrlə kəsdirə bilmirdi. Gözəl bahar günlərinin birində o, bir az gəzinmək fikrinə düşdü, ayaqlarından öz zövqü üçün istifadə etməyin heyvanlar kimi insanların da ayrılmaz imtiyazı olduğuna inanmış bir halda baş götürüb gözü gördüyü tərəfə yürüdü. Lakin o heç ikicə mil getməmişdi ki, birdən altı fut boylu digər dörd qəhrəman onu yaxaladı, əl-qolunu bağlayıb, həbsxanaya atdı. Rəsmi surətdə ondan xəbər aldılar ki, o, nəyi tərcih edir: otuz altı dəfə sıraları arasından qovulmağını, yoxsa birdən alınna on iki güllənin düzülməsinimi? O nə qədər inandırdısa da ki, onun iradəsi sərbəstdir və nə onu, nə də o birisini istəmir, bir şey çıxmadı – iki şeydən birini seçməli oldu. Azadlıq adlanan ilahi nemət üzündən alay sıraları arasından otuz altı dəfə keçməyi seçdi. İki gəzintiyə tab gətirə bildi; alay iki min əsgərdən ibarət idi ki, bu da Kandid üçün boynundan tutmuş dabanlarına kimi bütün əzələ və əsəblərini açmış olan dörd min ağac zərbəsi demək idi. Üçüncü keçişə başlamaq istədikləri zaman əldən düşmüş Kandid başının dağılmasına üstünlük verməyi xahiş etdi və bu güzəştə nail oldu. Onun gözlərini bağladılar, dizi üstə qoydular. Bu halda bolqar kralı yandan ötürdü; məhkumun günahını soruşdu; bu kral böyük dahi olduğu üçün Kandid haqqında verilən xəbərdən anladı ki, o, dünya işlərindən xəbərdar olmayan gənc metafizikdir – odur ki kral əsr bitincəyə qədər bütün jurnalarda mədh ediləcək mərhəmet göstərərək, Kandidə həyat bağışladı. Məharətli cərrah Diosqorid¹ tərəfindən gösterilmiş yumşaldıcı əlaclar ilə Kandidi üç həftənin içərisində sağaltdı. Onun bədəninə təzə dəri gəlməyə və o, gəzməyə başlamışdı ki, bu zaman bolqar kralı avarlar kralına müharibə elan etdi.

¹ *Diosqorid* – Qədim Romada yunan mənşəli həkim, farmakoloq, naturalist

III fəsil

KANDİD BOLQARLARDAN NECƏ XİLAS OLDU VƏ BUNUN NƏTİCƏSİNĐƏ NƏ BAŞ VERDİ

Heç bir şey bu iki ordu qədər gözəl, bu qədər mütəhərrik, bu qədər parlaq və müntəzəm ola bilməzdi. Borular, fleytalar və təbillər, toplar cəhənnəmdə belə eşidilməmiş ahəng yaradırdı. Əvvəl toplar hər iki tərəfdən altı min nəfər tələf etdi, sonra tüfəng atışması dünyalar arasında ən gözəl olan dünyanın üzünü murdarlayan doqquz, yaxud on min sərsəridən xilas etdi. Süngü də bir neçə min nəfərin ölümünə kafi dərəcədə səbəb olmuşdu. Bunların hamısı bir yerdə ölənlərin sayını otuz min nəfərə çıxara bilərdi. Kandid filosofa yaraşacaq tərzdə tir-tir titreyir və bütün bu qəhrəmancasına döyuş müddətində daha yaxşı gizlənməyə çalışırdı. Nəhayət, hər iki kral hərəsi öz düşərgəsində minnətdarlıq duasını oxumağa əmr verdikdə Kandid hərəkət və səbəblər haqqında mühakimə yürütmək üçün başqa yere getməyi qərara aldı. Ölülər və can verənlər yiğini arasından keçib, ən əvvəl qonşu kəndə çatdı; bu kənd yandırılmışdı; bu, avar kəndi idi, onu bolqar tūmumi hüquq qanunlarına görə yandırılmışdır. Bir tərəfdə zərbələrlə şikəst edilmiş qocalar öz balalarını qanlı bağırlarına basaraq yaralı qadınlarının can verdiklərinə baxır; o biri tərəfdə bir neçə qəhrəmanın təbii ehtiyacını ödədikdən sonra doğram-doğram kəsilmiş gənc qızlar son nəfəslərində idilər; bu yanda isə yarıya kimi yandırılmışlar yalvarıb tamamilə öldürülmələrini rica edirdilər. Yerin üstündə kəsilib atılmış əl və ayaqlarla yan-yana beyin parçaları dağılmışdı.

Kandid tələsik qonşu kəndə qaçıdı, bu kənd bolqar kəndi idi və avar qəhrəmanları onunla da həmin qayda üzrə davranmışdılar. Kandid daim titrək vücuqlar, yaxud xarabalar arasından keçərək, öz çantasında bir qədər ərzaq saxlayıb, aramsız Kunikundanı xaturlayaraq, nəhayət, müharibə meydanını tərk etdi. O, Hollandiyaya çatdıqda ərzaq qurtarmışdı; lakin bu ölkədə hamının varlı və mömin olduğunu eşitdiyi üçün o, Kunikundanın gözəl gözləri sayəsində qovulmuş

olduğundan qabaq baronun qəsrində gördüyü rəftardan pis rəftar görməyəcəyinə şübhə etmirdi.

Bir neçə möhtərəm şəxsden pul diləndi, lakin onların hamısı ona belə cavab verdi ki, əgər o, bu sənətinə davam etsə, onu islah evinə salar və orada yaşamağın tövrünü öyrədərlər.

Sonra Kandid bir az əvvəl böyük cəmiyyətdə düz bir saat şəfəq-qət haqqında danışan adama müraciət etdi. Natiq ona əyri-əyri baxdı:

— Siz buraya nə üçün gəlmisiniz? — o sual verdi.

Buna Kandid:

— Səbəbsiz heç bir hərəkət ola bilməz, — təvazö ilə cavab verdi, — hər şey zəruriyyət zənciri ilə bağlanmış və yaxşıya doğru getmək əsası üzrə qurulmuşdur. Kunikundanın cəmiyyətindən qovulmam, alay sıraları arasından keçilməm və çörəyi özüm qazana bilincəyə kimi dilənməm lazımdı; başqa cür ola da bilməzdı.

Natiq ona:

— Dostum, — söylədi, — papanın dəccal olduğuna inanırsınız mı?

Kandid:

— Mən onun haqqında heç bir şey eşitməmişəm, — cavab verdi, — lakin o, dəccal olsa da, olmasa da, mənim çörəyim yoxdur.

— Sən o çörəyi yeməyə layiq deyilsən! Rədd ol, sərsəri, rədd ol, zavallı və məndən həmişəlik əl çək! Natiqin arvadı başını pəncərədən çıxarıb, papanın dəccal olmasından şübhə edən adamı görərək... ilə dolu qabı onun başına əndərdi. Ah fələk! Dindarlıq səyi xanımları gör nə dərəcəyə çatdırarmış!

Xaç suyuna heç bir zaman çəkilməmiş Yakov adlı mərhəmətli anabaptist¹ qardaşlarından birisi olan ruha malik, ləkəsiz ikiayaqlı məxluq ilə belə amansız və biaburcasına rəftar edildiyini görmüştü. Onu öz evinə apardı, üst-başını təmizlədi, yağla çörək verdi, iki florin bağışlayıb, onu özünə məxsus Hollandiyada istehsal edilən İran qumaşları fabrikində işləməyi belə öyrətmək istədi.

Kandid təzim edərək:

— Müəllim Panqlos doğru deyirdi ki, dünyada hər şey yaxşıya doğru getmək üzrədir, — dedi, — çünki mənə sizin bu fəvqəladə alicə-

¹ Anabaptist — əmlak bərabərliyi tərəfdarı

nablığınız qaraəbali cənabla onun qadınının qabalığından müqayisə edilməz dərəcədə artıq təsir etmişdir.

Ertəsi günü gəzinərkən Kandid bədəni irinləmiş, yaralı, ölgün-gözlü, ağızı əyri, burnu yaralı, dişləri qara, boğuq səsli, amansız öskürəkdən cana gəlmış, hər dəfə öskürdükcə dişinin birini tüpürən dilən-çiye rast gəldi.

IV fəsil

KANDİD ÖZ KEÇMİŞ FƏLSƏFƏ MÜƏLLİMİ DOKTOR PANQLOSU NECƏ QARŞILADI VƏ TƏSADÜF NƏ KİMİ NƏTİCƏLƏR VERDİ

Kandid dəhşətdən daha artıq mərhəmət hissinə qapılıraq, öz namuslu anabaptisti Yakovdan aldığı o iki florini bu müdhiş dilənçiyə verdi. Eybəcər diqqətlə onun üzünə baxıb hönkürtü ilə ağladı və onun boynuna sarıldı. Kandid qorxu içərisində geri çəkildi.

— Heyhat! — bir bədbəxt digər bədbəxtə söylədi. — Siz öz sevgili Panqlosunuzu tanıtmırsınız mı?

— Necə? Mənim əzziz müəllimimsiniz, siz nə üçün belə dəhşətli haldasınız? Sizə necə bir bədbəxtlik üz verdi? Nə üçün artıq o gözəl qəsrə yaşamırsınız? Qızlar arasında inci olan, təbiətin o nümunəvi əsəri Kunikunda bəs nə oldu?

Panqlos:

— Mən gücdən düşmüşəm, — dedi.

Kandid dərhal onu anabaptistin tövəsinə aparıb, bir az çörək verdi və Panqlos qüvvətə gələndən sonra:

— Hə, — ona sual verdi. — Bəs Kunikunda?

— Kunikunda vəfat etmişdir, — Panqlos cavab verdi.

Kandid bu sözleri eşidər-eşitməz özündən getdi. Panqlos tövlədə təsadüfən tapdıığı pis şirkəni iyildərək Kandidi özünə gətirdi. Kandid gözlərini açdı.

— Kunikunda ölüb! Ah, aləmlərin ən gözəli, necə oldun? Bəs o, nədən öldü? Atasının o gözəl qəsrindən təpiklərlə qovulduğum üçün deyil ki?

Panqlos:

— Yox, — deyib ona cavab verdi, — bolqar əsgərləri onu tabdan düşüncəyə qədər zorlayıb, sonra kəsib öldürdülər, onu müdafiəyə qalxan atasının başını partlatdilar, baronessanı parça-parça kəsdilər; mənim bədbəxt şeyirdimin taleyi eynilə başçısının taleyi kimi oldu. Qəsrin özüne gəldikdə, bolqarlar daşı daş üstə qoymadılar: anbarlar, qoyunlar, ördəklər, ağaclar hamısı tələf edilmişdir; lakin bizim intiqamımız yerdə qalmadı, çünki avarlar qonşuda olan bolqar baronunun mülküntü eyni hala salmışlar.

Bu sözlərdən sonra Kandid ikinci dəfə özündən getdi, lakin özünə gəlib, belə hallarda deyilməli olan sözlərin hamısını dedikdən sonra Panqlosun bu qədər acınacaqlı halının səbəb, nəticə və əsaslarını kafi dərəcədə tədqiq etmək istədi.

Həkim:

— Heyhat! Məhəbbət, məhəbbət, insanların təsəllisi, kainatın mühafizi, bütün həssas vücuqların ruhu, gözəl məhəbbət! — deyib ah çəkdi.

— Heyhat, — Kandid də səsləndi. — Bu məhəbbəti — ürəklərin hakimi, ruhların ruhu olan məhəbbəti mən də bilmış idim; o, mənə yalnız bir öpiş və iyirmi təpik bəxş etdi. Lakin necə oldu ki, bu qədər gözəl bir səbəb sizdə belə iyrənc nəticələr törətdi.

— Ah, mənim əziz Kandidim, — Panqlos cavab verdi, — siz ki bizim əlahəzərət baronessanın Paketta adlı qəşəng qulluqçusunu tanıyurdunuz: onun qoynunda cənnət zövqü duymuşdum. İndi görürsünüz, məni taqətdən salan bu cəhənnəm əzabı onun nəticəsidir. O, bu əzablara, görünür, özü tutulmuş, bəlkə də, onlardan ölmüşdür. Pakettaya bu hədiyyəni son dərəcə bilikli bir fransız rahibi bəxş etmişdi; rahibin özü isə, mənbəyini axtarmış olsaq, onu qoca bir qrafinyadan, qrafinya süvari kapitanından, kapitan markizadan, markiza keşidən, paz cəziddən, cəzvid isə hələ rahib şəyirdi ikən onu, doğrudan-doğruya, Xristofor Kolumbun yoldaşlarının birindən alıb. Mənə gəldikdə isə, onu artıq heç bir kəsə keçirməyəcəyəm, çünki tezlikcə özüm ölüb-gedəcəyəm.

— Bu nə şəcərədir, Panqlos? — deyə Kandid təəccüb etdi, — onun bacısı şeytanın özü deyil ki?

— Yox, yox, — böyük həkim cavab verdi, — bu, dünyaların ən gözəlində zəruri olan bir şeydir, labüd əlavədir, çünkü Kolumb, mənşə çəsməsini zəhərləyən, hətta çox zaman onu tamamilə məhv edən və təbiətin böyük məqsədinə açıqdan-açıqa mane olan bu xəstəliyi, Amerika adalarının birində tutmasayıdı, bizdə nə şokolad, nə də qəhvə olardı; onu da qeyd edim ki, bizim qitədə bu xəstəlik dini mübahisələr kimi hələlik yalnız bizim özümüzə məxsus olan bir hadisədir; türkler, hindlilər, iranlılar, çinlilər, siamlılar, yaponlar onu hələ tanımirlər; lakin onların bu xəstəliyi bir necə əsrden sonra tanıyaqları üçün kafi səbəblər var. Bunun intizarında ikən bu xəstəlik bizdə, xüsusən, dövlət taleyini həll edən şanlı və ədəbli müftəxərlərdən ibarət olan böyük ordularda təəccüb ediləcək müvəffəqiyətə nail olmuşdur; hərb intizamılə bir-birinin qarşısında duran otuz min nəfərlik iki ordunu gördükdə əmin olun ki, hər birində iyirmi min nəfər mütləq sıflıslə tutulmuşdur.

Kandid təəccüb etdi:

— Əcaib şeydir! Lakin siz gərək özünüzi sağaldasınız.

— Bunu bəs necə etməli? — Panqlos söylədi, — mənim bir qəpik pulum yoxdur, əzizim, bütün yer kürəsində cibindən pul verməmiş, yaxud yalvarıb başqasının pul verməsinə nail olmamış nə dəstur qoymaq olar, nə də qan almaq.

Onun bu sözləri Kandidi aşağıdakı işə vadar etdi: mərhəmətli anabaptist Zakın ayaqlarına qapılıraq öz dostunun vəziyyətini o qədər təsireddi bir şəkildə təsvir etdi ki, yumşaqqəlbli Zak doktor Panqlosu dərhal öz evinə apararaq onu öz hesabına müalicə etməyə başladı. Müalicə zamanı Panqlos yalnız bircə gözünü və bir qulağını itirdi. O çox yaxşı yazar və hesabı gözəl bilirdi. Anabaptist Zak onu öz mühabibi vəzifəsinə qoydu. İki aydan sonra ticarət işləri üçün Lissabona getməli olduqda iki filosofu da özü ilə bərabər öz gəmisində apardı. Panqlos hər şeyin dedikcə yaxşı olduğunu və bundan yaxşı ola bilmə yəcəyini ona izah etdi; Zak razi olmurdu:

— Mən əminəm ki, insanlar öz təbiətlərini qismən özləri pozmuş, xarab etmişlər, çünkü insan canavar yaranmamışdır, canavar halına düşmüşdür. Allah onlara top, süngü verməmişdir, onların özləri bir-birini tələf etmək üçün süngü, tüfəng düzəltmişdir. Hələ bundan başqa

ifası da özləri uydurub, əlavə olaraq, borc verənləri aldatmaq üçün iflas edənlərin əmlakını öz əlinə alan məhkəməni də uydurmuşlar.

– Bunun hamısı zəruridir, – çəp doktor cavab verdi, – ayrı-ayrı bədbəxtliklərdən ümumi rifah meydana gəlir, odur ki ayrı-ayrı bədbəxtliklərin sayı çox olduqca, ümumi rifah da bir o qədər yüksələcəkdir.

Onlar belə söhbət edərkən, göy birdən tutuldu, hər tərəfdən külək əsdi və Lissabon limanının yaxınlığında ikən, gəmini dəhşətli bir tufan qapladı.

V fəsil

FIRTINA, GƏMİNİN QƏZAYA UĞRAMASI, ZƏLZƏLƏ VƏ DOKTOR PANQLOS, KANDİD VƏ ANABAPTİST ZAKIN TALEYİ

Sərnişinlərin bir yarısı gəminin yana doğru sallanaraq, bütün əsəbləri və bir tərəfdən digər tərəfə çalxaladığı bütün orqanizm mayələrini məruz qoyduğu müdhiş, ağlaşığınaz əzablardan qovrulur, can verirdi; onların təhlükədən qorxmaga belə gücü yox idi. Digər yarısı isə bağırır və dua oxuyurdu; yelkənləri cirilmiş, dor ağacları qırılmış, gəmi də simmişdi. Bacaran işleyirdi, lakin heç kəs bir şey anlamır, heç kəs əmr vermirdi. Anabaptist göyərtə üzərində duraraq gəminin idarə edilməsinə bir qədər yardım edirdi; hirsənmiş bir matros onu elə itələdi ki, Anabaptist yerə yıxıldı; lakin matros özü şiddətli zərbə nəticəsində müvəzinətini itirərək gəmidən başısağlı kəlləməyallaq getdi. Sınıq dor ağacına ilişərək asılı halda qaldı. Ürəiyumşaq Zak dərhal onu xilas etməyə atılıb, kömək edərək onu gəmiyə çıxardı, lakin özünü saxlaya bilməyib, matrosun gözü qabağında dənizə yıxıldı; matros isə onun tərəfə belə baxmayıb, onu ölüm pəncəsində buraxdı. Kandid yaxınlaşdıqda himayəçisinin bir an üçün su üzünə çıxıb, sonra dərhal dalğalara daldığını gördü. Onun ardınca dənizə atılmaq istədi; lakin filosof Panqlos Lissabon reyдинin elə məhz həmin bu anabaptistin məhv olması üçün mövcud olduğunu isbat edərək onu saxladı. O, bunu isbat edərkən, gəmi *a priori* (yəni, onları qabaqlayaraq) çatladı

ve Panqlos, Kandid və mərhəmətli anabaptistin ölümünə səbəb olmuş vəhşi matrosdan başqa bütün yerdə qalan camaat tələf oldu: bu yaramaz matros üzərək sağ-salamat sahilə çıxdı, Panqlosla Kandid də taxtanın üstündə oraya çatdalar.

Bir az özünə gəldikdən sonra hər ikisi Lissabona doğru yönəldilər, ciblərində bir az pul tapmışdilar, firtinadan xilas olduqdan sonra özlərini bu pul ilə ac ölümündən də qurtaracaqlarına ümid edirdilər.

Hamilərinin ölümü dalınca ağlaya-ağlaya təzəcə şəhərə girmişdilər ki, ayaqları altında yerin tərpənməyə başladığını hiss etdilər; dəniz coşub sahildən çıxır, körpüdə duran gəmiləri parça-parça edirdi. Alov-la kül havada burularaq küçələri, meydانları örtüb basırdı: evlər dağılır, damlar uçur, bünövrələr töküldürdü; müxtəlif yaşlı və müxtəlif cinsli otuz min əhali xarabalar altında əzilib tələf olmuşdu. Matros söyüş yağıdır, fit çalaraq:

— Ciblər dolacaq, — deyə səsləndi.

— Amma çox maraqlı şeydir, görəsən, bu qəribə hadisə hansı razi sala biləcək dəlil ilə əsaslandırıla bilər, — Panqlos qeyd etdi.

— Bu qiyamətdir ki, — Kandid heyran qaldı.

Matros pul axtarmaq üçün canından keçərək dərhal xarabalara doğru getdi, pulu tapdı, aldı, doyunca vurdub və yuxusunu aldıqdan sonra dağınık evin xarabalarında meytılər və can verənlər arasında gözünə dəymış birinci qızın eşqini satın aldı.

Panqlos onu qolundan çəkib:

— Dostum, — dedi, — yaxşı deyil, ümumi dünya idrakını təhqir edirsiniz. Belə bir zamanda da olurmu?

— Cəhənnəmə ki, — matros cavab verdi, — mən matrosam, Bataviyada anadan olmuşam, dörd dəfə Yaponiyaya getmiş və dörd dəfə xaçı ayaqlar altında tapdalamişam, sən də öz ümumdünya idrakinla yola gətirəcək adam tapmışan.

Kandid daş çinqılları ilə yaralanmış, hər cür qırıntılarla örtülü halda küçədə yatırıldı.

— Heyhat, — Panqlosa müräciət etdi, — mənə bir az şərab və yağ tapın, yoxsa mən ölürem.

— Bu zəlzələ yeni zəlzələ, yeni şey deyildir, — Panqlos cavab verdi, — keçən il Amerikada olan Lima şəhəri tamamilə eyni bir zəlzələyə



düçar olmuşdu; eyni səbəblər eyni nəticələr doğurur, yəqin, Limadan Lissabona doğru Şimal xətti keçir.

— Beli, bu, doğrudan da, həqiqətə oxşayır, — Kandid cavab verdi, — lakin siz Allah, mənə bir az yağı və şərab verin.

— Necə yəni, həqiqətə oxşayır, — filosof qışkırdı, — mən bunun artıq isbat edildiyini israr edirəm.

Kandid özündən getdi. Panqlos yaxındakı bulaqdan ona su gətirdi.

Sabahı günü xarabalar arasında dolaşarkən bir az yeməli şey tapıb özlərini bir balaca bərkitdilər. Sonra sağ qalmış əhaliyə yardım göstərməyə başladılar. Xilas etdikləri vətəndaşlardan bəziləri onları belə şəraitdə heç də pis olmayan xörəyə qonaq etdilər; doğrudur, xörək çox pərişan halda yeyilirdi; həmsöhbətlər yedikləri çörəyi göz yaşları ilə isladır, Panqlos isə başqa cür ola bilməyəcəyinə inandıraraq onlara təskinlik verirdi.

— Çünkü, — deyir, — heç bir şey olduğundan yaxşı ola bilməz; çünkü Lissabon altında vulkan varsa, demək, o, başqa yerdə ola bilməzdi, çünkü şeylər olduğu kimidir, başqa cür ola bilməz, çünkü hər şey gözəldir.

Qara inkvizisiya məmuru onun yanında oturmuşdu, bu sözlərini eşitdikdə çox ədəblə ona müraciət edərək:

— Görünür, siz möhtərəm cənab, ilk günaha inanmırınız, — dedi, — çünkü əgər hər şey yaxşıya doğru getmək üzrədirsa, demək, nə günahadılmışmə, nə də cəza vardır.

— Əlahəzrətlərin məni əfv etməsini rica edirəm, — Panqlos daha da ədəblə ona cavab verdi, — insanın günaha düşməsi və onun lənətlərə məruz qalması dünyaların ən gözəlində zəruri olan bir şey idi.

— Demək, siz iradənin sərbəstliyini inkar edirsiz, — inkvizitor sual verdi.

— Əlahəzrət cənabınıza qarşı bir az cəsarət edirəm, — Panqlos cavab verdi, — azadlıq tam və mütləq bir zəruriyyətlə bir sırada gedə bilər; çünkü bizim azad olmağımız zəruridir, çünkü qabaqcadan nəsib edilmiş iradə... — lakin burada məmur portveyn, yaxud oporto tökən qulluqçusuna başı ilə işarə elədi.

VI fəsil

ZƏLZƏLƏNİN QARŞISINI ALMAQ ÜÇÜN YARADILMIŞ GÖZƏL AUTO-DA-FE¹ VƏ KANDİDİN DÖYÜLMƏSİ HAQQINDA

Lissabonun dörddeüç hissəsini dağıtmış zəlzelədən sonra yerli ərənlər belə qərara gəldilər ki, şəhərin tamamilə dağılmışının qarşısını alacaq ən yaxşı əlac xalqın qarşısında gözəl auto-da-fe mənzərəsini göstərməkdən ibarətdir. Qoimbir universiteti belə güman edirdi ki, bir neçə nəfər insanın atəş üzərində təntənəli surətdə yandırılması yerin titrəməsinə mane olacaq ən yaxşı əlacdır.

Buna görədir ki, öz bacılığı ilə evlənməsi ifşa olunan bir basklı və donuz piyi ilə doldurulmuş cücəni yeyib, içindəki donuz piyini atan iki portəgizlini tutub dama basdilar; çörəkdən sonra da doktor Panqlosu və onun tələbəsi Kandidi – birincisini danışlığı sözlər üçün, ikincisini isə təsvibedici halda qulaq asdıığı üçün tutub əl-qolunu bağladılar. Hər ikisini ayrı-ayrı olaraq çox sərin evə saldılar, glinəş heç zaman onları burada narahat edə bilməzdi. Səkkiz gündən sonra əyinlərinə əba geyindirib, başlarını kağız qalpaqla bəzədilər.

Kandidin əbası və papağı üzərində başısağlığı doğru çevrilmiş böyük dillər və quyruqsuz, caynaqsız şeytanlar çəkilmişdi. Panqlosunkunda isə şeytanlar caynaqlı və quyruqlu olub, alov dilləri ucu ilə yuxarıya doğru çevrilmişdi. Bu qiyafədə dedikcə təsireddi mevizi və gözəl səkkizsəslə xora qulaq asaraq, təntənəli rəsm-keçid düzəltildilər. Şərqi oxuya-oxuya, ritmi gözləyərək Kandidi qamçı ilə döydülər. Basklı və donuz piyi ilə arası olmayan iki nəfər portəgizli yandırıldı, Panqlos isə, adətə zidd olaraq asıldı. Həmin elə o günü Yer yenə də dəhşətli gurultu ilə silkələnməyə başladı.

Son dərəcə qorxmuş, əldən düşmüş, qana batmış və ağlini itirmiş Kandid tir-tir titrəyərək öz-özünə belə düşünürdü: "Yaxşı, bu, dün-yaların ən yaxşısıdırsa, bəs, görəsən, yerdə qalanları necədir? Kaş məni bir dəfə də qamçılıyadılar; mən buna alışdım, məni bolqarlar da qamçılımışdı; lakin əziz Panqlos, mənim dünyada ən böyük filosofum,

¹ AUTO-DA-FE – inkvizisiyanın qərarını elan etmək mərhələsi

kim bilir, nə üstə asıldığını görmək mənə asandır mı?! Ey mənim əziz anabaptistim, ey insanların ən yaxşısı, əcəba, sənin limanda ikən batman vacib idi? Ah, Kunikunda, qızların incisi, əcəba, doğrudan da mi qarnının yırtılması lazımdı?

Moizə, qamçılıama, bağışlama və xeyli duadan sonra ayaq üstə çətinliklə duraraq, güc-bəla ilə ağır-agır sürüñürdü ki, birdən qoca bir qarı ona yaxınlaşaraq:

– Cəsarətli ol, oğlum, dalımcə gəl, – dedi.

VII fəsil

QOCA QARI KANDİDİN QEYDİNƏ NECƏ QALIRDI VƏ O, İSTƏDİYİ ŞEYİ NECƏ TAPDI

Kandid cəsarətli olmadı, lakin qoca qarının ardınca onun daxmasına getdi; qarı stırtma üçün bir şüşə dərman verib, yemək-içmək gətirdi və sonra yanında lazım olan paltar qoyulmuş sadə, lakin xeyli təmiz yataq göstərdi.

– Yeyin, için və yatin, – dedi, – sizi müqəddəs Atox Məryəm, möhtərəm Paduanlı Antoniy və müqəddəs Kompostelli Yakovun özü saxlasın. Sabah yanınıza gələcəyəm.

Gördüyü şeylərdən, çəkdiyi əzablardan və daha artıq qarının mərhəmətindən heyran qalmış Kandid onun əlini öpmək istədi. Qarı:

– Təşəkkürü mənə etməməlisiniz, – dedi, – sabah mən yenə gələcəyəm. Yağı sürtüb yeyin və yatin.

Bütün bədbəxtliklərinə baxmayaraq, Kandid çörəyi yeyib yatdı. Ertəsi gün qarı ona səhər yeməyini gətirib, kürəyini müayinə etdi və onu başqa bir yağıla sürtdü; sonra ona nahar gətirdi. Axşamüstü yenə də gəlib ona şam xörəyini gətirdi. Sabahkı gün yenə də eyni hal təkrar edildi.

– Siz kimsiniz? – Kandid ondan xəber alırdı. – Sizi bu qədər mərhəmətli edən kimdir? Mərhəmətinizə qarşı necə təşəkkür edə bilərəm?

Mehriban qadın ona bir söz belə demirdi. Axşam gəldi, lakin bu dəfə xörək gətirməmişdi.

— Dinməzcə mənim ardımcı gəlin, — ona müraciət etdi. Kandidin qolundan tutub, onu, təxminən, milin dördəbiri qədər tarla ilə apardı, bağlarla və arxalarla çevrələnmiş tənha evə yaxınlaşdırılar. Qarı kiçicik qapını döyüd, qapını açdırılar. Kandidi gizli pilləkənlə kabinetə gətirdi, parça divanın üzərinə oturdub qapını bağladı, getdi. Kandid bütün bu başına gələn macəranın yuxu olduğunu düşünməyə başlamışdı, bütün həyatı ona müdhiş, hazırkı dəqiqə isə xoş yuxu kimi görünürdü.

Bir az keçmədi ki, qarı başı yaylıqla örtülmüş, mücəvhəratı ilə işıq saçan, əzəmətli və iztirab içinde çırpinan bir qadına güclə yardım edərək içəri girdi. Qarı Kandidə: “Örtünü qaldırın”, — dedi. Gənc oğlan yaxınlaşış cəsarətsiz əlilə örtünü qaldırdı. Necə ani təsadüfdür! Əcəba, bu, doğrudandamı, Kunikundadır, bu, doğrudan da Kunikundadır! Birdən-birə gücdən düşdüyünü hiss etdi, bir söz belə deyə bilməyib onun ayaqlarına düşdü. Kunikunda divanın üstünə yığıldı. Qarı hər ikisini spirtlə islatmağa başladı, özlərinə gəlib danışmağa başladılar; qabaqca yalnız ayrı-ayrı sözlər, suallar və cavablar, ah-uhlar, ağlama və nidalar eşidilirdi. Qarı az səs salmalarını məsləhət görüb, onları tək buraxdı.

— Sizsinizmi? — Kandid Kunikundaya tərəf yöneldi. — Siz sağ-salı matsınız? Mən sizi Portəgizdə görüürəm. Demək, sizi, filosof Panglossun məni inandırduğu kimi, zorlamamış, qarnızı yırtmamışlar.

— Bunun hamısı doğrudur, — deyə gözəl Kunikunda cavab verdi, — lakin bu hallar həmişə də ölümcül olmur.

— Bəs sizin atanız, ananız? Əcəba, onları öldürmüslərmi?

— Böyük bədbəxtlik üz verdi, onları öldürdülər, — Kunikunda hönkürərək cavab verdi.

— Bəs qardaşınız?

— Onu da öldürdülər.

— Bəs nə cür oldu ki, siz Portəgizə geldiniz? Mənim burada olduğumu necə bildiniz? Mənim bu evə gəlməmə hansı bir qəribə təsadüf səbəb oldu?

— Mən bunun hamısını sizə nəql edəcəyəm, — Kunikunda cavab verdi, — lakin əvvəl mənə o məsum öpüşü verib, təpik alğıınız dəqiqədən başlayaraq, başınıza gələn macəraları bilmək istəyirəm.

Kandid böyük bir hörmətlə ona tabe oldu; şaşırdığına, səsinin zəif



və titrək olduğuna baxmayaraq, ayrıldıqları dəqiqədən başlayaraq, başına gələn macəraların hamısını tam ürək açıqlığı ilə ona söylədi. Kunikunda gözlerini göyə qaldırır, mərhəmətli anabaptist və Panqlosun ölümünü ağlayırırdı; Kandid qurtardıqdan sonra qız öz hekayəsinə başladı. Kandid bir sözünü belə diqqətsiz buraxmayıb, daim onu gözlərilə yeyirdi.

VIII fəsil

KUNİKUNDANIN MACƏRASI

— Allah-taala bolqarları bizim gözəl Tunder-Ten-Tronq qəsrimizin üzərinə göndərmək arzusuna düşdükdə yatağında şirin yuxulayırdım; bolqarlar atamı və qardaşımı kəsib, anamı parça-parça etdilər. Altı fut boyunda olan azman bir bolqar bu dəhşətli mənzərəni görər-görməz özümdən getdiyimi gördükdə məni zorlamağa başladı; bu, məni özümə gəlməyə məcbur etdi; özümə gəlib qışkırmışa, dişləməyə, cirmaqlamağa başladım. Bu zaman bolqarın gözlerini yerindən çıxarmağa çalışırdım; onu bilmirdim ki, atamın qəsrində baş verən bu hadisə – adı işdir. Yaramaz bıçaqla sol böyrümə zərbə vurdı, yeri hələ də qalmışdır.

— Heyhat, ümid edirəm ki, mən o yeri görəcəyəm, — sadəlövh Kandid səsləndi.

— Görəcəksiniz, — Kunikunda cavab verdi, — lakin davam edək.

— Buyurun, — Kandid onunla razılaşdı.

Kunikunda davam etdi:

— Bu halda bolqar kapitanı gəlib, mənim başdan-ayağa qana batdığını gördü; əsgər öz işinə davam edirdi. Kapitan bu ədəbsizlikdən cinlənib onu elə üzərimdəcə öldürdü. Sonra yaramı bağlatdırıb, əsir kimi öz evinə apardı. Onun evində çox az olan köynəklərini yuyur, xörək bişirirdim, etiraf etməliyəm ki, o, məni çox gözəl sanırdı, mən də öz tərəfimdən onun gözəl vücudlu olduğunu dana bilmərəm; dərisi çox ağ və zərif idi; lakin ağıllı deyildi, filosofluqdan da ki çox uzaq idi, onun doktor Panqlos tərəfindən tərbiyə edilmədiyi dərhal gözə

çarptırdı. Uç aydan sonra, bütün pullarını sərf etdiyindən və mən onu artıq bezdirdikdən sonra, məni don İssaxar adlı yəhudiyə satdı. Bu yəhudü Hollandiya və Portegizdə alverlə məşğul olurdu, qadınları olduqca sevirdi. Bu yəhudü mənə bənd oldu, lakin heç cür mənə qalib gələ bilmədi. Ona bolqar əsgərindən daha yaxşı müqavimət göstərə bildim. Ümumiyyətlə, namuslu qadını bir dəfə zorlamaq olar, lakin bundan sonra onun namusluluğu daha da möhkəmlənir. Bu yəhudü məni özünə alışdırmaq üçün gördüyüüz yaylağa getirmişdir. Bundan əvvəl belə düşünürdüm ki, Tunder-Ten-Tronq qəsrindən gözəl yer yoxdur, lakin indi yanıldığımı görüürəm.

Günlərin birində böyük inkvizitor məni kilsədə günorta ibadətində gördü; gözlərini ayırmadan uzun müddət baxıb, mənimlə gizli işlər haqqında danışmalı olduğunu ismarladı. Məni onun sarayına götirdilər. Öz əslimi ona söylədim; bir israiliyə tabe olmağımın ad və sanıma layiq olmadığını mənə təsvir etdi. Don İssaxara onun adını verib mənim Həzrəti-əqdəsə təslim edilməmi təklif etdilər. Lakin don İssaxar saray bankiri və nüfuzlu bir adam olduğundan onun sözünə qulaq asmaq belə istəmədi. Inkvizitor onu auto-da-fe ilə hədələdi. Nəhayət, mənim yəhudim tabe olub onunla müqavilə bağladı; bu müqaviləyə görə, ev və mən onların hər ikisininki olmalı idi: bazar ertəsi, çərşənbə və istirahət günləri yəhudiyə, həftənin qalan günləri isə inkvizitora baxırdım. Altı aydır ki, bu müqavilə bağlanmışdır. İş, əlbəttə, davasız keçmədi; şənbə ilə bazar arasındaki gecənin hansı əhdə baxdığını: Əhdi-ətiqəmi, Əhdi-cədidəmi baxdığını həll edə bilmirlər. Lakin iş burasındadır ki, indiyə kimi onların hər ikisine müqavimət göstərə bilmmişəm, görünür, ona görə də mənə olan sevgiləri soyumur.

Nəhayət, zəlzələ dəhşətlərinin qarşısını almaq və don İssaxarı bir qədər qorxutmaq üçün Həzrəti-əqdəs inkvizitor auto-da-fe bayramı düzəltmək inayətində bulundu. Ayrıca bir hörmət olaraq məni həmin tamaşa dəvət etdi. Mənə ən gözəl yer verdilər. Günorta duası ilə yandırma arasındaki tənəffüsə xanımlara sərin içkilər verirdilər. O iki yəhudini və öz bacılığı ilə evlənmiş zavallı bisqayılnı yandırıldıqları zaman məni dəhşət qaplamışdı, lakin san-benito geymiş kafir qalpaqlı Panqlosu gördükdə mənim nə qədər heyran qaldığımı, nə qədər pərişan olduğumu, dəhşətimi, yəqin ki, təsəvvür edirsiniz. Mən gözlərimi



ovuşdurur, diqqətlə ona zilləyirdim – nəhayət, onu asdilar, öziimdən getdim! Təzəcə özümə gəlmışdım ki, sizi tamamilə lüt-üryan gördüm, bu isə mənim üçün dəhşət, dərd və həyəcanın fövqü idi. Sizə doğrusunu deməliyəm ki, dəriniz bolqar kapitanımkündən daha da ağ və nəfisdir. Bu mənzərə isə ürəyimi partladan, parça-parça edən hissləri birə iki artırmış oldu. Mən qışqırdım: "Dayanın, barbarlar", – bağırmaq istədim, lakin səsim tutuldu, həm də bütün bağırıtlarım mənasız və faydasız idi. Siz qamçılarla döyüldükdən sonra düşünməyə başladım: necə oldu ki, sevimli Kandid və həkim Panqlos birincisi 100 qamçı zərbəsi almaq, ikinci isə məhbubum olan Həzrəti-əqdəsin əmrinə görə asılmaq üçün Lissabona gəlib çıxdılar. Demək, Panqlos hər şeyin yaxşıya doğru getmək üzrə olduğunu dedikdə, məni amansızcasına aldadırmış.

Həyəcanlı və heyran qalmış halda gah dəhşət içərisində boğulur, gah da gücdən düşərək, az qala, ölürdüm. Başım atamın, anamın və qardaşçığazımın öldürülməsi xatirati ilə, yaramaz bolqar əsgərinin həyasızlığı, məmə vurdugu bıçaq zərbəsi, mənim qul olmağım, gördüyüm aşpzalıq işləri, bolqar kapitanı, iyriçək don İssaxar, murdar inkvizitor, doktor Panqlosun asılması, akkomponenti altında sizin qamçı ilə döyüldiyünüz o sekkezsəli təntənəli "Miserere" və xiisusən, sizi son dəfə gördüğüm günü, pərdə dalında mənə bəxş etdiyiniz o öpüş xatirəsiylə dolu idi. Bu qədər əzabdan sonra sizi mənim yanımıza gəti-rən Allaha təşəkkürler edirdim. Bu qoca qarıya sizin qeydinizə qalmاسını və mümkün olan kimi sizi buraya gətirməsini tapşırdım. Mənim bu tapşırığımı o çox yaxşı yerinə yetirdi; sizi görməkdən, eşitməkdən və sizinlə danışmaqdan ifadə olunmaz dərəcədə hezz alıram. Siz, yəqin ki, çox acmışınız, mən də acmışam, gəlin əvvəl şam edək.

Masa başına oturdular, şam etdiyindən sonra gözəl taxtin üstündə yerləşdilər; ev sahiblərindən biri olan don İssaxar gəlib, onları bu taxtin üstündə gördü. O gün şabaş günü idi, odur ki don İssaxar öz hüququndan istifadə etmək və öz məhəbbətini qızı göstərmək üçün onun yanına gəlmişdi.

IX fəsil

KUNİKUNDA, KANDİD, BÖYÜK İNKVİZİTOR VƏ BİR YƏHUDİNİN BAŞINA GƏLƏN MACƏRA

Don Issaxar Babil əsarətindən bəri İsraildə yaşamış yəhudilərin ən hirslisi idi. “Ay Qaliley qancığı, – deyib onun üstünə düşdü, – sənə cənab inkvizitor azdır mı? Mən hələ üstəlik olaraq, indi bu yaramazla da gərək bölüşəm!” O, bu sözləri deyib, həmişə üstündə gəzdirdiyi uzun xəncəri çıxardı və düşmənin də müsəlləh olduğunu ağlına gətirməyərək, Kandidin üstünə atıldı, lakin bizim ürəyi yumşaq vestfaliyalımız qoca qarğıdan paltarla bir yerdə yaxşı qılinc da almışdı. Dərhal qılincini çıxardı və yumşaqxasiyyətli olmasına baxmayaraq, yəhudini ölü halda gözəl Kunikundanın ayaqları altına sərdi.

– Müqəddəs Məryəm! – Kunikunda səsləndi, – indi biz nə edəcəyik? Mənim evimdə cinayət işləndi. Polis gəlsə, biz məhv olduq.

– Panqlos asılmış olmasayıdı, – deyə Kandid söylədi, – bizi bu işdə çox yaxşı məsləhət verərdi, çünki o, böyük filosof idi. O olmadığı üçün gəlin qarı ilə məsləhətləşək.

Qarı çox təcrübəli idi və öz fikrini təzəcə söyləməyə başlamışdı ki, o biri qapı açıldı. Gecə saat bir idi, bazar günüň başlayırdı. Bu gün Həzrəti-əqdəs inkvizitorunku idi. İçəri girər-girməz əlində qılıncla duran qamçılanmış Kandidi, yerdə sərili qalmış meyiti, özünü itirmiş Kunikundanı və məsləhət verən qarını gördü.

Həmin bu dəqiqlidə Kandidin ürəyindən belə fikir keçdi, o, bu cür mülahizə etdi: “Bu müqəddəs adam camaatı səsləsə, məni mütləq yandıracaqlar, bəlkə də, Kunikundanı da mənimlə bir yerdə yandırıclar; o, mənim rəqibimdir; öldürmək həvəsindəyəm: düşünməyin mənası yoxdur!” Onun bu mülahizəsi çox aydın və ani olaraq keçdi, inkvizitora heyrətindən ayılmağa imkan verməyib dərhal onu qılincdan keçirdi, inkvizitor yəhudiyələ yanaşı yerə sərildi.

– İndi də bu! – deyə Kunikunda bağırıldı, – bizi aman yoxdur, bizi kilsədən xaric edəcəklər, bizim son dəqiğəmizdir. Siz belə yumşaq,



mülayim adam, nəfəsinizi dərmədən bir-birinin ardınca yəhudini və prelatı necə öldürə bildiniz?!

— Gözəl Kunikundam, adam sevdiyi, qısqandığı və üstəlik olaraq inkvizisiya tərəfindən qamçılandığı zaman, doğrudan da, nə etdiyini özü də bilmir.

Bu halda qoca qarı yaxınlaşıb:

— Tövlədə yəhərli və qantarcı üç Əndəlus atı var, — dedi, — qoy cəsarətli Kandid onları yəhərləsin; Kunikunda, sizin də cəvahiratınız və brilyantınız var; oturaq yerimin bir yarısının kəsildiyinə baxma-yaraq, tezlikcə atlara minək və Qadiksə gedək; hava çox gözəldir; sərin gecədə səyahət etmək çox xoşdur.

Kandid dərhal atları yəhərlədi. İstirahət etmədən otuz mil getdilər; o aralıqda, müqəddəs germandə¹ da tərk edilmiş evin üstünə hücum çəkdi; həzrəti-əqdəsi əzəmətli kilsədə dəfn etdilər, İssaxar isə sallaq-xanaya atıldı.

Kandid, Kunikunda və qoca qarı isə artıq Siyerra-Marena dalğalarında olan kiçicik Avasen şəhərinə gəlib, meyxanada bu cür söhbət edirdilər...

¹ *Germandanda* – xristian dini bayramlarından biri

PYER ÖGÜSTEN KARON
DE BOMARŞE
(1732–1797)

FİQARONUN TOYU
(Pyes)

İştirak edirlər:

Qraf Almaviva	– İspaniya qrandı, Əndəlüs qorrixidoru ¹
Qrafinya	– onun arvadı
Fiqaro	– qrafın kamerdineri və saray müdürü
Süzanna	– qrafınının birinci kameristkasi və Fiqaronun nişanlısı
Marselina	– saray ekonomkası
Antonio	– bağban, Süzannanın əmisi və Fanşettanın atası
Fanşetta	– Antonionun qızı
Kerubino	– qrafın birinci pahi
Bartolo	– Sevilyalı doktor
Bazil	– qrafınının musiqi müəllimi
Don Qusman Briduazon	– hakim
Dubl Men	– məhkəmənin katibi
Məhkəmə pristavı	
Qripsoleyl	– gənc çoban
Gənc çoban qız	
Pedrilyo	– qrafın yegeri (baş ovçusu)
Nökərlər, kəndlilər	

*Əhvalat Sevilyanadan üç lyölik məsafədə Akuas-Freskas
sarayında vaqe olur.*

¹ Əndəlüs qorrixidoru – vali, hakim, inzibati idarəçi

BİRİNCİ PƏRDƏ

Yarıdöşənmiş bir otaq. Ortada böyük bir kreslo.

Fiqaro otağı ölçür. Süzanna güzgü qabağında
öz gəlinlik paltarına çiçək sancır.

BİRİNCİ GÖRÜŞ

Fiqaro və Süzanna.

Fiqaro (*oxuyaraq otağı ölçür*). Demək, beləsi on doqquz, beləsi də iyirmi altı.

Süzanna. Fiqaro, bəri bax görüm, belə yaxşı olur, ya belə...

Fiqaro. Üzü belə yaxşıdır, əzizim, ba-ba-ba... bax belə. Toydan bir gün qabaq gəlinin başında bu çiçəkləri görmək sevən ər üçün böyük işdir.

Süzanna. Bura bax, sən orada nə ölçürsən?

Fiqaro. Axtarsan, heç nə. Mən elə onu fikirləşirəm ki, qrafın bizə bağışladığı yataq buraya yerləşər, ya yox?

Süzanna. Bu otağa?..

Fiqaro. Qraf bu otağı bizə verir...

Süzanna. Bunu? Mən istəmirəm.

Fiqaro. Necə yəni, istəmirəm?

Süzanna. İstəmirəm də!..

Fiqaro. Səbəbi nədir axı? Bu otaq bütün bu sarayda ən münasib yerdədir. Bax, bu tərəfdə ağanın otağı, bu tərəfdə xanımın. Bu tərəfdə biri yatr, o tərəfdə o biri. Gecə xanıma bir şey lazım olarsa, bu tərəfdən zəng çalar, o saat sən yanında hazır-nazır; yox, əgər ağaya bir şey lazım olarsa, bu tərəfdən zəngi dinqıldadar, mən də o saat yanında hazır-nazır...

Süzanna. Yaxşı, birdən o, səhər tezdən zəngi çalıb səni bir şey üçün göndərərsə, özü də bu yandan qapını açıb hop içəri atılarsa, onda nə olar hə? İlkicə addımıda yatağımın yanında hazır-nazır...

Fiqaro. Sən bununla nə demək istəyirsən?

Suzanna. Onu demək istəyirəm ki, əlahəzrət qraf Almaviva mahaldakı qızlardan əl çəkib öz sarayına qayıtmağı lazımlı bilmişdir. Ancaq o, öz sarayına qayıdır, öz arvadının yanına yox. O, özü üçün sənin arvadını gözaltı eləmişdir. Başa düşdünmü? Bu otaq da onun üçün çox münasibdir. Başa düşdünmü? Öz ağasına canla-başla qulluq göstərən Bazil də bu barədə çox can yandırır...

Fiqaro. Bazıl...

Suzanna. Bəli, bəli, Bazıl, mənim mahni müəllimim. Öz ağası üçün iş düzəltmək istəyir... və hər gün dərs vaxtı mənim baş-beynimini aparır.

Fiqaro. Aha... bəs belə. Demək, Bazıl də can yandırır... deməli, onun da qarınağrısı var... Yaxşı, əzizim, heç eybi yoxdur. Əgər təpik, ya dürtmə qarınağrısını sağaldırsa, onda bəziləri üçün o gözəl dərmandan yazaram...

Suzanna. Bəs, sən nə bilmışdin, əzizim?.. Sən elə bilirsən ki, ağa mənə qoşmaq istədiyi cehizi sənin qara gözlərinə bağışlayır?

Fiqaro. Mən zəhmət çəkirəm. Mənim onu almağa haqqım var.

Suzanna. Doğrudan da, ağıllı adam sarsaq olarmış...

Fiqaro. Belə deyirlər.

Suzanna. Heyif ki, adamlar buna inanırlar. Bu cehizi ağa mənə qoşur ki, gizlindən yarımca saat onun yanına gedim. Başa düşürsənmi, qabaqlar qanun nə sayaqdı, o sayaq, başa düşdünmü? Sən bilirsənmi ki, o qanun necədir? Hər bir qız gəlin gedən gecəsi öz ağasının yanına getməli və öz qızlığını ona verməlidir. Sən ki bunu bilirsən...

Fiqaro. Əgər qraf öz evlənməsi münasibətilə bu yaramaz qanunu ləğv etmiş olmasaydı, heç zaman səni onun mülkündə almazdım...

Suzanna. Nə olsun. Əvvəl özü ləğv etmiş, indi də peşman olmuşdur. Ona görədir ki, indi sənin arvadını gizlindən də olsa, ələ gətirmək üçün nə qədər pul lazımsa, əsirgəmir...

Fiqaro (*alnunu ovuşduraraq*). Belə də iş olar? Başım az qalır çatlasın...

Suzanna. Boş yerə başını ovuşdurma! Ara yerdə sizanaqdan-zaddan çıxar, sonra da elə bilarlər ki...



Fiqaro. Sən mənə gülürsən, kələkbaz! Ah, əgər o firildaqcı oğlu firildaqcını aldada bilsəydim...

Süzanna. Aldatmaq sənin sənətindir. Sən ki onun ustasısan...

Fiqaro. Onu aldatmaq necə... ən yaxşı bir işdir.

Otaqdan zəng səsi eşidilir.

Süzanna. Odur, qrafinya da oyandı. Mənə tapşırılmışdır ki, toy günü otağına gedim. Sağ ol, Fi-Fiqaro, sən indi başını qurdala, bizim isimizi bir balaca fikirləş.

Fiqaro. Onda sən məni öp, qoy fikrim açılsın...

Süzanna. Bu gün səni öpsəm, mənim oynışım olarsan. Onda sabah ərim olanda mənə nə deyərsən? (*Fiqaro tutub onu öpür.*) Yaxşı, daha bəsdir!

Fiqaro. Bilmirsən ki, səni nə qədər sevirəm.

Süzanna (*paltarını düzəldərək*). Sənin də bu söz düşüb ağızına, səhərdən axşamacan elə deyirsən. Bircə bilmirəm, haçan yorulacaqsan?..

Fiqaro. Nə qədər səhərdən axşamacan deyirəm, yorulmayacağam; onda ki başladım axşamdan səhərəcən deməyə, onda daha deməyəcəyəm. Başa düşdün?

Yenidən zəng çalınır.

Süzanna (*uzaqdan özəlini öpərək*). Ala, bu da sənin öpüşün! Deməli, biz hesablaşdıq.

Fiqaro (*onun ardınca qaçaraq*). Elə niyə? Sən ki onu o sayaq almışdin.

İKİNCİ GÖRÜŞ

Fiqaro tək.

F i q a r o (*ellərini ovaraq tez-tez gəzişir*). Deməli, qraf həzrətləri, istəyirsiniz, mənim ağızma piy sürtəsiniz, qulağıma zəfəran. Özü də mənə təzə mənsəb verir ki, kağız-mağız daşıyım... Mən isə oturub hey fikirləşirəm ki, bu necə işdir? Hələ təzəcə məni dalandar təyin etmişdi, indi də götürüb özü ilə səfərə aparır və kuryerliyə təyin edir ki, kağızları daşıyam. Başa düşdüm, əlahəzrət! Deməli, bir dəfəyə üç

məsələ. Siz – siz, mən – siyasi tazi, Süzanna da, deməli, bayır-bacaq arvadı. Mən, deməli, bu tərəfdən kağız daşıyacağam, sən isə o tərəfdən mənim arvadımın yanına karvan yolu salacaqsan. Mən bu tərəfdən qarda, yağışda oyan-buyana qaçıb sənin külfətinin səadəti üçün çalışacağam, sən isə gizlindən ximir-ximir çalışacaqsan ki, mənim külfətimi çoxaldasən. Niyə, yaxşı sövdadır, əgər baş tutsa. Ancaq, deyəsən, bu heç baş tutana oxşamır, əlahəzərət! Bu baş tutmayacaq, əlahəzərət! O ki qaldı o Bazıl kəsmişə, heç eybi yoxdur. Mən əgər sənin atanı yandırdım, yandırdım, yandırmadım... Yox, onların ikisini bir-birilə salışdırmaq lazımdır. Bunun yaxasını onun əlinə, onun yaxasını bunun əline. Hey, Fiqaro, möhkəm dur! Əvvəlcə zəhmət çek, bu toy məsələsini qurtar, ondan da qabaq bu Marselina şoqəribin ağzını malala... yoxsa sənə çox çəpəki baxır; pulları cibişdanla, qrafa da öz yerini göstər. O ki qaldı Bazılə, onun məsələsi asandır. Onu (*yumruğunu düyünləyərək*) düzəldərik.

ÜÇÜNCÜ GÖRÜŞ

Marselina, Bartolo, Fiqaro.

F i q a r o . Budur, doktor da gəldi. Zahir batın! Xoş gəlmisiniz, doktor! Mənim ürəyimin təbibil!.. Bu gün, axır, mənimlə Süzannanın toyudur. Olmaya, bizim toyumuza gəlmisiniz?..

B a r t o l o . Xeyr, ezipim! Elə bir fikirdə olmamışam...

F i q a r o . O da ola bilər. Mən axı sizin toyunuza balaca bir şətəl qatıb pozmuşdum.

B a r t o l o . Danışmağa başqa bir söz tapa bilmirsiniz?..

F i q a r o . Deyəsən, acığınız tutur, doktor! O bir şey deyil. Doktorlar elə acıqlı olurlar, illah ki, mal doktorları. Yəni baytarlar. Sağ olun, Marselina, siz hələ də məni məhkəməyə vermək fikrindən daşınmamısınız ki. Sən ki məni sevmirsən, mən də sənə söz demirəm. Daha acığın neçin gəlir, daha acığın niyə gəlir? Ancaq iş bərkə düşəndə, doktoru verəcəyəm qabağa...

B a r t o l o . Necə, necə? Nə dedin?

F i q a r o . Marselina əhvalatı sizə danışar. (*Gedir.*)

DÖRDÜNCÜ GÖRÜŞ

Marselina, Bartolo.

Bartolo (*Fiqaronun ardınca baxaraq*). Bu gədənin zatında qənbərqulu var. Qabaqcadan deyə bilərəm ki, bu gədə böyük bir əclafın dərisində oləcəkdir, ancaq əgər dərisini diri-diri soymasalar.

Marselina. Siz, doktor, yenə də elə əvvəlki kimisiniz. Adam ölsə, boğazına bir damcı su tökməzsınız. Adamlar gözünüzün qabağında evlənirlər. Siz amma elə danışib-danışib oturursunuz.

Bartolo. Siz də elə həmişə adamı sancmağa yaxşısanız. Yaxşı, mən buraya nə üçün gelmişəm? Qrafa bir şey olmamışdır ki?

Marselina. Xeyr, doktor, qrafa heç bir şey olmamışdır.

Bartolo. Bəlkə, arvadı xəstələnmişdir. Aldanmış qrafinya... xəstə deyil ki?

Marselina. Qrafinya darıxır.

Bartolo. Nədən?

Marselina. Əri onu büsbütün gözdən salmışdır.

Bartolo (*sevinərək*). Ona elə yaxşıdır. Bərəkallah ər! Mənim əvəzimə intiqam alır.

Marselina. Bu qrafın da işindən baş açmaq olmur. Özü öz arvadına baxmır, özgəni də qısqanır.

Bartolo. Arvada baxmadığı darıxdığındandır, qısqanlığı da lovğalığından.

Marselina. Budur, elə bu günü götürək: bir yandan bizim Sizənnanı Fiqaroya verir, bir yandan da başından dövlət yağıdır...

Bartolo. Görünür, bir biciliy var, onu örtüb-malalamaq istəyir.

Marselina. Yox, lap da elə deyil. Görünür ki, əlahəzərət qraf öz vəziyyətindən istifadə ilə toy gecəsi gəlin ilə görüşmək istəyir...

Bartolo. Fiqaro? O, buna da razı olar.

Marselina. Bazıl deyir ki, məsələ ayrı cürdür.

Bartolo. Aha! Bazıl də buradadır? O, burada nə gəzir?

Marselina. Öz qaydasıyla firıldaq çevirir. Hamisindan yamanı da odur ki, yapışib yaxama, hər gündə mənə eşqnamə oxuyur.

Bartolo. Mən olsaydım, çoxdan yaxamı onun əlindən qurtardım.

Marselina. Nə sayaq?

Bartolo. Heç nə sayaq, sadəcə, gedərdim ona ərə, qurtardı getdi!

Marselina. Yaxşı, bəs nə üçün siz özünüz öz yaxanızı əlimdən bu vasitə ilə qurtarmırsınız? Siz öz vədələrinizi, bizim çocuğumuzu, unudulmuş sevginin son yadigarını yadınıza salın... Biz onun üzündən izdivaca girməli idik...

Bartolo (*papağınızı çıxararaq*). Deməli, siz məni Sevilyadan elə ona görə çağırtdırmışınız ki, bu çərən-pərən sözlərinizi deyəsiniz?

Marselina. Yaxşı, bunlar qalsın. İndi ki, siz məni almaq istəmirsiniz, onda mənə kömək edin, özgəyə gedim... Bizim keçmişimiz sizi bu köməyə məcbur edir.

Bartolo. Hə, ona sözüm yoxdur, böyük məmnuniyyətlə. Təki ərə gedəsiniz. Ancaq onu mənə deyiniz görək, sizi hansı bədbəxt almali olacaq?

Marselina. Ax, doktor! Fiqarodan başqa kim ola bilir.

Bartolo. Necə, o cibgir oğlu cibgir...

Marselina. O heç acıqlı olmur, həmişə kefikök olur.

Bartolo. Bəs Süzanna nə olsun?

Marselina. Siz mənə kömək etsəniz, o, Süzannanı ala bilməz. O, mənə kağız vermişdir ki, məni alsın. İndi onu məhkəməyə çəkmək lazımdır.

Bartolo. Yəni lap elə toy günü?

Marselina. Toy olanda nə olar? Adamlar toydan sonra da ayrırlırlar.

Bartolo. Yaxşı. Qorxuram axı bu, daldan atılan daş kimi topuğa dəysin.

Marselina. Heç yox. Süzanna bütün arvadlar kimi qorxaq və utancaqdır. Biz ona qrafın bu iltifatlarının əsl səbəbini deyərik.

Bartolo. Yaxşı, bundan nə çıxar ki?

Marselina. Bundan o çıxar ki, Süzanna utanar və əvvəlki kimi qrafın təkliflərinə razı olmaz. Qraf isə ondan intiqam almaq üçün mənə kömək edər. Beləliklə, toy pozular. Toy da ki pozuldu, demək, mənim işim düzəldi.

Bartolo. Deyəsən, bu zalimin qızı doğru deyir axı! Bu elə

ağlabatan şeydir. O haramzadənin ucundan mənim gözəl-göyçək arvadım əlimdən çıxdı. Mən bu qoca əcuzəni o haramzadənin boğazına sariya bilsəydim, çox məzəli iş olardı. Özü də şeytan oğlu bir vaxt yüz qızılımı ötürmüşdür. Ölsə də, ondan əl çəkən deyiləm.

Marselina. Ah, bu çox gözəl olar, doktor!

Bartolo. O şeytan oğlunun atasını yandırmaq lazımdır.

Marselina. Onun arvadı olmaq! Ah, doktor, onun arvadı olmaq!..

BEŞİNCİ GÖRÜŞ

Marselina, Bartolo, Süzanna.

Süzanna (*əlində enli ləntli ləçək və qrafının paltarı*). Arvadı olmaq? Kimin arvadı? Olmaya. Fiqaronun arvadı olmaq isteyirsiniz?..

Marselina (*aci bir deyişlə*). Nə olar ki? Nədən siz ona gedirsiniz?

Bartolo. Axşam-axşam, deyəsən, işə düşdük? Arvad ki acıqlandı, yiğ şələ-şüləni, köç... biz, gözəl Süzanna, onu danışdıq ki, siz öz ərinizi xoşbəxt edəcəksiniz.

Marselina. Qrafi ki hesaba salmaq lazım gəlmir, o, öz yerində...

Süzanna (*təzimlə*). Təşəkkür edirəm, xanım, sözləriniz həmişə o qədər zəhərli olur ki, adamın xoşu gəlir.

Marselina (*təzimlə*). Təşəkkürə dəyməz, xanım əfəndi! Qraf ki öz qulluqçularına bu qədər yaxşılıq edir, onun əvəzində kiçicik bir yaxşılığa nə söz ola bilir?

Süzanna. Yaxşı ki, xanım, sizin qısqanlığınızı hamı bilir. Bir də, deyirlər sizin Fiqaro ilə xırda haqq-hesabınız var...

Marselina. Mən sizin getdiyiniz yol ilə getmək istərsəm, o haqq-hesab daha ciddi ola bilər.

Süzanna. Oho... o yol bütün arvadlar üçün birdir.

Marselina. Oraya bax! Sən çox təmizsən... çək özünü də!.. Kor kora kor deməsə, korun bağrı çatlar.

Bartolo (*Marselinanı dartaraq*). Sağ olun, bizim Fiqaronun gözəl gəlini!..

Marselina (*təzimlə*). Əlahəzrət qrafın gizli oynası!

Süzanna (*təzimlə*). Təşəkkür edirəm, xanım əfəndi!

Marselina. Siz çox gözəlsiniz, xanım!

Süzanna (*təzimlə*). Sizin bu qədər özünüzdən çıxmağınız göstərir ki, elədir, xanım!.. Görünür, gözəlliymənizin gözünüzə batır.

Marselina. Siz ehtirama layiqsiniz.

Süzanna. Bağışlayın, xanım, ehtiram ağbirçəklərə məxsusdur.

Marselina (*öziündən çıxaraq*). Ağbirçəklərə, ağbirçəklərə!

Bartolo (*onu saxlayaraq*). Marselina!

Marselina. Gedək, doktor, mən özümü saxlaya bilmirəm. Sağ olun, xanım! (*Təzim edir*.)

Süzanna. Gedin, gedin, xanım, mən sizin firildaqlarınızdan bir belə də qorxmuram. Heç bilmirəm, mən buraya nə üçün gəldim...

ALTINCI GÖRÜŞ

Süzanna, Kerubino.

Kerubino (*icəri qaçaraq*). Ah, Süzanna, səninlə təklikdə danışmaq üçün iki saatdır qapıda gələn-gedəni güdüürəm. Sən, Süzanna, ərə gedirsən, mən isə saraydan çıxb gedirəm.

Süzanna. Bu, necə olur ki, mənim ərə getməyim səni saraydan qovur.

Kerubino (*sikayətlə*). Qraf məni qovur, Süzanna!

Süzanna (*onun ağızını əyərək*). Bunların hamısı boş şeydir, Kerubino, boş şeydir!

Kerubino. Dünən gecə o gəlib, məni sənin əmin qızının, Fanşettanın yanında gördü. Mən ona bugünkü rolunu öyrədirdim. Məni görən kimi qraf özündən çıxdı və dedi ki, cəhənnəm ol buradan, qırışmal! Bir də səni bu sarayda görsəm, atanı yandıraram! İndi qrafınıya onu sakit edə bilməsə, onda işim bitmiş olacaq, Süzanna! Mən bir də səni görə bilməyəcəyəm.

Süzanna. Məni neçin görəcəksən, sənin ki canın qrafınının yanındadır, ölürsən onun üçün.

Kerubino. Sən nə qədər xoşbəxtsən, Süzanna! Sən həmişə onu görə bilirsən, onunla danışırsan, geyindirirsən, soyundurursan. Ah, Süzanna, belə bir səadətin bircə günü üçün mən öz... o əlindəki nədir?



Süzanna (*gülümseyərək*). Bu – qrafinyanın lenti, bu da – ləçəyidir. Bunlar qrafinyanın saçlarını qucurlar.

Kerubino. Qrafinyanın lenti? Süzanna, o lenti mənə ver.

Süzanna (*onu itələyərək*). Bo... bo... boyuna bax, iştahasına bax... qundaqdən dünən çıxıb... (*Kerubino lenti onun elindən qapır*) Ah... lent!..

Kerubino (*kreslonun ətrafında oyan-buyana qaçaraq*). Sən ki lenti itirmisən, ya da ki itibdir. Axır ki, nə istəyirsən, de də...

Süzanna (*onun ardınca qaçaraq*). And içirəm ki, üç-dörd ildən sonra sən bir haramzada olacaqsan ki, dünyada tayin olmayıacaq! Lenti bəri ver, deyirəm sənə!.. (*Lenti almaq istəyir*)

Kerubino (*cibindən qəzel çıxararaq*). Süzanna, qoy bu lent məndə qalsın, əvəzində bu romansı sənə verim. Ömrümün ağır günlərində qrafinyanın xatirəsi bütün həyatımı zəhərləyirkən, sən Süzanna, şəfəq kimi mənim ürəyimi işqolandıracaqsan...

Süzanna (*romansı onun elindən qapır*). Mənim ürəyimi işqolandıracaqsan... Siz hələ bunun danışdığını baxın. Quldurun biri quldur! Mən də sizin üçün Fanşetta deyiləm! Orada gedirlər, onu Fanşettanın yanında tuturlar, burada qrafinya üçün ürəyi gedir, bu yandan da mənim üçün eşqnamə oxuyur.

Kerubino. Fanşetta yaxşı qızdır. Heç olmasa, sözlərimə qulaq asır. Sən heç mənimlə danışmaq da istəmirsin.

Süzanna. Nahaq yerə sənə qulaq asır... Ey, eşitmirsən... sənə deyirəm, lenti bəri ver... (*Lenti qapmaq istəyir*)

Kerubino (*qaçaraq*). Xeyr a... onu görə bilməzsən! Onu məndən ancaq həyatımla birgə almaq olar. Yaxşı, romans sənə azdırsa, üstəlik səni min kərə öpərəm. (*Onun ardınca qaçır*)

Süzanna (*döntüb qaçaraq*). Hünərin var, yaxın gəl. Mən də əvəzində sənə min dənə şillə vurmasam, atamın qızı deyiləm. Gedərəm, qrafinyaya deyərəm. Əlahəzrət qrafa da deyərəm. Deyərəm, yaxşı edirsiniz ki, bu avaranı qovursunuz. Deyərəm, bir yandan qrafinya yaya eşqnamə oxuyur, bir yandan da məni tutub öpmək istəyir.

Qraf içəri girir.

Kerubino (*onu görərək*). Vay, dədəm, vay!.. Daha işim bitdi... (*Kreslonun dalında gizlənir*.)

YEDDİNÇİ GÖRÜŞ

Süzanna, qraf Almaviva, Kerubino kreslonun arxasında.

Süzanna (*qrafı görünçə*). Ah!.. (*Deyə kreslonun yanına gəlib Kerubinonu daldalamaq istəyir.*)

Almaviva (*ona yanaşaraq*). Sən çox həyəcanlısan, Süzanna, öz-özünlə danışırsan. Axtarsan elə də olmalıdır. Bu gün axı sənin toyundur.

Süzanna. Nə istəyirsiniz, qraf? Sizi burada, mənim yanımıda görsələr...

Almaviva. Əlbettə, yaxşı düşməz, Süzanna! Ancaq bilirsən ki, sənin işlərin məni nə qədər maraqlandırır. Mənə qulaq as. Mən öz fikrimi sənə demək istəyirəm. Ancaq vaxtum çox azdır. (*Kresloya oturur.*)

Süzanna (*tez*). Mən heç bir şeyə qulaq asmiram.

Almaviva (*onun əlindən tutaraq*). Bircə söz. Sən bilirsən ki, kral məni Londona səfir təyin etmişdir. Mən Fiqaronu da özümlə aparıram. Ona yaxşı qulluq vermişəm. Hər bir arvad da öz ərinin ardınca getməyə məcbur olduğundan...

Süzanna. Oh, əgər öz düşündüyüümü deyə bilsəydim...

Almaviva (*ona yaxınlaşaraq*). Söylə, söylə, əzizim! Bu gündən mən həmişəlik sənin ixtiyarındayam...

Süzanna (*qorxaraq*). Mən heç bir şey istəmirəm. Qraf həzrətləri, buradan gedin, yalvarıram siz!

Almaviva. Sən qabaqcə de görüm, nə demək istəyirdin?

Süzanna (*acıqlı*). Nə demək istədiyimi özüm də bilmirəm. Sözüm yadımdan çıxdı.

Almaviva. Biz arvadın indiki vəzifəleri haqqında danışırğıq...

Süzanna. Hə, onu deyəcəkdir: siz öz indiki arvadınızı doktorun əlindən alıb qaçırdıqdan sonra onun xətrinə birinci gecə haqqını ləğv etdiniz.

Almaviva. Bu qanun təzə evlənənlərin xoşuna gəlmirdi. Doğrudur, onu ləğv etdim, ancaq o çox gözəl qanundur. Sən axşamlıştı hava qaralandı bağçaya çıx, biz o qanun haqqında danışaq... Bu kiçicik iltifata qarşı hazırlam ki...



Bazil (*səhnə ardından*). Qraf kimsəni qəbul etmir.

Almaviva. De ki, buraya kimsə gəlməsin.

Suzanna (*şəşiraraq*). Siz buradamı qalacaqsınız?

Bazil (*səhnə ardından*). Əlahəzrət qraf qrafının yanında idi və oradan indicə getmişdir. Bu saat gedib axtararam...

Almaviva. Bir elə yer də yoxdur ki, adam gizlənsin. Budur. Mən kreslonun arxasında oturum. Sən tez onu yola sal.

Suzanna onun qabağını kəsmək istəyir. Qraf yavaşcadan onu itələyir. Suzanna çəkilib qraf ilə Kerubinonun arasında dayanır.

Qraf kreslonun ardına girmək üçün əyilərkən Kerubino
çevrilib kreslonun üstünə atılır və orada sıxlıb qalır.

Suzanna qrafının paltarını Kerubinonun üstünə örtüb
özü də kreslonun qabağında dayanır.

SƏKKİZİNCİ GÖRÜŞ

Qraf Almaviva və Kerubino gizlənmiş, Suzanna, Bazil.

Bazil. Xanım, qrafın yerini bilmirsiniz?

Suzanna. Qraf mənim nəyimə lazımdır? Məndən əl çek!

Bazil. Siz bir az ağıllı olsaydınız, sualımları acıqlandırmazdı.
Fiqaro qrafi axtarır.

Suzanna. Deməli, Fiqaro elə adamı axtarır ki, sizdən sonra onun ən böyük düşmənidir.

Bazil. Bir arvadın özünə dost olmaq, ərinə düşmən olmaq deyil ki...

Suzanna. Sizcə, əlbəttə, yox... Siz əxlaqsızlıq müəllimisiniz.

Bazil. Sizdən elə bir şey istəyirlər ki, onu məmənuniyyətlə özgəsinə verəcəksiniz.

Suzanna. Alçaq! Sizə kim ixtiyar verdi ki, buraya gəldiniz?

Bazil. Daha açığınız nə üçün tutur? Heç rahatsız olmayın. Hər şey sizin könlünüz istəyən kimi olacaq. Ancaq elə bilmeyin ki, əlahəzrət qrafın istəyinə əngel törədə biləcək adam təkcə Fiqarodur. Mənim fikrim başqdır. Təkcə Fiqaro olsayıdı, iş asan olardı. Bircə o balaca gədə olmasayı...

Suzanna. Kim? Kerubino? (*Qorxaraq*)

Bazıl. Bəli, bəli, Kerubino. Səhərdən axşama kimi sizin oyan-buyanınızda qurdalanır. Bu gün səhərdən bu arada girlənir ki, mən gedən kimi yanınızca cumsun. Hə... elə deyilmi? Yalan deyirəm?

Suzanna. Hamısını yalan deyirsən, rədd ol buradan, alçaq!

Bazıl. Bəli, mən alçağam! Ona görə ki, hər şeyi açıq-aydın görürem. O hamidan gizlətdiyi romans sənin üçün deyilsə, bəs kimin üçündür?

Suzanna. O romansı mənim üçün yazmışdır.

Bazıl. Ancaq çox ola bilər ki, o romans qrafının özü üçün yazılmış olsun. Deyirlər, gədə qrafınınadan yaman kəsir. Ancaq bir az ehtiyatlı olsayıdı, daha yaxşı olardı. Əlahəzrət qrafın bu xüsusda təbiəti bir cürdür. Bu barədə qraf ilə zarafat etmək olmaz.

Suzanna (*nifretlə*). Siz alçaqsınız. Belə yalan sözlərlə yazıçı məhv edə bilərsiniz. Onsuz da, qrafın ona acığlı tutmuşdur.

Bazıl. Mən özümdən demirəm ki, bunu hamı deyir də!

Almaviva (*kreslonun ardından sıçrayaraq*). Necə yəni, hamı deyir?

Suzanna. Ah!.. Pərvərdigara!..

Almaviva. Buna nə oldu. (*Bazile*) Bazıl, tut onu bu kresloda oturdaq.

Suzanna (*onu itəleyərək*). Mən oturmaq istəmirəm. Heç soruşmadan qızın otağına soxulmaq böyük rəzalətdir.

Bazıl. Mən əlahəzrət qrafın yanında o gədəni zarafatla ələ saldıǵıma çox peşmanam, qraf həzrətləri!

Almaviva. O elə bu gün ata-anasının yanına göndərilməlidir. Əxlaqsız uşaqdır. Hələ dünən onu bağbanın qızı ilə bir yerdə tutmuşam.

Bazıl. Fanşetta iləmii?

Almaviva. Elə qızın öz otağında.

Suzanna. Siz də, qraf həzrətləri, oraya, əlbəttə, iş dalınca getmişdiniz.

Almaviva. Qapını döyürem, cavab verən yoxdur. Sənin əmin qızı özünü itirib, əl-ayağı əsir... Şübhələndim... Bir oyan-buyana baxdım, bir şey yoxdur. Qapılarının dalında paltarasan var. Üzünə də pərdə çəkilmişdi. Mən nəzərə çarpdırımadan yavaşca pərdəni qaldırıdım... (*Paltarı kreslonun üstündən qaldırır*) Bir də gördüm ki, (*Kerubinonu götürür*) Ah!



Bazil. Ha-ha-ha!..

Almaviva. O, bura da soxulmuşdur. Daha sizə sözüm yoxdur, xanım! Siz hələ adaxlı ikən belə işlər görürsünüz, ərə gedəndən sonra nə edəcəksiniz? Deməli, siz burada tək qalmaq istəyirdiniz ki, nökərimi qəbul edəsiniz. Siz isə, ağa, yaramaz əxlaqsızsınız. Siz öz süd ananiza hörmət etməyi yaddan çıxarıb onun qulluqçusunun otağına soxulursunuz. Elə bir bu çatmırıdı. Lakin mən razi ola bilmərəm ki, ən çox sevdiyim Fiqaro belə aldansın.

Suzanna. Burada kimsəni aldadan yoxdur. Siz mənimlə danişarkən o, burada idi.

Almaviva (*acıqlanmış*). Bu yalandır.

Suzanna. O gəlmışdı qrafinyaya yalvarım ki, onun bağışlanması sızdırma xahiş etsin... Sizin gəlişiniz onu elə qorxutdu ki, o qaçıb kreslonun arxasında gizləndi...

Almaviva. Yalan deyirsən. Mən içəri girən kimi bu kreslonun üstündə oturdum.

Kerubino. Qraf həzrətləri, mən qorxudan qaçıb kreslonun arxasına girmişdim.

Almaviva. O da yalandır; çünkü sonradan kreslonun arxasına mən özüm girmişdim.

Kerubino. Bağışlayın, qraf həzrətləri, elə siz oraya keçəndə mən də buraya atıldım.

Almaviva (*acıqlı*). Şeytan oğlu şeytan! Gör necə də zirəkdir! O, bizim sözlərimizə qulaq asırmış.

Kerubino. Heç yox, qraf həzrətləri! Mən var qüvvəmlə çalışırdım ki, heç bir şey eşitməyəm.

Almaviva (*Suzannaya*). Cox gözəl. Sən artıq Fiqaroya gedə bilməyəcəksən.

Bazil. Buraya gələn var, qraf həzrətləri!

Almaviva (*Kerubinonu kreslədan dərtib düşürərək*). Görünür, yer çox xoşuna gəlib. Durmaq da istəmir.

DOQQUZUNCU GÖRÜŞ

Kerubino, Süzanna, Fiçaro, qrafinya, Almaviva, Fanşetta, Bazil,
bir çox kəndli nökərlər və qulluqçular. Hamısı ağ geyimdə.
Fiçaro – əlində ağ ləlekler və lentlərlə bəzədilmiş bir gəlin tacı.

F i ç a r o (*qrafinya*). Qrafinya həzrətləri, biz bu mərhəməti ancaq sizdən gözləyə bilirik.

Q r a f i n y a. Görürmüsünüz, qraf, onlar yanınızda mənim hörmətimi olduğundan artıq hesab edirlər.

F i ç a r o (*yavaşdan Süzannaya*). Sən də bizi kömək elə.

S ü z a n n a. Bundan bir şey çıxmaz.

F i ç a r o (*yavaşdan*). Görək. Ancaq sən kömək elə.

A l m a v i v a (*Fiçaroya*). Siz nə istəyirsiniz?

F i ç a r o. Qraf həzrətləri, siz qrafinya həzrətlərinə olan məhəbbətiniz şərəfinə birinci gecənin o ayıblı adətini ləğv etmisiniz. Bu alicənablıq sizin nökərlərinizi çox sevindirmişdir. Bir də hər kəs öz istədiyi quza özünü öz bacarığı və dəyərilə bəyəndirməlidir. Onun məhəbbətini bir vergi kimi tələb etmək canavarlıqdır.

A l m a v i v a. Mən ki o qanunu ləğv etmişəm, daha nə istəyirsən?

F i ç a r o (*inadla*). Əlbəttə, bu iş üçün bütün nökərləriniz öz alicənab ağalarını alqışlamaq istəyirlər. Mən özüm sizin bu mərhəmətinizi o qədər qiymətləndirirəm ki, birinci olaraq yeni adətlə toy etmək istəyirəm. (*Süzannanın əlindən tutur*.) Bu gəlinin tacı ağ lentlərlə bəzədilmişdir. Onlar sizin fikirlərinizin saflığını və təmizliyini göstərir. Biz istərdik, Süzanna bu gəlinlik tacını sizin əlinizdən alınsın. Biz istəyirik ki, bundan sonra evlənənlər üçün bu da bir adət olsun. Dostlar, siz də qraf həzrətlərindən rica edin!

H a m i. Rica edirik, qraf həzrətləri!

S ü z a n n a. Siz bu təriflərə layiqsiniz, qraf həzrətləri!

A l m a v i v a (*öz-özüne*). Şeytan qız!..

F i ç a r o. Qraf həzrətləri, Süzannanın gözəlliyi sizin nə böyük qurban verdiyinizi hər şeydən açıq və aydın göstərir.

S ü z a n n a. Siz mənim sir-sifətimdən əl çəkiniz. Yaxşısı budur ki, hamiliqla qraf həzrətlərinin mərhəmətinə təşəkkür edək...

A l m a v i v a (*öz-özüne*). Bu, yaman tordur.



Qrafinya. Onlarla birlikdə mən də sizdən xahiş edirəm, qraf!
Almaviva. Yaxşı, raziyam.

Hamı. Urral!..

Almaviva (*öz-özüñə*). Yamanca tora düşdüm... (*Bərkdən*) Ancaq toy təntənəli keçsin deyə, onu axşama qoymaq lazımdır. (*Yavaşdan*) Bu saat Marselinanın ardınca adam göndərmək lazımdır.

Fiqaro (*Kerubinoya*). Siz nə üçün bizimlə bir yerdə sevinmirsiniz?

Süzanna. Onun qanı qaradır, qraf həzrətləri onu qovur.

Qrafinya. Ah, qraf, sizdən xahiş edirəm, onu bağışlayın.

Almaviva. O, buna layiq deyildir.

Qrafinya. O, hələ uşaqdır, qraf!

Almaviva. Bağışlayın, qrafinya! O, sizin düşündüyüünüz qədər də uşaq deyildir.

Kerubino. Mən, qraf həzrətləri, doğrudan da, yaxşı iş görməmişəm. Ancaq hər halda, mən ağızı-boşuna danışanlardan deyiləm. Mən heç bir vaxt xəbərcilik etmemişəm.

Almaviva (*həyəcanla*). Yaxşı, yaxşı, daha bəsdir!

Fiqaro. Nə var, nə olmuşdur məgər?

Almaviva (*tez*). Bəsdir, bəsdir, götürəm ki, hamı onun bağışlanması arzu edir. Mən də onu bağışlayıram. Bundan başqa, onu öz böülüyümə zabit təyin edirəm...

Hamı. Urral!..

Almaviva. Ancaq bu şərt ilə: o, bu saat yola düşüb öz bölüyüünə getməlidir.

Fiqaro. Sabah getsə yaxşıdır.

Almaviva. Mən belə istəyirəm.

Kerubino. Baş üstə, qraf həzrətləri.

Almaviva. Qrafinya ilə görüşün. Sizi himayə etdiyinə görə də təşəkkür edin.

Kerubino qrafının qabağında diz çökür,
lakin həyəcandan danışa bilmir.

Qrafinya (*həyəcanla*). Sizin burada bir gün belə qalmağınızın icazə verilmir. Gedin və bütün gəncliyinizi keçirib, bu qədər yaxşılıq gördüyüünüz bu evi unutmayın. Biz sizin yeni həyatda görəcəyiniz

işləri gözdən qaçırmayacaq və hər bir müvəffəqiyyətinizə sevi-nəcəyik...

Kerubino qalxıb, öz yerinə qayıdır.

Almaviva. Siz çox həyəcanlısınız, qrafınıy...

Qrafinya. Doğrudur, qraf, inkar etmirəm. O, mənim qohumumdur.

Almaviva (*yavaşdan*). Görünür, Bazıl doğru deyirmiş. (*Bərkdən*) İndi son dəfə olaraq Süzannanı da öpünüz.

Fiqaro. Qraf həzrətləri, nə üçün bəs son dəfə? O – həftə səkkiz mən doqquz – burada, son dəfə o buradadır da. Məni də öp. Xudahafız. Xudahafız, mənim əziz Kerubinom. Xudahafız. (*Onu qucaqlayır.*)

Almaviva. Bəs Marselina haradadır?

Fanşetta. Qraf həzrətləri, o, kəndə doğru getdi...

Almaviva. Bəs nə vaxt qayıdacaq?

Bazıl. Allah bilir, nə vaxt qayıdacaq.

Fiqaro. Allah eləsin ki, getdiyi olsun, gəldiyi olmasın...

Fanşetta. O, doktor ilə birlə gedirdi.

Almaviva (*tez*). Doktor buradadır? Lap yerində gəlib çıxmışdır.

Fanşetta. Marselina yol gedə-gedə bərkdən-bərkdən danışındı. Bir az gedir, dayanır, əllərini belə-bələ oynadır, yenə də yola düşüb acıqlı-acıqlı gedirdi. Doktor da onu bilə-bilə sakit etmək istəyirdi. Yaman acığı tutmuşdu. Kəlməbaşı da kürəkənimiz Fiqaronun adını çəkirdi.

Almaviva (*onun cənəsindən tutaraq*). Gələcək kürəkəninizin.

Fanşetta. Qraf həzrətləri, dünənki məsələ üçün bizi bağışlayırsınız mı?

Almaviva (*sözlənütü kəsərək*). Yaxşı, yaxşı bağışlayıram, bağışlayıram. Qrafinya, biz gedə bilerik! Bazıl, mənə dəyərsən!

Süzanna (*Fiqaroya*). Sən də bir mənə dəyərsən, əzizim!...

Fiqaro (*yavaşdan Süzannaya*). Yaman tora saldıq ha!

Süzanna (*yavaşdan*). Bərəkallah! Yaxşı gəldin... (*Gedirlər.*)

ONUNCU GÖRÜŞ

Kerubino, Fiqaro və Bazil.

Adamlar dağlışarkən Fiqaro
onların ikisini dayandırıb səhnəyə çekir.

Fiqaro. Bura baxın, iş, deyəsən, düzələn kimidir. İndi toya hazırlaşmaq lazımdır. Ancaq biz qabaqcadan sözleşməliyik. Belə olmasın ki, tənqidçilərin açıqlandığı gündə nəhs kimi lap bərbad oynayan artistlər təki işimiz baş-ayaq vursun. Bugünkü rollarımızı yaxşı-yaxşı əzbərləməliyik...

Bazil (*saxta bir görüşlə*). Mənim rolum hamısından ağır olacaq.

Fiqaro (*onun arxasından yumruğunu göstərərək*). Əvəzində nə kimi gözəl mükafat alacağını bilsəydin, bir dəqiqə belə rahat oturmazdım...

Kerubino. Lakin orasını unudursan ki, mən bu gün getməliyəm.

Fiqaro. Amma, yəqin ki, qalmaq istərdin?

Kerubino. Heç getməyim gəlmir...

Fiqaro. Bilirsən, əzizim, burada biclik lazımdır. Sən öz qaydasıyla yola hazırlaş, yol paltarını geyin, oyan-buyana qaç, atını yəhərlə, şeylərini yiğişdir. Elə də gurultu qopar ki, hamı yola hazırlaşdığını görsün. Axırda atı min və çaparaq birbaş kəndə. Ora çatan kimi düş, at qalsın, özün piyada birbaş buraya və arxa qapıdan həyətə. Qraf səni getmiş biləcəkdir. Ancaq onun gözünə görünməyəsən.

Kerubino. Bəs Fanşetta öz rolunu bilmir axı?

Bazil. Bir həftədir gecə-gündüz yanından ayrılmırsan. Bəs bu bir həftədə ona nə öyrədirdin?

Fiqaro. Bu gün ki işin yoxdur. Get, öyrət də!

Bazil. Ey, mənə bax! Sən bir az özünü gözlə. Atası bərk açıqlanmışdır. O gün qızı da yaman kötəkləmişdi. Siz orada, deyəsən, iş arasına tikiş soxursunuz. Özünü gözlə, Kerubino, aradan qənbərqulu çıxarmayasan... Birdən döyüşdürürsən güvəci qazanla ha...

Fiqaro. Hə, başladı axmağın biri axmaq yenə də məsəl toxu-mağ... yaxşı, de görək, məsəlin sonrası nə deyir?.. Döyüşdürərsən güvəci qazanla?

Bazil. Qazan qalar, sonra güvəc çatlayar.

Fiqaro (*gedərkən*). Ancaq o, biz düşündüyüümüz qədər də axmaq deyil...

PƏRDƏ

İKİNCİ PƏRDƏ

Səhnə geniş bir yataq otağıdır.
Sağda bayır qapısı. Solda kabinet qapısı.

Arxa divardan qrafının otağına bir qapı daha açılır.
Yanda pəncərə.

BİRİNCİ GÖRÜŞ

Suzanna və qrafinya sağ qapıdan girirlər.

Qrafinya (*divanın tüstə atılaraq*). Suzanna, hamısını yerli-yerində mənə söylə!

Suzanna. Mən, qrafinya, hamısını sizə söylədim.

Qrafinya. Deməli, o, səni tovlamaq istəyirdi?

Suzanna. Heç yox, qrafinya! Qraf həzrətləri qulluqçu ilə uzun danışmaz. O, məni, sadəcə, satın almaq istəyirdi.

Qrafinya. Kerubino da elə orada idi?

Suzanna. O, kreslonun arxasında gizlənib qalmışdı. Yanıma gəlmüşdi ki, sizdən xahiş edim, siz də onu bağışlatdırınız.

Qrafinya. O, özümə nə üçün demirdi? Mən ki onu qovmazdım.

Suzanna. Mən də ona dedim, qrafinya! O, sizdən ayrı düşəcəyinə çox yanır. Sizin lentinizi əlimdə gördü. Lap dəli kimi oldu. Elə atıldı lentin üstünə ki...

Qrafinya. Mənim lentimi? Bu ki uşaqlıqdır!

Suzanna. Mən istədim lenti onun əlindən alım, bir də gördüm



i, üzü şir kimi qızmışdır və dedi ki, “sən ancaq onu həyatımla bir yerdə
ala bilərsən!

Qrafinya. Sonra?..

Süzanna. Sonra daha nə? Cin kimidir. Onunla bacarmaq olar?
Sizin paltarınızın ətəyini belə öpməyə cəsarət etməz. Odur ki üstümə
atılıb məni qucaqlayır...

Qrafinya. Yaxşı, bunlar qalsın. Deməli, ərim axırdı sənə dedi
ki...

Süzanna. Açıq dedi ki, ona əl verməsəm, Marselinanın tərəfinə
keçəcək.

Qrafinya (*qalxb orada gəzişərək*). Sən heç qorxma, Süzanna!..
Mən heç razi olmaram ki, əzab çekəsən. Fiqaronun arvadı sən
olacaqsan. O, buraya gələcəkmi?

Süzanna. Qraf ova gedən kimi gələcək.

Qrafinya. Pəncərəni aç, bağdan bir az sərin gəlsin. Otaq çox
boğanaqdır.

Süzanna. Siz elə qızığın danişırsınız ki, (*pəncərəni açır*) odur,
qraf da gedir. Özü at üstə, yanında da Pedrilyo; tazilar da baş alıb
gedirlər.

Qrafinya. Deyəsən, qapı döyüür?

Süzanna (*oxuya-oxuya qapıya qaçır*). Mən bir gözəl sevmişəm,
gözəllərin gözüdür...

Aha, budur, Fiqaro özü də gəldi!

İKİNCİ GÖRÜŞ

Fiqaro, Süzanna, qrafinya oturmuş.

Süzanna. Gəl, əzizim, gəl. Qrafinya səni səbirsizliklə göz-
ləyir...

Fiqaro. Aha, mənim gözəlim, sənsən? Qrafinya həzrətlərinin
rahatsız olmalarına heç bir ehtiyac yoxdur. Bunların hamısı boş
şeydir. Qraf həzrətləri arvadının gözəlliyyinə vurulub, onu özü üçün
oynaşa çevirmək istəyir. Bu, olduqca təbii işdir.

Süzanna. Təbiidir...

Fiqaro. Ona görə də qraf həzrətləri bizə mərhəmət göstərib məni kuryerliyə, Süzannanı isə səfarət müşavirliyinə təyin etməyi münasib görmüşdür. Deməli, hər şey öz qaydasıyla yerli-yerində...

Suzanna. Az danış, Fiqaro!

Fiqaro. Əgər Süzanna bu böyük mənsəbi qəbul etməsə, qraf həzrətləri Marselinaya kömək etməyi münasib görəcəkdir. Bundan aydın nə ola bilər? Adamlar işlərimə mane olurlar. Mən də intiqam alaraq onların işlərini pozuram. Hamı belə edir, biz də belə etməliyik... Biz də öz işimizi onun kimi qurmalyıq. Hər şeydən qabaq biz iştahasını yüyənləməliyik və bildirməliyik ki, nahaq yerə özgənin malını öz mali hesab edir. Zəhmət çəkib, anasına oxşayanı atasının qucağına soxmasın...

Qrafinya. Lakin bu işi kim görəcək?

Fiqaro. Bu iş artıq görünlüb qurtarmışdır, qrafinya! Ona sizin haqqınızda yalan kağız göndərilmişdir.

Qrafinya. Mənim haqqımda? Siz dəli olmusunuz-nədir?

Fiqaro. Xeyr, qrafinya! Siz qorxunuz ki, qraf həzrətləri özü dəli olmasın.

Qrafinya. Onun kimi qısqanc bir adama... o, elə qısqancdır ki...

Fiqaro. Daha yaxşı. Elə adamları ələ almaq üçün bir azca qanlarını qaralmaq kifayətdir. Bunu arvadlar daha yaxşı bacarırlar. Ondan sonra da qanlarını qızışdırıb balaca intriqə düzəltərsəniz, işləri qurtardı. Yüyənlərindən tutub çaya susuz aparar, susuz gətirərsiniz. Mən özgə adam vasitəsilə Bazılə adsız kağız göndərdim ki, guya, sizi sevən bir nəfər bu axşam toy vaxtı sizinlə təklikdə görüşmək istəyir. Bazıl də o kağızı qrafa verəcək.

Qrafinya. Siz namuslu bir qadının təmiz adı ilə oynamamaq istəyirsiniz?

Fiqaro. Bilirsiniz, qrafinya, bu cür yalana aldanmayan adam azaz tapılar.

Qrafinya. Bəlkə, bunun üçün sizə təşəkkür də etmək lazımdır?

Fiqaro. İndi o, özgəsinin arvadıyla keçirmək istədiyi vaxtı öz qanuni arvadını güdməyə sərf etməli olacaq. Bundan yaxşı nə ola bilər? O elə indidən özünü itirmişdir. Bilmir, hansı birinin ardınca

düşşün. Odur, qrafinya, baxın, bir dovşanın ardınca düşüb dəli kimi çapır. Lakin inandırıram sizi ki, bu saat fikri başqa ovla məşğuldur. Toyumuz isə sürelə yaxınlaşır. O, bizə qarşı tədbir görməyə vaxt tapmayacaqdır. Qrafinyanın yanında isə bizim evlənməmizə mane ola bilməz.

Süzanna. Marselina mane ola bilər ki...

Fiqaro. Oho... o heç mənim yadımda da yoxdur. O, doğrudan da, cəncelli məsələdir. Bilirsən, nə var? Bu iş xatalı işdir. Sən qraf həzrətlərinə bildir ki, axşam bağa çıxıb onunla görüşəcəksən...

Süzanna. Sənin ümidi ona gəlir...

Fiqaro. Əh... ümidi ona gəlir... Onu yaxşı bilin ki, heç nədən heç nə düzəldə bilməyən adamlar heç nə edə bilməzlər. Özləri də heç nəyə dəyməzlər. Mənim fikrim belədir.

Süzanna. Yaxşı fikirdir.

Qrafinya. Deməli, onun görüşə getməsinə razısınız?

Fiqaro. Razi nədir? Heç bir belə də razi deyiləm. Biz başqa bir adama Süzannanın paltarını geyindirərik. Sonra da gedib onları görüş yerində tutarıq. Qraf qaranlıqda nə bilir ki, kimdir?

Süzanna. Yaxşı, mənim paltarımı kimə geyindirəcəksən?

Fiqaro. Odur a... Kerubino ölməyib ki!

Qrafinya. O ki getmişdir.

Fiqaro. Getmişdir, ancaq özgələri üçün. Yaxşı, razısınız, özüm bildiyim kimi edim, ya yox?

Süzanna. Belə işlərdə o ustadır.

Fiqaro. Üç-dörd fitnəni bir yerdə başlamaq və hamisini biri-biri nə dolaşdırmaq... Oho, mən anadan vəzir olmaq üçün doğulmuşam.

Süzanna. Deyirlər, vəzirlilik çətin sənətdir.

Fiqaro. Almaq, gətirmək və istəmək. Onun bütün gücü bu üç sözdədir.

Qrafinya. O, elə qətiyyətlə deyir ki, özümün də ona inanmağım galır...

Fiqaro. Mən də elə onu arzu edirəm. Onda nə qədər ki, qraf ovdadır, Kerubinonu buraya göndərim, siz onu geyindirib baş-gözünü darayıñ. Sonra onu evə salıb, nə edəcəyini öyrədərəm. Ondan sonra isə, qraf həzrətləri, mən nə hava çalsam, onunla oynamalısınız! (Gedir.)

ÜÇÜNCÜ GÖRÜŞ

Süzanna, qrafinya.

Qrafinya. Süzanna, mən heç geyinməmişəm də... indicə o oğlan gələcək.

Süzanna. Qrafinya həzrətləri, siz istəmirsiniz ki, o, buradan getsin?

Qrafinya (*güzgü qabağına keçərək*). Kim? Mən? Sən indicə görərsən, onu necə danlayacağam.

Süzanna. Ona bu romansı oxutdurarıq. (*Romansi qrafinyaya verir*.)

Qrafinya. Saçlarım da heç daranmamışdır...

Süzanna (*gilümseyərək*). Sizin hörtüklərinizi bir az hörtüm. Onda o daha da məftun olar...

Qrafinya (*ciddi*). Nə dedin?

DÖRDÜNCÜ GÖRÜŞ

Kerubino (*utancaq halda*). Süzanna, qrafinya.

Süzanna. Gəlin; müsyö zabit! Qəbul edirlər.

Kerubino (*həyecandan titrəyərək ahla yanaşır*). Ax, Süzanna, bilsəniz, bu ad məni nə qədər incidir! O, mənə xatırladır ki, buradan gedəcəyəm və bir də qrafinyanı görməyəcəyəm... O, o qədər... mərhəmətlidir ki...

Süzanna. Və gözəldir ki...

Kerubino (*ah çekərək*). Bəli, gözəldir!

Süzanna (*onun ağzını əyərək*). “Bəli, gözəldir”, gör necə də əzilir. Necə də utanır... Ey, gözəl oğlan, al bu romansı, qrafinya üçün oxu görüm.

Qrafinya (*notları açaraq*). Bu romans kimindir?

Süzanna. Baxın, necə qızardı! (*Yumruğunu onun yanağına direyərək*) Dələduzun biri dələduz. Hamısını danişaram ha!

Qrafinya. Qoy romansı oxusun.

Kerubino. Mən, qrafinya, həyecandan titrəyirəm, ürəyim elə döyüñür ki...



Süzanna (*gülərək*). Nya. Nya.. Nyanyanya... hə, tez ol dal.. Utancaq ədib! Zəhmət çəkib oxuyun. Qrafinya sizin romansınıza qulaq asmaq isteyir. Havasını mən çələram.

Qrafinya. Mənim gitaram yaxşıdır, Süzanna! Onu çal.

Qrafinya oturmuş və əlindəki not ilə romansın oxunmasını təqib edir. Süzanna kreslonun ardında durub qrafinyanın əlindəki notlara baxaraq çalır. Kerubino başını aşağı salıb qrafinyanın qabağında dayanmış, titrək bir səslə oxuyur.

Ay ağalar, gənc yaşimdə bir gözələ vuruldum,
Həsrətilə çox ağladım, ağlamaqdən kor oldum,
Bülbül kimi gül başına dolanmaqdən yoruldum.

* * *

Mən gecələr uyumadım, yatmış tale durmadı,
Qınamayıñ, sevgi gəldi, sevda məndən sormadı.

* * *

Sevda məndən sormadı ki, mən nəçiyəm, mən kiməm,
Üzəngisiz bir at kimi öz yerimdən qopardı,
Sellər kimi dərələrdən, təpələrdən aşaraq
Sonsuz-sonsuz səhralara apardı.

* * *

Mən gecələr uyumadım, yatmış tale durmadı,
Qınamayıñ, sevgi gəldi, sevda məndən sormadı.

Qrafinya. Pis deyil. Adama təsir də edir.

Süzanna (*gitaram bir yana qoyaraq*). Oho! Təsirinə söz ola bilməz! O barədə bu zalim lap qiyamətdir. Elə oxuduqca, təsir eləyir. Aha, yaxşı yadına düşdü. Müsyö zabit, siz bilirsınızmi, biz bu gecə gülmək üçün sizə arvad paltarı geyindirmək istəyirik. Ona görə də bu saat paltarlarımıdan birini geyin, ölçək görək – gəlir, ya yox. Sən qabaqca plası çıxar. (*Plaşını açır*.)

Qrafinya. Birdən gələn-zad olmasın?

Süzanna. Gələndə nə olar? Bu da yaman iş deyil ki. Hər halda, qapını bağlayıñ... (*Qapıya tərəf qaçır*.)

Mən bir gözəl sevmişəm ki, on dörd-on beş yaşı var.
 Başını arvad kimi darayanda, lap qiyamət olacaqdır!
 Qrafinya. Daraq-maraq lazımsa, mənim tualetimdən götür.

BEŞİNCİ GÖRÜŞ

Kerubino, qrafinya.

Qrafinya. Toy başlananadək qraf sizin sarayda olduğunuzu bilməmlidir. Sonradan ona deyərik ki, təyin edilməniz haqqında əmrnamə hazırlanıncayaqdək biz...

Kerubino (*cibindən kağız çıxarıb qrafinyaya verərək*). Lakin, qrafinya, budur, əmrnamə yazılmışdır. Bu gün Bazil mənə verdi.

Qrafinya. Yazılmışdır? Sanki, bir dəqiqə belə itirməkdən qorxularmış! (*Oxuyur*) O qədər tələsmişlər ki, möhür də yaddan çıxmışdır. (*Kağızı Kerubinoya qaytarır*.)

ALTINCI GÖRÜŞ

Kerubino, qrafinya, Süzanna.

Süzanna (*əlində böyük ləşək*). Möhür?.. Hanı möhür?..

Qrafinya. Onun təyin edilməsi haqqında yazdıqları əmrnaməyə möhür də basmamışlar.

Süzanna. Deməli, bu tezliklə əmrnamə də hazırlıdır?

Qrafinya. Mən də onu deyirəm ki, çox tələsmişlər.

Süzanna (*qrafinyanın yanında oturur; əlindəki sancaqları oynadaraq oxuyur*).

Onun bayığın gözləri var,
 Qələm kimi qaşı var.
 Mən bir gözəl sevmişəm ki,
 14-15 yaşı var.

Kerubino onun qabağında dizi üstə oturur.

Süzanna onun başını darayıır.

Qrafinya. Yaxasını düzəlt, qoy arvad yaxasına oxşasın.

Süzanna (*yaxasını düzəldərək*). Baxın görün, nə gözəl qız oldu. Mənim lap paxılığım tutur.



Qrafinya. Qollarını da bir az çirmamaq lazımdır. (*Suzanna onun qollarını çirmayır.*) O əlindəki nədir? Lentdir, nədir?

Suzanna. Özü də sizin lentiniz. Eləyaxşı oldu ki, qrafinya özü öz gözüylə gördü. Ona demişdim ki, hamısını qrafinyaya deyəcəyəm.

Qrafinya. O qan nədir? (*Lenti açır.*)

Kerubino (*utanaraq*). Bu gün səhər atın yüyənini keçirirdim. Başını yellədi, əlimi cızdı.

Qrafinya. Heç adam lenti əlinə sarıyar?

Suzanna. Özü də oğurluq lenti. Hanı, baxım gördüm, sənin o yüyənin orada nə edirdi. Ölmüşün əlinə baxın, ağappaqdır. Bircə baxın, Qrafinya. (*Öz əli ilə tutuşdurur.*)

Qrafinya (*soyuq halda*). Siz ondansa, bir az plastır gətirin. Orada, mənim tualetimin üstündə var.

Suzanna onun başından itəleyir.

Kerubino əlləri üstə yere yxılır.
Suzanna kabinetə keçir.

YEDDİNCİ GÖRÜŞ

Kerubino diz üstə. Qrafinya.

Qrafinya (*bir müddət dinməz ləntə baxır. Kerubino gözlərini ondan çəkməyir*). Bu lenti... bu lentin rəngi mənim xoşuma gəlir... onun itdiyini eşidəndə çox heyifsiləndim.

SƏKKİZİNCİ GÖRÜŞ

Kerubino diz üstə, qrafinya, Suzanna.

Suzanna (*gələrək*). Bu saat onun əlini bağlayaq. (*Taftanı və qayçını qrafinyaya verir.*)

Qrafinya. Onun üçün öz paltarını gətirməyə gedəndə mənim o biri paltarımdakı lenti də gətirərsən.

Suzanna Kerubinonun paltarını götürüb orta qapıya gedir.

DOQQUZUNCU GÖRÜŞ

Kerubino diz üstə, qrafinya.

Kerubino (*küt-küt baxaraq*). O lent məni hər şeydən yaxşı sağalda bilərdi.

Qrafinya. O lent sizi necə sağalda bilərdi? (*Taftanı göstərərək*) Bu, ondan yaxşıdır.

Kuberino. Qadının bədəninə toxunan lent... özü də... qadının...

Qrafinya. Sizin üçün yad olan qadının lenti dərman kimi sizin yaranızı sağaldırmış. Mən bunu bilmirdim. Bunu sinamaq üçün mən sizin əlinizə bağlanmış bu lenti gizlədərəm. Qulluqçularımdan birinin əli yaralanarsa, onun gücünü sinayarıq...

Kerubino (*məyus*). O lent sizin yanınızda qalır, mən isə gedirəm.

Qrafinya. Siz ki həmişəlik getmirsiniz.

Kerubino. Mən nə qədər bədbəxtəm... Ölürkən də dodaqlarım...

Qrafinya. Ora baxınız... gözlərindən yaş axır (*yaylığı ilə gözlerini silərək*), bəsdir, bəsdir, çocuq! Başdan-başa mənasız danışırsınız. (*Qapı döyüllür, qrafinya bərkdən*) Kimdir?

ONUNCU GÖRÜŞ

Kerubino, qrafinya, qraf qapı arxasında.

Almaviva (*qapı arxasından*). Qapını nə üçün bağlamışınız?

Qrafinya (*həyəcanla*). Aman Allah! Bu ərimdir! Aman Allah, nə edim? (*Kerubinoya*) Siz də belə soyuncaq qollarınız, boynunuz açıq mənimlə tək bir otaqda! Otaq tör-töküntü... o yandan da Fiqaronun kağızı! Özü də qısqanc!..

Almaviva (*qapı arxasından*). Qapını nə üçün açmırsınız? Kim var orada?

Qrafinya. Burada... mən... mən təkəm.

Almaviva (*qapı ardından*). Təksiniz, bəs kiminlə danışırsınız?



Qrafinya. Kiminlə danışacağam, sizinlə danışıram.

Kerubino (*öz-özüñə*). Dünənki və bu gün səhərki işlərdən sonra o, məni burada görən kimi öldürəcəkdir. (*Qrafinyanın tualet otağına qapını qaçırmaq* örtür.)

ON BİRİNCİ GÖRÜŞ

Qrafinya tək.

Qrafinya (*bəzək otağının açarını çıxarıb qraf üçün qapını açmağa qaçraq*). Belə də ehtiyatsızlıq olar?

ON İKİNCİ GÖRÜŞ

Qraf, qrafinya.

Almaviva (*aciqli*). Siz ki heç vaxt qapını bağlamırdınız?

Qrafinya (*çaşaraq*). Mən... mən burada Süzanna ilə xırda əsgiləri yığışdırırdım. Süzanna elə bu saat getdi.

Almaviva (*onu süzərek*). Siz həyəcanlı kimisiniz.

Qrafinya. Qəribə bir şey yoxdur. Biz sizin sözünüüzü danışırıq.

Almaviva. Mənim sözümü danışırdınız? Mən çox rahatsızam. Ona görə də ovdan yarımcıq qayıtmışam. Məktub almışam. Doğrudur, ona heç bir əhəmiyyət vermirəm, ancaq, hər halda, o məktub məni çox rahatsız etmişdir.

Qrafinya. Nə olmuşdur? Məktub nədir?

Almaviva. Mənə yazırlar ki, müəyyən bir adam bu gün sizinlə görüşməyə çalışacaq. Mən o adamı buradan getmiş hesab edirəm.

Qrafinya. Mən bu gün heç otaqdan çıxmayağam.

Almaviva. Lakin bu gün Süzannanın toyudur.

Qrafinya. Nə olursa olsun və kim olursa olsun, hər halda, bayıra çıxmayağam. Bərk naxoşam.

Kerubino o biri otaqda masanı yixır.

Almaviva. Bu nə səsdir?

Qrafinya (*böyük həyəcanla*). Səs nədir?

Almaviva. Orada kim isə masanı yıxdı.

Qrafinya. Mən... mən heç bir şey eşitmədim.

Almaviva. Sizin, görləntür, nədənsə fikriniz çox dağınıqdır.

Qrafinya. Fikrim dağınıqdır? Nədən?

Almaviva. Qrafinya, o biri otaqda adam var.

Qrafinya. Orada adam nə gəzir?

Almaviva. Onu sizdən soruşoram.

Qrafinya. Yəqin Süzannadır, otağı yığışdırır.

Almaviva. Siz elə indicə dediniz ki, Süzanna çıxıb getdi.

Qrafinya. Getmeyinə getdi. Bəlkə, sonra qayıtmışdır. Bil-mirəm.

Almaviva. Oradakı Süzanna isə, siz nə üçün bu qədər həyecanlısunız?

Qrafinya. Görürəm ki, o qız sizi məndən daha artıq maraqlan-dırır.

Almaviva. O, məni o qədər maraqlandırır ki, onu bu saat gör-mək istəyirəm.

Qrafinya. Zənn edirsəm, belə arzu sizdə tez-tez olur. Ancaq bu şübhəniz tamamilə əsassızdır.

ON ÜÇÜNCÜ GÖRÜŞ

Qraf, qrafinya və Süzanna orta qapıdan çıxaraq.

Almaviva. Biz o şübhəni bu saat asanlıqla aradan qaldırarıq.
(*O biri otağa doğru dönerək*) Süzanna, bəri çıxın. Mən sizə əmr edirəm.

Süzanna arxada gəzinir.

Qrafinya. O çılpaqdır, qraf! Bu vəziyyətdə arvadların yanına soxulmaq yaxşı deyil. O, burada mənim ona toy üçün bağışladığım paltarı ölçürdü.

Almaviva. O özü çılpaqdır. Dili ki, çılpaq deyil. Görünə bilməz-sə, danışa bilər ki. (*Yenidən o biri otağa müraciətələ*) Süzanna, cavab ver. Sən oradasan, yox?

Süzanna səhnənin dərinliyindən qaçıb yatağının altında gizlənir.



Qrafinya (*tez yan otağa müraciətlə*). Süzanna, sizə cavab verməyi yasaq edirəm. (*Qrafa*) Bu canavarlıqdır!

Almaviva. İndi ki o cavab vermir, onda istər geyinmiş olsun, istər çulpaq, onu görəcəyəm.

Qrafinya (*qapını tutaraq*). Başqa bir yerdə sizə heç bir şey yasaq edə bilmərəm. Lakin öz otağında əminəm ki...

Almaviva. Mən də əminəm ki, bu saat bu əsrarəngiz Süzannanın nə sayaq adam olduğunu görəcəyəm... Görürəm ki, sizdən açarı almaq mümkün olmayıacaq. Ancaq bu qapını sindırmaq da çətin deyil. Ey, kim var orada?

Qrafinya. Yaxşı, çağırın öz nökerlərinizi, böyük gurultu qoparıb bütün sarayı özünüze güldürün!

Almaviva. Yaxşı, elə olsun. Özüm təklikdə də bacara bilərəm. Gedim, çəkicdən, kəlbətindən gətirim. (*Gedir və qayıdır*) Aha, o orta qapı yadimdən çıxdı. Onu da bağlamaq lazımdır ki, sonradan özünüüzü lap yaxşıca doğrulda biləsiniz. (*Orta qapını bağlayır*.)

Qrafinya (*özüne*). Pərvərdigər! Bu nə işdir, biz gördük!

Qraf. İndi otaq hər tərəfdən bağlıdır. Ancaq hər şey olduğu kimi qalsın deyə zəhmət çəkib siz də cəncəlsiz və gurultusuz mənimlə gedə bilərsinizmi! Zənn edirəm, belə boş şeydən boyun qaçırmaya da bilərsiniz, (*qolunu açaraq*) buyura bilərsiniz, qrafinya! (*Bərkdən*) İndi oradakı o Süzanna zəhmət qəbul edib məni gözləməyə məcbur olacaq.

Qrafinya. Bu rəzalətdir, qraf! Görünməmiş, eşidilməmiş rəza-lətdir!

Qraf. İndicə hamısını görərik. (*Qrafını çixarıb arxadan qapını açarlayır*.)

ON DÖRDÜNCÜ GÖRÜŞ

Süzanna, Kerubino.

Süzanna (*yerindən çıxbı yan qapıya qaçır və açar yerinə qışqırır*). Qapını aç, Kerubino, qapını aç, mənəm Süzannayam!

Kerubino. Ah, Süzanna, görseydiniz nə müdhiş vəziyyət idi!..

Süzanna. Bu saat rədd ol get! Bu dəqiqə qraf qayıdacaq.

Kerubino (*qorxu ilə*). Yaxşı, bəs haradan gedim?

Suzanna. Bilmirəm. Sənə deyirəm rədd ol, qurtardı getdi!

Kerubino. Axı getmək üçün yol yoxdur.

Suzanna. O, indicə sizi məhv edəcək. Bizim də atamızı yandıracاق. Tez qaç, hamısını Fiqaroya bildir!

Kerubino. Bu bağışın pəncərəsi hündür deyil ki... (*Qaçıb baxır*)

Suzanna (*qorxaraq*). Tamam iki mərtəbədir. Oradan atılmaq olmaz. Ax, yaziq qrafını!.. Ay Allah, mən nə edim!..

Kerubino (*qayidaraq*). Pəncərə bostana açılır. Qovunların bir-iki tağını korlamaq lazımlı gələcək.

Suzanna (*onu saxlayaraq*). Nə edirsen, buradan atılan sağ qalar? Qarpız kimi partlarsan ki!

Kerubino. Mən onunçün yanar təndirə də atılmağa hazırlam, Suzanna! (*Süzannanı öpərək*) Bu öpüş isə mənim üçün yol açar. (*Qaçıb pəncərədən bayra atılır*.)

ON BEŞİNCİ GÖRÜŞ

Suzanna tək. Qorxudan çığırır.

Suzanna. Ah! (*Kreslo tüstə düşür, sonra qalxb pəncərədən baxır və qayidaraq*) Heç izi də görünmüür. Yaman haramzadədir. Gözəl olduğu qədər də cəld və itidir. İndi tez öz yerimə! (*Yan otağa gedir*.) İndi qraf həzrətləri, o qapı, o da siz! Sındırı bilərsiniz! (*Qapımı bağlayır*.)

ON ALTINCI GÖRÜŞ

Qraf və qrafını otağa gedirlər.

Almaviva (*əlindəki çəkic və kəlbətini kreslonun üstünə ataraq*). Hər şey olduğu kimi öz yerindədir. Qrafını, bu saat qapını sindiracağam. Bir də sizə təklif edirəm, qapını açın!

Qrafınya. Adam da lovgalılıqdan bu qədər dəli ola biləmiş!

Almaviva. Qapını açın, deyirəm! Yoxsa bu saat sindiracağam! (*Qapıya tərəf gedir. Qrafını onun qabağını kəsərək*)



Qrafinya. Dayanın, qraf, sizdən rica edirəm. Doğrudan da mı, siz məni bu qədər xain hesab edirsınız?

Almaviva. Siz nə istəyirsiniz deyin, ancaq mən o otaqda kim olduğunu görməliyəm və görəcəyəm!

Qrafinya (*qorxaraq*). Yaxşı, qraf, onu görərsiniz. Yalnız qabaqcə mənə qulaq asın. Ancaq sakit...

Almaviva. Deməli, oradakı Süzanna deyil.

Qrafinya. Hər halda, oradakı sizin üçün qorxulu adam deyil. Biz bugecəki toy üçün oyun düzəldirdik və and içirəm ki...

Almaviva. And içmək lazımlı deyil, deyin görək, oradakı Süzannanadır, ya yox?

Qrafinya. Yox, qraf!

Almaviva. Hər halda, arvaddır?

Qrafinya. Yox, qraf!

Almaviva. Aha, deməli, kişidir. Adı nədir?

Qrafinya. Adını deməyə qorxuram, qraf!

Almaviva (*qudurmuş*). Mən onu it kimi öldürəcəyəm...

Qrafinya. Aman Allah!..

Almaviva. Tez cavab verin, oradakı kimdir?

Qrafinya. Oradakı uşaqdır, Kerubinodur, qraf!

Almaviva. Aha! Kerubino! Yaramazın biri yaramaz! Mənim şübhələrimin də, kağızda yazılışların da açarı odur.

Qrafinya (*yalvarırcasına əllərini uzadaraq*). Ah, qraf, siz heç güman edə bilərmisiniz ki... mən onunla...

Almaviva (*ayaqlarını yerə döyərək*). Sus!.. (*Öz-özüne*) Məlun uşaq, hara gedirəm, yolumun üstünə çıxır. (*Bərkədən*) Artıq açın, qrafinya. İndi hər şeyi bilişəm. Bunların hamısında cinayət olmasayıdı, siz bu gün səhər onunla vidalaşarkən o qədər mütəəssir olmazdiniz. O, əmr etdiyim kimi çıxıb gedərdi. Süzanna haqqında yalandan dastan düzəltməyinizə ehtiyac qalmazdı və onu heç kəs belə ehtiyatla gizlətməzdı.

Qrafinya. O, sizin gözünüzə görünməklə sizi acıqlandırmaqdan qorxurdu, qraf!..

Almaviva (*kəskin bir qəzəblə qapıya doğru baxaraq*). Bayırda çıx, yaramaz uşaq!

Qrafinya (*onun əlini tutub saxlamaq istəyir*). Qraf, yalvarıram sizə,

elə açıqlanmışınız ki, mən o yaziq üçün qorxuram. Bir azca sakit olun!
O, bu saat demək olar ki, çılpaqdır.

Almaviva. Necə? Çılpaq?..

Qrafinya. Bəli, demək olar ki, çılpaq. Paltarsız, boynu açıq.
O burada arvad paltarı geyinmək istəyirdi.

Almaviva. Siz elə onun yanında dayanmışınız? Yaramaz
qadın! Siz bir də bu otaqdan çıxa bilməyəcəksiniz. O yaramazı isə bu
saat elə qovum ki, bir də heç yerdə gözümə görünə bilməsin.

Qrafinya (*diz üstə çöküb əllerini qaldıraraq*). Onda təqsir yoxdur.
O, getmək istəyirdi, mən çağırtdırdım.

Almaviva (*qızğın*). Uzaq! Özgə üçün xahiş etməyin də böyük
cəsarətdir!..

Qrafinya. Yaxşı, qraf. Mən öz otağımin açarını sizə verirəm.
Ancaq mənə söz verin ki, onu salamat buraxarsınız. Ondan sonra
mənə nə istəyirsiniz, edin.

Almaviva (*açarı alaraq*). Mən artıq heç şey eşitmək istəmirəm.

Qrafinya (*yaylıq ilə üzünü örtüb divanın üstə yuxılar*). Pərvərdigara!
Yaziq məhv oldu!..

Almaviva qapını açır və qarşısında Süzannanı görür.

Almaviva (*heyrətlə gerileyərək*). Süzanna!..

ON YEDDİNÇİ GÖRÜŞ

Qraf, qrafinya, Süzanna.

Süzanna (*gülərək çıxır*). Mən onu öldürəcəyəm. Mən onu öldürə
cəyəm. Di öldürün, qraf!

Almaviva (*özüne*). Ay dad-bidad! Yaman aldatdilar məni! (*Qrafinya baxır və onu hələ də həyəcanlı görərək*) Özünüz də heyrət edən kimi
görünürsünüz, qrafinya! Bəlkə, orada başqası da var. (*Yan otağa girir.*)

ON SƏKKİZİNCİ GÖRÜŞ

Qrafinya oturmuş, Süzanna.

Süzanna (*qrafinyanın yanına qaçaraq*). Sakit olun, qrafinya. O artık yoxdur. O, pəncərədən atılıb əkildi.

Qrafinya. Ah, Süzanna, ləp ölürem!

ON DOQQUZUNCU GÖRÜŞ

Qrafinya oturmuş, Stizanna, qraf.

Almaviva (*pərt olmuş bir halda yan otaqdan çıxar və azacıq sükutdan sonra*). Heç kəs yoxdur. Qrafinya, öz rolunuzu çox gözəl oynadınız!

Süzanna. Bəs mən, qraf həzrətləri?

Qrafinya həyecanını göstərməmək üçün yaylıq ilə örtünüb oturur.

Almaviva (*yanaşaraq*). Deməli, siz zarafat edirmişsiniz?

Qrafinya (*bir az özülinə gələrək*). Nə olar ki?

Almaviva. Bu, yaman zarafatdır.

Qrafinya. Sizin hərəkətiniz də çox yaxşı deyildi.

Süzanna. Qraf həzrətləri, boynunuza alın ki, sizə hələ bu da azdır.

Almaviva. Şeytan qız! Səni çağıranda nə üçün çıxmırsan?

Süzanna. Çalışırdım ki, tez-tez geyinim. Ondan başqa, qrafinya əmr etmişdi ki, çıxmayım.

Qraf. Bəs o məktub?

Qrafinya. Mən o məktubun sizə göndərilməsini istəmirdim...

Almaviva. Necə istəmirdim? O məktubdan xəbəriniz varmı?

Qrafinya. Onu Fiqaro düzəltmişdir.

Almaviva. Fiqaro düzəltmişdir!

Qrafinya. Fiqaro düzəldib Bazılə vermişdir.

Almaviva. Bazıl isə deyir ki, ona kağızı bir nəfər kəndlə vermişdir. Yaxşı, heyvanın biri heyvan! Gör bunun üçün sənin başına nə oyun gətirəcəyəm. Bəs o gədə məsələsi nə oldu? Çılpaq, paltarsız?

Qrafinya. Odur, o, sizin qabağınızdadır. Siz, əlbəttə, onun əvə-

Szinə Süzannanı görməkdən narazı deyilsiniz. Onsuz da, deyəsən, onu görməkdən boyun qaçırmaqacaqsınız.

Almaviva. Kral həzrətləri mənim yerimə London səfirliyinə sizi təyin etməli idi.

Süzanna. Qrafının otağında başqa kişi olmasından şübhələnmək.

Almaviva. Mənə, onsuz da, cəza verilmişdir.

Süzanna. Qrafının sözünə inanmamaq...

Almaviva. Bağışlayın, qrafinya!

Qrafinya. Görürsən, Süzanna, ürəyim nə qədər zəifdir? Səni də pis öyrədirəm. (*Qrafə əl verir.*)

Süzanna. Onlara hələ elə lazımdır, qrafinya!

Qraf öz arvadının əlini bərk öpür.

İYİRMİNCİ GÖRÜŞ

Süzanna, Fiqaro, qrafinya, qraf.

Fiqaro (*tövşüyərək içəri qaçır*). Mənə dedilər ki, qrafinya xəstədir. Elə qaçmışam ki, nəfəsim kəsilib. Allaha şükür, salamatlıqdır.

Almaviva (*soyuq bir deyişlə*). Siz çox mehbibansınız.

Fiqaro. Bu, mənim borcumdur, qraf həzrətləri! İndi ki hər şey yerli-yerindədir, o zaman qulluğunuza ərz edim ki, bütün gənc qulluqçularınız toyda iştirak etmək üçün qızlı-oğlanlı, dəf-nağara ilə bayırda toplaşib, nə vaxt gəlini aparmağıma icazə verməyinizi gözləyirlər.

Almaviva. Bəs sarayda qrafinyaya kim baxacaqdır?

Fiqaro. Qrafinyaya baxmaq? Qrafinya ki Allaha şükür salamatdır!

Almaviva. Yaxşı, bəs o qrafinya ilə gizlicə görüşmək istəyən adam nə olsun?

Fiqaro. Hansı adam?

Almaviva. Bazılə verdiyin kağızda göstərilən adam.

Fiqaro. Hansı kağız? Kim dedi onu?

Almaviva. Mən bunu heç kəsdən eşitməsəydim belə, sənin üz-gözündən bilərdim ki, yalan deyirsən, haramzadə!

Fiqaro. Elə isə onda mən yalan demirəm, üz-gözüm yalan deyir.

Suzanna. Nahaq yerə ibarə xərcləmə! Biz hamisini danışmışıq.

Fiqaro. Nəyi danışmışınız? Nə vardi ki, nə də danışasınız?

Suzanna. Biz onu danışmışıq ki, bayaq sən qrafa kağız yazıb göstərmisən ki, guya, Kerubino mən geyinən otaqda olacaq.

Almaviva. Bu barədə sən nə deyə bilərsən?

Qrafinya. Artıq gizlənmək lazım deyil, Fiqaro! Oyun qurtardı.

Fiqaro (*düşünməyə çalışaraq*). Oyun... qurtardı?

Almaviva. Bəli, qurtardı. De gördüm, nə deyə bilərsən?

Fiqaro. Mən... mən onu deyə bilərəm ki... o gün olaydı ki, mənim toyum da olub qurtarayıd. Beləliklə, siz icazə versəniz...

Almaviva. Deməli, sən məktubu boynuna alırsan.

Fiqaro. Əlbəttə, qrafinya, siz və Suzanna belə arzu edirsinizsə, daha çarə yoxdur. Boynuma almaliyam. Ancaq mən, qraf həzrətləri, sizin yerinizə olsaydım, Allah haqqı, burada danışdıqlarımızın bir kəlməsinə belə inanmazdım.

Almaviva. Gədənin dilinə bir kəlmə doğru söz gəlmir. Açıq-aydın məsələni də danmaq istəyir.

Qrafinya. Eybi yoxdur, qraf, toy qabaqqadır, xətrinə dəyməyin!

Fiqaro (*yavaşdan Suzannaya*). Mən ona dedim ki, gizlənsin. Vəziyyət qorxuludur.

Suzanna. Sən onu gördün?

Fiqaro. Elə yaman halda ki, Allah göstərməsin.

Suzanna. Yaziq, bədbəxt!

Qrafinya. Lakin, qraf, bu yazıqlar bir-birinə qovuşmaq üçün tələsirlər... Toy məclisini açmaq lazımdır. Artıq gedək!

Almaviva (*öz-özüne*). Bəs bu Marselina necə oldu? (*Bərkdən*) Ancaq mən paltarlarımı dəyişməliyəm.

Qrafinya. Nökərlərdən başqa kim var ki?

Almaviva. Bu paltarda araya çıxmaz ki, qrafinya!

İYİRMİ BİRİNCİ GÖRÜŞ

Fiqaro, Süzanna, qrafinya, qraf və Antonio.

A n t o n i o (*əlində sunmuş dibçəkdə qərənfil, özü də kefli, içəri girir*). Qraf həzrətləri, qraf həzrətləri!..

A l m a v i v a. Nə isteyirsən, Antonio?

A n t o n i o. Əmr edin, bu bostanımı çixan pəncərəni taxtalasınlar. Mən sizdən çox xahiş edirəm. Buyurun, taxtalasınlar... çünkü səhərdən axşama kimi oradan bostana zirzibil attrılar. Budur, elə bu saat oradan dipdiri adam atdırılar. Xahiş edirəm, buyurunuz taxtalasınlar.

A l m a v i v a. Bu pəncərədən?

A n t o n i o. Buyurun, qraf həzrətləri, zəhmət çəkib baxın. Görün, zalim oğlu qərənfilləri necə darmadağın eləyib? Buyurun, qraf həzrətləri, taxtalasınlar, qurtardı getdi!

S ü z a n n a (*yavaşdan Fiqaroya*). Bir çarə tap, Fiqaro!

F i q a r o. Qraf həzrətləri, o, bu gün səhərdən keflidir...

A n t o n i o. Səhər içənin atasına lənət. Mən hələ dünəndən bir azca kefli kimiyəm... bu da durdu-durdu, söz danışdı!

A l m a v i v a (*köpiürərək*). Çek o adamı buraya! Haradadır o?

A n t o n i o. Haradadır?

A l m a v i v a. Haradadır?

A n t o n i o. Mən nə bilim haradadır? Mən sizdən soruşuram ki... tez onu buraya çağırtdırın. Mən sizin nökərinizəm. Bu bağçanın üstündə qabıqdan çıxıram. İşleyirsən, düzəldirsən, bir də görürsən, tarap, bir adam yumbalandı, var-yoxu dağıtdı getdi. Bu axı mənim şərəfimə toxunur.

S ü z a n n a (*yavaşdan Fiqaroya*). Çarə tap, Fiqaro!

F i q a r o. Bir əvvəlcə onu mənə de görüm ki, bu keflənməyi haçan tərgidəcəksən?

A n t o n i o. Mən içməsəm, lap divara dırmaşaram.

Q r a f i n y a. Boş-boşuna içməkdən nə çıxar?

A n t o n i o. Xırdəyə kimi içmək və istədiyin vaxt istədiyini sevmək. İnsanla başqa heyvanların, qrafinya həzrətləri, fərqi ancaq bundadır.



Almaviva (*qəzəblənmiş*). Sənə deyirəm cavab ver, yoxsa bu saat çıxarıb qovaram!

Antonio. Gözləyin, siz məni qovdunuz, mən də o saat çıxdım getdim!

Almaviva. Nə demək istəyirsən?

Antonio. Siz mənim kimi yaxşı nökəri qovsanız, deməli, buranız (*alnını göstərir*) laxlayıb. Mən də axmaq deyiləm ki, sizin kimi ağanı öz yanından qovum.

Almaviva (*onun yaxasından tutur*). Sən deyirsən ki, bu pəncərədən adam atdırılar?

Antonio. Elədir ki var, qraf həzrətləri! Elə bu saat. Özü də başdan-başa ağ geyimdə. Elə də qaçırdı ki, lap şidirgி dörd ayaq...

Almaviva (*sabırsızlıklə*). Sonra?

Antonio. Mən qaçdım ki, tutum onu, birdən ilişdim hasara. Elə aşdım ki, əl-ayağım burxuldu. Elə sərələndim yerə, gəl görəsən.

Almaviva. Sən o adamı tanıyarsanmı?

Antonio. Tanımağınə tanıyardım. Nə üçün tanımırıam. Ancaq orası var ki, yaxşı-yaxşı görmədim onu.

Suzanna (*Fiqaroya yavaşdan*). O, onu görməmişdir.

Fiqaro. A kişi, sən də bir dibçək gül üçün nə qiyamət qoparmışan. Elə o qalib ki, ağlayasan. De görüm, güllərinin qiyməti nədir? Qraf həzrətləri, zəhmət çəkib oyan-buyanı axtartmayıñ. Oradan atılan mən idim.

Almaviva. Sən?

Antonio. Onda sən yəqin bir saatın içində bir belə böyüümüsən. Oradan atılan adam səndən həm qısa idi, həm də ariq.

Fiqaro. Ay kişi, bəs sən bu vaxtadək onu da bilmirsən? Adam atlananda bükültür, ona görə həm qısa görünür, həm də ariq.

Antonio. Mənə qalırsa, o, çox güman ki, o balaca gədə olmalıdır.

Almaviva. Kim, Kerubino?

Fiqaro. Özüdür ki, var. Sevilyanın lap qapısında atdan diyirləndi və birbaş sənin bostanına.

Antonio. Oho... yox, onu deyə bilmərəm. Mən onun atdan yixildığını görmədim. Bir şeyi ki görməmişəm, görməmişəm. Yalan deyə bilmərəm.

Fiqaro. Qraf həzrətləri, mən içəridə idim. O biri otaqda... özüm də ağ xalatda. Ora çox istidir. Siz ki bilirsiniz. Birdən səsinizi eşitdim. Belə bir caxnaşma qopdu. Bilmirəm, ağlıma o kağız zəhri-mar gəldi, nə gəldi, yaman qorxdum. Birdən ağlıma gəldi, atılım bostana. Budur, sağ ayağım da bir azca burxulmuşdur. (*Ayığını ovuşdurur.*)

Antonio. İndi ki atılan sizmişsiniz, onda alın öz kağızınızı, atılanda cibinizdən düşdü qaldı.

Almaviva (*kağızı qaparaq*). Bəri ver görüüm! (*Kağıza baxıb bükür*.)

Fiqaro (*özünə*). İşim bitdi!

Almaviva. Siz, yəqin, qorxudan bu kağızin nə kağız olduğunu və cibinizə haradan gəlib çıxdığını unutmamışsınız. Deyin görək, bu, nə kağızdır?

Fiqaro (*Fiqaro çəşqin halda ciblərini qurdalayıb bir çox kağız çıxararaq*). Əlbəttə... orası elədir ki, var. Ancaq mənim cibimdə o qədər kağız var ki... kim bilir hansıdır... (*Kağızların birinə baxır*.) Aha, Marselinanın məktubu. Dörd səhifə... yaman olmaz... bəlkə, o dustaq yazığın ərizəsidir? Yox, yox, o, budur buradadır. O biri cibimdə avadanlığın siyahısı var.

Qraf əlindəki kağızı açır.

Qrafinya (*yavaşcadan Süzannaya*). Aman Allah! Süzanna! Bu Kerubino üçün yazılın əmrnamədir.

Suzanna (*yavaşcadan Fiqaroya*). Hər şey məhv oldu. Kerubino üçün yazılın əmrnamədir.

Almaviva (*kağızı bükür*). Hə, hörmətli ağamız, siz ki hər şeyə mahirsiniz. Görünür, yaddaşınız kütləşmişdir.

Antonio (*Fiqaroya yanaşaraq*). Qraf həzrətləri buyururlar ki, görünür, yaddaşınız kütləşmişdir.

Fiqaro (*onu itələyərək*). Sən də burnunu o yana çəksənə! Gözümüzü çıxartdin ki!..

Almaviva. Hə, nə oldu? Yadına düşmədim? Bilmirsən, bu nə kağızdır?

Fiqaro. Aha, yaxşı yadımı düşdü. O, yəqin, o yazıq uşağın təyin edilməsi haqqında yazılın əmrnamə olacaq. Kerubinonun, Kerubinonun, o yazıq mənə verdi. Mən də yadımdan çıxıb heç qaytarmamışam.

Görün a... heç huşum başımda deyil. İndi o yazıq əmrnaməsiz nə edəcək? Tez qaçıb göndərmək lazımdır.

Almaviva. Dayan, dayan. O, bu kağızı sizə nə üçün vermişdi?

Fiqaro (*tutularaq*). Orada... bilmirəm nə etmək lazımdır...

Almaviva (*kağıza baxaraq*). Burada hər şey yerli-yerindədir.

Qrafinya (*yavaşdan Süzannaya*). Möhür basılmamışdır.

Süzanna (*yavaşdan Fiqaroya*). Möhür basılmamışdır.

Almaviva (*Fiqaroya*). Kimi gözləyirsən? Mən səndən söz soruşuram?

Fiqaro. Yəni orada hər şey öz yerindədir. Ancaq bir şey çatmır. Boş şeydir. Ancaq çatmır da... o deyirdi ki... deyirdi ki...

Almaviva. Deyirdi ki, deyirdi ki... nə deyirdi, axı?

Fiqaro. Bu kağıza qraf həzrətlərinin möhürüünü basmaq lazımdır. Axtarsanız, o elə bir şey deyil, boş şeydir. Heç zəhmətinə dəyməzd...

Almaviva (*kağıza açıb baxır və acığından azır*). Görünür, heç bir şey bilmək olmayıcaq. Bütün təqsirlər bu Fiqaro şeytan oğlundadır. Ancaq şeytan oğlunu tuta bilmirəm ki, intiqam alım... (*Açıqlı getmək istəyir*.)

Fiqaro (*onu dayandıraraq*). Qraf həzrətləri, bəs bizim o toy məsələsi nə yerdə qaldı?

İYİRMİ İKİNCİ GÖRÜŞ

Bazil, Bartolo, Marselina, Fiqaro, qraf, Qripsoleyl, qrafinya, Süzanna, Antonio, qrafın qulluqçuları və kəndlilər.

Marselina (*qrafa müraciətə*). Qraf həzrətləri, onun toy etməyə ixtiyarı yoxdur. Sizdən rica edirəm, ədaletlə bizim divanımıza baxın... O, mənə öz dilindən iltizam və kağız vermişdir.

Almaviva (*öz-özüne*). Budur. Bu da intiqam. Öz qaydasıyla hazır...

Fiqaro. İltizam? Nə iltizam? Danış görək.

Marselina. Mən hamısını danışaram. Sən yaramaz adamsan.

Qrafinya divanın üstə oturur, Süzanna onun arxasında dayanır.

Almaviva. Nə olmuşdur, Marselina?

Marselina. O, öz dilindən iltizam vermişdir ki, məni alsın.

Fiqaro. Mən ondan pul borc almışam. Kağızı da o barədə vermişəm. Qurtardı getdi!

Marselina. Bu şərt ilə ki, məni alsın da! Siz, qraf həzrətləri, bizim baş hakimimizsiniz.

Almaviva. Siz məhkəməyə müraciət edin. Mən ədalətlə işə baxmağa hazırlam.

Bazıl (*Marselinanı göstərərək*). Qraf həzrətləri, onda icazənizlə mənim də Marselinaya qarşı haqqım var.

Almaviva. Aha! Kağız məsələsində iştirak edənlərin biri də budur.

Fiqaro.

Az idi ariq-yırıq,
Bir də çıxdı dabanı cırıq.

Almaviva (*acıqla Bazıl*). Sizin haqqınız? Hələ mənim yanımıda danışmağa cəsarət də edirsiniz? Axmağın biri axmaq!

Antonio (*əllərini şappildədaraq*). Vallahi ki, qraf həzrətləri, atamın ərvahına and olsun ki, lap tappılıtlı ilə üstünə düşmüsünüz. Ömründə onun əsl adını bundan doğru deyən olmamışdır.

Almaviva. Marselina, sizin işiniz baxana qədər toy təxirə salınacaq. İşə elə bu gün sarayda bütün camaatin qabağında baxılacaqdır. Siz, möhtərem Bazıl, kəndə gedib məhkəmə üzvlərini çağırınız!

Bazıl. Marselinanın işi haqqındamı?

Almaviva. Hə. Doğrudan, məktubu sizə verən o kəndlini də gətirin.

Bazıl. Mən onu nə tanıyıram?

Almaviva. Siz çağrımaq istəmirsiniz?

Bazıl. Mən saraya hər tapşırığa əməl etmək üçün gəlməmişəm.

Almaviva. Bəs nə üçün gəlmisiniz?

Bazıl. Mən orqan çalanam. Qrafinya həzrətlərinə gitara, qulluqçularınıza oxumaq, nökərlərinizə də mandalina çalmaq öyrədirəm. Mənim borcum əmr etdiyiniz zaman gitara çalmaqla cəmiyyətinizi əyləndirməkdir.

Qripsoleyl (*ortaya çıxaraq*). Qraf həzrətləri, buyurursunuz, mən bu saat hamisini çağırırm.



Alma viva. Sən kimsən, nəçisən və adın nədir?

Qripsoleyl. Mənim adım Qripsoleyldir, qraf həzrətləri! Özüm çobanam, keçi otarıram. Bu gün məni qoyublar ki, fişəng buraxım. Deməli, bayramdır, vur getsin! Mən o frıldaqcılarımızın hamısını tanıyıram. Bu saat hamısını yiğib gətirərem.

Alma viva. Yaxşı, get çağır! (Bazilə) Siz isə zəhmət çəkib onunla gedin və yolda öz oxumağınızla və gitaranızla əyləndirin. O, mənim cəmiyyətimdəndir.

Qripsoleyl (sevincə). Kimdir o sizin cəmiyyətinizdən? Mən?..

Süzanna əlilə onu dayandırıb qrafını göstərir.

Bazıl (heyrətə). Necə? Deməli, mən Qripsoleyllə gedib, onun üçün oxuyum?

Alma viva. Bu, sizin vəzifənizdir. Gedin. Yoxsa mən bu saat sizi saraydan qovaram... (Gedir.)

İYİRMİ ÜÇÜNCÜ GÖRÜŞ

Səhnədə qrafdan başqa yene də əvvəlkilər.

Bazıl (öz-öziinə). Nə etmək, yumruqla kötük sinmaz.

Fiqaro. Sənin başın ki, xalis kötükdür. And içirəm ki, bir yumruğa sindiraram.

Bazıl. Mənə nə düşüb ki, can yandırıb onların toyuna kömək edim? Yaxşısı budur ki, özüm Marselinə almağa çalışaram. (Fiqaroya) Mənə bax, mən qayıdınca heç bir şey etmə. (Kreslonun üstündən gitaranı götürür.)

Fiqaro (onun ardınca baxaraq). Heç şey etmə! Sənin öz başıncın. Qulaqlarımı sallayıb ağanın qayıtmasını gözləyəcəyəm. Allahın var, qiyamətin özünə kimi heç qayıtmalı! Sənin daha işin bitdi. Oxumağın da qaldı o dünyaya. Onda, mən özüm başlayım. Ey dostlar, tez başlayın, gəlinimizin şərəfinə. (Oynayaraq və oxuyaraq dalı-dalı çəkilir. Bazıl və başqları onun ardınca gedirlər.)

Fiqaro.

Bu dünyada maldan, puldan,
Bir ağıllı baş yaxşıdır.

Dam daram, daram daram!
 Dam daram, daram, daram!
 Anlamaz bir kəllədən
 Bir parça daş yaxşıdır.
 Dam daram, daram daram!
 Dam daram, daram daram.
 Oxuyaraq səhnədən gedirlər.

İYİRMİ DÖRDÜNCÜ GÖRÜŞ

Süzanna və qrafinya.

Qrafinya (*divanın üstə oturmuş*). Gördüntüzmü, bu yelbeyin Fiqaro öz məktubu ilə başıma nə oyun açdı?

Suzanna. Mən yan otaqdan çıxarkən siz öz-özünüüzü görsəy-diniz... Məni görən kimi sapsarı saraldınız, sonra birdən-birə üzünüz qıpçırmızı qızardı, elə bil, od tutub-yanırdı.

Qrafinya. Deməli, o, pəncərədən atıldı!

Suzanna. Heç gözünü də qırpmadı. Gözəl uşaqdır. Lap qov kimi yüngüldür.

Qrafinya. Bağban da nə yerində gəlib çıxdı. Mən özümü elə itirdim ki, heç dilim söz tutmurdu.

Suzanna. Yox, qrafinya, bu gün gördüm ki, yüksək cəmiyyətin qadınları yalanı daha yaxşı danışırlar.

Qrafinya. Necə bilirsən? Qraf bu deyilənlərin hamısına inandı, ya yox? İndi birdən Kerubinonu sarayda görsə, onda nə olar?

Suzanna. Tapşıraram ki, onu yaxşı-yaxşı gizlətsinlər.

Qrafinya. Bütün bu işlərdən sonra onu sənin yerinə bağ'a göndərə bilmərəm.

Suzanna. Mən də yəqin ki, getməyəcəyəm. Deməli, yenə də toy işi düyünə düşdü.

Qrafinya. Dayan, birdən sənin, ya bir başqasının əvəzində onun yanına bağçaya özüm getsəm, nə olar?

Suzanna. Kim, qrafinya? Siz?

Qrafinya. Onda heç kəsi də bu işə qarışdırmaq lazımlı gəlməz.

Onun xainliyini elə açaram ki, özünü doğrultmaq üçün bir bəhanə də tapa bilməz. Gözel fikirdir. Gedək, Süzanna! Tez get, qrafa bildir ki, axşam bağçada olacaqsan; ancaq heç kəsə bir söz belə...

Süzanna. Bəs Fiqaro...

Qrafinya. Bir kəlmə də. Yoxsa yenə başlar özündən hoqqa çıxarmağa, işi daha da korlar. Tez mənim məxmər maskamı bəri gətir. Mən də eyvana gedim, bu işi yaxşı-yaxşı fikirləşim.

Süzanna gedir.

İYİRMİ BEŞİNCİ GÖRÜŞ

Qrafinya tək.

Qrafinya. Bu iş üçün böyük cəsarət lazımdır. Ah, mənim sevimli lentim! (*Lenti götürüb qatlayır.*) Sən yadımdan çıxmırsan. Artıq səndən heç zaman ayrılmaram. Sən həmişə mənə bugünkü səhnəni, o bədbəxt uşağın... eh, qraf! Siz nə etdiniz? İndi durun, görün, sizə nə edəcəyəm!

İYİRMİ ALTINCI GÖRÜŞ

Qrafinya, Süzanna.

Süzanna gelir, qrafinya lenti sinəsində gizlədir.

Süzanna. Buyurun, qrafinya, bu da maska!

Qrafinya. Unutma ki, bu iş haqqında Fiqaro bir söz belə bilməməlidir. Eşidirsənmi? Mən sənə yasaq edirəm.

Süzanna (*sevincə*). Bilirsiniz, qrafinya, bu, elə qiyamət işdir ki, onu fikirləşdikcə, ağlım başımdan uçur. O, bütün işləri birdən-birə qurtarır. İndi nə olursa olsun, hər halda, mənim toyum, yəqin ki, baş tutacaq. (*Qrafının əlini öptür. Hər ikisi gedir.*)

PƏRDƏ

ÜÇÜNCÜ PƏRDƏ

Sarayda məhkəmə salonu: hər iki tərəfdə vəkillər üçün kürəkli skamyalar. Ortada iki pilləli taxtabəndə qrafın kreslosu. Qabaqda katib üçün stul və kətil. Taxtabəndin hər iki tərəfində Brid və Azon və ya başqa məhkəmə üzvləri üçün yerlər düzəlmüşdir.

BİRİNCİ GÖRÜŞ

Qraf, Pedrilyo.

Pedrilyo. Əmrə müntəzirəm, qraf həzrətləri!

Al maviva. Bu saat yaxşı at yəhərlə və dörd ayaq birbaş Sevilyaya! Gör Kerubino oradadır, ya yox.

Pedrilyo. Bölkədəmi?

Al maviva. Bəli. Onu da öyrən ki, oraya haçan çatmışdır.

Pedrilyo. Baş üstə, qraf həzrətləri!

Al maviva. Orada olursa, əmrnaməni ona ver və tez qayıt!

Pedrilyo. Birdən orada olmasa?

Al maviva. Onda daha da tez qayıt və hamısını mənə bildir. Get!

İKİNCİ GÖRÜŞ

Qraf tək düşünərək.

Al maviva. Mən Bazili qovmaqdə heç yaxşı iş görmədim. O məktubu ona özgəsi vermişdir. Orada kimin isə qrafının ilə görüşmək istədiyi yazılır. Mən gələn vaxt Süzannanı otağa salıb qapını bağlayırlar. Qrafının özünü itirir. Kim isə pəncərədən atılır. Buradaca bağban gəlib vurhavur salır. Fiqaro deyir ki, pəncərədən o atılmışdır. Burada kələf dolaşır, sapın ucunu tapmaq olmayırlar. Hər halda, burada bir şey var. Bir tərefdən baxanda mən də lap ağ eləyirəm. Neçə yol özüm bu işdən əl çəkmək istəmişəm, ancaq özümü saxlaya bilməyirəm. O, mənə mübarizəsiz təslim olmaq istəsəydi, bu qədər şirin ola bilməzdi. Bu Fiqaro da gəlib çıxmadi. Onunla danışarkən Süzannanın işi ona deyib-demədiyini öyrənmək lazımdır.



ÜÇÜNCÜ GÖRÜŞ

Qraf, Fiqaro.

Fiqaro (*özüne*). Budur. Biz də buyurduq...

Almaviva. Hər şeydən qabaq onu bilmək lazımdır ki, bu barədə Süzanna ona bir söz belə olsun demişdir, ya yox.

Fiqaro (*öz-özüne*). Görünür, demişdir.

Almaviva. Mən onu qoca arvad almağa məcbur edəcəyəm.

Fiqaro (*özüne*). Bazilin oynasını almağa...

Almaviva. Sonradan onun da işinə baxarıq. Sonradan ona da surət çəkərik.

Fiqaro. Ora baxınız, o, mənim arvadıma surət çəkmək istəyir.

Almaviva (*dönerək*). Hə? Nədir? Nə olmuşdur?

Fiqaro (*yaxınlaşaraq*). Bir şey yoxdur, qraf həzrətləri! Siz əmr etmişdiniz, mən də gəlmişəm.

Almaviva. Sən nə deyirdin?

Fiqaro. Mən heç bir şey demirdim, qraf həzrətləri!

Almaviva (*təkrar edir*). O, mənim arvadıma surət çəkmək istəyir.

Fiqaro. Mən, qraf həzrətləri, öz-özümə danışırdım. Marselinanı fikirləşirdim. O, mənim arvadıma surət çəkib özünü onun yerinə salmaq istəyir.

Almaviva (*səhnədə gəzinərək*). Mən tez gəlmənizi əmr etmişdim. Nə üçün bu qədər gecikdiyinizi bilmək olarmı?

Fiqaro (*paltarını düzəldərək*). Bayaq bostanda paltarlarım tamamıyla bulaşmışdı. Paltarları dəyişdirirdim, qraf həzrətləri!

Almaviva. Paltarlarınızı dəyişdirmək üçün sizə neçə saat lazım olduğunu bilmək olarmı?

Fiqaro. Hər halda, qraf həzrətləri, vaxt istəyir də.

Almaviva. Görünür, burada nökərlərin geyinməsi ağalarının dan uzun çəkir.

Fiqaro. Onların axı nökərləri yoxdur ki, kömək etsin. Özləri geyinirlər.

Almaviva. Mən axı yaxşı başa düşə bilmədim ki, sizi bu qədər qorxu içərisində pəncərədən atılmağa nə məcbur etdi?

Fiqaro. Yaman qorxulu idi, qraf həzrətləri! Elə bil, diri-diri qəbirə atılırdım.

Almaviva. Mənə bax, haramzadənin biri haramzadə! Sən bu badalağı kimə gəlirsən. Özün yaxşıca bilirsən ki, məni sənin nə kimi qorxu içərisinə atıldıqın heç də maraqlandırmır. Ancaq bunu nə üçün edirdin?

Fiqaro. Mən başıma nə daş salım, qraf həzrətləri? Siz yalan xəbər eşidən kimi elə acıqlanırsınız, qabağınızca gələni vurub-yıxırsınız. Hələ orada gözünüzə kişi dəysəydi, qapı-bacanı sindirardınız.

Almaviva. Siz pilləkəndən gedə bilərdiniz.

Fiqaro. Yaxşı məsləhətdir. Pilləkəndən gedəydim, siz də balkonda tutub atamı yandırdaydınız!

Almaviva (*aciqla çıqıraraq*). Balkonda. (*Öz-özüne*) Mən özümdən çıxıram. Beləliklə, istədiyimi öyrənə bilmərəm.

Fiqaro. Aha... Xəstədir. Ehtiyyatlı ol, Fiqaro!

Almaviva. Mən onu demək istəmirdim. Bilirsənmi, səni özümlə Londona aparmaq istəyirdim. Sonradan bu məsələni düşündüm...

Fiqaro. Siz öz fikrinizi dəyişdinizmi?

Almaviva. Əvvəla, siz ingiliscə bilmirsiniz.

Fiqaro. Əh, ingilis dilində nə var ki, onu da bilməyim. Mən bütün İngiltərəni gəzərəm, heç yerdə də dilim dolaşmaz. İstədin yağılı cüçə yeyəsən, gir aşxanaya, əlini belə elə, (*kabab çəkib bişirməyi göstərir*) o saat sizə yaxşı xəmiraşı gətirsinlər. Özü də çörəksiz. Çox gözəl. Əlavə bir-iki stəkan da yaxşı şərab vurmaq istəsən, əlini belə elə. (*Əli ilə şüşə qapağın açılmasını göstərir*.) O saat sizə dəmir qablarda əla pivə gətirsinlər. Bu da çox gözəl. Küçədə bir arvad gördün, yavaşça əlini yapışdır dodaqlarına, balaca marçıldat. O saat görəcəksən iliştirdi şilləni qulağının dibinə... deməli, başa düşmüştür. Doğrudur, ingilislər oyan-buyanda hərdən bəzi sözlər də deyirlər, ancaq dilin əsl əsası elə budur ki var. Əgər qraf həzrətlərinin məni burada saxlamaq üçün başqa əsasları yoxsa...

Almaviva (*öz-özüne*). Londona getmək istəyir. Görünür, Süzanna ona bir söz deməmişdir.

Fiqaro (*öz-özüne*). O, elə bilir ki, mən heç şey bilmirəm. Onu elə burada tutmaq lazımdır.

Almaviva. Mənə bax, nə üçün sənin bütün işlərindən həmişə biclik çıxır?

Fiqaro. Adam hər şeydə biclik axtaranda, gözünə elə biclik görünür.

Almaviva. Sən öz adını yaman korlamışan, Fiqaro.

Fiqaro. Mən özüm ki yaman deyiləm. Amma ağalarımızdan hansı biri özü üçün deyə bilər ki, mən yaman deyiləm?

Almaviva. Həmişə götürəm ki, sən bir məqsədə çatmaq üçün əyri-ürrü yollarla gedirsən.

Fiqaro. Başqa cür ola da bilməz. Bir mən deyiləm ki. Burada yüzlərcə adamlar var. Hamısı irəli getmək istəyir. Tələsir, bir-birini sıxır, itələyir, yixır. Kim bacarırsa, o, irəli gedir, yerdə qalanı isə basıb əzirlər. Bütün dünyanın işi belədir. Mən isə artıq bunların hamisindən bezmişəm.

Almaviva. Necə? Irəli getməkdənmi? (*Öz-özünə*) Bu, təzə xəbərdir.

Fiqaro (*özlənə*). Aha, indi növbə mənimdir. (*Bərkdən*) Qraf həzrətləri, siz məni dalandar təyin etməklə xoşbəxt etdiniz. Pis yer deyil. Doğrudur, çapar kimi yeni xəbərlər daşımayaqdadım. Ancaq hər halda, burada öz arvadımla xoşbəxt yaşaya bilərdim.

Almaviva. Sən onu da özünlə Londona apara bilərdin.

Fiqaro. Onda da həftə səkkiz, mən doqquz ondan ayrıla-caqdım... Ad da olacaqdı ki, arvadım var. Ağzıma dad, qarnıma heç zad...

Almaviva. Sən öz ağılnıla və çalışmağınla irəliləyib yaxşı yer tuta bilərdin.

Fiqaro. Yəni ağılnan adam irəli gedə bilər? Siz mənə gülürsünüz. Qraf həzrətləri, adamları irəli aparan iki şeydir: hamiya “bəli, bəli” demək və yaltaqlıq...

Almaviva. Mənim rəhbərliyim altında bir azca siyasətlə məşğul olsaydım.

Fiqaro. Eh, siyaset də bir şey deyil ki... onu çoxdan bilirəm.

Almaviva. Onu da, yəqin, ingilis dilini bilən kimi bilirsen.

Fiqaro. Ancaq siyasetdə elə bir şey də yoxdur ki, adam özünü göstərsin. Özünü elə tut ki, guya, hamının bildiyi şeyi bilmirsən və

hamının bilmədiyini bilirsən. Hamının anlamadığına qulaq as və eşitdiyinə qulaq asma. Özünü elə göstər ki, guya, heç kəsin bacarmadığı işi sən bacarırsan. Heç bir şey bilməsən də, həmişə özünü elə göstər ki, guya, səndə böyük sırr saxlanmışdır. Gir otağa, qapıları bağla və orada bikarçılıqdan qələm çərt. Həqiqətdə boş və sarsaq da olsan, özünü böyük alım göstər. Yaman-yaxşı, hər halda, özünü elə tut ki, böyük adam kimi görünəsən. Xəbərçilərin sayını artır və bütün əclaf adamlara kömək et. Bunların hamısı ilə bərabər möhürləri kəs, özgələrin kağızlarını aç oxu, özin də de ki, böyük məqsədlər kiçik vəsítələri doğrudurlar. Daha başqa şey lazımlı deyil. Oldun xalis siyaset adamı.

Almaviva. Sənin dediyin siyaset deyil, intriqadır.

Fiqaro. Siyasetdir, ya intriqadır, kim baş açır? Mənə qalırsa, ikisi də bir yuvanın quşudur. Sonra da buyur, ayrdı elə görüm, necə eləyirəsən. Məndən ötrü isə köhnə dastanlarda deyilən kimi – “öz yarım hamisindən əzizdir”.

Almaviva (*öz-özüne*). Qalmaq isteyir. Anlayıram. Deməli, Süzan-na hamısını ona demişdir.

Fiqaro. Necəsən, əzizim, öz ağacındır öz omban. Kişisən, davam elə.

Almaviva. Deməli, sən bu fikirdəsən ki, Marselinanın işini uşaqlaşsan.

Fiqaro. Qraf həzrətləri, siz özünüüz bütün gənc qızları əlimizdən alırkən mən bir qoca arvadı necə alım? Qoca arvadı almamaq mənim üçün təqdir sayla bilərmi?

Almaviva (*rışxənd ilə*). Məhkəmədə bütün artıq mülahizələr ortadan çıxır və arada ancaq qanun qalır.

Fiqaro. O qanunlar da bütün böyük adamlar üçün yüngül olur, balaca adamlar üçün ağır...

Almaviva. Elə bilirsən, mən zarafat eləyirəm?

Fiqaro. Bilmirəm, qraf həzrətləri! Məsəl var ki, diqqət hər şeydən doğruçudur. Məsəllər isə həmişə doğru deyirlər. Dostumuzla düşmənimizi vaxt özü göstərər.

Almaviva. Görünür, ona hamısı deyilmişdir. O, hər halda, Marselinanı almalıdır...

DÖRDÜNCÜ GÖRÜŞ

Qraf, nökər, Fiqaro.

Nökər. Don Qusman Briduazon.

Almaviva. Briduazon?..

Fiqaro. Bəli, yerli məhkəmə rəisi, sizin nökəriniz!

Almaviva. Qoy gözləsin...

BEŞİNCİ GÖRÜŞ

Qraf, Fiqaro.

Fiqaro (*düşünməkdə olan qrafə baxaraq*). Deməli, qraf həzrətləri mənə ancaq bunu demək istəyirdilər?

Almaviva (*ayılmuş kimi*). Mən?.. mən bu salonun məhkəmə iclası üçün təmizlənməsini əmr etmişdim.

Fiqaro. Burada hər şey hazırlıdır. Budur, sizin üçün böyük kreslo. Məhkəmə üzvləri üçün möhkəm stillar. Katib üçün kətil, vəkillər üçün skamyalar. Camaat üçün döşəmə yuyulub. Yerdə qalan çənəcünə də daldan dayanarlar. Gedim, süpürgəçiləri yola salım. (*Gedir.*)

ALTINCI GÖRÜŞ

Qraf Almaviva tek.

Almaviva. Bu şeytan oğlu ilə bacarmaq olmur. Dili ilə adamı yuyub aparr. Yox, nə olursa olsun, o, Süzannanı ala bilməyəcəkdir.

YEDDİNCİ GÖRÜŞ

Süzanna, qraf.

Süzanna (*tələsik içəri qaçaraq*). Qraf həzrətləri, bağışlayın. Qraf həzrətləri!..

Almaviva (*acıqlı*). Nə olmuşdur?

Süzanna. Siz acıqlısınız, qraf həzrətləri?

Almaviva. Nə istəyirsin?

Süzanna. Xanımının kefi yoxdur. Yəqin, yenə əsəbidir. Mənə bir az valerian verin. Bu saat qaytararam.

Almaviva (*şüşəni ona verərək*). İstəməz, qalsın sizdə... Bir azdan, çox güman ki, sizə də lazım olacaq.

Süzanna. Bizdə əsəb nə gəzir. Bu, ağa naxoşluğudur.

Almaviva. Öz adaxlısını sevən və itirən gəlinciyəz...

Süzanna. Siz mənə bağışladığınız cehizdən Marselinanın borcunu vermək olar?

Almaviva. Mənmi bağışlamışam? Mən?

Süzanna (*gözlerini endirərək*). Siz özünüz mənə söz vermişdiniz, bəlkə, səhv etmişəm.

Almaviva. Mən söz vermişdim, ancaq bir şərt ilə ki, siz sözümə qulaq asasınız.

Süzanna. Sizin sözünüzə qulaq asıb boyun əymək borcumdur, qraf həzrətləri!

Almaviva. İnsafsız! Nə üçün sən bunu mənə əvvəldən demədin?

Süzanna. Doğru sözü həmişə demək olar.

Almaviva. Deməli, axşamüstü bağa çıxacaqsan?

Süzanna. Mən hər axşam orada gəzirəm.

Almaviva. Bu gün səhər sən o qədər sərt idin ki...

Süzanna. Bu gün səhər axı Kerubino kreslonun arxasında idi. Nə edə bilərdim.

Almaviva. Onu doğru deyirsən. O heç ağlıma gəlməmişdir. Yaxşı, Bazil mənim adımdan sənə deyəndə nə üçün açıqlanırdın?

Süzanna. Bu işə Bazili, ya bir başqasını qarışdırmağın nə mənası var?

Almaviva. Fiqaroya isə hamısını danışmışsan, deyilmi?

Süzanna. Əlbəttə, Fiqaroya hamısını danışmışsam. Təkcə onun bilməməli olduğu şeyləri deməmişəm. Ancaq elə şeylər qalmışdır ki, onları o bilməməlidir.

Almaviva (*gülərək*). Ha-ha-ha. Qiymət qızsan, Süzanna! Deməli, sən söz verirsən. Sözünün üstündə durmasan, onda özün bil. Orasını bil ki, görüşə gəlməsən, nə toy olacaq, nə də cehiz.



Süzanna (*təzimlə*). Toy olmaz, toy haqqı da olmaz, qraf həzrətləri! Alma viva. Bunların hamısını bu məlun qız haradan tapır və...ancaq sənin xanımın valerian gözləyir axı.

Süzanna (*gülərək sişəni qaytarır*). Sizinlə danışa bilmək üçün bir bəhanə lazım idi, ya yox?

Alma viva (*onu qucmaq istəyir*). Gözəl məxluq!

Süzanna (*onun elindən çıxaraq*). Gələn var.

Alma viva (*öz-özünə*). O mənimdir.

Süzanna. Tez gedim, hamısını xanımıma danışım. (*Bayırda qaćır.*)

SƏKKİZİNCİ GÖRÜŞ

Süzanna, Fiqaro.

Fiqaro. Süzanna! Süzanna! Qraf həzrətlərilə xüsusi söhbətdən sonra hara belə qaçırsan?

Süzanna. İndi get, məhkəmədə nə edirsən et. Sənin işin udulmuşdur. (*Qaćır.*)

Fiqaro (*onun ardınca qaçaraq*). Dayan, bir danış görək nə olmuşdur... Süzanna!..

DOQQUZUNCU GÖRÜŞ

Qraf tək girir.

Qraf. Sənin işin udulmuşdur. Yenə də onlar mənim başımı aldatdılar. Yaxşı, köpək uşağı! Heç eybi yoxdur. Bunların hamısının heyfini sizdən çıxaram. Məhkəmə qərarı ədalətli olacaqdır. İntriqa aparırkən heç bir vasitədən çəkinmək olmaz... (*Gedir.*)

ONUNCU GÖRÜŞ

Bartolo, Marelina, Briduazon.

Marelina (*Briduazona*). Möhtərəm ağa, mənim işimə qulaq asın...

Briduazon (*rəsmi paltarda və pəltək*). Ya-a-xşı! Şifahi göstərişinizi qulaq asarıq...

Bartolo. Bu izdivac iltizamıdır.

Marelina. Və borc verilmiş pul iltizamı.

Briduazon. A-anlayıram. Və sairə, və sairə...

Marelina. Elə deyil, ağa! Burada heç bir sairə-mairə yoxdur...

Briduazon. Anlayıram. Deməli, siz borc pul almışınız.

Marelina. Heç yox! Mən borc pul vermişəm.

Briduazon. A... ha... anlayıram. Deməli, siz öz pullarınızı isteyirsiniz.

Marelina. Heç yox! Mən isteyirəm ki, o, məni alsın...

Briduazon. Aha. İndi anlayıram. Hamısını anlayıram. Deməli, o isteyir ki, sizi alsın...

Marelina. Heç yox! Bizim məhkəməyə gəldiyimiz də elə ona görədir.

Briduazon. Burada anlaşılmaz nə var ki? Hamısını anlayıram...

Marelina. Siz heç bir şey anlamırsınız, ağam! (*Bartoloya*) Heç bilmirəm, bu nə baş-ayaq vurur. (*Briduazona*) Heç bilmirəm. Siz belə bizi necə mühakimə edəcəksiniz?

Briduazon. Bəs mən bu yeri pul verib nə üçün almışam?

Marelina (*ah çəkərək*). Belə yerləri satmaq lap böyük günahdır!

Briduazon. Əlbəttə, bu yeri bizə havayı versəydiłər, daha yaxşı olardı. Şikayətiniz kimdəndir?

ON BİRİNCİ GÖRÜŞ

Bartolo, Marselina, Briduazon, Fiqaro əllərini ovuşduraraq girir.

Marselina (*Fiqaronu göstərərək*). Budur, bundan, bu haramzadədən.

Fiqaro (*gülərək Marselinaya*). Mən sizə mane olmadım ki? Qraf həzrətləri bu saat buyuracaqlar, ağam!

Briduazon. Mən bu oğlanı harada işə görmüşəm.

Fiqaro. Məni Sevilyada öz arvadınızın yanında görmüş olarsınız. Onu müalicə etməyə gəlmışdım.

Briduazon. Nə vaxt?

Fiqaro. Balaca oğlunuzun doğulmasından bir il qabaq. İnsafən, gözəl uşaqdır.

Briduazon. O, bütün uşaqlarımızdan gözəldir. Deyirlər, sən burada nadinclik edirsən.

Fiqaro. Zarafat edirsiniz, ağam! Bu, boş şeydir.

Briduazon. Evlənmək üçün iltizam vermisən? Ax, yaziçıqaz!

Fiqaro. Bilirsiniz, ağam...

Briduazon. Heç olmasa, katibimlə görüşmüşənmi?

Fiqaro. Gərək ki, Dubl Men olsun?

Briduazon. Bəli, bəli, öztidür. Oho, o çox usta adamdır. Yaman da iş bacarandır.

Fiqaro. Öz təcrübəmdən görmüşəm. Tamamilə doğrudur, ağam! Necə görüşməmişəm? Əməlli-başlı görüşmüşəm. Nə lazımsa, öz qaydasılə etmişəm.

Briduazon. Qaydanı pozmaq olmaz. Hər şey öz qaydasında edilməlidir.

Fiqaro. Ona söz ola bilməz, ağam! Qayda lazımlı şeydir. İşin əsası müttəhiimlərə aidə, qaydası hakimlərin alınmaz haqqıdır.

Briduazon. Görünür, oğlancıqaz mən düşündüyüm qədər də axmaq deyil. Yaxşı, ezzizim, indi ki, bütün qaydalarımıza olduğu kimi riyat etmisən, onda biz də sənin işin üçün çalışarıq...

Fiqaro. Məhkəmə adamı da olsanız, hər halda, ədalətinizə əmin oluram.

Briduazon. Necə? Bəli, mən məhkəmə adamıyam. Lakin sən borclusən və borcunu vermirsən.

Fiqaro. O!! Elə çıxır ki, heç kökündən borclu deyiləm.

Briduazon. Elədir, elədir. Ancaq sən nə dedin?

ON İKİNCİ GÖRÜŞ

Fiqaro, Briduazon, qraf və nökərlərdən biri.

Nökər. Ağalar, Əlahəzrət qraf!

Al maviva (*gələrək*). Siz, cənab Briduazon, rəsmi paltardasınız. Bu, ev işidir. Adı geyimdə də baxmaq olardı.

Briduazon. Təşəkkür edirəm, qraf həzrətləri! Ancaq mən heç vaxt başqa paltarda bayırı çıxmıram. Rəsmi geyim hər şeydən vacibdir. Biri ola bilər ki, qısa höriülü hakimə gülsün də... lakin elə prokuror ləbbadəsi görən kimi özünü itirir. Elə bircə geyimindən bədənni titrətmə tutur. Rəsmi paltar, forma – müqəddəs şeydir.

Al maviva (*saray məməruna*). Camaati buraxın gəlsin!

Saray məməru (*qapıları cirılı ilə açaraq*). Məhkəmə iclası açıqdır!

ON ÜÇÜNCÜ GÖRÜŞ

Əvvəlkilər və Antonio, qulluqçular, kəndlilər toy tarında, qraf böyük kresləda oturur, Briduazon onun yanında stulda, katib stul ardında kətilde, məmər və vəkillər skamyalarda, Mərselina Bartolonun yanında, Fiqaro o biri skamyada oturlar. Kəndlilər və qulluqçular hamının arasında ayaq üstə dururlar.

Briduazon (*Dubl Mene*). Dubl Men, baxılacaq işləri oxuyunuz!

Dubl Men. Birinci iş iki nəfər tərəfindən yazılmış komediya haqqındadır. Komediya sarsaq olduğundan iki nəfərdən heç biri onu öz boynuna almaq istəmir.

Al maviva. Hər ikisi haqlıdır. O biri işi oxuyun. Bundan sonra da onlar bir yerdə əsər yzsalar, o zaman əsər yüksək cəmiyyətdə hörmətsiz qalmasın deyə zadəganlardan biri ona öz adını verməlidir. Ədib isə öz məharətini.

Dubl Men (*o biri işi oxuyur*). Rəncəbər Andrey Petroviç Petrov töycüyigəndən şikayət edir və artıq aldığı göstərir.

Almaviva. Onun mənə dəxli yoxdur. Ondansa, kralın yanında xırda ağaları müdafiə edərəm. O biri işi oxuyun.

Dubl Men (*yeni işi götürür. Bartolo və Fiqaro dururlar*). Marselina Dö-Vert Allyor (*Marselina qalxb baş ayır*.) Fiqarodan şikayət edir. Atasının adı yazılmamışdır.

Fiqaro. Adıbilinməz.

Briduazon. Adıbilinməz? Adıbilinməz nədir?

Fiqaro. Mənim atamın adıdır.

Dubl Men (*yazar*). Fiqaro Adıbilinməz oğluna qarşı şikayət verir... kimlərdənsiniz? İctimai vəziyyətiniz?

Fiqaro. Əsilzadə.

Almaviva. Zadə. Deməli, siz zadəgansınız?

Katib yazar.

Fiqaro. Allah istəsəydi, qraf oğlu da ola bilərdim.

Almaviva (*katibə*). Davam etdirin.

Məmur (*zəng çalır*). Ağalar, səs salmayın!

Dubl Men (*oxuyur*). Fiqaronun yuxarıda qeyd edilən Marselinanı almaqdan boyun qaçırması haqqında, müddət tərəfindən vəkil doktor Bartolo təyin edilir. Müttəhim isə, icma icazə verərsə, qayda və adətlərə zidd olaraq, özü-özünü müdafiə edəcəkdir.

Fiqaro. Adət çox yanlış yolla gedir. Azacıq biliyi olan bir adam həmişə öz işini hər bir vəkildən yaxşı bilir. Vəkillər boş yerə hülqumlarını yırtır və hər nə bilsələr, müdafiə etdikləri işdən bir şey bilmirlər. Onların danışdıqları çox vaxt müdafiə etdikləri adamı daha da təqsirləndirir, qulaq asanları da darıxdırır. İclasdan sonra da özlərini dünyada birinci natiq hesab edirlər. Mən isə bütün işi üç-dörd kəlmə ilə danışacağam, möhtərəm ağalar!

Dubl Men. Üç-dörd kəlmə əvəzinə, səhərdən bir aləm gərəksiz sözlər danışmışsınız. Siz vəkil deyilsiniz. Ancaq özünüzü müdafiə etməlisiniz. Buyurun, doktor, iltizam kağızını da oxuyun.

Fiqaro. Elədir ki var. İltizam kağızı.

Bartolo (*gözlüyüni taxaraq*). Açıq və aydın iltizam kağızı.

Briduazon. Bu saat görərik.

Dubl Men. Səs salmayın, ağalar!

Bartolo (*oxuyur*). “Mən aşağıda imza edən Fiqaro, Marselina Dö-Vert Allyordan iki min piastr¹ pul almışam. Bu kağızı verən kimi aldığım pulları ona qaytarmalıyam və ona evlənməliyəm... və i.a. imza... Fiqaro”. Heç şübhəsizdir ki, bu kağız üzrə müttəhim aldığı pulları qaytarmalı və ikinci iltizama da əməl etməlidir. Bundan başqa, bütün məxaric də onun hesabına yazılmalıdır. (*Bartolo ittiham nitqini başlayır*.) Möhtərəm ağalar! Bu vaxta kimi məhkəmədə bu qədər maraqlı işə baxılmamışdır. Gözəl Falatrida ilə evlənmək üçün iltizam verən Makedoniyalı İskəndərdən başlayaraq...

Alma vivə (*onun sözlini kəsərək*). Danışmaqdan qabaq müttəhimdən öz imzasını təsdiq edib-etmədiyini soruşmaq lazımdır.

Briduazon. Siz bu barədə nə deyə bilərsiniz?

Fiqaro. Ağalar, kağızı oxuyurkən doktor cənabları bilərək, ya bilməyərək səhv buraxdı. Kağızda “pulları qaytarmalı və onu almalıyam” deyilmir. Orada belə olmalıdır: pulları qaytarmalı, ya onu almalıyam. Bunların arasında böyük fərq var.

Alma vivə. Kağızda “və” yazılmışdır, ya “ya”.

Bartolo. Burada “və” yazılmışdır.

Fiqaro. Orada “ya” yazılmışdır.

Briduazon. Dubl Men, alın, özünüz oxuyun.

Dubl Men (*kağızı alaraq*). O daha yaxşı olar. Onlar özləri oxuyaında çox vaxt yanlış oxuyurlar. (*Oxuyur*.) Əh-əh-əh... Marselina... əh-əh-əh Dö-Vert Allyordan... əh-əh... Pulları qaytarmalı və... ya... və... ya... Aydın yazılmışdır, üstüne də mürəkkəb dağılmışdır.

Briduazon. Mürəkkəb dağılmışdır, anlayıram!

Bartolo. Mən qətiyyətlə deyirəm ki, bu bağlayıcı cümlənin iki bərabər hissəsini bitişdirmək üçün yazılmışdır. Özü də “və”-dir.

Fiqaro. Mən qətiyyətlə deyirəm ki, o, cümlənin bir-birinə qarşı qoyulan iki hissəsini ayırmalı üçün yazılmışdır. Özü də “ya”dır. (*Yanındakılara*) O əgər tülükdürsə, mən də onun quyruguyam. İstəyir lap latinca desin, mən də onun üçün yunanca qırıldadım.

Alma vivə. Bu mübahisəni nəticə ilə qurtarmaq lazımdır.

Fiqaro. Mən heç bilmirəm, bu, necə ola bilər. Mən həm evlənməliyəm, həm də öz arvadımı pul verməliyəm.

¹ Piastr – İspaniyada gümüş pul

Bartolo. Əlbəttə, bizlərdə ər-arvad evlənir, malları isə ayrı-ayrı olur.

Fiqaro. Evlənmək qəbz isə, onda ər və arvadın malları da ayrı olur, canları da.

Məhkəmə üzvləri qalxıb öz aralarında səssiz danışırlar.

Bartolo. Bu da sizin kağızınız!

Dubl Men. Səs salmayın, ağalar!

Məmər. Səs salmayın, ağalar!

Bartolo. Haramzadənin biri, haramzadə! Siz öz borcunuza belə qaytarırsınız?

Fiqaro. Siz, vəkil əfəndi, görünür, öz işiniz üçün çalışırsınız.

Bartolo. Mən bu qadını müdafiə edirəm.

Fiqaro. Ağzınıza hər nə çərən-pərən gelir, danişa bilərsiniz. Ancaq söyüş söymək olmaz. Məhkəmələrdə üçüncü adamın iştirakına yol veriləndə orası nəzərə alınır ki, dava aparan tərəflər özlərindən çıxmasınlar. Kimse düşünməmişdir ki, bu bitəref vəkillər öz vəzifyətlərindən istifadə edib söyüş söylecəklər və kimse də onlara bir söz deməyəcək.

Məhkəmə üzvləri müşavirələrini davam etdirirlər.

Antonio (*məhkəmə tizvlərini Marselinaya göstərərək*). Onlar orada nə piçıldıqlarılar?

Marselina. Məhkəmə rəisi rüşvət almışdır. İndi o birilərini də ələ gətirmək istəyir. Mənim işim uduzulmuşdur.

Bartolo (*yavaşdan*). Deyəsən, ona oxşar bir şeydir.

Fiqaro (*gilərək*). Qorxma, Marselina, möhkəm dayan!

Dubl Men (*qalxıb Marselinaya*). Mən sizi məsuliyyətə çəkirəm. Məhkəmənin şərəfini saxlamaq üçün xahiş edirəm, başlanmış iş haqqında qərar çıxarmazdan əvvəl şikayətimə baxılsın.

Almaviva (*oturaraq*). Yox, katib! Mən özümün təhqir edilməm məsələsinə baxa bilmərəm. Mən ədalətlə və bitəref divan etmək istəyirəm. Deməli, müddəci burada nə tələb edə bilər. Ya pulun verilməsini, ya da ərə getməsini. Bunların ikisi bir yerdə ola bilməz.

Dubl Men. Səs salmayın, ağalar!

Məmər. Səs salmayın, ağalar!

Almaviva. Müttəhim bizi nə deyir? O, evlənmək istəmir və buna tamamilə haqqı var.

Fiqaro (*sevinərək*). Mən işi apardım.

Almaviva. Lakin iltizam kağızında deyilir ki, "bu pulları istənilən vaxt qaytar malıyam, ya da onu almaliyam". Ona görə də məhkəmə belə bir qərara gəlir: "ya müttəhim iki min piastr pul verməli, ya da elə bu gün şikayətçi Marselinanı almalıdır." (*Qalxır.*)

Fiqaro. Mən məhv oldum.

Antonio (*sevinərək*). Bax bu, yaxşı qərardır!

Fiqaro. Ondan sənə nə var?

Antonio. Mənə o var ki, sən bacım qızının əri olmayacaqsan. Təşəkkür edirəm, qraf həzrətləri!

Məmur. Ağalar, artıq dağlışın!

Adamlar çıxırlar.

Antonio. Gedim hamısını Süzannaya danışım.

ON DÖRDÜNCÜ GÖRÜŞ

Qraf gəzişir. Marselina, Bartolo, Fiqaro, Briduazon.

Marselina (*oturaraq*). Vay, ürəyim dincəldi!

Fiqaro. Mənim isə bağrim çatlayır.

Almaviva (*öz-öziinə*). Axır ki, intiqamımı aldım!

Fiqaro. Bəs bu Bazil nə oldu? Demişdi, gəlib Marselinanın əre getməsinə mane olacaq. O da, şeytan oğlu, gəlib çıxmadi. (*Getmək istəyən qraf*) Qraf həzrətləri, siz gedirsinizmi?

Almaviva. İclas qurtardı.

Fiqaro (*Briduazona*). Tfı, dozanqurdu!

Briduazon. Kim? Mən?

Fiqaro. Bəli, bəli, sən!

Briduazon. Anlayıram.

Fiqaro. Hər halda, mən onu almayıcağam. Mən əsilzadəyəm.

Qraf dayanır.

Bartolo. Xeyr, alacaqsan!

Fiqaro. Necə alacağam? Ata-anam razı olmamış, mən evlənə bilərəmmi?

Bartolo. Hanı, ata-anan kimlərdir? De görək də?

Fiqaro. Bir azdan onları taparam. On beş ildir ki, axtarıram.

Bartolo. Axmağın biri! Səninçin ata-ana haradan gəldi? Sən divar dibində doğulmusan.

Fiqaro. Xeyr, doktor, ata-anam məni itirmişlər. Ya da məni onlardan oğurlamışlar.

Almaviva. İtirmişlər, oğurlamışlar – sübut göstər.

Fiqaro. Quldurlar, qraf həzrətləri, məni ipək bələkdə və bir çox qızıl şeylrlə birlikdə tapmışlar. Bunlar mənim əsilzadə olduğumu sübut etmək üçün kafı deyilmə? Bu da olmasa mənim bədənimdə elə nişanlılar var ki, onlarla mənim valideynlərim o saat məni tanıya bilərlər. Budur, baxınız... (Sağ qolunu çırmayır.)

Marselina (tez qalxaraq). Sağ qolunda qayçı şəkli?..

Fiqaro. Siz bunu haradan bilirsiniz?

Marselina. Pərvərdigara! Bu odur?

Fiqaro. Bəli, bəli, mən özüüməm...

Bartolo (Marselinaya). O, yeni, kim?

Marselina (tez). Bizim Emanuel.

Bartolo (Fiqaroya). Səni qaraçılardan aparmışlar.

Fiqaro (həyəcanla). Hansı sarayın isə iki addımlığından. Mehriban doktor, məni öz nəcib ailəmə qaytarın və bunun üçün hər nə istəyirsiniz, məndən ala bilərsiniz. Varlı ata-anam mənim üçün öz qızıllarını əsirgəməzlər.

Bartolo (Marselinə göstərərək). Odur, sənin anan odur.

Fiqaro. Deməli, süd anam?

Bartolo. Xeyr, doğma anan.

Almaviva. Onun anası?

Fiqaro. Bu, necə işdir? Açıq deyin!

Marselina (Bartolonu göstərərək). Odur, o da sənin atandır.

Fiqaro. Ay haray... tutmayın məni, çıxdım özümdən...

Marselina. Təbiət özü bunu yüz min yol deməmişdirmi?

Fiqaro. Heç bir yol da!

Briduazon. Məsələ aydındır. Onu, deməli, o almayacaq.

Bartolo. Heç mən də almayacağam.

Marselina. Siz də almayacaqsınız? Bəs oğlunuz? Siz ki mənə and içmisiniz.

Bartolo. Axmaq olmuşam. Anlamamışam. Qələt eləmişəm. Belə xatirələr adamı evlənməyə məcbur etsəydi, onda bütün arvadları almaq lazımlı gələrdi.

Briduazon. Hər şeyə belə baxılsa, onda kimsə-kimsəni almazdı.

Bartolo. Bu – gəncliyin ağır mirasıdır.

Marselina. Ağır. Həm də çox ağır. Mən öz təqsirimi heç də danmaq istəmirəm. Lakin otuzllik sakit həyatdan sonra o ağırlığın nəticəsini görmək nə qədər ağırdır. Mən düzgün həyat üçün doğulmuşdum. Namusla yaşayırdım. Lakin gəncliyin təcrübəsiz illərində bir tərəfdən ehtiyac, bir tərəfdən də yalançı dillər, yalan vədlər adamı çəşdirərkən təcrübəsiz uşaqlıq bu birgə hücumu necə dayana bilər. Burada bizi mühakimə edənlər, ola bilər ki, özləri öz həyatlarında yüzlərlə zavallını məhv etmişdirlər.

Fiqaro. Təqsiri hamidən çox olanların ürəyi hamidən bərk olur. Bu, ümumi qaydadır.

Marselina (*tez*). Öz etirazlarının qurbanı olanları atib təhqir edən insafsız nankor kişilər, gənclikdə etdiyimiz səhvlərin cəzasını ancaq siz çəkməlisiniz! Siz kişilər hər sənəti qamarlayıb yaziq qızlar üçün nə qoymusunuz ki, onlar da özlərini dolandırı bilsinlər.

Fiqaro. Bunlar əsgərlərə də tikiş tikdirirlər.

Marselina (*heyəcanla*). Qadınlar ən yüksək bir mərtəbəyə çatdıqda belə sizdən ancaq gülünc hörmət görə bilirlər. Bu hörmət ancaq üzdədir. Həqiqətdə isə biz sizin əlinizdə əsirdən başqa şey deyilik.

Fiqaro. O doğrudur.

Almaviva (*öz-öziine*). Doğru dedin qoydun!

Briduazon. Vallahı ki lap doğru deyir!

Marselina. Yaxşı, oğlum, qoy o istəməsin, haradan gəlmış olduğuna baxma, haraya gedəcəyinə bax! Mən əminəm ki, arvadın səni hələ onsuz da qəbul edəcək. Öz gözəl arvadınlı yaşa və xoşbəxt ol. Həmişə şad, azad və hamiya qarşı mehriban ol. O zaman anan həmişə səni sevəcək və dünyada ən xoşbəxt qadın olacaq.

Fiqaro. Bunlar hamısı qıymətli sözlərdir, ana! Mən sənin sözünə büsbütin şərikəm... Yaxşı, biz hələ gözlərik...

Almaviva. Bu sarsaq məsələnin heç yeri deyildi.

Briduazon (*Figaroya*). Bəs sənin bəyliyin necə oldu? Sarayların harada qaldı? Deməli, sən ədalət məhkəməsini aldatmışan.

Fiqaro. Sizin ədalətiniz təpənizə deysin... onun üzündən nələr çəkməmişəm. Hələ o zəhrimər yüz qızıldan ötrü, az qalmışdı ki, bu ağanın boğazını üzüm. İndi də o, anam olmaqdan boyun qaçırır. Yaxşı. İndi ki göylər bu qədər fəlakətdən qorumuşdur, o zaman sən də məni bağışla, ata... Siz isə, anacan, öpün məni. Ancaq ana kimi öp, a...

Marselina onun boynuna sarılır.

ON BEŞİNCİ GÖRÜŞ

Əvvəlkilər, Süzanna və Antonio.

Suzanna (*ışığı qəçəraq*). Dayanın, dayanın, qraf həzrətləri! Qoy onlar evlənməsinlər. Bu arvadın pullarını qrafının mənə bağlılığı cehizlərdən verərəm...

Almaviva (*öz-öziñə*). Bu qrafınyaya da Allah bəla versin! Elə bil, hamısı mənə qarşı sözleşmişlər. (*Gedir*)

ON ALTINCI GÖRÜŞ

Antonio (*Figaronun öz anasını qucduğunu görərək Stizannaya*). Bir ora bax, gör nə edirlər.

Suzanna (*üzünüñ çevirərək*). Gördüm. Bizim, daha, burada qalmağımız artıqdır.

Fiqaro (*onu dayandıraraq*). Heç elə şey yoxdur. Gördüm ki, deyirsən, de görüm, nəyi görmüsən.

Suzanna. Öz səhvimi, öz axmaqlığımı və sənin alçaqlığını...

Fiqaro. Heç nə onu görmüsən, nə də bunu...

Suzanna (*aciqlı*). Mən onu gördüm ki, sən sevinərək evlənirsən. Yoxsa bu hərarətli qucaqlaşmanı hara yozmaq olar.

Fiqaro (*şad bir deyişle*). Qucaqlamağına qucaqlayıram, amma almağına almayacağam...

Süzanna getmek isteyir, Fiqaro onu dayandırır.

Süzanna (*onu sillə ilə vuraraq*). Alçaq! Sənin nə ixtiyarın var, məni saxlayasan?

Fiqaro (*yanındakılara*). Gördünüz? Sevgi belə olar! Lakin ayrılmazdan qabaq səndən xahiş edirəm: bir bu dəyərli arvada yaxşı-yaxşı bax... görürsənmi?

Süzanna. Görürəm!..

Fiqaro. Hə, necə görürsən?

Süzanna. Cox kifirdir!

Fiqaro. Yaşasın qısqanlıq!

Marselina. Gözəl Süzanna, yaxın gəl, gələcək qayınanan səni öpsün. Səni bu qədər incidən bu insafsız mənim oğlumdur...

Süzanna. Necə? Siz onun anasıınız? (*Onun yanına qaçır, qucaqlaşılar*.)

Antonio. Necə yəni... elə bu saatca vurdu, oldu sənin anan?

Fiqaro. Yox, bunu ancaq indicə bildim.

Marselina. Yox, ürəyimin daim ona doğru çırıldığı səbəbsiz deyilmiş. Mən ancaq o səbəbini anlamamışam... Məni ona tərəf sürükləyən – qanımdır...

Fiqaro. Məni isə mühakiməm idarə edirdi. Odur ki həmişə sizdən qaçırdım. Axi sizdən lap zəhləm gedirdi. Sübut – bu pullar.

Marselina. Onlar sənindir. Al bu kağızı, qoy o, cehizin olsun.

Süzanna (*əlindeki pul kisəsini ona ataraq*). Al bunları da...

Fiqaro. Cox sağ olun! Təşəkkür edirəm.

Marselina. Yaziq mən! Hələ qız ikən dünyada ən rəzil qadın olacaqdım. İndi isə xoşbəxt anayam. Qucun məni, balalarım! Pərvər-digara! Mən nə qədər xoşbəxtəm! Ah, bilsəniz, sizi nə qədər sevəcəyəm!..

Fiqaro. Dayan, ana! Göz yaşı boğazımı boğur. Bütün ömrümdə bu, birinci göz yaşıdır. Lakin sevincimdən ağlayıram. Artıq utanmaq istəməz. Qoy kim nə deyir-desin, həm ağlayacağam, həm də güləcəyəm. (*Anasını və Sützannanı qucaqlayır*.)



Marselina. Mənim oğlum!

Suzanna. Mənim əzizim!

Briduazon (*yaylıqla gözlərini silərək*). Deyəsən, qocalığında mən də xərifləmişəm.

Fiqaro. Sizin yanınızda heç bir kədər mənim üçün qorxulu deyil.

Antonio. Daha sənin də əzildiyin bəsdir. Elə bil, uşaqdır, qundaqdan təzə çıxıbdır! Təmiz ailələrdə qabaqcə ataynan ana evlənməlidirlər. Səninkilər düzəlişdilər, ya yox?

Bartolo. Düzəlişdilər. Mən belə heyvərənin anasına əl versəm, əlim qurusun.

Antonio. Bundan sonra sən onun atası deyilsən, bəlkə, anasının oynasısan. (*Fiqaroya*) İndi ki belə oldu, daha mən də öz sözümü geri götürürəm.

Suzanna. Dayican!..

Antonio. Necə ki necə? Mən bacım qızını götürüb atasız adama verəcəyəm?

Briduazon. Əcəb axmaq adamsan! Elə də iş olar? Atasız da adam olmaz ki. Hər halda, bir adamın oğlu olmaq lazımdır.

Antonio. Biz o nağılları çox yaxşı bilirik. Mən öz bacım qızını ona vermərəm, vəssalam, şüdtəmam, qurtardı getdi! (*Gedir*.)

ON YEDDİNCİ GÖRÜŞ

Bartolo, Suzanna, Fiqaro, Marselina, Briduazon.

Bartolo (*Fiqaroya*). Get, indi bir adam axtar tap ki, səni oğulluğa götürüsün. (*Getmək istəyir*.)

Marselina (*ona çatıb belindən tutur və qaytarır*). Dayanın, doktor, getməyin.

Fiqaro (*öz-özlüne*). Deyəsən, bu gün Əndləüsədəki bütün axmaqlar yiğilmişlər ki, mənim toyuma mane olsunlar.

Suzanna (*Bartoloya*). Mehriban atacığım, bu, sizin oğlunuzdur!

Marselina. Elə bil, özüdtür ki, var. Ağlı da, bacarığı da, hətta üzü də...

Fiqaro (*Bartoloja*). Özü də sənə lap havayı başa gəlmışdır. Bir quruş da xərci yoxdur.

Bartolo. Bəs apardığın o yüz qızılım necə olsun?

Marselina (*onu oxşayaraq*). Mən öz oğlumun atasını o qədər sevəcəyəm ki...

Suzanna (*onu oxşayaraq*). Biz sizi o qədər sevəcəyik ki, atacan!..

Bartolo (*damarları sustalaraq*). Ata! Atacan! Atacan!... deyəsən, mən də bu ağa kimi xərifləmək istəyirəm. (*Briduazonu gösterir*.) Balaca uşaq kimi hər yana sürüyürlər, gedirəm. (*Marselina və Suzanna onu qucaqlayırlar*.) Dayanın, dayanın... mən elə deməmişəm, razıyam. (*Dönen rek*) Qraf haraya getdi?

Fiqaro. Mən tez qəçib onu tapım. Ondan son sözünü qoparmaq lazımdır. Yoxsa təzədən intiqa başlayarsa, biz də təzədən başlamalı olarıq...

Hamısı bir yerdə. Gedək, gedək, bir yerdə gedək! (*Bartolonu da sürüyüüb özlərilə aparırlar*.)

ON SƏKKİZİNCİ GÖRÜŞ

Briduazon tək.

Briduazon. “Mən bu ağa kimi xərifləmişəm”. Belə şeyləri adam öz-özünə təklikdə deyə bilər. Lakin başqalarının yanında... Əcəb buranın adamları axmaqdırlar. (*Gedir*.)

PƏRDƏ

DÖRDÜNCÜ PƏRDƏ

Qəndil və çiçəklərlə, çiçək hörtüklerilə bəzənmiş, xülasə, şənlik üçün hazırlanmış qalereya. Birinci planda sağ tərəfdə üstündə mürəkkəb olan masa və yanında kreslo.

BİRİNCİ GÖRÜŞ

Suzanna, qrafinya.

Qrafinya. Paltarlarımızı dəyişmək üçün hər şey hazırlırdım?

Suzanna. Heç bir şey istəməz, qrafinya. Görüş baş tutmaya-
caq.

Qrafinya. Aha, sən, demək, öz fikrini dəyişmişən.

Suzanna. Mən yox, Fiqaro.

Qrafinya. Siz məni aldadırsınız?

Suzanna. Allah eləməsin, qrafinya! Siz nə düşünürsünüz?

Qrafinya. Bağçada öz yerini mənə ver, özün isə heç gəlmə.
Beləliklə, ərinə verdiyin sözü tutmuş olarsan. Mən də ərimlə özüm
bilərəm. Sizin görüşünüz harada təyin edilmişdir?

Suzanna. Ancaq o yadımdadır ki, bağda olmalıdır.

Qrafinya (*masanı gösterərək*). Qələmi götür, onun üçün müəyyən
yer təyin et!

Suzanna. Ona yazım?

Qrafinya. Yazmaq lazımdır.

Suzanna. Ancaq, qrafinya, heç olmasa, siz...

Qrafinya. Mən hamısını öz öhdəmə götürürəm. (*Suzanna qələmi
alıb oturur, qrafinya ona deyir*) Bu, yeni mahnidır:

Bağçamızda şabalıd var,

Caya atır kölgəsini.

Orada bu gün axşamüstü

Ay işığını salacaq...

Suzanna. Bağçamızda şabalıd var. Bəs sonrası nə olsun?

Qrafinya. Elə bilirsən, başa düşməz?

Süzanna (*yenidən oxuyur*). Düzdür. (*Kağızı bükkür*.) Bəs nə ilə yapışdırıraq?

Qrafinya. Bük, sancaq sanc! Cavabı da elə o sancaq olsun. Aşağıdan yaz ki, “möhürünü qaytarın”.

Süzanna (*gülərək yazır*). Ha-ha-ha! Möhürünü! Bu möhür o emrnamədəki möhürdən daha məzəlidir.

Qrafinya (*ah çəkərək*). Oh!..

Süzanna (*öz paltarında sancaq axtararaq*). Mənim sancağım yoxdur.

Qrafinya (*öz paltarından çıxararaq*). Al sanc! (*Kerubinonun lenti yerə düşür*.) Ah, lentim!

Süzanna (*lenti qaldıraraq*). Bu, o balaca oğrucusuğazın lentidir. Siz o yazıqdan...

Qrafinya. Daha əlində qalmayacaqdı ki? Qurtardın. Bəri ver!

Süzanna. Siz ki, qrafinya, onu daha bağlamayacaqsınız. O, bayaq o gədənin qanına batmışdı.

Qrafinya (*lenti alaraq*). Fanşetta üçün yarar. Mən onu çiçək gətirməndə verəcəyəm.

İKİNCİ GÖRÜŞ

Gənc kəndli qızı, Kerubino qadın paltarında, Fanşetta, geyinmiş kecinmiş qızlar əllərində çiçəklər, Qrafinya, Suzanna.

Fanşetta. Qrafinya, qızlar kənddən sizin üçün çiçək gətirmişlər.

Qrafinya (*tez lenti gizlədərək*). Ah, nə gözəl çiçəklərdir! Heyif ki, gözəl qızlar, mən hamınızi tanımırıam. (*Kerubinonu göstərərək*) Bu utancaq qızçıqaz kimdir?

Kəndli qızı. O, əmim qızıdır, qrafinya! Toya gəlmışdır.

Qrafinya. Gözəl qızdır. Bu qədər çiçəyi apara bilməyəcəyəm. Ona görə də qonağa hörmət eləyib ondan çiçəkləri alaram. (*Kerubinonadan çiçəkləri alıb alnundan öpiir*.) Görün, nə gözəldir. (*Suzannaya*) Elə deyilmi, Suzanna! O, kimə isə çox oxşayır.

Süzanna. Elə bil, almanın yarısıdır.

ÜÇÜNCÜ GÖRÜŞ

Antonio, qraf və əvvəlkilər.

Antonio. Qraf həzrətləri sizə ərz eləyirəm ki, o buradadır. Onlar mənim qızımın yanında onu bəzəndirirdilər. Paltarları indi də oradadır. Bu da onun papağı, düyünçədən çıxarmışam. (*O, qız-lara baxıb Kerubinonu tanır. Yaylığıni dartıb açır. Kerubinonun saçları yerə düşür. Antonio onun papağını başına taxır.*) Budur, bu da bizim zabit ağımız!..

Qrafinya (geri sıçrayaraq). Ah!.. Pərvərdigara!..

Suzanna. Haramzadənin biri haramzadə!..

Antonio. Mən sizə ərz elədim ki, o buradadır.

Almaviva (acıqlı). Buna siz nə deyirsiniz, qrafinya...
Qrafinya. Buna nə deyə bilərəm, qraf? Bu, məni sizdən daha artıq təccübündür.

Almaviva. Yaxşı, bəs səhər siz nə deyirdiniz?

Qrafinya. Bilirsiniz, qraf, bu məsələni artıq sizdən gizlətmək istəmirəm. O, səhər mənim pəncərəmdən atıldı. Biz onu gülmək üçün geyindirmək istəyirdik. Bəzəndirən vaxt siz gəlib çıxdınız. Elə özünüzdən çıxdınız ki, o qaçıdı, mən də bir qədər tutuldum. Bizim səhər başladığımızı indi bu uşaqlar bitirmişlər.

Almaviva (sərt bir səslə Kerubinoya). Siz nə üçün getməmisiniz?

Kerubino (tez papağını çıxaraq). Qraf həzrətləri...

Almaviva. Sən bunun cəzasını çəkəcəksən!

Fanşetta. Qraf həzrətləri, siz həmişə məni öpərkən deyirsiniz ki, "Fanşetta, məni sev, hər nə istəsən, sənə verərəm".

Almaviva (qızararaq). Mən sənə haçan demişəm?

Fanşetta. Həmişə deyirsiniz, qraf həzrətləri! İndi Kerubinoya cəza vermək əvəzinə, verin onu mənə ərliyə... onda sizi çox-çox-çox sevərəm...

Almaviva (öz-özüñə). Görün, uşağıın biri mənim başıma nə gətirdi!

Qrafinya. İndi, qraf, siz buna nə deyə bilərsiniz? Siz şübhələrimi artırmaq və doğrultmaq üçün heç şeydən çəkinmirsiniz.

Antonio. Deməli, qraf həzrətləri, siz belə... Lənət sənə kor şeytan! Mən onun atasını yandıraram. Lap, elə bil, öz rəhmətlik anasıdır.

Almaviva (*şasılmış öz-öziinə*). Deyəsən, burada görünməz əl hər şeyi mənə qarşı çevirir...

DÖRDÜNCÜ GÖRÜŞ

Əvvəlkilər və Fiqaro.

Fiqaro. Qraf həzrətləri, qızlarımızı burada saxlamışınız... çalanlar gözləyirlər, oynayan yoxdur.

Almaviva. Siz də oynayacaqsınız mı?

Fiqaro. Bəs nə edəcəyəm, qraf həzrətləri?

Almaviva. Siz ki səhər pəncərədən atılanda ayağınız burxulmuşdu. Axsaq ayaqla necə oynayacaqsınız?

Fiqaro (*ayağını tumarlayaraq*). Azacıq ağrıyr. Ancaq eybi yoxdur.

Keçər-gedər. (*Qızlara*) Hə, nə oldu, qızlar, gedək də!..

Almaviva. Yaxşı ki, bostanın ləkləri yumşaqmış. Yoxsa atan yanacaqmış... Bəxtin gətirmişdir.

Fiqaro. Əlbəttə, bəxtim gətirmişdir. Yoxsa...

Antonio. Özü də yerə elə yixilmişdi ki, kirpi kimi büzüşmüdü.

Fiqaro. Daha nə edim. Bəlkə, başqası zirək olub göydə qala-caqdı. Hə, qızlar, nə oldu? Gəlin də!

Antonio. Kerubino da hələ onda dördayaq Sevilyaya çapırıldı.

Fiqaro. Dördayaq çapırılmış, ya birayaq-birayaq sürürmüş, kim bilir?

Almaviva. Əmrnaməsi də sizin cibinizdə idi?

Fiqaro (*bir az heyrətlə*). Elədir ki var, qraf həzrətləri! Ancaq bu sorğuların səbəbi nədir? Hə, qızlar, nə oldu?

Antonio (*Kerubinonun qolundan tutub ortaya çıxararaq*). Zəhmət çəkib baxsana! Gördün, yox? Bu göstərir ki, gələcək kürəkənciyim əməlli-başlı bir yalançıdır.

Fiqaro (*heyrətlə*). Kerubino... (*Öz-öziinə*) Lənət sənə kor şeytan!

Antonio. İndi başa düşdün, yox?

Fiqaro. Başa düşməyinə düşdüm. Ancaq o, nə oxuyur.



Almaviva (*soyuq bir səslə*). Heç bir şey oxumur. O deyir ki, qarənfil ləkinə özü atılmışdır.

Fiqaro. O atılmışdır? Ola bilər də... mən ki bilmirəm. Bilmədiyim şeyi deyə bilmərəm.

Almaviva. Deməli, sən də atılmışan, o da?

Fiqaro. Görünür, elə olub da... Biri ki bir yerdən atılır, qoyun kimi elə hamısının atılmağı gəlir... Daha nə etmək, qraf həzrətlərinin acığı tutanda elə hamının qorxudan yixılmağı gəlir...

Almaviva. Elə iki nəfər birdən?

Fiqaro. İki nəfər nədir? Açığınız tutanda lap iki yüz nəfər birdən yixilar, o ki iki nəfər olsun! Ancaq onun cibi yoxdur, Qraf həzrətləri, yaralanan ki olmamışdır.

Almaviva. Biz, deyəsən, komediya oynayıraq...

Musiqi səsi eşidilir.

Fiqaro. Odur, başladılar. Qızlar, gəlin görək. Süzanna, əlini bəri ver.

Hamısı qaçıb gedir. Təkcə Kerubino başını aşağı salıb yerində dayanır.

BEŞİNCİ GÖRÜŞ

Kerubino, qraf, qrafınıya.

Almaviva (*Fiqaronun ardınca*). Gədənin həyasızlığına baxın. (*Kerubinoya*) O ki qaldı sizə, nahaq yerə özünüüzü utanan kimi göstərməyə çalışırsınız. Zəhmət çekib, bu saat paltarınızı dəyişdirin və birbaş saraydan bayırı. Bu axşam burada səni görməməlidir.

Qrafınıya. O darıxacaq, yazılıq...

Kerubino (*sevincə*). Darıxmaq... Öz alnimda elə səadət nişanı gəzdirirəm ki, yüzillik qaranlıq dustağı mənim üçün səadət sarayına döndərə bilir. (*Papağını örtüb qaçır.*)

ALTINCI GÖRÜŞ

Qraf və qrafinya dinməzca özlərini yelpiklə yelləyərək.

Qraf. O, alnimdakı səadət nəyə deyirdi?

Qrafinya. Yeqin, birinci zabit papağını deyir. Uşaqlar hər boş şey üçün sevinirlər. (*Getmək istəyir.*) Budur, Fiqaro da öz gəlinilə gəlir. Bir az oturaq, onları qəbul edək. Sonra tez getməliyəm. Xəstəyəm.

Almaviva. Fiqaro öz gəliniyilə. Çarə yoxdur. Buna da dözmək lazımlı gəlir.

Qraf və qrafinya otururlar.

YEDDİNCİ GÖRÜŞ

Qraf və qrafinya oturur. Musiqi marş çalır. Meşəbəyilər ciyinlərində tüsəng. Məhkəmə üzvləri və Briduazon. Kişili-arvadlı kəndlilər. İki gənc qız əllərində gəlinin örəyi. İki qız, əllərində elcək və çiçəklər, Antonio Süzannanın əlindən tutmuş gətirir. Bir neçə qız Marselinanın örəyini və çiçəklərini gətirirlər. Fiqaro Marselinanın əlindən tutub gətirir. Bartolo böyük gül dəstəsilə hamidan geridə gəlir. Gənc qızlar qrafın qabağından keçərək əllerindəki şeyləri onun qulluqçularına verirlər. Kəndlilər və kəndli qadınlar salonun hər iki tərəfindən səra ilə düzültür. Qabaqcə fandango¹ oynayırlar. Bundan sonra musiqi, oxunacaq duetin havasını çalır. Antonio Süzannanı qrafın qabağına gətirir. Süzanna qrafın qabağında dizi üstə oturur. Qraf örəyi Süzannanın başına örtüb çiçəkləri ona verərkən qızlar oxuyurlar. Duetin son bəndində Süzanna qrafın etəyini dartır və gözlərile əlindəki kağızı göstərib əlini başına doğru qaldırır. Qraf Süzannanın örəyini sancaqlamaq bəhanəsilə kağızı onun əlindən alıb cibinə qoyur. Duet bitəndən sonra gəlin qalxıb qrafə təzim edir. Fiqaro onu qrafın əlindən alıb, salonun o biri tərəfinə, Marselinanın yanına aparır. İkinci dəfə fandango rəqsı oynayır. Qraf sahnənin ortasına çıxb tələsik məktubu çıxarıvə sancaq əlinə batdırı üçün əlini silkələyib barmağını sorur və sancaqlanmış kağıza baxaraq:

Almaviva (*asta musiqi çalınır*). Zəhrimara qalasan! Bu arvadlar da hər yerə sancıclar sancağı. (*Sancağı tullayıb məktubu oxuyur və öpiür.*)

Fiqaro (*bunların hamısını görüb anasına və Süzannaya*). Deyəsən, qız yanından keçərkən ovcuna məhəbbət kağızı basdı. Kağıza sancaq sancılmışdı. Qraf həzrətlərinin əlinə batdı.

¹ *Fandango* – iki nəfərin oynadığı ispan rəqsı



Rəqsler yenidən başlanır. Qraf kağızı bükür və üstündəki yazını oxuyub yeri axtarır və sancağı tapıb paltarının qoluna sancır.

Fiqaro (*Süzanna və Marselinaya*). Adamın sevdiyindən aldığı hər şey şirindir. Odur, sancağı götürür. Amma qəribə sarsaqdır ha!

Süzanna qrafını ilə gözleşir. Rəqsler qurtarır.
Yenidən duet başlanır. Fiqaro Marselinanı qrafın qabağına götürir.
Qraf örpeyi götürür. Duet başlanırkən bayirdan gurultu qopur.

Musiqi saxlanır.

Məmər (*qapıda bağırır*). Dayanın, deyirəm sizə!.. Basabas salmayın, hamınız birdən girməyəcəksiniz ki! Ey komanda!.. Buraya gəlin!

Tez keşikçilər içəri girirlər.

Almaviva (*qalxaraq*). Nə var? Nə olmuşdur orada?

Məmər. Bazildir, qraf həzrətləri, oxuya-oxuya gəlir. Bütün kəndlilər də ardınca axışib gəlmisərlər.

Almaviva. Təkcə özünü buraxın.

Qrafın ya. Buyursanız, mən gedərəm...

Almaviva. Mənimlə bərabər qaldığınız üçün təşəkkür edirəm, qrafını!

Qrafın ya. Süzanna, o, bu saat qayıdar. (*Kənardı Suzannaya*) Gedək, paltarımızı dəyişək.

Qrafını və Süzanna gedirlər.

Marselina. O gəlib bütün işləri pozacaq.

Fiqaro. Sən dayan, mən bu saat onu buradan kürütüdürrüm.

SƏKKİZİNCİ GÖRÜŞ

Qrafinya və Stizannadan başqa bütün əvvəlkilər.

Qripsoleyl və Bazıl əlində gitara.
Bazıl oxuya-oxuya girir.

Fiqaro (*ona yanaşaraq*). Yaxşı, uçacaq qoy uçsun da, daha sən nə vurhavur salmisan?

Bazıl (*Qripsoleyli göstərərək*). Mən bu ağıanı əyləndirməklə qraf həzrətlərinə öz itaetimi sübut etdim. İndi mən də ədalət tələb edə bilərəm.

Qripsoleyl. Qraf həzrətləri, o heç mənciyəzi əyləndirmədi. Səsini boğazının yoğun yerinə salıb bağırır. Daha bunun harası əyləncə oldu?

Almaviva. Siz nə istəyirsiniz, Bazıl?

Bazıl. Mən, qraf həzrətləri, istəyirəm ki, xüsusi malımı özümə qaytarsınlar. Mən Marselinanın əlini istəyirəm.

Fiqaro (*ona yanaşaraq*). Əzizim. Siz haçandan bəri axmaq üzü görməmisiniz?

Bazıl. Elə bu saatca qarşısında görüürəm.

Fiqaro. Mənim gözlərim sizin üçün güzgünü əvəz edirsə, onda gözlərimə dürüst baxın və sözümüz eşidin. Siz bu qadına yanaşsanız...

Bartolo (*gülərək*). Eybi yoxdur, canım, qoy sözünü desin!

Brduazon (*onların arasına girir*). Bağışlayın, əfəndilər, siz bir-birinizlə bu qədər dost ikən...

Fiqaro. Kimdir dost? Biz?

Bazıl. Böyük səhviniz var.

Fiqaro (*tez*). Belə qəsidəxanla dost olmaq.

Bazıl. Belə qafiyəpərvazla dost olmaq...

Fiqaro. Yaramaz zurnaçı!

Bazıl. Siyasi nökər!

Almaviva. Ey, mənə baxın!

Bazıl. O heç bir vaxt mənim hörmətimi saxlamır.

Fiqaro. Sən kimsən ki, hörmətini də saxlamır?

Bazıl. Mənim üçün söz çıxarı ki, guya, axmağam.



Fiqaro. Onu camaat özü məndən yaxşı bilir.

Bazil. Halbuki camaat istedadım haqqında bar-bar bağırır.

Fiqaro. Onlar hamısı sənin istedadından yaxa qurtarmaq üçün bağırırlar.

Bazil. Eşidirsinizmi?

Fiqaro. Eşitsinlər də, doğru sözə nə söz? Doğru sözümüzdən qorxursansa, boş yerə gəlib şadlığımızı nə üçün pozursan?

Bazil (*Marselinaya*). Siz mənə söz vermisiniz, yox?

Marselina. Nə söz?

Bazil. Siz söz vermisiniz ki, dörd ilə kimi ərə getməsəniz, onda özgələrindən qabaq mənimlə evlənəcəksiniz.

Marselina. Nə şərt ilə?

Bazil. Bu şərt ilə ki, oğlunuzu tapsanız, onu oğulluğa götürüm. Hamısı. İndi oğlu tapılmışdır.

Bazil. Mən də onu oğulluğa götürməyə hazırlam.

Hamısı (*Fiqaronu göstərərək*). Budur, onun oğlu budur.

Bazil (*qorxu ilə geriləyərək*). Necə, necə?

Briduazon. Deməli, siz onun anasından vaz keçirsiniz?

Bazil. Belə yaramazın atası olmaq dəhşətdir.

Fiqaro. Belə yaramazın oğlu olmaq ondan daha yamandır.

Bazil (*Fiqaronu göstərərək*). İndi ki bu işdə bu da var, mən hər şeydən vaz keçirəm. (*Gedir.*)

DOQQUZUNCU GÖRÜŞ

Bazildən başqa hamısı.

Bartolo (*gülür*). Ha-ha-ha!..

Fiqaro (*sevincindən hoppanaraq*). Axır ki, o, arvadım olacaq.

Almaviva (*öz-özünə*). Mənim də oynışım. (*Qalxır.*)

Briduazon (*Marselinaya*). İndi hamısı razı qaldı.

Almaviva. İki kəbin kağızı düzəldin, mən imza edim!

Hamısı. Urra!.. (*Gedirlər.*)

Almaviva. Mən bircə saat dincəlmək istəyirəm. (*Getmək istəyir.*)

ONUNCU GÖRÜŞ

Qripsoleyl, Fiqaro, Marselina, qraf.

Qripsoleyl (Fiqaroya). Gedim köməyə. Deyirlər, böyük şabalıd ağacının altı çırqban olacaq. Fişəng buraxacaqlar.

Alma viva (tez qayidaraq). Bunu sənə hansı axmaq buyurdu?

Fiqaro. Nə olar ki?

Alma viva. Qrafınıx xəstədir. Bəs o, fişənglərə haradan baxa-
caqdır? Fişəngləri mütləq onun otağındakı eyvandan atmaq lazımdır.

Fiqaro. Eşitdinmi, Qripsoleyl! Eyvandan.

Alma viva. Şabalıd ağacının altında! Yaxşı yer tapdır! (Gedə-
rək öz-öziñe) Bir o qalmışdı ki, görüş yerini yandırsınlar.

ON BİRİNCİ GÖRÜŞ

Fiqaro, Marselina.

Fiqaro. İndi bu, guya, arvadı üçün can yandırır!.. (*Getmək istəyir.*)

Marselina (onu saxlayaraq). Oğlum, sənə ikcə söz demək istəyirəm. Mən sənin yanında təqsirliyəm. Gözəl arvadına haqsızlıq eləmişəm. Onu qraf ilə əlaqədə bilirdim.

Fiqaro. Siz öz oğlunuzu yaxşı tanımirsiniz. Məni heç bir arvad aldada bilməz.

Marselina. Buna sevinirəm, oğlum! Qısqanlıq...

Fiqaro. Axmaqların xəstəliyidir. O, lovğalıqdan doğur. Mənim bu barədə özümün xüsusi fəlsəfəm var. Süzanna haçan məni aldada bilsə, aldatsın, mən qabaqcadan onu bağışlayıram. (*Geri dönüb Fanşet-tanın kimi isə axtarır kimi baxdığını görür.*) Əh, əh, əh... baldızım sözlərimizə qulaq asır...

Fanşetta. Heç yox! Mən elə iş etmərəm. Deyirlər, yaxşı deyil. Mən burada adam axtarıram.

Fiqaro. Yalan deyirsən, şeytan! Sən yaxşı bilirsən ki, o, burada ola bilməz.

Fanşetta. O, yəni kim?

Fiqaro. Kerubino.



Fanşetta. Heç onu axtarmıram; çünkü yerini sizdən yaxşı bilirəm. Mən öz bibim qızını axtarıram, Süzannanı...

Fiqaro. O, mənim balaca baldızcığazımın nəyinə lazımdır?

Fanşetta. Siz daha özgesi deyilsiniz. Sizə demək olar. Mən ona bu sancağı verəcəyəm.

Fiqaro (*tez*). Sancaq, sancaq? Onu sənə kim verdi? Soruşmaq olar? (*Özinüü saxlayaraq*) Fanşetta, o sancağı sənə kim verdi?

Fanşetta. Açığınız nə üçün gəlir? Onda çıxıb gedərəm.

Fiqaro (*onu saxlayaraq*). Yox! Yox! Mən zarafat edirəm. Bu sancağı Süzanna üçün qraf göndərmişdir. Bu sancaq onun əlindəki kağıza sancılmışdı. Görürsən ki, mən hamisini bilirəm.

Fanşetta. İndi ki hamisini bilirsiniz, daha nə üçün soruşsunuz?

Fiqaro (*cavab arayaraq*). İstəyirdim görüm, qraf həzrətlərinin əmri necədir.

Fanşetta. Elə dübbədüz siz deyən kimi: "Fanşettacan, al bu sancağı öz gözəl bibin qızına ver və de ki, bu böyük şabalıd ağacının möhürüdür".

Fiqaro. Şabalıd ağacının?

Fanşetta. Şabalıd ağacının. Ancaq dedi ki, sancağı elə ver ki, heç kəs görməsin.

Fiqaro. Deyilən sözə qulaq asmaq lazımdır, Fanşetta! Yaxşı ki, sizi heç kəs görmədi. Sizə verilən tapşırığa yaxşı-yaxşı əməl edin və qrafın dediklərindən başqa ona heç bir söz deməyin.

Fanşetta. Mənə nə düşübüdür ki, ona artıq söz danışım? Mən uşaq deyiləm ki? (*Gedir.*)

ON İKİNCİ GÖRÜŞ

Fiqaro, Marselina.

Fiqaro. Hə, ana?

Marselina. Nə var, oğlum?

Fiqaro. Eşitdiyim bu sözlər ağır bir gülə kimi ürəyimə dəydi.

Marselina. Görünür, sənin o ürəyin üfürülmüş qovuqdur.

Hələ bir az bundan qabaq bu qədər sakit ikən, bir balaca sancaq onu vurub deşdi.

Fiqaro. O sancaq axı Süzannanındır. Qraf onu bayaq yerdən götürdü.

Marselina. Bayaq sən nə deyirdin. Mənim qısqanlıq haqqında öz fəlsəfəm var. Haçan Süzanna məni aldada bilsə, aldatsın, onu qabaqcadan bağışlayıram.

Fiqaro. Adam, ana, öz hiss etdiyini danışır. Ən soyuqqanlı hakim öz işini müdafiə etdikdə qanunları dəyişdirir. Başqa cür yozur. Ancaq bizimki, görünür, öz şabalıd ağacı mülahizəsində bir az tələşmişdir. Mənim üçün hələ gec deyil. Hələ onu atıb ayrisını ala bilərəm.

Marselina. Daha sənin ağlına sözlüm yoxdur. Bircə şübhə ilə hər şeyi qırıb alt-üst etmək! Kim sənə dedi ki, Süzanna qrafi aldatmir, mütləq səni aldadır? Sən nə bilirsən ki, şabalıd ağacının yanına o gələcək, orada nə deyəcək, nə edəcək? Bunların hamısını sən o qədər bilirsənmi ki, soruşturmamış, öyrənməmiş qərar çıxarasan? Mən səni daha ağıllı bilirdim.

Fiqaro (*anasını öpərək*). Sən doğru deyirsən, ana! Ancaq nə edim ki, təbiətim belədir. Sonradan özüm peşman olacağam. Doğrudan da, bir adamı təqsirləndirməzdən qabaq işi yaxşı-yaxşı öyrənib bilmək lazımdır. Mən görüşün harada təyin edilmiş olduğunu bilirəm, sağ ol, ana! (*Gedir.*)

ON ÜÇÜNCÜ GÖRÜŞ

Marselina tək.

Marselina. Sağ ol! Görüş yerini mən də bilirəm. Onu sakit etdim. İndi görək Süzanna nə edəcəkdir. Bəlkə, gedib bunların hamısını qabaqcadan ona demək və onu saxlamaq lazımdır? O, o qədər gözəl və mehriban qızdır ki... Öz mənfəətimiz aramızda düşmənlik salmayanda hamımız bu xain canavar kişilərlə vuruşaraq, yazılıq qadınlara kömək etməyə hazırlıq. (*Gedir.*)

PƏRDƏ



BEŞİNCİ PƏRDƏ

Bağda, şabalıd ağacının altında. Sağda və solda iki eyvan.
Arxada meşə, irəlidə skamyə, səhna qaranlıqdır.

BİRİNCİ GÖRÜŞ

Fanşettanın bir əlində neçə portağal və konfet,
o biri əlində kağız fənər.

Fanşetta. O, sol eyvanı dedi. Deməli, burada. Birdən o olmadı? Onda nə edəcəyəm? Bu lakeylər də mənə portağal vermək istəmir-dilər. Kimin üçündür? Soruşmaq olar? Onu mən özüm bilirom... Biz də bilirik. Nə olar ki?.. Qraf onu görmək istəməyirsə, acıdan ölməyəcək ki? Axır ki, bir-iki öpüşlə yaxamı qurtardım. Eybi yoxdur. Əvəzini çıxar. (*Birdən ona baxan Fiqaronu görür və "Ah!" deyə sol eyvana qaçır.*)

İKİNCİ GÖRÜŞ

Fiqaro böyük plaşda və papağının qırqlarını üzünə endirib!
Bazıl, Antonio, Bartolo, Briduazon, Qripsoleyl, qulluqçular və işçilər.

Fiqaro (*qabaqcə tək*). Aha, Fanşetta! (*Gələnləri bir-bir gözdən keçirib sərt bir səslə*) Axşamınız xeyir olsun, ağalar! Siz hamınız buradasınız?
Bazıl. Çağırıldıqlarının hamısı.

Bartolo. Bu, nə geyimdir? Deyəsən, oğurluğa getməyə hazırlaşmışsan?

Fiqaro (*həyəcanla*). Siz buraya toya gelmişiniz, elə deyilmə!

Briduazon. Elədir.

Fiqaro. Onda heç uzağa getmək lazımdır. Bugünkü gəlinin və bu yeri seçən hörmətli qrafın şərəfinə bu şabalıd ağacının altında toy şənliyi düzələcək.

Bazıl (*yadına salaraq*). Ahal.. Bildim, məsələ nə yerdədir. Gəlin tez buradan gedək. Mənim sözümə qulaq asın. Bu ağacın altında görüş təyin edilmişdir. Mən sizə hamısını danışaram. Gedək...

Briduazon (*Fiqaroya*). Biz bu saat qayıdırıq...

Fiqaro. Səsimi eşidən kimi hamınız buraya gəlin. Sizə çox qəribə əhvalat göstərməsəm, məndən pis adam yoxdur.

Bartolo. Ancaq orasını unutma ki, güclülərlə çekişmə.

Fiqaro. Unutmaram.

Bartolo. Çəkişdin, bərk dayan...

Fiqaro. Orası elədir. Ancaq orası da var ki, pişiyi bərk vurarsan, qayıdır üzünü cırmaqlar.

Bartolo. Cox gözəl. O, deyəsən, dəli olmuşdur.

Briduazon. Oxşayır...

Bazil (*öz-özüne*). Qraf və Süzanna mənsiz düzəlişmişlər. Daha yaxşı. Gedin, ağalar. Allah səni xoşbəxt etsin, bəy əfəndi! (*Hamı gedir*.)

ÜÇÜNCÜ GÖRÜŞ

Fiqaro (*tek qaranlıqda gezişərək*). Ah, qadınlar, qadınlar!.. Mən: “görüşə get” – deyəndə boyun qaçırır. Sonra da mənə söz verir. Bu yandan da bu qədər adamın içində... Alçaq kağızı oxuyarkən bir gülürdü də... Yox, qraf həzrətləri, o, sizinki olmayıacaq. Olmayacaq. Siz əsilzadəsiniz deyə özünü böyük dahi hesab edirsiniz. Ali nəsəb, sərvət və nəcabət adamın başını gicəldə bilir. Lakin bunları qazanmaq üçün siz özünüz nə etmisiniz? Ancaq zəhmət çekib doğulmusunuz. Bu qədər. Özünüz isə ən adi bir adamsınız. Mən isə kütlə içərisində itib-gedən bir yoxsulam. Bu yoxsulcığız özünü dolandırmaq üçün o qədər bilik və bacarıq göstərməli olmuşdur ki, məmləkətin bütün idarələri yüz ildə göstərə bilməmişlər. İndi siz mənimlə çekişmək istəyirsiniz. Gələn var! Odur! Yox! Heç kəs yoxdur! (*Oturur*.) Toyum çox maraqlı toy oldu. Uşaqqən məni quzdurlar ogurlamışdır. Atam, anam bəlli deyildi. Mən quzdurlar arasında böyüüb onlardan tərbiyə alırdım. Bir azdan bu həyatdan bezib doğru yol tutmaq istədim. Lakin hər yerdə üzümə vurub qaytardılar. Mən kimyagərlik, əczaçılıq, həkimlik, cərrahlıq və daha bir çox şeylər öyrəndim. Cox-çox çalışdıqdan sonra mənə ancaq xirdaca baytarlıq yeri verdilər. Bir azdan yazılıq heyvanları incitməkdən darıxdım. Özümü başqa işdə sinamaq istədim. Başımı götürüb teatra gəldim. Ondansa boynuma



kəndir salıb özümü suya atsaydım, daha yaxşı olardı. Əvvəl-əvvəl hərəmxana həyatından komediya yazdım. O yandan konsul çıxdı ki, burada Məhəmmədə sataşmışan. Oyan-buyan, axır ki, komediyani əkdirər getdi. İşlərim şuluqlaşdı. Ağıl ağılla bacarmayanda min cür böhtən düzəldirdilər. Xülasə, çulum getdi qarnımın altına. Ordum batdı. Azca qalmışdı ki, atım kəlləni yerə. Hər gün gözləyirdim ki, bu saat məhkəmə məmuru gəlib atımı belimə sarıyacaq. Nəhayət, birtə-hər son gücümü topladım. Sərvətin təbiəti müzakirəyə qoyuldu. Özümün bir quruşum olmadığı halda, pulun dəyəri haqqında kitab toqquşdurдум. Elə bundan bir az keçmişdi ki, tutub basıldılar məni qazamata. İçəri girəndə bütün ümidişim və hörmətimlə vidalaşdım. (*Qaxır.*) O zaman bu hakimlərin biri əlimə keçsəydi, ona göstərərdim ki, heç düşünmədən qərar çıxarmaq nə deməkdir. (*Təzədən əyləşir.*) Axırda onlar mənə havayı çörək verməkdən yoruldular və günlərin bir gündündə qapıları açıb, saldılar məni küçəyə. Bayırda da yemek lazımlı olduğundan mən yenə də qələmimi itilədim və hər kimə çatdım, soruşdum ki, sizdə bu saat vacib məsələ nədir? Mənə dedilər ki, sən qazamatda ikən mətbuat işləri yüngüləşmişdir. Bircə hökumət, siyaset, din, əxlaq haqqında yazmaq olmaz; sonra bir də nüfuzlu adamlar, inanılmış cəmiyyətlər, opera və başqa teatrlar, bir də bir şeyə dəxli olan adamlar haqqında bir şey yazmaq olmaz. Yerdə qalan şeylər haqqında iki senzuradan keçmək şərtilə istədiyim qədər yaza bilərəm. Bu gözəl hüriyyətdən istifadə etmək məqsədi ilə jurnal çıxarmağa başladım. Adını da qoydum “Faydasız jurnal”; o saat bütün kağız qaralayanlar düşdürlər üstümə. Axır ki, jurnalı bağladılar. Mən yenə də qaldım işsiz. Hesabdar yeri tapdım. Onu da özgəyə verdilər. Oğurluqdan başqa çarəm qalmamışdı. Axırda getdim, qumarxanada kart paylayan oldum. Ay başınıza dönüm, hörmətim elə artdı ki, ən yaxşı aşxanalarda nahar edirdim. Ən yaxşı qumarxanalar öz qapılarını üzümə açdırılar. Yiğilan şətəldən də pay alırdım. İşlərim lap düzəlmək üzrə idi. Mən anladım ki, pul qazanmaq üçün hər şeydən artıq, yaşamağı bacarmaq lazımdır. Ancaq orası pisdi ki, dörd yanımızda hamı ogrudur, məndən isə doğruluq tələb edirdilər. Odur ki yenə də işlərim pozuldu. Yenə az qalmışdı ki, kəlləni ağardım. Birdən ağlıma gəldi, ülgüt tapdım, bir də ingilis qayışı. Abır-həyanı atdım yana, düşdüm

yola. O şəhər sənin, bu şəhər mənim. Kimə çatırdım, saqqalını qırxb
salırdım yola. Asudəcə yaşayırdım. Sevilyada mən bir yunana rast
gəldim. Onun üçün arvad aldım. İndi o da bunun əvəzində mənim
arvaduma surət çəkmək istəyir. Belə bir ağaya qarşı təkcə bir yol var
ki, o da intriqadır. İndi də öz doğma anamı almaq qorxusu altında ikən
birdən bir sürü qohum tapdım. (*Ruhlanmış kimi qalxır.*) Az qala, üstümdə
dalaşırlar. Bu odur? Bəli, mən özüməm. Bu sənsən? Xeyr, mən deyi-
ləm. Sən deyilsən, bəs kimdir? Buyur görək də... Süzanna! Süzanna!
Sən mənə nə qədər əzab verirsən? Gəlirlər. Son dəqiqə yetişir. (*Sağ
tarafə gedir.*)

DÖRDÜNCÜ GÖRÜŞ

Fiqaro, qrafinya Sützannanın paltarında,
Sützanna qrafinyanın paltarında, Marselina.

Sützanna (*yavaşdan qrafinyaya*). Marselina mənə dedi ki, Fiqaro
burada olacaq.

Marselina. O, burada olmalıdır. Yavaş danış.

Sützanna. Deməli, biri eşqnamə oxuyacaq, o biri də qulaq asa-
caqdır. Başlayaqaq.

Marselina. Danışdığınıizi eşidə bilmək üçün bu eyvanda
gizlənəcəyəm. (*Fanşettanın girdiyi daxmaya girir.*)

BEŞİNCİ GÖRÜŞ

Fiqaro, qrafinya, Sützanna.

Sützanna (*bərkdən*). Siz titrəyirsiniz, qrafinya! Soyuq deyil ki?

Qrafinya (*bərkdən*). Bura rütubətdir. Mən gedirəm otağa.

Sützanna. Mən sizə gərək deyiləmsə, icazə verin, bu ağacların
altında bir az gəzişim.

Qrafinya. Buraya şəh düşmüştür.

Sützanna. Mən öyrəncəliyəm.

Fiqaro. Hmm... öyrəncəlidir. (*Sağça çəkilir. Sützanna isə sol tarafə gedir.*)



ALTINCI GÖRÜŞ

Fiqaro, Kerubino, qrafinya, Süzanna.
Fiqaro və Süzanna sağda, solda.

Kerubino (*zabit paltarında; o, şad halda oxuyur*).

Mən gecələr uyumadım yatmış tale durmadı,
Qınamayıñ sevgi gəldi, sevda məndən sordu.

Qrafinya (*öz-öziñə*). Bu, Kerubinodur gəlir...

Kerubino. Fanşetta məni daxmada gözləməlidir. Bu arvad kimdir?

Qrafinya. Ah... mən nə edəcəyəm?

Kerubino (*uzaqdan baxaraq*). Səhv etmirəmsə, Süzannadır.

Qrafinya (*öz-öziñə*). Bu, Kerubinodur gəlir... çıxsa...

Qraf uzaqdan görünür.

Kerubino (*yanaşış qrafinyanın əlini tutur*). Bəli, bu gözəl Süzanna-dır. Ürəyimin döyüntüsü göstərir ki, səhv etmirəm. (*Qrafinyanın əlini bağrına basmaq istəyir*.)

Qrafinya (*əlini çekərək yavaşdan*). Tez gedin buradan...

Kerubino. Mən çoxdan bəridir ki, burada gizlənirəm. Yəqin, mənə acıyb baş çəkməyə gəlmisiniz.

Qrafinya. Bu saat Fiqaro gələcəkdir.

Almaviva (*yaxınlaşaraq öz-öziñə*). Deyəsən, Süzannadır.

Kerubino (*qrafinyaya*). Mən heç Fiqarodan bir belə də qorxmoram. Sən də heç onu gözləmirsən.

Qrafinya. Bəs kimi gözləyirəm?

Almaviva (*öz-öziñə*). O, tək deyildir.

Kerubino. Sən elə bilirsən, mən bilmirəm? Bu gün səhər mən kreslo dalında oturanda qraf səni bu görüşə çağırırdı.

Almaviva (*öz-öziñə acıqlı*). Yenə də bu məlun Kerubino!

Fiqaro (*özüñə*). Sonra da deyirlər, özgənin sözünə qulaq asmaq yaxşı deyildir.

Qrafinya. Bu saat buradan gedin sizə deyirəm!

Kerubino. Əvəzini verməsən, getməyəcəyəm. İyirmi öpüş öz yerinə, yüzü də gözəl xanımının yerinə.

Qrafinya. Allahdan istəyirəm, mənə yaxın gələsiniz.

Kerubino. Gələrəm, beş də artıq. Sən qrafın yanında qrafinya-nın yerini tutmaq istəyirsən, mən də sənin yanında qrafın yerini. Arada Fiqaronun atası yanır.

Fiqaro. Siz hələ bu haramzadəyə baxın!

Kerubino qrafını öpmək istərkən qraf onların arasına girir.

Kerubino onu öpür.

Qrafinya (çəkilərək). Ah!..

Fiqaro (marçılıt eşidincə öz-özünə). Atasını yandırdı, zalim oğlu, zalmı!

Kerubino (əli ilə qrafın paltarına toxunaraq öz-öziinə). Qraf! (Soldakı daxmaya qaçır.)

YEDDİNCİ GÖRÜŞ

Fiqaro, qraf, qrafinya, Suzanna.

Fiqaro (yanasaraq). Mən bilmək istəyirəm ki...

Almaviva. İndi ki sən daha öpüsmürsən, onda al... (Silləni Fiqaroya tutuzdurur.)

Fiqaro. Ayl.. (Üzünnü tutub çəkilərək.) Görünür, qulaq asmaq da xatasız deyilmiş.

Suzanna (səhnənin solunda bərkdən güllür). Ha-ha-ha!..

Almaviva. Arsız oğlu arsız! Bərk şillə yediyi bəs deyil, hələ bir gülür də!

Fiqaro (özünə). Daha ağlamayacaq ki, əl özgənin, üz özgənin.

Almaviva. Hara gedirəm, elə bu şeytan oğlunu görürəm. O, sənin görüşündən aldığım zövqü büsbütün poza bilərdi.

Qrafinya (Suzannanın səsile). Siz ümid edirsinizmi?

Almaviva. Heç şübhəsiz! Xüsusiylə sənin o əziz məktubundan sonra. (Onun əlini tutaraq) Sən titrəyirsən?



Qrafinya. Mən qorxurdum.

Almaviva. Mən, gərək ki, sənə bir öpüş də borcluyam. (*Onun alnından öpür*)

Qrafinya. Nə edirsiniz?

Fiqaro (öz-öztinə). Şeytan qız!

Süzanna. Vallahi qiyamətdir!

Almaviva (*qrafinyanın əllərini tutaraq*). Nə gözəl də əlləriniz vardır. İncə, zərif. Kaş qrafinyanın da əlləri belə gözəl olaydı! Barmaqlarınız daha gözəldir.

Qrafinya. Bəs sevgi?

Almaviva. Sevgi nədir? Məni sənin ayağına gətirən səndəki nəşədir.

Qrafinya. Deməli, siz artıq qrafinyanı sevmirsiniz?

Almaviva. Sevirəm. Ancaq səndə gördüyüüm zövqü onda görə bilmirəm.

Qrafinya. Məsələn.

Almaviva. Mən, Suzanna, yaxşı deyə bilmirəm. Bu arvadlar bizim duyğularımızı davam etdirə bilmirlər. Onlar həmişə dəyişiksiz olurlar.

Qrafinya. Bəs siz?

Almaviva. Bizim işimiz onları ələ almaqdır. Onlar isə bizi öz yanlarında saxlamağı bacarmalıdırular. Bunu onlar çox vaxt unudurlar.

Qrafinya. Mən bunu unutmaram.

Almaviva. Mən də unutmaram.

Fiqaro (öz-öztinə). Mən də unutmaram.

Süzanna (öz-öztinə). Mən də unutmaram.

Almaviva (*qrafinyanın əlini tutaraq*). Bura yaman səs salır, Suzanna! Yavaş danışmaq lazımdır. Sənin bu barədə fikrin yoxdur. Azacıq sözə baxsan, dünyada ən gözəl oynaş olarsan. (*Alnından öpür*) Mən sözümdən qaçan deyiləm. Al. Bu görüşdə mənə verdiyin nəşəyə qarşı söz verdiyim qızıllar. Ancaq sən bu görüşə xüsusi bir gözəllik verdiyindən mən onların üstünə bir brilyantı da artırıram.

Qrafinya (*qalxb təzim edərək*). Suzanna heç bir şeydən boyun qaçırmır.

Fiqaro (*öz-öziinə*). Yaxşı, şeytan qızı şeytan!..

Süzanna. Yəqin, onlar da bizə yetişəcək.

Almaviva (*özüinə*). Verimdən boyun qaçırırmır. O daha yaxşıdır.

Qrafinya (*baxınaraq*). Odur, məşəl yandırırlar!

Almaviva. Onlar sənin toyuna hazırlaşırlar. Onlar gəlib-keçincə girib bu otaqların birində oturaq.

Qrafinya. Ora qaranlıqdır.

Almaviva (*yavaşdan onu çəkərək*). İşıq bizim nəyimizə lazımdır?

Biz orada kitab oxuyacaq deyilik ki?

Fiqaro (*öz-özlüne*). Getdi zalımın qızı, zalım! Daha bunu heç gözləmirdim. (*Yanaşır*.)

Almaviva (*sərt bir səslə*). Kimdir o gedən?

Fiqaro (*acıqlı*). Gedən yox, gələn!..

Almaviva (*yavaşdan qrafinyaya*). Gələn Fiqarodur. (*Qaçır*.)

Qrafinya. Mən bu saat gələrəm. (*Sağdakı eyvana çıxır. Qrafisə meşəyə qaçır*.)

SƏKKİZİNCİ GÖRÜŞ

Fiqaro, Suzanna qaranlıqda.

Fiqaro (*qraf ilə Stzanna bildiyi qrafinyanın hara getdiklərini görməyə çalışır*). Yoxdurlar. Çıxdılar eyvana. Bu yaxşı. (*Əsəbi səslə*) Siz, ey bir şübhə üçün xəbərcilər tutub aylarca öz arvadlarını təqib edən kişiler, siz məndən dərs alın. Birinci gündən öz arvadımın ardınca baxdım və hər şeyi də öyrəndim. Hər halda, artıq şübhə yeri qalmadı. Hər şeyi öz gözümlə gördüm.

Suzanna (*qaranlıqda ortaya çıxaraq öz-öziinə*). Mən sənə göstərərəm ki, şübhələnmək necə olar? (*Qrafinyanın səsile*) O, kimdir orada?

Fiqaro. Kimdir? Bu gündə yaşamaqdansa, ölmək istəyən bir!

Suzanna (*qrafinyanın səsile*). Ah, Fiqaro, sənsən?

Fiqaro (*baxaraq*). Qrafinya?

Suzanna. Yavaş!

Fiqaro (*tez*). Ah, qrafinya! Lap yerində gəlmisiniz. Siz necə bilirsiniz? İndi qraf həzrətləri haradadır?



Süzanna. Mən nə bilim haradadır? Ondansa...

Fiqaro (*tez*). Siz bilən Suzanna haradadır?

Süzanna. Yavaş danışın.

Fiqaro. Odur, hər ikisi bu eyvandadır. Bu saat onları çağırıım...

Süzanna (*elilə onun ağzını qapayırlar və çəşdiğindən öz səsile*). Sus, yavaş!

Fiqaro (*öz-özüne*). Aha!.. Suzanna!.. Lənət sənə kor şeytan!

Süzanna (*qrafınının səsile*). Siz, deyəsən, həyəcanlısınız?

Fiqaro (*öz-özüne*). Haramzadə məni aldatmaq istəyir.

Süzanna. Biz intiqam almalyıq, Fiqaro!

Fiqaro. Siz intiqam almağı çıxmu istəyirsiniz?

Süzanna. İstəməsəydim, onda mən arvad olmazdım. Lakin intiqam almaq üçün kişilərin əlində vasitə çoxdur.

Fiqaro (*yavaşcadan*). Qrafinya, burada kimsə yoxdur. Arvadların əlində olan vasitə bizim əlimizdə olan vasitələrin hamısına dəyər.

Süzanna (*özüne*). Nə qızışdıracağam qulaqlarının diblərini.

Fiqaro. Bu, toydan qabaq olsaydı, qiyamət olardı.

Süzanna. Sevgi olmadan belə bir intiqam nəyə lazımdır?

Fiqaro. Sevgi var. Ancaq o hörmət maskasıyla örtülmüşdür.

Süzanna. Sevginizin nə qədər səmimi olduğunu bilmirəm. Ancaq sözlerinizdə bir saxtalıq hiss edilir.

Fiqaro (*güləmlə bir görüşlə diz çökərək*). Ah, qrafinya. Bilsəniz, mən sizi nə qədər sevirəm! Siz harada nə vaxt və nə vəziyyətdə olduğumuzu nəzərə alın! Qoyun sizin nifrətiniz mənim yalvarışlarımı qüvvət-ləndirsin!

Süzanna (*özüne*). Əlim belə gicisir.

Fiqaro (*özüne*). Ürəyim elə döyünlür ki.

Süzanna. Lakin siz düşünürsinizmü ki...

Fiqaro. Düşünmüşəm, qrafinya. Hamısını düşünmüşəm.

Süzanna. Siz düşünmüştünzümü ki, sevgi və qəzəb...

Fiqaro. Hər şeydən qüvvəlidir. Düşünmüşəm, hamısını düşünmüşəm, qrafinya, hamısını! Rica edirəm, qrafinya, əlinizi mənə verin.

Süzanna (*Şilləni onun qulağının dibinə ilişdirərək öz səsile*). All! Bu da mənim əlim!

Fiqaro. Vay dədəm, vay! Nə yaman da şappıldadı... Bu şillə yaman tutdu...

Süzanna (*ikinci dəfə vuraraq*). Bəs bu necə və bəs bu necə? Yaxşıdır? Yaxşıdır?

Fiqaro. Lənət sənə, kor şeytan! Görünür, bu gün şillə günüdür.

Süzanna (*üst-üstə vuraraq*). Bu, sənin şübhən, bu, sənin intiqamın, bu, sənin xəyanətin, bu, sənin planların, bu da onun Allah payı! Bax sevgi belə olar! Bu gün səhərki kimi yenə də dinnırsən.

Fiqaro (*qalxb gülərək*). Doğrudan da, sevgi bax belə olar. Mən xoşbəxtəm. Şappildat, gözəlim, şappildat! Nə qədər istəyirsən, qapazla! Ancaq nə qədər döyəcləsən, bütün dünyada arvad qapazı yeyənlər arasında mənim kimi bir xoşbəxt tapa bilməzsən.

Süzanna. Xoşbəxt! Haramzadənin biri! Bayaq bəs burada qrafinskyaya eşqnamə oxuyan kim idi. Elə də şirin-şirin deyirdin ki, az qala, onun yerinə mən təslim olacaqdım...

Fiqaro. Mən sənin o gözəl səsini o saatca tanıtmaya bilərdimmi?

Süzanna. Deməli, məni tanımışdin? Yaxşı. Mən də bunun heyfini səndən çıxaram.

Fiqaro. Bu yaxşı! Həm adamı döyür, həm də acıqlanır. Bax bu lap arvadsayağı oldu! Yaxşı, de görüm, burada nə gəzirsən? Mən səni onun yanında bilirdim. Bu paltarlarını dəyişdirməyin nə deməkdir?

Süzanna. Sən özün öz əl-ayığınla gəlib özgə üçün hazırlanmış tələyə düşmüsən. Bir tülükü əvəzinə tələmizə iki tülükü buyurmuşsa daha o, bizim təqsirimiz deyil ki...

Fiqaro. Yaxşı, bəs o biri tülüküni şappildən kimdir?

Süzanna. Öz arvadı.

Fiqaro. Arvadı?

Süzanna. Bəli, bəli, öz arvadı.

Fiqaro (*dəlicasınə gülərək*). Oh, Fiqaro! Get, bir kəndir tap, asıl! Belə iş qiymətə kimi sənin ağlına gəlməzdi. Onun arvadı! Ha-ha-ha! Bəs o buradakı marçılıt nə idi?

Süzanna. Qraf öz arvadını öpürdü.

Fiqaro. Bəs Kerubino kimi öpdü?

Süzanna. Kerubino qrafi.

Fiqaro. Yazıq qraf, öz arvadını öpürmiş, ha-ha-ha!



DOQQUZUNCU GÖRÜŞ

Qraf, Fiqaro, Süzanna.

Almaviva (*arxadan çıxbı sağ eyvana yönələrək*). Nahaq yerə bütün bağlı axtardım. Bəlkə, bura girmiştir?

Süzanna (*yavaşdan Fiqaroya*). Gələn qrafdır.

Almaviva (*eyvana yanaşaraq*). Süzanna, buradasan?

Fiqaro. Başla, biz də səriyək. (*Süzannanın əlini öpür*.)

Almaviva (*qayıdaraq*). Bunlar kimdir? Qrafının yanında kişi.

(*Yanaşır*.)

Fiqaro (*qalxaraq dəyişik bir səslə*). Bağışlayın, qrafinya. Mən bu görüşün toy münasibətilə olduğunu düşünmümişəm. Lakin belə əhəmiyyətsiz maneə bizim nəşəmizi poza bilərmi?

Almaviva. Lənət sənə şeytan!..

Fiqaro (*Süzannanı sol eyvana ötürürək öz-özüne*). Şeytan-meytanı yixdı tökdü buraya. (*Bərkədən, gedərək*) Qrafinya, səhər pəncərədən atılmağa məcbur oldum, heç olmasa, indi onun əvəzini çıxarıq.

Almaviva. Aha, indi məsələ aydınlaşdır.

Süzanna (*sol tərəfdə eyvanın yanından*). Qabaqcə gör, dalımızca baxan yoxdur ki... (*Onun alnından öpür*.)

Almaviva. O... intiqam!

Süzanna sol eyvana qaçır.

ONUNCU GÖRÜŞ

Fiqaro, qraf onun əlini tutur.

Fiqaro (*qorxmuş kimid*). Qraf?

Almaviva (*onu tanıyarəq*). Aha! Yaramaz! Sənsən? Ey!.. Kim var orada? Buraya gəlin!

ON BİRİNCİ GÖRÜŞ

Qraf, Fiqaro, Pedrilyo.

Pedrilyo. Axır ki, sizi tapdim, qraf həzrətləri!

Almaviva. Pedrilyo, sənsən? Təkmisən?..

Pedrilyo. Sevilyadan bu saat qayıtdım, qraf həzrətləri! Atı lap yormuşam.

Almaviva. Buraya gəl və bütün səsinlə çıçı!..

Pedrilyo (*çıçıır*). Kerubino oraya getməmişdir. Bu da kağız!

Almaviva (*onu itəleyərək*). Heyvan!

Pedrilyo. Özünüz buyurdunuz ki, qışqırım, qraf həzrətləri!

Almaviva (*Fiqaronu bərk tutaraq*). Çığır, adamları köməyə çağır! Ey, kim var orada? Hamınız bura gəlin!

Pedrilyo. Biz burada iki nəfərik. Fiqaro, bir də mən. Nədən qorxursunuz, qraf həzrətləri?

ON İKİNCİ GÖRÜŞ

Əvvəlkilər, Briduazon, Bartolo, Bazıl, Antonio, Qripsoley və
toya gələnlər məşəllərlə.

Bartolo (*Fiqaroya*). Gördün ki, çağrın kimi gəldik?

Almaviva (*sol eyvanı göstərərək*). Pedrilyo, keç dayan bu qapının qabağında.

Pedrilyo keçib, qapıda dayanır.

Bazıl (*yavaşdan Fiqaroya*). Onu Sützanna ilə bir yerdə tutmusan?

Almaviva (*Fiqaronu göstərərək*). Siz hamınız bunu araya alın. Aradan çıxsa, başınızla cavab verəcəksiniz!

Bazıl. Ha-ha-ha!

Almaviva (*aciqli*). Səsini kəs! (*Fiqaroya*) Siz zəhmət çəkib, mənim sorğuma cavab vermək istərmisiniz?

Fiqaro (*soyuq bir səslə*). İstədim-istəmədim, çarə yoxdur, qraf həzrətləri, cavab vermək lazımdır. Burada sizin özünüzdən başqa hər şey sizin ixtiyarınızdadır.



Almaviva. Mənim özümdən başqa?

Antonio. Yaxşı dedi.

Almaviva (*daha artıq köpürərək*). Məni özümdən çıxaran onun bu qədər sakit dayanmasıdır.

Fiqaro. Biz bilmədiyi bir şey üçün ölümə gedən əsgər deyilik ki? Mənə nə olmuşdur ki, özümdən çıxmı?

Almaviva. Lənət sənə! (*Özünü saxlayaraq*) Yaxşı, özünü səadət mütəssəməsi kimi göstərmək istəyən hörmətli ağamız, bu saat bu eyvana ötürdüyüünüz qadının kim olduğunu lütfən buyura bilərmisiniz?

Fiqaro (*qəsdən o biri eyvanı göstərərək*). Ona?..

Almaviva (*tez*). Yox, buna!

Fiqaro. O, başqa məsələ! Mənə xüsusi iltifat göstərən gənc qadın.

Bazil (*heyrətlə*). Al! Ha!..

Almaviva (*tez*). Eşidirsiniz?

Bartolo (*heyrətlə*). Eşidirik.

Almaviva (*Fiqaroya*). Siz necə bilirsiniz? O gənc qadın üçüncü adamla əlaqədardır, ya yox?

Fiqaro. Mən ancaq onu biliyəm ki, əsilzadələrdən bir nəfər çoxdan bəri onun ardınca qaçırdı. Lakin görünür ki, o, məni daha artıq bəyənmış və ona görə də məni intixab etmişdir.

Almaviva. İntixab! (*Özünü saxlayaraq*) Mən bunların hamısını onunla sevişən qadının ağızından öz qulaqlarımıla eşitdim...

Briduazon (*heyrətlə*). Onunla sevişən qadın!

Almaviva (*köptürmiş*). Bu iş hamının qabağında olmuşdur. İntiqam da hamının qabağında alınmalıdır! (*Sol eyvana çıxır*.)

ON ÜÇÜNCÜ GÖRÜŞ

Qrafdan başqa əvvəlkilər.

Antonio. Bax bu, doğru sözdür.

Briduazon (*Fiqaroya*). Burada kim kimin arvadını mənimsemışdır?

Fiqaro. Heç kim. İstəyən olmuşdur, ancaq bir şey çıxmamışdır.

ON DÖRDÜNCÜ GÖRÜŞ

Əvvəlkilər, qraf, Kerubino.

Almaviva (*eyvandan birini sürüyərək*). Nahaq yerə çalışmayın, xanım əfəndi! Sizin işiniz artıq bitmişdir.

Fiqaro (*heyrətlə*). Kerubino!

Almaviva. Kerubino?

Bazıl. A.. ha...

Almaviva (*öz-öziñə acıqlı*). Bu məlun gədə hər yerdə qabağıma çıxır! (*Kerubinoya*) Siz burada nə gəzirsiniz?

Kerubino (*qorxaraq*). Sizin əmrinizə görə gizlənmişdim.

Pedrilyo. Boş yerə atı yordum.

Almaviva. Antonio, sən içəri gir, o alçaq qadını bayırı çıxart! O, məni dünyada rüsvay etdi.

Briduazon. Siz orada qrafinyanımı axtarırsınız?

Antonio. Dünyada heç kəs cəzasız qalmır. Siz yaziq camaatın qızlarını o qədər rüsvay etmisiniz ki...

Almaviva (*acıqlı*). Kəs, sənə deyirəm!

ON BEŞİNCİ GÖRÜŞ

Antoniodan başqa əvvəlkilər.

Almaviva. Ağalar, indi görəcəksiniz ki, orada bu uşaq tək deyilmiş.

Kerubino. Mərhəmətli bir xanım mənim halıma yanmasayıdı, işim yaman olacaqdı.

ON ALTINCI GÖRÜŞ

Əvvəlkilər, Antonio, Fanşetta.

Antonio (*kimi isə ardınca sürükleyərək*). Buyurun, xanım, çəkin-məyin. Sizin buraya girmiş olduğunuzu hamı bilir. Odur ki hamının yanında çıxməq da olar.

Fiqaro. Bu ki baldızçığazımdır?



Bazil. A... ha...

Almaviva. Fanşetta!

Antonio (*dönərək*). Tfu, kor şeytan. Qraf həzrətləri, görünür, siz məni qəsdən öz qızımın ardınca göndərmisiniz ki, bu camaat içində rüsvay edəsiniz!

Almaviva. Onun orada olduğunu kim biliirdi? (*Özü getmək istəyir*.)

Bartolo (*irəli çıxaraq*). Qraf həzrətləri, bu cəlpəşik işdir. Mən soyuqqanlı adamam. İcazənizlə özüm gedim. (*İçəri girir*.)

Briduazon. Demək olar ki, dolaşiq işdir.

ON YEDDİNCİ GÖRÜŞ

Əvvəlkilər və Marelina.

Bartolo (*ardınca gətirdiyi qadına*). Siz heç rahatsız olmayın, xanım! Sizə toxunan olmaz! Əmin ola bilərsiniz! (*Dönərək*) Marelina!

Bazil. A... ha...

Fiqaro (*gülərək*). Anam da burada imiş ki.

Antonio. Hamısı bir-birindən beşbetərdir.

Almaviva. Mənə nə!.. Qrafinya...

ON SƏKKİZİNCİ GÖRÜŞ

Əvvəlkilər və Süzanna. Süzanna yelpiklə üzünü örtərək çıxır.

Almaviva. Aha, budur, axır ki, özü çıxıb gəldi! (*Onun əlindən tutur*.) Həzərat! Sizcə, belə yaramaz qadın nəyə layiqdir? (*Süzanna başını aşağı salıb dinməz diz üstə düşür*.) Yox, yox, olmaz! (*Fiqaro o biri tərəfdən diz üstə atılır*.) Yox, yox, olmaz! (*Marelina diz üstə düşür*.) Yox, yox, olmaz deyirəm! (*Briduazondan başqa hamısı diz üstə düşür*.) Yüz nəfər də gəlsəniz, olmaz – deyirəm, olmaz!

ON DOQQUZUNCU GÖRÜŞ

Əvvəlkilər və qrafinya.

Qrafinya (*sağ eyvandan düşüb diz üstə atılaraq*). Qoy daha da çox olsun!

Almaviva (*Qrafinyaya və Süzannaya baxaraq*). Bu nədir?

Briduazon (*gülərək*). Başınıza dönüm! Bu ki qrafinyadır!

Almaviva (*onu qaldırmaq istəyir*). Necə oldu ki, qrafinya, siz...

Yalvarıram sizə, hamı bir-birini bağışlasın.

Qrafinya. Mənim yerimdə siz olsaydınız, deyəcəkdiniz ki, yox, yox, olmaz! Amma bu gün üçüncü dəfədir ki, heç bir şərt qoymadan sizi bağışlayıram! (*Qalxır*.)

Süzanna (*qalxaraq*). Mən də bağışlayıram!

Marselina (*qalxaraq*). Mən də bağışlayıram!

Fiqaro (*qalxaraq*). Mən də bağışlayıram! Ancaq yaman səs salır.

Almaviva. Səs salır?

Fiqaro. Belə bir gün səfir yaradır.

Almaviva. Deməli, sancaqla sancılmış kağızı...

Süzanna. Qrafinya demişdi, mən yazmışdım.

Qrafinya. Hər kəs öz malını alacaq. (*Pulları Fiqaroya, brilyantı isə Süzannaya verir*.)

Süzanna (*Fiqaroya*). Bu da bir cehiz!

Fiqaro (*pul kisəsini silkələyərək*). Bu üçündür. Ancaq bunun üstündə çox zəhmət çəkdik.

Qripsoley. Gəlinin corabbağısını isə bizə verin!

Qrafinya (*lentini açıb yerə atır*). Corabbağısı paltarının üstündə idi. Alın! (*Uşaqlar atılıb lenti qaldırmaq isteyirlər*.)

Kerubino (*birinci atılıb lenti qapır*). Kim istəyir, buyursun alsın, görüm necə alır?

Almaviva (*gülərək*). Siz o qədər qəribəsiniz ki, bayaqkı şillədən də böyük bir lezzət aldığınızı söyləyə bilərsiniz.

Kerubino (*alını qılincına ataraq*). Şillə nədir? Zabitə şillə?

Fiqaro (*güləmlə bir qəzəblə*). O, şilləni mənim üzümdə almışdır. Zadəganların ədaləti belədir!



A l m a v i v a (*Briduazonun ciyminə vuraraq*). Yaxşı, Don Briduazon, siz axı bir ağıllı adamsınız. Bu işlər haqqında sizin fikriniz nədir?

B r i d u a z o n . Bu gördüyüümüz işlər haqqindamı, qraf! Vallahi, qraf, heç bilmirəm bu barədə sizə nə deyim. Mənim fikrim belədir.

H a m i s i . Əhsən! Əsl fikir elə budur!

F i q a r o . Mən yoxsul idim. Hamısı mənə yuxarıdan-aşağı baxırdı. Mənə nifrət edirdi. Məni bir az ağıllı görünçə, bu nifrət daha da artdı. İndi mənim gözəl bir arvadım var və yaxşı da pulum!

B a r t o l o (*gülərək*). Bu, bütün ürəkləri sənə cəlb edər. Mən hamisini tanıyıram və bilirəm.

F i q a r o (*tamaşaçılara baş əyərək*). Arvadımdan və pulumdan başqa hər bir şeylə qulluğunuzda hazırlam!

Musiqi çalınır.

PƏRDƏ

ANRİ DE SEN-SIMON

(1760–1825)

TƏŞKİLATÇI

(Əsərdən fragməntlər)

“...Təsəvvür edək ki, Fransa özünün əllidəbir fizikini, əllidəbir kimyaçısını, əllidəbir fizioloqunu, əllidəbir riyaziyyatçısını, əllidəbir şairini, əllidəbir rəssamını, əllidəbir heykəltəraşını, əllidəbir müsiqicisini, əllidəbir ədəbiyyatçısını, əllidəbir cilingərini, əllidəbir mülki və hərbi mühəndisini, əllidəbir topçusunu, əllidəbir arxitektorunu, əllidəbir həkimini, əllidəbir eczacısını... itirir” (sadalama uzundur, az qala, bütün yaradıcılıq sahələri və sənətlərin adı çəkilir və nəhayət, belə bir nəticəyə gəlinir – H.Q.).

“...Bu adamlar ən məhsuldar fransızlar olduqlarına, ən vacib şeyləri yaratdıqlarına, millət üçün ən vacib işləri idarə etdiklərinə, bu işləri elmin, incəsənətin və sənətkarlığın inkişafına istiqamətləndirdiklərinə görə fransız cəmiyyətinin ən gözəl hissəsi sayılır. Onlar bütün fransızlar arasında ölkəyə ən çox xeyir verən, ona ad-sən qazandıran, onun tərəqqisinə və abadlaşmasına təkan verən adamlarıdır. Fransa onları itirsə, başsız bədənə döner, elə həmin andanda onunla rəqabət aparan ölkələr qarşısında kiçilər, bu itkini bərpa edənə qədər, bədəndə yeni baş bitənə qədər rəqiblər qarşısında kiçik qalar. Belə bir bədbəxtliyi aradan qaldırmaq üçün Fransa tam yeni bir nəslin yaranmasını gözləməli olar. Çünkü öz xeyirli işləri ilə fərqlənən adamlar qeyri-adi adamlardır, təbiət isə qeyri-adi adamları, ələlxüsus yaradıcılıqda qeyri-adi olanları az-az yetirir.

İndi isə başqa vəziyyəti təsəvvür edək. Təsəvvür edək ki, Fransa bütün bu dahi adamları, elm, incəsənət xadimlərini, öz yaradıcılarını qoruyub saxlayır, amma bədbəxtlikdən, eyni gündə kralın qardaşı

cənablarını, Anqulem qrafını və qrafinyasını, Berri qrafını və qrafinyasını, Orlean qrafını və qrafinyasını, Bourbon qrafını və qrafinyasını və madmazel Kondeni (bunların hamısı kral ailəsi və yüksək cəmiyyətin nümayəndələridir – H.Q.) itirir.

Təsəvvür edək ki, Fransa, eyni zamanda, krala xidmət edən yüksək rütbəli zabitlər, bütün dövlət nazirlərini, bütün dövlət müşavir-lərini, dövlət şurası məmurlarını, bütün marşalları, kardinalları, arxiyepiskop və yepiskopları, yüksək rütbəli keşmişləri, vilayət və əyalət rəhbərlərini, nazirlik məmurlarını, hakimləri və üstəlik də varlılar içindən on min ən varlı sahibkarını itirib.

Belə bir hadisə, yəqin ki, fransızları rahatsız edərdi, çünki onlar müləyimdirler, çünki onlar belə böyük sayıda həmvətənlərinin qəfildən yoxa çıxmışına biganə qala bilməzlər. Amma bu otuz min adamı – dövlətin tanınmış məmurlarını itirmək onlara ancaq sentimental qüssə götirərdi, çünki bu işin dövlətə heç bir siyasi zərəri dəyməzdi”.

KLOD JOZEF RUJE DE LİL
(1760–1836)

MARSELYEZA

Irəli, yurd oğulları!
Gəlib çatıb şöhrət anı.
Qoşun çəkir bizə sarı,
Qanlı bayraqlar tırani.
Əsgərlərin vəhşi səsi
Dəlib keçir qulaqları,
Qadınları, uşaqları
Qorxudur ölüm hədəsi.

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
Irəli! Irəli!
Düşmənlərin al qanyyla
Qoy boyansın çöllərimiz!

Bizlərdən nə istəyir ki,
Kölələr-krallar ordusu?..
Onlar qandal hazırlayır
Çoxdan fransıza axı!
Qandal – rüsvayçılıq! Aman!
Ürəkdə qəzəb alışır.
Nə üçün qultək danışır
Onlar bizimlə hər zaman?!

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!



Irəli! Irəli!
Düşmənlərin al qaniyla
Qoy boyansın çöllərimiz!
Gəlmələrə arxalanıb,
Qanun yazar onlar bizə.
Satın alınmış gədalar
Sahib çıxır evimizə.
İlahi! Düşmüşük dara!
Qollarımız zəncirdədi –
Qul olaq deyə əbədi
Despotlara, tiranlara!

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
Irəli! Irəli!
Düşmənlərin al qaniyla
Qoy boyansın çöllərimiz!

Əsməcəyə düşsün tiran
Başının küt dəstəsiylə.
Məkrli məmləkət quran
Cəzalansın haqq səsiylə.
Əsgər olmuşuq hamımız,
Gənc igidlər həlak oldu.
İkiqat artıq doğulduq
Yenmək üçün sizləri biz.

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
Irəli! Irəli!
Düşmənlərin al qaniyla
Qoy boyansın çöllərimiz!

Fransızlar! Böyük ürək
Döyüşdən bezmiş hər kəsi,
Siz mərdlərə göstərərək,
Amana çağırır siz!
Amma qanlı və qəddardır

Buyeyə şərik olanlar.
 Bir yirtıcı kimi onlar,
 Anaya da amansızdır.
 Silahlanın, vətəndaşlar!
 Birləşin bir cərgədə siz!
 İrəli! İrəli!
 Düşmənlərin al qaniyla
 Qoy boyansın çöllərimiz!

Ey müqəddəs yurd sevgisi,
 Apar bizi intiqama.
 Azadlıq! Şəhid bil bizi,
 Yox onlara xilas, amma.
 Qoy bayraq kimi yüksəlsin
 Qələbənin qadir səsi.
 Şöhrət olur yurd sevgisi,
 Qoy müştəbeh düşmən bilsin.

Silahlanın, vətəndaşlar!
 Birləşin bir cərgədə siz!
 İrəli! İrəli!
 Düşmənlərin al qaniyla
 Qoy boyansın çöllərimiz!

Yolda ki canlar qoyublar,
 Biz o yolla gedəcəyik.
 Mərdlər harda uyuyublar
 Orada and içəcəyik.
 Öləmk xoşdur igidlərtək
 Dözmək alçaltmasın bizi,
 Toplayaraq gücümüzü,
 Təki qıdas alıb ölek.

Silahlanın, vətəndaşlar!
 Birləşin bir cərgədə siz!
 İrəli! İrəli!
 Düşmənlərin al qaniyla
 Qoy boyansın çöllərimiz!

PYER JAN DE BERANJE

(1780–1857)

AZAD İNSAN

Siz, ey əsir olan şöhrətə, ada,
Hörmət eləyin bu hürriyyətimə,
Fəqirliliklə onu tapdım dünyada,
O, səbəb şənimə, həm izzətimə.
Ülfəti xoş, şirin insandır fəqir.
Yoxsulluq eləmiş könlümə təsir,
Duyun, siz bunları nəğmələrimdən,
Göy üzündə süzən gərgin pərimdən,
Lakin mən edərkən bəhs-i-hürriyyət,
Gülür sözlərimə nədənsə Lizet.

* * *

Bu doğru ki, avam bir yoxsulam mən,
Cəmiyyət içində yerim, izim yox.
Əsarətə qarşı qolda gücüm çox.
Ehtiyatım çoxdur oxdan, nəşədən
Oxlarım həcvdir, hər zaman mənəm,
Bu məclisdə, qərib, yad nəğməzənəm.
Atoram ox kimi kəskin sözümü,
Müdafıə edim daim özümü.
Lakin mən edərkən bəhs-i-hürriyyət,
Gülür sözlərimə nədənsə Lizet.

Hər kəs gülür Luvrun ləvəndlərinə
Üzüstə sürünen gəda yerinə,

Bu karvansarada bağlı qapılar.
 Açılmaz gəlməsə ta bir tacidər.
 Əbləh o kəsdir ki, əlində sazı
 Bu qapıda edə razü-niyazı,
 Dilənçilər kimi durub pay uma
 Öz rəzalətinə gözünü yuma.
 Lakin mən edərkən bəhs-i-hürriyyət,
 Gülür sözlərimə nədənsə Lizet.

* * *

Cahanda hər qüdrət bir sıxıntıdır.
 Şahların halına qəlbim acıyır.
 Kral nədir? O, bir zəncir gəzdirdən,
 Əsiri özündən bəxtiyar və şən.
 Hökmranlıq məni etməz bəxtiyar,
 Varmıdır dünyada xoşbəxt hökmdar?
 Mənim işim sevgi və məhəbbətdir,
 Etdiyim təbliğat bir hürriyyətdir.
 Lakin mən edərkən bəhs-i-hürriyyət,
 Gülür sözlərimə hər zaman Lizet.

* * *

Bəxtimlə arada sülhümüz möhkəm,
 Atıram yolumda sarsılmaz qədəm,
 Bütün varım-yoxum: gündəlik çörək.
 Sabaha ümidi: nə olur gərək!
 Hər gecə yatağa girirəm rahət;
 Mən öz taleyimlə tutmuşam ülfət.
 Yuxum şirin, qəlbim dolu iftixar,
 Heç bir hadisəyə olmaram düçər.
 Lakin mən edərkən bəhs-i-hürriyyət,
 Gülür sözlərimə hər zaman Lizet.

* * *

Ancaq bu nə sirdir, bu nə əlamət,
Başqa bir xislətə sahibdir Lizet?
Cazib bir işvəylə tamam bəzənmiş,
Məni ram etməyə eyləyir yeris,
İstər məni əsir etsin nikaha,
Sonra sürükləsin əqdi-nikaha,
Yox, onda gülüşə varsa ixtiyar,
Məndə də azadlıq olacaq şuar.
Lakin mən edərkən bəhs-i-hürriyyət,
Gülstün isteyincə, buraxın, Lizet.

QOCALIQ

Dostlarımı

Zaman tələsdirər, görərik yenə, –
Geniş alnımızda qırışlar salar;
Gənclikdən nə qalır axı bizə, nə?
Bəli, qocalrıq, sevimli dostlar.
Hər addimbaşında görəndə, ancaq
Əlim yetişməyən gül var, çiçək var;
Bilsəm ki, onlardan mənə çatacaq
Yox, yox... bu, qocalmaq deyil, a dostlar.

Şərabla, mahniyla əbəs yerə biz, –
Ömrü əyləndirir, gülürik artıq.
Şənliyə səsləyir bizi qəlbimiz,
Üzə deyirlər ki, biz qocalrıq.
Ömürün sonuncu anlarınadək,
Şərab içə-icə ruh qanadlanar
Titrəyə-titrəyə şeir söyləmək –
Yox, yox... bu, qocalmaq deyil, a dostlar.

Bir incə canançün yanaq, yaxılaq,
 Ən əvvəl biz udaq onun ətrini.
 Yaman qocalmışıq, – söyləsin, – duyaq
 Onun yerli-yersiz şikayətini.
 Ancaq ehtiyatla ömür sürürsən,
 Bunu “zövq almırıq” düşünən də var.
 Bir nazlı dilbərçün qəlbə girəndə,
 Yox, yox... bu, qocalıq deyil, a dostlar.

Kimə ki bu qədər həyan olubdur, –
 Qızğun ehtirasın anları artıq;
 Lazımsa yaşartsın, axırı budur
 Ki, biz, heç olmasa, bir qocalrıq.
 Ürəyə, arzuya yaxın qoymayaq –
 Bizə hücum çəkən fikirlər – idbar.
 Hamımız birlikdə arzuya çatsaq,
 Yox, yox... bu, qocalmaq deyil, a dostlar.

ANRİ MARI STENDAL

(1783–1842)

VANİNA VANİNİ

182..-ci ilin bahar axşamlarından biri idi. Romada böyük canlanma vardı; məşhur bankir hersoq de B... Venesiya meydanında tikdirdiyi sarayda bal təşkil etmişdi. Bərbəzəyində italyan incəsənətinin əzəməti ilə London və Paris ehtişamının vəhdəti duyulan bu təzə binaya ardı-arası kəsilmədən qonaqlar axışib gəlirdi. Nəcəbetli ingilis xanımları belə bankırın dəvətindən məmnun görünürdürlər; sarışın, təkəbbürlü gözəllər şən dəstə ilə təşrif buyurmuşdular. Romanın seçmə gözəlləri cazibədarlıqla onlardan heç də geri qalmırı.

Salonun qapısı ağızında atasının qoluna girmiş gənc qız göründü. Alışib-yanan gözlərindən, şəvə kimi qara saçlarından romalı olduğu açıq-aydın bilinirdi. Qızın hər hərəkətində qeyri-adi qürur nəzərə çarpırdı. Bütün baxışlar ona zillənmişdi.

Əcnəbi qonaqlar baldaklı dəbdəbəyə heyran qalmışdılar. Onların dediyinə görə, Avropa monarxlarından heç birinin şənlik məclisi bu təmtəraqla müqayisə oluna bilmezdi.

Doğrudan da, Avropa hökmədarlarının italyan memarlığı üslubunda tikilmiş sarayları nə gəzir. Bir də ki onlar hər bir məclisə saray xanımlarını çağırmağa məcburdurlar. Halbuki hersoq de B... yalnız gözəl qadınlara dəvətnamə göndərirdi. Bu axşamkı dəvətlərin uğurlu olduğu isə göz qabağında idi. Kişilərin gözü qamaşındı. Füsunkar qız-gəlin o qədər çoxdu ki, bu bəhsə-bəhsdə kimin üstün olduğunu demək çətin məsələ idi. Lakin çox da uzun çəkməyən götür-qoydan sonra Vanina Vanini – alışib-yanan gözlü, qarasaklı knyajna¹ yekdilliklə balın şahzadəsi elan olundu. Dərhal bütün otaqlar boşaldı. Xarici qonaqlar

¹ Knyajna – knyaz qızı

və Roma cavanları rəqs salonuna axışdilar. Knyaz Azdrubalo Vanini qızının bu vaxtacan iki-üç alman əyanı ilə rəqs etdiyinə yaman heyif-silənirdi. Bundan sonra Vanina bir neçə yaraşılı və adlı-sanlı ingilisin də dəvətini rədd eləmədi. Ancaq onların quruluğu qızı çox tez bezikdirdi. Dəlicəsinə vurulduğunu gizlədə bilməyən Livio Savelli¹ əzab vermək, deyəsən, onu hər şeydən çox əyləndirirdi. Livio gəncdi, yüksək cəmiyyətdə sayılıb-seçilən cavanlardandı, həm də knyaz balası idi. Ancaq ona oxumaq üçün hər hansı bir roman versəydilər, iyirminci səhifədə kitabı kənara atıb, başağrısından şikayetlənərdi. Vanina bunu çox ciddi qüsür sayırdı.

Gecəyariya yaxın bir şeyi hamu üçün söz-söhbət mövzusu oldu. Həmin axşam Müqəddəs Məlakə qalasından gənc bir karbonarı¹ paltarını dəyişib qaçmışdı. Deyilənə görə, o, həbsxananın axırıncı qapısında romantik qızığlığını boğa bilmədiyindən xəncərlə keşik-çilərin üstünə atılmış, ancaq özü də yaralanmışdı. Sbirlər onu qan izi ilə təqib edirlər, çox güman ki, qaçqın ələ keçəcək.

Bu hadisə barədə söhbətlərin qızığın vaxtında don Livio Savelli Vanina ilə son rəqsi başa vurdu. Qızın gözəlliyindən və bu axşamkı müvəffəqiyyətindən başı dumanlanmış gənc knyaz, axır ki, dilə gəldi:

— Allah xatırına, deyin görüm, kim sizin xoşunuza gələ bilərdi?

— Bu gün qaladan qaçan cavan karbonarı. Hər halda, o, özünə zəhmət verib dünyaya gəlməkdən başqa da bir iş görüb.

Knyaz Azdrubalo qızına yaxınlaşdı. Bu varlı əsilzadə iyirmi il olardı təsərrüfatını idarə eləyən adamdan haqq-hesab istəmirdi. O da tənbəllik eləmir, knyazın öz pullarını çox yüksək sələmlə özünə borc verirdi. Azdrubaloya çöldə-bayırda rast gəlsəniz, knyazdan çox, qoca aktyora oxşadardınız; hətta barmaqlarını bəzəyən iri, brilyant üzükər də nəzərinizi cəlb eləməzdi. Vaxtilə knyazın oğulları yezuitlər ordeninə yazılmış, sonralar hər ikisi ağır ruhi xəstəlikdən ölmüşdü.

Knyaz onları unutsa da, qayğıdan azad deyildi. Gözünün ağı-qarası Vanina artıq on doqquz yaşındaydı, ancaq ən yaxşı təkliflərə məhəl qoymur, deyəsən, heç ərə getmək barədə fikirləşmirdi də. Görəsən, niyə? Nə səbəbə?

¹ Karbonari – İtaliyada gizli təşkilatın üzvü

Bu səbəb vaxtile Sullanı hakimiyyətdən el çəkməyə təhrik edən səbəbin eyni idi: romallara nifrət.

Balın səhəri gün Vanina atasını dördüncü mərtəbəyə qalxan ensiz pilləkənin qapısını böyük cidd-cəhdlə qıfillayan görəndə məəttəl qaldı. Knyaz dedikcə səhlənkar bir adamdı və ömründə açar-qıfla el vurmazdı. Dördüncü mərtəbədəki otaqların pəncərələri dibçəkdə əkilən portağal ağacları düzülmüş aynabəndə açılırdı.

Vanina şəhərə yollandı. Dəvət olunduğu bir-iki yerə dəyməli idi. Qayıdanbaş alaqapının qarşısı rəngsazların taxta-tuxtası ilə kəsildiyinə görə karet arxa həyətdən keçməli oldu. Vanina başını qaldırıb yuxarı baxanda üst mərtəbədəki otaqlardan birinin pəncərəsini açıq görüb təccübəldi. Axı knyaz həmin mərtəbənin qapısını öz əli ilə qıflamışdı. O, rəfiqəsini tələsik başından eləyib, sarayın damına qalxdı, portağal ağacları bəzəyən aynabəndlə üzbezüz barmaqlıqlı nəfəslisiyi çətinliklə də olsa tapdı. Qızı bu qədər maraqlandıran açıq pəncərə iki addımlıqdı idi. Otaqda kimse vardi. Buna söz ola bilməzdi. Bəs o, kim idi?

Vanina həmin aynabəndə açılan kiçik qapının açarını ertəsi gün ələ keçirə bildi. O, səssizcə pəncərəyə yaxınlaşdı. Pəncərə hələ də açıq idi. Şəbəkənin arxasından gizlice içəri baxmaq olardı. Otağın yuxarı başında çarpayıda kimsə uzanmışdı. Qız əvvəlcə utandı, dönüb qaçmaq istədi, ancaq birdən stulun üstünə atılmış qadın paltarı gözünə sataşdı. Bir az fəhmlə baxandan sonra sarışın saçları və balışdan güclə seçilən zərif çöhrəni ayırd eləyə bildi. Vanina onun gənc bir qız olduğuna daha şübhə eləmirdi. Stuldan sallanan don qana boyanmışdı. Mizin üstündəki qadın çəkmələrində də qan ləkələri vardi. Sarışın qız azacıq qııldanın kimi knyajna onun yaralı olduğunu başa düşdü. Sinəsini örtən kətan sarğıda da qırmızı ləkələr gözə dəyirdi. Səliqəsiz şəridlərdən hiss olunurdu ki, naşı əllə bağlanıb.

Vanina göz qoyub görürdü ki, atası hər gün saat dördə yaxın öz otaqlarına çəkilir, sonra sarışın qızın yanına qalxır və orada çox ləngimir. Knyaz yaralıya baş çəkib qayıdanınan sonra dərhal karetə əyləşir və qrafinya Vitteleskagilə yollanırıdı. Atası gedən kimi Vanina aynabəndə qalxb pəncərədən içəri tamaşa edirdi. Bu gənc və bədbəxt qadının uğursuz taleyini düşündükcə knyajnanın ona daha çox yazıçı gəlirdi. Kim onu bu kökə salıb? Axı nəyə görə? Paltarındaki qanlı

şırımlar, yəqin ki, xəncər zərbələrinin yeri idi. Vanina onları saya bilmişdi.

Bir dəfə knyajna onun üzünü əməlli-başlı gördü. Arxası üstə, hərəkətsiz uzanmışdı, baxışları səmaya zillənmişdi, elə bil, dua elə yirdi. Birdən qəşəng, mavi gözləri doldu. Bu anda Vanina ona təskinlik verməkdən özünü güclə saxladı.

Həmin günün səhəri o, atasının gəlişindən qabaq aynabənddə gizlənməyi qərara aldı. Don Azdrubalo yaralının yatağına yaxınlaşdı. Əlində ayın-oyunla dolu zənbil vardi. Knyaz həyəcanlı idi; alçaqdan kəsik-kəsik danışındı. Vanina bütün bunları görürdü, ancaq otağın şüşəli qapısı açıq olsa da, heç nə eşidə bilmirdi. Knyaz həmişəki kimini yenə də içəridə çox qalmadı. O gedəndən sonra isə Vaninanı fikir götürdü.

“Qəribədir, indiyədək heç kəsə, heç nəyə məhəl qoymayan atam kimsəyə ürək qızdırı bilmir, yüz iyirmi pilləni hər gün özü qalxır... Belə çıxır ki, bu yazığın düşmənləri çox güclüdür”.

Bir dəfə axşam knyajna ehmalca pəncərəyə yaxınlaşıb içəri boylananda baxışları onun baxışları ilə qarşılaşdı. Daha dayanmaq olmazdı. Vanina yerindəcə diz çöküb:

— Mən sizi sevirəm, — dedi. — Mən sizin dostunuzam.

O, işarə ilə Vaninanı yanına çağırıldı. Knyajna susmaq bilmirdi:

— Bağışlayın məni, bağışlayın, siz Allah. Yəqin, mənim bu axmaq maraqcılığım təhqiramız görünür. And içirəm ki, sərriniz açılma-yacaq. İstəsəniz bir də heç vaxt bura ayaq basmaram.

Sarışın qız:

— Sizi hər görəndə kim özünü xoşbəxt hesab etməz? — dedi. — Siz burada, bu saraydamı yaşayırsınız?

— Əlbəttə! Yəqin ki, tanımırsınız məni. Mən Vaninayam, knyaz Azdrubalonun qızı.

O, heyrətlə knyajnanın üzünə baxdı, sıfəti allandı:

— İzin verin, hər gün məni yoluxmağa gələcəyinizə ümid eləyim. Ancaq istəməzdim ki, knyaz bundan xəbər tutsun.

Vaninanın ürəyi həyəcanla çırpinirdi. O, adını bilmədiyi bu qızın hər hərəkətində, hər sözündə nəzakət və ləyaqət duyurdu. Bu bədbəxt, yəqin ki, qüdrətli, nüfuzlu şəxslərdən birini təhqir eləyib, ya da

qısqanlıqdan sevgilisini öldürüb. Knyajna onun bədbəxtliyinin başqa, adı bir səbəbi barədə heç düşünmək də istəmirdi. Qız deyəndə ki, ciyindən və sinəsindən yaralanıb, ağrılar ona aman vermir, tez-tez də qan qusur, Vanina heyrlə səsləndi:

– Hələ də həkim çağırmayıblar?
– Siz ki bilirsiniz... Romadakı bütün cərrahlar müalicə elədikləri yaralıları barədə dərhal polisə məlumat verməlidirlər. Lütfkar knyaz yaralarımı özü açıb-bağlayır. Bax, bu kətanla.

O, ağayana təmkinlə danışır, taleyindən gileylənməkdən özünü saxlayırdı. Qız Vaninanın yaman xoşuna gəlmışdı. Knyajnanı təkcə bir şey təccübəldəndirirdi: ciddi söhbət elədikləri yerdə birdən yaralının dodağı qaçır, gülmək istəyir, ancaq özünü ələ alırı.

Vanina soruşdu:

– Sizin adınız nədir?
– ...Adım Klementinadır.
– Yaxşı, əziz Klementina, mən gedim. Sabah saat beşdə sizə baş çəkəcəyəm.

Vanina ertəsi gün təzə rəfiqəsinin vəziyyətini pisləşmiş görüb əl-ayağa düşdü. Knyajna onu öpə-öpə:

– Mən sizin üçün cərrah çağıracağam, – dedi.
– Yox, yox! Mən buna razılıq verə bilmərəm. Qanadı altına sığındığım adamları bələya salıb? Ölüm bundan yaxşıdır.

Vanina onu dile tutmağa başladı:

– Dayan görüm! Roma qubernatorunun, monsinyor Savelli Katantsaranın həkimi xidmətçilərimizdən birinin oğludur. O, bizim ailəyə yaxın adamdır, həm də hörmətinə, nüfuzuna görə heç kəsdən çəkinmir. Atam naşaq yerə inanmır ona. Mən bu saat adam göndərərəm...

– Lazım deyil, istəmirəm! – Qız Vaninanı heyrətə salan həyəcanla səsini ucaltdı. – Ayağınızı burdan kəsməyin, işdir, əgər Allah məni yanına çağırırsa, sizin qucağınızda xoşbəxt oləsiyəm.

Bir gün də keçdi. Yaralının hali lap xarablaşmışdı. Vanina onunla xudahafizləşib getmək istəyəndə dedi:

– Əgər, doğrudan da, məni sevirsinizsə, həkim çağırmağa razılıq verin.

– Onun gəlişi mənim səadətimin sonu olardı.

Vanina inadından el çekmirdi.

– Mən mütləq cərrah çağırmalıyam!

O cavab vermedi. Knyajnanın əlini ovcuna alıb öpüşlərə qərq etdi. Aralığa uzun bir sükut çökdü. Yaralının gözləri yaşırmışdı. Nəhayət, Vaninanın əlini buraxıb, elə bir görkəm aldı, deyərdin ki, ölümə gedir. Ağır-ağır sözə başladı:

– Etiraf etməliyəm ki, sizi aldatmışam. Srağagün, “adım Klementinadır” deyəndə. Mən bədbəxt bir karbonariyəm.

Vaninanın gözləri açıla qaldı, stulunu geri çekdi və ayağa qalxdı.

– Ürəyimə damıb ki, bu etirafla məni həyata bağlayan yeganə sevincdən də özümü məhrum elədim, – karbonari sözünə davam etdi. – Ancaq sizi aldatmağı da özümə layiq bilmirəm. Mənim adım Pyetro Missirilliidir. On doqquz yaşım var. Atam kasib cərrahdır, Sent-Ancello-İn-Vadoda yaşayır. Özümsə karbonariyəm. Bizim ventani¹ qəflətən yaxaladılar. Məni qandallayıb Romanyedən Romaya gətirdilər, gecə də, gündüz də balaca bir çıraqla işıqlandırılan zirzəmiyə atıldılar. On üç ay gün üzü görmədim. Xeyirxah bir qadın xilaskarım oldu. Mənə qadın paltarı geyindirdilər. Həbsxanadan çıxıb axırıncı qapıya çatmışdım ki, keşikçilərdən biri karbonarilərin ünvanına iyrənc söyüş söydü və cavabı şillə oldu. İnandırıram sizi, bunu mənasız qoçaqlıq xətinə eləmədim, sadəcə, özümü unutmuşdum. Bu ehtiyatsızlıq ucundan süngü yarası aldım. Keşikçi əsgərlər arxmaxca düşdürlər. Qaranlıq küçələrlə qaçırdım, çoxlu qan itirmişdim. Evlərdən birinin qapısını açıq görüb içəri cumdum. Pilləkənlərdə əsgərlərin addım səsləri eşidiləndə pəncərədən aşağı, bağa tullandım. Yııldım. Xiyabanda gəzişən bir qadının iki-üç addımlığında.

– Qrafinya Vitteleskanın. Atamın dostunun, elemi?

– Necə? O, hər şeyi sizə danışıb? – Missirillinin həyecandan səsi titrəyirdi. – Həmin qadın kim olur-olsun, gərək adı çəkilməsin. O, mənim həyatımı xilas edib. Hə, məni təqib eləyən əsgərlər onun evinə soxulanda artıq atanızın karetində, təhlükədən uzaqda idim... İndi halim pisdir, çox pisdir, ciyinimdəki süngü yarasının ağrısından neçə gündür nəfəsimi çəkə bilmirəm. Əcəl yaxınlaşıb. Bilirəm ki, ölcəyəm, əzab-əziyyətlə ölcəyəm, bir də sizi görə bilməyəcəyəm...

¹ Venta – sığınacaq, yiğma dəstə

Vanina söhbətin axırını gözləyirmiş kimi tələsik otaqdan çıxdı. Missirilli knyajnanın qəşəng gözlərində mərhəmət nişanəsi axtarırıdı, ancaq bu tutqun baxışlara təhqir olunmuş qürurun kölgəsi çökmüşdü.

Gecə cərrah gəldi, özü də tək. Missirilli Vaninanı bir də görə bilməyəcəyini düşünəndə dəhşətə gəlirdi. O, cərrahi çox sorğu-suala çəkdi. Həkim isə öz işində idi, yaralıdan qan aldı və dinməz-söyləməz çıxıb getdi. O biri günlər də el... Pyetro yol çəkən gözlərini aynabəndin şüşəli qapısından ayıra bilmirdi; Vanina bu qapıdan keçib gələrdi. O, indi özünü dünyyanın ən bədbəxt adamı sayırdı.

Bir dəfə gecəyariya yaxın ona elə gəldi ki, qaranlıq aynabənddə kimsə dayanıb. Doğrudanmı, o, Vanina idi?

Vanina hər gecə gəlir, üzünü şüşəli qapıya dayayıb ona tamaşa eləyirdi.

Knyajna düşünürdü: “Əgər mən onu danışdırısam, demək, məhv oldum. Yox, bir də heç vaxt onunla görüşməməliyəm”.

Ancaq sən saydığını say... Vanina istər-istəməz olub-keçənləri xatırlayır, gənc karbonarını qadın bilib onunla dostlaşlığı günlərdən, bu qəribə yaxınlığın ürəyində oyatdığı xoş duyğulardan ayrıla bilmirdi. Belə səmimi yaxınlıqdan sonra onu necə unudasan? Soyuqqanlı anlarında isə qız özündə hiss etdiyi deyisiklikdən qorxuya düşürdü. Missirilli əsl adını deyəndən bəri əvvəllər ətrafdə gördüyü və haqqında düşündüyü şeylərin hamısı xəzif dumana bürünmüş, harasa uzaqlaşmışdı.

Vanina heç həftə tamam olmamış cərrahla birlikdə karbonarının otağına gəldi. Rəngi avazımışdı, həyecandan titrəyirdi. Gəlmışdı Missirilli yə desin ki, ona qulluq eleməyi nökərlərdən birinə təpsirmaq üçün knyazı dilə tutmaq lazımdır. Knyajna sözünü deyib getdi, ancaq bir neçə gündən sonra cərrahla birlikdə yenə xəstəyə baş çəkdi. Əlbəttə, insanlıq naminə. Karbonarının vəziyyəti yaxşılaşmışdı və onun səhhətindən narahat olmağa heç bir əsas yox idi. Buna baxma-yaraq, bir axşam Vanina xəstənin yanına gəldi. Missirilli qızı tək görəndə özünü göyün yeddinci qatında hiss elədi, ancaq sevincini bürüzə vermədi. O, hər şeydən əvvəl, kişi kimi hərəkət etmək istəyir, öz ləyaqətini ayağa salmaqdan çəkinirdi. Vanina içəri girən kimi utandığından pul kimi qızardı. Elə bilirdi ki, məhəbbət dolu sözlər başından aşağı səpiləcək. Missirilli onunla adı bir dost kimi danışanda

qız çəşib qaldı. Doğrudur, o, həmişəki kimi sədaqətli, alicənab idi, ancaq sözlərində nəvaziş qığılçımları belə görünmürdü. Knyajna getmək istəyəndə Pyetro onu saxlamadı da.

Bir neçə gündən sonra qızın ürəyi durmadı. Bu görüş də əvvəlkinin eyni idi. Yenə də həmin hörmət-ehtiram, həmin sözlər, "ömrüm boyu borcluyam, həmişə sizə sadıq olacağam". Vanina daha Missirillinin nəvazişlərinə müqavimət göstərmək barədə düşünmürdü, əksinə, məhəbbətinin cavabsız qalacağından qorxurdu.

Knyajnanın əvvəlki məğrurluğundan əsər-əlamət qalmamışdı və qız bunu dərk etdikcə, az qala, dəli olurdu. Özünü şən göstərmək istəyir, bacarmırkı. Karbonarının otağına az-az dəyir, saymazyana hal-əhval tutub qayıdırkı. Ha istəyirdi özünü ələ alsın, bu mənasız görüşlərə son qoysun, olmurdu ki, olmurdu.

Məhəbbət Missirillini də yandırıb-yaxırdı. Ancaq mənliyini qoruyur, əsil-nəcabətini yadına salıb özünü yiğisdirirdi. O, belə qərara gəlmişdi ki, bir həftə Vaninanı görməsə, hər şeyi açıb desin.

Məğrur knyajna isə yumşalmaq bilmir, hərdən də özünə təskinlik verirdi: "Nə olsun ki, arabır ona baş çekirəm. Bu, mənim üçün xoşdur. Ancaq ürəyimdən keçənləri heç vaxt dilimə gətirməyəcəyəm".

O, saatlarla xəstənin yatağı başında eyleşir, karbonari isə onunla elə danışındı ki, elə bil, iyirmi şahid qulağını şəkleyib.

Vanina Missirillini nifrətlə xatrladığı və onunla həmişəkindən daha soyuq, daha sərt davranışacağına söz verdiyi günüñ axşamı gözənlənmədən ürəyini açdı. Bir azdan hər ikisi coşqun hisslerin ağuşunda idi.

Vaninanın çılgınlığı bütün qadaqlardan gitclü çıxdısa da, deməliyəm ki, qız hədsiz dərəcədə xoşbəxt idi. Missirilli də daha ləyaqət qayğılarından qurtarmışdı. O sevirdi; məhəbbət sevincini ilk dəfə duyan on doqquz yaşılılar kimi, gənc italiyalı kimi. Bu göydəndüşmə bəxti-yarlıq sadədil cavani elə sehrləmişdi ki, ürəyində nə varsa, açıb tökdü. Hətta məğrur knyajnanın ürəyini ələ almaq üçün necə biclik işlətdiyini də gizlətmədi. O, xoşbəxt idi. Bu qədər xoşbəxt olduğuna özü də heyran qalmışdı.

Dörd ay hiss olunmadan gəlib-keçdi. Bir gün, nəhayət, cərrah xəstənin tamamilə sağaldığını bildirdi. Missirillini fikir götürdü: "İndi mən neyləyim? Yenə də Romanın ən gözəl qadınlarından birinin

yanındamı gizlənim? Bəs on üç ay məni gün işığına həsrət qoyan müstəbidlər düşünməzlərmi ki, inadımı qırdılar. Əgər oğulların səndən belə asanlıqla üz çevirə bilirsə, demək, doğrudan da, bədbəxtsən, İtaliya, bədbəxt!"

Vanina şübhə eləmirdi ki, həmişəlik onunla qalmaq Pyetro üçün ən böyük səadətdir. Karbonari, doğrudan da, xoşbəxt görünürdü. Ancaq general Bonapartın məşum zarafatı ona rahatlıq vermir, acı eyham kimi hey qulaqlarında səslənirdi. 1796-cı ildə Bonapart Breşiyani tərk edərkən onu zastavaya qədər ötürən şəhər şurası üzvləri demişdilər ki, breşiyalılar azadlığı bütün italyanların sevdiyindən daha çox sevirlər.

Bonapart:

– Bəli, bəli, – cavab vermişdi. – Onlar bu barədə məşuqələri ilə laqqırı vurmağı çox sevirlər.

Pyetro çəkinə-çəkinə Vaninaya dedi:

– Bu gün hava qaralar-qaralmaz mən buradan çıxmaliyam.
– Çalış, işiqlaşana kimi qayıt ha, gözləyəcəyəm.
– O vaxtacan Romanın neçə milliyində olacağam, Allah bilir.

Vanina soyuqqanlıqla dilləndi:

– Belə de!.. Bəs sefəriniz haradır?
– Romanyeyə gedirəm. İntiqamımı almağa.
– Mən varlıyam, – knyajna çox sakitcə sözünə davam elədi. – Ümidvaram ki, məndən pul və silah götürərsiniz.

Missirilli bir neçə an baxışlarını qızın gözlərindən ayıra bilmədi, birdən qollarını açıb onu bağrına basdı.

– Canım-ciyərim, həyatım mənim! Mənə hər şeyi unutduracaqsən, ən müqəddəs borcumu da! Bu ürək ki səndə var, gərək məni başa düşəsən.

Vaninanın göz yaşları qurumaq bilmirdi. Razılaşdılar ki, Missirilli bir gün sonra yola çıxsın.

Səhəri gün Vanina dedi:

– Pyetro, əvvəller tez-tez söz salardınız, deyərdiniz ki, Avstriya bir vaxt bizim sərhədlərdən uzaqlarda ciddi müharibəyə girişsə, adlı-sanlı bir adam, elə tutaq ki, Roma knyazı, üstəlik də, əlində külli vəsait ola, hə, belə bir adam azadlıq işinə misilsiz xidmət göstərə bilər.

Pyetro döyükdü:

– Aydin məsələdir.

– Bax belə... Siz qoçaq adamsınız, yüksək mövqeyə də ehtiyacınız var. Mən sizə sədaqətli qəlbimi və ildə iki yüz min livr gəlir təklif eləyirəm. Atamın razılığını almaq da mənim boynuma.

Pyetro qızın ayaqlarına düşdü. Vaninanın üzü təbəssümlə işıqlanmışdı.

– Mən sizi ürəkdən sevirəm. – Missirillini qəhər bogurdu. – Ancaq mən vətənin xidmətçisiyəm, həm də miskin xidmətçi. İtaliya nə qədər bədbəxtdirse, mən ona bir o qədər sadıq olmalıyam. Don Azdrubalunun razılığını almaq üçün, kim bilir, neçə il gülünc rola girməliydim... Vanina, mən səndən imtina edirəm!

O, son sözləri birnəfəsə dedi, canını dışınə tutub dedi və yenidən səsini ucaltdı:

– Bədbəxtlikdən, səni həyatimdən artıq istəyirəm, Vanina. Romanı tərk etmək mənim üçün ən dəhşətli əzabdır. Ah, niyə İtaliya hələ də barbarlardan yaxa qurtarmayıb, niyə?! Böyük sevinclə gedərdik Amerikaya, həmişəlik gedərdik.

Vaninanı soyuq tər basmışdı; onun təklifi rədd olunmuş, əsilzadə qüruru tapdalanmışdı. Ancaq bir dəqiqə keçməmiş qız yenə Pyetro-nun qoynuna sığınıb onu oxşayırdı:

– Sən hələ heç vaxt mənə bu qədər əziz olmamışın. Mən səninəm, qiyamətəcən səninəm. Mənim sevimli kəndli həkimim, sən böyüksən, əzəmətlisən, bizim qədim romalılar kimi.

Bütün gələcək qayğılar unuduldu, təkidlər, məsləhətlər, umuküsülər yaddan çıxdı. Saf məhəbbət anları idi bu anlar... hər ikisi ağıllı-başlı söz deyib, söz eşitmək, tədbir tökmək iqtidarında olanda Vanina dilləndi:

– Mən, təxminən, səninlə eyni vaxtda Romanyedə olacağam. Tapşıraram, mənə Poretta sularında müalicə yazarlar. Orada, Forli yaxınlığında qəsrümüz var, San-Nikolo qəsri, qalaram orada...

Missirilli dedi:

– Orada ulduzumuz yenidən barışar.

– Daha heç nədən çəkinmirəm, – Vanina köks öttürdü. – Qismətim beləymış. Sənin yolunda hər şeyi qurban verəcəyəm, ancaq nə mənası... Sən bakirəliyini itirmiş qızı sevə biləcəksənmi?

Missirilli onun sözünü ağızında qoydu:

– Məgər sən mənim qadınım, sevimli ömür yoldaşım deyilsənmi? Son nəfəsim qədər sevəcəyəm səni, yeri gəlsə, məhəbbətimi müdafiə eləməyə də gücüm çatar.

Knyajnanı qonaq çağırmışdilar, getməli idi. Missirilli tək qalan kimi Vaninaya dediyi sözləri xaturlayıb öziñü danlamağa başladı: “Bu vətən deyilən şey nədir axi? Elə bir canlı varlıq deyil ki, yaxşılıqlarının müqabilində özümüzü borclu sayaq və qədrini bilməsək, bədbəxtliyini bizdən görsün, bizi lənətləsin... Yox, vətən və azadlıq mənim plasım kimi bir şeydir, lazımlı libasdır. Əgər atamdan miras qalmayıbsa, onu almalıyam. Əslində, vətəni və azadlığı ona görə sevirəm ki, hər ikisi mənə gərekdir. Əgər onlar mənə lazım deyilsə, mənim üçün yayın istisində qalınlaş kimi dirlər, onda necə? Niyə mən onları almalıyam, özü də bu cür ağlaşırmaz qiymətə? Vanina elə qəşəngdir, elə məlahətlidir ki... Yan-yörəsinə keçəcəklər, yağılı dilə tutacaqlar, unudacaq məni, gec-tez unudacaq. Hansı qadın ömrü boyu tək bircə nəfəri sevir? Bu Roma knyazlarının hamısına vətəndaş kimi nifrət eləsəm də, onlar hara, mən hara! Qadınlar onlara biganə qala bilməzlər... Sözsüz ki, getsəm, unudulasıyam, onu həmişəlik itirəsiyəm”.

Vanina gecəyəri gəlib çıxdı. Pyetro məhəbbətin onu imtahana çəkməyindən, tərəddüdlərindən, müqəddəs “vətən” kəlməsini saf-cürüük eləməyindən danışdıqca qız uçmağa qanad istəyirdi.

“Əgər o, iki yolayıcında qalıb ya məni, ya vətəni seçəsi olsa, məni üstün tutacaq”.

Qonşuluqdakı qüllənin zəngləri üç dəfə səsləndi; vidalaşmaq vaxtı gəlib çatmışdı. Pyetro birtəhər qızın qolları arasından çıxa bildi. O artıq pilləkənlə aşağı düşürdü ki, ağlamaqdan özünü zorla saxlayan Vanina arxadan səsləndi:

– Bir ayaq saxla, Pyetro. – O gülümsəyirdi. – Sən xəstə yatan vaxtlar kəndçi qızı qulluğunda dursayıdı, xəcalətindən çıxmazdım, bir şey bağışlamazdım ona? Gələcəyə etibar yoxdur. Gedirsən, yol çətin, düşmən çox... Mənə üç gün bağışla, üçcə gün, elə bil, yoxsun bir qızın qayğılarının haqqını qaytarırsan.

Missirilli qalmalı oldu.

Nəhayət, xarici səfirlilikdən pulla alınmış pasportun köməyi ilə

o, Romanı tərk edib, sağ-salamat evlərinə çatdı. Ondan çoxdan əlini üzmiş ailə üzvlərinin sevinci nəhayətsizdi. Dostları Pyetronun gəlişini bir-iki karabiner öldürməklə bayram elemək isteyirdilər. (Papa vilayətində jandarma karabiner deyirlər.) Missirilli razi olmadı:

— Əli silah tutan heç bir italiyalını lüzumsuz yerə öldürməyəcəyik. Bize hələ bundan sonra əsgər lazımlı olacaq; vətənimiz bəxtəvər İngiltərə kimi ada deyil ki Avropa cahangırlarının qabağında duruş gətirə bilsin.

O, bu söhbətdən bir müddət sonra Vaninanın bağışladığı tapançaları işə salmağa məcbur oldu. Onu daban-dabana izleyən karabinerlərin ikisi vuruldu. Missirillinin başına mükafat təyin etdilər.

Vanina hələ də Romanyedə görünmürdü, heç bir xəbər-ətər də yox idi. Missirilli qət etdi ki, qız onu unudub. Bu, onun şəstinə yaman toxunurdu; hey sevgilisi ilə onun arasında uçurumlar yaranan ictimai bərabərsizlik, ayrı-seçkilik barədə düşünürdü. Keçmiş səadətin həsrətiylə qovrulduğu anlardan birində könlünə Roma düşdü: "Görəsən, Vanina indi neyləyir?" Ürəyin dəlisov çağırışı ağılı üstələyirdi...

Birdən ala-toran içərisindən dağlardakı kilsənin zəngləri səs-səsə verdi. Axşam ibadətinə çağırın zəng səsləri elə qəribə idi ki, elə bil, zəngçalan huşsuzlamışdı. Bu, Missirillinin Romanyeyə qayıdan kimi daxil olduğu ventanın toplantış işarəsi idi.

Həmin axşam karbonarilərin hamısı meşədə iki nəfər zahidin daxmasında görüdü. Tiryəkin təsiri altında çul düşmüş bu tərkidünyaların yuxusuna da girməzdi ki, onların sığınacaqlarından hansı məqsədlə istifadə olunub.

Missirilli çox kedərli görünürdü. Ona venta başçısının həbs olunduğunu xəbər verdilər və dedilər ki, karbonarilər Pyetronu başçı seçməyi məsləhət bilirlər. Missirillinin ürəyi atlandı; ona, iyirmi yaşlı gəncə belə etimad... Axi karbonarilər arasında əlliyaşlı aqsaqqallarvardı, Müratin 1815-ci il həmləsi¹ dövründə təşkil olunan qəsdlərin iştirakçıları vardı. Pyetro yoldaşlarından ayrılan kimi özünə söz verdi ki, indən belə bu tezliklə onu unutmuş romalı qız haqqında düşünməyəcək və İtaliyanı barbarlardan azad etmək yeganə məqsədi olacaq.

¹ Napoleon Bonapartın sərkərdəsi marşal Müratin hücumu nəzərdə tutulur.

İki gün sonra Missirilli venta başçısı kimi ona təqdim olunan galib-gedənler siyahısında Vanina Vanininin adına rast gəldi; o, San-Nikolo qəsrində idi. Missirillinin ürəyi sevincqarışq həyəcanla çırpındı. Cavan karbonarı vəzifə borcunu düşünüb, həmin axşam Vaninanın qəsrinə çapmaq arzusunu nahaq yerə cilovladı. Onsuz da, diqqətini bir yerə cəmleyə bilmirdi, öz aləmində knyajnanın gəlişinə məhəl qoymasa da, fikri-zikri onun yanındaydı.

Ertəsi gün onlar görüşdülər. Vanina məhəbbətinə sadıqdi. Romada da ona görə ləngimişdi ki, onu ərə vermək istəyən atası bu səfəri mümkün qədər gecikdirmək istəmişdi. Knyajna özü ilə iki min sexin¹ pul gətirmişdi. Bu gözlənilməz kömək Missirillinin qolundan tutdu. İndi o, öz yeni, fəxri vəzifəsinin öhdəsindən ləyaqətlə gələ bilərdi. Korfu adasında çoxlu xəncər sıfariş olundu, Leqatın² karbonarilərin təqibinə rəhbərlik eləyən şəxsi katibinə rüşvət verildi və bu yolla casus ruhani-lərin siyahısı ələ keçirildi. Elə bu zaman qəsd hazırlanırı. Özü də başbələli İtaliyada təşkil olunan ən ağılsız qəsdlərdən biri... Mən yersiz təfərrüata varmayacağam, ancaq onu deməliyəm ki, əgər qəsdin üstü açılmazsaydı, Missirilli böyük şöhrət sahibi ola bilərdi. Onun sayəsində minlərlə qiyamçı bir işarə ilə silaha sarılıb, başçıların gəlişini gözləyəcəkdi. Həllədici dəqiqə yaxınlaşırı. Həmişə olduğu kimi yenə də qəfil-dən başçılar ələ keçdi, qiyam baş tutmadı.

Romanyeyə qədəm qoyan kimi Vaninaya ələ gəldi ki, vətən məhəbbəti Pyetronun ürəyindən bütün ehtirasları sixıldırb çıxmışdır. Yenə də qadın qüruru tügyan eləyirdi. O, şübhəli fikirlərdən uzaqlaşmaq istədikcə daha çox sıxlıq, qəhərdən boğulurdu; qız başa düşürdü ki, azadlığa nifrat edir. Onun dilini-ağzını bağlayan, dərdini gizlətməyə kömək eləyən yeganə qüvvə isə qüruru idi. O da etibarsız çıxdı. Bir dəfə Missirilli ilə görüşmək üçün Forliyə gələndə knyajna heç cür özünü ələ ala bilmədi:

– Siz, doğrudan da, məni bir ər kimi sevirmişsiniz, – dedi. – Heç belə bilməzdim.

O daha göz yaşlarını saxlamaq istəmirdi. Ağlayırdı, ləyaqətini

¹ Sexin – XIX əsr İtaliyasında qızıl pul

² Leqat – İtaliyada böyük imtiyaza malik şəxs

ayağa saldığını görə, giley-güzara qədər alçaldığını görə. Missirilli ona ürek-dirək verirdi, ancaq bu, öz qayğıları ilə yaşayan bir adamın təskinliyi idi. Birdən Vaninanın ağılına gəldi ki, onu atıb Romaya qayıtsın. Giley-güzardan nə çıxar? O, qəddar bir sevinclə zəifliyinə görə özündən heyif alacağının düşünürdü. İkiisi də susurdu və bu sükut qızın qərarını bir az da möhkəmləndirdi. İndi o, Missirillini atmasayı, özünü ona layiq hesab eləməzdi. Vanina onun acı heyrət içərisində vurnuxacağını, gözləri yolda qalacağını düşündükcə qabaqcadan lezzət alırı. Ancaq məhəbbətinə qoruyub saxlaya bilmədiyi adamın xətrinə nə qədər ağılsızlıqlar elədiyini fikirləşəndə onu dəhşət götürdü. Vanina cansıxıcı sükutu pozub, onun qılığına girdi. Heç olmasa, bircə kəlmə məhəbbətinə cavab olası söz eşitmək istəyirdi. Pyetro mehribanlıq gösterir, nəvazişlə cavab verirdi, di gel, elə fikri dağınıqdı ki... Karbonarilərin mübarizə planlarından, qarşısındaki sınaqlardan söz düşəndə isə onun səsi titrədi, ürəkdən gələn kədərlə köks ötürüb dedi:

— Ah, işimiz yenə uğursuz olsa, bu qəsdin də üstü açılsa, baş götürüb İtaliyadan gedəcəyəm.

Vanina qoruyub qaldı. Anbaan güclənən bir qorxu bütün varlığını bürüyürdü; sevgilisini həmişəlik itirmek qorxusu. Ürəyinə dammışdı ki, bu, son görüşdür. Missirillinin sözleri onun qəlbində məşum fikrin ilk qıçılcımını yandırdı: "Karbonarılər məndən neçə min sexin kömək alıblar. Onların qiyamına rəğbət bəslədiyimə heç kəs şübhə eləməz..." O, düşüncələrindən ayrılib üzünü Pyetroya tutdu:

— Nə olar, gəl San-Nikoloya gedək. Xahiş eləyirəm, bircə günlüyü. Bu axşamkı venta yiğincığında iştirak eləməyə də bilərsən. Sabah tezdən biz artıq qəsrimizdə olacaqıq. Yalda-yamacda gəzinərik, yaxşıca dincələrsən, rahatlanarsan. Qüvvə toplamaq, özünü ələ almaq bilirsən nə qədər lazımdır; axı çətin sınaqlar gözləyir səni.

Pyetro razılaşdı.

Vanina yır-yığış eləmək üçün onu tək qoyub çıxdı və həmişəki kimi Pyetronu gizlətdiyi otağın qapısını qıffılladı.

Vanina Forlidə xirdavat dükəni açmış köhnə qulluqçularından birini görməyə tələsirdi. Özünü həmin qadının evinə çatdırın kimi əlinə keçən dua kitabının ilk səhifəsinə bir neçə sətir yazıb, gecə karbonarilə ventasının yiğışacağı yeri dəqiq göstərdi. O, çugulluğunu

bu sözlərlə qurtardı: "Ventanın on doqquz üzvü var. Adları və ünvanları..."

Missirillidən başqa bütün venta üzvlərinin siyahısını yazıb qurta-randan sonra o, inandığı qadına göstəriş verdi:

– Bu kitabı kardinal-leqata çatdır. Yazdıqlarımı oxuyub qaytarsın. Götür, bu da on sexin. Əgər leqat sənin adını dilinə gətirsə, ölümünü gözünün altına al. Ancaq bu səhifələri ona oxuda bilsən, həyatımı xilas etmiş olacaqsan.

Hər şey yaxşılıqla qurtardı. Leqat qorxusundan kübar təşəx-xişinə elə unutmuşdu ki, onunla məxfi səhbət etmək istəyən adı bir qadını üzü maskalı qəbul eləməyə razılıq verdi, ancaq tapşırıdı ki, qolu-bağlı gətirsinlər.

Dükançı qadın bu görkəmdə ali rütbəli əyanla üz-üzə dayandı. Məmur yaşıl mahud örtüklü mizin arxasından qalxmağa cəsarət eləmədi.

O, kitabın zəhərli olacağından bərk qorxdıguna görə yazılı səhi-fəni mümkün qədər özündən aralı tutub oxudu. Sonra dua kitabını dükançı qadına qaytardı, hətta onun arxasında casus da göndərmədi.

Evdən çıxdığı vaxtdan qırx dəqiqə də keçməmişdi ki, Vanina artıq Missirillinin yanında idi. O, keçmiş qulluqçusunun tapşırığı yerinə yetirdiyini biləndən bəri Pyetronun həmişəlik onunku olacağına əmin idi. Vaninanın dediyinə görə, şəhərdə qeyri-adi çaxnaşma vardi, hər yerdə patrullar gəzişirdi, hətta heç vaxt patrul görünməyən küçələrdə.

– Gəl sən mən deyənə qulaq as, – o əlavə etdi, – dur, elə bu saat San-Nikoloya gedək.

Missirilli bir söz demədi. Onlar şəhərin yarımilliyindəki zastavanın yanına qədər piyada getdilər. Vaninanın yaxın adamı – öz xidmətlərinə görə yaxşı haqq alan qaradınməz ev qulluqçusu karetdə əyləşib knyajnanı gözləyirdi.

San-Nikoloya çatan kimi Vanina nə qədər dəhşətli bir iş tutduğunu yadına salıb vahimə içərisində Pyetroya qısqıldı. O, mehribanlıqla oğlanı oxşayır, elə bil, qabaqcadan onun könlünü almaq istəyirdi. Vanina çuğulluq eləyəndə vicdan əzabı barədə düşünməmişdi. Missirillini əzizləyə-əzizləyə "sevirəm" dedi və birdən ona elə gəldi ki, rola girib. O, sevgilisinin boynunu qucaqlayıb fikirləşirdi: "İndi Pyetroya bir

kəlmə, bircə kəlmə çatdırı olsa, ömürlük mənə nifrat eləyər. Taleym bir kəlmə sözə bənddir”.

Gecəyarı Vaninanın nökərlərindən biri yataq otağına girdi. Knyajnanın heç yatsa yuxusuna da girməzdii ki, həmin adam karbonaridir. Demək, Pyetro hətta belə xırda şeyləri də ondan gizlədirmiş. Vaninanın canına üşütmə düşdü. Karbonari Missirillini xəbərdar eləməyə gəlmişdi. O dedi ki, bu gecə on doqquz nəfər karbonarının evi mühabirəyə alınmış, onlar venta yığıncağından qayıdanda qəflətən yaxalanmışlar. Hükum gözlənilməz olsa da, karbonarilərdən doqquzu qaçıb canını qurtara bilmişdir. Ələ keçmiş on karbonarini qalaya göndərib-lər. Həbsxana həyətinə girəndə dustaqlardan biri dərin quyuya atılıb özünü öldürmişdir.

Vanina haldan-hala düşürdü. Bəxti onda gətirmişdi ki, Missirilli fikir vermirdi. Əgər o, qızın gözlərinə baxsaydı, cinayətin açıq-aydın izlərini oxuya bilərdi...

Nökər deyirdi:

– Qarnizon əsgərləri Forlinin bütün küçələrini zəncir kimi dövrəyə alıblar. Onlar bir-birinə o qədər yaxın düzülüb'lər ki, söhbət eləyə bilərlər. Şəhər camaatına küçəniancaq zabit dayanan yerdən keçməyə icazə verirlər.

O, sözünü qurtarıb otaqdan çıxdı. Missirilli fikrə getmişdi. Haçandan-haćana dilləndi:

– İndi heç nə eləmək olmaz...

Vanina nə ölü kimi ölü idi, nə diri kimi diri. Sevgilisinin hər baxışından diksinir, halı dəyişirdi.

– Sənə nə olub, Vanina? Bu gün gözümə birtəhər dəyirsən.

Missirilli cavab gözləmədən gözünü ondan çekdi, fikirlərinin axarı yenə səmtini dəyişdi.

Vanina ertəsi gün cəsarətə gəlib dedi:

– Bax bir venta da ələ keçdi. Elə bilirəm, bir müddət sakit yaşaya-caqsan.

– Çox sakit, çox...

Knyajna Missirillinin istehzalı təbəssümündən ürpəşdi.

Vanina yezuitlərin casusu hesab elədiyi ruhani ilə görüşmək üçün San-Nikolo kəndinə yollandı. Nahar vaxtına yaxın, saat yeddi də

qayıdırıb gəldi və sevgilisini gizlətdiyi otağı boş görəndə əl-ayağa düşdü. Bütün qəsri ələk-vələk elədi, Pyetronu heç yerdə tapa bilməyib əlini ondan tamam üzdü və həmin otağa qayıdı. Stolun üstündəki məktubancaq indi gözüünə sataşdı. Alıb oxudu:

“Özümü leqata təslim eləməyə gedirəm. İşimizin müvəffəqiyyətinə inamımı itirmişəm; göylər özü bizə qarşıdır. Bizi kim ələ verib? Yəqin, özünü quyuya atan o yaramazın işidir. İndi mənim həyatım bədbəxt İtaliyaya gərək deyil. Həm də istəmirəm ki, yoldaşlarım təkcə mənim həbs olunmadığımı görüb ürəklərinə başqa şey gətirsinlər.

Əlvida! Əgər məni sevirsinizsə, intiqam almaq üçün əlinizdən gələni əsirgəməyin. Rəzil satqını cəzasına çatdırın, məhv eləyin, lap doğma atam da olsa!”

Vanina kresloya çökdü. Ürəyini didib-parçalayan əzabdan, az qala, huşunu itirəcəkdi. Nə dodağından bir kəlmə qopdu, nə gözündən bir gilə... Gözləri alışib-yanırdı. Birdən qıçları büküldü; Vanina diz çöküb:

“Qadir Allah, – fəryad qopardı. – Əhdimi qəbul elə. Bil ki, satqın cəzasına çatacaq. Ancaq möhlət ver mənə, Pyetronu qaladan qurtarmaqda köməyini əsirgəmə, ilahi!”

Bir saatdan sonra Vanina artıq yolda idi. Knyaz qızını Romaya qayıtmaga çıxdan tələsdirirdi, çünki ondan xəbərsiz Livio Savelliyyə razılıq vermişdi.

Vanina evə çatan kimi atası oradan-buradan söz salıb çəkinə-çəkinə mətləbə keçdi. Vaninanın cavabı qocanı heyrətə saldı. Qız tərəddüsüz razılığını bildirdi. Elə həmin axşam knyaz qrafinya Vitteleskanın qonaq otağında Livionu gələcək adaxlı kimi, demək olar ki, rəsmi şəkildə qızına təqdim elədi. Vanina onunla xeyli söhbet etdi. Gənc knyaz qəşənglik və zəriflik nümunəsi idi. Əla cins atları vardi, kübar cəmiyyətində hazırlıocabab bir gənc kimi tanınırı. Həm də bir az yüngülxasiyyət olduğuna görə rəsmi dairələrdə ondan heç vaxt şübhələnməzdilər. Vanina Livionun gözünü qamaşdırıb, bu arxalı əsil-zadədən bir alət kimi istifadə eləməyi qərara almışdı. Knyajna inanırdı ki, casuslar monsinyor Savelli Katantsaranın – Roma qubernatoru və polis nazirinin qardaşı oğlunu güldməyə cəsarət eləməzərlər.

Bir müddət Vanina gənc knyazın lütfkarlığına biganə qalmadı, onunla mehriban davrandı, ancaq günlərin bir günü Livionun üzünə:

— Sənin kimi bir yelbeyinə ərə gedə bilmərəm, — dedi və macal vermədən sözünə davam elədi. — Uşaqxasiyyət olmasaydin, əmiciyəzinin əlaltıları səndən heç nə gizlətməzdilər. Götürək elə bu yaxınlarda Forlidə tutulan karbonarıləri... Onlara nə cəza vermək fikrindədirlər?

Livio iki gündən sonra gelib xəbər verdi ki, Forlidə həbs olunmuş bütün karbonarılər qaçmışlar.

Vanina iri qara gözlərini qaldırıb həqarətlə onun üzünə baxdı, acı-acı gülümsündü. Qızın hər sözündə xoşbəxtlik qığılçımı axtaran knyaz bu axşam ondan bir kəlmə də qopara bilmədi.

Don Livio bir gün sonra qızara-qızara boygnuna aldı ki, onu aldadıblar. Ancaq deməyə sözü vardi:

— Kabinetin açarını ələ keçirdim, əminim bütün kağızlarını əlek-vələk elədim. Öyrəndim ki, ən nüfuzlu kardinallardan və prelatlardan¹ ibarət konqreqasiya, yəni komissiya təyin edilib. Bu günlərdə onlar çox məxfi bir şəraitdə toplaşıb, Forli karbonarılərini harada, Ravennada, yoxsa Romada mühakimə etmək məsələsinə baxacaqlar. Hazırda həbs olunmuş doqquz karbonarı və onların başçısı, axmaqlığı ucundan öz ayığı ilə gelib təslim olmuş Missirilli deyilən bir nəfər San-Leone qəsrində saxlanılır.

Livio “axmaqlığı ucundan” sözlərini deyib qurtarmamış Vanina onun qolundan bərk bir çımdık götürdü.

— Sizinlə birlikdə mən də əminizin kabinetində olmaq istəyirəm. İstəyirəm o kağızları öz gözlərimlə görüm. Yəqin, səhv oxumusunuz.

Bu sözlər Livionu qorxuya saldı; Vanina, az qala, imkan xaricində olan bir şey tələb edirdi. Lakin qızın ərkyana şıltاقlığı onun istəyini daha da alovlandırdı.

Bir neçə gündən sonra Savellilərin nökərlərinin libası olan zərbaftlı qırmızı paltar geymiş Vanina polis nazirinin kabinetində yarımla saat ən məxfi sənədləri nəzərdən keçirdi. Kağızlar arasında “Mütəhim Pyetro Missirilli haqqında məlumat gündəliyi”ni tapanda ürəyi quşṭek çarpındı, vərəqi götürəndə əlləri əsirdi. O, neçə vaxtdan bəri həsrətini çekdiyi adı bir də oxudu, gözləri qaraldı. Qız, az qala, huşunu itirəcəkdi. Qubernatorun iqamətgahından çıxanda knyajna don Livionun onu öpməyinə icazə verdi.

¹ *Prelat* – katolik dinində dini rütbe

– Mən sizi nə qədər imtahana çəksəm də, bütün sınaqlardan ləya-qatla çıxırsınız.

Gənc knyaz belə tərifdən sonra Vaninanın xətrinə Vatikan¹ yan-dırmağa hazır idi.

Həmin axşam Fransa səfarətxanasında bal təşkil olunmuşdu. Vanina hey rəqs edir, demək olar ki, həmişə Livio ilə oynayırdı. Knyaz səadətdən sərxoş idi, gərək ayılmağa macal tapmayayıd.

Bir dəfə Vanina knyaza dedi:

– Atamın, elə bil, tutması var. Hərdən elə qəribə işlər görür ki... Bu gün səhər nökərlərdən ikisini qovub, onlar da mənim üstümə gəliblər. Biri xahiş elədi ki, onu qubernatorun yanında işə düzəldim. O biri istefaya çıxmış topçudur. Fransızlar dövründə orduda olub. Hə, o da Müqəddəs Məlakə qalasında bir iş istəyir.

Livio cəld cavab verdi:

– Mən onların hər ikisini öz yanımıda qulluğa götürərəm.

– Heç sizdən bunu xahiş eləyən oldu? – Vanina ötkəm əda ilə onun sözünü ağzında qoydu. – Mən o yazıqların xahişini olduğu kimi sizə çatdırıdım. Hər ikisi məhz istədiyi yerdə işləməlidir, başqa bir yerdə yox.

Livio yenə çətinə düşmüşdü, özü də bundan çətin bir şey təsəvvürünə gətirə bilmirdi. Monsinyor Katantsara hər adamı yaxına qoymazdı. O, bir qayda olaraq, yaxşı tanıldığı, etibar elədiyi adamlara öz sarayında iş verirdi.

Zahirən Vaninanın həyatı həmişəki kimi idi; rahatlıq, eys-işrət, cürbəcür əyləncələr... Lakin peşmançılıq ona dinclik vermir, vicdan əzabı qəlbini didib-parçalayırdı. Hadisələrin ləng gedisi qızın lap axırına çıxmışdı. Atasının müvəkkili pul tapıb getirdi. İndi neyləyəsən? Ata evindən baş götürüb gedəsən, Romanyeyə qayıdır Pyetronu qaladan qaçırmaga çalışasan... heç ağlabatan iş deyil. Vanina heç nəyə məhəl qoymadan yola çıxmaga hazırlaşındı ki, taleyin ona yazığı gəldi.

Don Livio ona xoş xəbər verdi:

– Bu yaxınlarda Missirilli ventasından olan on nəfər karbonarını Romaya gətirəcəklər. Əgər onlara ölüm cəzası kəsilsə, Romanedyə edam olunacaqlar. Əmirm papadan bu axşam razılıq alıb. Bütün Roma-da bu sırrı bir siz bilirsiniz, bir də mən. İndi məndən razısınızmı?

¹ Vatikan – katolik dininin mərkəzi

— Siz yavaş-yavaş əsl kişi olursunuz,— Vanina cavab verdi. — Lüt-fən, şəklinizi mənə bağışlayın.

Missirillinin Romaya gətiriləcəyi gün ərəfəsində Vanina Çitta-Kastellanoya getmək üçün fikirləşib bəhanə tapdı. Romanyedən Romaya göndərilən karbonarilər bu şəhərin həbsxanasında gecələməli idilər.

Səhər tezdən dustaqlar həbsxanadan çıxarılanда knyajna Missirillini gördü. Əl-ayağı zəncirlənmiş venta başçısını ayrıca arabada aparırdılar. Pyetronun rəngi ağappaq ağarmışdı, ancaq görkəmindən heç ruhdan düşənə oxşamırıldı. Bir qarı ona bənövşə dəstəsi atdı. Karbonari gülümsündü, baş əyib təşəkkür etdi.

Vanina sevgilisini görəndə ürəyi toxtaqlıq tapdı; qız, elə bil, təzədən dünyaya gəldi. Knyajna bu görüşdən çox-çox qabaq Müqəddəs Məlakə qalasında təsərrüfat işlərinə baxan abbat Karinin vəzifəsini böyüdürmüşdü. O, Missirillinin həmin qalaya gətiriləcəyini biliirdi və qabaqcadan bu xoşqlıq qocanı özünə ruhani ata götürmüştü. Roma-da knyajnanın, həm də qubernatorun yaxın qohumunun ruhani qeyymu olmaq isə böyük şərəf sayılırdı.

Forli karbonarilərinin mühakiməsi çox uzanmadı. Qati monarchistler partiyası məhkəmənin Romada keçirilməsinə mane ola bilməsə də, komissiyanın ən şöhrətpərəst prelatlardan təşkil edilməsinə müvəffəq oldu. Məhkəmə komissiyasının sədri polis naziri idi.

Karbonarilər əleyhinə qanun hər kəsa aydın idi. Forli qəsdçiləri də əllərini hər şeydən üzümüşdülər. Ancaq onlar ən kiçik imkandan belə istifadə edir, məharətlə müdafiə olunurdular. Buna baxmayaraq, hamisina ölüm hökmü verildi. Bəzi hakimlər hətta karbonarilərin işgancə ilə öldürülməsini istəyirdi, onların şaqqlanmasını tələb edənlər də vardi. Polis nazirinin vəzifə piləkənində növbəti yeri hazır idi (onu qırmızı kardinal papağı gözləyirdi), buna görə də Savelli Katantsaranın karbonariləri şaqqlatmağa ehtiyacı yoxdu. Nazir fərmanı təsdiq etdirmək üçün papanın qəbulunda olanda onu dilə tutub ölüm hökmünü uzunmüddətli həbs cəzası ilə əvəz etdirdi. Hökm təkcə venta başçısı üçün qılıvvədə qalırdı. Polis naziri onu təhlükəli fanatik hesab eləyirdi, həm də, dediyimiz kimi, Missirilli iki jandarm öldürdüyünə görə əvvəlcədən ölümə məhkum olmuşmuşdu.

Nazir papanın iqamətgahından qayıdanan bir neçə dəqiqə sonra Vanina hər şeydən xəbərdardı.

Monsinyor Katantsara ertəsi gün gecəyarıya yaxın evə qayıtdı və öz otaq xidmətçisini heç yerdə tapa bilməyib bərk təəccübləndi. O, zəngi bir neçə dəfə cingildətdi. Nəhayət, qocalıb əldən düşmiş və əməlli-başlı xərifləmiş bir xidmətçi qapıda göründü. Kişi lap hövsələdən çıxıb özü soyunmağı qərara aldı. Bərk bürkü idi. O, qapını bağlayandan sonra frakını soyundu, hirsli-hirsli bürmələyib stula tərəf firıldatdı. Frak stulun üstündən ötüb muslindən tikilmiş boyaboy pəncərə pərdəsinə dəydi. Örtüyün arxasında kimsə gizlənmişdi. Nazir yatağına tərəf cumub tapançاسını qapdı və ehtiyatla pəncərəyə yaxınlaşdı. Pərdə arxasından zərbaftalı lakey paltarı geyinmiş əlitapançalı gənc çıxıb onun üstünə yeridi. İslə belə görən nazir nişan alıb tətiyi çəkmək istəyirdi ki, gənc oğlan gülə-gülə dedi:

– Olmadı ki, monsinyor! Vanina Vaninini tanımadınız?

Nazir çımxırdı:

– Bu axmaq hoqqabazlıq nə demekdir?

Vanina özünü o yerə qoymadı.

– Gəlin sakit danışaq. Əvvəla, sizin tapançınızda güllə yoxdur.

O, heyrət içərisində tapançasını yoxladı, silahın yararsız olduğuna inanan kimi əlini jiletinin qoltuq cibinə atıb xəncərini sivirdi. Vanina amiranə, eyni zamanda, işvəli əda ilə:

– Əyləşin, monsinyor, – dedi və arxayın-arxayın divana yayxandı.

Nazir soruşdu:

– Heç olmasa, deyin görmüm, təksinizmi?

– And içirəm ki, tamamilə təkəm.

Katantsara əlüstü bütün künc-bucağı yoxladı, otağı dörd dolanan-dan sonra Vanina ilə üzbeüz kresloya əyləşdi.

Knyajna həlim və sakit bir səslə sözə başladı:

– Axı mən nəyə görə ağılli, fərasətli bir dövlət nümayəndəsinə el qaldırmalyam? Həm də, çox güman ki, özünü və başqalarını güdəza verməkdən savayı heç nə bacarmayan əfəlin, çirtqozun biri ilə əvəz olunası adama...

– Yaxşı, xanım qız, sizə nə lazımdır? – Nazir pərtliliyini heç cür gizlədə bilmirdi. – Rica edirəm, bu yersiz oyunu tez qurtarasınız.

Vanina dərhal səsinin ahəngini dəyişib təkəbbürlə dedi:

— İndi eşidəcəyiniz sözlər məndən çox sizin üçün vacibdir. Missirillinin həyatını qorumaq istəyən adamlar var. O, edam olunsa, uzağı bir həftəyə sizinlə haqq-hesabı çürüdəcəklər. Onun taleyi məni maraqlandırmır. Hoqqabazlıq dediyiniz bu hərəkəti də, birincisi əyləncə üçün, ikincisi də, rəfiqələrimdən birinin xətrinə özümə rəva bildim. — Vanina yenidən əsilzadə xanımlara məxsus məlahətlə sözünü davam etdi. — Bir də ki bugün-sabah yaxın qohumu olacağım ağıllı bir adama, özü də görünür, Savellilər nəslini şöhrətləndirəcək adama qulluq göstərmək istədim.

Nazir o saat yumşaldı. Bu ani dəyişikliyin əsas səbəbkəri Vaninanın gözəlliyi idi. Romada monsinyor Katantsara gözəl qadınların pərəstişkarı kimi ad çıxarmışdı. Əlitapançalı knyajna isə Savellilər ailəsi lakeylərinin gəzinti paltarında par-par yanındı; ayaqlarına kip yapışmış uzunboğaz ipək corablar, zərbaftlı qırmızı kamzol və gümüşü işləməli mavi kaftan ona xüsusi yaraşlı verirdi.

Kefi kökəlmış nazir qumişa-qumişa:

— Evimin gələcək gəlini, siz, doğrudan da, qəribə hoqqa düzəltmisiniz, — dedi. — Görünür, bu, axırıncı oyununuz deyil.

— Ümidvaram ki, sizin kimi tədbirli adam bu sirri hamidan, xüsüsən Liviodan gizlin saxlayar. Könlünüzü almaq üçün mən sizi öpərəm də, əlbəttə, əgər rəfiqəmin himayəçilik etdiyi karbonarını ölümdən qurtarsınız.

Ən vacib məsələləri belə zarafata salıb müzakirə etməyi bacaran bütün əsil-nəcabətli Roma xanımları kimi Vanina da dilini dinc qoy-murdu. O, silahlı hədə-qorxu ilə başlayan görüşü gələcək knyaginya Savellinin qayınata əvəzi təzə qohumu ilə, demək olar ki, rəsmi tanışlığına çevirə bildi.

Monsinyor Katantsara bir azdan üstüne silah çekilib qorxudulduğun barədə bütün fikirləri özündən uzaqlaşdırıb, Missirillini xilas etmək istəsə, nə kimi çətinliklərlə qarşılaşacağından danışındı. O, söhbət eləyə-eləyə gənc knyajna ilə yanaşı otaqda gəzisirdi. Bir anlıq ayaq saxladı. Buxarının üstündən qrafını götürdü və bülər stəkana limonad töküb içmək istədi. Vanina cəld stəkanı onun əlindən aldı və guya, saxlaya bilməyib pəncərədən həyətə atdı.

Bir dəqiqə sonra nazir şirniyyat qutusundan şokoladlı konfet götürdü. Vanina ərkək konfeti də dartıb aldı və gülə-gülə dedi:

– Ehtiyatlı olun! Burada dişə dəyən nə varsa, zəhərlənib. Sizi öldürmək istəyirdilər, mən qanınızın arasına girdim. Düşündüm ki, Savellilər ailəsinə sizin həyatınızdan qiymətli hədiyyə gətirə bilmərəm.

Heyrət içərisində döyükən monsinyor Katantsara minnətdarlığını bildirdi və söz verdi ki, Missirillinin əfv edilməsi üçün əlindən gələni əsirgəməyəcək.

– Demək, söztümüz sözdür. İndi sazişi təsdiq etmək olar. – Vanina naziri öpüb əlavə etdi: – Bu da sizin mükafatınız!

O, mükafatı məmənuniyyətlə qəbul elədi.

– Əzizim Vanina, onu da bilin ki, mənim qan tökməklə aram yoxdur. Üstəlik, sizin nəzərinizdə nə qədər qoca görünsəm də, hələ cavanam. Çox güman ki, bu gün tökülen qanların lənət damğasına چevriləcəyi günü öz gözlərimlə görecəyəm.

Monsinyor Katantsara gənc knyajnanı bağın küçə qapısına qədər ötürəndə gecə saat iki idi.

Ertəsi günün səhəri nazir papanın yanına minnətə getdi. O, sıxılışxıla ürəyindən keçənləri götür-qoy eləyirdi ki, zati-müqəddəsləri gözlənilmədən imana gəldi:

– Mən hər şeydən əfzəl, sizi rəhmdillik işığına çağırıram. Forli karbonarılardan birinin edam hökmü hələ də qüvvədə qalır. Onun fikri mənə yuxunu haram eləyib. O adam xilas olunmalıdır.

Nazir papanın onu qabaqladığını gördüb xeyli nəmnum oldu, cürbəcür bəhanələr gətirdi və ən nəhayət *motu proprio*¹ qərarını yazmağa razılıq verdi. Zati-müqəddəsləri adətə xilaf olaraq fərmanı özü imzaladı.

Vanina düşünürdü ki, sevgilisini, bəlkə də, ölüməndən qurtara bildi, ancaq bununla təhlükə sovuşmur, onu zəhərləməyə cəhd edəcəklər. Missirilli hələ papa fərmanından qabaq Vaninanın ruhani atası abbat Karidən bir neçə bağlama dəniz suxarısı və həbsxana yeməyinə toxunmamaq xəbərdarlığı almışdı.

Bundan sonra Vanina Forli karbonarılının San-Leone qalasına köçürülməcəyini öyrəndi və beyninə düşdü ki, nəyin hesabına olur-

¹ Papanın şəxsi təşəbbüsü ilə verilən qərar (*lat.*)

olsun, yolda Missirilli ilə görüşməlidir. O, karbonarilərin Çitta-Kastel-lanoya gətiriləcəyi gün ərefəsində özünü həmin şəhərə çatdırıb abbat Kariyə baş çəkdi. Ruhani ata neçə gün qabaqdan burada idi. Nəzarətçi onun təkidi ilə Missirillini gecə ibadəti zamanı həbsxana mehrabına gətirməyə söz vermişdi. Üstəlik, bunu da boynuna götürmüştü ki, karbonarı əl-ayağının zəncirlənməsinə razı olsa, onu tək buraxar, başı ilə cavabdeh olduğu dustağa müəyyən məsafədən göz qoyar və görüşdüyü xanımla sərbəst söhbətləşməsinə imkan yaradar.

Nəhayət, Vaninanın taleyi həll olunası gün gəlib çatdı. O, səhər ertədən həbsxananın balaca kilsəsində gizlənmişdi. Kim bilir, uzandıqca uzanan bu gün ərzində onu düşündürən, həyəcanlandıran hansı fikirlərdi.

“Pyetro o qədər sevirmi ki, olub-keçənləri bağışlaya? Düzəndir, ventanı mən ələ vermişəm,ancaq onun həyatını da mən xilas etmişəm”.

Hərdən tufan sakitləşir, ağıl ürəyə üstün gəlirdi. Belə anlarda Vanina inanırdı ki, Pyetronu yola gətirəcək, onlar birlikdə İtaliyanı tərk edəcək, baş götürüb gedəcəklər. Axi o, Pyetronu çox sevdiyinə görə günah işlədib. Saat dördü vurdu. Uzaqda nal səsləri eşidildi; dustaqları gətirən atlı karabinerlər şəhərə çatmışdilar. Küçənin daş döşəməsindən qopan her səs onun üzəyində əks-səda verirdi. Tezliklə təkər taqqıltısı nal səslərinə qarışdı. Arabalar həbsxananın qarşısındakı meydançada dayandı. Vanina iki karabinerin Missirillini qoltuqlayıb ayağa qaldırdığını gördü. Onu ayrıca arabada gətirmişdilər, əl-ayağı elə zəncirlənmışdı ki, qımıldana bilmirdi.

Vaninanın gözləri doldu.

— Hər halda, o sağdır! — o piçildadı. — Şükür sənə, ilahi, onu hələ zəhərləməyiblər.

O axşamın hər anı əzabdı, əziyyətdi. Alaqqaranlıqdə, mehrabın uca tağları altında tənha bir çaraq közərirdi. Gözətçi yağa xəsislik elədiyinə görə piltə tüstülənir, zəif işiq qara kölgələrə qarışır divarlarda oynasırdı. Vaxtilə mehraba bitişik həbsxanada can çürütmüş orta əsr kübarlarının qəbirlerini nəzərdən keçirdikcə Vaninaya elə gəlirdi ki, daş heykəllerin kinli baxışları ona zillənib.

Ətrafdı səs-səmir çoxdan kəsilməşdi. Vanina nəfəsini içinə çəkib dinşeyirdi. Qüllədəki zəng bir də səsləndi, gecədən xeyli keçmişdi.

Bir azdan yüngül xışlı eşidildi. Elə bil, qaranlıqda yarasa şığıdı. Vanina çevrilib baxdı, qapıya tərəf bir-iki addım atıb dayandı və yarı-huşsuz halda mehrabın məhəccərinə söykəndi. Birdən onun qarşısında iki kölgə peyda oldu. Onlardan biri həbsxana nəzarətçisi, o biri əl-ayağı çalın-çarpaz zəncirlənmiş Missirilli idi. Nəzarətçi əl fənərini məhəccərin üstünə qoydu. İşıq düz məhbusun üzünə düşürdü. Nəzarətçi qapıdan çıxan kimi Vanina Pyetronun boynuna sarıldı. Sevgilisini qolları arasında sıxlıqca canında zəncirlərin soyuq giziltisini hiss eleyirdi. Elə bil, bir daş heykəli qucaqlamışdı. Knyajna: “Onu kim belə qandallayıb?” – düşündü və bədənidəki üzütmə kəskin ağrı ilə əvəz olundu. Qızı elə gəldi ki, Pyetro onun işləklərindən xəbərdardır. Yoxsa belə soyuq görüşərdimi?

Pyetro, nəhayət, dilləndi:

– Məni sevdiyinizə ürəkdən təəssüflənirəm, əzizim, özümü belə məhəbbətə layiq bilmirəm. İnanın ki, müqəddəs münasibətlərə, xristian hissələrinə qayıtsaq yaxşıdır. Olub-keçən günahları, gözümüzü qamaşdırıb duyğuları unudaq. Daha mən sizin ola bilmərəm. Daimi müvəffəqiyyətsizliklər məni qarabaqara izləyir. Bəlkə də, bağışlanılmaz bir günah sahibi olduğuma görə... Taleyn hökmünə bir bax. Heç gör ağlaşığan işdirmi? Niyə o məşum gecə yoldaşlarımıla birlikdə həbs olunmadım? Niyə ən təhlükəli anlarda mən öz yerimdə deyildim? Axi niyə dostlarımdan ayrı düşməyim ən ağlaşığmaz şübhələrə gətirib çıxardı?! Çünkü mən təkcə vətən eşqi ilə yaşamadım, özgə bir ehtirasın qurbanı oldum.

Vanina heyrətdən özünə gələ bilmirdi. Missirilli necə də dəyişmişdi. O qədər də sinixmamışdı, ancaq görkəmindən ona otuz yaş vermək olardı. Vanina bunun səbəbini həbsxanalardakı əzab-əziyyətlər olduğunu düşünüb ağladı. “Ah! Aman Allah! Axi həbsxana nəzarətçiləri söz vermişdilər ki, səninlə sərt rəftar eləməyəcəklər”.

O, haradan biləydi ki, ölümün yaxılığı gənc karbonarının qəlbində vətəni azad görmək arzusu ilə bağlı olan nə qədər mövhumi duyğular oyatmışdı.

Vanina yavaş-yavaş bu qəribə dəyişikliyin səbəbini dərk edirdi. Bütün bunlar ağır fiziki əziyyətlərdən çox, mənəvi sarsıntıların nəticəsi idi. Qızın, onsuz da, ağır olan kədəri bir az da artdı. Qəhərdən

boğulan knyajna hönkürür, Missirilli susurdu. Vaninanın aramsız hiççırıqları ona da təsir etmişdi.

– Əgər bu dünyada bir nəfəri sevmişəmsə, o sizsiniz, Vanina! Ancaq Allahın böyüklüyünə şükür ki, indi həyatda yeganə məqsədim var: ya qaranlıq zindanlar qucağında, ya da İtaliyanın azadlığı uğrunda vuruşmalarda ölcəcəm.

Yenə susdular. Vanina bu sükütu pozmaq üçün, heç olmasa, bircə kəlmə danışmaq istədi, bacarmadı.

Missirilli bayaqqı söhbətinə qayıtdı:

– Bu müqəddəs borcun sərt qanunları var, mənim əzizim. Onu qaytarmaq asan olsaydı, bəs qəhrəmanlıq nəyə deyərdilər? Söz verin ki, bir də mənimlə görüşməyə can atmayacaqsınız. – O, zəncirli əllərini bacardığı qədər irəli uzadıb sözünə davam etdi: – Nə zamansa sizin üçün əziz olmuş bir adamın sözünə qulaq asın. Atanızın məsləhət bil-diyi adama əra gedin. Ancaq lüzumsuz etiraflarla könül qırmayın. Mənimlə görüşməyi də fikrinizə gətirməyin. Bu gündən bir-birimizə yad olmalıdır. Siz vətənin azadlığı yolunda az pul xərcləməmisiniz. Əgər bir gün o, müstəbidlərin pəncəsindən qurtulsa, həmin pulları milli mülkiyyət hesabına son qəpiyinə qədər özünüzə qaytararlar.

Vanina acığından dodağını gəmirirdi. Bayaqdan bəri Pyetronun baxışlarında tək bircə dəfə qıgilcım yanıb-sönmüşdü; “Vətən” kəlməsini dilinə gətirəndə...

Axır ki, qadınlıq qıruru knyajnanın köməyinə gəldi. O heç bir cavab vermədi. Özüylə getirdiyi almazları və balaca bıçqları səssiz-səmirsiz Missirilliye uzatdı.

Karbonari piçildədi:

– Mən bunları götürməliyəm. Qaçmağa cəhd etmək mənim borcumdur. Bu yeni alicənablığınıza baxmayaraq, and içirəm ki, bir də heç vaxt görüşməyəcəyik. Əlvida, Vanina! Söz ver ki, bir də məktub yazmayacaqsan, görüşməyə yollar axtarmayacaqsan. İndən belə bütün varlığımı vətənin ixtiyarındayam. Məni özün üçün ölmüş bil. Əlvida!

Vanina çılgın bir səslə:

– Dayan, Pyetro! – dedi. – Bir dayan görüm!.. İstəyirəm bilesən ki, sənin xətrinə mən nələr eləmişəm!

O, Missirillinin San-Nikolo qəsrindən çıxb getdiyi və özünü leqata

təslim etdiyi gündən bəri sevgilisini xilas etmək üçün göstərdiyi bütün cəhdləri bir-bir sadaladı.

Vanina nəfəsini dərdi, səsini alçaldıb udquna-udquna dedi:

– Bunlar hələ nədir ki... Mən məhəbbətimiz naminə ən ağlaşığmaz bir addım atmışam.

O, satqınlıq elədiyini də boynuna aldı.

– Ax, məlun ifrit! – Pyetronun sinəsindən vəhşi bağırı qopdu. Birdən qızın üstünə atıldı, onu zəncirləri ilə boğmağa çalışdı. Qışkırığa özünü yetirən nəzarətçi araya girməsəydi, o, Vaninanın nəfəsini kəsəcəkdir!

– Al, götür, ifrit! – Missirillinin boğuq səsi mehrabın divarlarında əks-səda verdi. – Mən sənə heç nə ilə borclu olmaq istəmirəm. – O, zəncirlərin imkan verdiyi qədər qolaylanıb, daş-qası və bıçqları Vaninanın ayaqları altına atdı. Dərhal dönüb kilsədən çıxdı.

Bu son zərbə Vaninanı tamamilə sarsıtdı. O, Romaya qayıtdı. Tezliklə qəzetlərdə onun knyaz Livio Savelli ilə nikahlanması haqqında xəbərlər dərc olundu.

1829-cu il

ALEKSANDR DÜMA

(1802–1870)

ALEKSANDR DÜMA

AZƏRBAYCANDA

Aleksandr Düumanın “Qafqaz” adlanan kitabı neinki tarixi əsər kimi çox əhəmiyyətlidir, həm də qafqazlıların özləri üçün belə qəribə təsadüflər, görüşlər, unudulmuş hadisələr, xatirələr mənbəyidir. Bu əsər XIX əsrin ortalarında Azərbaycanda olmuş fransız tarixçisi, səyyah, yaxud ədiblərin yazdıqlarının ən maraqlısı sayılı bilər. Ona görə ki, Düumanın qələminə məxsusdur – dünyamı gəzib -dolşmış, tarix və felsefə elmini yaxşı bilən, qədim ədəbiyyata, həmçinin öz dövrünün məşhur əsərlərinə bələd olan məşhur fransız yazıçısı A.Düumanın.

Əsəri oxuduqca onun üslubu, yazılış xüsusiyətləri, oradakı dil kəskinliyi, xərif humor, lirik səhnələr, sərt ifadələr birləyi adəmi valeh edir. Müəllif gördüyü və eşitdiklərini, keçən əsrin fransız oxucularına maraqlı görünəcək ən xırda təsadüfləri belə ətraflı şərh edir. Axı o, Qafqazdan – həmin vaxtlar bütün Avropanı heyrətə gətirən şamillərin vətəni, səyahları valeh edən diyardan yazırdı.

A.Düumanın Azərbaycana səfəri Dərbənd şəhərindən başlayır. Dərbənddən Bakıya gəlib, Bakıdan Şamaxıya, Şamaxıdan Şəkiyə, Şəkidən isə Tiflisə gedib. Olduğu şəhərlərin hər biri haqda geniş danışır, onların əhalisi, bazarları, adətləri haqda məlumat verməyə çalışır...

QAFQAZ SƏFƏRİ (ixtisarla)

DƏRBƏND

Biz sübh çığı yola düşdük. Hava çox yaxşı idi. Buralarda nə şaxta, nə də qar vardı. Bu, Dərbəndə yaxınlaşdığınızı xəbər verirdi. Elli kəndini keçdiq. Baqratıon bizi müşayiət edən polislərin başçısı İman Qazalyevlə tatarca bir neçə kəlmə danışdı. Hiss olunurdu ki, onun cavabı Baqratıonu qane etmişdi. Söhbət mənim silahımdan getsə də, dinib-danışmirdim. Qarabakənddə səhər yeməyinə dayandıq. Faytonumuzda yemək üçün hər şey vardı. Moyne¹ fürsətdən istifadə edib üç tablonun eskitməsini çəkdi. Biz gözəlliklər ölkəsinə daxil olmuşduq. Odur ki hər addımbaşı faytonu saxlayıb, bu məftunedici mənzərələri seyr etməli olurdular.

Buynakda Baqratıonun qulluqçusu bir neçə atla bizi gözləyirdi.

Mən Baqratıonla onun faytonuna, Moyne ilə Kalino isə mənim faytonuma mindilər. Beş dəqiqə keçməmiş atları qoşdular və yola düşdük. Kənddən iki yüz metr aralananmışdıq ki, bir dəstə kəklik bizi görüb havaya qalxdı və uçağunu yerdən əlli metr aralıda təzədən yerə endi. Faytonları saxladıq və onlara yaxınlaşdıq. Kəkliklər yenidən havaya qalxdılar. Mən onlardan birini vurdum. Qalanları başımızın üstündən uçub getdilər. Təpənin o tərəfində gözdən itincəyə qədər onları baxışlarımla müşayiət etdim. Təpəyə tərəf getdik. Təpənin başına çatanda artıq kəklikləri unutmuşdum. Çünkü Xəzər dənizi ilə üz-üzə dayanmışdım. Ucsuz-bucaqsız hamar səhranı andıran bu ümman göy yaquta bənzəyirdi. Qədimdə İrkani adlandırılan, Herodota qədər, demək olar ki, əfsanəvi hesab olunan dəniz mənə çox əzəmətli və məhzun göründü. İlk dəfə Herodot tərəfindən təsvir edilən, sahəsi haqqında məlumat verilən bu dəniz, əski zamanlarda

¹ Moyne – fransız rəssamı. A. Dümanın dostu

olduğu kimi indi də az bəllidir. Qədim tarixçilər onun gözəlliyyindən ilhamla söz açmış və onu “sehrli möcüzə” adlandırmışlar. Ehtimal ki, gələcəkdə nəhayətsiz qum gölünə və ya sadəcə olaraq, qırğız və noqay çöllərində gördiyümüz bataqlığa çevriləcəkdir. Suyu insanın heç vaxt dərk edə bilməyəcəyi hansı yeraltı yollarla axıb gedən, yoxa çıxan, yavaş-yavaş azalan, heç bir şey verməyən bu sehrli dəniz şərqdən qum, şimal, cənub və qərb tərəfdən bütün çayların suyunu udur. Yolboyu Dərbəndə qədər biz bu “sehrli möcüzə”ni seyr edəcəyik.

Təpədən enərək faytonlara mindik və yolumuza davam etdik. Çətin yoxuş və enişlər bir-bir arxada qalırdı. Yerli olan faytonçular atları dördnala çapır, bu eniş-yoxuşların arasından axıb gedən iti dağ çaylarından belə ehtiyat etmirdilər. Doğrudur, ilin altı ayında bu çaylarda su az olur. Bununla belə, daşqın vaxtı suyun gətirdiyi daşlar təhlükə törədir. Faytonumuz atılıb-düşür, böyük taqqılıtlı salırdı. Bizzət belə yollara rast gelinmir. Şübhəsiz ki, buralarda fayton düzəldərkən bu çətinliklər nəzərə alınır. İnsan oğlu həmişə çətinliklərə sinə gərir, onun üzərində zəfər çalır. Belə yolda faytonun sıradan çıxmazı hər dəqiqə gözlənə bilər. Lakin tezliklə onu düzəldir və yollarına davam edirlər.

Biz də yolumuza davam etdik və günortadan sonra saat dörd radələrində Qarakəndə çatdıq. Azuqəmizi faytondan götürüb nahar etdik. Yeri gəlmışkən deym ki, səyahət vaxtı, xiüssilə də belə səfərlərdə yemək məsəlesi böyük problemə çevirilir. Odur ki gələcəkdə bu yolla səyahətə çıxanların nəzərinə çatdırıram: Həştərxandan Qızlara qədər özünüzlə hər şey götürün. Qızlardan Dərbəndə yola düşəndə bir daha yaxşıca bazarlıq edin. Çünkü yolda bir şey ala bilməyəcəksiniz.

İtaliyalılar çox yeyirlər. İspanlar az yeyirlər. Düzənliliklərdə məskən salanlar isə, elə bil, heç şey yemirlər.

Rusiyada yaşayanlar da yemək-içmək qayığında olan xalqlara bənzəmirlər. Bunlarda günün hansı vaxtı nə yemək məsəlesi adət-ənənəyə çevrilməyibdir. Təki samovar qaynasın, stekanlarda çay bug-lansın. Fərq etməz, ister o Çin imperatorunun sarı çayından, istərsə də Kalmık şahzadəsi Tümenin çayından dəmlənsin. Əsas məsələ budur ki, samovar həmişə çizildəsin, dəmdə olsun.

Bir yana səfərə çıxanda da azuqə barədə o qədər fikirləşməzlər. Bu məsələdə onlar ərəblər kimi hərəkət edirlər. Elə bil, ərəblərin bir xurmanı səhər, birini də axşam yeməklə günü başa vurmaları bunlara da sirayət edib. Bir yana gedəndə kəmərlərini və xəncərlərini bellərinə bərk bağlayıb yola düşər, zarafat edə-edə, deyə-gülə gəlib mənzilbaşına çatarlar. Biz isə azuqə tədarük görmədən yola çıxmırıq. Doğrudur, Fransada yaşamış, onun nemətlərini qiyətləndirən, bitkilərinə, heyvanat aləminə və insanlarına bələd olan knyaz Baqratiyonla bir yerdə acliq və ehtiyacdən qorxmağa dəyməz. Mən hələ də özüm özümdən sual edirəm: "Görəsən, Qarakənddən Dərbəndə qədər yol boyu yediyimiz ciyərdən hazırlanmış o dadlı və yağlı piroqları Baqratiyon haradan əldə etmişdi? Axı bura Strasburqdan, ən až, min iki yüz mil aralı idi". Çin sərhədlərindən uzaqda olsaq da, bizə pürrəngi Çin çayı dəmləmişdilər...

BAKİ

Səhər açılar-açılmaz yuxudan oyanıb ətrafa nəzər saldıq. Nə azərbaycanlılar, nə də onların dəvələri vardi. Lelə köcüb, yurdu qalmışdı. Çöl də dəniz kimi bomboş idi. Gəmisiz dəniz nə dənizdir? Mən bundan ağır, bundan kədərli heç nə təsəvvürümə gətirə bilmirəm. Biz hələ durmamış atları hazırlamışdılар. Bircə onları faytonlara qoşub yola düşmək qalırdı.

Ətrafi bürülmüş ağımtıl duman çox yaxşı hava olacağını xəbər verirdi. Dumanın arasından bərk qaçıqlarından, sanki, ayaqları yerə toxunmayan dağ keçilileri görünürdü. O qədər ürkək, o qədər qorxaq idilər ki, bir az yaxınlaşıb bircəciyini də vura bilmədim. Dağların güneyi çəhrayı, quzeyi isə bənövşəyi rəngə çıldırdı. Qəribə bir mənzərə ilə qarşılaşmışdım. Bir yanda qızıl kimi parıldayan qum səhrası, o yanda mavi Xəzər!

Biz Bakıya qədər bu mavi dənizi – gəliş-gedişi az olan, unudulmuş, itirilmiş, insanlara az bəlli, ünvanına çox böhtanlar yağdırılan yaziq və məsum Xəzəri bir daha görməyəcəkdik.

Əslində isə Abşeron yarımadasının elə nöqtəsinə çatmışdıq ki,

Qızılburundan bura qədər yol Xəzər dənizinin sahili boyu uzanıb gəlirdi. Buradan yol gözlənilmədən sağa burulub çölliyyə səri irəliləyir və sanki, nizəşəkilli yarımadanı dənizdən asılı qoyurdu. Beşaltı kilometr hamar yoldan sonra enişlər, yoxuşlar gəlirdi. Hiss olunurdu ki, Qafqaz sıra dağlarının son aşırımlarını arxada qoyuruq. Bizim Bur-qund yaylasına bənzəyən bu yerlərdə yol boyu kiçik kəndlər vardi. Evlərin bacalarından tüstü çıxır, biçənəkdə sürütlər otlayırdı. Arpa-bağda cürcərib qalxmışdı. Orada-burada boz dağların döşünə, elə bil, qeyri-bərabər biçimdə xalılar döşənmişdi.

Hər halda, bu, mədəniyyət idi. Əkin-biçin, qorxusuz otlayan sürüülər, evlər, sakitlik insanların dinc həyat sürdüyüünə dəlalət edirdi.

Dərindən nəfəs aldım. Neçə vaxt idi ki, mədəniyyət barədə heç bir söz eşitməmişdim. Özümü rahat hiss etdim.

— Görəsən, yolun mənzərəli və təhlükəli hissəsi birdəfəlik arxaməni qaldı?

— Bəli, — deyə azərbaycanlı bələdçimiz cavab verdi. Lakin Qafqaz dağlarının o biri ətəyində biz gözəl mənzərələr və təhlükə məfhummalarının ikili xarakter daşıdığını duyub razı qaldıq. Təhlükə, qorxu yolçunun qəribə yol yoldaşıdır. Əvvəlcə adam çəkinir, çalışır ki, qorxuya üz-üzə gəlməsin. Sonra ona alışır və nəhayət, onun yaxında olmasını arzulayır. Bu elə bir təsiredici qüvvəyə malikdir ki, yaxında olanda insan hər şeyin qiymətini, dəyərini ikili duyur. Təhlükənin olmasına adam sevinir, o sovuşanda təəccüblənir. Hətta yolunu dəyişib təhlükəli, qorxulu yolla getmək istəyir.

Biz istəməzdik ki, onunla birdəfəlik vidalaşaq. Ona görə də “hələlik” deyirəm...

Yol elə bayaqdan gəldiyimiz kimi davam edirdi. Enişlər, yoxuşlar...

Birdən qarşımıza əvvəlkilərdən daha dik və çətin bir yoxuş çıxdı. Yoxuşda atların işini asanlaşdırmaq üçün yox, Bakını bızdən gizləyən bu axırıncı təpənin başına tez çatmaq üçün faytonlardan yerə tullanıldıq. Yoxuşun lap başına çatanda uzaqda Xəzər dənizini gördük. Bizimlə dəniz arasında bəzi yerləri çökəkliklərdə gizlənən Bakı şəhəri yerləşirdi. Lakin tezliklə Bakı bütün gözəlliyi ilə gözümüz önlünə gəldi. Elə bil, şəhərə göydən düşmüştük. İlk baxışdan adama elə gəlirdi ki, Bakı iki hissədən ibarətdir: Ağ şəhər, Qara şəhər. Bakı Rusyanın

tərkibinə daxil olandan sonra şəhər ətrafında meydana gələn tikililər Ağ şəhəri təşkil edir. Qara şəhər isə şəhərin qədim hissəsidir. Bu şəhər də Dərbənd kimi divarlarla əhatə olunmuşdur. Dərbənd qalasının divarları qədər gözəl və mənzərəli olmasalar da, bu divarların özünəməxsus xüsusiyyətləri var. Aydın məsələdir ki, bu divarlar artilleriyadan deyil, soyuq silahdan müdafiə olunmaq üçün ucaldılmışdır.

Şəhərin mərkəzində nəzəri Xan sarayı cəlb edirdi. Buradan qədim məscidin əyilmiş minarəsini və ayağını Xəzərin suları yuyan Qız qalasını da görmək olur. Ucalığı və əzəməti ilə diqqəti cəlb edən Qız qalası qeyri-adi əfsanə ilə bağlıdır: Bakı xanlarından birinin çox gözəl bir qızı varmış. Qədim əfsanədə atasına vurulan Mirrin əksinə olaraq, burada ata öz qızına vurulur. Qız dünyaya gəlməsində günahkar bildiyi atasının ehtirasından, çirkin əməlindən yaxa qurtarmaq üçün deyir ki, xanın sevgisinə bir şərtlə razılıq verə bilərəm: qoy məhəbbətini sübuta yetirmək üçün ən uca, ən möhkəm, şəhərdə tayi-bərabəri olmayan qala tikdirsin. Qala hazır olanda xanın arzusu yerinə yetiriləcək.

Xan o saat adam toplayıb qalanı sürətlə ucaltmağa başlamış, əlin-dən gələni əsirgəməmişdir. Hər dəfə xan “qala hazırlır” deyəndə qız qalanın bir mərtəbə də ucaldılmasını xahiş edirdi. Bu təkidlər olmasaydı, Qız qalası bu qədər ucalmazdı.

Mərtəbələr bir-birini əvəz edir, qala göylərə ucalırı.

Qız qalası dəniz kənarında, yəni şəhərin aşağı hissəsində olsa da, yuxarıda yerləşən məscidlərin minarələrindən də yüksək görünürmüüş. Qala hazır olanda onu çox bahalı İran xalıları və s. ilə bəzəmişlər. Axırıncı xalı döşənəndə xan qızı möhtərəm qadınların müşayiəti ilə qalanın başına çıxmış, meydançada kəlməyi-şəhadətini oxumuş və özünü dənizə atmışdır...

İsmət və bəkarət rəmzi olan Qız qalasına gəlməmişdən qabaq xəyanətdən söhbət açan başqa bir abidəyə də rast gəlmışdik. Bu, Gürcüstanın canişini general Sisianovun abidəsi idi. O, Bakını mühabirəyə aldiqdə xan şəhəri təslim etməzdən əvvəl, guya öz şərtlərini bildirməkdən ötrü generalla görüşmək arzusunda olduğunu bildirmişdir.

Ermənilər general Sisianovu xəbərdar etmişdilər ki, görüş zamanı onu öldürəcəklər. Sisianov özünü Sezar kimi cəsur göstərmiş və "Buna cürtləri çatmaz" demişdir. Xan görüsə gələn generalın başını qılıncla vurmuşdur. Bakılılar bu işə mat qalmış, şəhərin və onların başının üstünü alan təhlükədən qorxub xanı ruslara təslim etmək istəmişlər. Lakin xan qaçıb İranda özünə sığınacaq tapmış, şəhər isə rusların elinə keçmişdir.

İllət divarları II Abbas tərəfindən ucaldılan Bakı əsrlər boyu atəş-pərəstlərin müqəddəs yeri olmuşdur. Əvvəller müstəqil olan Bakı xanlığı sonralar İrandan asılı vəziyyətə düşmüşdür. İran onu 1723-cü ildə Rusiyaya güzəştə getmiş, 1735-ci ildə geri almış, axırıncı xanın xəyanətindən sonra isə Bakını birdəfəlilik itirmişdir.

General Sisianovun abidəsi şəhərə lap bitişikdir. Qəbri isə Tiflis-dədir.

Bakıya daxil olmaq, orta əsrlərin alınmaz qalalarından birinə girmək təsiri bağışlayır. Divarları üçqat olan qalanın qapıları o qədər dardır ki, üç at qoşulmuş arabanı qapıdan keçirmək üçün yan atı açmalı olduq. Şəhərin Şimal qapıları yanında böyük bazar, Şərqi memarlıq üslubundan daha çox Qərb memarlıq üslubuna yaxın, daha doğrusu, Avropasayağı tikilmiş binalar və sağ tərəfdə xristian kilsəsi var. Bizi birbaşa M.Piqulevskinin iqamətgahına apardılar. O, qapının ağızında bizi salamladı, lakin evə dəvət edə bilmədi. Çünkü evində iki azərbaycanlı qadın qonağı vardı. Müsəlman dini qadınların yad kişilər yanında üzüaçıq oturub söhbət etməsinə yol vermir. Bu yandan da bizə uzun səfərdən sonra yuyunub, rahatlanmaq vacib idi. Bizi öz adamlarından biri ilə yaşayacağımız "Avropa klubu"na yola salan M.Piqulevski yuyunub-rahatlandıqdan sonra onunla nahar etməyimizi xahiş etdi.

Xristian kilsəsinin yanında, şəhərin ən mənzərəli yerlərindən birində yerləşən bu klubun salon və otaqlarını mənim sərəncamına vermişdilər.

Göstərilən qonaqpərvərlik üçün söz tapa bilmirəm. Bircə onu deyə bilərəm ki, bütün yol boyu bizə göstərilən qonaqpərvərlik göz-lədiyimizdən də üstün idi.

Yuyunub-rahatlanmaq üçün M.Piqulevskinin bizə çox vaxt verməsinə ürəkdən sevinirdik. Lakin yenicə yuyunmuşduq ki, Piqulevski

özii iki faytonla arxamızca geldi. Azərbaycanlı xanımlar öz milli və dini qanunlarını pozaraq mütləq məni görmək isteyirdilər. Biz hazırlaşana qədər M.Piqulevski gözlədi.

O, gözəl adam idi. Onun haqqında bir neçə kəlmə deməyə dəyər.

O, Bakının həm bələdiyyə, həm polis rəisi, həm də hakimi idi. Bu ucaboy, enlikürək adamın qırx yaşı olardı. Əynində rus forması, başında azərbaycanlı papağı vardı. Xəz papağını gözlərinin üstünə elə basmışdı ki, alışb-yanan və gülümseyən gözlərini güclə görmək olurdu. Gözlərindən səmimilik oxunurdu. Dolu sıfəti, mirvari kimi ağ dişləri, gözəl dodaqları gözləri ilə tamamilə həməhəng idi. Fransızca bir kəlmə də bilmirdi. Rusca isə elə aydın, elə ifadəli danışındı ki, nə demək istədiyini tamamilə başa düşürdük. Onun sıfətindən xoşbəxtlik yağırdı. Elə bil, Babil qülləsinin dağlığı gündən bu günə qədər alımların yaratmaq arzusunda olduğu beynəlxalq əlifbanın ilk hərf-lərini bu xoşbəxt adam keşf etmişdi.

Faytonlara əyləşib M.Piqulevskinin iqamətgahına gəldik. Mən onun üz-gözündəki sevinci indi anladım. Onun on altı yaşında gül kimi zərif və gözəl qızı, otuz iki-otuz dörd yaşında, anadan çox öz qızının bacısına oxşayan çox cazibədar bir qadın əlimizi sixaraq bizi salamladı. Ailənin iki-üç uşağı da vardi. Heç vaxt ağrı-acı dadmamış bu ailə həyatın pillələrlə dərdsiz-qəmsiz irəliləyirdi.

Səbirsizliklə gözləndiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin – gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımların biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri isə qızı idi. Anaya qırx, qızına isə iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın yanında iki uşağı da vardi. Anası kimi milli geyimdə olan üç-dörd yaşlı qız uşağı maraq dolu, böyük, qara gözlərini bizdən çəkmirdi. Beş-altı yaşılı oğlan uşağı isə nənəsinin dizinə sixilmiş və sövq-təbii kiçik əlini belindən asılan xəncərin üstünə qoymuşdu. Mən mat qalmışdım. Bu, fransız qadının uşağın oynamasına icazə verə biləcəyi oyuncuq xəncər deyildi, oğlanın belindəki əsl iti xəncər idi. Azərbaycanlı qadınlar üçün bu, birinci uşaq oyuncağı hesab olunur.

Gənc xanımın həyat yoldaşı Xasay xan Usmiyev¹ ürəyeyatan, gözəl insanlarla yolda baş çəkdiyimiz Andreyevo kəndində anadan olmuşdur. Otuz beş yaşılı Xasay xan qədd-qamətli idi. Alışib-yanan gözlərində nəsə bir narahatlıq duyulurdu. Qapqara saqqalı onun dişlərini daha da ağ göstərirdi. Başına qıvırcı quzu dərisindən tikilmiş gözəl papaq qoymuşdu. Uzun, qara çerkəzi çuxa geyinmişdi. Çuxaya qızılı sapla naxış vurulmuş, yaxasında ətrafi qızıl və gümüşlə haşiyələnmiş iki patrondaş, belində saf qızıldan olan gözəl kəmər vardı. Kəmərdən fil sümüyüү və qızilla işlənmiş zərif xəncər asılmışdı. Əynindəki şalvar İran qumasından tikilmişdi. Dağlılar arasında dəbdə olan qumaş şalvari dizdən aşağı sıxılmışdı. Fransızca parislilərdən heç də pis danışmayan Xasay xan ləyaqətli adam idi. Mən onun mədəniyyətinə, aqlına, fransızca təmiz danışmağına heyran qalmışdım. Sən demə, Xasay xan Peterburqdə mənim köhnə dostum Marmye ilə tanış olubmuş. O, dostumun mənim fikirləşdiyimden də üstün olan xüsusiyətlərindən danışdı. Xahiş etdi ki, Parisə qayıdan kimi alım və səyyah dostuma onun səmimi arzularını çatdırırm, görüşlərini yada salırm.

İndi Marmyenin dünyanın hansı guşəsində olduğunu bilmədiyim-dən (bəlkə indi o, Tancerdə, Timbuktuda, Mexikoda, Şam şəhərində və ya Maarif Nazirliyinin kitabxanasındadır) Xasay xanın səmimi salamlarını burada yazıram. Güman edirəm ki, bir gün hardasa Marmye bu sətirləri oxuyacaq və köhnə dostunu yada salacaqdır.

Xanımlar əvvəlcədən nahar etmələrinə baxmayaraq, məclisi tərk etmədilər. Onlar bizim söhbətimizə diqqətlə qulaq asırdılar. Deyilənləri onlara hərdənbir Xasay xan tərcümə etsə də, nahar başlanandan qurtaranə qədər dilmancımız M.Piqulevskinin gözəl qızı idi.

BAKİNIN ƏTRAF YERLƏRİ

Nahar qurtaran kimi qapıda hazır dayanmış faytonlara minib məşhur Atəşgaha getdik. Bakı Atəşgahı, az səyahət edən fransızlar istisna olmaqla, bütün aləmə bəllidir. Gecə-gündüz alovlanan bu yer – Atəşgah Bakının iyirmi altı kilometrliyindədir. Daimi alov yerin altında

¹ Xasay xan Usmiyev Xurşidbanu Natəvanın əri olmuşdur.

olan mazut və təmizlənməmiş neftdən baş alır. Bu neft təmizləndikdə durulsa da, yandırıldıqda bol tüstüsü və xoşagelməz qoxusu olur. Bununla belə, ondan məişətdə çox istifadə edirlər. Hətta Lənkəran və Dərbənddə şərab tuluqlarını onunla yağılayırlar. Bu, şəraba xüsusi dad verir və şərab biliciləri bunu çox yüksək qiymətləndirirlər. Lakin mən ona heç cür alışa bilmədim. Mazut və nefti sürtkü yağı kimi də işlədirlər. Arabaların təkərlərini bununla yağılayırlar ki, arabaçlarının canı pis qoxusu olan donuz piyindən qurtarsın. Bir çox başqa müsəlman xalqları kimi azərbaycanlıların da piydən zəhləsi gedir. Daha doğrusu, piyə nifrət bəsləyirlər.

Nəhayət, mazut və neftdən sement düzəldirlər. Vaxtilə Roma sementi də onun əsasında düzəldilib. Deyilənə görə, qədimdə, yeni eradan əvvəl Babil və Nineva şəhərləri tikilərkən də belə sement işlətmişlər.

Neft yeraltı istilik sayəsində bərk dağ qatranından əmələ gelir. O, dünyanın bir çox nöqtələrində var. Bakı və onun ətraflarındaki qədər neft isə heç yerdə yoxdur. Şəhər ərafında – Xəzər dənizinin sahili boyu dərinliyi üç metrdən iyirmi metrə qədər olan quyular qazılmışdır. Gil və əhəngdən ibarət çuxurların arasından qara və ağ neft çıxır. Hər il yüz min sentner neft çıxarılır. Çıxarılan neft İrana, Tiflisə və Həştərxana göndərilir.

Xəzərin xəritəsinə nəzər salaraq, Bakıya paralel qarşı sahilə qədər bir düz xətt çəksəniz, köçəri türkmənlerin yaşadığı yerlərə yaxın Çeleken adlı bir ada – neft adası görəcəksiniz. Abşeron yarımadasının əks tərəfində belə yarımadəskilli sahədə çoxlu neft mədənləri vardır. Abşeronun qurtaracağı boğazşəkillidir. Orada atəşpərəstlərin də, farşların da müqəddəs hesab etdiyi bir ada var. Bu adada yanar qaz və neft quyuları olduğuna görə o müqəddəsləşdirilmişdir. Beləliklə, düşünmək olar ki, dənizin altındaki böyük neft yatağı Türkmənistana qədər gedib çıxır. Hazırda böyük bir şirkət neftdən şam düzəltmək üçün fəaliyyətə hazırlaşır. Bizim ulduzlu şamlara bənzəyəcək bu şamların girvənkəsi 75 santimə başa gələcək. Tiflisdə indi şamın biri 2 franka, Moskvada isə altmış santimə satılır. Buna görə də, atəşpərəstlərin Bakını müqəddəs yer kimi seçməsi təccüb doğurmur...

...Biz də indi atəşpərəstlərin müqəddəs məbədinə – Atəşgaha gedirdik. İki saat yol gedəndən sonra (yolun birinci hissəsi dəniz sahi-

linin payına düşür) bir təpənin başına çatdıq. Oradan bütün Atəşgah, onun od-alovu ovuc içi kimi aydın görünürdü. Böyüklüyü bir kvadrat lyöllük¹ düzənliyi təsəvvürüñüzə gətirin!

Yüzlərcə əyri-üyri desikdən alov lay-lay havaya püskürür, külək onu şaxələndirir, atr-tutur, əyir-düzəldir, yerlə-yeksan edir, göylərə qaldırırdı. Lakin söndürə bilmirdi. Orada böyük dördkünc bina görünürdü. Bina da alovla işçiləndirilmişdi. İşiq divarlara düşdükcə eks olunur və adama elə gəlirdi ki, bina hərəkət edir. Əhənglə ağardılmış bina içində qaz alovlanan buxarıçıqlarla əhatə olunmuşdu. Qaz elə gur yanırdu ki, bu buxarıçıqların hər biri nəhəng qaz borusuna bənzəyirdi. Buxarıçıqların arxasından isə günbəz yüksəlirdi. Günbəzin hər dörd küncündə gur alov şölə saçırdu. Lakin bu alov Şərqə baxan qapının yanındaki alovdan zəif idi.

Qərb tərəfdən gəldiyimizə görə, Şərq tərəfdəki yeganə qapıdan içəri girmək üçün ibadətgahın başına firlandıq. Qarşımızda qeyri-adi və çox gözəl mənzərə açıldı. Deyirlər ki, buralar yalnız bayram vaxtı belə çıraqban olur. Sən demə, bizim gəlmişimiz barədə M.Piquelevski onlara xəbər göndərmış, iki min ildən artıq təqiblərə məruz qalan atəşpərəstlərin bu yazıq nümayəndələri də əmrə müntəzir duraraq, əllərindən gələni etmişdilər.

Məndən sonra atəşpərəstləri görmək istəyən həmvətənlərim tələsməlidirlər. Çünkü ibadətgahda yalnız bir qoca və otuz-otuz beş yaşı iki cavan adamdan başqa atəşpərest qalmayıb. Cavanlardan biri Hindistandan altı ay əvvəl gəlib. Deməli, ona qədər Atəşgahda ibadət edən ikicə nəfərmiş. Biz tamamilə alovə bürünmiş qapıdan həyətə girdik. Böyük dördkünc həyətin ortasında günbəzli səcdəgah ucalır, səcdəgahın tən ortasında əbədi alov şölelənir. Günbəzin hər dörd küncündə yerin altından qaz alovu püskürür. Səcdəgaha çatmaq üçün beşaltı pillə yuxarı qalxmaq lazımlı gəlir. Çöl divarı boyu tikilmiş iyirmiyə qədər hücrənin hamısı içəri açılır. Onlar zərdüştliyə hazırlaşan tələbelər üçün inşa edilmişdir. Hücrələrin birinin divarında taxça düzəldilib və ora iki büt qoyulub.

Atəşpərəstlərdən biri kahin paltarını geydi. Başqa birisi, demək olar ki, tamamilə çılpaq olan adam əyninə köynək kimi bir şey keçirdi

¹ Lyö – fransız uzunluq ölçüsü

və ibadət başlandı. İbadət səslərin qeyri-adi şəkildə dəyişməsindən, dörd-beş xromatik qamma notundan artıq olmayan sol və mi arasında təkrarlanan və tez-tez Brahmanın adı çəkilən nəgmədən ibarət idi. Hərdən kahin üzüstə yerə yixləndi digər atəşpərest əlində tutduğu siniləri bir-birinə vururdu. Yüksək və cingiltili səs çıxırı.

Mərasim qurtaranda kahin hərəmizə bir parça nabat uzatdı, əvəzində ona hərəmiz bir manat verdik.

Sonra böyük neft quyularına baxmağa getdik. Quyuların ən dərini 18 metr idi. Bura əvvəllər şor su quyusu imiş. Bir gün su yoxa çıxdıqda lopa düzəldib quyunun dibinə baxmaq istəyirlər. Lopanın dərinliyə düşməsi ilə quyunun alovlanması bir olub. Deyirlər, o vaxtdan alov sönmür. Əylilik bu quyuya baxmaq çox qorxuludur. Qazın iyindən adamın başı hərlənə bilər. Baş ki əldə olmadı, heç bir şey. Ayaqlar da yerdən üzülcək və kəlləmayallaq olub alovun içində düşəcəksən. Buna görə də quyunun ətrafinı çəpərləyiblər. O biri quyuların üstünə elə-bələ tor şəbəkələr, şəbəkələrin də üstünə daş qoyublar. Bu daşlar on iki saatın içində gipsə dönür. Daşın gipsə çevrilməsinə tamaşa etdiyimiz zaman Atəşgahın bir kilometrliyindəki Suraxanı kəndini idarə edən zabit gəlib bizi evinə, çay dəsgahına dəvət etdi. Razılışdıq və faytonları onun dalınca sürdük. Sən demə, çay bəhanə imiş. O hazırlığı ki, orada görmüşdülər, ona çay dəsgahı demək, ən aza, insafsızlıq olardı.

O, bizi çox səliqəli otaqda (orada rahatca yatmaq da olardı) əla Azərbaycan yeməklərinə qonaq etdi. Stolun üstündə plovdan, kababdan tutmuş armud, üzüm və qarpıza qədər hər şey vardı.

Bir sözlə, Azərbaycan yeməklərindən əməlli-başlı bir süfrə açılmışdı. O, bizə evində gecələməyi təklif etdi. Mən böyük məməniyyətlə onun təklifini qəbul edərdim, di gəl ki, M. Piquevskinin səhər tezdən rəsmi işi vardı. Doğrudur, o, Bakıya tək qayıtmak istədi, ancaq bu, yaxşı çıxmazdı. Odur ki gecə saat 11-də ev sahibinə təşəkkür edib çıxdıq.

Neapolun Solfatara vulkanından daimi yanması ilə üstün olan Bakı Solfatarasının – Atəşgahın yanından ölüb Bakıya qayıtdıq.

Səhərisi gün saat doqquz tamamda xəbər verdilər ki, Xasay xan Usmiyev gəlmışdır. Dəqiqliyi ilə avropalılardan da üstün olan Xasay

xan bizim xidmətimizdə duracağını bildirmişdi. Parislilərin hər hansı bir azərbaycanlı bəy haqqında təsəvvürləri belədir: qaba, bir və ya iki qoyun dərisindən kürk və ya arxalıq geymiş, başında motal papaq, anlaşılmaz və boğaz səsləri ilə danışan, siyasetimiz, ədəbiyyatımız, mədəniyyətimiz haqqında təsəvvürü olmayan, təpədən-dırnağa qılinc, xəncər, tapança və s. ilə silahlanmış adam!

Qətiyyən belə deyilmiş.

Azərbaycanlı Xasay xan Usmiyevdə yuxarıda saydıqlarımızdan əsər-əlamət yox idi. Xasay bəy, yuxarıda dediyim kimi, otuz beş yaşında, çox yaraşıqlı, üzünün cizgiləri gözəl, qaynar və ağıllı gözlərinin dərinliyində nəsə narahatlıq hiss olunan, sədef kimi incə dişləri ağappaq görünən adam idi. Azərbaycanlıların və farsların saqqala həna qoymaq adətinə o da əməl etmişdi. Qara saqqalı bir az qırmızıya da çalırdı. Başına qıvrım quzu dərisindən tikilmiş, gürcülərin papağına oxşar ucu şış, çox incə və gözəl qələmi papaq qoymuşdu. Uzun, qara çərkəzi çuxa geymişdi. Çuxaya qızılı sapla naxış vurulmuşdu. Onun yaxasında gümüş gülə ilə dolu qızilla hasıyələnmiş iki patrondaş, belində zərli kəmər vardı. Belə bir kəmər yalnız Şərqdə düzəldilə bilər. Çünkü Şərqdə düzəldilən gözəl kəmərləri dünyanın heç yerində yarada bilmirlər. Kəmərdən zərif xəncər asılmışdı. Xəncərin dəstəyi fil sümülüyindən idi, qını və tiyəsi isə qızilla işlənmişdi. İran qumasından tikilmiş şalvarını dizdən aşağı sixan – qumasın altından onun kiçik, nazik çəkmələri görünürdü. Elə bil, bu çəkmələrin içindəki ayaqlar bir dəfə də yerə toxunmamış, həmişə yəhərin üzəngisində olmuşdu. Onun uşaq ayağına bənzəyən zərif, incə ayaqları geydiyi formanı daha da yaraşıqlı göstərirdi.

Xasay xan bütün şərqlilər kimi möhkəm silah həvəskarıdır. Özü də yalnız əla dəstəyi və qaralmış tiyəsi olan yerli silahların deyil, eyni zamanda, bizim sadə, davamlı və hədəfi düz vuran Avropa silahlarının da pərəstişkarıdır. O, mənim dörd-beş tüfəngimə baxdı. Devim emalatxanasında düzəldilmiş tüfəngin üstündə dayandı. Həmin tüfəngin təsadüfən onların əlinə düşən başqa növlərindən fərqləndiyini bildirdi. Xahiş etdi ki, Parisə qayıdan sonra əgər mümkün olsa, Devim emalatxanasında istehsal olunan tapançalardan birini Bakıya – ona göndərim. Mən Parisdən səfərə çıxmaga hazırlaşanda, yuxarıda

dediymim kimi, Devim mənə özünün istehsal etdiyi bir gödək lüləli tüfəng və tapança gətirmişdi. Tüfəngi Baqratona hədiyyə etmişdim. Tapançanı qədrini bilən bir adama bağışlamaq üçün münasib məqam idi. Mən tapançanı gətirib Xasay xana bağışladım. Bir saat sonra ondan məktub aldım. Fransızca yazılmış məktubda heç bir səhv yox idi. O yazdırdı:

“Sizin elə gözəl, elə zəngin silah kolleksiyiniz var ki, ora nəsə əlavə etmək mümkün deyil. Odur ki bu pul kisəsinə və iki arxalığı qəbul etmənizi xanımum xahiş edir. Pul kisəsinə xanımum öz əlləri ilə tikmişdir!

Xasay xan Usmiyev”.

Bu qəşəng hədiyyəni xanım Freyqangilə getmək üçün qapıdan çıxanda aldım.

Deməliyəm ki, admiral Maşının gəmisi ilə Həştərxandan şahzadə Tümenin yay sarayına ziyafətə bizimlə Petreyenkova və Davidova familli iki mehriban, cazibədar qadın, Vrubel familli cavan qız da gedirdi. Şənlik vaxtı da bu yaziq qız yas içində idi. Onun kazak qoşunları başçısı olan atası sekkiz ay bundan qabaq ölmüşdü. Dənizçi zabit arvadı xanım Petreyenkova iki il İranın Astarabad şəhərində, yarımda qədər isə xalis Şərq şəhəri olan Bakıda yaşamışdı. Bakıda o, xanım Freyqanla tanış olmuş və onun müsbət cəhətlərindən mənə çox danışmışdım. Beləliklə, mən Bakıya gələndə xanım Freyqan ilə artıq qiyabi tanış idim. Xanım Petreyenkovanın Bakıya gəldiyimi xəbər tutan bu xanım fürsətdən istifadə edərək əri ilə – Bakı limanının rəisi kapitan Freyqanla Pıqulevskigilə görüşümə gəlmişdi. Xanım Freyqan fransızca çox gözəl danışındı. Biz onunla köhnə tanışlar kimi söhbətə girişdik. Elə oradaca şərtləşdik ki, səhərisi gün o, məni öz faytonunda bazara gəzməyə aparsın...

...O ki qaldı azərbaycanlılara, biz onlar haqqında yuxarıda danışmışdım. Qafqaz qəbilələri ilə qaynayıb-qarışması azərbaycanlıların təbiiliyini daha da artırılmışdır. Bu xalq vaxtilə müzəffər olmuş, türəyində indinin özündə də döyüşkən olaraq qalır. Bir vaxt köçəri həyat sürən azərbaycanlılar indi də dağlarda, düzənlərdə azad yaşamağı

üstün tuturlar. Onların çoxu məmənuniyyətlə atçılıqla, maldarlıqla, qoyunçuluqla məşğuldur. Yaz gələn kimi dağlara köçür, payıza qədər orada qalırlar. Qadınlar yun əyirir və xalça toxuyurlar. Onların toxu-duqları Quba, Şamaxı və Şəki xalıları rəng çalarlarına, naxışlarına və keyfiyyətlərinə görə İran xalılarından heç də geri qalmır. Əksinə, İran xalılarından bir üstünlüyü var: bu xalılar yarı qiymətinə satılır. Eləcə də, azərbaycanlılar ağızı tilgüt kimi iti xəncər düzəldirlər. Qını zinətli, dəstəyi fil sümüyündən və gümüşlə işlənmiş belə bir silaha dağlıların başçısı dörd at və iki arvad verirmiş. Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı.

Biz Dərbənddən başlayaraq, bu üç millətin əhatəsində olmuşuq. Mən burada alicənab, vicdanlı, igid, bədxərc və mübariz gürcülər haqqında danışmadım. Çünkü onlar Gürcüstandan kənarda yaşamırlar.

Bakıda ticarətin əsasını ipək, xalça, şəkər, zəfəran, İran qumaşı və neft təşkil edir. Neft haqqında bayaq danışmışıq. Şəki ipəyi ilə rəqəbətə girə bilməsə də, burada ipək alveri əla gedir. İpəkdən sonra zəfəran gəlir. Zəfəranı küncüt yağı ilə qarışdırır və yasti qoğallar bişirirlər. Yola çıxanda bu qoğal adəmin hayına çatır. Bakı bazarlarında həm Avropa qəndinə, həm də Mazandaranda istehsal olunan kömbə boyda kəllə qəndə təsadüf edilir.

Nə gizlədim, mən ən çox xalçalar, İran qumaşı və müxtəlif silahlarla maraqlanırdım. Lakin xanım Freyqan o saat qadın olduğunu göstərdi. O, hər şeydən əvvəl məni öz ustanının yanına apardı. Bu əla zərgərin adı Yusif idi.

Bir yazıçı təxəyyülü üçün bu daş-qasıdan, parçadan, xalı-xalçadan, Şərqi silahlarından gözəl nə ola bilərdi! Mən nəfsimi möhkəm saxlayaraq, mərcan və əqiqdən düzülmüş bir təsbeh və mərcan boyunbağı almaqla kifayətləndim. Sonra isə arxama baxmadan qızıl çubuqlu “ovsunçudan” qaçıb aralandım. Hətta xanım Freyqanın arxamca gəlib-gəlmədiyinə belə məhəl qoymadım.

Ən maraqlısı budur ki, başında şış papaq olan bu ləl-cavahir və almaz sahibləri kiçik daxmalarda işləyirlər. Daxmaya sıniq-salxaq pilləkənlərlə gəlirlər. Külək pəncərələrin sıniş-tökülmüş yerlərindən daxmaya soxulur, metaləridən cihazları yelleşir.

Xanım Freyqan qaşa-qaşa mənə çatdı. Ona elə gəlib ki, məni əqrəb sancıb.

— Bazara, bazara gedək! Yoxsa sizin ustanızdan canımızı qurtara bilməyəcəyik, — dedim.

Doğrudan da, o, bizə yalnız “Min bir gecə” nağıllarında görünə biləcək piyalələr göstərdi. Hələ mən qadınlar üçün baş örtüklərini, yalnız cənnət gözəllərinin – hurişin taxa biləcəyi kəmərləri demirəm. Bütin bunlar sadə aletlərlə – çəkic, biz və qayçı ilə gözəl sənətkarlar tərəfindən düzəldilmişdir. Əlbəttə, bu incəsənət nümunələrini Janise və Lemonyenin sexlərində hazırlanan mallarla müqayisə etmək olmaz. Bununla belə, burada gördüklerim nə qədər təzə və təkrarolunmazdır!

Burada hər şey bir-birinə qarışır: bir yanda toz-torpaq, bir yanda tarakanlar, o yanda çirkab içinde sürütən uşaqlar, başqa bir tərəfdə isə mis qabda dəmlənən yeməklərin ətrafa yayılan ətri.

Bəli, Şərq beledir. Ətirli yeməklər, daş-qası, silahlar, çirkab, toz-torpaq – hamısı bir-birinin yanında.

Biz bazara yollandıq. Orada bir alış-veriş gedirdi ki, gəl görəsən! İran ipəkləri, türk məxmərləri, Qarabağ xalıları, Lənkəran yastiğı və balışı, gürcü tikmələri, erməni yapıcısı, Tiflis baftaları, nə bilim, daha na! Hər şey adama “gəl-gəl” deyir! Hər şey adamı valeh edir. Dayanıb hər şeyə baxmaq istəyirsən.

Ey mənim parisli dostlarım, mərhəmətli Allahın sizə verdiyi o işıqlı gözlərlə Şərq parçasına baxsaydınız, portreti yarı qiymətə satmağa həvəslənərdiniz. Əgər mən dövlətli olsaydım, sizin emalat-xanalarınızın divarlarından o qədər cavahirat asardım ki, gəl görəsən! Siz qədəmlərinizin altında möcüzələr görərdiniz.

Mən Piqulevskigilə nahar vaxtı qayida bildim. Bütin günü bərk xəzri əsmiş, Xəzər təlatümə gəlmışdı. İndi isə külək kəsmiş, dəniz sakitləşmişdi. Deməli, cənab Freyqan vəd etdiyi kimi, bizə dənizdəki qəribə möcüzəni göstərə biləcəkdi. Biz bu möcüzəni görecək, həm də Fatimə məscidinə gedəcəkdik.

Axşamüstü saat beşdə xəbər gəldi ki, gəmi bizi gözleyir. Biz sahilə tələsdik. Bəzi yerləri işıqkən, bəzilərini isə qaranlıq düşəndə görməli idik.

Əvvəlcə bizə üç-dörd metr dərinlikdə suyun altında olan dağınık karvansaranı göstərdilər. Karvansaranın qüllələri hava yaxşı olanda

suyun səthində görünür. Qüllələri bir-biri ilə birləşdirən divar hələ də durur. Bu karvansara alımlar qarşısında həllini gözləyən qəribə bir sual qoymuşdur. Bir yandan deyirlər ki, Xəzər dənizinin səviyyəsi ildən-ilə enir (Məs., 1824-cü ildə 18-20 fut, indi isə 12-15 fut), o biri yandan da suyun altında olan karvansara adamı çasdırır. O, suyun altında tikilə bilməzdi. Demək, nə vaxtsa Xəzərin səviyyəsi daha aşağı olmuş və o, şəhərdən xeyli aralıda yerləşmişdir. Bəlkə, dənizin səviyyəsi küləklə gətirilən qumun, Terek, Ural və Kür çaylarının suyunun və bu çayların gətirdiyi daş və lilin hesabına qalxmışdır. Belə olan halda, yeraltı kanalla Xəzərin sularının axıb Qara dənizə və İran körfəzinə axması ehtimalı da özünü doğrultmur. Hər halda, bunun mənə elə bir istiliyi-soyuqluğu yoxdur. Yazıq alımların halına acıyıram!

Dənizçilərdən biri içinə yanacaq yağı tökülmüş, qurğuşunla ağırlaşdırılmış işıqlandırıcı raketə bənzər patronu yandırıb qüllələrin birenin dibinə atdı. O saat qüllənin dibi işıqlandı və oradakı qorxmuş balıqlar haradan çıxacaqlarını bilmədiklərindən özlərini ora-bura çırpmağə başladılar.

Suyun altında odun yanması mənim yadımı Juanvilin məlumatını saldı. Vuruşma zamanı türklər bu oddan Nil çayı üzərində istifadə etmişlər, düşmənlər od-əlovun suda da sönmediyini görüb dəhşətə gəlmişdilər. Yunan odu adlanan bu raketin türklər düzəltmişlər.

Yeri gəlmışkən deyim ki, bizimlə olan dənizçilər, allərindəki qarmaqla nə qədər çalışsalar da, qüllədən bir parça belə qopara bilmədilər.

Kapitan Freyqanın yelkənli gəmisini sağ əldə qoyaraq, açıq dənizə tərəf irəlilədik. On dəqiqədən sonra Bayıl burnundan Şix burnuna tərəf üzdük. Kapitan Freyqan diqqətimizi qaynayan suya cəlb etdi. Sakit və üzü güzgü kimi hamar dəniz burada yeraltı kürədən titrəyirdi.

Biz Fatimə məscidinin yüz addımlığında sahilə yan aldıq. Toran düşməsinə baxmayaraq, biz onu minarəsindən tanımışdıq. Müəzzzin mömin bəndələri namaz qılmağa səsləyirdi. Axşam düşməsinə baxmayaraq, məscidin əsas qapısını bizə görə açdılar. Qədim neft çiraqlarını yandırdılar. İki dərviş bizi müşayiət edirdi. Qapının ağızında ayaqqabılarımızı soyunmaq istədik. Dərbənddə olduğu kimi, buna imkan vermədilər. Müqəddəs xalçanı o yana çəkdilər ki, biz gavurların ayağı onu murdarlamasın.

Bizi Məhəmməd peyğəmbərin qızı Fatimənin məqbərəsinin üstünə apardılar. Yezidin təqiblərindən qaçıb bura gələn Fatimə elə burada da vəfat edib. Bu məscid uşağı olmayan qadınların ziyarət-gahıdır. Onlar məscidə pənah gətirir, yeddi gün burada qalır və uşaq-larının olacağı inamıyla evə qayıdırular. Xasay Usmiyevin xanımı da bu müqəddəs məqbərəyə pənah gətirmiş, sonra oğlu olmuşdur. Buna görə də Xasay xan Bakıdan bu məscidə yol çəkdirmiştir.

Belə qüdrətinə baxmayaraq, Fatimə məscidi çox kasıb idi. Yəqin, bu ona görədir ki, Bakı və ətraf kəndlərdə yaşayan azərbaycanlı qadınlar ona çox nadir hallarda möhtac olurlar.

Yenidən bizi gözləyən qayıqlara minib Bayıl burnuna yollandıq. Səkit və çox qaranlıq bir gecə idi. Kiçik dalğa vardi. Bu, küləyin yenidən başlayacağından və görəcəyimiz mənzərənin daha təsirli olacağından xəbər verirdi. Lakin biz tələsməliydik. Külək güclənsə, möcüzəni görmək imkanını əldən verərdik. Su qaynayan yeri axtarmağa başladılar və oranı tapmaq çox da çətin olmadı. Neft və mazutun iyi, elə bil, bizə yol göstərirdi. Tezliklə dənizçilərdən biri cənab Freyqana dedi:

– Kapitan, elə buradır. Gəlib çatmışıq.

– Lap yaxşı. Məharətini göstər!

Dənizçi hər əline bir ovuc lif alıb yoldaşlarından birinin hazır tutduğu fənərlə yandırdı və gəminin hər iki tərəfinə atdı. O saat ətrafımızda 250 metrə qədər məsafəni alov bütürdü. Buradan keçən nabələd bir adam kağızla papiros yandırsa, yanın kağızı dənizə atması ilə dəniz dərhal alovlanar. Onun qorxudan düşdüyü halı gözlərimin önünə gətirirəm.

Biz alovun içində irəliləyirdik. Xoşbəxtlikdən alov zəif idi. Onun istiliyini zorla hiss edirdik.

Bizi çulğalayan həyəcan azaldıqdan sonra bu qəribə mənzərəni daha diqqətlə müşahidə edə bildik. Dəniz talacıqlar şəklində yanındı. Bu talacıqların bəzisi ətrafında on iki nəfər otura biləcək dəyirmi stol boyda, o birilər isə nohur boyda idi. Biz talacıqların yanından ötüb keçirdik. Lakin avarçəkənlər kapitanın əmri ilə hərdən bizi bu alov nohurunun içindən aparırdılar. Məncə, bu maraqlı və sehrlı mənzərəyə dünyanyın heç bir yerində rast gəlmək mümkün deyil. Küləyin və ləpələrin get-gedə gücləndiyini duymasaydıq, bəlkə də, bütün

gecəni burada keçirə biledik... Külək gücləndikcə əvvəlcə xırda alov adacıqları, sonra isə böyükler sönməyə başladı.

— Bakıya dönmək vaxtidir, — deyə kapitan Freyqan dilləndi. — Əks təqdirdə, indicə suyun üzərində gördüyüümüz sərrin səbəbini axtarmaq üçün suyun dibinə getməli olacağıq.

Möcüzədən uzaqlaşmağa başladıq. Külək gəmimizi Fatimə məscidinə tərəf aparmaq istəyirdi. Ancaq külək alovə üstün gələrək onu söndürdüyü kimi, bizim səkkiz nəfər avar çəkənimiz də küləyə üstün gəlib, onu dəf edirdi. “Yel kimi uç, götürül, sürətlə məni apar, mənim dəlisov köhlənim!!! Bil ki, sənin belində oturub səni ram edən səndən də azğındır” deyən Marlinskinin sözləri yadına düşdü. Şairin sözlərini küləyə aid etdim. Külək axırıncı alov adalarını cilovlayıb söndürməyə cəhd göstərirdi.

Biz son alovun cidd-cəhdini izlədik. O gah dağların altında gözdən itir, gah da küləklə əlbəyaxa olub ləpələrin üstüne çıxırıdı. Nəhayət, ruh bədəndən çıxan kimi, dənizin üzərinə qalxıb havada yox oldu.

Biz də öz növbəmizdə küləyi ram etdik. Marlinski demişdir: “İnsan bütün canlıların ən amansızıdır”. Mən isə tərəddüd etmədən: “İnsan bütün təbii fəlakətlərin ən amansızıdır”, — deyərdim.

Bakı limanına yaxınlaşanda dənizçilərdən biri fitil çubuğu yanındırdı. Sən demə, bu, işarə imiş. O saat cənab Freyqanın gəmisi, onun arxasında isə Bakı limanında lövbər salmış bütün hərbi gəmilər çəraqban oldu. Biz bu çəraqbandan keçib sahilə yan aldiq.

Belə təmtəraqla imperatoru qarşılıyalarlar. Moyne ilə mən isə adice sənətkar idik. Şübhəsiz, dünyanın ən varlı, dövlətli hökmardı da, II Aleksandr istisna olmaqla, öz ölkəsində bizim kimi sadə sənət adamları üçün belə bir əyləncəni təşkil edə bilməzdi. Bu, incəsənətin təntənəsi demək idi. Belə çıxır ki, incəsənət imperatorlarının şahı və şahənsahıdır.

Bakı “küləklər məskəni” deməkdir. Avropada buna bənzər şəhər yoxdur. Torpağına, dənizinə, tikililərinə, istehsalına, balıqlarına, meşə heyvanlarına, həşəratlarına, sürünenlərinə, relyefinə görə Bakı Asiya şəhəridir.

Birinci növbədə pələngdən danışmalıyıq. Məsəl var, deyərlər: “Hərə öz adına layiq iş görər”, “Pələng olan yerə şir gəlməz”. Bu iki

nəhəng nadir hallarda eyni torpaqda ağılıq edir. Bakıdan başlamış qədimdə Kirus, rusların Kura, bizim Kür adlandırdığımız çayın sahil-lərinə qədər olan yeri pələnglər öz əraziləri hesab edirlər. Kür çayı öz mənşeyini Axaltisi dağlarından alır, Tiflisdən, Çemakidən, Axsabar-dan keçir, Muğan düzünün şimal hissəsində Araz çayı ilə birləşir. Muğan düzündə şaxələnir və üç qola ayrırlaraq, Qızlağac buxtasında Xəzər dənizi ilə qovuşur. Salyan yaxınlığında Kür çayından bir qol da ayrılır və şərq tərəfdə dənizə töküllür.

Adətən, Lənkəran və ona yaxın məşələrdə məskən salan pələnglər Araz çayından keçib Qarabağa qədər gedib çıxırlar. Bəzən də Gür-cüstana qədər gedirlər. Kür çayını isə nadir hallarda keçirlər.

Beşaltı il bundan əvvəl Lənkəran tərəflərdə qəribə bir pələng peyda olubmuş. O, adətən, Xəzər sahili boyunca dağın ətəyi ilə uzanıb gedən Lənkəran-Astara yolunun üstündə uzanıb yatmış.

Bir gün Lənkərandan Astaraya gedən bir kazak yoluñ üstündə yatan vəhişti heyvan görür. Heyvan başını qaldırıb nərildəyəndə kazak onun pələng olduğunu anlayır, qorxudan əsir, nə edəcəyini bilmir. Birdən əlindeki çörəyi ona atır. Pələng tənbəl-tənbəl pəncəsi ilə çörəyi özünə tərəf çəkir və yeməyə başlayır. Kazak qaçıb canını qurtarır. Astarada başına gələni danişır. O biri gün həmin yolu keçən bir tacir də həmin pələnglə rastlaşır. Pələng onun itinin üstünə atılıb parçalayanadək, tacir qaçıb canını qurtarır. Tezliklə bu “yolkəsən”, “quldur” pələngin söz-söhbəti hər yana yayılır. Elə o vaxtdan heç bir yolcu Lənkərana və ya əksinə, Astaraya gedərkən əliboş getmirmiş. Ene cəhənnəmə gedərkən qapının ağızında duran əjdahalara qoğal apardığı kimi, bunlar da bir şey götürməmiş yola çıxmazlaşmış. Pələng əvvəlcə çörəklə kifayətlənirmiş, sonralar isə bu azlıq edib. O, özünü acıqlı göstərir və bununla da açıqca bildirilmiş ki, çörəyin üstünə bir şey də qoysunlar. Əlbəttə, çiy ət nəzərdə tutulmuş. Ondan sonra pələngə toyuq, hinduşka və ya bir parça ət aparırlarmış. O da yolcuları sağ-salamat buraxırmış.

Bu hadisə hökumətə bəlli olanda narahəti sədaları eşidilib. Necə yəni, dövlətin icazəsi olmadan bir “quldur” yolu kəsib, camaati soyur?! Pələnglə hesablaşmaq üçün ovçular göndərilib. Pələng ağılna belə gətirə bilməzdə ki, onunla haqq-hesabı çürütməyə galiblər, hər tərəfdən

yağan və yanbızına dəyən güllələrin acısı onda şübhə yeri qoymayıb. Odur ki pələng onun sakit həyat tərzini pozan bu “düşüncəsizlərin” üstünə atılıb, onlardan ikisinin işini elə oradaca bitirib. Başqa bir ovçu isə ağır yara alıb.

Qazi Molla və Şamil kimi adamlarla hesablaşmayan rus dövləti bir pələngin qarşısında əsir-yesir olub qala bilməzdi. Əmr verilib ki, pələngin üstünə həvəskar ovçular yox, əsgər böülüyü yerisin, onu mühasirəyə alıb öldürsünlər. Belə də ediblər. Bu qeyri-bərabər döyüşdə doqquz gülə yarası almış pələng beş nəfəri də parçalamışdı. Pələng-gə doqquzuncu gülləni vuran kazak qaçıb bir budağa çıxmış, lakin son anlarını yaşayan pələng bütün gücünü toplayıb, son sıçrayışla onun bağırsaqlarını yerə tökmüşdür.

Bu bədbəxt hadisə hələ yaddan çıxmamış, on iki ovçunun və böyük əsgər bölüyünün güclə gördüyü işi dörd il sonra tək qadın, özü də bircə zərbə ilə görüb. Bu, meşənin ortasında yerləşən Cemqamiran kəndində baş vermişdir. Bu kiçik rus kəndinin və ya ruslaşmış kəndin hamamı varmış. Rus nə qədər kasib olur-olsun, iki şeysiz keçinə bilməz: gün ərzində o, iki dəfə çay içməli, həftədə bir dəfə hamama getməlidir. Bir kişi öz arvadı ilə kəndin qurtaracağında, meşənin içinde olan ictimai hamamda işləyirmişlər. Hamam günü, yəni şənbə günü imiş. Kəndlili ər-arvad odun yarib hamamı qızdırmaqla məşgül imişlər. Birdən onlar bir pələngin asta addımlarla, gücünə arxalanaraq, özündən razı halda gəlib hamama girdiyini görüb'lər. O, gedib ən isti pillələrin birinin üstündə uzanıb. Demək lazımdır ki, pələnglər istini çox xoşlayırlar. Hamamçı hamamı onun üçün qızdırıbmamışdı. Kişi pələngi qovmaq fikri ilə hamama girib, içəridəkinin pişik deyil, pələng olduğunu unudub. Hamamçı vedrəni qaynar su ilə doldurub pələngin başına töküb; pələnglər istidən xoşhal olsalar da, qaynar su xoşlamırlar. Hirslənmiş pələng onun üstünə yeriyib. Xoşbəxtlikdən, əlibaltalı arvad kişinin dalınca gəlmiş. Pələngin ərinin üstünə tullanmağa hazırlaşdığını görüb qeyri-ixtiyari olaraq var gücü ilə baltanı onun başına endirib. Balta pələngin başını alma kimi iki yerə bölmüş, beynini zədələmişdir. Zərbədən səndəleyərək ər-arvadı da yıxan pələng ölmüş, ər-arvad isə azca zədə almışlar.

O vaxt Qafqaz canışını olan knyaz Vorontsov pələng öldürən bu cürətlə qadını Tiflisə çağırtdırıbmış.

Həmin arvadı əvvəlcə xanım Vorontsovanın yanına gətirirlər. Xanım üzünü turşudaraq, guya, çox açıqlanmış bir tərzdə deyir:

– Bu nə işdir tutmusan? Bədbəxt qadın, sən nə cürətlə padşahın pələngini öldürmüsən?

– Xanım, Allaha and olsun ki, mən onun padşahın olduğunu bilməmişəm!

Xanım Vorontsova qəhqəhə çəkib güllür. Ürəkdən gələn bu gülüş yaziq arvadı bir az sakitləşdirir. Elə bu dəm içəri girən knyaz Vorontsov onu tamamilə arxayınlasdırır. Cürətlə hərəkətinə görə knyaz ona min manat pul və bir də medal verir. Qadın həmin medalı əsgər kimi döşündə gəzdirir. Pələnglə olan hadisəni də igid arvad özü bizə danışdı.

O dedi:

– Camaatin təəccübü və qayğısı məni yaman çasdırıb. Ərim pələngin başına qaynar su tökəndə, pələng də onun üstünə atılmağa hazırlaşanda və mən balta ilə pələngin başına zərbə endirəndə heç bu qədər həyəcanlanmamışdım.

Bu hadisədən ibrət dərsi alan pələnglər bir daha rus hamamına gəlməmişlər.

Şanaka kəndində baş verən hadisə də maraqlıdır. Evin yüz metrliyində olan bulağın başında bir qadın paltar yuyurmuş. On dörd-on beş aylıq uşağı da yanında imiş. Arvadın sabunu qurtarır və evə sabun dalınca gedir. Uşağı isə bulağın başında çəmənlikdə qoyur. Sabun götürüb qayıdarkən o, dəhşətli mənzərənin şahidi olur. Meşədən bir pələng çıxaraq yolu keçir, uşağıın yanına gəlir və pəncəsini uşağıın sinəsinə qoyur. Qadın heykəl kimi donur, qar kimi ağappaq olur. Şəksiz, uşaq pələngi itə oxşadır, əllərini uzadıb pələngin qulağını dartsıdırır, onunla oynamağa başlayır. Pələng də uşaqdan geri qalmır. Kefi kök, şən xasiyyətli pələng uşaqla oynamağa başlayır. Bu dəhşətli oyun on dəqiqəyə qədər çəkibmiş. Sonra pələng yenidən yolu adlayıb meşəyə gedib.

Ana özünü itirmiş halda uşağıın üstünə atılır. Uşağı sağ-salamat və üzügülər görür.

Sizə nəql etdiyim bu üç hadisə Qafqazda o qədər məşhurdur ki, onu Romada baş verən "Androkız və şir" əhvalatı ilə yanaşı qoymaq olar.

Kür çayının sahillərində bəbirlər də çox yayılmışlar. Onlar qamışlıqlarda, kolluqlarda, cəngəlliklərdə yaşayır və su içməyə gələn qoyun, vəhşi keçi və hətta öküzlərə hücum edirlər. İnsanlar hazırda qızılquşları əhliləşdiridikləri kimi, bir vaxtlar bəbirləri də əhliləşdiriləmiş. Şahini qolları və ya çiyinləri üstündə tutub qırqovul ovладıqları kimi, bəbiri də yəhərin qasına bağlayıb ceyran ovuna çıxarmışlar.

Gürcüstanın cənub tərəfində İran hakimiyyəti zəiflədikdən sonra və müxtəlif xanlıqların tədricən Rusyanın tərkibinə keçməsi xanların əyləncəsi olan bəbirlə ov etməyin dəbdən düşərək aradan çıxmasına gətirib çıxardı. Tiflis gömrükxanasının müdürü M. Çelayıev danışdı ki, cavan vaxtı Qarabağ xanı ilə belə ovda olduğu yadına gəlir. Sonralar da o, iki-iç dəfə bəbirlə ova çıxıb. Bu ovların birində ovçu gülə ilə ona tərəf gələn başqa vəhşi bəbiri vurub yaralasa da, ikinci güləni atmağa macəl tapmayıb. Bəbir bir sıçrayışla ona elə pəncə ilişdirib ki, az qalıb başı bədənindən ayrılsın.

Burada çäqqallar da çoxdur. Adətən, onlar dağa yaxın kəndlərin ətrafında məskən salırlar. Bəzən o qədər çox olurlar ki, vaqqıltılarından və ulaşmalarından camaat yata bilmir. Bu vəhşi heyvan nəinki adama xəsarət yetirmir, hətta çox qorxaqdır. Ancaq vaqqıltısı adamın tükünü ürpəşdirir. İstər yırtıcı, istərsə başqa vəhşi heyvan olsun, onların səsi adanda qorxu əhvali-ruhiyyəsi yaradır. Bu, yadına Olearüsün danışlığı əhvalatı salır. Qraf Holsten tərəfindən İran şahının yanına göndərilən bir hörmətli almanın gəmisi Dağıstan yaxınlığında qəzaya uğrayır. Bu hörmətli adamın köməkçisi meşəyə bitkilərdən kolleksiya düzəltməyə gedir və orada azır. Vəhşi heyvanların onu parçalamasından qorxaraq ağaca çıxır və gecəni orada keçirir. Səhər onu axtarmağa başlayırlar və özünü itirmiş vəziyyətdə ağacın başında tapırlar. Onun ağacın başında oturub qalmasının səbəbkərri çäqqallar imiş. Gecə çäqqallar ağacın dibinə toplaşaraq vaqqıldamış, ulaşmış, onu vahiməyə salmışlar.

İlanlara isə Bakı ətrafında hər addımباşı rast gəlinir. Muğan

düzündə isə Bakı ətrafında olduğundan daha çox ilan vardır. Mənim köhnə dostlarımından biri Tiflisdə Fransanın konsulu olan baron Fino kazakların müşayıti ilə Muğan düzündən keçerkən yüzlərcə ilan görüb. Kazaklardan biri çox yaraşıqlı qızılı rəngli bir ilanı öldürüb nizəsinə keçiribmiş.

İlanların əksəriyyəti qara və yaşıl rəngdə olurlar. 1800-cü ildə səhradan yalnız Kür çayı ilə ayrılan Salyanı mühasirəyə alan qraf Zubov qışı Muğan düzündə keçirməyi qərara alıbmış. Onun əsgərləri çadır qurmaq, düşərgə salmaq üçün yeri qazarkən yerin altından minlərlə donmuş ilan çıxır.

Qədim mənbələr də belə şeyin mümkün olduğunu təsdiq edir. Budur, Plutarxın yazdıqları: "Abbas çayının yanındakı son vuruşdan sonra Pompey İrkani ölkəsinə daxil olmaq və Xəzər dənizinə çatmaq üçün irəlilədi. Lakin öz planından əl çəkərək geri qayıtmalı oldu. Üç günde yaxın bir müddətdə gördüyü külli miqdarda ilanlara görə o, fikrindən daşındı".

Zəhər qanla axsa, yaranın üstünə yağ və ya piy çəkilsə, xoşbəxtlikdən, bu ilanların sancması ödürücü olmur.

İlanlarla əlaqədar adamı mat qoyan bir hadisə də baş verir. Yaz gələndə ilan dəstəleri İran tərəfdən Araz çayını keçib Muğan düzünə yürüş edirlər. Onları bura çəkib gətirən nədir? Nifret, ya məhəbbət? İlanların məhəbbəti daha çox nifretə oxşayır. Məsələ burasındadır ki, bir-iki ay ərzində bu səhranı ilanların mələməsi və fit çalması başına alır. Bu səslər Evmenidanın¹ səsinə oxşayır.

Bu düzlərdəki qızılı və ya zümrüdü rəngli ilanlar böyük dəstələrlə bir yerə toplaşır, təpelikdə rəqs edirlər. Sonra quyruqları üzərinə qalxır, qara və ya od rəngli üçhaça dillərini bir-birinə toxundururlar.

Belə məqamda kimsə cürət edib Muğan düzünə ayaq basa bil-məz. Çünkü bu vaxt ilan çalan adamı ölümündən xilas etmək mümkün olmur.

İndi isə oxucuların inana bilməyəcəyi bir məsələdən söhbət açmaq istəyirəm.

¹ *Evmenida* – qədim yunan əsatirində intiqam ilahəsi. Yeraltı səltənətdə yaşayır, cinayətkarları izleyir və ağıllarını əllərindən alırı.

Bəzi ailələrdə, gürcü knyazları və eləcə də Bakı, Quba, Qarabağ xanlarının nəslindən olan ailələrdə misli görünməmiş məşhur hind bezoarına bənzəyən daş vardır. Bu, ataların var-dövlətindən uşaqlarına verdikləri daş-qaşın ən qiymətlisidir. Adamı hər hansı zəhərli bir həşərat – əqrəb, qırxayaq və ya gürzə çalanda həmin daşı yaranın üstünə sürtmək kifayətdir. O, zəhəri maqnit dəməri çəkən kimi çəkir. İlən vurmuş və ya əqrəb sancmış adam sağalır. Tiflisdə xanım Orbeliani ilə evlənmiş, Fransada xanım Qramonla qohum olan polkovnik Davidovda belə bir daş vardı. O, deşik-deşik, mavi rəngə çalan, bəzi yeri qaralmış, dadsız, bişmiş lobyaya bənzər, qaratoyuq yumurtası boyda bir daşdır.

Kimi ilən vursa, gəlib möctüzəli daşı aparır, yaranın üstünə qoyular. Daş yaranın üstündə olan vaxt rəngini dəyişir – bozumtul rəng alır. Sonra onu südün içəin atırlar. Daşda olan zəhər südə qarışır və daş əvvəlki rəngini alır. Mən polkovnik Davidova məsləhət gördüm ki, əgər Parisə gələcək olsa, özü ilə bu daşı gətirsin, alımlar onun tərkibini yoxlaşınlar.

Başqalarını bilmirəm, mən bunun təbii bir daş olmasına inanmırəm. Belə hesab edirəm ki, bu daş insan əli ilə qədim İran təbibləri tərəfindən zəhərə qarşı düzəldilmişdir. Bayaq dediyimiz kimi bu daş əqrəb və bövlərin sancmasında da zəhərə qarşı işlədirilir...

ƏLVİDA, XƏZƏR DƏNİZİ!

Bakıda iki görməli yerimiz qalırdı. Biri Xan sarayı, o biri isə şəhər kənarındaki “Qurd keçidi” idi. Xan sarayı, təqribən, 1650-ci ildə Şərq memarlıq üslubunda Şah Abbasın oğlu II Abbas tərəfindən tikilmişdir. O, Qəndəharı fəth edəndən sonra otuz altı yaşında vəfat etmişdir. Şarden və Taverniye onun haqqında yazmasayırlar, bu hökmdar haqqında heç bir məlumatımız olmazdı. İndi tərk edilmiş Xan sarayının adamı məftun edən dəhlizi və izahata ehtiyacı olan salonu var. Bu divanxanadır. Onun tən ortasında gizli zindana giriş var. Bu giriş sütunla örtülübmüş. Lazım olanda kənara çəkəmişlər. Siyasi səbəblərdən gizli ölüm hökməri burada yerinə yetiriləmiş.

Deyirlər ki, zindan yeraltı keçidlə Fatimə məscidi ilə birləşdirilibmiş.

“Qurd keçidi”nə gəldikdə isə deməliyəm ki, bu da başqa aləmdir. Bu qəribə kaha Bakıdan beş kilometr aralıda bir qayanın döşündə yerləşir. Yönü Etna vulkanının xarabazara çevirdiyi Siciliya çökəkliyinə çox oxşayan dərəyə baxır. Təkcə Etna etrafa yayılan lavaları ilə bu qəmgin, türəksizci mənzərəni andıra bilər: boz və çılpaq torpaq, durğun su gölməçələri, iki uca dağ arasında vadı, uçurum, heç bir bitki izi görünməyən yerlər. Budur “Qurd keçidi”nin başından görünən mənzərə!

Bu gəzintiyə getmək üçün at gətirmişdilər. Atların biri ağ, ikisi isə kürən idi. Ağ atın rəngi məni valeh etdi. Mən onu seçdim. Lakin belinə minməyimlə yazılıq heyvanın səndələməyi bir oldu. Ağırlığımı tab gətirmədi. Atdan düşüb onu M.Piqulevskinin yasovulunun atı ilə dəyişdim. Bu at ağırlığımı yaxşı davam gətirdi. “Qurd keçidi”ni adla-yıb aşağı enəndə ağ at büdrədi və yasovulu on metr qabağa atdı. Azərbaycanlılar çox əvvəklidirlər. Bu mahir süvari cəld ayağa qalxdı. Ağrı hiss etmirdi.

Bu kiçik səyahətdən sonra Bakı ilə vidalaşmağa hazırlaşdıq. Axırıncı dəfə M. Piqulevskinin iqamətgahına gəldik. Nahar etdik. Üç gün ərzində tanış olduğumuz, bizi yola salmağa toplaşan tanışlarla vidalaşış yola düzəldik. Faytonlarımız get-gedə şəhərdən və dənizdən aralanırdı. Bir yüksəklikdə dönüb axırıncı dəfə Xəzəri seyr etdik. Bu dənizi qədim tarixçilərin hamisindən yaxşı təsvir edən Herodotun, sonra isə Strabon, Ptolomey, Marko Polo, Jenkinson, Şarden və Stru kimi qədim müəlliflərin əsərlərini oxuyarkən onu görəcəyimi ağlıma belə gətirməmişdim. İnanmadım ki, dənizdən ayrıldığımı görə belə dərindən təessüflənə bilərəm. Ümumiyyətlə, dəniz mənim üçün son-suz cazibəyə malikdir. O, məni öz dalğalarının təbəssümü və mavi sularının şəffaflığı ilə cəzb edir. Mən tez-tez dənizin coşduğunu da, şıltاقığını da görmüşəm. Bəlkə, elə buna görə də o, mənə həmişə-kindən daha gözəl görünmüüş, tərslik edən sevimli qadının üzünə gülümsədiyim kimi ona gülümsəmiş və heç vaxt açıqlanmamışam. Əgər mən şahənşah olsaydım və o, mənim bütün donanmamı sulara qərq etmiş olsayıdı, yenə də açıqlanmazdım. Mən ona ürəkdən vurulmuşam.

İnanıram ki, dəniz mənim bu məhəbbətimdən heç vaxt üz döndərmə yəcəkdir. Məgər bütün dalilalar¹ başlarını onların dizləri üstünə qoyub yuxuya getmiş sevgililərinin saçını kəsirlər? Başqları cürət edib onun sularında üzmek istədkdə əvvəlcə Levyatani köməyə çağırduğu halda, mən Arion² birinci gələn delfinin belinə tullandığı kimi, özümü onun dalğalarının ağuşuna atardım. Neçə dəfə dənizlə mənim aramda ayaqlarımı dayadığım taxtadan başqa bir şey olmayıb. Nadir hallar nəzərə alınmasa, həmişə mən onun ucsuz-bucaqsız və təlatümlü qoynunda aparan gəmidən aşağı əyilərək, onun şahanə dalğalarının başını əllərimlə siğallamışam. Siciliya, Kalabr, Afrika, Elba adası, Piyanoza, Monte-Kristo, Korsika, Toskan arxipelağı, bütövlükdə Liparyot arxipelaqları qayıqla onların sahillərinə gəldiyimin şahidi olublar. Məni qarşılayanlar əvvəlcə gəmidə gəldiyimi, sonra qayıqla sahilə yan aldığımı zənn edirdilər. Sonra isə boş dənizə nəzər salıb təəccübə deyirdilər: "Axi siz hansı gəmi ilə gəlmisiniz?" Mən dalğaların üstündə atılıb-düşən zərif "dəniz quşu"mu – qayığımı göstərdikdə hamı deyirdi: "Siz çox ehtiyatsız və ağılsız adamsınız".

Görünür, onlar bilmirlər ki, təbiətdə tam ağılsızlıq mövcud deyildir.

Duygu və ehtirasları tərənnüm edən qədim yunan şairləri Nimfəni³ məcbur edib Qelini oğurladanda və eləcə də Febi⁴ hər axşam Anfitridin Sədəf sarayına enməyə təhrik edəndə bunu çox yaxşı duymuşlar. Nə isə... Çətinliklə əldə edilən hər şey daha əziz olur.

Bəli, Xəzər mənim çox çətinliklə qazandığım yeni dostum idi. Biz bir aya yaxın vaxtı birgə keçirmişdik. Mənə ancaq onun firtuna və tufanlarından danişmışdilar. O isə, əksinə, məni öz təbəssümlərilə qarşılıdı. Ancaq tək bircə dəfə Dərbənddə işvəkarcasına qaşlarını oynadan gözəl kimi geniş sinəsini qabardaraq, üzünü bozartdı.

¹ A.Düma qədim yunan dini əsatirində rast gelinən Samsonun filistinli məşuqəsi Dalilaya işarə edir. Dini rəvayətlərə görə o, Fələstina gedib, yəhudiləri oradan sixıldırib çıxarmış filistinlilərdəndir.

² *Arion* – qədim yunan şairi. Əfsanəyə görə, neğməsinə valeh olan delfin onu ölüm-dən xilas etmişdir. Onlarca şair bu əfsanədən təsirlənmişdir. A.S.Puşkin ona "Arion" adlı şeir hasr etmişdir.

³ *Nimfa* – qədim yunan əsatirində təbiətin müxtəlif qüvvələrindən birini təmsil edən ilahi

⁴ *Febi* – qədim yunan əsatirində Günəş allahı Atillanın ikinci adı

Lakin ertəsi gün o daha gözəl, daha cazibədar, daha sakit, daha şəffaf və daha təmiz, aydın olmuşdu. Səni çox az şairlər görə bilmışdır, ey sırı, sehrlı dəniz!

Orfeyancaq Kolxidaya qədər gəldi; Homer sənin görüşünə gəlib çata bilmədi; Apollon Rodosski heç Lesbonu keçə bilmədi; Esxil öz Prometeyini Qafqaz qayalarında zəncirlədi. Vergili Dardanel boğazının girəcəyində dayandı. Horatsi qaçıb canını qurtararaq qalxanını tulladı, sonra isə ən qısa yolla Avqust və Meseni tərənnüm etmək üçün Romaya qayıtdı; Ovidi sürgündə Evksin Pontu elə ancaq görə bildi; Dante, Ariosto, Tass, Ropsar, Kornelin sənin haqqında heç təsəvvürləri belə yox idi. Rasin Avliddə öz İfigenində mehrab düzəldir, Gimon de ilə Tuş isə Tavriddə özünə məqbərə düzəldirir; Bayron öz lövbərini Konstantinopolda salır; Şatobrian müqəddəs Lüdviqin axırıncı varisinin yuyunması üçün İordaniyadan su gətirir. Lamartin öz səyahətini Asiya sahillərində əzab-əziyyətlə başa vurur; qaya kimi sakit və güclü Hüqo dalğaların qoynunda üzür, lakin o da yolunun üstündə qabağına çıxan birinci adada dayanır. Səni birinci dəfə görən və sevən vətəndən sürgün olunmuş şair Marlinski olmuşdur; sən onun üçün Baykal gölünün buzlaqlarından püskürən bir alov idin. O da mənim kimi, bax, beləcə, səndən ayrılanда heyif-silənir və göz yaşları axırdı; sənin sahilin ona çox qonaqpərvərlik göstərmişdi; sənin sahillərində o həm sevmiş, həm də əzab çəkmışdi. O, səni gözlərinin yaşını sel kimi axıda-axıda Olqa Nestersovanın qəbrinin üstündən seyr etmişdir; səni tərk edərkən o da mənim kimi səninlə əbədi olaraq vidalaşırkı. Kim bilir, o, bəlkə də, ölümə gedirdi. Ola bilsin ki, öz günahını yumaq üçün o, özünü Adler məşələrində məhv etmişdir. Hətta onun meyitini belə tapmadılar. Ey Atillanın, Çingiz xanın, Teymurləngin, böyük Pyotrun və nəhayət, Nadir şahın dənizi, sən onun vidalarından nə isə bir şeyi yaddaşında hifz edib saxlaya bilmisənmi? Mən bu saat sənin çox nadir hallarda eşitdiyin bir dildə onları sənə nəql edəcəyəm. Bəli, mən onları sənə təkrar edirəm. Ona görə ki, onlar bizdə – Fransada tanınmayan bir şairin sözləridir. Halal olsun ona! O, rus xalqının elə böyük yaradıcılarından idi ki, əlində eyni zamanda həm qələm, həm də qılinc tutmuş, həyatını siyasi məsələlərdə və döyüşlərdə keçirmişdi. O, bu

günləri arzulayırdı. Yalnız otuz il gecikmiş bu günləri. Budur onun sözləri:

“Atının şıltaqlıqlarına baxmayaraq, sahil boyu çapıldım. Özü də yel kimi.

Yol verin! Yol verin! Qıçılcımlar qalxır, toz göyə yüksəlir, ətraf görünməz olur.

Deyirəm, adamın quş kimi qanadları olsayıdı, nə yaxşı olardı, onda adam xəyaldan da bərk gedərdi! Vaxtı qabaqlayıb, səmanın dərənliklərinə uçduqca adam necə də yüngül nəfəs alardı! Sürətlə getməyin nə gözəl romantikası varmış! Bütün yaranmışlar gözünün qabağından yoxa çıxır. Məhəbbətdən vəcdə gələndə olduğu kimi havamız çatma-yanda ehtirasa bax!

Sürət – bu güc, qüvvət deməkdir, bütün əsrlərdə mexaniki güc bizim mənəvi sərvətimiz olmuşdur.

Elə isə irəli, irəli, mənim gözəl Qarabağ kəhərim!.. ...Aha! Bəlkə, sən mənim əlimdən canını qurtarmaq istəyirsən! Aha! Sən məni aparırsan! Yüyəni gəmir, qalx dal ayaqlarının üstə, atıl-düş; sən nə qədər çılgın olursan ol, sənin cilovunu asanlıqla yiğacaq səndən daha güclü bir canlı tapılar.

Külək üzümə çırpa-çırpa, gözlərim od saç-a-saça, canımı dışımə tutub atının başını dənizə tərəf çevirdim.

Siz haçansa dağların qoynuna ildirimin düşdüyüünü görmüsüñüz mü? Mənim atım da onun kimi şığıdı və birdən dayandı, deyərdim ki, dalğaların tən ortasında, onların şahə qalxmasından qorxub dayandı. Dalğalar saçabənzər köpüklərini küləklərə verib, bir sürü vəhşi at təki onun üstünə cumurdular və sonra yenə hürkmüş kimi geriyə çəkilir, uzaqlaşırıldılar. O isə özünün od saçan təəccübüllü, utancaq və şübhəli iri, qara gözləri ilə onların yaxınlaşmasına və uzaqlaşmasına tamaşa edirdi; o, buglanan burun deşiklərini açır, bu tanış olmayan vəhşi atların nafəsinin udur və hər dəfə dalğa gəlib mənim sinəmə çırplılıb sinanda o, başını aşağı əyirdi ki, qulaqlarından və uzun yalından sel kimi axan köpük damcılarından canını qurtarsın. O, dəmir nallı ayaqlarını qumun üstünə çırçıplı, dişlərini qıçayır, sanki, ona düşmən kəsilən dalğaları qapmağa hazırlaşırırdı. Mən isə onun boynunu sığallayırdım. O, yavaş-yavaş sakitləşir, eyni zamanda, hər dəfə dalğaların zərbələri ona dəyəndə titrəyirdi.

Güclü şimal küləyi qartal qu quşunun üstünə şığıyan kimi şiddətlənir, dalğaları sahilə tərəf qovurdu; göyün üzünü bulud almışdı. Günsənin şüaları vaxtaşırı küləyin otərəf-butərəfə qovduğu buludların arasından boylanır və bəzən də öz yatağından göyə sovrulan suyu işıqlandırırırdı; mən isə başımı onun qarşısına əyir və küləyin mənim Vətənimdən gətirdiyi bu havadan sinədolusu alırdım. Mənə elə gəlirdi ki, küləyin ahəngdar viyiltisindən lap çoxdan bəri görmədiyim, çox sevimli, mənim ürəyimə yaxın bir adamın səsini eşidirəm.

Hər şey öz yerində idi; aləmə səs salan kilsə zəngləri də, Volqa sahillərində otlayan heyvanların səsləri də. Mənə elə gəlirdi ki, o, çox sevdiyim qarlı çöllərin sərin, təmiz havasını və mənim yağışlı-nəmişli Rusiyamın gül-çiçəklərinin ətrini gətirirdi. Gənclik xatirələri məni çulğalamışdı. Nəsə, ürəyim hafızəmdən silinmiş bütün olub-keçənləri yada salmaq istəyirdi. Bütün bu azmiş xeyalların ən qəmgini dodaqlardakı təbəssümlər, ən sevindircisi isə leysan kimi tökülen göz yaşları idi. Olub-keçənlər qaranquşlar sayaq uçub gəlir, ulduzlar kimi parıldayırlar, güller, çiçəklər kimi başlarını əyirdilər. Bu, doğrudanmı, siz idiniz, alovlu hissələrim, parlaq röyalarım, varlığımın işiq saçan hissəcikləri, keçmişimin sehrli şamları? Mən sizinlə bir neçə anlığa ona görə sevindim ki, sizi həmişəlik itirim. Bu, doğrudanmı, siz idiniz? Mən sizi yaman arzuladım və uzun zaman gözlədim. Nəhayət, bu da siz! Dayanın, bircə anlığa yanımda, ətrafında dayanın. Gecələr uçan ruhlar kimi yerinize qayitmağa tələsməyin. Görürsünüzüm, sizin üçün qollarımı necə də açmışam, mənim gözəgörünməz qonşularım! Yalvarıram! Hələ məndən qaçmayı! Amandır! Belə tez ötüb-keçməyin! Mənə imkan verin, sizinlə vidalaşım!

Hər şey yox oldu. Tufan başlayır, dalğalar şahə qalxır, dəniz təlatümə gəlir.

Lakin yenə də, açı nədir bu xatirələr, küləyin dalğaları təsəvvürümüzdən silib aparması? Gənclikdə arzuları puça çıxmamış özü üçün Simurq quşunun lələyindən qoparan adam xoşbəxtidir.

İndinin unudulması mənim ürəyim üçün bayram idi. Bənövşə təpəciklərin arasında bitdiyi kimi, bu, açı xatirələrimdə dolaşan şirin təəssüratlar idi. Tərk edəcəyim Xəzər dənizini axırıncı dəfə seyr edirdim. Sabah mən ona axırıncı dəfə: "Əlvida, Xəzər!" – deyəcəyəm. Ey

qonaqsevməz tənha və dərdli Xəzər! Səni təəssüflə tərk edirəm. Sən fikir və düşüncələrimin sadiq həmdəmi, hissələrimin yaxın və inanılmış sirdəsi idin. Sahilində olarkən sənin dalğaların göz yaşlarını alıb hara isə aparırdı. Mən adamlardan uzaqlaşmaq istəyəndə, xüsusilə, qəhərlənəndə sənə pənah gətirirdim. Ürəyimdə qopan tufanı yalnız sənin firtinalarının səsi sakitləşdirə bilirdi. Bəli, insan təbiətin əzəmətli səsi qarşısında susur. Bu səs həm tanış, həm də anlaşılmazdır.

Yox, yox, mən burada Xəzər haqqında küfr danışdım. Lap pisi odur ki, bayaqlığa uyuram. Mən səni çox gözəl başa düşürdüm, çox vaxt qəlbim sənin sularına baş vurur, sən isə onu nəvazişlə, ana kimi ağuşuna alıb uyudurdun. Qulağıma qədim əfsanələr piçildiyirdin. Gözlərim sularının dərinliyində sənin gizli sırlarını axtarırdı. Ləpələrin qumlu sahillərində və qayalarında yazdığı heroqlifləri çox rəvan oxuyurdum. Çox tərifli, lakin əbəs fikirlərimin, qürurumun baharı Xəzər! Səni müfəssəl öyrənməyib, fikirlərimi pünhan saxladım, sırlarını açmadan səni tərk edirəm. Sən ürəyini heç kəsə açmamışan. Sənin sırlarını öyrənmək istəyənlər mavi sularının dərinliklərində qərq olurlar. Göylər kimi sən də elm aləmində öyrənilməmiş qalırsan. Onun kimi səni də bizi tez-tez çəsdirdən və hərdən bizə xəyanət eləyən idrakımız vasitəsilə öyrənə bilərdik. İnsan yer kürəsini öyrəndi və gözlərini teleskopla silahlandıraq, fəzada kəhkaşanları tədqiq etdi. Nəhəng Saturn planetinin parlaq hissəsini görə bildi. Bəs hansı göz, ey dəniz, sənin dərinliklərinə baxa bilib? Sənin ismet çadranı qaldıran olubmu? Yaziq insan, bədbəxt və zəif məxluq, sən dəniz sahilindən balıqqlağı yiğir, mirvari və kəhrəba tapmaq üçün baş sindirməli olursan. Nə isə, hər yerdə həmişə dənizi sevmişəm; onun sakitliyini, ulduzlu səmaları güzgü kimi eks etdirən ləpələrini sevmişəm. Mən sevirəm onun mavi sularının dərinliklərində həyat uğrunda gedən mübarizəni, hər şeyi cana gətirən, təmizləyən təlatümünü; mən sevirəm onun göylərdən yerə enən və orada öz acısını, kədərini unudan dumanını, çənini. Lakin firtinasını, tufanını daha çox sevirəm.

Mən günəşin qara buludları parçalayıb çılcırığa qərq etdiyi, nəm sahillərə qaçan və orada döyüşüb yorulmuş kimi açığından və ya hirsindən qızaran, alışb-yanan və od götürmiş saçlarını söndürmək üçün sənin dalğalarına baş vurmasını sevirəm. Dağ böyüklükdə olan

bəzi dalğaların delfinləri keçməyə çalışır, qaranquşlar kimi qanadlanırlar. Elə dalğalar da var ki, torpaqdan ayrılib gələn, suları yarıb keçən gəmilərə paxılılıqdan qığılçım topası kimi hücum edir. Məğrur və nəhəng gəmi cəsarətlə irəliləyərək dalğaları kəsir, sindirir, yox edir. Belə hallarda yaxınlaşan əzəmətli gəminin qorxusundan dalğalar ram olur, gültümsəyir və öz qalibinin ayaqlarını altında toz kimi dağlırlar.

Mən həmçinin tufanı, ayın buludları arasından göründüyü gecələri sevirəm.

Bu vaxt Osyan qəhrəmanları özlərinin alınları almaz kimi parıldayan ağ və boz atlarının üstündə dəstə ilə dayandıqları kimi dalğalar şahə qalxırlar. Onlar ölüm-dirim döyüşünə girir, bir-birini izləyir, birləşir, bir-birinin üstünə qalaqlanır, od saçır və qarşılara çıxan başqa dalğalara dəyib parçalanırlar. Bu dalğaların ortasından birdən-birə burulğan qalxır. Buluda bürünmiş bu dəhşətli təbii fəlakət dənizi ağ köpük'lərə qərq edir. Sanki, daha bir həmlə olsa, fəlakətə uğrayacaq. Lakin six buludların arasında ildirim çaxır, göy guruldayır, bu maye nəhəng zərbədən iki yerə bölünür, sakitləşir və əvvəlki yerinə qayıdır.

Mən öz sahəsini genişləndirməyə ona mane olan sahil qayalarına qarşı dənizin acızanə acıqlanmasını da sevirəm; qayalara qarşı fişqiriqli ilanlar kimi başlarını qaldıran dalğalar, it kimi onların yamaclarını yalayaraq geriyə çəkilirlər. Lakin çox keçmir ki, onlar daha qeyzlə qayaların üstünə yenidən hucüm çəkirlər: ulayaraq, pələng kimi nərə çəkərək onları parçalamaq istəyirlər. Sonra isə riyakar adam kimi onu dağırdıb parçalaya bilmədiklərini görüb, qayaları yuyub təmizləməyə başlayırlar; qoparıb tökürlər, yonur, zamanın qayalarda açıldığı yaraları bu dalğalar yenidən təzəleyirlər. Dalğalar yorulmaq bilməyən bir qoç kimi arası kəsilmədən zərbələr endirir, Nuh əyyamında olduğu kimi yer kürəsini mümkün qədər çox su altında saxlamağa çalışırlar.

Dayan, əl saxla, Saturn! Sən öz doğma balanı məhv etməyəcəksən ki! Sən onaancaq bədən vermisən. Yaradan isə can vermişdir, deməli, o insandır. Bundan sonra dönüb yenidən sənin qurbanın ola bilərmə?

Bəli, mən dünyaya göz açandan çox dənizlər görmüşəm; onların hamısını sevmişəm və heyran olmuşam. Lakin səni, ərköyün Xəzər, mən səni onların hamısından daha artıq bir məhəbbətlə sevəcəym.

Pis günümde mənim yeganə sirdaşım sən oldun; sən mənim həyatımı və canımı qorudun. Sən olmasaydın, qəzaya uğramış gəmi kimi, heç kəsə gərək olmayan bir şey kimi insan ayağı dəyməyən sahillərə atılıb qalardım. Kimsəsiz, gərəksiz, tərk olunmuş adam kimi düşünərdim ki, meşələrdə ov eləmək və ya biçinə getmək mənə bir daha müyəssər olmayıacaq. Ey dəniz! Mən buraya sənin inci və mirvarilərini axtarmağa gəlməmişdim. Mən sənin sahillərinə nə xəzinə xatırınə, nə də susuzluğumu söndürmək xatırınə gəlməmişdim. Əsla yox! Mən səndən həyatı öyrənmək üçün məsləhət almağa, sahilində hissələrimi sakitləşdirməyə gəlməmişdim. Mən, ümumiyyətlə, səni fəth etməyi yox, sənə yaxınlaşmağı arzulayırdım. Sən mənə elə şirin və böyük görünürdün ki, elə bil, torpaq oğlu Ürək göylər qızı Xəyal ilə indicə birləşmişdir. Sənin sahillərində insan oğlu öz aləmimə qapılmağima mane ola bilmir... Sən mənim ruhumu oxşayırdın, ürəyimdə xüsusi yerin vardi. Mən sənin sevinclərlə dolu sularına baxdıqca xəyalala dalırdım. Səninlə mənim aramdakı məsafə yox olurdu; həyatın şirin və təbii sevincləri arasında özümü unutduqca dəqiqələr saatə dönürdü.

Həm də hiss edirdim ki, talelərimizə görə də bir-birimizə yaxınıq; sənin suların başqa okeanların suyundan daha acı və təlatümlüdür.

Ey qəfəsə salmış quş kimi çırpanan Xəzər! Sən başqa dənizlərlə birləşə bilmədiyinə görə heyif silənir, köksünü ötürürsən; sən çəkilmə və qabarmanın nə olduğunu bilmirsən; ən güclü həmlələrinə belə yeraltı qayalarını dəf edib, köpüklərini əsrlərin səni saldığı çərçivədən kənara ata bilmirsən; bir Allah bilir, qarnına axan bu qədər çayların suyunu neyleyirsən? Əvəzdə havaya az miqdarda od və palçıq atırsan. Bunlar heç vaxt qayıdır sənin yeraltı vulkanlarına daxil ola bilmirlər; kim deyə bilər ki, adları belə unudulmuş neçə-neçə xalq sənin sahillərinə gəlməmiş və onu qarış-qarış gəzməmişdir? Neçə-neçə insani öz qoynuna almış, onların izlərindən isə heç bir əsər-əlamət saxlamışsan; təkcə hərdən bir dalgaların sahillərinə atdığı şeylərdən bilmək olar ki, sənin qoynunda nə qədər qiymətli sərvətlər gizlənmişdir.

Ey dəniz, sənin alundakı qırışlar qətiyyən əsrlərin qırışları deyil. Bunlar ilahi hissələrin təlatümləridir. Tufan başlayanda sən qaynayır, daşır və dəhşətli olursan; lakin, hərdən bir, sən də sakitləşirsən. Belə hallarda Günəşin şüalarına və insan baxışlarına öz sularında cimməyə,

ləpələrinin piçiltuları altında, ana öz körpəsinə layla çalandır körpə uyuduğu kimi yuxuya getməyə imkan verirsən...

Bəli, qərəngin dəniz! Mənim də bir çox xasiyyətlərim səninkinə oxşayır, elə sənin də mənimlə uyğun cəhətlərin vardır. Lakin sənin nə azad istiqamətin, nə də əşyalar haqqında təsəvvürün vardır. Sən necə varsan, elə olmalıdır, başqa cür ola da bilməzsən. Lakin mən dönüb başqa cür də ola bilərəm. Bayronun təbirincə desək: "Topladığım böyürtkənlərin hamısını mən öz əlimlə yetişdirmişəm. Onları yiğarkən, əkdiyim böyürtkənlər əllərimi yaralayıv və qanımı axıdır. Mən əvvəlcədən bilirdim ki, əkdiyim bu ağac hansı meyvəni verəcək".

Ulduzların cazibədarlığı onların parlaqlığındadır. Dəfnə ağacı şərəf, palid ağacı məgrurluq, gül-ciçəklər isə ətir saçmaq rəmzidir. Təkcə mən bilirəm ki, kol-kosun bəhrəsi, böyürtkənin çələngi nədir.

Di yaxşı, əlvida, Xəzər dənizi! Bir daha əlvida! Mən səni görməyi o qədər arzulamışdım ki! Nəhayət, istəyimə nail oldum. Səni təessüflə tərk edirəm və səni bir daha ancaq və ancaq sahillərini genişləndirib, mənim vətənimə qədər uzananda görmək istərdim!

Mən axırıncı dəfə sənin özündən çıxmağını, təlatümlərini və dəhşətli mənzərəni gördüm. Gütünə heyran oldum. Sənin dalğaların şahə qalxıb, böyük və geniş axınlı sahilə yuvarlanırdı, divarlarla və sahil qayalarına çırpılır, sahil qumlarını yuxarı qaldırırırdı. Küləklərlə göyə sovrulan sənin o gözətgörünməz zərrəciklərin six, parıldayan dumana çevrilərək dənizin üzərinə qalxır, bulud kimi rəngdən-rəngə düşür, gah yaşıl, gah mavi olur, gah da parıldayıb tutqunlaşırırdı.

Mən axır ki, səni tərk etməyə özümdə qüvvə tapa bildim, ey dəniz! Mənə elə geldi ki, sənin piçiltuların küleyin səsi ilə birləşib mənə öz şikayətini ifadə edirdi; elə bil, sənin dalğaların körpə qardaşlar kimi xahiş edirdilər ki, onları tərkimə alıb özümlə aparım.

Atın cilovunu buraxan kimi o, məni bir sıçrayışla sahilə çıxardı.

Ey dəniz, mən İskəndər və Xosrovun şəhərinə daxil olanda sifətim tutqun idi, lakin onun tutqunluğu sənə görə deyildi!"

Görəsən, bu sətirlərin Bayron tərəfindən yazılıdığını deməyəcəklərmi? Lakin bu sətirləri yazan adamın adı bizdə heç məlum deyil!

Yaddan çıxarılmış bu adamı tanıtmaq üçün əlimdən gələni edəcəyəm. O, buna layiqdir. O, Bestujev-Marlinskidir.

VİKTOR HÜQO

(1802–1885)

UŞAQLIQ

Uşaq mahnı oxuyurdu, heydən düşmüşdü ana, –
Can verirdi, baş enmişdi gen sinəsinə,
Ölüm başının üstdə çapırdı dörd bir yana,
Qulaq verdim xırıltıya, mahnı səsinə.

Uşaq beş yaşındaydı, pəncərənin önündə
Gülüş, oyun... unutdurur olub-keçəni.
Bu tifilin, bu məxluqun mahnı dilində,
Ana isə öskürürdü bütün gecəni.

Sal kilsə daşlarının altda uyudu ana,
Uşaq şən qəhqəhəylə mahnı oxudu yenə.
Kədər özü meyvədir, Tanrı qiymaz ki, ona –
Zəif budaq üstündə böyüyə, budaq sına...

ƏKİNÇİ

Hələ ala-toran... qapı ağızında
Oturmaq qəlbimi qanadlandırır...
Gündüzün bu qısa, azacıq ömrü
İşin son ömrünü işıqlandırır...

Dumana bürünmüş gen tarlalarda
Baxıram, üst-başı nimdaş bir qoca
Səpir ovuc-ovuc arzularını –

Gələcək məhsulu şirəm boyunca.
Onun hey uzanan qara kölgəsi
Şumluqda kök atmış, sanki, qovaqdır.
Səpinqurtarmasa, elə bilirsən,
Gündüzü yolundan saxlayacaqdır.

Gah gedir, gah gəlir böyük səhrada,
Uzağa tullayı toxumluq dəni;
Əl-ayaq eyləyir... yenə işdədir,
Sanki, şahid tutub özünə məni...

Gecə örپeyini açdığı anda
Şən nəğmə aləmi başına alır.
Zəhmətkeş, işgüzər bu əkinçinin
Səsi ulduzlara qalxıb ucalır...

BARRİKADA ÜZƏRİNDE

Küçələrin daş gözündən insan qanı sellənir.
Barrikada qanla dolur, barrikada göllənir.
On iki yaşlı bir uşaq hiddətindən qaralmış...
– Kommunarsan?
– Kommunaram, səbrim daha daralmış!
– Hünərə bax, – zabit coşur, – güllələyin tez bunu!
Uşaq duyur lülələrin qanlar saçan odunu.
Adamları basıb əzir uçurulmuş divarlar.
– Cənab zabit, izin verin, bircə kəlmə sözüm var,
Anam gözüyolda qalıb, onu görüm, qayidim.
Qolumdakı bu saatı ona verim, qayidim.
– Aha!.. Qorxaq!..
– Mən qorxuram!..
– Bəs, hardadır xaraban?..
– O fontanın yanındadır anam, cənab kapitan.
– Rədd ol, axmaq! Uşaq gedir bir dar küçə boyunca.

Kommunanın cəlladları qaqqıldayır doyunca.
Şəhidlərin ah-naləsi bu gülüşdə əriyir.
Uşaq gəlir, bu nəşəni arxasında sürüyür:
Mən Viala nəslindənəm, qorxudarmı söz məni?!
Divar uçsun qoy üstümə, güllələyin siz məni!..

JERAR DE NERVAL

(1808–1855)

DAYANACAQ

Səfər vaxtı ən gözəl yer dayanacaqdır,
İki mənzil arasına aləm düzülür.
Atlar çekir, yol uzanır, qamçı səslənir,
Göz görməkdən doyur, bədən üzülür.

Dayanacaq – gözoxşayan gözəl bir çəmən,
Əlvan gül-çiçəyə bürünüb aləm.
Qovaq kölgəsində bulaqlar sizir,
Yolun yorğunluğu uçur gözündən.

Uzan bu çəməndə, həyatı dirlə,
Ləzzət al güllərin təravətindən,
Göyü heyran-heyran süzdüyün zaman
Bir səda gələcək yerdəkildən:
“Yolcu yolda gərək, getdik, ay adam!”

LÜKSEMBURQ XİYABANI

Bir qız çıxdı yoluma,
Süzdü qaranquş kimi.
Əlində əlvan çiçək,
Dilində şirin nəğmə,
Oda saldı qəlbimi.

Balkə, onu gəzmışəm,
Sınayıb neçəsini.

İndi bircə baxışla,
 İşığa qərq edəcək
 Ömrümün gecəsini.
 Heyif, keçib gəncliyim,
 Çoxdan vidalaşdığım
 Şirin bir xəyaldı bu.
 Gənclik, gözəllik olur
 Qocalığın arzusu...

SONET

Bir sığırçın kimi o, kefə uydu –
 Qayğısız, incəqəlb, həyata vurğun.
 Gah da qəmə batdı fikirli, durğun
 Və bir gün qapının zəngini duydu...

O möhlət istəyib zalim ölüm dən
 Bitirdi yarımcıq qalan nəgməni
 Və soyuq tabuta uzanıb həmən
 Titrədi, əbədi susdu bədəni.

Çalışdı çox bilsin, heç nə bilmədi
 Tarix şahiddir ki, o, tənbəl idi –
 Tez-tez quruyardı mürəkkəbqabı.

Nəhayət, həyatdan bezdi, yoruldu,
 Son sözü “mən niyə gəlməşdim?” oldu –
 Köç etdi dünyadan bir qış axşamı.

ALFONS DODE

(1840–1897)

BALACA MADU

Moronvalın elanı belə idi: "Moronval gimnaziyası Parisin ən gözəl hissəsi olan Monten küçəsindəki 25 nömrəli evdə yerləşir. Gimnaziyada ev tərbiyəsi verilir. Büyük bağı vardır. Şagirdlərin sayı məhduddur. Fransız tələffüzü kursu keçilir. Xarici və ya əyalət şivəsi islah edilir..."

Əlbəttə, Monten küçəsinin çox gözəl olduğunu və bu küçədə yaşa mağın adama çox xoş gəldiyini inkar etmək olmazdı. Bu küçənin bir başı Sena sahilinə, o biri başı isə qıraqlarında güllər əkilmiş fəvvərələrin olduğu meydana çıxırıdı. Ancaq bu küçədə nə isə bir qəribəlik və səliqəsizlik var idi; elə bil, bu küçəni tələsik salmışdır və onu tikib başa çatdırıbmamışdır.

Aynalı pəncərələri, açıq ipək pərdələri, qızıl suyuna çəkilmiş kiçik heykəlləri olan böyük evlərin yanında keçmiş şəhərətrafi tikintilərdən təkcə karet ustalarının çəkicinin və dəmirçilərin gürzünün səsləndiyi daxmalar qalmışdı. O vaxt bu küçədə iki-üç palçıqlı döngə var idi, elə bilirom ki, bu döngələr indi də qalır; onların zavallı görkəmi ətrafdakı dəbdəbəyə uyğun gəlmirdi.

Bu döngələrdən biri Monten küçəsindəki 25 nömrəli evin qarşısına çıxırdı və bu küçə "On iki evlər" döngəsi adlanırdı.

Qızıl hərflərlə yazılmış gözlə lövhəde bildirilirdi ki, Moronvalın məktəbi burada yerləşir. Ancaq addımını döngəyə qoyan kimi adamın ayaqları qara, üfunətli və qurumayan palçıqga bulaşırıdı. Döngənin ortasından axan qanov, asma fənər, hər iki tərəfdəki daxmaya oxşar evlər – bütün bunlar, elə bil, adamı qırx il geriyə, Parisin keçmişinə aparırdı.

Ariq və hündürboylu bir kişi hər gün, gündə bir neçə dəfə cəld

addımlarla buradan keçib-gedirdi. Onun düz saçları çiyinlerine dəyirdi, enli kənarlı şlyapasını peysərinə tərəf itələmişdi. Dalınca beşaltı oğlan uşağı gəlirdi. Onların müxtəlif rəngə – ya mis kimi qırmızı, ya da tünd-qara rəngə çalan dərisi adamı heyrətə salırdı. Bu arıq oğlanların hamısı nimdaş gimnazist forması geyirdi.

Uşaqları gəzməyə gimnaziyanın direktoru Moronvalın özü apardı; gimnaziyada oxuyan müxtəlif rəngli bu uşaqlar boş-boşuna orabura qaçırdılar. Gimnaziyada məşgələlər qaydasız gedirdi. Onun qəribə müəllimləri də, elə bil, "On iki evlər" döngəsinin boyuna biçilmişdi.

Tutqun, qarlı və soyuq səhər idi. Bu vaxt xanım de Baransinin kareti Monten küçəsində, Moronval gimnaziyasının qızıl suyu ilə yaxılmış lövhəsinin lap qarşısında dayandı.

Döngə boş idi, ipdən asılmış fənər yellənərək cirildiyordu; taxta daxmalar, pəncərə şüşələrini əvəz edən çirkli kağızlar, elə bil, kiflə örtülmüşdü. Hər şey torpağa yatmış idi, elə bil, daşqın olmuş, ya da yaxınlıqdan keçən kanalın suyu hər tərəfə hopmuşdu.

Xanım de Baransinin qulluqçusu Konstan bir əlində çətirini tutub, o biri əlilə də Cekdən yapışış yeriyirdi.

Onlar "On iki evlər" döngəsinin qarşısında ayaq saxladılar.

Ev döngənin lap axırında idi, burası olduqca darısqaldı. Rəngi solmuş yaşıl küçə qapısının üstündən görünən ağacların quru, qaralmış budaqları, elə bil, soyuqdan titrəyirdi.

Konstan qapının zəngini bərk-bərk döyərək dərin sükütu pozdu.

Zəngin səsindən Cekin canına üşütmə düşdü, dəstə ilə ağacın üstünə qonmuş sərçələr – qışda dən çətin tapılanda onlar həmişə bir yerdə olurlar – diksinib, qonşu damın navalçasına qondular.

Qapını heç kəs açmadı, onun ağır layları arxasında kimsə piçildəşirdi, ancaq birdən qapının dəmir barmaqlıqlı pəncərəsindən bir zəncinin sıfəti – qalın dodaqları, iri ürkək gözləri, donuq təbəssümü göründü.

– Moronvalın gimnaziyası buradır? – Konstan soruşdu.

Qıvrımsaçlı zəncinin başı çəkilib getdikdən sonra onun yerində qəhvəyi rəngli, qıqqacı gözlü, enlisifət bir oğlan göründü; bu uşaq da gülümşəyirdi və maraqla bayırda baxındı, ancaq qapı yenə bağlı idi.

Konstanın artıq səbri tükənmişdi, bu vaxt kiminsə bərk qışkırdığı eşidildi:

– Meymunlar, qapını niyə açmırınsız?

Yenə də qəribə piçilti düşdü. Kimsə paslı qiflin açarını tələsik burdu, sonra isə zərbə, söyüş, dalaşma səsləri eşidildi. Nəhayət, qapı açılanda Cek hürkmüş sərcələr kimi müxtəlif tərəfə qaçısan uşaqlarıancaq arxadan görə bildi.

Qapının ağızında hündür, ariq adam dayanmışdı; onun ariq boynu ağ yaylıq ilə sarılmışdı, elə buna görə də sıfəti tutqun və bozarmış kimi görünürdü.

Cənab Moronval Konstanı səmimiyyətlə içəri dəvət etdi, qolunu ona uzatdı və onlar Cek ilə böyük bağın içindən keçib-getdilər. Boş xiyabanlar və gülləri solmuş ləklər qış günündə daha da ürəksixici görünündü.

Onlar xiyabanların birində qırmızı jilet geymiş zənci oğlanla rastlaşdırılar; onun əlində süpürgə və kömür vedrəsi var idi. Oğlan qorxa-qorxa və ehtiramla Moronvala yol verdi, o isə gedə-gedə əmr etdi:

– Qonaq otağına od gətir!

Zənci oğlan elə qorxdı ki, guya, dedilər qonaq otağında yanğın olmuşdur. Halbuki ona buxarını tezə qalamağı tapşırdılar.

Əmr nahaq yerə verilməmişdi.

Böyük qəbul otağı çox soyuq idi. Onun solğun döşəməsi o qədər silinmişdi ki, donmuş, sürüşkən gölü xatırladırdı. Hətta mebellər də soyuqdan qorunurmuş kimi köhnə, həddindən artıq böyük örtüklərə bürünmüşdü. Elə bil, xəstələrə xalat geyindirmişdilər.

Ancaq Konstan nə köhnəlib dağilan divarlara, nə də şüşəbəndə bənzəyən və çox kasib bəzədilən geniş qonaq otağına fikir verirdi.

Xanım de Baransinin xidmətçisinə özünü xanım yerinə qoymaq böyük ləzzət verirdi.

O sevinirdi; ona elə gəlirdi ki, uşaqlar burada, açıq havada yaylaqda olduğu kimi sərbəst yaşayırlar.

– Bura lap yaylaq kimidir, – deyə Moronval lovğalılıqla bildirdi.

Yoxsul evlərdə gözlənilməz qonaqlar gələndə hamı özünü itirir, hər şey bir-birinə qarışır. Burada da bir anlığa belə oldu.

Balaca zənci buxarında od qalayırdı. Cənab Moronval yad qadına

ayaqlarını qoymaq üçün balaca skamya verdi. Nəhayət, qonaqların gəldiyini eşidən xanım Moronval təzim edərək içəri girdi.

O, Ceki yanına çağırıb əlini başına çəkdi və dedi ki, onun gözləri çox gözəldir.

— Lap elə bil, anasının gözləridir, — Moronval Konstana baxıb arvadının sözlərini təsdiq etdi.

Konstan etiraz etməyi fikrinə belə gətirmirdi, ancaq Cek çox qəzəbləndi və az qala, ağlaya-ağlaya çıçırdı:

— Bu, mənim anam deyil! Dayədir!

Bundan sonra xanım Moronval Konstanla soyuq danışmağa başladı, bunun nəticəsində də gimnaziya, az qala, zərər çəkəcəkdi. Xoşbəxtlikdən, onun əri qonaqla daha yaxşı rəftar etməyə başladı, çünki o başa düşdü ki, ağa uşağı pansiona gətirən bu xidmətçi qadının evdə böyük nüfuzu var.

Konstanın davranışını onun fikrini təsdiq etdi. O, hündürdən danışdı, özünü yüksək tuturdu və demək istəyirdi ki, gimnaziyanı seçməkdə ona etibar etmişlər. O, öz xanımı haqqında elə himayəci tonla danışındı ki, Cek lap dilxor olmuşdu.

Söhbət təhsil haqqı üzərinə gəldi: lazımlı olan şeyləri almaqdan başqa ilə üç min frank verməli idilər.

Konstan dedi ki, pul məsələsinin onun üçün o qədər də əhəmiyyəti yoxdur. Təki uşaq yaxşı təhsil alsın.

Xanım Moronval başını dik tutaraq dedi:

— Bunun üçün narahat olmaq lazım deyil...

Onun əri isə əlavə edib dedi ki, o, gimnaziyaya ancaq məşhur əcnəbiləri, çox hörmətli şəxslərin, knyazların uşaqlarını qəbul edir. Bu saat onun yanında hətta vəliəhd, Daqomeya¹ kralının doğma oğlu tərbiyə alır. Konstan bundan hədsiz dərəcədə sevindi:

— Kral oğlu!.. Eşidirsizimi, cənab Cek, siz kral oğlu ilə birlikdə tərbiyə alacaqsınız!

— Bəli, əlahəzrət Daqomeya kralı öz əlahəzrət oğlunun tərbiyəsini mənə tapşırılmışdır, — deyə Moronval lovğalılıqla davam etdi. — Mübali-ğəsiz deyim ki, mən onu hərtərəfli adam etməyə nail olmuşam.

¹ Daqomeya – Qərbi Afrikada dövlət

Bəs o künçdə od qalayan balaca zənciyə nə oldu? O, niyə birdən belə həyəcanlandı, içarisi kömürlə dolu vedrəni nə üçün belə taqqılıtiylə çəkdi?

— Mən də, burada iştirak edən xanım Moronval da ümid edirik ki, gənc kral öz atasının taxtına sahib olandan sonra bizim yaxşı məsləhətlərimizi, Paris müslümlərinin mehriban rəftarını, onların qayğısı sayəsində keçirdiyi gözəl illəri yada salacaq.

Bu vaxt balaca zənciyə baxan Cek çox təəccübləndi. Zənci balası buxarıdan aralanmadan birdən dönüb həyəcanla qırımsaçı başını oyan-buyana tərpətdi və gözlərini elə dolandırdı ki, qarası gedib ağı göründü. Elə bil, bununla o, öz etirazını bildirir və Moronvalın sözlərini qəti rədd edirdi. Onun dediyi bu deyildimi ki, kral oğlu Moronvalın gimnaziyasında heç bir yaxşı məsləhət almamışdır və ona heç bir damcı da minnətdar deyil?

Ancaq balaca qul bunları haradan biləydi!

Moronvalın dəbdəbəli sözlərindən sonra Konstan, adətən, üç ay üçün əvvəlcədən pul verməyə hazır olduğunu bildirdi.

Moronval qəşəng ədayla əlini yelləyib “gözləmək də olar” demək istədi.

Gözləmək isə, əksinə, heç cürə olmazdı.

Köhnə mebel, malası tökülen divarlar və cırıq xalçalar, xülasə, bütün evin görkəmi bunu təsdiq edirdi; Moronvalın qara, köhnə kostyumu, onun arvadının çox geyilməkdən parıldayan paltarı da göstərirdi ki, gözləmək olmaz.

Cənab və xanım Moronvalların qeyd kitabı ardınca qonşu otağa necə tələsik getmələri də bunu aydın göstərirdi. Onlar öz yeni şagirdlərinin familiyasını, yaşını və gimnaziyaya daxil olması vaxtını cildi nəfis, bir neçə dütyməsi olan kitaba qeyd etməyə çox tələsir-dilər.

Bu mühüm məsələlər həll edildiyi zaman balaca zənci heç bir işi olmadığına baxmayaraq, buxarının qarşısında sallağı oturmuşdu.

Uzun pəhrizdən çıxan mədə qida qəbul etmədiyi kimi, buxarı da bayaq alışmaq istəmirdi. İndi isə buxarının alovu odunları ac gözlükə yalayaraq yandırıldı, qəribə şəkillərə düşən və guruldayan qırmızı alov dillərini üfürüb alışdırıldı.

Zənci balası başını yumruqları arasına alıb ovsunlanmış kimi gözlerini qırpmadan alovə baxırdı.

O, xəfifcə gülərək gözlərini geniş açmışdı. Elə bil, isti və işığı özünə yığrırdı. Zənci balası bərk üşüyürdü. Buna görə də, az qalırdı ki, özünü buxarının içərisinə atsın. Bu vaxt küçədə, tutqun havada ağ qar dənələri uçuşurdu.

Ceki qüssə bürüdü.

Moronvalın üz-gözündən zəhrimar yağırdı. Oğlan hiss edirdi ki, artıq onu anasından ayırib bu qəribə gimnaziyaya atmışlar. Dünyanın bütün guşələrindən buraya toplaşan oğlanlar doğma yurdlarından ayrı düşdükləri üçün qüssə çəkildilər.

Birdən qapı bərkdən açıldı, astanada alçaqboylu, kök, enlikürəkli, haçasaqqallı bir kişi göründü. Onun başında qara fetrdən şlyapa var idi.

Moronval təkəbbürələ onu Konstana təqdim etdi:

— Cənab Labassendr bizim nəğmə müəllimidir!

Labassendr iki-iç dəfə təzim etdi, sonra özünü göstərmək üçün balaca zənciyə bir təpik ilişirdi, o da kömür vedrəsini götürüb dincənzə bayira qaçıdı.

Qapı yenə də açıldı, içəri qoca, çirkin, duzsuz bir kişi girdi, onun kosa üz-gözündən biclik yağırdı, saçları çallaşmışdı; qabarıq şüşəli eynək taxırdı, boğazına kimi düymələnmiş uzun pencəyi bütün uzağı görməyən pintlə adamlarda olduğu kimi ləkə-ləkə idi. Bu, riyaziyyat və təbiyyat elmləri müəllimi doktor Girş idi.

Onun üst-başından qələvi iyi gəlirdi; apardığı kimyəvi təcrübələr nəticəsində barmaqları göy qurşağının bütün rənglərinə: sarı, yaşıl, göy, qırmızı rənglərə bulaşmışdı... O, buxarının qarşısında oturmuş nəğmə müəlliminə yanaşdı. Onlar salamlaşış, bir-birini xoş nəzərlələ süzdülər.

Konstan ilə Moronvalların söhbəti qurtarandan sonra direktor öz yeni şagirdinə yaxınlaşıdı, yanağından tutub səmimiyyətlə sığallayaraq dedi:

— Bəsdir, bəsdir, cavan dostum! Qaşqabağını tökmə!

Doğrudan da, Cek, Konstan ilə görüşüb ayrılan gözlərinin yaş ilə dolduğunu hiss etdi. Yox, Cek onu sevdiyi üçün ağlamsınmirdi. Oğlan ona görə tutulmuşdu ki, Konstanı öz evlərinin adamı kimi

tanıyırdu. Konstan həmişə onun anası ilə bir yerdə olardı. Buna görə də ona elə gəlirdi ki, o gedəndən sonra əli anasından tamam üzüləcəkdir.

— Konstan, Konstan... — o, astadan təkrar edib onun tumanından yapışmışdı, — anama deyin, mütləq gəlsin.

— Hə-hə, o gələcək, Cek, ancaq ağlama!

Oğlan ağlamaq isteyirdi, ancaq ona elə gəlirdi ki, hamı ona baxır, buna görə də özünü saxlayırdı.

Cek istər-istəməz onu bura getirmiş, zəhləsi gedən xidmətçinin tumanından tutub deyirdi:

— Ona deyin qoy gəlsin... Deyin gəlsin!..

Qapı Konstanın arxasında bağlananda Cek başa düşdü ki, artıq qayğısız uşaqlıq günləri ölüb-keçdi, bu xoş günləri bir daha görməyəcəkdir...

Əgər Moronvalın gimnaziyası yenə də qalırsa — buna mən heç şübhə etmirəm — onda mən ictimai sağlamlığı qoruyan komissiyanın nəzərinə çatdırmaq isteyirəm ki, heç vaxt uşaqları bu məktəbin yataqxanası kimi sağlamlıq üçün zərərli olan, narahat, rütubətli yerdə yatırmasınlar.

Pəncərəsiz, lakin şüşə tavanlı uzun, birmərtəbəli binanı təsəvvürünüzə gətirin. Bu bina bağın o başında idi. Bütün Paris bağlarında olduğu kimi onun da sarüşağıla örtülmüş tutqun ürəksixicι divarları görünürdü. Onun kölgə saldığı yeri kif örtmüştü. Rütubətli dörtuarın yanında möhtəşəm evin arxasında tövlə var idi. Gecə-gündüz oradan at ayaqlarının səsi və nasosdan daim axan suyun şirlitisi eşidilərdi. Buna görə də adama elə gəlirdi ki, binanın yarıya qədər kif ilə örtülmüş divarlarından su sızır.

Bura həmişə rütubətli idi, ancaq ilin fəslinə görə gah soyuq, gah da lap isti olurdu, yay vaxtı şüşə tavan hədsiz dərəcədə qızır, gecə hava soyumağa başlayanda istini içəri verirdi, bu zaman binanın içərisindən hamamda olduğu kimi buxar qalxırırdı. Bundan başqa, qoca sarüşağıın yarpaqları üzərində gezişən cüçülər axşam tavanın işıq gələn şüşəsinin üstünə qonur, yarıqlardan keçib binanın tavanında xışltı və vizitli sala-sala belədən-belə qaçırdı, hərdən uşaqların yatağına düşürdü...

Qişda daha pis olurdu. Həm ulduzlar görünən tavandan, həm də

deşik-deşik olmuş arakəsmədən soyuq gəlirdi. Nazik döşəmə də yel çəkirdi. Düzdür, yorğanı başına çəkib yumaq kimi yumurlanandan, dizlərini çənənə yapışdırıdan iki saat sonra, nəhayət, qızışmaq olurdu.

Moronval öz “ata qayğı keşliyilə” o saat müəyyən eləmişdi ki, heç kəsə lazım olmayan, kənarda, zirzibil içərisində qalmış, üzərinə yağış və Parisin hisi töküldən bu anbar nəyə yaraya bilər.

— Bura dortuar olacaq, — o, tərəddüd etmədən qərara gəlmişdi.

Hər bir ağıllı adam başa düşürdü ki, buraya cəmi on çarpayı yerləşdirmək olar. Ancaq bura iyirmi çarpayı, üstəlik bir əlüzyuyan da qoyulmuşdu. Qapı ağzına köhnə bir xalça salınmış və beləliklə, dortuar hazır olmuşdu.

Bəs bunun nəyi dortuar deyil? Dortuar yatmaq üçün olan yerdir. İstiyə, soyuğa, bürkütüyə, cücülərə, nasosun şiriltisina, at ayaqlarının səsinə baxmayaraq, uşaqlar burada yatırdılar. Uşaqlar yel xəstəliyinə, bronxit xəstəliyinə tutulur, gözləri qızarır, ancaq gah kökslərini ötürüb, gah da qayğısız gülümsəyib möhkəm yatırdılar. Onlar oyunlardan, məşgələlərdən, qayğısız keçən gündən sonra olduğu kimi şirin yuxuya gedirdilər.

Ancaq Cek birinci gecə heç gözlərini də yummadı. Ömründə o, özgə evində gecələməmişdi; onun gecə lampası ilə işıqlandırılmış, sevimli oyuncاقları ilə dolu olan otağı düşdüyü bu qəribə, qaranlıq binaya heç də oxşamırdı!

Şagirdlər yerlərinə uzanan kimi xidmətçi zənci lampanı apardı və bundan sonra Cek yata bilmədi.

Yuxarıdan, üzərini qar basmış şüşədən zəif işıq düşürdü. Cek sıx sıralarla düzülmüş dəmir çarpayılara baxırdı. Ancaq yeddi-səkkiz çarpayıda adam var idi: bu çarpayılarda nəfəs almaqdən, xorultudan və boğuş öskürəkdən tərpənən bədənlər görünürdü.

Təzə şagirdə ən yaxşı yer verilmişdi, bura qapıdan o qədər də soyuq gəlmirdi, tövledən də səs eşidilmirdi. Buna baxmayaraq, Cek isinə bilmirdi. Soyuq və öz aqibəti üçün keçirdiyi qorxu onu yatmağa qoymurdu. Bugünkü gün onun yuxusuzluqdan dumanlanan fikrində canlanmağa başladı...

Moronvalın boynundakı ağ yaylıq, onun nəhəng cırçıramaya oxşayan bədəni, doktor Girşin qabarıq şüşəli qəribə eynəyi, ləkə

içində olan pencəyi – bütün bunlar oğlanın təsəvvüründə canlanırdı.

Uzaqdakı qüllənin saatı on biri vurdu. Cekin yadına anası düşdü. İndi, görəsən, o nə edir? Yəqin, o ya baldadır, ya da teatrda. Bir azdan sonra o, xəzə bürünmiş halda evə qayıdacaqdır.

Nə qədər gec qayıtsa belə, həmişə Cekin otağının qapısını açar və onun çarpayışına yaxınlaşış soruşardı: "Cek, yatmışan?" Hətta yuxuda olanda belə o, anasının burada, lap yanında dayandığını hiss edər və alını anasının öpə bilməsi üçün ona tərəf çevirərdi.

İndi isə...

Gündüz çox qüssələndiyinə baxmayaraq, əyninə geydiyi zərbaftlı paltarı, kepkası yadına düşəndə özünə ürək verirdi və uzun, qırmızı qaytanlı göy şalvari, nəhayət, onun çılpaq baldırlarını örtdüyülinə görə sevinirdi. Doğrudur, kostyumu əyninə bir qədər iri idi, ancaq onu bir az düzəltmək olardı: xanım Moronval onun büzmələrini sancaqlamışdı. Sonra o, başqa şagirdlərlə tanış olub oynamayağa başlamışdı. Onlar özlərini qəribə və bəlkə, bir az kobud aparsalar da, bu uşaqlar xoşxasiyyət idilər. Uşaqlar bağda, təmiz, şaxtalı havada qartopu oynayırdılar. Bu oyun həmişə evdə saxlanılan zərif oğlana çox xoş gəlirdi.

Ancaq Ceki maraq hissi çox həyəcanlandırırdı – o, kral oğlunu görmək istəyirdi. Moronvalın dediyi kiçik Daqomeya kralı harada idi? Bəlkə, hələ tətildən qayıtmayıb? Bəlkə, xəstəxanada yatır?.. Onunla tanış olmaq, səhbət edib dostlaşmaq nə yaxşı olardı...

O, şagirdlərin səkkizinin də adını bilirdi. Ancaq onların heç biri şahzadə deyildi.

Düşüncələri Ceki yatmağa qoymurdu, o, yerində otərəf-butərəfə çevrilib direktorun mənzilindən gələn musiqi səsinə qulaq asırdı. Musiqinin səsi, nasosun şiriltisi, at ayaqlarının tappiltisi – bütün bunlar "xoş" uğultu qoparırdı.

Budur, hər şey sakitləşdi. Yataqxana yuxuya daldı, tövlədən səs kəsildi, bu vaxt qar basmış qapı açıldı.

Əlində fənər tutmuş qara xiitmətçi oğlan içəri girdi. O, cəld hərəkətlə özünü silkəleyib üstündəki qarı çırpıldı. Zənci oğlanın üstünü basmış qar onun qara rəngini daha çox nəzərə çarpdırırdı. O, belini

bükiüb çiyinlərini qaldıraraq çarpayıların arası ilə keçməyə başladı. Soyuqdan onun dişləri bir-birinə dəyirdi.

Cek məzəli oğlanı maraqla süzdü. Oğlanın divara düşmiş kölgəsi onun profilini uzadır, qabağa çıxmış dodaqlarını, yastı qulaqlarını, girdə başındakı keçə kimi qırırm saçını əks etdirir, bütün nöqsanlarını daha da artırırırdı.

Balaca zənci fənəri divardan asdı və bundan sonra dortuar lap gəminin kayutuna oxşadı. Oğlan ayaq üstə durub donmuş əllərini fənərə tərəf tutmuşdu. Onun simasında uşağa məxsus şən və səmimi bir ifadə var idi. Bu da Cekə çox xoş gəldi.

Zənci oğlan qızınurdu. O, titrəyə-titrəyə şüşə tavana baxıb müzildənirdi:

— Qala bax!.. Qala bax!..

Onun yumşaq danışığı, əcnəbi dilində çəkinə-çəkinə “qar” sözünü belə tələffüz etməsi, balaca zənciyə ürək yanğısı və maraqla baxan Cek həyəcanlandırırırdı.

Oğlan bunu hiss etdi və piçıldadı:

— Bəs sən, təzə gələn... niyə yatırısan, musyö?

— Yuxum gəlmir, — Cek içini çəkdi.

— Dərd olanda, ah çəkmək yaxşıdır, — zənci oğlan nəsihətedici tərzdə dedi. — Əgər fağır ah çəkməsə, yəqin ki, ölürlər.

O, yorğanı çarpayının üstünə sala-sala danışındı. Onun çarpayısı Cekin çarpayısı ilə yanaşı idi.

— Sən burada yatırsan? — Cek soruşdu. O, xidmətçinin şagirdlərlə bir otaqda yatmasına töccübənlənirdi. — Bəs döşəkağın hanı?

— Mənə döşəkağı yaramaz, dərim çox qaradır...

Bunu söylədikdə zənci balası xəfifcəsinə gülümsədi və soyuq olmasın deyə, yarıpalṭarlı yorğanın altına girmək istədi, ancaq nədənsə birdən dayandı, boynundan asılmış nazik fil sümüyünü dodaqlarına yaxınlaşdırıldı və pərəstişlə öpdü.

— Nə qəribə medalıdır! — Cek dilləndi.

— Medal deyil, — zənci etiraz etdi. — Mənim qri-qrimdir.

Ancaq Cek “qri-qri” barəsində eşitməmişdi, oğlan onu başa saldı ki, bu duadır, adama xoşbəxtlik gətirir. Bunu ona doğma vətənində ayrılrak Kerika xala bağışlamışdır. Onu xalası böyütmüştür və inanır ki, tezliklə onun yanına qayıdacaqdır.

Balaca Cek də dilləndi:

– Mən anamın yanına qayıdan kimi.

Uşaqlar susdular: hərə öz Kerikasını xatırlayırdı.

Bir an keçdi, Cek yenə də soruşdu:

– Sənin ölkən gözəldir?.. Haradadir, uzaqdadır?.. Onun adı nədir?

– Daqomey, – deyə zənci balası cavab verdi.

Kiçik Cek yerindən sıçrayıb oturdu:

– Aha, deməli, sən onu tanımalısan!.. Yəqin, Fransaya sən onunla birlikdə gəlmisən?

– Kiminlə?

– Kral oğlu ilə... Sən ki kimin haqqında danışdığını bilirsən, balaca Daqomeya kralını deyirəm...

– O mənəm, – zənci balası sadəcə cavab verdi.

Cek heyrətdən donub ona baxa-baxa qaldı. Cir-cindir geyinib əlində süpürgə və kömür vedrəsi bütün günü aralıqda əlləşən, stola yemək verən, qab-qacaq yuyan nökər kral imiş!

Balaca zənci zarafat etmək fikrində deyildi. Onun üzündə dərin bir qüssə var idi, sakit nəzərləri harasa uzaqlara dikilmişdi, elə bil, keçmişin və ya itirdiyi vətəninin mənzərələrini seyrə dalmışdı...

– Bəs niyə belə? – Cek heyrət və inamsızlıqla soruşdu.

– Bəli, belədir... belədir, – zənci balası danışdı. Birdən o sıçrayıb fənəri üfürməyə başladı. – Madu işığı yana-yana qoyanda müsyö Moronval hirslənir.

Sonra o, öz çarpayısını Cekə tərəf çəkdi və dedi:

– Səni də yatmir... Daqomey deyəndə məni də yatmir... Qulaq as...

Balaca Madu öz kədərli həyatı haqqında danışmağa başladı.

Onu, atasının adı ilə Madu çağırıldır. Onun atası məşhur cəngavər Rak-Madu-Gezo qızıl və fil sümüyü ölkəsinin ən qüdrətli hökm-darlarından biri idi.

Daqomeya hökmdarı olan Madunun atasının topları, tüfənglə və oxla silahlanmış minlərlə əsgəri var idi; onun özünün musiqiçiləri, kahinləri, rəqqasələri, dörd polk amazonkası¹ var idi. Onun böyük sarayı dəmir nizələr və baliqqulağı ilə bəzədildi. Döyüşdən sonra evin

¹ Amazonka – Qədim əfsanəvi qadın döyüşçülər

qarşı divarından adam başları asılırdı. Günəşin şüaları bu sarayın üzərinə düşərək onun üstünə həsir döşənmiş tava daşlarını və səkilərini yandırırdı. Madu burada böyümüşdü. Amazonkaların başçısı Kerika xala ona qayıq göstərir və lap kiçik olanda belə yürüşə çıxan zaman onu özü ilə aparırdı.

Kerika nə qədər yaxşı idi! Kişi kimi ucaboy və qüvvətli idi, əyninə mavi, uzun paltar geyərdi. Çilpaq qollarına və baldırlarına şüşə muncuqlardan qolbaq keçirərdi, çiyindən asdığı oxqabının içində başına at tükü vurulmuş oxlar tərpənərdi. Başına qoyduğu iki kiçik antilop buynuzu sıx və qırvım saçları arasından aypara kimi görünərdi. O, fil ovlayanda və ya bir zərbə ilə düşmənin başına vuranda əli nə qədər sərrast və möhkəm olurdu! Bəzən Kerika çox qorxunc olurdu, amma öz kiçik Madusunu həmişə əzizləyirdi, ona kəhrəba muncuqlar və mərcan boyunbağılar, qızıl zər ilə haşıyalənmiş ipək şərf, ölkələrində pul yerinə işlənən balıqqulağı bağışlayırdı. O həmçinin Maduya qızıl suyuna çəkilmiş silah da vermişdi. Kerikaya elə gəlirdi ki, bu silah onun özü üçün çox yüngüldür. Madu Kerika ilə Liana¹ sarmaşıqları ilə örtülmüş dərin meşələrə ova gedərkən həmişə bu silahını özü ilə aparardı.

Orada ağaclar o qədər qol-budaqlı, enliyarpaqlı olurdu ki, günəş şüaları bunların arasından keçə bilmirdi. Ağacların altında isə hər səs məbəddə olduğu kimi uğultu qoparırdı. Ancaq meşə işıqlı olurdu və nəhəng güllər, yetişmiş meyvələr, uzun lələklərini ağacdən yerə kimi salladan müxtəlif rəngli quşlar – bütün bunlar qiyamətli daşlar kimi par-par parıldayırdı.

Liana kolları arasından vizilti, qanad səsi və xişilti eşidilirdi. Dilini bayıra uzadan ilanların başı sakit-sakit tərpənirdi, meymunlar bir sıçrayışla ağacın başından başqa ağaca tullanırdı. Dərin meşələrin içində böyük əsrarəngiz göllər var idi. Bu göllərin ayna kimi sakit səthi göy üzü görmürdü. Ağaclar gölün səthində eks edirdi, elə bil, onlar yerin altından çıxırıdı.

Burada Cek dilləndi:

- Gör necə gözəlmış!
- Hə, gözəl idi, – balaca zənci cavab verdi.

¹ *Liana* – tropik meşələrdə sarmaşan ağac

Öz yoldaşının ona belə diqqətlə qulaq asmasından ürəklənərək söhbatına davam etdi:

...Gecə düşəndə meşə başqa görkəm alırdı.

Meşənin sıx yerində düşərgə qurulur, böyük tonqallar qalanırdı. Vəhşi heyvanlar bundan qorxub nərilti çəkə-çəkə ətrafda dolaşırdı. Budaqlardakı quşlar həyəcanla çıxırırdı, qara yarasalar uçuşurdu; bu quşlar şölə çekən alovun üstündə hərlənirdi, səhərə yaxın isə bir-birinə yapışış quru yarpaq kimi hündür ağacdən sallanırdı.

Səyahətlər, açıq havada dolaşmaq Madunu möhkəmləndirmişdi, o, məharətli balaca bir döyüşçüyə çevrilmişdi. Madu qılınc və döyüş baltasını tutmağı çox gözəl bacarırdı, başqa uşaqlar isə bu yaşda analarının yanından bir addım belə ata bilmirdilər.

Kral Rak-Madu-Gezo öz vəliəhdı olan oğlu ilə fəxr edirdi. Ancaq – əfsus! Görünür, zənci vəliəhdı üçün yaxşı silah tutmaq və sərrast atəşlə filin gözündə vurmaq kifayət deyilmiş. O, ağların kitabını oxumağı, onlar kimi yazmağı bilməli idi, yoxsa onlara qızıl sata bilməzdi. Çünkü ağların cibində zəncini aldatmaq üçün həmişə kağız olur. Ağlı Rak-Madu oğluna bunu deyirdi.

Əlbəttə, Daqomeyanın özündə də savadlı avropalı tapmaq və Maduya savad öyrətmək çətin deyildi. Ancaq iş burasında idi ki, bir vaxt kralın özünü də atası çox-çox uzağa, dünyanın o biri başına, Marsel adlanan şəhərə göndərmiş və burada ona dərs verdirmişdi. İndi o da öz oğlunun belə təhsil almasını istəyirdi.

Balaca Madu Kerikadan ayrılacağına, qılıncını, tüfəngini evdə qoyub “musyu Bonfislə” gedəcəyinə görə çox qüssələnirdi. Hər il bu ağ adam yoxsul zənciləri soyub çoxlu qızıl aparırdı.

Madunun yola düşməsi münasibətələ böyük ziyaflət düzəldilmişdi. Bütün məbədlərin qapısı xüsusi təntənə ilə açılmışdı. Xalq o gün işləmirdi, ancaq dəniz allahlarına dua edirdi: gəminin lövbəri qaldırılanda cəllad on beş əsiri sahile gətirib onların başını vurdu – onların başları gurultu ilə böyük mis çənin içində yuvarlandı.

– Allah, özün rəhm elə! – Cek dəhşətlə onun sözünü kəsdi və yorğanın altında gizləndi.

Nə demək olardı, belə hadisələri eşitmək çox qorxunc idi! Özü də hadisələrin qəhrəmanından! Doğrusu, bu lap qoçaq adamin özünü

belə dəhşətə salardı! Bir az ürəklənmək üçün o, dəhşətli Daqomeyada yox, Moronvalın gimnaziyasında olduğunu fikrinə gətirdi.

Madu, öz dostunun onun söhbətindən həyəcanlandığını görçək onun yola salınması şərəfinə düzəldilmiş tətənədən daha bir söz demədi, birbaşa Marsel liseyində olduğu barədə danışmağa başladı.

Ah, ürəksizci divarlar arasındaki bu böyük lisey, üzərində şagirdlərin adı çizilmiş köhnə skamyalarla dolu ürəkbulandırıcı sinif; enli qolları sallanan qara paltara bürünmüş və başına beret qoymuş tərbiyecilər; daha çox lovğalıqdan doğan mütəmadi: "Sakit!" çığrtısı, aşağı əyilmiş başlar, qələmlərin xışltısı, mənasını başa düşmədən əzbərləmələr, iyirmi beş şagirdin bir-birinin ardınca eyni dərsi təkrar etməsi... Geniş yeməkxanalar, dortuarlar, günəş şüaları ilə zəif işıqlanan həyat... Günəş şüaları gah burada, gah orada sürüñürdü, ondan bir balaca qızınmaq üçün hündür, tutqun divarlara söykənmək lazım idi, çünki bu divarlar bütün istini udurdu...

Madu bütün tənəffüsünü orada keçirərdi. Heç bir şey onu şənləndirməz və başını qatmazdı. Təkcə barabanın titrək səsi onun kiçik mübariz ürəyini vəcdə gətirərdi. Bu barabanın da əhəmiyyəti çox kiçik idi, onunla şagirdləri yeməyə, dərsə, yerindən qalxmağa və yatmağa çağırardılar.

Madunun bir sevinci də vardi, bu da dərs olmayan günlər idi. Tezliklə o, bu sevincdən də məhrum oldu, bunun da səbəbi var idi, "musyu Bonfis" Madunun ardınca gələn kimi o saat oğlan onu limana aparmasını xahiş edərdi. Oradan qatran, yosun qoxusu gəlirdi, limanda mal boşaldardılar, bunların çoxu Madunun vətənidən gələrdi. O ancaq limanda olanda özünü bəxtiyar hesab edərdi. Madu gəmidi dən boşaldıdan sarı bugdaya sevinclə nəzər salar, kisələrin, tayların üstüne vurulmuş tanış poçt möhürlərinə baxardı...

Buxar buraxan gəmilər hərəkətsiz dayansa da, artıq yola hazırlaşdı; böyük gəmilər yelkənlərini açıb, elə bil, onu çağırardı, buradan getməyi, azad olmayı təkid edərdi.

Madu saatlarla dayanıb qağayı qanadına oxşayan yelkənlərin günbatan tərəfə getməsinə, yüngül tüstünün su üzərinə yayılmasına və sonra üfüqün arxasında gözdən itməsinə tamaşa edərdi.

Madu dərs vaxtı da gəmilər haqqında düşünərdi; onun doğma

torpağı qayıtması bu gəmilərlə bağlı idi: onlardan biri onu buraya gətirmiş, bir başqası da geri aparacaqdı.

Bu fikir oğlunu rahat buraxmırıldı. Bir gün o, səhifələrində göy dəniz və geniş göylər şəkli çəkilmiş əlifba kitabını atıb qaçmış və “musyu Bonfisin” gəmilərindən birində gizlənmişdi. Onu vaxtında tutmuşdular, ancaq o, yenə də qaçmış və bu dəfə elə hiylə işlətmişdi ki, gəmi ancaq Aslan körfəzinin ortasına gəlib çatanda orada olduğunu bilmışdılər. Madunun yerinə başqa bir uşaq olsa idi, ona əl vurmazdılar. Amma onun kim olduğunu bilən kimi kapitan mükafat alacağına ümidi edərək kral oğlunu Marselə göndərdi.

O vaxtdan Madu daha zavallı vəziyyətə düşmüdü: indi onu bayıra buraxmirdılar, nəzareṭ altında saxlayırdılar. Ancaq o, fikrindən dönmürdü.

Bütün bunlara baxmayaraq, Madu yenə də bir neçə dəfə qaçmış və yola düşməyə hazırlaşan gəmilərdə gizlənmişdi; onu ya ocaqxananan, ya kömür çalasından, ya da balıq torlarının altından tapmışdılar. Onu liseyə qaytaranda Madu müqavimət göstərmək fikrinə belə düşməzdi, o ancaq xəfifcə və elə qüssəli gülümşərdi ki, adamın onu cəzalandırmağa əli qalxmazdı.

Nəhayət, direktor bu nadinc uşaqdan ötrü məsuliyyət daşımaqdan boyun qaçırdı. “Musyu Bonfis” onu Daqomeyaya geri qaytarmağa cəsarət etmədi, çünki qorxurdu ki, inadkar kral Rak-Madu-Gezonun hörmətini itirsin, kralın inadkar olduğu ona məlum idi. Onu bu çətinlikdən Moronvalın “Semafor”dakı elanı qurtardı. Zənci balasını o saat Parisin gözəl hissəsində yerləşən Monten küçəsindəki 25 nömrəli evə apardılar və inanın ki, onu burada nevazişlə qarşılıdalar.

Uzaq zənci krallığının vəliəhdii gimnaziya üçün gəlir mənbəyinə çevrildi. Oğlunu hamiya göstərir, hər yerə aparırdılar. Moronval onunla teatra, cıdır meydanına, bulvarlara gedirdi.

Bir neçə ay kiçik qəzetlər Madu haqqında yazılmış uydurmalar və onun hazırlıq cavabı haqqındaki yazılarla doldu.

Moronvalın gimnaziyasının bütün xərcləri bir şagirdin hesabına ödənildi. “Musyu Bonfis” çox əliaçıqlıq edirdi və işin dərininə getmirdi.

Doğrudur, Madunun təhsili bir qədər başlı-başına buraxılmışdı. O, hələ əlifbanı öyrənməmişdi, onun tələffüzünü hələ düzəltmək

mümkün olmurdı, amma bu daha da əlverişli idi, çünki o, dərsini nə qədər pis bilsə, gimnaziyada bir o qədər çox qalacaq. Madunun gələcəkdə hökmdar olacağı fikri ilə yaşayan bütün gimnaziya qəribə tədbirlər tökürdü. İnididən onun dövrəsində ehtiramla dolanırdılar, guya o, artıq atasının əyanları ilə Parisi gəzirdi:

“Madu kral olan kimi” – hamı nə haqda danışsa da, bu sözü təkrar edirdi. Madu kral olan kimi hamı birlikdə Afrikaya gedəcək.

Labassendr kobud Daqomeya musiqisini kökündən dəyişdirməyi arzulayır, özünü artıq konservatoriyanın direktoru, kral xorunun dirijoru kimi görürdü. Xanım Moronvalın xəyalı isə uzaqlara uçmuşdu: qara saçları xırda hörülülmüş çoxlu şagird bardaş qurub onun qarşısında oturmuşdur. Doktor Girş isə öz xəyalında uşaqları sıra ilə düzülmüş çarpayıya qoyur, polisin məsələyə qarışacağından qorxma-yaraq həyat üçün təhlükəli olan təcrübələrini aparırdı.

Parisdə olduğu ilk aylarda hamının ona pərəstiş etməsi Madunun xoşuna gəldi. Ah, göyün üzü bir qədər açılsayıdı, soyuq yağış kəssə idi, yetişmiş pambıq qozalarını xatırladan lopa “qal” yağımasa idi nə yaxşı olardı... Əgər günəş daha çox isındırıb onun üzünü örtən buludları vurub keçsə idi, nəhayət, hərdənbir çılpaq qollarına qolbaq taxmış Kerika “On iki evlər” döngəsində ox-yay və tunc silah ilə görünən idi, Madu lap bəxtiyar olardı.

Lakin onun taleyi birdən dəyişdi.

Bir giin “musyu Bonfis” Moronvalın gimnaziyasına gəlib Daqomeyadan pis xəberlər getirdi. Aşanti¹ qəbiləsinin döyüşçüləri kral Rak-Madu-Gezonu taxtdan salmış və onu əsir etmişdilər. Kral qoşunları və qadın döyüşçülərin polkları darmadağın edilmiş, onları dağıdırıb qırılmışlar;ancaq Kerika birtəhər canını qurtarmış, Bonfisin yanında gizlənmişdir və ondan xahiş etmişdir ki, Maduya Fransada qalmağı və “qri-qri”ni möhkəm saxlamağı tapşırsın. Bu o demək idi ki, əgər Madu duanı itirməsə, atasının taxtına çıxacaqdır.

Madu bu sözləri eşitcək bir az ruhlandı. Heç bir “qri-qri”yə inanmayan Moronval isə “musyu Bonfisə” hesab təqdim etdi. Özü də nə hesab! O da pulun hamısını verdi,ancaq bildirdi ki, əgər Moronval

¹ Aşanti – Afrikadakı qəbilələrdən biri

Madunu öz yanında saxlarsa, bunun üçün tezliklə mükafat almağı gözləməsin, kral müharibədə qalib gəlib yenidən taxtına çıxan kimi onun təşəkkürünə və səxavətinə bel bağlaya bilər.

Madu artıq “əlahəzrət” deyildi.

Bu vaxta qədər balaca zənciyə göstərilən diqqət və qayğı birdən-birdə yox oldu. Hamı öz peşmançılığını və pərtliyini onunla əlaqələndirirdi. O, adı şagirdlərdən birinə çevrildi, ona acıqlanmağa, onu cəzalandırmağa, danlamaqla təngə gətirməyə başladılar. Onu dörtuara keçirdilər, hamı üçün ümumi olan qaydalara tabe olmağa məcbur etdilər.

Uşaq nə olduğunu başa düşmürdü. Onun həmişə nəvazişlə qarşılanan nadincliyinə, məzəli hərəkətlərinə indi çox soyuq yanaşındılar.

Bir neçə ay sonra Madunun vəziyyəti daha da pisləşdi. Onun üçün oxumaq haqqı verilmədiyinə görə Moronval belə qərara gəldi ki, Madu artıq yükdür. Buna görə də şagirdi xidmətçi etdilər.

Bu yaxında xidmətçini işdən azad etmişdilər. Madu əvvəlcə müqavimət göstərsə də, indi o, xidmətçini əvəz edirdi. İlk dəfə ona süpürgə verib necə süpürməyi tapşıranda o, yeni vəzifələrindən qəti imtina etdi. Ancaq Moronval uşağı “yola gətirməyi” bacardı, Madunu möhkəm döydülər, o da boyun əyməyə məcbur oldu.

Bununla belə o, süpürməyi oxumaqdan üstün tutdu.

Beləliklə, balaca kral döşəməni elə səylə süpürür və silirdi ki, qonaq otağı həmişə tərtəmiz olurdu. Ancaq bütüün bunlar daşürəkli Moronvalı yenə də rahat buraxmadı. O, ümidi ləri boşça çıxdığını görə balaca zəncini heç cürə bağışlaya bilmirdi.

Madu köhnə otaqları nahaq yerə belə səylə təmizləyirdi, özünü ağasının gözünə nahaq soxurdu, nahaq yerə ona yaltaq və qorxaq nəzərlərlə baxırdı. Bunların müqabilində o, tez-tez kötük yeyirdi.

– Heç vaxt razı!.. Heç vaxt razı olmurlar!.. – Madu təkrar edirdi.

İndi Paris göyləri ona daha tutqun, yağış daha ürəksizici, qar isə daha çox və soyuq gəlirdi...

Ah, Kerika, məni bu qədər sevən məğrur Kerika xala, indi sən haradasan? Gəl bax, gör sənin balaca Madunun başına nə gətirirlər, gör onunla necə rəftar edirlər, onu necə yedirdirlər, əyninə necə cir-cindir geydirirlər... Onun bütün bədəni tır-tır əsir, ancaq onların ona

heç rəhmi də gəlmir. İndi onun bir dəst paltarı var: qırmızı pencəyi, mil-mil jileti və baftalı furajkası. İndi o, öz ağasını müşayiət edəndə onun yanınca getməyə ixtiyarı yoxdur, o, həmişə on addım ondan geriyə qalır. Təkcə bunlar olsa idi, dərd yarı idi.

Madunu dəhlizdən mətbəxə köçürdülər, sonra isə onun əlinin təmizliyini və açıqürəkliyini görüb böyük zənbillə ərzaq almaq üçün dükana göndərməyə başladılar.

Həftədə iki dəfə balaca Madunun bu uzun küçə ilə dükana tərəf addımladığını görmək olardı. Uşaq arıqlamışdı, əldən düşmüşdü, soyuqdan əsirdi. Çünkü indi ona həmişə soyuq idi və heç bir şey – nə onu məhkum etdikləri ağır əmək, nə başına endirilən zərbələr, nə nökər olması fikri, nə də "Kötək" adlandırdığı Moronvala bəslədiyi nifrət Madunu isındırırdı.

Ancaq Madu ona dərindən nifrət edirdi.

Ah, əgər Madu bir vaxt kral olarsa!.. O, bunu fikrinə gətirəndə onun ürəyi elə bərk vururdu ki, az qalırkı yerində çıxsın. Görün o, necə intiqam almağı arzulayırdı. O, Cekə deyirdi:

– Bax, Madu Daqomeyaya qayıdır, o Kötəyə yaxşı məktub yazar, onu Daqomeyaya çağırır və onun başını vurub mis çənə atır. Sonra onun dərisini böyük barabana çəkib irəli, aşantının üstüne gedir!.. Trax, tara-rax!

Cek usağın gözlerinin qaranlıqda pələng gözü kimi necə parıldadığını gördü, zənci balasının barmaqlarıyla çarpayının kənarını müsiqiyyə uyğun şəkildə taqqıldıdatdığını eşitdi. Cek elə dəhşətə gəldi ki, bir neçə dəqiqə səhbət kəsildi. O, yorğanı başına çəkib nəfəsini dərmədən uzandi.

Madu yenə də səhbət etmək istəyirdi,ancaq o, elə bildi ki, yoldaşı yatır. Bu vaxt Cek dərindən köksünü ötürdü.

– Sənə hələ yatmırsan, musyu? – Madu piçilti ilə soruşdu. – Sənə bir az da səhbət etmək istəyirsən?

– Hə, çox istəyirəm, – Cek cavab verdi, –ancaq sizin o dəhşətli barabanın, qırmızı mis çənin haqqında yox... Mən qorxuram.

Zənci balası gülüməsədi və nəvazişlə cavab verdi:

– Yox, yox, musyu... Madu susur, indi sən danış... Adın nədir?

– Cek.

– Sənin anan varlıdır?

– Çox varlıdır! – Cek cavab verdi. – Bizim karetimiz, bulvarın qabağında gözəl evimiz, atlarım, nökerlərimiz, daha nə bilim, nələrimiz var... Hər gün biz Bulon meşəsində, gölün sahilində karet ilə gəzməyə çıxırdıq... Ancaq anam dedi ki, məni gimnaziyaya verməsələr, savadsız qalaram...

Cek burada susdu və fikrə getdi. Ortaya sükut çökdü, ailələrindən ayrı düşmüş bu zavallı uşaqlar bir-birinə dərdlərini danışandan sonra dərin yuxuya getdilər.

Birinci aylar Cek gimnaziyada elə yaxşı dolanırdı, ona elə nəvaziş və qayğı göstərilirdi ki, o, Madunun da həyatının burada ilk vaxtlar belə gözəl başlandığını unutmuşdu.

Yeməkhanada Cek fəxri yerdə – Moronvalın yanında otururdu, onu şərabla, şirniyyata qonaq edirdilər, süfrəyə pirojna və meyvə verən kimi başqa oğlanlar tələsik stolun arxasından qalxır və xüsusi olaraq onlar üçün hazırlanın sarıtbərə şirə ilə kifayətlənirdilər. Bu şirəni doktor Girş düzəldirdi.

Bu bacarıqlı alim həmişə Moronvalın yanında nahar edirdi. Görkəmindən belə məlum olurdu ki, onun maddi vəziyyəti çox pis halda idi. Stol arxasında o, öz elmi söhbətlər ilə hamını məşğul edərdi, kitablardan oxuduğu əməliyyatlar və təhlükəli xəstəliklər haqqında danışar, bu söhbətlərinin ardı-arası kəsilməzdi.

Xoşagələn bu söhbətcil adamın iki nöqsanı var idi: birincisi, gözü pis gördüyüünə görə çox pintlidi, ikincisi, müxtəlif bəhanələrlə adamın nimçəsinə və ya stəkanına hansı mayedənsə bir damcı, gah da kiçik qutudan və ya göy şüşədən bir çımdık qəribə toz tökərdi. Cekə də bunlardan vermişdi, ancaq o, bu dərmanların nə qədər pis olduğunu deməyə cəsarət etməmişdi.

Hərdənbir stola başqa müəllimlər də dəvət olunardı. Hamı kiçik de Baransinin sağlığına içərdi, hamidan onun gözəlliyi və incəliyi haqqında tərif eşitmək olardı; nəğmə müəllimi Labassendr təzə oğlanın hər bir yerində dediyi sözündən qəhqəhə çekər, gülərdi, stulun arxasına söykənib dəsmalının ucu ilə gözünü silər və həm də yumruğunu masaya döyücləyərdi.

Cek də fərəhlənərdi.

O, stola yaxınlaşan Madunun dəsmalı qolunun üstünə salıb nə üçün çiyinlərini çekdiyini və ona göz vurduğunu başa düşmürdü və başa düşmək də istəmirdi.

Axi Madu şışirdilmiş təriflərin qiymətini yaxşı bilirdi.

Vaxt vardı ki, Madu da stol arxasındaki fəxri yerdə oturur və həkimin dərmanlarının qarışdırıldığı şərabdan içirdi. Cekin fəxrlə əyninə geydiyi gümüş baftalı forma ona görə ona yaxşı olurdu ki, bu formanı Madu üçün tikmişdilər.

Madunun alçaldılması timsali balaca Cek üçün dərs olmalı idi. Axi onun gimnaziyadakı ilk günləri zənci balasının ilk günlərinə nə qədər də oxşayırırdı.

Moronval özü etiraf edirdi ki, təzə şagird onun ən zəif yeridir.

Bir gün səhər Cek pəncərədə oturmuşdu. Onun qəmli gözləri uzaqlara, azadlığa çağırın gözəl mavi səmayə zillənmişdi. Ceki evə indi gec-gec aparırdılar.

Günəş artıq adamı yandırırdı, yasəmən kollarında yaşıl tumurcuqlar əmələ gəlmışdı. Döngədən uşaqların səsi, qəfəsdəki quşların civiltisi eşidilirdi. Belə vaxtlar hamı pəncərələrini açır, evin havasını dəyişir, uzun qış gecələrindən bağlı otaqda qalan his və qurumu bayra tökür.

Cek düşündürdü ki, belə gözəl səhərdə gimnaziyadan çıxıb getmək, lal divarları deyil, yaşıl otlarla örtülmüş geniş çölləri görmək nə yaxşı olardı...

Elə bu vaxt qapının üstündəki zəng səsləndi – onun anası içəri girdi. O, qəşəng geyinmişdi, şən və həyəcanlı idi.

Anası Cekin ardınca gəlmışdı. Onlar Bulon meşəsinə gəzməyə gedəcəkdirler. Axşamaya xanım qayıdacaqdırlar. Bəli, bu, əvvəllərdə getdikləri kimi əsl şən gəzintilərdən olacaqdı!

Yalnız Moronvaldan icazə almaq lazımdı; xanım de Baransi üç ay üçün təhsil haqqını gətirdiyindən, təbii ki, o saat icazə verildi.

– Ah, nə yaxşı oldu! – deyib Cek atılıb-düşdü.

Anası Moronval ilə söhbət edənə kimi uşaq geyinmək üçün həyətə atılıb qaçı.

Yolda o, Maduya rast gəldi. Yorğun, qüssəli zənci balası mülayim günü, bahar ətri saçan təmiz havanı belə duymadan əlindəki şotka və vedrəni ardınca çəkib aparırdı.

Birdən Cekin ağlına belə bir fikir gəldi. – Ah, anacan, Madunu da özümüzlə aparaq!

Xoşbəxt uşaqlar kimi Cek də istəyirdi ki, hamı onun sevincinə şərīk olsun.

İcazə almaq o qədər də asan deyildi. Axı Madunun boynuna çoxlu vəzifələr düşürdü. Buna baxmayaraq, Cek xanım Moronvalı dilə tuta bildi və o, bu gün zənci balasının yerinə işləməyə razılıq verdi.

– Madu! Madu! – Cek həyətə qaçıb qışkırdı. – Geyin, tez ol! Bizimlə faytonda gedəcəksən, Bulon meşəsində nahar edəcəyik!

Madu özünü itirdi. Xanım Moronval bilirdi ki, şagirdlərdən hansının kostyumu zənci balasına yaraya bilər. Cek sevincindən atılıb-düşürdü, xanım de Baransi isə sağsağan kimi hey ötürdü.

Nəhayət, yola düşdülər.

Cek anası ilə açıq faytonda, Madu isə faytonçu Avqustinin yanında əyləşmişdi; bu, krala layiq deyildi, amma buna baxmayaraq, kral oğlu belə şeylər görməmişdi.

Fayton geniş küçə ilə gedirdi. Onlar hərdənbir gəzməyə çıxan adamlara rast gəlirdilər: günəşli səhərdə gəzmək arzusunda olanlar səs-küy və toz qalxmamış bir qədər dolaşmaq istəyirdilər; dayələr qucaqlarındakı körpelərlə gəzisir, bir az böyük uşaqlar isə ora-bura qaçırdılar. Külek onların saçını oynadırdı. Atlar qum və yaşıl ot sərilmiş klüçədə nal izləri qoyub keçirdilər. Bu küçə parkın geniş xiyabanını xatırladırdı.

Yaşlılıqlar arasından görünən sakit və bərbəzəkli yaylaqlar gözəl idi; çəhrayı kərpic divarlar və səhər günəşindən mavi rəngə çalan evlərin damı, elə bil, parlaq şüalarla yuyulmuşdu.

Cek sevinc içində idi, anasını öpür, Madunun pencəyindən dartırdı:

– Razi qalırsan, Madu?

– Çox razıyam, musyu.

Onlar Bulon meşəsinə gəldilər. Burada ağacların bəzisi yarpaq açmış, bəzi yerlərdə isə çiçəklər görünürdü. Bəzi xiyabanlardakı ağacların başı yaşıl tumurcuqlarla örtülmüşdü, bəzininki də şirənin çoxluğundan qızarmışdı. Günəşin şüaları altında budaqlar şəffaf görünürdü. Ağacların bəzisinin cavan zoğları yaşıl rəngə boyanır, həmişəyaşıl ağaclar isə meşənin içərisində qaralırdı. Bu yaxınlara kimi

budaqlarının üstünə qar yatmış iynəyarpaqlı ağacların yarpaqları soyuğa davamı olmayan yasəmənin budaqlarına toxunurdu.

Fayton "Köşk" restoranının qarşısında dayandı. Nahara kimi xanım de Baransi və uşaqlar gölün sahilinə gəzməyə getdilər. Səhər tezən heç bir şey gölün sakitliyini pozmamışdı.

Göl gecəki təravətini saxlamışdı, onun üstünə nazik duman pərdəsi sərilmışdı. Qu quşları şəffaf suda üzüşürdü, yaşıl otlar gölün suyunda əks edirdi. Kolgələr, sükut, buradakı kimsəsizlik, elə bil, gölün təbii gözəlliyyini daha da artırırı; kiçik dalğalar göz qamaşdırırı, su altındaki bulaqlar onun səthini parlaq qabarcıqlarla doldurdu. Quşlar gölün üstündə uçusur, balıqlar üzgəcləri ilə suyu yarib keçirdi, xışldayan söylüd öz cavan zoğlarını suda çımdırırdı.

Bu gəzinti nə qədər gözəl idi!

Bəs nahar!.. Onlar açıq pəncərə qarşısında qoyulmuş stolun arxasında oturub nahar etdilər; şən, qayğısız məktəblilər kimi onlar stola nə verirdilərsə, özlərini onun üstünə salırdılar. Gülüş səsi bir dəqiqə belə kəsilmirdi. Hər şey onları sevindirirdi və onların hər şən gülüşünə budaqlarda civildəşən quşlar səs verirdilər.

Nahar qurtardı.

– Zoologiya bağına getmək istəmirsiniz? – xanım de Baransi soruşdu.

– Nə yaxşı dedin, anacan!.. Madu orada heç olmayıb. Ora bilirsən onun necə xoşuna gələr!

Onlar yenidən faytona oturub baş xiyabanla yola düşdülər. Zoologiya bağında, demək olar ki, adam yox idi. Burada saxlanılan müxtəlif heyvanlar uşaqların nəzərini cəlb etdi. Heyvanlar bir sıçrayışla arakəsmələrə tərəf atılır, hiyləgər və ya qəmli gözlərini uşaqlara zilləyirdi; bu heyvanları uşaqların restorandan gətirdikləri təzə çörəyin xoş iyi cəlb edirdi.

Madu Cek inciməsin deyə indiyə kimi özünü elə aparırdı ki, guya, hər şey onu maraqlandırır, bundan sonra isə o, düşüncələrə dalmışdı. O, sevinc və qüssə qarışıq hissə uzun ayaqları üstündə dayanan kenquruya baxdı. Elə bil, ona yazıçı gəlirdi: axı onu da öz doğma yerindən qovub ayrı salmışdlar. Bir parça torpaq onlar üçün darısqal idi. Üç addıma bu heyvanlar öz damına çatırdı. Bunu görəndə Madu

onlara acıyırdı. Yuva və sığınacaq axtaran heyvanlar kimi bunların hərəkəti də cəld idi.

Madu çubuqları açıq rəngə boyanan qəfəsin qarşısında dayandı; onun arxasına onaqlar¹ və zirək, cəld, incə dırnaqlı antiloplar tutulub salınmışdı. Bağın başqa yerlərində yaşıllıq az idi, təpələrin yamacında ot çox seyrək idi, ona görə də cəld tərpənən heyvanlar Madunun qarşısından qaçıb keçəndə, o, elə bil, günəşin yandırduğu uzaq yerləri görürdü.

Onun dustaq edilmiş quşlara daha çox rəhmi gəlirdi. Dəvəquşu və kazuarların² saxlandığı metal torla örtülmüş meydançalarda cəmi bir neçə tropik ağaç əkilmişdi ki, bu da uzaqdan şagirdlərin təbiyyat tarixi kitabındaki şəkillərə oxşayırdı. Bu quşlar burada gütic-bəla ilə ancaq qanadlarını cirpa bilir, gün çıxanda isə daşların arasında eşələnirdi. Lakin uzun və bir böyüklükdə olan qəfəslərə salınmış arar³ tutuquşularının həl xüsusilə pis idi. Qəfəslərin hər birində balaca hovuz və quşun qonması üçün budaqsız və yarpaqsız quru ağac var idi.

Madu ürəksixan bu yerlərə baxdı və onun yadına Moronvalın gimnaziyası düşdü. Darısqal və çirkli qəfəslərdə quşların əlvən qanadları öz rəngini itirmiş və pırtlaşmışdı. Qorxudulmuş bu əsir quşlar azad olmaq üçün özlərini naxışlı barmaqlıqlara vururdu.

Bir azdan sonra bağda adamlar göründü və canlanma başladı, buranı səs-küy büründü. Birdən qeyri-adi və əsrarəngiz mənzərə Madunu elə fərəhləndirdi ki, o, bir anlığa donub-qaldı, öz heyrətini və sevincini bildirməyə söz tapmadı.

Kolların və şəbəkəli barının üstündən, lap hündür ağacların təpəsi bərabərində iki filin başı və xorumu göründü. Bu fillərin enli, geniş küreklərində bir dəstə adam var idi. Fillərin belinə minən qadınlar əllərində əlvən çətir tutmuşdu, uşaqlardan da kimi həsir, kimi şlyapa qoymuş, kimi də başılaçq oturmuşdu; əlvən lentlər uşaqların qara və açıq-sarı saçlarını bəzəyirdi. Fillərin ardınca zürafə addımlayırdı. O, kiçik məğrur başını dikk tutmuşdu, belinə də bir neçə adam minmişdi.

¹ *Onaqr* – vəhşi eşşək

² *Kazuar* – uça bilməyən quş

³ *Arar* – tutuquşu növü

Bu qəribə karvan cavan budaqlarla örtülmüş əyri-üyürü xiyabanla irəliləyirdi. Qadınlar və uşaqlar gülüşür və çığırışırdılar: elə bil, yüksəkdə oturmaları, sərin külək və məgrurluqdan gizlətmək istədikləri qəribə qorxu onları məst eləmişdi. Günəşin qızmar şüaları altında paltarlarının yüngül parçası gözəl ipək kimi parıldayırdı və fillərin qalın, qırışmış dərisi üzərində əlvan lələklər kimi görünürdü.

Budur, filbanın müşayiətli filər gəlib çıxdı. İndi onların bütün boyunu görmək olurdu. Ağır və sakit addımlarla öz yükünü aparan fillər xortumunu gah sağa, gah sola çevirir, cavan budaqlara və gəzməyə gələnlərin cibinə uzadırdı. Oğlan və ya qızlardan biri filləri çətir və ya çubuqla qıdıqlayıb güləndə onlar öz uzun qulaqlarını bir balaca tərpədirdi.

— Sənə nə olmuşdur, Madu? Sən titrəyirsən. Xəstə deyilsən ki? — Cek həyəcanla yoldaşından soruşdu.

Madunun isə həyəcandan əl-qolu yanına düşdü. Ona deyəndə ki filin belində gəzə bilərsən, onun üzü qəribə bir təntənəli ifadə aldı.

Cek onunla getməkdən boyun qaçırdı. O, anasının yanında qalmaq istəyirdi, ona elə gəldi ki, anası o qədər də şən deyil, bu fərəhli gündə heç sevinmir. Onlar oturub zənci balasının ardınca baxdalar. Madu tələsik, onlara aydın olmayan bir ürək çırıntısi ilə filin belinə qalxırdı.

O, orada özünü evlərindəki kimi hiss etdi.

Bu artıq öz vətənindən ayrı salınmış qəribə vərdişləri və məzəli danışışıgi olan oğlan deyildi; bu artıq ləng və yönəmsiz məktəbli, ağasının qul kimi istismar etdiyi və özbaşınalığı ilə alçaltdığı balaca nökər deyildi. Onun qara, çox vaxt torpaq rənginə çalan dərisi altında həyat eşqilə döyünen qalbini, həyəcandan saçlarının qabardığını hiss etmək çətin deyildi. Özünü qəribə hiss edən bu oğlanın qüssəli baxışları indi nifrət və amirliliklə parıldayırdı.

O, iki-üç dəfə filin belində xiyabandan keçdi.

— Bir də, bir də! — o, ağır, həm də sürətlə addımlayan filin belində olmasından ləzzət alaraq gölün üstündə atılmış körpüdən keçəndə təkrar edirdi. Onaqr, kenquru və aqutılərin¹ damları bu körpünün yanında idi.

¹ Aquti – tropik meşələrdə yaşayış heyvan

Onun yadına Kerika, Daqomeya, döyüşlər, ova çıxdıqları vaxtlar düşdü... O, öz doğma dilində nə isə dedi və afrikalının bu mehriban piçiltisina səs verən fil ləzzətlə gözlərini qiyib vəcdə gələrək böyürdü, zebrələr kişnədi, antiloplar həyəcanla atılıb-düşdü, uzaq ölkələrdən gətirilib qəfəslərə salınmış quşların civiltisi, çığırtsı, dimdiklərinin taqqılıtı eşidildi. Bütün bunlar günəş batarkən qalın meşəni bürüyən səsləri xatırladırdı.

Lakin qayıtmaq vaxtı çatmışdı. Həm də yazın əvvəllərində olduğu kimi, günəş batandan sonra bərk soyuq külək əsməyə başlamışdı. Belə vaxtlarda, adətən, isti günü axşam ayazları əvəz edir.

Geri qayıdanda uşaqlar soyuqdan donmuşdular və bayaqkı şenlikdən heç bir şey qalmamışdı. Fayton hələ günəşin son şüaları ilə işıqlanan Qələbə qapılardan uzaqlaşış gimnaziyaya tərəf şüttüyürdü, elə bil, zülmətə doğru gedirdi. Madu faytonçunun yanında oturub nə haqda isə düşünürdü. Cek də məlum olmayan səbəbdən kədərlənmişdi, xanım de Baransi isə, qəribə olsa da, susurdu.

Ancaq o, Cekə nə isə təzə xəbər vermək istəyirdi, lakin görünür, bir az çəkinirdi, ona görə də sözünü son dəqiqlirə saxlamışdı.

Nəhayət, o, Cekin əlindən tutdu:

– Qulaq as, oğlum, mən sənə bəd bir xəbər verməliyəm...

O, nə isə böyük bir bədbəxtlik baş verdiyini dərhal başa düşdü və yalvarıcı nəzərlərlə anasına baxdı:

– Ah, yox, demə, demə!..

Lakin o, tələsik piçilti ilə davam etdi:

– Mən uzaq səfərə çıxmaliyam... Səndən ayrılmaliyam... Amma sənə məktub yazacağam... Ancaq ağlama, oğlum, məni kədərləndirmə!.. Az vaxta gedirəm – tezliklə görüşərik... Tezliklə, lap tezliklə, sənə söz verirəm!

Cek onu dinləmirdi. O, məyus və əzgin idi, faytonun klincinə çəkilib sakitcə ağlayırdı. Ona elə gəldi ki, bu saat küçələrindən keçdikləri Paris də dəyişmişdi: artıq nə bahar günü var idi, nə də yasəmən ətir saçındı; şəhər qaranlıq və ürəkbulandırıcı idi, çünkü Cek ona göz yaşlarının arasından, indicə anasını itirən uşaq gözlərilə baxırdı...

Bir neçə vaxtdan sonra gimnaziyaya məktub gəldi. Bu məktubda deyilirdi ki, xanım de Baransi gözlənilmədən Parisdən getməyə

məcbur olmuşdur və o, kiçik Ceki cənab Moronvalın atalıq himayəsinə tapşırır.

Quru, qısa məktub Moronvalı bərk qəzəbləndirdi; o, hərdən tropik tufanı kimi belə qəzəblənəndə bütün gimnaziya dəhsətə gələr, hamının arasında çaxnaşma düşərdi.

— Gedib! Yازlıq uşağı Parisdə təkcə atıb gedib, özgə adamların öhdəsinə buraxıb, ayıb olsun ona.

“Yazılıq uşağın” taleyinə acıyan Moronval ağızını əyrək, elə bil, deyirdi: “Dayan, dayan, mən sənin kiçik Cekinə atalıq qayğısı göstərəm!”

Moronval əmin idi ki, gələn dəfə təhsil haqqı verənə kimi Ceki gimnaziyadan aparalar, ya da onu təhsil haqqı vermədiyi üçün gimnaziyadan çıxarmaq lazım gələcək. O da başqaları kimi bu qənaətə gəldi ki, artıq gənc de Baransını əzizləmək lazım deyil, bütün ilboyu onu təriflədiklərinin əvəzini çıxməq vaxtı çatmışdır.

İndi artıq Cek bərabərhüquqlu adamlar kimi direktor ilə yanaşı, bir stol arxasında oturmurdur. Hami onu əla salırdı. Ona nə şərab, nə də pirojna verirdilər. Bütün şagirdlər kimi, indi ona da müxtəlif dərmanlar qatışdırılmış, sağlamlıq üçün zərərli olan köpüklü, həm şor, həm də şirinə çalan bulanıq bir içki verirdilər. Açıqlı baxışlar və təhqirlər həmişə onu təqib edirdi.

Cek başını aşağı salıb öz nimçəsinə baxır və ağlamağa belə cəsarət etmirdi.

Bir dəfə şagirdlərdən Səid adlı birisi ona gülməyə başladı. Cek qəfildən onun üstünə atılıb boğazından elə tutdu ki, az qalmışdı boğsun. Səid qışqırıq qopardı, Moronval gəlib çıxdı və kiçik Cek kötəklə tanış oldu.

Əgər Cek mətbəxə keçirseydilər, onda onun taleyi Madunun taleyi kimi olacaqdı.

Amma elə düşünməyin ki, Moronvalın gimnaziyasındaki dəyişiklik balaca Madunun həyatını yüngülləşdirmişdi. Əksinə, Labas-sendlər, Giriş və Moronval əvvəlkinə nisbətən qanları tez-tez qara olduğu üçün onun xətrinə daha çox dəyirdilər.

— Heç vaxt razı, heç vaxt razı qalmırlar! — ağasının tələblərindən və özbaşınalığından cəzanə gələn zavallı zənci balası təkrar edirdi.

O lap ruhdan düşmüdü. Vətən həsrəti onu sıxırdı; bahar giron-dən sonra Madunun qəlbindəki vətən həsrəti daha da qüvvətlənmişdi. İlq yaz günüşi onun qəlbini vəcdə gətirirdi. Uzaq vətənini ona xaturladan zoologiya parkındaki gəzintidən sonra o, daha çox dari-xırdı.

Onun kədəri hər bir qərib adama aydın idi. O, kədərindən dinib-danışmır, hər tələbə, hər əzaba itaətkarlıqla döyürdü. Sonralar Madunun simasında qəribə həyəcan və canlanma əmələ geldi. O, bağda və evdə ona tapşırılmış saysız-hesabsız vəzifələrini yerinə yetirərkən adama elə gəlirdi ki, zənci balası heç kəsin bilmədiyi hansı uzaq məqsədə can atırdı. Onun sakit nəzərləri uzaqlara zillənmişdi, elə bil, kimsə onu öz arınca səsləyirdi.

Bir gün axşam zənci balası yerinə uzananda Cek onun başa düşülməyən dildə nə isə dediyini eşitdi və soruşdu:

– Madu, sən oxuyursan?

– Yox, musyu, mən oxumur, mən danışır zənci dilində.

O, öz sirrini dostuna açdı. O, qaçmaq qərarına gəlmişdi. O, bunu çoxdan fikirləşmişdi, ancaq indiyə kimi günüşi gözləmişdi. İndi ki günəş gəlib, Madu Daqomeyaya, Kerikanın yanına qayیدacaqdır. Əgər Cek isteyirse, onlar bir yerdə gedərlər. Onlar Marselə kimi piyada gedər, gəmilərdən birində gizlənər və dəniz ilə üzüb keçərlər. Onlara heç bir şey olmaz, çünki onun yanında “qri-qri” vardır.

Cek razı olmadı. O, çox bədbəxt idi, ancaq balaca Madunun vətəni onu cəzb etmirdi. Onun yadına böyük çən və vurulmuş başlar düşdü. Axı bir də Cek o məmləkətdə anasından daha uzaqda olacaqdı.

– Yaxşı, – deyə balaca zənci sakitcə cavab verdi, – sən qalır gimnaziyada, mən lap tək gedir.

– Bəs nə vaxt gedirsən?

– Sabah, – Madu qəti cavab verdi və dərhal gözlərini yumub yuxulamaq istədi. Elə bil, hiss edirdi ki, ona qüvvə toplamaq lazımdır.

O birgün gimnaziyada deyildiyi kimi “xanım Moronvalın günü idi”. Həmin gün hamı qonaq otağında toplaşar, direktorun arvadı burada dərs keçərdi.

Cek otağa girəndə gördü ki, Madu dinməzcə geniş zalin döşə-

məsini silir. O, belə qənaətə geldi ki, balaca zənci qaçmaq fikrindən əl çəkmişdir.

İki saat idi ki, dərs gedirdi. Bu vaxt birdən yarışılmış qapıdan Moronvalın başı göründü:

– Madu buradadır?

– Xeyr, mənim əzizim, – xanım Moronval cavab verdi, – mən onu ərzaq almaq üçün dükana göndərmışəm.

“Ərzaq” sözünü eşidəndə uşaqların üzü güldü. Axi onları çox pis yedizdirirdilər! Cek isə onlar kimi acılıq çəksə də, Madu ilə olan dünənki söhbəti haqqında düşündürdü.

Moronval getdi, ancaq tezliklə bir də qayıtdı:

– Bəs Madu harada qaldı?

– Hələ qayıtmayıb. Başa düşmürəm, bu vaxta kimi harada itib qaldı, – deyə arvadı ona cavab verdi.

Saat onu, on biri vurdur, ancaq Madu qayıtmadı. Dərs çoxdan qurtarmışdı. Adətən, bu vaxt mətbəxin yerləşdiyi zirzəmidən ac şagirdləri iştaha gətirən xörəyin iyi gəlirdi. Bu gün orada heç bir şey bişirilmirdi. Nə ət vardi, nə də tərəvəz, Madudan da xəbər yox idi.

– Görəsən, başına bir bəla gəlməyib ki? – əlində kötək zənci balası üçün tez-tez qapiya çıxan acıqli ərindən bir qədər yumşaq olan xanım Moronval həyecanlanırdı.

Nəhayət, bütün divar, qülle və kilsə saatları on ikini vurdur. İş günüünü iki bərabər hissəyə bölən nahar vaxtı çatdı. Bu şən cingiltidən gimnaziyanın bütün sakinlərinin ağızı sulandı. Qonşuluqdakı fabrikə sakitlik çökdü; hətta döngədəki daxmalarda yandırılan ocaqlardan belə dadlı bişmiş iyi gəldi, ancaq müəllimlər və şagirdlər hansı əsrarəngiz bir qüvvəninse onlar üçün yemək gətirəcəyi ümidi ilə gimnaziyada vurnuxurdular.

Hamının acından əldən düşdüyü, yemək üçün bir tikə də şey tapılmadığı məktəbi təsəvvür edirsinizmi? Bu məktəb, elə bil, nahar edənlərin ümmani içərisində batmaqda olan taxta parçası idi.

Uşaqların ordu-orduna keçmişdi, gözləri içəri düşmüştü. Nəhayət, saat ikiyə yaxın xanım Moronval kolbası dükənə getdi. O, dükənə ac uşaqlardan birini göndərməyə ürək eləmədi, qorxdu ki, aldıqları şeylərin hamisini yolda yesinlər.

O, qoltuğunda və əlində çörək, yağa bulaşmış bağlamalarla qayıdanda, onu “ura” səslərile qarşıladılar və stolun arxasında oturub yeyəndən sonra, elə bil, hamının huşu başına gəldi, hamı balaca Madununitməsi barəsində bir-birilə söhbətə başladı. Moronval zənci balasının başına bir iş gələcəyinə inanmırıldı. Madunun qaçmasını düşünmək üçün onun əlində kifayət qədər əsas var idi.

- Sən ona nə qədər pul vermişdin?
- On beş frank, – xanım Moronval çəkinə-çəkinə cavab verdi.
- On beş frank!.. Şübhəsiz ki, o qaçıb.
- Amma on beş frank ilə Daqomeyaya gedib çıxməq olmaz, – Giriş əlavə etdi.

Moronval başını yellədi, vaxt itirmədən hadisə haqqında məhələnin polis komissarına xəbər verməyə getdi.

O, pis vəziyyətə düşmüdü. Nəyin bahasına olursa-olsun, uşağı tapmaq, ona Marselə çatmağa imkan verməmək lazımdı. Moronval “musyu Bonfis”in tənələrindən ehtiyat edirdi. Axı adamlar çox kinli olurlar. Madu birdən şikayətlənər ki, onunla pis rəftər edirlər, bununla gimnaziyani ləkələyə bilər... Buna görə də komissarın yanında ifadə verərkən o dedi ki, Madu özü ilə çoxlu pul aparmışdır, sonra saymaz-yana əlavə etdi ki, pullar onu narahat etmir, o qorxur ki, bədbəxt uşağı – taxtdan və vətəndən məhrum olmuş balaca qərib kralın başına təhlükəli bir hadisə gəlsin.

Bu vicdansız adam belə deyərkən gözlərinin yaşını silirdi. Polislər onu sakit edirdilər:

- Taparıq, cənab Moronval, narahat olmayın!

Lakin Moronval elə həyəcan və qorxu keçirirdi ki, polis komissarının ona dediyi kimi sakit oturub axtarışın nəticəsini gözləyə bilmədi, dərhal bütün şagirdlərlə, o cümlədən bizim dostumuz Cek ilə polisə köməyə getdi.

Parisin ən uzaq qarovalxanalarına xəbər verdilər. Moronval keşikçiləri sorğu-suala tutub Madunu onlara nişan verirdi, uşaqlar isə şəhərin dairəsindən çıxan yollara baxıb gözlərilə boş arabaların və addımlayan əsgərlərin arasında öz yoldaşlarını axtarırdılar. Sonra hamısı prefektin¹ dəftərxanasına gəldi. Onların gəldiyi vaxt burada

¹ Prefekt – şəhər, yaxud rayonun inzibati rəhbəri

hadisələr haqqında məlumat alınır və ya dustaqxananın qapısı açılaraq polislər gecə tutulmuş cinayətkarları dindirirdilər.

Moronval uşaqları bura qəribə bir məqsədlə gətirirdi. O istəyirdi ki, onlar bu iyrənc mənzərəni öz gözlərilə görsünlər, yalvarışları, hönkürtiləri, söyüşləri, zarılıtları, bayağı mahniları öz qulaqları ilə eşitsinlər.

Gimnaziyanın direktoru bütün bunları “şagirdlərin Paris həyatı ilə tanışlığı” adlandırırdı.

Uşaqlar polisdə gördüklerini və eşitdiklərini yaxşı başa düşməsələr də, onlar, xüsusən başqalarına nisbətən daha həssas və incəqəlbli olan Cek, oradan ruhən əzgin çıxırdılar. O, bu axtarışlardan döñərkən ürəyi həyecandan və qorxudan sixılırdı və fikrinə dəhşətli bir şey gəlirdi: “Birdən Madu orada olarsa?”

Sonra o, özünü sakitleşdirirdi – indi, yəqin, zənci balası uzaqdadır, var qüvvəsilə Marsel yolu ilə qaçıır. Ox kimi düz yol, bu yolun dənizə gəlib çatması və dənizə çıxmaga hazırlaşan gəmilər onun nəzərində canlanırdı.

Hər gecə Cek yataqxanaya girib dostunun boş çarpayısına baxanda sevinirdi.

“Qaçır, balaca Madu qaçır!..” – o düşünür, bir anlığa acı həyatını, anasının onu atıb getməsini unudurdu. Ancaq bir məsələ onu Madu üçün həyecanlanmağa məcbur edirdi. Madunun qaçıdiği gün yaxşı hava birdən dəyişmişdi. Əsl tufan başlanmışdı: yağış, dolu, hətta qarda yağımışdı; bahar, elə bil, pərakəndə düşən günəş şüalarını toplamaq istəyirdi,ancaq bu, o qədər də asan deyildi. Külək bir az ara verəndən sonra qarı sovurmağa başladı, dörtuarın şüşəbənd tavanı viyildayıv və titrəyirdi. Uşaqlar soyuqdan əsərək yuxulayırdılar. Bina elə tərpənir, elə cirildiyirdi ki, uşaqlar yuxuda görə bilərdilər ki, onlar açıq dənizdə uzaq səfərə gedirlər və yaxınlaşan təhlükədən qorunmaq üçün heç bir yerləri yoxdur.

Cek yorğanına bürünüb dörtuarı başına götürən küləkdən titrəyirdi və Madunun keçdiyi bütün yolu təsəvvürünə gətirirdi. O, yağışlı və tufanlı gündə dənizin qıraqında meşənin kənarında uzanmış oğlanı görürdü. Qısa pencəyi uşağı bu dəhşətli havadan çox pis qoruyurdu...

Lakin həqiqət Cekin bütün dəhşətli təsəvvürlərini ölüb-keçmişdi.

Bir gün sahər yeməkxanada hamı stol arxasında oturduğu vaxt Moronval içəri girib çıçırdı:

– Onu tapmışlar! Onu tapmışlar! İndicə prefekturadan xəbər verdilər... Tez şlyapamı və çəliyi gətirin! Tələb edəcəyəm ki, onu dustaqxanadan mənə versinlər.

O, Madunun vəziyyətinə sevinirdi.

Madu, doğrudan da, dünəndən dustaqxanada idi. Balaca Madu əsl məktəbi bu iyrənc yerdə, saman üstüne sərələnmiş cinayətkarların, avaraların, əyyaşların, əxlaqsızların arasında keçdi.

– Ah, zavallı uşaqlı! Gör məni hara... məni...

Möhtərəm Moronvalın həyecandan səsi tutuldu. O, zənci balasını öz uzun əllərilə elə qucaqladı ki, elə bil, onu caynaqları ilə tutmuşdu. Moronvalı müşayiət edən polis müfettişi bunu görcək ixtiyarsız olaraq başından belə fikir keçdi: "Lap yaxşı! Axır ki, öz yetirmələrini sevən gimnaziya direktoru tapıldı!"

Bunun əvəzində isə Madu tamam laqeydlik göstərdi: Moronvalı görəndə onun üzündə nə sevinc, nə qüssə, nə təəccüb, nə peşmançılıq, nə də həmişə Moronvalın uşağa aşılığı müqəddəs qorxu əlaməti var idi. Amma bu qorxu, adama elə galır ki, indi daha da artmalı idi.

Madu baxırdı və heç şey görmürdü; onun gözləri bulaşmışdı, üzü göyərib meyit sıfətinə oxşayırdı. O, ruhdan düşmüşdü, çirkli və dəhşətli idi. Oğlan ayağından tutmuş başına kimi palçıq içərisində idi, qıvrım saçları da palçıqga bulaşmışdı; palçıq onun bədəninə qat-qat yatmışdı və quruyandan sonra onun üstündən parça-parça töküldürdü.

Onun nə başlığı, nə furajkası, nə baftalı pencəyi var idi. Görünür, bunlara quldurların tamahı düşmüştü. Onun əynində yalnız köhnə tumanı, rəngi solmuş qırmızı jileti qalmışdı.

Bəs Madunun başına nə gəlmüşdi?

Əgər istəsə idi, buna ancaq o cavab verərdi. Nə üçün o, hələ Parisdə idi? Ona qaçmağa nə mane oldu?

Moronval bu barədə ondan heç şey soruşmadı, karetdə bir yerdə oturub dustaqxana ilə gimnaziya arasındaki bu uzun yolu gələrkən o, uşaqa heç bir sual vermədi.

Bağlama kimi karetin bir kiñciünə atılan əziyyət çəkmiş, sixılmış bu bədbəxt uşaqlı və ucaboy, şadlıq edən direktor yalnız baxışındılar.

Özü də necə baxışırdılar!

İtilənmiş polad qılınc əyilmiş, sınmış, əvvəlcədən məğlub edilmiş kiçik xəncərlə toqquşurdu.

Cek bağın içindən keçəndə balaca zəncinin qırışmış, ariqlamış zavallı çöhrəsini, əynindəki cir-cındırı görəndə onu güclə tanıdı.

Madu sözlə ifadə edilə bilməyən kədərlə dedi:

— Salam, musyu...

Bütün günü heç kəs zənci balasından söz açmadı. Dərslər həmisi kimi yenə də dağınıq gedirdi, tənəffüsler də elə. Ancaq hərdən bir Moronvalın otağından gah kəsilən, gah da yenidən başlayan zərbə səsləri və ürkparçalayan inilti gelirdi. Cek elə dəhşətə gəlmışdı ki, bu qorxunc səslər kəsiləndə də, elə bil, o, bunları eşidirdi. Xanım Moronval da, görünür, çox həyəcanlı idi, bəzən kitab onun əlində titrəyirdi.

Direktor nahara gələndə əldən düşmüşdü, ancaq şad idi.

— Bir bu yaramaza bax! — o, arvadına və doktor Girşə müraciət etdi. — Yaramazın bir! Gör məni nəyə vadar etdi!

Doğrudan da, elə bil, cənab Moronval yorğunluqdan yixılırdı.

Axşam Cek yataqxanaya girəndə yanında qoyulmuş çarpayıda adam gördü. Zavallı Madu bir halda ki başqasının köməyi ilə özünü çarpayısına güclə çatdırmışdı, o, tərbiyəcisinə nə edə bilərdi.

Cek onunla danışmaq, az çəksə də onun çətin səfəri haqqında ətraflı öyrənmək istəyirdi, lakin xanım Moronval və doktor Girş burada idilər, onlar uşağın üstünlə əyilmişdilər, elə bil, o yatmışdı, göz yaşları içinde keçirilən ağır gündən sonra olduğu kimi, o, yuxuda ağır nəfəs alırdı.

— Deməli, cənab Girş, siz elə hesab edirsiniz ki, o xəstə deyil?

— Sizdən, məndən sağlamdır, xanım Moronval. Bilirsiniz, oğlanın zirehi ox kimi möhkəmdir.

Onlar gedən kimi Cek Madunun əlindən tutdu. Onun yorğanın üstündə qaralan əli kələ-kötür və sobadan çıxarılmış kərpic kimi isti idi.

— Salam, Madu!

Madu gözlərini bir az açdı və ümidsizliklə dostuna baxdı.

— Madunun işi bitdi, — o, astadan dilləndi. — Madu “qri-qri”ni itirər... Daha Daqomeyanı görmə, heç vaxt... Bitdi...

Elə buna görə də o, Parisdən getməmişdir! Gimnaziyadan qaçandan iki saat sonra o, şəhərin ətrafında yol axtararkən necə olmuşdusa, ona ərzaq üçün verilən on beş frank və boynundan asdıgı duası Paris qarovulxanalarının yanında vurnuxan və vəhşi quşlar kimi hər parıldayan şey gördükdə onun üstünə qonub qapan avaralardan birinin cibinə düşmüdü.

Bundan sonra Madu Marsel haqqında, gəmilər, səfər haqqında fikirlərindən əl çəkmiş və belə qərara gəlmışdır ki, "qri-qri" olmadan Daqomeyaya çatmaq mümkün deyil və buna görə də geri dönmüşdü. O, səkkiz gün səkkiz gecə Parisin ətraf küçələrini dolaşmış, öz duasını axtarmışdı. Tutulub yenidən Moronvalın gimnaziyasına gətirilməyindən qorxaraq, Madu tikintilərdə, boş düzlərdə, su kəməri borularının içində, külək tutan körpülərin altında, teatrların hasarı arxasında və zibilliliklərdə gecələmişdi.

Onun boyu balaca idi, dərisinin rəngi qara idi, buna görə də hər yerə gözə carpmadan girə bilirdi. Öğrular ona çörək verirdilər, çünkü bəzən onların özleri də rəhmlı olurlar. O, quldurların ələ keçirdikləri şeyləri böldükləri və içki məclisi düzəlt dikləri zırzəmilərdə gecələyirdi; o, uşaq qayğısızlığı ilə qatillərlə yanaşı uzanıb yatırıldı. Madunun onlar ilə işi yox idi. O, öz "qri-qri"sinə axtarındı və onu əhatə edən iyrənc şeylərə fikir vermirdi.

Balaca Madu Parisin geniş xarabaliqlarında özünü meşənin sıx yerlərində böyük ova çıxdıqda dincəldikləri vaxtda olduğu kimi çox sakit aparırdı. Belə ovular zamanı fillər və begemotlar nərilti çekər, nəhəng ağacların yanına tonqalın işığı düşən yerdə dolaşan vəhşi heyvanların kölgələri görünər, elə bil, lap yaxındakı kollarda qırılan ilanların fışılıtı eşidilirdi. Ancaq Paris öz yaramazlıqları ilə Afrika və onun meşələrindən daha dəhşətli idi, əgər zənci balası bunların hamısını görsə və başa düşsə idi, bu, ona daha qorxunc gələrdi. Xoşbəxtlikdən, o yalnız öz "qri-qri"si haqqında düşünürdü və ona elə galirdi ki, uzaq meşələrdə ova çıxarkən onu qoruyan Kerika burada da onu müdafiə edir...

"Madunun işi bitdi!"

Uşağa o qədər əziyyət verilmişdi ki, o gecə daha bir söz deyə bilmədi və Cek, Madunun başına gələn əhvalatları bilmədən yuxuya getdi.

Gecə Cek birdən oyandı. Madu oxuyur, güllür, öz dilində nə isə tez-tez deyirdi. O sayıqlayırdı.

Səhər Girşi tez çağırıldılar və o, əllərini bir-birinə sürtərək dedi ki, Madunun xəstəliyi təhlükəlidir. Doktorun barmaqları oyun daşları kimi sarı və sürtüşkən idi, eynəyi parıldayırdı, o sevinirdi.

Doktor Girş dəhşətli adam idi. Onun beyni qatma-qarışq şeylərlə – elmi məqalələrlə, uydurulmuş planlar, müxtəlif nəzəriyyələr ilə dolu idi; Girş çox tənbəl idi, fikri elə dağınıq idi ki, müntəzəm işləyə bilmirdi, çətinliklə öyrəndiyi bir-iki dərmanın resepti və təmtəraqlı sözlərlə öz savadsızlığını örtməyə çalışırdı. O, ara həkimliyilə məşğul olurdu, təsadüfən onun əlinə insan həyatı düşəndə o saat qəribə mülahizələr yürüdər və deyərdi ki, guya, cadu ediblər, xəstəyə şübhəli dərmanlar verərdi.

Xanım Moronval belə hesab edirdi ki, uşağa yardım etmək üçün əməlli-başlı həkim çağırmaq lazımdır, amma direktor o qədər də rəhmələr deyildi və xərc çəkmək istəmirdi, çünkü bu xərcləri o, çox çətin ödəyə bilərdi. Buna görə də belə qərara gəldi ki, doktor Girş onu müalicə edə bilər və Madunu onun ixtiyarına buraxdı.

Fərassətsiz həkim isə xəstəni öz ixtiyarına keçirmək üçün dedi ki, xəstəlik yoluxucu ola bilər, buna görə də Madunu bağın o başında şüşəbənd tavəni və buxarısı olan kiçik otağa köçürməyi tapşırıdı.

Girş bir həftəyəcən ən geridə qalmış tayfaların ara həkimlərinin işlətdiyi dərmanları zavallı Madunun üzərində tacribədən keçirdi və ona əzab verdi. Madu isə xəstə küçüklər kimi bütün əzablara sakit-cəsinə döztürdü. Girş özünün hazırladığı və ətrafi acı, kəskin iyə dol-duran dərmanları ilə daxmaya girib ardınca qapını möhkəm bağlayanda hamı ixtiyarsız olaraq: "Bu, onun başına nə gətirmək istəyir?" – düşünürdü.

Bütün həkimləri bir az cadugər hesab edən Moronvalın şagirdləri Girş görəndə başlarını bulayırdılar.

Madunun xəstəliyinin "yoluxucu" olduğunu iddia edərək uşaq-ları daxmaya yaxın buraxmırıldılar... Uşaqlara elə gəlirdi ki, bağın o başında, qorxunc sirlərlə əhatə olunmuş bu qaranlıq daxmada doktor Girşin acı dərmanından da dəhşətli və anlaşılmaz bir hadisə baş verməlidir.

Cek öz dostu Madunu görməyi arzulayırdı, Girşin daim keşik çəkdiyi bu bağlı qapıdan içəriyə keçməyə çalışırdı. Nəhayət, belə imkan tapdı. Doktor hansı dərmanı isə unudub küçəyə qaçanda Cek Səid ilə birləkdə özünü tələsik düzəldilmiş palataya saldı.

Belə daxmalarda, adətən, bağa lazım olan alətlər, ağac şitilləri və soyuğa davamı olmayan bitkilər saxlanılır. Madunun yatdığı dəmir çarpayı torpaq döşəməyə qoyulmuşdu. Otağın küncündə sarı palçıqdan düzəldilmiş güllə dibçəkləri, bağdakı barmaqlıqların parçaları, siniq şüşə götüründü. Bir tərəfdə də solğun bitkilər və böyük bağlı quru köklər bu mənzərəni tamamlayırdı; buxarıda isə kövrək və soyuğa həssas olan tropik bitkisi kimi alov şölələnir, otağı zəif və boğucu isti ilə doldururdu.

Madu yatmamışdı. Onun əzab çəkmmiş sıfəti daha da uzanmış və qaralmışdı, üzü əvvəlki kimi yenə də laqeydilik ifadə edirdi. Qara, titrək əllərilə yorğanını didişdirirdi. O, heç şeyə fikir vermədən gözlərini əhənglə ağardılmış divarın daşlarına zilləmişdi. Elə bil, o, bu daşların arasından heç kəsin görə bilmədiyi yollara baxırdı, elə bil, köhnə daxmadakı hər bir daş təkcə ona məlum olan ölkənin işıqlı yolu idi.

Cek yatağa yaxınlaşdı:

– Madu, mənəm... mən Cekəm!

Madu Cekə nəzər saldı, ancaq onun sözlərini başa düşmədi: o, fransız dilini unutmuşdu. İndi artıq dünyada heç şey buna kömək edə bilməzdi. Təbiət balaca vəhşini özünə qaytarırdı. Huşu olmayıanda, sayıqlayanda Madu ancaq Daqomeya dilində danışırkırdı. Cek yavaşcadan ona daha bir neçə söz dedi, Səid isə qapıya tərəf çəkildi – onu qorxu və kədər hissə bütümüşdü. Quş kimi dövrə vurub can verən qaralmış alınına qonmaqdə olan ölümün geniş açılmış qanadlarından əsən soyuq Səidin canına üşütmə saldı.

Birdən Madu dərindən nəfəsini dərdi. Uşaqlar bir-birlərinə baxdılar.

Səid saralaraq piçıldadı:

– Deyəsən, yatır...

Cek də həyəcanlanaraq ləp astadan cavab verdi:

– Hə, doğrudur, o yatır... gedək buradan.

Onlar tez çıxdılar.

Gecə düşdü. Uşaqlar gedərkən qapını möhkəm örtdülər.

Daxma sakit və qaranlıqda, buxarıdakı alov isə şəfəq saçılıq qalxır, elə bil, kimisə axtarır, ancaq tapa bilmir. Onun şöləsi bir anlığa pəncərənin çərçivələrini işıqlandırır, gül dibçəklərinə düşür, divara söykədilmiş siniq-salxaq barmaqlıqların üstünü gəzir, titrəyərək buradan oraya keçir, amma heç bir şey, heç bir şey tapa bilmir. Alov dəmir çarpayını, qolları uzana qalmış qırmızı pencəyi işıqlandırır; göründüyü kimi, burada da bir şey tapmayıb tavanı, qapını gəzir, dolanır, titrəyir, sonra yorulub taqətdən düşür, peşman olur və elə bil, burada kimsəni isindirmək lazımlı olmadığını bilib külün içində gizlənir, daim titrəyən və odu çox sevən balaca Madu kimi sönübü qurtarır.

POL VERLEN

(1844–1896)

HAMIDAN GÖZƏL DƏNİZ

Dəniz hamıdan gözəl,
Məbəddən də gözəldir.
Yemək verir, layla çalır,
Xeyirdən də əzəldir.
Dalğasında Məryəmin
Duaları səslənir.

Dənizdə xeyir var,
Dənizdə şər var.
Ləpə mürgü vurur,
Coşur dalğalar.
Coşan dənizin də
Qanunları var.

Coşub-dاشanda da
Təmkinlidir o!
Dalğası ölümə
Cəsarət verir:
“İndi ki çarə yox,
əzabsız öl!”, deyir.

Sonra göylər açılır,
Dənizə işıq salır.
Dəniz mavi, qırmızı,
Dəniz boz, yaşıl olur.
Hamidan gözəl dəniz,
Bizlərdən əzəl dəniz!

ŞİRİN YUXU

Tez-tez yuxu görürəm, qəribə, şirin yuxu
 Yuxumdasa bir qadın – sevirəm, sevир məni.
 O hər gecə dəyişir, nə doğma olur, nə yad,
 Amma hər dəfə sevir, duya bilir qəlbimi.

Bəli, o duyur məni, heyif ki, tək o duyur
 Qəlbimin nəğməsini, ürəyimin səsini.
 Qızdırımlı alnımı əllərilə oxşayır,
 İsladır göz yaşları saralmış sıfətimi.

Sarışınımı o qadın, qaraşınımı, bilmirəm.
 Ən müləyim, ən incə bir adı var, deyəsən,
 Bu dünyadan sev-sevə köçənlərin adı kimi.

Baxışı daş insanın baxışıdır, elə bil,
 Səsi həzin, müləyim, səsi çox yaxın deyil.
 Xatırladır ölenləri, yada salır sevgimi.

QADIN VƏ PİŞİK

(Henri Vinterə)

Qadın pişiklə oynayır,
 Göz oxşayır bu mənzərə.
 Qaranlıqda qarışıblar
 Ağ əllər ağ pəncələrə.

Qadının şiş dırnaqları
 Qorxuludur ülgüt kimi.
 Hamarlanıb, boyaq alıb,
 Gizlədib öz kəsərini.

Pişik də yiğib caynağın
Məzələnir şirin-şirin.
Şeytansa yummur gözlərin...
Çılğın gülüş gəlir hərdən,
Dörd fosforlu göz parlayır
Otağın qara küncündən.

QƏLBİMƏ GÖZ YAŞIM AXIR

“Şəhərə həzin bir yağış çiləyir...”
Artur Rembo

Yenə də qəlbimə göz yaşım axır,
Elə bil, şəhərə yağış çiləyir.
Ürəyim sıxlıq, yanır, darixir.
Ruhumu oynadan bu təlaş nədir?

Yağış yağır yerə-göyə,
Şırıldayır şirin-şirin.
Darıxmala bir ürəyə
Bundan şirin nəgmə verin!

Qəlbim sızlayır nahaqdan,
Özü bilmir nədən küsüb.
Nə dəyən var, nə aldadan,
Niyə belə yasa düşüb?

Bu da belə bir bəladır
Öz dərdini bilməyəsən.
Nə eşqim var, nə də kinim
Qəlbim çatlayır kədərdən!

SƏNİN ÜÇÜN, MƏHƏBBƏTİM

Mən getdim gül bazarına,
 Tər gül aldım,
 etirli gül,
 Sənin üçün, məhəbbətim.
 Mən getdim quş bazarına,
 Bülbül aldım,
 sarı bülbül,
 Sənin üçün, məhəbbətim.
 Getdim dəmir bazarına,
 Qandal aldım,
 ağır qandal,
 Sənin üçün, məhəbbətim.
 Mən getdim qul bazarına,
 Qul axtardım,
 qara bir qul,
 Tapılmadı, məhəbbətim.
 Sən qul kimi qolu bağlı,
 Satılmadın, məhəbbətim.

ÖMRÜM ÜSTƏ YUXU ÇÖKÜR...

Ömrüm üstə yuxu çökür,
 Ömrüm üstə qorxu çökür.
 Yatın, mənim çiçəklərim,
 Yatın, mənim istəklərim.

İşığım yox, gözüm yoxdur,
 Yaddaşım yox, sözüm yoxdur.
 Nə yaxşıım var, nə pisim var...
 Ah!.. Nə qəmli nəfəsim var.

Boş sərdabə, boş beşiyəm,
Bir əl məni yırğalayır.
Səs salmayın, səs salmayın,
Əcəl məni yırğalayır.

QASPAR OZENİN MAHNISI

Dünyaya gələndə yetim qalmışam.
Heç nə ummamışam dünya varından.
Böyük şəhərlərdə məskən salmışam, –
Qayğı görməmişəm adamlarından.

İyirmi yaşimdə çənə düşmüşəm,
Bir eşqin həsrəti döyüb başıma.
Gözəl qadınlarla çox görüşmişəm,
Heç biri dönməyib can sırdasına.

Vətənsiz taleyi mənə kim seçib,
Nədir son qismətim son dəqiqədə?
Gülələr başımın üstündən keçib:
Ölə bilməmişəm müharibədə.

Gecmi doğulmuşam, tezmi, bilmirəm?
Axı yetim hara, bu dünya hara?
Niyə sevinmirəm, niyə gülmürəm,
Ağlayın talesiz, yazıq Qaspara...

ŞƏHƏRƏ YAĞIŞ YAĞIR

Elə ki yağış yağar,
Qəlbimdə kimsə ağlar.
Uzun çəkər bu kədər,
Qalbimi kim rəsm edər?

Ah, dəydikcə torpağa
Ucalır zülməməsi.
Darıxan ürək kimi,
Xoşdur yağış nəğməsi.

Nədən ağlar, o nədən,
Səbəb nədir bu qəmə?
Pislik tanımiram mən,
Nifrətim yox heç kimə.

Sevgi, nifrət bilmirəm,
Keçən ömrüm hədərdir.
Saf, günahsız qəlbimdə
Neçin qəm bu qədərdir?

GI DE MOPASSAN

(1850–1893)

DİLƏNÇİ

Çolaq və dilənçi olmasına baxmayaraq, o, yaxşı günlər də görmişdü. Varvilə gedən böyük yoldan keçən araba onun iki ayağını əzəndə 15 yaşı vardı... O vaxtdan yollarda, həyətlərdə qoltuqşaclarının üstündə yırğalana-yırğalana dilənməklə məşgul olurdu.

O, hic doğulmuşdu. Onu hansısa müqəddəs bayram ərefəsində xəndekdə tapdıqları üçün adını Nikola qoydular. Yetim olduğu üçün yazılıları gəlib yedizdirirdilər, amma heç vaxt heç nəyə öyrətmirdilər; sonralar çörəkçinin zarafata salıb onu içizdiirdiyi iki stəkan arağın bələsına düşdü: arabanın altında qaldı. O vaxtdan dilənməkdən başqa əlindən heç nə gəlmirdi.

Bir vaxtlar baronessa d'Avari malikanəsinə bitişik fermada, hinin yanındakı samanlıqda gecələməyə ona icazə vermişdi və o bilirdi ki, əgər acıdan ölməli olsa, hər vaxt mətbəxdə özü üçün bir tike çörək və bir stəkan sidr şirəsi tapa biler. Hərdən bəxtinə bir neçə mis pul da düşürdü. Qoca xanım bu pulları ona otağının pəncərəsindən və ya pilləkənin başından atırdı.

O baronessa çıxdan vəfat etmişdi...

Nikola isə bu qırx ildə o evdən-bu evə sülənə-sülənə kənddə hamının gözünü döyenək eləmişdi. Lakin bu yerləri atıb getmək istəmirdi. Çünkü bu üç-dörd kənddən başqa yer üzündə ayrı bir yer tanımırırdı. O, dilənçilik elədiyi yerlərin sərhədlərinə yaxşı bələd idi və ağlına da gəlmirdi ki, bu qapalı dairədən o taya keçmək olar. Bu haqda heç fikirləşməmişdi də. Burada isə kəndlilər onu görən kimi qışkırışırdılar: "Niyə ayrı kəndə çıxıb getmirsən? Dilənməyə ayrı yer tapmırısan?.." O isə cavab vermir, məchul bir qorxudan büzüşə-büzüşə tələsik çıxıb gedirdi. Bu, həmin qorxu idi ki, kasıbları hər şeydən –

tanış olmayan adamlardan, şübhəli baxışlardan, ən çox da yollarda iki-iki gəzən jandarmlardan ürkməyə məcbur edir. Polis nəfərlərini görəndə isə kolun, ya da çıraqlı təpəsinin arxasında gizlənməyə tələsirdi. Belə vaxtlarda o, təhlükəyə düşcar olmuş heyvan təki zirəkləşirdi, qoltuqəgaclarından sürüşüb əsgı kimi yerə yapışır, büzüşüb yumağa döñür, tarlada gizlənən dovşan kimi yerə sinib görünməz olurdu...

O, heç vaxt polislə üzləşməmişdi. Lakin bu qorxu və fəndigirlik onun qanındaydı, elə bil, ona üzlərini heç vaxt görmədiyi ata-anasından "miras" qalmışdı.

Onun daldalanmağa bir yeri, daxması, siğınacağı yox idi. Yayda o, harada gəldi gecələyir, qışda isə axşamlar qeyri-adi cəldliklə ya anbara, ya tövleyə soxulurdu. O, həmişə hamidan gizlice aradan çıxa bilirdi.

Bütün dəlmə-deşikləri tanıydırdı, əlləri isə həmişə qoltuqəgaclarını idarə etdiyindən elə güclü idi ki, təkcə əllərinin köməyilə samanlıqadırmaşa bilirdi. Coxlu azuqə yığanda isə dörd-beş gün çölə çıxmadan orada uzanıb qalırdı.

O, adamların arasında meşə heyvanı kimi yaşayırırdı, heç kəsi tanımadı, sevmirdi; kəndlilərdən isə laqeydlik, nifrət və adət elədiyi düşməncilikdən başqa heç nə görməmişdi.

Qoltuqəgaclarının arasında Zinqirov kimi yelləndiyinə görə onu "Zinqirov" çağrırdılar.

Bir dəfə elə oldu ki, iki gün ərzində yeməyə heç nə tapa bilmədi. Arvadlar evlərinin kendarında dayanıb qışqırışıldalar:

— Çix get buradan, rədd ol!.. Sənə cœurk verdiyimdən heç üçcə gün keçməyib! — O da qoltuqəgaclarının üstündə fırlanıb qonşu evə gedirdi; orada da onu eyni mənzərə gözləyirdi...

Arvadlar evlərin qabağında toplaşıb deyinirdilər:

— Bu tənbəli ilboyu gərkə yedirək!..

Lakin bu "tənbəl" hər gün yeməli idi.

O, bir qəpik istəmədən, bir tikə cœurk belə qazanmadan Sant-İleri, Varvili, Bilyeti gəzib-dolaşdı. Ümid bircə Turnola qalırdı. Ora da ikimillik uzun bir yol vardi, o isə elə yorulmuşdu ki, əlini qaldırmağa belə taqəti yox idi, qarnı da cibləri kimi boş idi.

Buna baxmayaraq, yenə yola düzəldi. Dekabr ayı idi, zəmilərdə, çöllərdə soyuq külək əsirdi, boz, tutqun səmadakı buludlar bir-birini

ötüb harasa uzaqlara tələsirdi. Çolaq asta-asta, qoltuqağaclarını güclə tərpədə-tərpədə, cindirlə sarılmış yeganə eybəcər ayağına dayaq verə verə gedirdi.

Hərdənbir o, yolun kənarında əyləşib bir neçə dəqiqli dincəldirdi. Aclıqdan başı gicəllənirdi. Beynində ancaq bir fikir hərlənib-dolanırdı: "yemək", amma bu yeməyi haradan əldə edəcəyini hələ bilmirdi.

Üç saat o, ucsuz-bucaqsız yolla getdi, kəndin ətrafindakı ağacları görüb addımlarını yeyinlətdi.

Rastına çıxan ilk kəndlidən yemək istəyəndə o, üstünə qışqırdı:

– Sən yenə buradasan, ay avara?.. Nə vaxt axı canımız səndən qurtaracaq?!

Hansı qapını döydüsə, söyləndi. Buna baxmayaraq, inadla o evdən-bu evə baş çəkdi, qapıları döyüdü, amma bir qəpik də "qazana" bilmədi.

Bütün fermaları dolaşib fermer Şikenin malikanəsinin yanındakı xəndəyin qırığında oturdu. Naməlum ümidi gözləməyə başladı. Nəyi, özü də bilmirdi. Yanından bir dəstə qara toyuq keçdi, onlar yeri eşələyir, gözə görünməz ciçiləri dənləyir, sonra yenə hövsələ ilə, inadla axtarışlarına davam edirdilər.

Çolaq heç nə fikirləşmədən onlara baxıldı, sonra mədəsində nəsə küt ağrı oyandı: "Toyuq quru budağa keçirilib ocaqda qızardılsa, çox lezzətli olardı..."

Oğurluq etmək fikri onun ağılna belə gəlmirdi. O, əlinə keçən daşı cəld hərəkətlə toyuqlardan birinə sarı tolazladı, toyuq böyrü üstə düşüb çırpındı. O birilər nazik pəncələri üstündə əsə-əsə oyan-buyana qaçdilar, çolaq isə öz ağaclarından sallana-sallana, toyuq yerisini xatırladan bir yerisə öz ovunu götürməyə tələsdi.

O, başı al-qana bulanmış balaca, qara toyuğa yaxınlaşmışdı ki, arxadan kürəyinə dəyən ağır zərbə onu qoltuqağaclarından qoparıb on addım qabağa atdı. Şike hiddətlə oğrunun üstünə atıldı, özünü müdafiə edə bilməyən çolağı yumruqla, təpiklə döyməyə başladı.

Ağalarına kömək etmək üçün bir neçə kəndlidə qəcib geldi, hərə bir tərəfdən dilənçinin üstünə düşdü.

Əldən düşənəcən döyəndən sonra onu sürüyüb odunla dolu tövləyə saldılar, qapısını bağlayıb dallarınca adam göndərdikləri jandarmı gözləməyə başladılar.

Çolaq acından ölü-ölə, qan içində, ölümcül vəziyyətdə yerdə uza-nıb qaldı. Axşam düşdü, sonra gecə oldu, sonra səhər açıldı. Onun dilinə hələ də heç nə dəyməmişdi.

Axşamüstü jandarmlar gəldi və tövlənin qapısını ehtiyatla açdırılar. Onlar içəridəkinin üstlərinə cumacağını gözləyirdilər. Şikenin dediyinə görə, bu avara özü onun üstünə cümmüşdü və fermanı onun əlin-dən böyük müsibətlə xilas edə bilmisdilər.

Jandarm rəisi əmr etdi:

— Qalx!..

Çolağın tərpənməyə heyi yox idi. Düzdür, qalxmaq istədi, ancaq alınmadı. Bunu hamı növbəti firıldaq kimi, peşəkar caninin hiyləsi kimi başa düşdü, iki əlisilahlı kişi onu süpürləyib ayağa qaldırdı, qoltuqagaclarını da ciyinlərinə dayaq elədi.

Onu qorxu bürüdü, həmişə jandarmaların zər-zibalı geyimini görəndə beləcə vahiməyə düşürdü. Quş ovçunu, siçan pişiyi görəndə qorxan kimi qorxub büzüştü, ağacların üstündə güclə özünü saxladı.

— Marş!.. — jandarm qışqırdı.

O yeridi. Fermanın işçiləri yiğışış onun tamaşasına durmuşdu. Arvadlar ona yumruq göstərir, kişilər pis-pis söyürdülər: "Axır ki, qarmağa keçdin, çäqqal! Nəhayət!.. Yeri, yeril! Dalınca qara daş!.."

O gedirdi, hər iki tərəfində jandarmlar addımlayırdı. Yolda rast gələn kəndlilər ayaq saxlayıb, onun ardınca baxa-baxa deyirdilər: "Yəqin, oğru tutublar!.."

Şəhərə gec çatdular. O, əvvəllər heç vaxt buralarda olmamışdı və bu dəqiqə nə baş verdiyini, onu nə gözlədiyini təsəvvürünə gətirə bilmirdi. Hər şey – bu təzə üzlər, yad evlər gözlənilməz və dehşətli idi.

O susurdu: deməyə sözü yox idi, çünkü qətiyyən heç nə başa düşmürdü. Uzun illərdən bəri heç kimlə kəlmə belə kəsmədiyinə görə demək olar ki, danışmağı yadırğamışdı, fikirləri də elə dolaşmışdı ki, elə bil, başında yellər əsirdi.

Onu şəhər dustaqxanasına apardılar. Jandarmaların ağlına da gəlmədi ki, yeməyə ona bir şey versinlər. Onu dustaqxanaya atıb qapını bağladılar.

Lakin o biri gün səhər istintaqa aparmaq üçün gələndə o olmuşdü...

ARTUR REMBO

(1854–1891)

HEYRANLIQ

Gecədir, hər yan itib bürkü, duman qatında.
Qarşı çörəkxananın pəncərəsi altında
Dayanmışdır bir uşaq.
Elə bil ki, onları daş səkiyə taxıblar.
Səssiz, xəmir yoğuran çörəkçi yə baxırlar.
Gözləri dolu maraq.

Çörəkçi möhkəm əllə, əziyyətsiz, yüngülçə
Pampuş kökəcikləri götürüb bircə-bircə
Qızğın təndirə qoyur.
Gördükəri mənzərə uşaqları coşdurur.
Çörəkçi fikir vermir, nə də bir an boş durur.
Öz-özünə oxuyur.
Uşaqlar gözləyirlər, baxırlar heyran-heyran
Qıpqırmızı kökələr qaynar təndirdən haçan
bişib çölə çıxarlar.
İnsan gödəni üçün uzaq bir həsrət kimi,
Xülyalar aləmindən doğan həqiqət kimi
Görünüb qatar-qatar.

Ağ kökəlerin, ağızı sulandıran qoxusu,
Uzaqdan iynə-iynə batan, vuran qoxusu
onlara galib çatır.
Cindir paltarlarını deşib keçsə də sazaq,
Onlar bu xoş qoxuda bahar duyurlar ancaq
ürəklərinə yatır.

Artıq onlar üzümür, sakitdir ürəkləri,
 Beş İsa körpəsinin yoxdur qəmi, kədəri
 Sakit dayanıb onlar.
 Şüsəyə üz söykəyib, əlləri yaxasında.
 Onlara elə gəlir pəncərə arxasında
 Bir işıqlı dünya var.
 Göydə qara buludlar ağır-agır üzürlər
 Uşaqlar heyran-heyran hey təndiri güdürlər
 Dayanıb fağır-fağır.
 Qışın iynə sazağı, amansız küləkləri,
 Onların əynindəki yamaqlı köynəkləri
 Çiyinlərindən qapır.

DUYUM

Keçəcəyəm hər boyu əqiq rəngli torandan,
 Əzəcəkdir otları yamyasıl ayaqlarım.
 Dəymiş çovdar üzümə batacaq tikan-tikan,
 Şəh səpəcək üstümə yol üstə budaqları.

Nə bir kəlmə söyləyib, nə qapılarım hissə
 Arzum budur, qərq olum sonsuz bir məhəbbətə.
 Baş alıb gedəcəyəm yönüm hayana düşsə,
 Bir canlı qadın kimi vurğunam təbiətə.

JÜL RENAR

(1864–1910)

GÜNDƏLİK

1887

T a r i x s i z. İstedad kəmiyyət məsələsidir.

İstedad bir səhifə yazmaqdə deyil, üç yüz səhifə yazmaqdadır. Elə roman yoxdur ki, ən adı təxəyyüldən yaranmasın; elə gözəl ifadə yoxdur ki, yenice yazmağa başlayan yazıçı onu qura bilməsin. Əgər belədirse, bircə o qalır ki, qələmi göttürüb, qabağına kağız qoyasan və səbirlə yazmağa başlayasan. Güclülər tərəddüd etmirlər. Onlar stol arxasına keçirlər, onlar tər tökürlər. Onlar işi axuradək çatdırırlar, onlar bütün vərəqləri yazı ilə doldururlar, onlar mürəkkəbin axırına çıxırlar. Heç bir işə girişməyən zəif iradəli adamlardan istedadlı adamların fərqi bundadır. Ədəbiyyatı yalnız kəl kimi işləyə bilənlər yarada bilərlər. Ən güclü kəllər dahilərdir, nəfəs dərmədən sutkada on səkkiz saat işləyənlərdir. Şöhrət fasiləsiz səyin nəticəsidir.

27 oktyabr. Öz yollarını tapmış yazıçıların gənclərə təsirinin nə ilə nəticələndiyini izləmək maraqlı olardı. Orijinallığı, sadəcə olaraq, özündə axtarmağı öyrənməkdən əvvəl nə qədər tər tökmək lazımdır.

24 noyabr. Mənə deyiblər ki, guya, Montepen öz stolunun üstündə taxtadan düzəldilmiş balaca adam fiqurları saxlayır və roman-da həmin adamları öldürdükcə bir-bir tullayırlar.

25 noyabr. Kənd haqqında özünün ən ilhamlı səhifələrini adam şəhərdə, əsl şəhərdə yazar.

1888

12 avqust. Böyük bir meşədə səhər yeməyindən sonra. Biz şamağacının altında, ağac qabığından düzəldilmiş kehrizlə axan bulağın başında əyləşmişik. Şüşələr soyudulmaqdən ötrü suya qoyulmuşdur. Budaqlar yanğışını söndürmək üçün bulaq suyunə baş vurmuşlar. Su dupdurudur, sıçrayan damcıları buz kimi elə şəffaf, elə təravətlidir ki, adamın bədəni üşüyür. Balaca oğlum ciynimin üstündən baxaraq nə yazdığını bilmək istəyir. Onu öplürəm. Qiymətdir.

13 oktyabr. Natiqlik məharəti. Xaçda çarmıxa çəkilmiş müqəddəs Andrey iyirmi minlik izdiham qarşısında iki gün moizə oxuyur. Adamlar heyran-heyrən qulaq asırlar: müqəddəs Andreyi xilas etmək birinin də ağlına gəlmir.

15 noyabr. Dostlar paltar kimidir. Nə qədər ki köhnəlməyib, ayrılməq lazımdır. Yoxsa onlar özləri bizdən ayrılaclarlar.

* Müəyyən bir şıltاقlıq etmək istəyiriksə, cilovu buraxıb atlara sərbəstlik verən, özü isə dərin yuxuya gedən arabacıya oxşamalıyıq.

29 dekabr. Adamlar tez-tez intihar etmək istəyirlər, amma bunun əvəzində özlərinin fotosəkillərini cırmaqla kifayətlənirlər.

1889

21 may. – Jül nə ilə məşğuldur?

– İsləyir.

– İsləyir? Nə üzərində?

– Bayaq sizə dedim: kitab üzərində.

– Yəni, kitabın üzünü köçürmək üçün bu qədər vaxt lazımdır?

– O, kitabın üzünü köçürmüür. Özü əhvalat uydurub kitab yazır.

– Uydurur? Demək, indiyədək yazılanlar yalanmış?

14 iyul. Qadın öz yaşı barədə danışmaqdən doymasa da, neçə yaşı olduğunu heç vaxt demir.

31 iyul. Hər səhər bir stəkan günəş içib, bir çovdar sünbülü yemək lazımdır.

24 avqust. Viktor Hüqonu sevməyən yazıçıların əsərlərini

darıxa-darıxa oxuyuram. Hüqonu sevmədiklərini açıqdan-açığa deməsələr də.

28 avqust. Heç bir xeyri yoxdur. Əvvəldən-axıradək oxuyursan, heç nə yadda qalmır. Fikrini nə qədər cəmləşdirsen də, hər şey yox olub gedir. Yalnız ara-sıra bir neçə topa qalır. Qatarın keçib-getdiyini bildirən və zorla görünən tüstü topaları kimi.

28 sentyabr. Deyirsən ki, hələ tamam yetişməmişən. Bəs nəyi gözləyirsən? Cürüməyini?

* Gözəl qadın səhər tezdən başlayaraq səliqəli və nazlı olmalıdır, təsərrüfat işləri görəndə də zibil içərisindəki təzə pul kimi parıldamalıdır.

5 noyabr. Ah, röyalarımı yazmaq üçün katibim olaydı! Nə qədər gözəl şeylər yazardı!

Gündüzlər öz fikrimi yandırıram, lakin o, alışmaq istəməyən köz kimi sönük olur. Yuxuya gedəndən sonra isə fikrim alovlanmağa başlayır. Beynim gecələr işləyən fabrikdir.

1890

14 fevral. Mən hər şeyi öyrənməyə, həyatdan geri qalmamağa elə can atırdım ki, axırda mehrimi hərfləri iri, ağı yerləri çox olan nazik kitablara saldım; ən yaxşı cəhəti də budur ki, həmin kitabları elə oradaca kitabxana rəfinə qoyub digər cildi oxumağa başlamaq mümkündür.

15 fevral. Kitabı elə hissələ oxumağa başlayırsan ki, sanki, alışdığını yerdən və adət etdiyin fikirlərdən uzaqlaşmağa məcbur olduğuna görə pərt halda vaqona girirsən. Görəsən, safər necə keçəcək? Kitab necə olacaq?

1 mart. O, öz məqsədinə nail olacaq, buna əmindir; lakin birdən-birə, ildirim sürəti ilə yox. Minlərlə digər hörmətli adın arasında əvvəl-axır onun da adı öz yerini tutacaqdır. Həm də şöhrəti dərhal alovlanan ot tayasına yox, sobada uzun müddət közərən yaş oduna oxşayacaqdır.

13 mart. Ayrıca bir şəxs oləcəyindən qorxduğu kimi, xalq da müharibədən qorxsa yaxşıdır.

18 mart. Pedant – ağıl həzm edə bilməyən adamdır.

21 mart. Hələ müşahidə aparmağı öyrənmədən o, bütün əzəmətli və dəbdəbəli şeylərə vurulmuşdur.

12 aprel. Nə iş gördüyüün heç bir dəxli yoxdur. Məndən nə barədə fikirləşdiyimi soruşun.

17 aprel. Dümaların ikisi də qənaətcilliyyə dair nəzəriyyəni alt-üst etdi. Ata bədxərc, oğul xəsis idi.

3 may. Beynimdə romanın ideyası yaranmışdır, lakin onu kirpi şəklində təsəvvür etdiyimə görə toxunmağa cəsarətim çatmır.

* Əgər ürəyinizdən gülmək keçirsə, məni məzəli adam sayacaq siniz.

4 sentyabr. Sınmış büllur bütöv büllurdan çox qalır.

29 noyabr. Nə qədər ki ədəbiyyata inam bəsləyirsən, dahiyanə əsər yaratmağı ləngitmə; bu inam həmişəlik qalmayacaq.

1891

23 mart. Balzak pis yazmağa ixtiyarı olan yeganə adamdır.

7 aprel. Üslub – bütün üslubların yaddan çıxarılmasıdır.

13 aprel. Sizin barənidə deyilən xoş sözlərə cavab verməyin mövcud olan yüzlərlə üsulundan biri: "Sözləriniz mənə xüsusiilə əzizdir, çünki müstəqil düşünən adam olduğunuzu bilirom!"

* Biri qadına məhəbbət məktubu göndərir. Məktub cavabsız qalır. O, qadının susmasının səbəbini tapmağa çalışır. Nəhayət, qət edir; zərfə poçt markası yapışdırmaq lazım olmuş.

26 may. Yetişdirəcəyin adamlar, su verəcəyin çiçəklər haqqında hər səhər fikirləşmək lazımdır.

* Özündən heç vaxt razi qalmamaq – bütün məharət bundadır.

18 oktyabr. Mən nəsrədə şair olmaq istərdim. Elə bir şair ki, ölüb özünü yas saxlayır. Nəsr misralara bölünməmiş şeir olmalıdır.

28 oktyabr. Kəndlinin danışığını imla səhvleri olmadan da vermək mümkündür.

25 noyabr. Hesablamışam: ədəbiyyat, ancaq alacəhrəni, sərçəni dolandırı bilər.

11 dekabr. Mən qürurlu olduğumu itaətlə boynuma alıram.

1892

2 yanvar. Bir simvolist şair sevgilisini tərənnüm etdiyi misraları dostuna oxudu. Dostu səsləndi:

– Qadını bu cür eybəcər hala salmaq harada görünüb?

* İşə bir bax, biz ölməliyik, amma anadan olmaya da bilməzdik.

1 aprel. Mənəsi ilk sözlərdən başa düşülən uzun cümlələrdən qətiyyətlə əl çəkmək.

7 aprel. Yüz min qəlb nə qədər adam deməkdir?

30 aprel. Kinayə – bəşəriyyətin utancaqlığı deməkdir.

13 may. İncəsənət aləmində heç kəsə bənzəmə, əxlaq aləmində hamı necə edirəsə, sən də elə et.

11 iyun. İstedad pul kimi şeydir, onun barəsində danışmaqdan ötrü ona malik olmaq məcburi deyil.

12 dekabr. Siz yüz ildən sonra başqlarından nə qalib-qalma-yacağınızı qabaqcadan söyleməyə çalışırsınız. Əzizim, bəs sizin özünüz-dən elə indi nə qalib?

1893

24 yanvar. Dost haqqında yazmaq – ondan ömürlük küsmək deməkdir.

24 mart. O, öz dəfnə çələngini başına yan qoyub gəzirdi.

20 aprel. Tənqid ona görə tənəzzüldədir ki, başqları haqqında danışmaq adamların zəhləsini töküb.

26 aprel. Nə qədər çox oxusan, özünü başqlarına o qədər az oxşadarsan.

* Bəli, mən bilirəm: bütün dahi adamları əvvəlcə tanımaq istəməmişlər; amma mən dahi olmadığımı görə dərhal tanınmağımı üstün tutardım.

* Əgər cümlədə “gündəyməz yer” sözləri varsa, tamaşaçılar nə qədər mədəni olsalar da, yalnız bu sözləri eşidəcəklər.

25 avqust. Bir nəfər özünü uçuruma atdı, ayaqqabılını isə yuxarıda qoydu ki, adı əbədi yaşasın.

Lakin həmin ayaqqabıları tapan olmadı.

5 sentyabr. Nə deyirsinizsə deyin, səadətin ekspreslə məndən uzaq, üfüqdən keçib-getdiyini öz gözlərimlə gördüm.

* Yerinə düşən söz-üslub bu deməkdir. Yerdə qalanları vacib deyil.

6 sentyabr. Dövlət xadiminə dedilər:

– Arvadinız öldü.

Soruşdu:

– Bu xəbər rəsmi mənbədəndir?

19 sentyabr. Tənqidçilər mərhəmətə layiq adamlardır – onlar daim başqaları haqqında danışırlar. Özləri haqqında isə heç kəs danışmir.

21 sentyabr. Üslub elə bir şeydir ki, redaktoru müəllif barəsində bu sözləri deməyə məcbur edir: “Oh! Bu, əlbəttə, odur!”

27 oktyabr. Qəzetə məqalə yazmaq üçün adam nə qədər istedadlı olmalı imiş!

* Beyin soyuq qış glinünün havası kimi təmiz olmalıdır.

8 noyabr. Tale, ağır zərbələrsiz keçinə bilməzsənmi? Məni xoş niyyatlırla özünə tabe etdir. Məni hətta ən yüngül tədbirlərə düzəltmək mümkündür. Mən sənin məzəmmətini işarəndən də başa düşməyə qadırəm. Hirslənib özündən çıxmağın lazım deyil, bundan əl çək. Ən güclü zərbələrini kəllələri mənimkindən möhkəm olanlar üçün saxla.

22 dekabr. Həddindən çox şey bilməyi qətiyyən istəmirəm: mən yalnız xoşladığım şeyləri bilmək arzusundayam.

1894

12 yanvar. Qəribədir, görəsən, adamlar niyə istəyirlər ki, onlarla maraqlansınlar...

* Dünənki şöhrət nəzərə alınmur, bugünkü şöhrət çox iyrəncdir. Mən sabahkı şöhrəti istəyirəm.

2 iyul. Gecələr biz uşaqlara nisbətən daha çox qorxuruq.

* Özümü saxlaya bilməyib qəzetsatan qadına dedim:

– O, mənim kitabımdır, baxın, o balaca kitab.

Cavab verdi:

– Hə-ə. Hələ istəyən olmayıb...

15 noyabr. Məşhur olmaq üçün gərək əlindən ya əclaflıq çixsın, ya da yaxşılıq. Bu iki şeydən hansına qadırsınız?

22 noyabr. Dəqiq söz. Dəqiq söz. Əgər qanun yazıçıları yalnız dəqiq ifadələr işlətməyə məcbur etsəydi, nə qədər kağıza qənaət etmək olardı.

* Kitabınız çox xoşuma gəlir, çünki qüsurlarını aydın görürəm.

1895

1 fevral. Allah-taala qarğaları yaratmasayıdı, qar nə qədər yeknəsəq görünərdi.

14 fevral. Ədəbiyyatda əsl və saxta cəhətlərin fərqi canlı çıçəklərlə sünə çıçəklər arasında olan fərqli kimidir: canlı çıçəyin heç bir şeyə bənzəməyən xüsusi ətri vardır.

* Şekspir! Hey deyirsən Şekspir! Şekspir sənin özündədir, cəhd elə, tap.

* Təbiət tam və bitkin deyildir: ona həmişə müəyyən bir şey əlavə etmək mümkündür.

1896

18 mart. Nə qədər gözəl olsalar da, Homer dövrünə aid obrazlar yaratmaqdan çəkinin.

17 aprel. Maraqlıdır, görəsən, göz qapığı örtüləndə gözün özü nə edir?

M a y. Qan qızılğullerin başına vurdu.

* Elə güman eləmə ki, tanınmamış dahi adamlar var.

* Ömür qıсадır. Lakin anadan olandan ölenədək nə qədər uzun müddət keçir.

14 iyul... Mən torpağın necə ömür sürdüyünü eşidib görmək üçün dünyaya gəlmışəm.

3 noyabr. Yenə şeir, hey şeir. Bir misra da poeziya olaydı!

13 dekabr. Öz kitablarımı yenidən oxumaq istəmirəm, hiss edirəm ki, yazdıqlarımı dönə-dönə pozacağam.

* Bizim fikirlərimiz eyni deyil, bizim fikirlərimiz eyni rəngdədir.

* Allahın işinə bax: qarşımızda bu cür kainat açıb, amma uçmağa qanad verməyib!

25 dekabr. İnildəmək lazımdır, amma ahəngdar inildə.

1897

* Uşaqlar üçün dovşanın dilindən ovçu hekayələri yazmalı.

28 yanvar. Yadında saxla: istedadlı olduğunu sübut etmək həvəsindən düşəndən sonra əsl müvəffəqiyyət qazana bilərsən.

4 avqust. Çox təəccübüldür ki, bizlərdən heç birimiz qrammatikanı bilmirik, yazıçı olandan sonra da düzgün yazmayı öyrənməyi özümüzə rəva görmürük.

30 sentyabr. Mən hər şeyi çox aydın gördiyümə görə gözlərim ağrıyr.

* Mən ildə bir dəfə işiq saçırəm, sonra sönürməm.

* Qocalıq bu sözlər deyiləndə başlanır: "Mən özümü heç vaxt bu cür cavan hiss etməmişəm".

* Məni təbiətdən yalnız süngü ilə qovub çıxara bilərlər.

14 noyabr. Öz yazdıqlarımı özümün ən qəddar düşmənim kimi oxuyuram.

* Səsinizi ucaltmayın! Siz həqiqəti deyəndə həddindən artıq qışdırırsınız.

22 noyabr. O, bütün oğrular kimi ləyaqətli bir ailədən çıxmışdı.

1898

2 yanvar. Tənbəlliyyimizə görə bizi təkcə öz uğursuzluğumuz yox, həm də başqalarının bədbəxtliyi cəzalandırır.

12 yanvar. Mənim öz üslubum özümü boğur.

26 yanvar. Günsin altında hamiya yer tapılar, xüsusən bu şərtlə ki, hamı kölgədə qalmaq istəsin.

12 iyul. Üfunət iyi verən “mən” sözünü təmiz havaya çıxarmaq!

* Tək olanda da tənhalıq sevirəm.

15 avqust. Açıq sinəli qocaman palid ağacları.

* Balaca vətənlə böyük vətən arasında fərq yoxdur. Axı o yeganədir.

* Külək əsdiyini təkcə tiüstü bilir.

* Əgər həqiqət quyunun dibində olsaydı, özümü hökmən quyuya atardım.

4 noyabr. Cavan adam odur ki, hələ yalan danışmamış olsun.

26 dekabr. Bir qadın deyirdi: idarəmizə yeni rəis təyin olunub. Cox bilikli adamdır. Bizə dedi ki, adamlar Darvindən əmələ gəliblər.

1899

7 yanvar. Sinonim yoxdur. Yalnız lazımı sözlər var ki, onları əsl yazıçı bilir.

* Sözün fikirlə mübarizə aparması lazımdır, amma bu şərtlə ki, badalaq vurmasın.

* Kəndlini təsvir edən zaman onun başa düşmədiyi sözləri işlətmək lazım deyil.

22 aprel. Romantiklər – əşyaların o biri üzünü ömürlərində görməmiş adamlardır.

* İstedadsız adamların istedadlı şəxslər haqqında nə fikirləşdiyini bilmək də istəmirəm.

23 aprel. Tənqidçi kimdir? Yazarının xətrinə dəyən oxucu.

6 may. Atın da zürafə kimi nadir heyvan olacağı gün uzaq deyildir.

20 iyun. Yalnız həyata baxmaq, lakin əhəmiyyəti olan faktları seçmək.

18 iyul. Qəti qərar qəbul edəndən sonra da bilmirəm nə edim.

* Sadəcə fikirləşmək azdır; müəyyən bir şey haqqında fikirləşmək lazımdır.

* Bərkimiş ürək... Hər dəqiqə sıxmaq lazım gəlir ki, yumşalsın.

* Əgər insana təbiətə əlavə etmək ixtiyarı verilsəydi, o, ilanı tikanlı edərdi.

1 avqust. Əgər səadət evi tikilsəydi, orada ən böyük evi gözləmə salonu üçün ayrımaq lazım gələrdi.

23 sentyabr. Dovşan yuvası dovşan olmayanda da qorxaqlıqla doludur.

1 dekabr. Həqiqətin hamısını demək lazım deyil, yalnız həqiqəti demək vacibdir.

26 dekabr. İroniya qurutmur; o, yalnız alaq otlarını yandırır.

1900

2 yanvar. Onlar deyirlər ki, cəsarətlə yazılmışdır, əslində, sadəcə olaraq, "biədəb yazılmışdır" deməli idilər.

11 may. Mənə ömür verin, onun ədəbi hissəsinin qayğısına özüm qalaram.

6 iyun. Lamartin beş dəqiqə fikirləşib, bir saat yazır. Əsl məharət isə bunun əksini etməkdir.

* Vaxtından əvvəl yataqdan qalxmamalı – təbiət hələ hazır deyil.

* Qanadları kəsiləndə quş ağrı hiss etmir, lakin bundan sonra o, uça bilmir.

1901

1 yanvar. Mən ülvi hisslerlə yaşadığım üçün yalnız həqiqəti sevirəm.

* Bu "Gündəlik" məni əldən salır. Onu yaradıcılıq adlandırmaq olmaz. Hər gün sevgi ilə məşğul olmaq sevmək demək deyil.

7 fevral. Həqiqət onu bir neçə il axtarış tapmamağızma dəyər.

18 fevral. Bir dəfə də olsun bəxtim gətirməyib ki, heç olmasa, qəzaya uğrayacaq qatara gecikim.

* Qədəhdə qızıl balıq versəniz, xəyalında Şərqi canlandıraram.

* Özümə deməyə cəsarət etmədiyim həqiqəti başqalarına danışmağa cəsarətim çatacaqmı?

25 fevral. Qadın. Ağır dərd üz verəndən sonra gicgahlarını pudralayır ki, başqları onun saçına dən düşdüyüünü güman eləsinlər.

* Bu il bir sətir də yazmayacağam: qışda donmuşam.

21 mart. Bir qadınla yaşadıqdan sonra bütün qadınları tanıdığını deyən şəxs, qarmağı suyun üzündə gəzdirib, bütün balıqların sırlarını öyrəndiyini güman edən balıqçıya oxşayır.

* İfadəni barıtla yaxşı doldurmaq, yaxşı nişan almaq və düz hədəfə vurmaq.

* Ölmüş, lakin dəfn edilməmiş yarpaqlar.

7 noyabr. And içirəm ki, yalnız bir adama pərəstiş etmişəm və edirəm: Viktor Hüqoya. Onun "Son dərz"i 1902-ci ilin fevralında çıxacaq. Bircə arzum var – o vaxtadək ölməyim.

10 noyabr. Sevirəm, sevirəm, əlbəttə, sevirəm. Əminəm ki, öz arvadımı bir qadın kimi sevirəm, lakin Don-Juan, Rodriço, Rüy Blas kimi məşuqların dediklərində elə bir kəlmə yoxdur ki, arvadıma deyəndə şaqqanaq çəkib gülməyim.

* Ən ehtiraslı mübahisələri bu sözlərlə qurtarmaq lazımdır: "Bütün deyilənlərdən başqa, xatırladaq ki, tezliklə hamımız öləcəyik".

* Elə pyeslər var ki, onları senzura yox, tamaşaçılar özləri qadağan ediblər.

29 noyabr. Çalış, çalış! İstedad torpaq kimidir, həyatı müşahidə eləsən, o, öz nemətlərini səndən əsirgəməz. Torpağı hər il şumla: o hər il məhsul verəcək.

1902

* Özüm üçün yaşamaq əvəzinə başqalarının necə yaşadığına baxsaydım, həyat mənə çox gözəl görünərdi.

* İstedadlı aktrisaların şıtaqlıqlarına göz yummaq lazımdır, çünkü istedadsız qadınlar onlardan az şıtaqlıq etmirlər.

* Layihə gələcəyin qaralamasıdır. Gələcək bəzən yüzlərlə qaralama tələb edir.

* Qafiyələrdən, xüsusən nəsrədəki qafiyələrdən zəhləm gedir.

28 fevral. Ağla, amma ehtiyatlı ol ki, bir damla göz yaşıñ da qələmin ucuna düşüb mürəkkəbə qarışmasın.

* Qəfəsdəki quş uça bilməyəcəyindən xəbərdar deyildir.

1 may. Mən səfəh sözlər oxuyan gözəl səs eşidəndə əzab çəkirəm.

* Göz yaşları əzabin gözəlliyyini korlayır.

26 may. Heyvanlara baxanda onlar haqqında lətifələrimə görə utanıram.

* Nökəri zənci olan bir qadın qara uşaq doğur. Əri bildirir:

– Əgər uşağıın rəngi dəyişməsə, mən bəzi-bəzi adamları evdən qovacağam.

10 iyun. Gözəl, utancaq qadın bunda nicat tapır ki, özünü pəncərəsiz və qapısız qala kimi tutur.

12 iyun. Qəflətən kitabın əhvali xarablaşır və o, rəfdən düşür.

* Nəhəng Parisə vermədiklərimin hamısını kiçik kəndimiz üçün saxlayıram.

* Fənər yandırıb çox axtardıqdan sonra bir nəfəri tapdim: özümü. İndi onun yan-yörəsinə baxıram.

* Bundan sonra oxumalı olacağım kitablar haqqında fikirləşəndə özümü xoşbəxt adam hesab edirəm.

25 iyun. Yaziçi öz dilini özü yaratmalıdır, daha qonşusunun dilini işlətməməlidir. Elə etmək lazımdır ki, sənin üslubun öz gözlərinin qabağında böyüyüb püxtələşsin.

* Dəvəquşu öz dimdiyindən və öz quyuğundan eyni məsafədə aralıdır.

20 avqust. Cox dilavər bir gənc hüquqşunaslıq sahəsində dok-

torluq dissertasiyası hazırlayır. Amma doğma anası ile necə danışdığınızı eşitsəydiniz!

* Yeqin ki, indiyədək bir kəs deməmiş olmaz: "Ağac əllərini göyə qaldırmış adama oxşayır".

23 avqust. Qəlbi riqqətə gətirən gözəl Ay!.. Ah, kaş aydan bize, heç olmasa, azacıq musiqi gəlib çıxayıd!

* Həqiqət adamı utandırı da bilər. Həqiqətin bir ləzzəti də bundadır.

12 sentyabr. Təbiət oyananda tərtəmiz olur, insan isə oyanandan hələ çox sonra da ağızında acılıq hiss edir.

27 sentyabr. Sözlər fikrin paltarı olmalıdır, həm də əyindəki paltar kimi kip durmalıdır.

1903

22 iyul. Məndən uzaq gəzin ki, sizə hörmət bəsləyə bilim.

* Bir kəndlinin digər kəndlilik nifrət etməsi adamın ürəyini ağridır.

* Öz üzərində kiçik qələbələr qazanmaqla böyük məğlubiyyətlərdən çətinliklə yaxa qurtarırsan.

* Ədəbiyyatın hiss olmayan bir şeyi hiss kimi qələmə verməyə səlahiyyəti yoxdur.

2 noyabr. Onlar məni az yazdığınıma görə təbrik edirlər. Tezliklə heç yazmadığımı görə təbrik edəcəklər.

1904

12 sentyabr. Cib dəftərcəsindəki hər qeyd ciyəlek kimi şirəli olmalıdır.

13 noyabr. Ömrümdə birinci dəfə tənqidlə üzləşəndə onun ədaləti olduğuna inanırdım. Buna görə də indi tənqidə nifrət edirəm.

* Dilənciliyin kiçik bacısı var, həmişə böyük bacısının yanında olur və ona altdan-altdan təsəlli verir. Bu biganəlikdir.

16 dekabr. Axır ki, insanı heyvandan fərqləndirən cəhəti öyrəndim. Sən demə, bu, pul bələləri imiş.

1905

26 yanvar. İçerimdən gələn soyuq.

27 yanvar. Öz şöhrətini alın təri tökməklə qazan.

26 mart. Biz teatrda həyat, həyatda isə teatr göstərilməsini tələb edirik.

30 mart. Qış aylarında əlli pyesə baxdım. Elə bir pyes görmədim ki, onun müəllifi olmaq istəyim.

* Bulağın quruduğunu bilsəydi, çay, bəlkə də, axmazdı, dayanıb bir yerdə durardı; amma insan acından ölen başqa adamların arasında tövrüni pozmadan yeməyi özünə rəva bilir.

6 may. Qəlbi soyuq adamın yanaqlarındakı göz yaşı daş divarda iri yağış damcılarını xatırladır.

17 iyun. Ürəyimə damıb ki, müharibə başlansa, vətənpərvər olacağam.

İyul. Tənbəllik haqqında. Ah, mən hökmən tənbəllik haqqında kitab yazmalıyam! Səfəh olan, lakin öz səfəhliyini boynuna alan şəxs o qədər də səfəh deyildir, tənbəl isə öz tənbəlliyini boynuna ala bilər, tənbəlliyindən şikayət edə bilər, amma yenə də tənbəl olaraq qalar.

18 avqust. Sosializm beyindən keçib qəlbədə qərar tutmalıdır.

* Vətən. Heç kəs təbiət gözəlliyi naminə öz yurdunu başqa yurdla dəyişməz.

* İslərim haqqında məndən ona görə soruşurlar ki, özlərinin dərd-səri barəsində danışa bilsinlər.

* Bulaq yayda qurumasayı, sərinlik verərdi.

* Bizim ucqar kənddə təzə heyvan peyda oldu – dəmiryol qatarı.

* Mən siyasetlə məşğul olmuram.

– Bilirsinizmi, bu, “həyatla məşğul olmuram” sözlərini deməyə bərabərdir.

23 oktyabr. Günəş qürüb etməzdən qabaq beynimə yalnız incə fikirlər gəlir, elə incə fikirlər ki, beynim bütün yarpaqlarını tökmüş ağac şəklini alır.

* Təbiətə məhəbbət eśl məhəbbət olduğuna görə gənc məşuqə kimi mənim işləməyimə mane olur.

* Kaş deməyə hüququm olaydı: “Mən yeni üslubda yazmışam!”

9 dekabr. Mənə bircə ağac kifayətdir, sən isə hökmən meşə isteyirsən.

26 dekabr. Əgər səadət pulda deyilsə, onda pulunu qonşuya verin.

1906

1 fevral. Hər məşhur adamın kölgəsində əzab çəkən bir qadın vardır.

* Tənbəllik – yorulmazdan əvvəl dincəlmək adəti.

* Sənin rəyinlə dərhal razılaşanlara yavaş-yavaş nifrət etməyə başlayırsan.

19 iyun. Mən yalnız siyaset, yaxud din haqqında mübahisə etməyi xoşlayıram. Ədəbiyyat haqqında laqqırtı vurmaqdan zəhləm gedir.

* Təzə şair. Adını yadınızda yaxşı saxlayın, çünki onun haqqında bir daha danışmayacaqlar.

3 sentyabr. Ax, şeytan Ay! Üz-gözündən poeziya damır.

17 sentyabr. Yaşamaq vacib deyil, amma xoşbəxt yaşamaq vacibdir.

18 sentyabr. Hər an sönürəm, sonra yenidən alovlanıram. Qəlbimdə bir yiğin yanmış kibrit çöpü vardır.

19 oktyabr. Səadət – xoşbəxt olmaq deməkdir, xoşbəxt olduğunu başqlarını inandırmaq demək deyildir.

* Köhnəlmış şeylər! Ayrıla bilmədiyin köhnə məktublar, köhnə paltar, köhnə əşyalar. Təbiət çox yaxşı başa düşür ki, o, hər il yarpaqları, çiçəkləri, meyvələri, tərəvəzi dəyişməli və ötən illərin xatirələrini gübrəyə çevirməlidir.

27 noyabr. Siz çox kitab oxumusunuz, onlar isə sizin oxumalı olduğunuz kitabı oxumuşlar ki, bu da onlara üstünlük verir və oxuduğunuz bütün kitabların üstündən qələm çəkir.

14 dekabr. Ədalət var, ancaq onu heç də həmişə görmürtik. Ədalət böyrümlüzdədir, həddindən artıq səs-küy salan ədalətsizliyin arxasında gizlənib gülümsünür.

* Arzu heç nə ilə qidalanmayan fikir deməkdir.

1907

23 yanvar. Mütəfəkkir nə deməkdir? O, kainatı mənə izah etməyinçə, fikirlərinə tüpürmək də istəmirəm.

12 fevral. Həyat. Onu getdikcə daha az başa düşürəm, getdikcə daha çox sevirəm.

* Gənclər, yeni bir söz gözlədiyiniz üçün, bəlkə də, xoşunuza gəlməyəcək. Həqiqəti sizə açmaq istəyirəm. Həmin həqiqət budur: insan qocalmır. Ürək mənasında buna şəkk-şübhə yoxdur: hamiya çıxdan məlumdur. Məhəbbət məsələsini götürün. Zehin barəsində də bunu demək mümkündür: o, daim cavan qalır. İyirmi yaşında olduğu kimi, qırx yaşında da adamlar həyatı başa düşmürələr, həm də başa düşmədiklərini bilirlər və özləri etiraf edirlər. Bu, gənclik deməkdir.

19 avqust. İntəhasız səma. Buludlar onu heç vaxt doldura bilməyəcəklər.

* Həqiqətə fikir verməsəniz yaxşıdır, belə olduqda, o özü boynuna atılacaq.

22 avqust. Danışığın tərzdə də yazmalısan, əlbəttə, əgər yaxşı danışırsansa.

12 sentyabr. Bütün adamlar eyni cür doğulurlar. Ertəsi gün eyni olmurlar.

16 sentyabr. Şair cırçırama kimidir. Yegənə bir notu intəhasız təkrar edir.

26 dekabr. Açıqürəkli adam olmaq üçün ən əvvəl özündə ürəyi açıqlıqla tələb olmalıdır.

1908

* Yazmaqdan ötrü yaşamaq lazımdır, yaşamaqdan ötrü yazmaq yox.

* Xalq bizi başa düşmür. Biz isə xalqı daha az başa düşürük.

25 may. İnsan istedadlı olduğunu sübut etdikdən sonra həmin istedaddan istifadə etməyi bacardığını da sübuta yetirməlidir.

21 iyun. Cümə fikrin yalnız süzgəci olmalıdır.

5 iyul. Əsl egoist başqalarının da xoşbəxt olmadığına razıdır, bu şərtlə ki, adamlara xoşbəxtliyi o özü bəxş etsin.

15 oktyabr. Dostla dost arasında uzun müddət riyakarlıq ola bilər. Məhəbbətdə söz kifayət deyildir, iş görmək də lazımdır. Dostluq isə uzun müddət sübutsuz keçinə bilir.

1909

23 yanvar. Hafızəmin bir qiymətli cəhəti var: oxuduqlarımı dərhal yadımdan çıxarıram.

* Barres böyük yazıçıdır, fransız dilini hamidan yaxşı bilir. Onun bütün cümlələri aydındır, başa düşülür. Lakin kitabı bütövlükdə götürüləndə adam heç nə anlamır.

28 fevral. Ədəbiyyat elə bir peşədir ki, istedadlı olduğunu isteddan məhrum olan adamlara dönə-dönə sübut etməlisən.

16 avqust. Mənə inanın, səfəhliyin xüsusi qoxusu vardır. Adam həttə susanda da bu qoxunu hiss edirsən.

* Ən ülvilirikada realizm olmalıdır.

GİYOM APOLLİNER

(1880-1918)

MİRABO KÖRPÜSÜ

Bu körpüdən Sena axır,
Eşqimiz də suya düşür, əriyir.
Xatirələr məni sixır,
Qüssə gedir, arxasınca sevinc gəlir.

Gəl, gecədən vaxt alıram,
Günlər keçir, mən qalıram.

Əl-ələ, üz-üzə durub donuruq,
Qollarımız körpü olur.
Sevgimizin gözlərinə qonuruq,
Eşqimiz yorulur, solur.

Gəl, gecədən vaxt alıram,
Günlər keçir, mən qalıram.

Eşqimiz də sutək axır, uzaqlaşır,
Sevgi belə davamsızdır.
Həyat yaman ləng sürüñür,
Ümid isə amansızdır.

Gəl, gecədən vaxt alıram,
Günlər keçir, mən qalıram.

Keçir günlər, həftələr,
Nə keçən zaman qayıdar,

Nə solan sevgimiz dönər,
Bu körpüdən Sena axır.

Gəl, gecədən vaxt alıram,
Günlər keçir, mən qalıram.

ANDRE MORUA

(1885–1967)

NECƏ OLDU Kİ, PYER DUŞ MƏŞHURLAŞDI?

Rəssam Pyer Duş aptek şüşəsindəki güllərdən və boşqabdakı badımcanlardan ibarət natürmortu çəkib qurtarırdı ki, yazıçı Pol-Emil Qlez onun emalatxanasına girdi. Qlez bir neçə dəqiqə dayanıb dostun işləməsinə tamaşa elədi, sonra qətiyyətlə dedi:

— Yox!

Rəssam badımcanlardan gözünü çəkib təccübələ ona baxdı.

— Yox, — Qlez təkrar etdi. — Yox! Bu cür sən heç vaxt məşhurlaşmayacaqsan. Ustalığın var, istedadın da var, səmimisən, amma dostum, sənin sənətin çıx adıdır. Alışib-yanır, gözə soxulmur. Salonda bilirsən nə qədər əsər qoyurlar tamaşaya? Beş min! Sənin şəkillərin bir elə əsərin içində bizim laqeyd tamaşaçını cəlb etməyəcək... Yox, Pyer Duş, sən müvəffəqiyyət qazana bilməyəcəksən. Heyif, çıx heyif.

— Niyə axı? — Hələ xam cavan ah çekdi. — Mən gördüyüümü çəkirəm. Çalışıram ki, nəyi hiss eləyirəm, onu da ifadə eləyim.

— Əzizim, ay mənim yaziq dostum, bəyəm bundadır məsələ? Axı gərək sən arvadını, üç uşağındırasan. Onların hərəsinə gündə üç min kalori lazımdır. Şəkillər alıcılardan qat-qat çoxdur, axmaqlar isə ağıllılardan yilzqat artıqdır. Bura bax, Pyer Duş, bir məni başa sal görüm, hansı yolla sən bir sürü tanınmaz-bilinməz rəssamın arasından çıxıb deyəcəksən ki, mən də varam?

— Zəhmətimlə, — Pyer Duş cavab verdi. — Sənətimin həyatılıyi ilə.

— Zarafatı boşla, canım... Axmaqları yuxudan oyatmaq üçün bircə yol var: nəsə qeyri-adi bir iş görəsən gərək, ağlaşığmaz bir iş tutasan

gərək... hamiya elan elə ki, sən şəkil çəkmək üçün Şimal qütbünə gedirsən. Ya da əyninə Misir fironunun kostyumunu gey. Ən yaxşısı isə budur ki, təzə bir məktəb yarat! Dünyanın bütün hikməti sözlərini bir yerə yiğ, məsələn, eksteriorizasiya¹, dinamizm, şüuraltı düşüncə, predmetsizlik – sonra da bunlardan öz manifestini düzəlt! İnkər et hərəkəti, ya da əksinə, hərəkətsizliyi, ağı, ya qaranı, dairəni, ya kvadrati, fərqi yoxdur, inkər et! Fikirləş, özündən nəsə “neohomarik” rəngkarlıq növü icad elə, de ki, bizim sənətimiz ancaq qırmızı və sarı tonlar tələb edir, sənətimiz “silindrik”, ya da “oktaedrik” sənətdir, uzun sözün qisası, ağlına nə gəlir de!

Elə bu vaxt zərif ətir iyi pani Kosnevskayanın geldiyini xəbər verdi. Pani Kosnevskaya adamın ağlını başından alan bir polşalı qadın idi və onun göy gözləri Pyer Duşun ürəyini həyəcana gətirirdi. Pani Kosnevskaya bahalı sənət dərgilərinin abunəçisi idi, bu dərgilərdə üçyaşlı uşaqların belə çəkdiyi şədevrlərin əla surətləri çap olunurdu, həmin dərgilərdə bir dəfə də olsun vicdanlı Duşun soyadına rast gəlmədiyi üçün pani Kosnevskayanın onun sənətindən zəhləsi gedirdi.

Pani Kosnevskaya yumşaq kürsüdə əyləşib Pyer Duşun indicə çəkdiyi natürmorta ötəri bir nəzər saldı və təəssüflə qızılı qırımsaçı başını tərpətdi.

– Dünən “Qızıl əsr” zənci sənəti sərgisinə getmişdim! – deyə pani Kosnevskaya canlaralan səsiylə xəbər verdi. – Nə qədər ekspressiya var bu sərgidə! Necə güc var! Necə atəş var!

Pyer Duş ona yenicə çəkdiyi və öz aləmində uğurlu hesab elədiyi bir portret göstərdi.

Pani Kosnevskaya:

– Pis deyil, – dedi və... getdi. Adamın ağlını başından çıxaran, eyni zamanda məyus və ümidsiz bir yerişlə getdi.

Pyer Duş əlindəki portreti bir kuncə çırpıb özünü kürsünün üstünə atdı.

– Gedib siğorta kassasında, bankda, polisdə, harada olur-olsun, fərqi yoxdur, işləyəcəyəm! – o, qəti fikrini bildirdi. – Sənətkar

¹ Eksteriorizasiya (exterisation – fr.) – aşkarla çıxarma, qabartma

olmaqdan axmaq iş yoxdur! Bu avam camaatin rəğbətini qazanmaq üçün gərək kəmfürsət olasan?! Tənqidçilər isə əsl sənətkarları müdafiə eləmək əvəzinə, nadanlara qəmxar çıxırlar! Mən qurtardım daha, məğlub oldum, bəsdir!

Pol-Emil dostunun bu nitqinə qulaq asıb sıqaretini yandırdı və nə barədəsə fikirləşməyə başladı.

– Sən Kosnevskayaya, bir-iki nəfər də başqasına deyə bilərsən ki, son on ildə altdan-altdan yeni yaradılıqlı üslubu üzərində işləmişən?
– deyə Pol-Emil, axır ki, səsini çıxardı. – Özü də bunu gərək çox təntənəli deyəsən!

– Mən işləməmişəm təzə üslub üzərində?

– Qulaq as... İki-iç dənə məqalə yazacağam, bizim “elita”ya xəbər verəcəyəm ki, guya, sən rəngkarlıqda “ideoanalitik” məktəb yaratmaq fikrindəsən. Sənə qədər bütün portret ustaları öz cahilliklərinə görə hıqqana-hıqqana adamların sıfətini öyrəniblər. Əbləh işdir! İnsanın əsl xisətini bizdə əmələ gətirdiyi obrazlar, təsəvvürlər yaradır. Bax, məsələn, sənin üçün bir polkovnik portreti təsvir edim: göy-qızılı fon, bu fonda gülbətinlə işlənmiş boş bafta, bir künçdə at, o biri künçdə də xaç ordenləri. Yaxud, məsələn, bir sahibkarın portreti, fabrik bacası, mizin üstündə də sixilmış bir yumruq. İndi başa düşdün ki, dünyaya nə bəxş eləmisən, ay Pyer Duş? De görüm, bir aya iyirmi dənə “ideoanalitik” portret çəkə bilərsən?

Pyer Duş acı-acı gülümsəyərək dedi:

– Bir aya yox, bircə saatə. Dərd burasındadır ki, Qlez, mənim yerimə başqası olsayıdı, bəlkə də, baş tutardı bu iş, amma mən...

– Nə amma? Başlayırıq!

– Mən dil pərgarı deyiləm!

– Qulaq as, dostum, elə ki səndən xahiş elədilər nəyisə izah eləyəsən, yavaş-yavaş qəlyanını yandır, bir-iki qullab al, tüstünü səndən söz soruşanın düz üzünə püflə, özü də bax beləcə, lap sadə cavab ver: “Siz heç görmüsünüz ki, çay necə axır?”

– Bu sözlərin mənası nədir ki?

– Heç nə, mənasızlıq! – Qlez cavab verdi. – Elə buna görə də, sənin cavabın hamiya çox mənalı görüñəcək. Onda ki özləri hər şeyi öyrənəcəklər, sənin təzə əsərlərini, guya, başa düşməyə başlayacaqlar,

səni tərifləyib göylərə qaldıracaqlar, o vaxt bu axmaqlara deyərik ki, bu, bizim oyunumuzdur. Görərsən nə günə düşəcəklər, bizim də, heç olmasa, bir az kefimiz açılar.

İki ay keçdi. Duşun əsərlərinin ilkin sərgisi əsl təntənəyə çevrildi. Adamın ağılını başından eləyən pani Kosnevskaya yeni bütünüñ yanından əl çəkmirdi.

— Ay, — pani Kosnevskaya elə hey təkrar edirdi. — Sizin əsərlərinizdə nə qədər ekspressiya var! Necə güc var! Necə atəş var! Bir məni başa salın görüm, əzizim, bu cür parlaq ümumileşdirmələrə necə gəlib çıxdınız?

Rəssam bir az süküt etdi, sonra yavaş-yavaş qəlyanını yandırdı, bir-iki qullab vurub dedi:

— Madam, siz heç görmüsünüz ki, çay necə axır?

Gözəllər gözəli pani Kosnevskayanın dodaqları sevincdən səyridi və onun bu hali Pyer Duşun gələcək xoşbəxt dəqiqələrindən xəber verirdi.

Bir dəstə tamaşaçı paltosunun yaxası dovşan dərisindən olan görkəmli tənqidçi Strunskini dövrəyə almışdı.

— Qiyamətdir! — Strunski həyəcanla danışındı. — Qiyamət! Axi bir deyin görüm, Duş, necə oldu ki, siz belə aləm kəşf etdiniz? Mənim məqalələrimin də rolü oldu, yoxsa yox?

Pyer Duş bu dəfə xüsusü olaraq çox susdu, sonra qəlyanının tüstüsünü düz Strunskinin üzünə üfirüb əda ilə dedi:

— Əzizim, siz heç görmüsünüz ki, çay necə axır?

— Əla dediniz! Əla!

Elə bu vaxt məşhur şəkil alverçisi bu əsərlərə tamaşa eləyəndən sonra rəssamin qolundan tutub onu bir küncə çəkdi.

— Duş, dostum, sizi heç belə bic bilməzdim!.. — dedi. — Yaxşı karyeranız olacaq. Bu məmulatın hamısını alıram. Amma bir şərtim var: mən sizə bir söz deməmiş, gərək üslubunuza dəyişməyəsiniz! Söz verirəm sizə ki, ildə əlli şəklinizi alacağam... Söyümlüz sözdü?

Duş ağızını açmayıb müəmmalı bir görkəmle qəlyan çekirdi. Emalatxana yavaş-yavaş boşalırdı. Axırda yazıçı Pol-Emil Qlez qapını

sonuncu müsafirin ardından örtdü. Dəvət olunmuş bu adamlar Pyer Duşun yeni əsərlərindən vəcdə gəlmışdı və pilləkənlərdən belə onların heyrət dolu səs-küyü eşidilirdi. Yaziçi rəssamla təkbətək qalib kefi köklükə əllərini ciblərinə soxdu.

– Hə, necədir, əzizim? Yaxşı doladıq bunları? Eşitdin bu dovsanboğaz nə deyirdi? – Bəs bu gözəllər gözəli Kosnevskaya? Hələ o üç sürmə-kırşanlı xanımı demirəm, fikir verirdin, gözlərini yumub, ağızlarını açmışdır: “Necə gözəldir! Necə təsirlidir. Necə təzədir!” Eh, Pyer Duş, mən bilirdim ki, adamların axmaqlığının dərəcəsi yoxdu, amma bu gün gördüklərim bildiyimdən də artıq oldu.

Pol-Emil Qlezi dəli bir gülmək tutdu.

Rəssam qaşlarını dardı və dostunun, az qala, gülməkdən qəşş edəcəyini görüb gözlənilmədən dedi:

– Sarsaq!

– Mənəm sarsaq? – yazıçı qəzəblə qışkırdı. – Biksiu zamanından bu yana heç kimin firıldağı bu gün mənimki kimi belə baş tutmayıb!

Rəssam özündənrazi halda iyirmi ideoanalitik portretin hamısını bir-bir nəzərdən keçirdi və sonra səmimi surətdə təkrar etdi:

– Hə, sarsaqsan, Qlez, doğrudan da, xalis sarsaqsan! Sən bir bu üsluba yaxşı diqqət et...

Mati-qutu qurumuş yazıçı gözlərini bərəldib rəssama baxırdı.

– Bir buna bax! – ... Pol-Emil Qlez bağırıldı. – Yadına sal, Duş! Bu təzə üslubu sənin başına kim saldı!

Pyer Duş bir müddət susdu, sonra qəlyanından dərin bir qullab vurub, tüstünü yazıcıının düz sıfətinə üfürdü və dedi:

– Sən heç görmüsən ki, çay necə axır?

POL ELÜAR

(1895–1952)

QÜSSƏ

Əlvida, ay qüssə...
Salam, ay qüssə...
Evimdə hər yana yazılıb adın,
Sevdiyim gözlərdə yuva salmışan.
Mən sənə “rəzalət” deyə bilmərəm,
Ən rəzil insanların dodaqlarından
Bircə təbəssümlə uçub gedirsən.
Salam, ay qüssə...
Qorxulu kölgətək
Qəfil gəlirsən.
Sevən ürəklərin sorağı qüssə,
Şirin məhəbbətin qonağı qüssə,
Sevgi naxışlı qüssə,
Şirin baxışlı qüssə...

HAQQ-ƏDALƏT

İnsanın atəsi var:
Üzümdən şərab,
Kömürdən alov,
Öpüşdən insan yaradar...

İnsanın dözümü var:
Savaş olar,
Açıq olar,
Ölüm olar, insan sağ qalar...

İnsanın gözəl adətidir:
 Suyu işığa,
 Arzunu həyata,
 Düşməni qardaşa çevirə bilir...

Həm köhnə, həm təzədir bu adət:
 Bir körpə qəlbindən baş alıb
 Ən ali qanunlara
 Yol açıb, ucalıb...

AZADLIQ

Yanıb külə dönmüş çöllərə yazdım,
 Daşlara, qumlara, güllərə yazdım,
 Quşun qanadında tellərə yazdım
 Mən sənin adını, sənin adını.

Yazdım al səhərin şəfəqlərində,
 Göylərin sahilsiz üfüqlərində,
 Şagird dəftərinin vərəqlərində
 Mən sənin adını, sənin adını.

Yazdım binaların cərgələrində,
 Yanan lampaların şölələrində,
 Sönən lampaların nalələrində
 Mən sənin adını, sənin adını.

Yazdım al-qan üstdə, bəyaz qar üstə,
 Ümid bağladığım sabahlar üstə,
 Cürəti gizlənmiş bir diyar üstə
 Mən sənin adını, sənin adını.
 Həyat çıraqısan ürəyiimdə sən,
 Yaşamaq istərəm bir də yenidən,
 Səni tanımağa doğulmuşam mən,
 Azadlıq, azadlıq, gəl, ey azadlıq!

SÖNDÜRÜLMÜŞ İŞİQLAR

Bilirsinizmi, onda – kılıdlanmışdı qapım.
Bilirsinizmi, onda – ağızı bağlı qalmışdıq.
Bilirsinizmi, onda – küçə hasarda idi.
Bilirsinizmi, onda – məglub olmuşdu şəhər.
Bilirsinizmi, onda – acı, möhtacdı şəhər.
Bilirsinizmi, onda – silahımız yox idi.
Bilirsinizmi, onda – qaranlıq bir gecəydi.
Bilirsinizmi, onda – dost olduq, qardaş olduq.

GÖZƏLLİK

Gözel olan, xoşbəxtlərçün gözəldir,
Çirkin olur bədbəxtlərin gözündə.
Gözəlliyi görüb korlar özü də.

FƏHLƏ

Ağaclarda – taxta görmək!
Qayalarda yol görmək!
Güç və qüvvət yaşında
Daş yoğurmaq, dəmir hörmək,
Təbiəti bəzəmək,
İnsan gözəlliylə!
Çalışmaq.

POEZİYA TƏNQİDİ

Əlbəttə, mən burjuylar dünyasını sevmirəm:
Canlı çürümüşlər,
Casuslar, keşişlər
dünyasını sevmirəm.
Daha artıq sevmirəm
Mənim kimi bütün varlıqlarıyla
Onlara nifrət etməyənləri.
Bütün şeirlərimdən
Poeziya diliylə deyilmiş bu tənqidə
Üstün tutmayanlara,
Alçaq yaramazlara
Tüpürürəm nifrətlə.

MƏSKUNLAR

Onlar həmişə yeyir,
Onlar qarınquludur,
Onlar xeyli məmnundur.
Onlar güldüyü zaman
Daha artıq tixyir,
Daha artıq yeyirlər.

MARSEL EME

(1902–1967)

CIRTDAN

(hekayə)

Barnabum sirkinin cirtdanı otuz beş yaşında qəfildən boy atmağa başladı. Alımlar bərk narahat oldular, çünkü onlar inkişaf dövrünün iirmi beş yaşa qədər olduğunu təyin etmişdilər. Elə buna görə də məsələni ört-basdır etməyə çalışdılar.

Barnabum şirkət tamaşa səfərini başa vurub Parisə qayıtmalı idi. Lion şəhərində bir səhər və iki axşam tamaşası verdi: cirtdan həmişəki kimi öz rolunda idi. O, əyninə cod parçadan kostyum geyib, uzundraz ilan-adamın əlindən tutub meydana çıxırdı. Camaat onları görəndə şaqqanaq çəkib gülürdü, çünkü biri çox uzun, biri isə çox qısa idi. İlən-adam iri addımlarla yeriyirdi, bir addım atanda cirtdan altı-yeddi addım atmalı olurdu. Meydanın ortasına çatanda ilan-adam gur səslə deyirdi: "Mən yoruldum", cavabında isə cirtdan cir səslə ciyildəyirdi: "Çox gözəl, cənab məzħəkəçi, mən çox şadam ki, siz yorulduñuz". Adamlar bu yerdə daha da ucadan gülüşür, bir-birini dürtmələyib deyirdilər: "İkisi bir-birindən məzəlidir... Sən bir o cirtdana bax... gör nə balacadır... Səsi nə cirdir..."

Hərdən cirtdan gözaltı camaata baxırdı. Adamların gülüşləri və baxışları ona mane olmurdu. Meydanda başqa artistləri boğan kədəri öz qəlbinə yaxın qoymurdu.

Oyunu qurtardıqda o qaça-qaça meydandan çıxırdı. İlən-adam onun əlindən tutur, qaçanda yerdən qaldırır, sallaya-sallaya aparırırdı. Bütün zalı alqış səsi bürüyürdü. Cənab Luayal onu xalata büküb cənab Barnabumun yanına aparırdı. Cənab Barnabum oyunundan razi olanda ona bir-iki konfet verib deyirdi: "Siz əla cirt-dansınız".

Sonra cırtdan pərdənin arxasında durub meydana çıxacağı ani gözləyən çapar Jermina xanımın yanına gedirdi. Jermina at belinə sıçradıqda cırtdan meydanın girecəyinə qaçır və oradakı oturacaqların yanında dururdı. Uşaqlar onu barmaqla göstərir, gülərək deyirdilər: "Cırdana baxın". Cırtdan isə ehtiyatla baxır, valideynlərin onu gör-mədiklərinə əmin olanda üz-gözünü oynadıb uşaqları qorxudurdu.

Lion yolunda Makona çatanda cırtdan yuxudan oyandı. Hiss etdi ki, qızdırmadan yanır, başı da bərk ağrıyır. Mariya ona dərman içirtdi, ayaqlarının üşüüb-üşümədiyini soruşdu. Mariya əlini yorğanın altına salıb cırtdanın ayağına toxunmaq istədi. Qorxusundan gözləri kəlləsinə çıxdı: cırdanın ayaqları çarpayının o başına çatmışdı. Həmişə az qala, ortada olurdu. Mariya elə bərk qorxdu ki, pəncərəni açıb qışqırmağa başladı.

— Aman Allah! Cırdan böyüməyə başlayıb! Saxlayın!

Motorların gurultusu onun səsini batırdı, həm də ki maşınların içində hamı yuxu bişirirdi. Maşın karvanını saxlamaq üçün çox ciddi bir səbəb lazım idi. Qarı bir az fikirləşəndən sonra cənab Barnabumu qəzəbləndirəcəyindən qorxdu. Mariyanın gözləri qarşısında cırtdan böyüyür, ağrıdan və qorxudan inildəyirdi. Onun səsi uşaq səsi kimi cir idi, amma getdikcə yeniyetmə səsinə oxşayırdu. Hərdən Mariyanı sorğu-sual tuturdu:

— Mariya, — deyirdi, — elə ağrıyıram ki, elə bil, məni tikə-tikə doğrayırlar, elə bil, Barnabumun atları hərəsi məni bir yana dartır, qol-qıcıımı yerindən çıxarırlar, mənə nə olub, Mariya?

— Sən böyüdüyünə görə belə ağrıırsan, cırdan, çox narahat olma, həkimlər bir çarə taparlar, sən müalicə edərlər, sən yenə ilan-adamla meydana çıxarsan, öz nömrəni ifa edərsən.

— Əgər siz kişi olsaydınız, cırdan olmaq istərdiniz, yoxsa cənab Barnabum kimi ucaboy, bığlı bir kişi?

— Bığ kişilərə yaraşq verir, — Mariya cavab verdi, — amma, əslinə qalsa, cırdan olmaq böyük rahatlıqdır!

Saat doqquza yaxın cırdan balaca çarpayısında büzüşüb yatmalı oldu. O, özünə gələ bilmirdi. Mariya ona cürbəcür dava-dərman düzəldirdi, amma bir şey çıxmırıldı. Cırdan, az qala, göz görə-görə böyüyürdü. Makona gəlib çatanda o, gözəl-göyçək bir kişiye çevril-

mişdi. Təcili çağırılmış cənab Barnabum əvvəlcə rəhmdilliklə ona baxdı, sonra heyifsilənə-heyifsilənə dedi:

— Zavallı oğlan! Onun bütün karyerası alt-tüst oldu.

O, cırtdanın boyunu ölçüdü, elə ki gördü düz altmış beş santimetr böyüyüb, narazılığını gizlədə bilmədi.

— Daha ondan istifadə etmək olmaz, — dedi. — Axı bir adamın ki yeganə peşəsi boyunun bir metr altmış beş santimetr olmaq ola, o kimə gərəkdir? Siz necə bilirsiniz, Mariya? Doğrudur, bu, qəribə əhvalatdır, amma... Eh! Kaş onun boynundan ikinci bir baş çıxayıdı, kaş fil xortumu kimi xortum çıxaraydı, onda mən də belə pis vəziyyətdə qalmazdım. Mən çox nigaranam. Bu axşam mən sizi kiminlə əvəz edəcəyəm, cırdan? Eh, mən sizə hələ də cırdan deyirəm, yaxşı olar ki, sizi öz adınızla Valentin Düranton çağırırm.

— Deməli, mənim adım Valentin Dürantondur? — keçmiş cırdan soruşdu.

— Heç mənim də yaxşı yadımda qalmayıb. Familiyanız Düranton, ya da Dürandaret idi, bəlkə də, qısaca Düran, yaxud Düval imiş. Adınızın isə Valentin olmasına şübhəm yoxdur.

Cənab Barnabum Mariyaya göstəriş verdi. Bu əhvalatdan heç kim xəbər tutmamalıdır. Əhvalat truppenin üzvləri arasına vəlvələ sala bilərdi. Məsləhət belə oldu ki, desinlər cırdan xəstədir, yatmalıdır və heç kəsi qəbul etmir. Maşın evcikdən çıxmazdan əvvəl cənab Barnabum xəstənin boyunu bir də ölçüdү və gördü ki, söhbət etdikləri vaxt ərzində o, dörd santimetr də böyüyüb.

— Canım üçün, çox tez böyüyür, əgər bu cür davam etsə, az sonra görkəmli bir nəhəngə çevrilər, hələ ki çarpayışına güc-bəla ilə sığır, indi onun əyninə gələn paltarı da yoxdur, gedib mənim paltarlarımın içindən boz kostyumumu getirin ona.

Axşam saat 8-də Valentin hiss etdi ki, xəstəliyi qurtarıb. İndi boyu bir metr yetmiş beş santimetr idi. O, yaraşıqlı, boylu-buxunlu, gözəl-göyçək bir oğlana çevrilmişdi. Mariya qarğıda ona baxmaqdan doymur, xurdaca bigına, gözəl sıfətinə yaraşıq verən zərif saqqalına, enli küreynə, əzələli qol-qıcına təriflər oxuyurdu.

— Bir az yeri görün, cırdan... bağışlayın, cənab Valentin demək isteyirdim. Üçcə addım yeriyin, sizə baxım... Boyunuz çox yaxşıdır!

Gözəl qamətiniz var! Vicdan haqqı, siz indi bizim o gözəl akrobat cənab Janidodan yaraşılışınız. Mənçə, heç cənab Barnabum da iyirmi beş yaşındaykən sizin kimi qamətli və gözəl olmayıb.

Valentinə bu sözlər ləzzət verirdi, amma fikri dağınış idı, onu təccübəndirən başqa şeylər də var idi. Məsələn, əvvəllər ona ağır görünən şeyləri – iri şəkil albomunu, su vedrəsini indi barmağı ilə oynadırdı. Bədənidə və əzalarında böyük bir qüvvə duyar, xırda əşyalarla dolu maşın evciyin içində qüvvəsini sərf etməyə bir iş axtarırdı. Hər dəqiqə öz fikirləri, yaxud Mariya qarının sözləri ilə özündə bir yenilik kəşf edir, məmnun olurdu.

Mariya qarı yaxınlaşış onun qalstukunu düzəltmək istəyəndə Valentin onun əlini əlinə aldı və yadına düşmüş bir cümləni dedi; bu cümləni o, dəfələrlə başqa şəraitdə eşitmışdı.

– Heç insafdırımı, gözəl olduğunuzu söyləməyimə imkan vermə yəsiniz? Gözlərinizin rəngi gözəl yay gecələrinin iliq, intəhasız qaranlığı kimi müləyimdir...

İlk sözləri eşidərkən Mariya qarı əvvəlcə təccübəndi, sonra qulaqları şirin sözlərə öyrəşdi. Əlini sinəsinə qoydu, köksünü ötürdü, gülümşünərək dedi:

– Eh! Cənab Valentin, boyunuz ucaldığı kimi, zəkanız da artıb. Mənçə, belə sözlər qarşısında incə hissli hər bir qadın təslim olar.

Tamaşa başladığı vaxt cənab Barnabum həmişəki kimi tələsə tələsə maşın evciyə girdi. O, Valentini tanımadı, elə bildi ki, Mariya qarı həkim çağırıb.

– Hə, həkim, bizim xəstənin vəziyyəti necədir?

– Mən həkim deyiləm, – Valentin cavab verdi. – Mən xəstəyəm, mən cirtdanam.

– Bəs özünüzü boz kostyumunuza tanımadınız? – Mariya sözə qarışdı.

Təccübəndən cənab Barnabumun gözləri kəlləsinə çıxdı, amma, adətən, onun təccübü tez yoxa çıxır.

– Gözəl oğlan olub! – dedi. – Mənim kostyumm da yaxşı yaraşır.

– Heç bilirsinizmi, cənab Barnabum, o necə də ağıllı olub! Adam inana bilmir!

– Mariya bir az küyləyir, – Valentin qızardı.

— Hm! Başınıza qəribə iş gəldi, dostum, heç bilmirəm bu əhvalata nə ad verək. Hələlik, məncə, bu darısqal daxmada boğulmağıniza dəyməz. Gedəyin mənimlə. Bir az gəzinərsiniz, deyərəm ki, qohumumsunuz.

— Həyat nə gözəl şeymiş, — Valentin ehtiramla danışındı. — Hələ dünən axşam bu gözəllikdən xəbərsiz idim. Bir az yuxarıdan baxanda həyat necə də böyük görünürmüş.

Həyətdə onlar öz evciyindən çıxan ilan-adama rast gəldilər. İlan-adam onları görüb dayandı. O, həmişə kədərli olurdu. İndi də sahibin yanındakı cüssəli, gülərüz oğlana çəpəki bir nəzər salandan sonra soruşdu:

— Cırtdanın vəziyyəti necədir?

— Yaxşı deyil, — cənab Barnabum cavab verdi. — İndicə həkim gəlmüşdi, apardı xəstəxanaya.

— Sağalacağına ümid yoxdur, — Valentin cəld əlavə etdi.

İlan-adam onlardan uzaqlaşmazdan əvvəl gözünün yaşını silib dedi:

— İndiyə qədər yoldaşlıq etdiyim adamların ən yaxşısı idi. O, elə balaca idi ki, onda yamanlıq özünə yer tapa bilməmişdi. O çox mülayim, qəlbitemiz adam idi, cənab. Onunla əl-ələ verib meydana çıxanda özümü çox xoşbəxt sanırdım.

Valentin mütəəssir olmuşdu, lakin ilan-adam kinli-kinli ona baxıb aralandı. Cənab Barnabum Valentinə dedi:

— Sizin yaxşı dostlarınız varmış...

— Yenə dost taparam.

— Ola bilər... amma bu fifrelen sadıq dost idi. Sizə bir zərəri dəymirdi.

— Çünkü mənim ona zərərim dəymirdi, cənab Barnabum.

— Siz haqlısınız, cənab Valentin. Mariya qarı nahaq yerə demirmiş ki, şüurunuz da yaxşı inkişaf edib.

Onlar birlikdə sirkə girdilər. Hamiya bir-bir izah etməli oldular ki, cırtdanı xəstəxanaya aparıblar və o daha geri qayıtmayacaq. Hami gözünün yaşını silə-silə heyif silənirdi. Cənab Luayal, kloun Patakłak, Janido və onun üç akrobat qardaşı, madmazel Primevr, kəndirbaz qız, tarazçı yaponlar, təlimçi Jülyüs, böyük Barnabum sirkinin bütün

artistləri kökslərini ötürüb deyirdilər ki, özlərinin ən yaxşı dostlarını itiriblər, hətta fil Tobi də xortumunu qeyri-adi tərzdə yellədir, elə bil, heyif siləndiyini bildirmək isteyirdi; heç kim Valentinə fikir vermirdi, cənab Barnabum onu əmisi oğlu kimi təqdim etmişdi. Elə bil, onu görmürdülər, özünün səbəbkar olduğu bu böyük qüssəyə kənar adam kimi sakitcə tamaşa edirdi.

Meydanda ilan-adam özünün çətin nömrələrini göstərirdi, dirəyə sarınır, iynənin desiyindən keçir, ayaqları ilə ipə qoşa düyün vururdu. Valentin tamaşaçıların həyəcanlı piçiltisina qıtbə ilə qulaq asırdı. O da tamaşaçıların rəğbət dolu alqışını az eşitməmişdi, indi yenə eşitmək isteyirdi.

Tamaşaya baxıb yorulduğdan sonra Valentin dünyani yeni gözlə görmək üçün şəhərə çıxdı. O, cırtdan olmaqdan yaxa qurtardığı üçün sevinir, öz qüvvəsi və azadlığı ilə fəxr edir, vüqarla yeriyirdi. Amma Valentinin kefi tez pozuldu. Yoldan keçənlər daha ona fikir vermirdilər. O, hələ başa düşmürdü ki, indiki vəziyyətində o, adı insana çevrilib. Fikirləşirdi ki, əvvəller ilan-adam, yaxud Mariya qarı onu tamaşa göstərdikləri şəhərlərdə gəzməyə çıxaranda hamı ona baxırdı.

— İndi böyümüşəm, — Valentin köksünü ötürdü, — bunun mənə nə xeyri. Axı bir gözəllik ki nəzərə çarpmır, o, kimə gərəkdir? Elə bil, bu dünya cırtdanlar üçün yaranıb.

O, bir az gəzindi, şəhərin küçələri, hər yer ona cansızıcı və yek-nəsəq göründü. Valentin heç vaxt özünü belə tənha hiss etməmişdi. Küçələr zəif işıqlanmışdı. Adam seyrək idi. Uzaqdan Barnabum şirkinin gur işığı görünürdü. Valentin şirkən çıxdığına töessüfləndi. Tənhalığını unutmaq üçün qəhvəxanaya girdi. Qəhvəxana sahibi əsnəyə-əsnəyə divar saatına baxırdı, Valentini görəndə soruşdu:

- Nə əcəb şirkə getməmisiniz?
- Vaxtim olmadı. Bəs siz nə əcəb?
- Mən də gedə bilmədim. Buranı yiyəsiz qoya bilmərəm.
- Deyəsən, burada sizin güzəranınız o qədər də xoş keçmir.
- Mənim? — sahibkar etiraz etdi, — mən dünyanın ən xoşbəxt adamıymam! Lovğalıq üçün demirəm, amma...

O, öz məşğuliyyətindən danışdı. Valentin bir söz deməyə cürət etmirdi, amma indi ona elə gəldi ki, məşhur artistlərlə bir truppada

qalmaq imkanı olmayan adam üçün xoşbəxtlik cansixıcı bir şey imiş. O, bayırda çıxdı və birbaş Barnabum sirkinə qaçdı...

Valentinin boy atlığı vaxtdan bir az keçmişdi. Barnabum sırkı Parisə qayıtmış, öz çadırlarını Vənsen meşəsi tərəfdə qurmuşdu. Elə birinci axşamdan tamaşaşa çoxlu adam gelmişdi. Cənab Barnabum fikirli-fikirli tamaşanın gedişini izləyirdi. Valentin pərdənin arxasında meydana çıxacağına gözləyən artistlərin arasında idi. Onun artist olmaq ümidi tamamilə boşça çıxmışdı. Axırıncı dəfə təlimçi Jülyüs ilə işləmişdi, bu cəhdin də əvvəlkilər kimi nəticə verməmişdi. O, yoldaşlarının bir-bir meydana çıxıb qayıtmasına tamaşa edirdi. Onların nömrələri Valentini mat qoyurdu.

– Hər şey bitdi, – Valentin kökstünü öbürdü. – Daha Barnabum sirkində mənə yer yoxdur.

Tamaşa qurtaranda insan axını onu özü ilə çölə çıxardı. O daha artist olmaq haqda fikirləşmirdi. Əksinə, indi bu böyük sürüyə qoşulduğuna, daha özü üçün özünün cavabdeh olmadığını sevinirdi. Cənab Barnabum uzun müddət adamlar arasında itməkdə olan Valentinin arxasında baxdı və yanında durmuş cənab Luayala dedi:

– Hə, yeri gəlmışkən, sizə deyim, cənab Luayal... Cırtdan olüb.

JAN-POL SARTRE
(1905–1980)

Lizzi

İştirak edirlər:

Lizzi
Fred
Senator
Zənci
Con

*Hadisə Amerikanın cənub ştatlarının birində,
kiçik bir şəhərdə vəqə olur.*

BİRİNCİ ŞƏKİL

Lizzinin otağı. Ağ divarlar. Divan...
Sağda pəncərə, solda vanna otağına qapı...

Otağın dərinliyində dəhliz. Bayır qapısı.

BİRİNCİ GƏLİŞ

Lizzi. Sonra zənci. Səhnə açılmadan bərk uğultu eşidilir.

Lizzi qollarını çirmalayıb tozsonan maşını işə salır.

Lizzi tərəddüdlə vanna otağının qapısına baxır.

Yenidən zəng səsi. Lizzi tozsonan maşını söndürür və
vanna otağının qapısını açır.

Lizzi (yavaşdan). Zəng vurulur. Gözə görünmə.

Gedib dışarı qapını açır. Qapı ağızında ucaböylü, dolğun,
ağsaçlı bir zənci görünür. O, dimdik durmuşdur.

Bu nədir, nə istəyirsiniz? Dillənsəniz?

Zənci (yalvarışla). Rica edirəm, madam, rica edirəm.

Lizzi. Necə? Nə dediniz? (*Onun üzünə diqqətlə baxaraq.*) Aha, dayan,
dayan. Sən o qatardakı deyilsənmi? Sən onların əlindən necə qaçıb
xilas oldun? Buraya necə gəlib çıxdın?

Zənci. Mən sizi çox axtardım, madam. Hər yerdə axtardım.
(İçəri girmək istəyir.)

Lizzi. Yox, yox, içəri olmaz. Mən tək deyiləm. De görüm, sən
məndən nə istəyirsən, nə?

Zənci. Rica edirəm, madam...

Lizzi. Nə, axı, nə? Pulmu istəyirsən?

Zənci. Yox, madam. (*Sükut*) Rica edirəm, ona deyin ki, mənim
heç bir təqsirim yoxdur.

Lizzi. Kimə deyim, kimə?..

Zənci. Müstəntiqə... Siz ona deyin. Rica edirəm, deyin, madam.

Lizzi. Yox, mən ona heç nə deməyəcəyəm.

Zənci. Rica edirəm.

Lizzi. Heç vaxt. Öz dərdim özümə bəsdir. Bir sən əskikdin elə. Rədd ol!

Zənci. Siz çox yaxşı bilirsiniz ki, mən heç bir şey etməmişəm. Deyin görüm, mənim günahım nədir?

Lizzi. Doğrudur, sənin heç bir günahın yoxdur. Lakin mən müstəntiqin yanına getməyəcəyəm. İstər müstəntiq, istər polis. İkişi də bir şeydir. Onları görəndə ürəyim bulanır.

Zənci. Evdə mənim arvad-uşağım var. Bütün gecəni bu aralarda hərlənmişəm. Daha məndə hal qalmayıb.

Lizzi. Onda baş götürüb qaç bu şəhərdən.

Zənci. Onlar bütün vağzalları mühasirəyə alıblar.

Lizzi. Kimlər?

Zənci. Ağlar.

Lizzi. Hansı ağlar?

Zənci. Bütün ağlar. Siz hələ evdən kənara çıxmamışınız ki?

Lizzi. Yox.

Zənci. Küçələr adamla doludur. Cavanlar, qocalar, tanışlar hamı dilbir olub, hamı...

Lizzi. Bu nə deməkdir?

Zənci. Bu o deməkdir ki, çarəm yalnız məni yaxalayana qədər şəhəri dolaşmaqdır. Bir-birləri ilə tanış olmayan ağlar söhbətə başladılar, yəqin edin ki, zəncini felakət gözləyir, madam. (*Sükut*) Deyiniz ki, mən heç bir şey etməmişəm, madam. Müstəntiqə, müxbirlərə də deyiniz... Bəlkə, müxbirlər qəzetlərdə bu haqda bir şey yazdırılar... Deyiniz, madam, deyiniz... Deyiniz...

Lizzi. Bağırmaya... Dedim ki, mən tək deyiləm. (*Sükut*) O ki qaldı qəzetlər... Ümidini kəs. Özümü onların yadına salmağım mənə heç də sərfəli deyil (*sükut*), lakin işdir, məni şahid kimi məhkəməyə çağırılsalar, onda mən orada yalnız həqiqəti söyləyəcəyəm. Bax buna söz verirəm.

Zənci. Siz onlara mənim tamam təqsirsiz olduğumu söyləyərsinizmi?

Lizzi. Söylərəm.

Zənci. And içərsinizmi?

Lizzi. Əlbəttə, əlbəttə.

Zənci. Hər yerdə olan və hər şeyi görən Allahın hüzurundamı?

Lizzi. Of... Hə, hə... Əl çəksənə... Söz verdim, daha baş-beynimi aparma. (*Pauza*) Dayanma, tez rədd olub get!

Zənci (*birdən*). Rica edirəm, madam, məni burada gizlədin.

Lizzi. Necə? Səni gizlədim?

Zənci. Məni gizlətmək istəmirsiniz, madam, yox?

Lizzi. Necə? Mən səni gizlədim?.. Sən bir bunun sözünə bax. (*Qapını qəflətən onun üzünə qapayır*.) Yaman qarayaxadır. (*Vanna otağına tərəf gedir*.) İndi çıxa bilərsən.

Fred vanna otağundan çıxır. Pencəksiz, qalstuksuzdur.

İKİNCİ GƏLİŞ

Lizzi, Fred.

Fred. Nə olmuşdur?

Lizzi. Heç...

Fred. Elə bildim polislərdir.

Lizzi. Polislər? Polislik bir işin var məgər?

Fred. Mənim yox... Dedim, bəlkə, səninçün gəliblər.

Lizzi (*küskün*). Nədən ötrü? Mən həyatimdə özgə malına əl vurmamışam.

Fred. Deyirsən ki, heç vaxt polislik işin olmayıb...

Lizzi. Hər halda, oğurluq üstə yox.

Yenidən tozsoran maşını işə salır... Gurultu qopur.

Fred (*cimcəşir*). Ey!.. D...

Lizzi (*tozsoran maşının səsindən daha bərk*). Nə olub, əzizim?

Fred (*bağırır*). Mənim qulaqlarım buna tab gətirməz.

Lizzi (*bağıraraq*). İndicə qurtarıram. (*Sükut*) Bax mən beləyəm.

Fred. Nə, nə?

Lizzi (*bağıraraq*). Deyirəm, görürsənmi mən necəyəm?

Fred (*bağırır*). Necəsən?

Lizzi (*bağırır*). Beləyəm, belə... Səhər məni saxlamaq olmaz. Belə bir gecədən sonra mənə mütləq vanna qəbul etmək və tozsorani işə salmaq lazımdır. (*Tozsorunu söndürür*.)

Fred (*divanı göstərir*). Divanın üstünü yiğişdir.

Lizzi. Nəyi?

Fred. Yatağı. Sənə deyirəm ki, yiğışdır. Ondan günah qoxusu gəlir.

Lizzi. Günah qoxusu? Bu, sənin başına haradan yerləşdi? Sən kimsən? Yoxsa, keşisən?

Fred. Yox... Niyə axı.

Lizzi. Elə danişsən ki, adam elə bilir Tövratdan ayə oxuyursan. (Onu diqqətlə süzür.) Yox, sən keşiş deyilsən. Sən həddən artıq soyuqqanlısan. Üzüylünü göstər bir götürüm. (Heyranlıqla) Bəxtim varmış... Gör kimə rast gəlmmişəm. Sən, doğrudan da, dövlətlisən?

Fred. Bəli.

Lizzi. Çox dövlətlisən?

Fred. Çox.

Lizzi. Bu ləp yaxşı. (Fredi qucaqlayır. Dodaqlarını ona öpüş üçün uzadır.) Mənim aləmimdə kişi nə qədər dövlətli olsa, bir o qədər yaxşıdır. Bu, ona qarşı etimad doğurur.

Fred (onu öpmək istəmir. Ondan üz çevirir). Tez yatağı yiğışdır.

Lizzi. Yaxşı, yaxşı, yiğışdırıram. (Öz-özüñə gülərək divanı səliqəyə salır.) "Günah qoxusu gəlir". Bu sözü tapmaq üçün gərək baş sindirəsan, baş. Əzizim, eğer bu, günah sayılarsa, hər halda, sənin günahındır. Bir qulaq as... (Fredə etiraz hərəkəti) Əlbəttə, həm də mənim günahımdır. Eh... Mənim vicdanımın o qədər günah yükü var ki. (Divana oturub Fredi yanında oturmağa məcbur edir.) Bura gəl... Otur görək, bizim günahımız ümumidir. Özü də xoşagələn bir günahçıqdır. Deyilmə? (Gülür.) Gözlərini yerə dikmə. Yoxsa, məndən qorxursan-nədir! (Fred qaba hərəkətlə onu özüñə doğru çəkir.) Neyləyirsən? Ağridır axı. (Fred onu buraxır.) Yaman şeysən ha!.. Çok qəribə adamsan ha!.. Amma baxışların heç də xoşuma gəlmir... (Pauza. Birdən) Adın nədir? Demək istəmirsən? Adını deməməyin məni heç açmır axı... Başa düşürəm... Məncə, familiyanı gizlətmək olar. Ancaq adı yox. Yaxşı, adlarınızı bilməsəm, onda siz bir-birinizdən necə ayıra bilerəm. Adını de, mənim əzizim, yubanma, de görək.

Fred. Yox, olmaz.

Lizzi. Onda sənin adın olar "Adsız cənab". (Qalxır.) Sən otur... Mən otağı səliqəyə salım. (Otaqdakı əşyaları otərəf-butərəf qoyur.) Bax belə,

bu da belə... İndi hər şey öz yerində oldu. Stullar mizin dövrəsində olsa yaxşıdır. Sənin qravürasatan tanışın varmı? Mən otağın divarlarından şəkillər asmaq fikrindəyəm. Çamadanımda çox qəşəng bir şəkil var. Adı "Qırıq kuzə"dir. Bədbəxt qız kuzəni qırmışdır. Fransız şəklidir...

Fred. Nə kuzə, nə qız?

Lizzi. Bilmirəm. Yəqin, kuzə qızın özünüküdür. Həmin şəklə tay "Qoca qarının corab toxuyaraq nəvələrinə nağlı danışlığı" şəkli tapmaq istərdim, bəli... Qoy pərdəni çəkim. Pəncərəni açım. (Açıır.) Nə gözəl havadır. Budur, bizim gündüzümüz başlandı. (Pəncərədən boylanır.) Ah, nə gözəldir, qəribə havadır. Həm cımmışəm, həm də vaxtimı xoş keçirmişəm. Özümü çox yaxşı hiss edirəm... Bura gəl... Bax gör pəncərəmdən nə qəribə mənzərə görünür. Ağacların sayı-hesabı yoxdur... Bilirsənmi, mənim bəxtim gətirib. Əziyyətsiz-filansız zənginlər məhəlləsində, özü də asanlıqla otaq tapmışam. Niyə gəlmirsən? Məgər sən öz doğma şəhərini sevmirsən?

Fred. Mənə şəhəri öz pəncərəmdən seyr etmək daha xoş gəlir.

Lizzi (sərt). De görüm, səhər-səhər zənciyə rast gəlmək, doğrudan, pis əlamətdir?

Fred. Niyə?

Lizzi. Mən... Yox... Heç... Odur, küçənin o biri səkisi ilə bir zənci gedir.

Fred. Zəncini giinün hər vaxtında görmək pis əlamətdir. Bu, həmişə insana bədbəxtlik gətirir. Zənci ilə iblis arasında az fərq var. (Pauza) Ört pəncərəni!

Lizzi. Təmiz havadan qorxursan-nədir?

Fred. Sənə pəncərəni ört deyirəm, pərdəni də çek. İşığı yandır.

Lizzi. Niyə? Zəncilərə görəmi?

Fred. Sarsaq.

Lizzi. Belə gözəl günəşli havada?

Fred. Cəhənnəmə qalsın hava da, günəş də. Mən istəyirəm ki, otaqda hər şey bu gecə olduğu kimi qalsın. Eşidirsənmi, pəncərəni ört. Günəşin qarşısına mən başqa bir yerdə çıxaram. (Qalxb Lizziyə yanaşır və ona baxır.)

Lizzi (bilinməz bir həyəcanla). Nə olub?

Fred. Heç bir şey. Qalstukumu mənə ver.

Lizzi. Qalstukun vanna otağında. (*Lizzi otaqdan çıxar, Fred cəld stolun yeyiyini açıb axtarır. Lizzi əlində qalstuk qayıdır.*) Bilirsənmi, mən təsadüfi qonaqları çox nadir hallarda qəbul edirəm. Qonaqların tez-tez, həddən artıq gəlib-getməsindən heç də xoşlanmiram. Mənim idealim özümə üç-dörd hörmətli, daimi dost tapmaqdır. Məsələn, biri yanımı çərşənbə axşamı, o biri cümlə axşamı, üçüncüsi isə şənbə günü gəlir. Cavanlığına baxmayaraq, rəftarın bəd deyil. Yaxşı, yaxşı, daha bir söz demirəm. Özün bilirsən. (*Qalstukunu bağlayıb qurtarır.*) Bax belə. Sən Allah, bir bax gör nə gözəlsən. Zəhmətimə görə mənə təşəkkür et. Əzizim, öpənəni. Məni öpmək istəmirsən? (*Fred sərt, kobudcasına onu öpür və dərhal öztündən kənara itələyir.*) Oh...

Fred. Sən iblissən.

Lizzi. Nə dedin?

Fred. Dedim ki, sən iblissən.

Lizzi. Yenə Tövrat! Heç bilmirəm, sənə nə olub. (*Pauza*) Sən razı qaldınmı?

Fred. Nədən?

Lizzi (*gülümsəyərək onu yamsılayır*). Nədən? Sən lap axmaqsanmış ki, mənim körpəciyim, əzizim...

Fred. Aha!.. Başa düşdüm... Niyə, çox razıyam. Sənə nə qədər borcluyam?

Lizzi. Burada pulun mətləbə nə dəxli var? Mən ancaq sənin məndən razı qalıb-qalmadığını soruştum. Sən bunun müqabilində mənə bir-iki şirin söz deyə bilməzdin? Məncə, deyə bilərdin... Necə? Doğrudanmı, sən razı qalmanısan? Bir söz, qəribədir, çox...

Fred. Sus...

Lizzi. Gecə məni necə də bərk-bərk öpürdü... Sonra isə lap yavaşdan: "Səni sevirəm", – dedin.

Fred. Gecə sərxoşdun... Ona görə sənə elə gəlib.

Lizzi. Xeyr, mən sərxoş deyildim.

Fred. Yox, sərxoşdun.

Lizzi. Sənə deyirəm ki, yox, yox.

Fred. Hər halda, mən özüm sərxoşdum, xatirimdə heç bir şey qalmayıb.

Lizzi. Təəssüf... Demək, hər şeyi unutmusan?

Fred. Sənə dedilər ki, yum ağızını, gecə nə olmuşdusa, gecədə də qaldı. Gündüz bu barədə danışmazlar.

Lizzi. Bəlkə, bu haqda danışmaq mənim xoşuma gəlir? Doğrusu, şəxsən mən yaxşıca kefə baxdım.

Fred. Aha... Kefə baxmışsan?.. (*Yaxınlaşışçıyınlarını oxşayır və qafıldan boğazından yapışır.*) Kişiləri gülünc vəziyyətə salmaq sizin köhnə peşənizdir. (*Pauza*) Gecə nə olmuşdusa, hamısını unutmuşam, hamısını. Yalnız sənin yadında qalmışdır, sənin... (*Boğazını sixır.*)

Lizzi. Sən nə edirsən?

Fred. Boğuram səni.

Lizzi. Aman, ağrıdır.

Fred. Bir az da bərk sixsam, gecəki əhvalatı heç kəs xatırlaya bilməz... (*Buraxır.*) Mən sənə nə qədər borcluyam?

Lizzi. İndi ki hər şeyi unutmusan, heç nə qədər.

Fred. Cəfəng danışma... Nə qədər borcluyam?

Lizzi. Mənə qulaq as... Mən burası srağagün gəlmışəm. Sən isə birinci qonağımsan. Mən səndən heç nə almayıacağam. Qoy birinci qonaqdan siftəm müftə olsun.

Fred. Mən sənin hədiyyənə qalmamışam.

Stolun üstünə 10 dollarlıq əskinas qoyur.

Lizzi. Sənin pulun mənə lazımlı deyil. Lakin maraqlıdır, görək mənə nə qədər qiymət qoyursan, dayan, indicə biləcəyəm. (*Gözlerini yumaraq kağızı götürür.*) Qırx dollar? Yox, bu lap çox oldu. İki kağız da olsayıdı, iyirmi dollar? O da yox. Deməli, qırx dollardan artıq. Əllimi? Yüzmü? (*Bu zaman Fred ona baxaraq gülliir.*) Daha bəsdir. Gözlərimi açıram. (*Kağıza baxır.*) Sən səhv etmirsən ki?

Fred. Məncə, yox.

Lizzi. Bilirsənmi burada nə qədərdir?

Fred. Bilirəm.

Lizzi. Götür geri, bu saat götür geri... (*Fredə etiraz hərəkəti*) On dollar! Onu bil ki, mənim kimi qızlar on dollara sənin üzünə heç tüpürmək də istəməzlər. Sən mənim ayaqlarımı gördünmü? (*Ona ayaqlarını göstərir.*) Sən heç belə ayaqları on dollara ala bilərsən? Nə qədər ki özümdən çıxmamışam, kağızlarını yiğisdirib əkil buradan! Əcəb işdir.

Mənə zəli kimi yapışdığını bəs deyil, üstəlik, tələb eləyirdi ki, ona öz uşaqlıq həyatını da danışım. Səhər isə kef-damağı pozulub, baş-bey-nimi aparr. Elə bil, mənim bir aylıq haqqımı əvvəlcədən verib. Bütün bunları görün neçəyə, qırx yox, otuz yox, iyirmi yox, on dollara!..

Fred. Bu heyvanlığına görə səninçün o da çoxdur.

Lizzi. Heyvan özünsən. Zirramanın biri zirrama. Əgər anan sənə qadınlara hörmət etməyi öyrətməyibsə, görünür, şortunun biriymiş.

Fred. Sus!

Lizzi. Heyvərə, heyvərə...

Fred (*ahəstə*). Qızçıqaz, məsləhətimə qulaq as. Əgər boğulmaq istəmirsenə, onda biz oğulların yanında anaları barədə cincirini çıxarma.

Lizzi (*onun üstünə hücum çəkir*). Buyur, boğ məni, görüm necə böğursan? Buyur, boğ.

Fred (*geri çəkilərək*). Sakit ol... (*Lizzi stol üstündəki vazanı götürüb Fredin başına vurmaq istəyir*) Al, bu da on dollar, ancaq sakit ol. Sakit ol, deyirəm. Yoxsa səni zindana saldıraram.

Lizzi. Necə, sən məni zindana saldırarsan?

Fred. Bəli, mən!

Lizzi. Sən ha?..

Fred. Əlbəttə, mən.

Lizzi. Qəribədir.

Fred. Mən Klarkın oğluyam!

Lizzi. Hansı Klarkın?

Fred. Senator Klarkın.

Lizzi. Doğrudanmı? Mən isə prezidentin qızıyam.

Fred. Sən qəzetlərdə atam Klarkın şəklini görmüsənmi?

Lizzi. Görmüşəm. Nə olsun ki...

Fred. Bax, budur Klark. (*Ona şəkil göstərir*) Yanındakı mənəm. O, əlini mənim ciyinimə qoymuşdur.

Lizzi (*birdən sakitləşir*). Bu, kimin ağlına gələrdi. Atan dedikcə gözəldir. Ver, bir yaxşı-yaxşı baxım.

Fred (*şəkli onun əlindən alır*). Kifayətdir!

Lizzi. O, doğrudan, çox gözəldir. Nə qəşəng, nə ciddi sıfəti var, deyirlər o, nitq söyləyəndə ağızından bal töküür. Doğrudur? (*Fred dinmir*) Bu isə sizin bacınızdır, eləmi?

Fred. Bəli.

Lizzi. Qəşəngdir. Kreslodakı qızlar bacılarındırımı? (*Fred dinnir.*) Sənin otaqların artırmanın arxasındakıdırımı?

Fred. Elədir.

Lizzi. Deməli, sən səhər nahar eləyəndə pəncərəndən bütün şəhəri görürsən.

Fred. Bəli.

Lizzi. Sizi səhər və şam yeməyinə çağıranda zəng çalırlar, eləmi?.. Sən mənə cavab verəcəksən, ya yox?

Fred. Elədir, zəng çalırlar.

Lizzi (*heyranlıqla*). Zəng çalırlar... Mən səni heç başa düşə bilmirəm. Ah... Mənim belə bir ailəm, belə evim olsayıdı, onda hər rast gəldiyim adamla harada oldu gecələrdimmi? Məni qızla tutsayılda, yox... (*Pauza*) Bayaq anan haqqında ağır söz dediyim üçün məni bağışla... Bir az hırslı olmuşdım. De görüm, şəkildə anan hansıdır?

Fred. Mən bayaq sənə anam haqqında danışmağı qadağan eləmədimmi?

Lizzi. Yaxşı, yaxşı! (*Pauza*) Sənə bir sual vermək olarmı? (*Fred dinnir.*) Əgər qadınlardan zəhlən gedirsə, onda niyə yanımı gəlmisən? (*Fred dinnir. Lizzi ah çekir.*) Madam ki bu şəhərə gəlmisəm, gərək sizin rəftarınıza alışmağa çalışam. (*Pauza*)

Fred (*ayna qabağında saçlarını darayır*). Sən Şimaldamı yaşayırdın?

Lizzi. Bəli, Şimalda.

Fred. Nyu-Yorkda?

Lizzi. Bunun sənə nə dəxli var?

Fred. Axi sən bir az əvvəl Nyu-Yorkdan danışırdın.

Lizzi. Nyu-Yorkdan hamı danışa bilər. Bundan sən dediyin mətləb çıxmır ki.

Fred. Sən niyə oranı tərk elədin?

Lizzi. Cana gəldim...

Fred. Dolaşiq işlərinə görə, eləmi?

Lizzi. Həşərat kimi yer-yerdən üstümə tökülmüşdülər. Əslinə baxsan, məndə də glinah var. Bu ilanı görürsənmi? (*Ona qolbağını göstərir.*) Fəlakət doğurur,ancaq fəlakət.

Fred. Onda qoluna niyə taxmisan?

Lizzi. Mənimdir, ona görə də taxmağa məcburam. Deyirlər, ilanlar yaman kinli olurlar.

Fred. Cavab ver görüm, zənci sənimi zorlamaq isteyirdi?

Lizzi. Necə, necə?

Fred. Sən burasıraqagünkü saat 6 qatarıyla gəlmisən?

Lizzi. Bəli...

Fred. Demək, o sənsən?

Lizzi. Məni heç kəs zorlamaq istəmirdi. (*Kədərlə güllür.*) Bu, kimin ağlına gələ bilər? Məni zorlamaq?!

Fred. Səni, əlbəttə, səni. Dünən Webster Dansik də mənə bu barədə danışdı.

Lizzi. Webster? Aha... Belə de. Mətləb aydınlaşdır.

Fred. Nə demək isteyirsin?

Lizzi. Mən indi başa düşürəm ki, gecə gözlərin niyə par-par parıldayırdı. Deməli, bu, səni yandırıb-tökür, hə? Donuz! Elə gözəl atadan belə...

Fred. Axmaq... (*Pauza*) Əgər mənim xəyalıma belə gəlsəydi ki, sənə zənci toxunub, onda...

Lizzi. Onda nə olardı?

Fred. Mənim beş nəfər xidmətçi zəncim var. Məni telefonla çağıranda onlardan biri dəstəyi götürür, silib-təmizləyəndən sonra mənə verir.

Lizzi (*fit çalır*). Aydınlaşdır.

Fred. Burada zənciləri biz bir o qədər də sevmirik. Onlarla yaxınlıq eləyən qadınları da...

Lizzi. Bəsdir. Mənim isə zəncilərə qarşı qəzəbim-filanım yoxdur. Lakin onlarla oturub-durmağı da heç arzulamazdım.

Fred. Bunu nədən bilək axı? Sən iblissən, zənci də iblisdir, iblis! (*Sərt*) Demək belə, hə? O, səni zorlamaq istəyirmiş...

Lizzi. Bunun sənə nə dəxli var?

Fred. Zəncilərdən ikisi birdən sənin kupenə girib üstünə atılır. Sən adamları haraya çağırırsan. Ağlar sənin harayına gəlirlər. Zəncilərdən biri birdən biçağa əl atır. Bu zaman ağlardan biri tapança ilə həmin zəncini vurur. O biri zəncini isə qaçır.

Lizzi. Bunları sənə Webstermi danışıb?

Fred. Bəli...

Lizzi. O, bunu haradan bilir?

Fred. Bütün şəhər bundan danışır.

Lizzi. Bütün şəhər? Bəxtim gətirib ki... Görünür, sizin ayrı işiniz-güçünüz yoxdur.

Fred. Lakin hadisə mənim danışdığım kimi olub.

Lizzi. Heç də yox. İki zənci sakitcə bir-biri ilə söhbət edirdi. Onlar mən tərəfə gözlərinin ucuya da baxmadılar. Sonra kupa mədən dörd aq adam girdi. Onlardan ikisi mənə sataşmağa başladı. Onlar əltopu oyununda udmuşdular. Özləri də lülqənbər idilər. Biri dedi ki: "Bu kuperdən zənci qoxusu gelir". Sonra iki zəncini tutub pəncərədən bayır atmaq istədilər. Zəncilər özlərini müdafiə edirdilər. Nəhayət, ağlardan birinin gözünü zədələdilər. Aq adam tapança çəkib zəncilərdən birini vurdu. Hadisə, əslində, belə olub. O biri zənci isə stan-sıyanın yaxınlığında qatar gedə-gedə pəncərədən tullandı.

Fred. Nə eybi var. Onu mütləq taparlar. O heç yerə qaşa bilməz. (Pauza) Müstəntiq səni yanına çağıranda ona bu axmaq tarixi danışacaqsan?

Lizzi. Bunun sənə nə dəxli?

Fred. Sualıma cavab ver.

Lizzi. Mən müstəntiqin yanına getməyəcəyəm. Niyə öz başımı təzədən bələyə salım axı.

Fred. Çağıracaqlar. Getməlisən.

Lizzi. Yox, mən getməyəcəyəm. Mənim polis idarəsində işim yoxdur.

Fred. Onlar özləri sənin arxasında gelərlər.

Lizzi. Gəlsinlər də. Onda mən bütün gördükərimi olduğu kimi onlara danışaram. (Pauza)

Fred. Sən bununla nə etmək istədiyini düşünürsənmi?

Lizzi. Mən nə etmək istəyirəm ki?

Fred. Sən bu hərəkətinlə aq adamın əleyhinə, zəncinin xeyrinə şəhadət vermiş olursan.

Lizzi. Əgər aq adam müqəssirdirsə, onda...

Fred. O müqəssir deyil.

Lizzi. O, adam öldürüb, demək, müqəssirdir.

Fred. Nədə?

Lizzi. Adam öldürməkdə.

Fred. O, adam yox, bir zənci öldürübdür, zənci.

Lizzi. Nə demək istəyirsən axı?

Fred. Onu demək istəyirəm ki, hər öldürülən zənci üçün adamı məsuliyyətə çəksələr, onda gərək bütün Amerikani...

Lizzi. Onun buna ixtiyarı yoxdur.

Fred. Nə ixtiyar axı?

Lizzi. Onun buna ixtiyarı yoxdur, deyirəm.

Fred. Bu "ixtiyar" sözünü şimalda uydurublar. Müqəssir olsa da, olmasa da, sən öz irqindən olan adama cəza verdirməyə cürət etməməlisən.

Lizzi. Mən heç kəsə cəza verilməsini tələb etmirəm. Məndən soruşsalar, gördükłərimi necə varsa, eləcə də söyləyəcəyəm. (Pauza)

Fred (*Lizzinin üstünə hücum çəkir*). Cavab ver görüm, sənin o zənci ilə nə kimi əlaqən var? Niyə sən onu müdafiə edirsən?

Lizzi. Mən onu heç tanımırıam da.

Fred. Bəs onda niyə belə edirsən?

Lizzi. Mən həqiqəti demək istəyirəm.

Fred. Həqiqəti?! Sən bir işə bax. Özünü on dollara satan küçələr qızı həqiqətdən dəm vurur. Yoxdur həqiqət! Yalnız ağlar və qaralar var. Bu qədər! Bizim bu şəhərdə on yeddi min ağa, iyirmi min qara var. Nə sən, nə də mən Nyu-Yorkda deyilik. Zarafatın yeri deyil. Vəziyyət ciddidir. (Pauza) Bilirsənmi, Tomas mənim xalaoğlumdur.

Lizzi (*heyrət içində*). Ah... Eləmi!

Fred. O çox abırlı, yaxşı adamdır.

Lizzi. Maşallah, göz dəyməsin.

Fred. Sən bunu başa düşə bilməzsən. O çox namuslu adamdır.

Lizzi. O, necə namuslu adamdır ki, pis, murdar niyyəti ilə kupemə soxulmuşdu. Mənə elə gəlir ki, ikinizin də xəmiri bir mayadan yoğrulub.

Fred (*ona əl qaldırır*). Əclaf. (*Özünü ələ almağa çalışır*) Sən iblissən, iblis! İblisdən isə xatadan başqa heç şey gözləmək olmaz... Əvvəla, xalaoğlum sənə, yəni küçə qızına sataşib, ikinci də murdar zəncini

vurub öldürüb. Bunun harası cinayət oldu? Bu, çox əhəmiyyətsiz şeydir. Belə hərəkətlər öz-özünə baş verir. Əhəmiyyətli şey odur ki, Tomas əsl mənada insandır.

Lizzi. Ola bilər. Ancaq zəncinin heç bir günahı yoxdu.

Fred. Zənci həmişə günahkardır, həmişə.

Lizzi. Mən heç vaxt heç kəsə iftira atmamışam və atmaram da.

Fred. Zəncini ələ verməsən, bu, Tomasa çox baha oturacaq. İstəsən də, istəməsən də, sən onlardan birini məhv edəcəksən. İndi seç, görək hansını...

Lizzi. İşə düşmədik. (*Qolbağına baxır.*) Yaramaz, alçaq. Bunların hamısına bais sənsən. Sən həmişə mənim başıma bəla açırsan. (*Qolbağınu döşəməyə atr.*)

Fred. Nə qədər istəyirsən?

Lizzi. Heç nə qədər.

Fred. Beş yüz dollarla necəsən?

Lizzi. Yox, heç bir quruş da istəmirəm. Bir sent də istəmirəm.

Fred. Sən ömründə bir gecədə beş yüz dollar qazana bilməyəcəksən.

Lizzi. Xüsusən sənin kimi xəsislərə rast gələndə. Gecə mənə buna görə yaltaqlanırdın?

Fred. Bəs necə?

Lizzi. Aha, deməli, sən qərara almışdin ki, budur, həmin qızı dilə tutub evinə ötürərəm. Sonra alverimizi də edərik. Elədirmi? Əllərimi oxşayanda soyuqqanlıqla məni necə ələ alacağın barədə düşünürdüñ. Eləmi? (*Pauza*) Boynuna alsana. Al boynuna, mənim körpəciyim, al. Əgər, doğrudan da, sən mənimlə sövdələşməyə gəlmışdinsə, onda səhərəcən qalmasaydın da olardi, düz demirəm? Niyə səhərəcən qaldın, əclaf, niyə qaldın, hə, niyə?

Fred. Heç özüm də bilmirəm niyə qaldım.

Lizzi (*gözü yaşlı stula oturur*). Əclafsan, əclaf.

Fred. Sən Allah, beş yüz dolları götür. Zarıldama, sizildama. Bəsdir, Lizzi, ağıllı ol. Beş yüz dollar, beş yüz...

Lizzi (*hüçqıraq*). Yox, yox, sənin o beş yüz dolların mənə gərək deyildir. Mən yalan şəhadət verməyəcəyəm. Çıxıb gedəcəyəm bu xarabadan, gedəcəyəm. (*Qapının zəngi çalınır. Lizzi donub-qalır. Təkrar zəng*

vurulur. *Lizzi piçilti ilə*) Bu nədir? Sus!.. (*Uzunstırən zəng*) Mən qapını açmayacağam. Səsini çıxarma. (*Qapı yumruqla döyüllür.*)

Səs (*qapı ardından*). Qapını açın, gələn polisdir.

Lizzi (*yavaşdan*). Əvvəldən ürəyimə dammışdı... (*Qolbağını göstərərək*) Buna bails bu lənətə gəlmış ilandır, bu (*eyilib qolbağı yerdən götürür və qoluna taxır*). Hər halda, yenə bunu taxmağım məsləhətdir. (*Fredə*) Tez ol, gizlən... (*Qapı döyüllür.*)

Səs. Gələn polisdir.

Lizzi. Sənə gizlən dedim axı. Tez ol, gir vanna otağına. (*Fred hərəkətsiz dayanmışdır. Lizzi onu var gücü ilə itəleyir.*) Sənə vanna otağına keç demirəm!

Səs. Fred! Sən buradasan... Fred, sən buradasan.

Fred. Burdayam. (*Lizzini itəleyir. Lizzi donub-qalır. Mat-mat ona baxır.*)

Lizzi. İndi mənə hər şey aydın oldu.

Fred qapını açır, Con və Ceyms içəri girirlər.

ÜÇ ÜNCÜ GƏLİŞ

Həmin şəxslər. Con və Ceyms. Bayır qapı açıqdır.

Con. Biz polis idarəsindənik. Sən Lizzi Mak-Key deyilsənmi?

Lizzi (*onları dinləmədən Fredə baxmaqda davam edir*). Hər şey mənə indi aydın oldu.

Con (*Lizzinin ciynindən tutub silkələyir*). Səninlə danışırlar. Cavab versənə.

Lizzi. Nə?.. Bəli, mənəm.

Con. Vəsiqənizi göstərin.

Lizzi (*özünü ələ alaraq, qəti*). Siz nə ixtiyarla məni sorğu-sualə çəkirsiniz? Siz bura nə üçün gəlmisiniz? (*Con ona öz nişanını göstərir.*) Hər yerindən duran belə nişan taxa bilər. Siz bu cənabın dostusunuz. Onunla dildir olub mənə firıldaq gəlmək istəyirsiniz.

Con (*öz polis vərəqəsini onun üzünə doğru uzadır*). Sən bilirsənmi, bu nədir?

Lizzi (*Ceymsi göstərərək*). Bəs o?

Con (*Ceymə*). Ceyms, vəsiqəni göstər buna.

Ceyms vəsiqəsini Lizziyə göstərir. Sonra Con mizə yaxınlaşır.
Mizin gözündən Lizzinin sənədlərini çıxarıb Ceymsə verir.
Ceyms Fredi göstərərek, Lizzidən soruşur.

Ceyms. Sən bu adamı dünən gecə evinə gətirmisən, eləmi?
Məgər, fahişəliyin qanunla təqib edildiyi sənə məlum deyildir?

Lizzi. Siz ordersiz başqasının evinə soxulmağa ixtiyarınız
olduğuuna əminsizizmi? Sizdən şikayət edəcəyimdən qorxmursunuz?

Ceyms. Sən bizim dərdimizə qalma. (Pauza) Səndən soruşurlar,
bu adamı gecə evinə gətirmisən, ya yox?

Lizzi (*polislər geləndən sonra Lizzi deyişir. Özintü daha sərt, daha sərbəst və kobud aparır*). Mənə açıq-saçıq, axmaq-axmaq suallar verməyin. Elədir. Onu evimə gətirmişəm. (Məğrur) Lakin, şübhəsiz, ondan pul almamışam. Hə, necədir? Deyəsən, kələyiniz baş tutmadı axı.

Fred. Odur, stolun üstündə iki ədəd ondollarlıq kağız var.
Onları buna mən vermişəm.

Lizzi. Sübut elə.

Fred (*ona baxmadan polislərə müraciət edir*). Mən bu pulları dünən səhər bankdan eyni seriyadan olan iyirmi səkkiz digər kağız pulla bir yerdə götürmüşəm. Nömrələrini yoxlayın.

Lizzi (*hiddətlə*). Mən bu pulları qəbul etməmişəm. Rədd etmişəm. Mən onun bu zibil kağızlarını götürməmişəm. Mən bunları onun eybəcər sıfətinə çırpmışam.

Con. Sən bu pulları rədd etmişənsə, bəs niyə stolunun üstündədir?

Lizzi (*pauzadan sonra*). Daha mənim işim bitdi. (Özintü itirmiş halda Fredə baxır və yumşaq deyir.) Artıq hər şey mənimçün aydın oldu. (Polislərə) Yaxşı, deyin görüm, məndən nə istəyirsiniz?

Con. Otur. (Fredə) Sən bunu məsələdən xəbərdar etmişənmi? (Fred başı ilə təsdiq edir.) Müstəntiq, Toması yalnız son şəhadət vərəqəsinə imza atdıqdan sonra azad edəcəyinə söz verir. (Kağızı ona uzadır.) Budur, şəhadət vərəqəsi. Necə lazımsa, eləcə də düzəldilmişdir. Sənəancaq asan iş – imza atmaq qalır. Sabah isə səni öz qaydası ilə dindirəcəklər. Oxumaq bilirsənmi? (Lizzi pərt halda ciyinlərini dərtir. Con kağızı ona uzadır.) Oxu, imza at!

Lizzi (*kağıza göz gəzdirir*). Bunlar başdan-ayağa yalandır, yalan!

Con. Ola bilər. Lakin bu inadın sənə nə xeyri?

Lizzi. Mən imza atmayacağam.

Fred (*kağızı yana itəleyir*). Götürün. (*Lizziyə*) Bilirsənmi, bu işdən il yarımla həbsdə yatmaq qoxusu gəlir.

Lizzi. İl yarım? Qoy olsun! Lakin mən oradan çıxandan sonra özünü əlimdə ölmüş bil.

Fred. Hələ baxarıq. (*Polislərə*) Nyu-Yorkdan xəbər bilmək lazımdır. Mənə elə gəlir ki, onun polis idarəsində dolaşıq bir işi var.

Lizzi (*heyrətə*). Sən nə əclaf adamsanmış. Heyvərə arvadlar sənin yanında toya getməlidir. Mən heç inana bilməzdim ki, kişi tayfasında belə əclaf sıfətlər ola bilsin.

Con. Tez ol, bir qərara gəl. Ya qol çəkməlisən, ya da biz səni lazımı yerə aparmalıyıq.

Lizzi. Aparın! Mən yalan danışa bilməyəcəyəm.

Fred. Yalan danışmaq istəmirsin? Bəs bütün gecəni danışdıq-ların nədir? Sən mənə “mənim əzizim, mənim mehribanım” deyərkən yalan danışmırıldı?

Lizzi (*lovğalanaraq*). Aha, dediklərim döşünə yatırdı, eləmi? Yox, mən o sözləri yalandan demirdim. (*Bir-birilərinə baxılar. Fred gözlərini ondan çevirir.*)

Con. Gəlin qurtaraq. Al, bu qələm, tez imzani at.

Lizzi. Qələmini qoy cibinə. (*Fred, polislər karxıb qalırlar.*)

Fred. Siz bir işə baxın... Bir görün nə günlərə qalmışq. Şəhərimizin ən yaxşı bir gəncinin taleyi bir küçə qızının şıtağından asılıdır. (*Səhnədə əsəbi halda gəzisir və birdən Lizziyə yanaşır.*) Ona bir diqqətlə bax (*Lizziyə şəkli göstərir.*) Sən axı öz murdar həyatında çox kişilər görmüsən. Sənə heç beləsi rast galibmi?

Lizzi. O qədər rast gəlib ki, lap itinə tök.

Fred. Axmaq... Sən bir onun alnına, buxağına nəzər sal. Bir medallarına bax. Güл kimi adam sənin nazına qurban gedir. Yox, yox... Üz çevirmə. Öz qurbanına diqqətlə baxıb ləzzət al. Görürsənmi, onun necə də məğrur siması var. Bir bax, gör nə gözəl gəncdir! Arxayı ol ki, o, on il sonra zindandan çıxanda beli bükülü, başı daz, dişləri tökülmüş bir qoca olacaq. Bəli, sevinə bilərsən. Çünkü bu, sənin sayeyi-mərhəmətindən olacaq. Bu vaxta qədər sən ciblərdən pul çıxarılmışan. Bu dəfə isə gözəl bir oğlanın canını çıxarırsan. Niyə dinmirsən?

Görünür, sümüklərinə qədər çürüksən, çürük. (*Lizzini diz çökməyə məcbur edir.*) Diz çök, fahişə. Məhv etmək istədiyin adamın şəkli önungdə diz çök!

Açıq qalmış qapı ağızında senator Klark görünür.

DÖRDÜNCÜ GƏLİŞ

Həmin adamlar və Klark.

Senator (*Fredə*). Əl çək ondan. (*Lizziyə*) Qalxın.

Fred. Hello!

Con. Hello!

Senator. Hello, hello!

Con (*Lizziyə*). Bu, senator Klarkdır.

Senator (*Lizziyə*). Hello!

Lizzi. Hello!

Senator. Çox gözəl. Artıq biz tanışıq. (*Lizziyə baxır.*) Bu, həmin o qızdırımı? Nə cazibədar görkəmi var.

Fred. O, imza atmaq istəmir.

Senator. O, tamamilə haqlıdır. Əlinizdə heç bir ixtiyar olmadan onun evinə soxulmusunuz. (*Conun etiraz hərəkətinə mane olur. Mənali danışmağa çalışır.*) Heç bir ixtiyarınzı olmadan onunla qaba rəftar edirsınız. Onu öz vicdanı əleyhinə danışmağa vadar edirsınız. Bu, amerikalıya xas olan sıfət deyil. (*Lizziyə*) Qızım, zənci sizə qəsd etməmi istəyirdi?

Lizzi. Yox.

Senator. Yox? Çox gözəl... Çox pakizə... İndi hər şey aydınlaşdır. Qızım, mənim gözlərimə baxın... (*Lizzi ona baxır.*) Mən onun yalan söyləmədiyinə əminəm. (*Pauza*) Yazıq, bədbəxt Meri. (*Başqalarına müraciətlə*) Demək, belə. Gedək, uşaqlar... Daha burada bizlik iş yoxdur. Ancaq ondan üzr istəməliyik.

Lizzi. Bağışlayın, dediyiniz o Meri kimdir?

Senator. Meri? Kim olacaq, mənim bacım. Zavallı Tomasın bədbəxt anası. Yazıq, yazıq sənə, mehriban qarı. Yox, o, bu dərdə dözə bilməyəcək. Hələlik, salamat qal, qızım.

Lizzi (*həyəcandan boğularaq*). Senator!

Senator. Nə var, mənim əzizim?

Lizzi. Mən çox acıyıram ki...

Senator. Qızım, siz həqiqəti söyləmisiñiz. Daha niyə acıyır-sınız ki?

Lizzi. Mən dediklərimin həqiqət olduğuna acıyıram.

Senator. Biz nə edə bilərik ki. Sizdən yalan şəhadət verməyi tələb etməyə heç kəsin ixtiyarı yoxdur. (*Pauza*) Yox, daha o bədbəxtin haqqında düşünməyin.

Lizzi. Kimin haqqında?

Senator. Bacımin. Siz indi mənim bacım haqqında düşünürdü-nüz, eləmi?

Lizzi. Elədir, bacınız haqqında.

Senator. Mən sizi çox yaxşı başa düşürəm. İstəyirsiniz bu saat fikrinizdən nələr keçdiyini eynən deyim. (*Lizzinin əvəzinə danışır kimi*) “Əgər mən şəhadət vərəqəsinə imza atmış olsaydım, senator zavallı, bədbəxt bacısının yanına gedib ona deyərdi: “Lizzi Mak-Key çox qəhrəman bir qızdır. Əziz oğlunu o, sənə qaytarır”. O da gülümsəyərək göz yaşları arasından deyəcəkdi: “Lizzi Mak-Keyimi? Mən o fədakar qızın adını ömrüm boyu unutmayacağam”. O zaman tale tərəfindən cəmiyyətdən kənara atılmış, mən kimsəsiz, bədbəxt Lizzi təselli tapardı ki, məni məhəbbətlə xaturlayan mərhəmətli bir qarı var. Bəli, o zaman mən bilərdim ki, bir amerikalı ana öz qəlbində mənə yer vermişdir”. Bəli, Lizzi, siz belə düşünürdünüz. Lakin daha bu haqda düşünməyin.

Lizzi. Onun saçları ağarmışdır mı?

Senator. Tamam ağarmışdır. Lakin sıfətdən cavan görünür, gərək siz onun məsum təbəssümünü görəydiniz! Eh, artıq o, heç vaxt gülümsəməyəcək. Mən getdim, əlvida... Sabah siz müstəntiqə mütləq həqiqəti söylərsiniz, qızım, həqiqəti.

Lizzi. Necə, siz gedirsiniz?

Senator. Bəli, mən o bədbəxtin yanına gedirəm. Bizim bu söhbətimizi mən ona çatdırmalıyam.

Lizzi. O, sizin burada olduğunuzu bilirmi?

Senator. Bəs necə. Mən bura onun xahişi ilə gəlmışəm.

Lizzi. Aman Allah! Deməli, indi o, sizi gözləyir, eləmi? Siz ona deyəcəksiniz ki, mən imza atmaqdan boyun qaçırdım. O da mənə nifrat bəsləyəcək, eləmi?

Senator (*əlini onun çiyninə qoyur*). Mənim yazışq balam, bu saat mən heç də sizin yerinizdə olmaq istəməzdim.

Lizzi (*qolbağına baxır*). Bütün bunlara bais sənsən, sən. Heç bilmirəm başıma nə çarə qılım.

Senator. Nə dediniz?

Lizzi. Heç nə. (*Pauza*) Zəncinin, doğrudan da, məni zorlamadı-ğına ancaq təəssüf etmək lazımlı gəlir.

Senator (*həyəcanla*). Mənim balam!..

Lizzi (*qəngin*). Dediym kimi olsayıdı, sizi sevindirmiş olardım. Mənim özümə isə bundan heç bir ziyan gəlməzdi.

Senator. Təşəkkür edirəm. (*Pauza*) Heç bilirsınız mı, mən sizə necə kömək etmək istərdim. (*Pauza*) Cox təəssüf ki, həqiqət öz həqiqətliyində qalır.

Lizzi (*məhzun*). Əlbəttə!

Senator. Bəli, belə. (*Pauza*) Qızım, əslində, söhbət həqiqətin birinci növündən gedir.

Lizzi (*başa düşmeyərək*). Birinci növündən?

Senator. Bəli, mən demək istəyirəm ki, bu, həqiqətin ən sadə, ən adı növüdür.

Lizzi. Deməli, bu, əsl həqiqət deyil.

Senator. Yox, niyə... Lakin həqiqətin müxtəlif növləri var.

Lizzi. Siz elə güman edirsiniz ki, zənci məni, doğrudan da, zorlamışdır?

Senator. Yox, yox. O, sizi zorlamamışdır. Müəyyən nöqtəyi-nəzərə görə, o, sizi zorlamamışdır. Görürsünüz mü, mən qoca adamam. Bu dünyadan hər üzünü görmüşəm. Həyatimdə çox da səhv etmişəm. Lakin axır illərdə mən az-az səhv edirəm. Bu məsələ haqqında isə mənim fikrim sizinkindən bir az başqa cürdür.

Lizzi. Nə cürdür?

Senator. Sizi başa salmağa çalışaram, qızım. Təsəvvür edin ki, bu dəqiqə sizin qarşınızda bütün Amerika milləti dayanmışdır.

Lizzi (*qorxu içinde*). Mən Amerika millətinə nə etmişəm ki?

Senator. Siz kommunistsinizmi?

Lizzi. Dəhşət, əlbəttə yox!

Senator. İndi ki belədir, onda Amerika milləti sizə çox şey deyə bilər. Məsələn, deyər ki: "Lizzi, iş elə gətirib ki, sən mənim iki oğlumdan biri haqqında qəti qərara gəlməlisən. Onlardan biri mütləq məhv olmalıdır. Belə hallarda necə hərəkət edərlər? Əlbəttə, iki oğuldan yaxşısını qoruyar, pisini məhv edərlər. Gəl, indi baxaq görək, bu iki oğuldan hansı yaxşıdır. Razısanmı?"

Lizzi (*qeyri-ixtiyari*). Əlbəttə! Ah, bağışlayın... Mənə elə gəldi ki, bu sözləri siz öz adınızdan deyirsiniz.

Senator. Yox, qızım, mən bunları Amerika adından söyləyirəm. (*Başladığın oyunu davam etdirir*.) "Lizzi, himayə etdiyin zənci kimə gərəkdir axı? Allah bilir, o, harada və kimdən töremişdir. Onun çörəyini mən vermişəm. Lakin bunun müqabilində o, mənə nə verib? Heç nə. O, veyl-veyl dolaşış oğurluq, quldurluq edir. Mahnılar oxuyur. Al-yaşıl kostyumlar geyir. Bəli, o, mənim oğlumdur. Mən onu da o biri oğullarımı sevdiyim qədər sevirəm. Lakin mən səndən soruşuram: o, insan kimi ağıllı həyat sürürmü? Yox! Əgər o ölmüş olsaydı, mənim bundan heç xəbərim olmazdı".

Lizzi. Siz necə yaxşı, təsirli danışırsınız.

Senator (*eyni vəziyyətdə söziñə davam edir*). "Gəl indi o biri oğlum Tomasdən danışaq. O, bir zənci öldürmüştür. Bəli, bu çox pis işdir. Lakin o, mənə lazımdır, lazım. O, əsl amerikalıdır. O ən qədim ailələrdən birinin övladıdır. O, hərbi universitet bitirmiştir. O zabitdir. Mənə isə zabitlər gərəkdir. Nə qədər ki o sağdır, onun zavodunda iki min fəhlə işləyəcək. Yox, əgər o ölərsə, deməli, iki min fəhlə işsiz qalacaq. O, kommunizmlə, həmkarlar ittifaqları ilə, yəhudilərlə mübarizədə rəhbərimiz və dayağımızdır! O yaşamalıdır. Sənin borcun onun həyatını qorumaqdır". Məsələ belədir, qızım, indi özün seç!

Lizzi. Siz necə gözəl danışırsınız.

Senator. Seç görək!

Lizzi (*dik atılır*). Nəyi? Hə, aha... (*Pauza*) Siz məni tamam çashdırınız. Bu saat hansı aləmdə olduğumu bilmirəm.

Senator. Mənə baxın, Lizzi. Siz mənə inanırsınız mı?

Lizzi. Bəli, cənab senator, inanıram.

Senator. Sizi pis yola salmaq istədiyim heç ağliniza gələrmi?

Lizzi. Yox, cənab senator, gəlməz.

Senator. Onda imza atmalısınız. Buyurun, bu da mənim qələmim.

Lizzi. Necə bilirsiniz, onda o, məndən razi qalarmı?

Senator. Kim?

Lizzi. Sizin bacınız.

Senator. Bəli, o, uzaqdan-uzağın sizi öz doğma qızı kimi sevəcək.

Lizzi. Görəsən, o, mənə gül, çiçək göndərərmi?

Senator. Əlbəttə, yəqin.

Lizzi. Öz imzası ilə şəklini necə, mənə xatirə göndərərmi?

Senator. Bu, çox mümkündür.

Lizzi. Mən onun şəklini otağımda divardan asaram. (*Pauza. Lizzi həyəcan içərisində otaqda var-gəl eləyir.*) Görəcək günlərim varmış. (*Senatoria*) Yaxşı, mən qol çəksəm, siz zənciyə nə edəcəksiniz?

Senator. Zənciyəmi? Bu nə sözdür? (*Əlini onun çıynına qoyur.*) Bilirsənmi, sən imza atsan, bütün şəhər səni öz qızı hesab edəcək. Bizim şəhərin bütün qadınları isə...

Lizzi. Amma...

Senator. Bütün şəhərin səhv edəcəyi heç sənin ağlına gələrmi? Qızım, bütün şəhər öz pastorları ilə, ruhaniləri ilə, hakimləri ilə, vəkil-ləri ilə, artistləri ilə, öz rəisi ilə və onun müavini ilə, bütün xeyirxah idarələri ilə birlikdə səhv edə bilərmi? Bəlkə, sən, doğrudan da, buna şübhə edirsinən?

Lizzi. Yox, yox, şübhə etmirəm.

Senator. Onda ver əlini. (*Onun qolundan tutub kağıza qol çəkməyə məcbur edir.*) Artıq hər şey düzəldi. Qızım, sənə bacım və qohumum tərəfindən, şəhərimizin on yeddi min ağ adamı tərəfindən, təmsil etdiyim bütün Amerika milləti tərəfindən təşəkkür edirəm. Gəl, alnından öpüm, qızım. (*Lizzinin alnundan öpərək başqalarına müraciət edir.*) Gedək. (*Lizziyə*) Axşamçağı biz yenə görüşəcəyik. Bəzi məsələlər haqqında mütləq danışmalıyıq, mütləq. (*Gedir.*)

Fred (gedərkən). Əlvida, Lizzi.

Lizzi. Əlvida. (*Həmi gedir. Lizzi tək qalır. O, ruhən düşküñ kimidir. Sonra birdən, qətiyyətlə qapıya tərəf cumur.*) Getməyin, senator. Dayanın, senator, senator... Yox, mən istəmirəm. Cırın o kağızı! Senator!.. (*Otağa qayıdır.*

Qeyri-ixtiyari, cəld tozsoran maşunu götürür.) Amerika milləti!... (Maşını işə salır.) Deyəsən, onlar məni yaman aldatdılar... Amerika milləti!..

Qəzəblə tozsoran maşını işə salır.

PƏRDƏ

İKİNCİ ŞƏKİL

Eyni dekorasiya. Hadisədən on iki saat keçmişdir. İşıqlar yanır. Açıq pəncərələrdən gecə olduğu görünür. Küçədən yüksəlen səsler eşidilir. Otaqda kimse yoxdur. Küçə pəncərəsindən zənci görünür, zənci dam səkisi ilə galib otağa atılır. Səhnənin ortasına gelir. Bu dəmdə qapının zəngi çalınır. Zənci pərdə arxasında gizlənir. Lizzi vanna otağından çıxb bayır qapısını açır.

BİRİNCİ GƏLİŞ

Lizzi, senator, pərdə arxasında zənci.

Lizzi. Buyurun içəri. (*Senator gəlir.*) Hə, necə oldu?

Senator. Artıq Tomas öz anasının ağuşundadır. Mən onların adından sizi təbrikə gəlmışəm.

Lizzi. Ana özünü xoşbəxt hesab edir, eləmi?

Senator. Tamam!

Lizzi. O ağlayırdımi?

Senator. Necə yəni, ağlayırdımi? Nəyə görə axı? O çox möhkəm qadındır.

Lizzi. Siz özünüz deyirdiniz ki, o ağlayacaq.

Senator. Görünür, bayaq mən fikrimi bir qədər düz ifadə etməmişəm.

Lizzi. Bacınız məndən belə bir hərəkət gözləmirdi, eləmi? Yəqin, ona elə gəlirmiş ki, mən yaramaz bir qadınam. Özü də zəncinin xeyrinə şəhadət verəcəyəm, eləmi?

Senator. O, ümidi Allahın mərhəmətinə bağlamışdı.

Lizzi. O, mənim barəmdə nə dünüşür?

Senator. O, sizə təşəkkür edir.

Lizzi. O, mənim bu işə necə razılıq verdiyimi soruşdumu?

Senator. Yox.

Lizzi. O, məni mehriban bir qız hesab eləyir, eləmi?

Senator. O, sizin borcunuzu yerinə yetirdiyinizi bilir.

Lizzi. Aha... Bəli, bəli...

Senator. O əmindi ki, siz bir amerikalı kimi öz borcunuzu həmişə bu sayaq yerinə yetirəcəksiniz.

Lizzi. Bəli, bəli...

Senator. Mənə baxın, Lizzi. (*Əlini onun çiyninə qoyur.*) Siz bundan sonra da öz borcunuzu yerinə yetirməlisiniz. Məncə, istəməzsiz ki, bacımın sizin haqqınızda yaxşı rəyi dəyişsin.

Lizzi. Arxayı olun. Daha mən öz şəhadətimi geri götürə bilmərəm ki... Götürsəm, mənə həbs cəzası kəsərlər. (*Pauza*) Bu nə bağırtıdır?

Senator. Boş şeydir.

Lizzi. Çığırkı-bağırtı heç xoşuma gəlmir. (*Pəncərəni örtür.*) Cənab senator...

Senator. Nə var, mənim balam?

Lizzi. Mən yanlış hərəkət etməmişəm ki? Bizim səhv etmədiyimizə arxayınsınızmı?

Senator. Əminəm, mənim balam, əminəm.

Lizzi. Mən lap çəşbaş olub qalmışam. Bir sözlə, siz məni yaman dolaşdırındınız. Siz elə sürətlə fikirləşirsiniz ki, mən sizə çata bilmirəm. Saat neçədir?

Senator. On bir.

Lizzi. Səhərə hələ səkkiz saat qalır. Onu bilirəm ki, səhərəcən gözümə yuxu getməyəcək. (*Pauza*) Buranın gecələri də gündüzləri kimi isti olur. (*Pauza*) Bəs zənci?

Senator. Hansı zənci? Aha... Həmin zəncini deyirsən? Onu axtarırlar.

Lizzi. Ona neylərlər? (*Senator ciyinlərini dərtir. Küçədə bağırtılar getdikcə artır. Lizzi pəncərəyə yanaşır.*) Bu nə bağırtıdır, canım. Odur, adamlar əllərində fəner itlərlə buraya gəlirlər. Bu, məşəl nümayişidir-nədir. Ya da ki... Bu nə deməkdir, cənab senator?

Senator (*cibindən məktub çıxararaq*). Bacım tapşırdı ki, bunu şəxsən sizə təqdim edim.

Lizzi (*həyəcanla*). O, mənə məktub yazıb? (*Konverti açır. İçindən yüz dollarlıq kağız pul çıxır. Konvertdə başqa kağız axtarır, tapmur, konverti əzib yerə atır. Səsi dəyişir.*) Yüz dollar? Sizi sevindirə bilərəm. Oğlunuz mənə beş yüz dollar rüşvət təklif edirdi. Siz isə bu işi böyük məharətlə çox ucuz qiymətə başa çatdırınız.

Senator. Mənim balam...

Lizzi. Bacınıza mənim təşəkkürümü çatdırın. Ona deyin ki, bir çini vaza, bir neylon corab, yaxud lap dəyərsiz bir şeyi mənim adıma ayırsayıdı, bundan qat-qat qiymətli olardı. Hər işdə yaxşı niyyət əsasdır axı! Doğru demirəmmi? (*Pauza*) Siz yaman yalançı çıxdınız, məni aldatdırınız. (*Bir-birlərinə baxırlar. Senator ona doğru gedir.*)

Senator. Sizi mükafatsız qoymaram, mənim balam. İndi isə gəlin açıq danışaq. İndi siz mənəvi böhran keçirirsiniz... Sizin mənim köməyimə ehtiyacınız var.

Lizzi. Hər şeydən əvvəl, mənim pula ehtiyacım var. Güman edirəm, bunu yoluna qoya bilərik. (*Pauza*) Bu vaxta qədər mən qocalara hörmət bəsləyirdim. İndi isə bu qərara gəlmışəm ki, onlar hiyləgərdirlər, kələkbazdırırlar.

Senator (*nəşənlər*). Gərək sizi mənim dostlarım dinləyəydi. Bəli, bəli, eybəcər bir həyat sürdiyinizi baxmayaraq, sizdə nə isə bir yaxşı cəhət var. (*Onun başını sığallayır. Lizzinin üzündə nifrət əlaməti var.*) Məni ötürməyin, indicə qayıdırám.

Gedir. Lizzi yerindən tərpanmədən mızın üstündəki yüzdollarlığı götürür. Əzidirib yerə atır. Sonra mız üstə yixilib hicqrır.

Küçdə isə bağırıllar, uğultular, qışqırıqlar artır. Səsler yaxınlaşır.

Uzaqdan güllə səsi eşidilir. Zənci pərdə arxasından çıxıb

Lizziyə təraf gelir. Lizzi başını qaldırıb birdən çığırı.

İKİNCİ GƏLİŞ

Lizzi. Ah! (*Pauza. Lizzi ayağa qalxır.*) Mən bilirdim ki, sən gələcəksən. Bura haradan, necə gəlib çıxdın?

Zənci. Pəncərədən.

Lizzi. Nə istəyirsən, nə?

Zənci. Məni gizlədin.

Lizzi. Sənə dedim ki, gizlətməyəcəyəm.

Zənci. Onların səsini eşidirsinizmi, madam?

Lizzi. Eşidirəm.

Zənci. Ov başlanıbdır.

Lizzi. Nə ovu?

Zənci. Zənci ovu.

Lizzi. Ah!.. (*Uzun pauza*) Buraya gələrkən onların səni görmədiklərinə arxayınsanmı?

Zənci. Arxayınam.

Lizzi. İşdir tutsalar, sənə nə edərlər?

Zənci. Neft!..

Lizzi. Nə?

Zənci. Neft!.. Neft!.. (*Hərəkətlə başa salır*.) Üstümə neft töküb, məni diri-diriyandırılar...

Lizzi. Aydırındır. (*Pəncərəyə tərəf gedib pərdəni çəkir*.) Otur görək. (*Zənci ağır-agır oturur*.) Sən gərək elə mənim yanına gələydin? Bu işin axırını görmürem... (*Təhdidlə ona tərəf gedir*.) Mən cəncəl işdən qorxuram. Başa düşürsən? (*Ayaqlarını yerə döyiir*.) Qorxuram, qorxuram, qorxuram!

Zənci. Onlar elə güman edirlər ki, mən sizin həyatınıza qəsd etmək istəmişəm.

Lizzi. Nə olsun ki...

Zənci. Deyirəm, onlar məni sizin evdə axtarmazlar.

Lizzi. Bu məlumatı bilirsinizmi onlara kim vermişdir?

Zənci. Xeyr, bilmirəm.

Lizzi. Mən. (*Uzun pauza, zənci diqqətlə Lizziyə baxır*.) Sən buna nə deyərsən?

Zənci. Niyə belə etdiniz, madam? Uf!.. Niyə belə etdiniz?.. Mən ki sizə heç bir pislik etməmişəm...

Lizzi. Etmisən. Məni nə cür müsibətə saldığını başa düşürsənmi? (*Pauza*) De görüm, məni boğmaq istəmirsən ki?

Zənci. Onlar çox vaxt adamı öz vicdanı əleyhinə danışmağa məcbur edirlər.

Lizzi. Bəli, çox vaxt. Onlar zorla nail olmayanda adamı gözəl, şirin sözlərlə tələyə salırlar. (*Pauza*) Niyə durmusan. Deməli,

məni boğmaq istəmirsin? Yox, sən çox yaxşı adamsan. (Pauza) Mən səni sabaha qədər gizlədə bilərəm. (Zənci ona doğru addımlamaq istəyir.) Mənə toxunma! Mən zənciləri sevmirəm. (Bayırdañ bağrtı və gülle səsləri gəlir.) Onlar yaxınlaşırlar. (Lizzi pəncərənin pərdəsini açıb, kükçəyə baxır.) Yamanca tora düşdü.

Zənci. Nə edirlər?

Lizzi. Küçənin hər iki başında növbətçilər qoyub, bir-bir bütün evləri axtarırlar. Sən gərək elə bura gələydin? Sən bizim küçəyə tərəf dönəndə, yəqin ki, biri səni görüb. (Yenə pəncərədən baxır.) Odur, düz bura gəlirlər, yuxarı qalxırlar.

Zənci. Neçə nəfərdir?

Lizzi. Beşaltı nəfər. Qalanları aşağıda gözləyir. (Zənciyə tərəf gəlir.) Titrəmə! Eh... Sən Allah, titrəmə! (Pauza. Öz qolbağına baxır.) Lənətə gəlmış ilan! (Qolbağı yere çırpıb, qaydır.) Zibil! (Zənciyə) Özünü gərək elə buraya salaydın? (Zənci qalxb getmək istəyir.) Qal, bayırda çıxsan, salamat qalmayacaqsan.

Zənci. Damlarüstü gedəcəyəm.

Lizzi. Ay işığında? Onların güllesinə qurban olmaq istəyirsənsə, buyur get... (Pauza) Bir az da gözləyək, görək başımıza nə gəlir. Onlar bura gələnə qədər iki mərtəbəni axtarmalıdırular. Titrəmə deyirəm, sənə!

Uzunsüren pauza.

Lizzi otaqda var-gəl edir.

Zənci əzgin veziyətdə oturmuşdur.

Yanında silahın varmı?

Zənci. Yoxdur, yox.

Lizzi. Yaxşı. (Yeşinin gözlərini axtarıb, tapança götürür.)

Zənci. Siz nə etmək istəyirsiniz?

Lizzi. Mən qapını açıb onları içəri buraxacağam. İyirmi beş ildir onlar ağsaçlı analar, müharibə qəhrəmanları, Amerika milləti əhvalatı ilə baş-beynimə aparıblar. Artıq yetər! Daha onlar məni aldada bilməzlər. Mən qapını açıb onlara belə deyəcəyəm: "O, buradadır, lakin o, heç bir kəsə pislik etməmişdir. Onlar məni dolaşdırdılar. Mən də yalandan şəhadət verdim. Allaha and olsun! O heç bir pislik etməmişdir".

Zənci. Onlar sizə inanmazlar...

Lizzi. Ola bilər. Bəli, ola bilər. Yəqin ki, mənə inanmazlar. O zaman sən tapançanı onlara tərəf çevirərsən. İşdir itilib getməsələr, atəş açarsan.

Zənci. Onda başqları gələr.

Lizzi. Başqlarına da atəş açarsan. Senatorun oğlunu görəndə isə çalış ki, güllən boşə getməsin. Bütün bunlar onun əməlidir. Bəli, sən də, mən də yaman işə düşmüüşük. Lakin bu, bizim həyatımızda sonuncu fəlakət olacaq. Onlar səni burada tapsalar, artıq öz vücadumun məndən ötrü bir qəpik də qiyməti olmayıacaq. İndi ki belədir... Demək, biz səninlə birlikdə boğulacağıq. (*Tapançanı ona verir.*) Al! Al deyirəm, sənə!

Zənci. Bacarmaram, madam.

Lizzi. Necə?

Zənci. Mən ağlara atəş aça bilmərəm.

Lizzi. Doğrudanmı? Amma onlar belə əməldən heç də utanırlar.

Zənci. Onlar ağlardır.

Lizzi. Nə olsun ki, ağlardır. Ağ olduqlarına görə səni donuz kimi gəbərtməyə ixtiyarları var?

Zənci. Onlar ağlardır, madam.

Lizzi. Axmaq! Görürəm, sən də mənə oxşamışan. Sən də mənim kimi axmaqsan.

Zənci. Bəs siz niyə onlara atəş açmaq istəmirsiniz?

Lizzi. İndicə sənə dedim ki, mən də sənin kimi axmağam. Axmaq... (*Pilləkəndə ayaq səsləri*) Gəlirlər... (*Kəsik-kəsik gülür*.) Bax indi biz də onları layiqincə qarşılıyarıq. (*Pauza*) Tez ol, vanna otağınə keç. Tərpənmə, nəfəsini belə çəkmə... (*Zənci onun sözlənə əməl edir. Lizzi gözləyir. Qapı zəngi çalınır. Lizzi xaç vurur. Qolbağı yerdən götürür. Sonra qapını açır. Üç nəfər silahlı içəri girir.*)

ÜÇÜNCÜ GƏLİŞ

Lizzi ve üç kişi.

Birinci. Biz zəncini axtarıraq.

Lizzi. Hansı zəncini?.. O sui-qəsdçi zəncini?

Birinci. Bəli... O, qatarda bir ağ qadına sataşib, üstəlik, senator qohumunu ülgüclə yaralayıb.

Lizzi. Onu mənim evimdə niyə axtarırsınız? (Pauza) Siz məni tanımırsınız? Bir yaxşı baxın.

İkinci. Necə tanımiriq?! Srağagün mən sizi qatardan düşəndə görmüşəm.

Lizzi. Elədir, doğrudur. Bilirsiniz, o, məni zorlayıb. Aydındırımlı (Sehnə arxasında səs-kuy. Üçü də Lizziyə heyrətlə baxaraq geri çəkilir.) Qoy o bir mənim gözümə görünsün. (Tapançanı hərəyir.) Onu isti gülələrə qonaq eləmək mənim boynuma. (Hamı gülliür.)

Birinci. Siz onun boğazından asılmasına tamaşa etmək istəyirsinizmi?

Lizzi. Elə ki yaxaladınız, mənə xəbər verin, ha!

Birinci. İntizarınız çox müxtəsər olacaq, mənim konfetciyim! O, bu küçədə haradasa lap yaxın bir yerdə gizlənib. (Çıxırlar, zənci daxil olur.)

Lizzi (əli ilə alına vuraraq). Mən hansı aləmdə olduğumu bilmirəm. (Pauza) Hər halda, bütün şəhər səhv edə bilməz ki. (Pauza) Şeytana lənət. Vallah, heç nə başa düşmürom.

Zənci. Bu belədir, madam. Allah heç vaxt biz qaraları belə ağların əlinə salmasın.

Lizzi. Yoxsa, sən özünü müqəssir hesab edirsən?

Zənci. Bəli, madam, bəlkə də...

Lizzi. Sən axı heç nə etməmişən.

Zənci. Əlbəttə, etməmişəm.

Lizzi. Onda bu nə mərkədir? Niyə axı hamı onlara tərəfdir?

Zənci. Onlar ağlardır, madam, ağlar.

Lizzi. Mən də ağam. (Pauza, qapı arkasından ayaq səsləri golur.) Bax onlar gedirlər. (Qeyri-iradi zənciyə yaxınlaşır. Zənci titrəyir. Əlini Lizzinin çıynınə qoyur. Ayaq səsləri kəsilir. Lizzi birdən hönkürür.) Ah, ikimiz də kimsəsiz, bədbəxt adamlarıq, ikimiz də! (Qapı zəngi çalınır. Onlar səssiz qulaq asırlar. Zəng tekrar çalınır.) Tez keç, vanna otağında gizlən. (Qapı döyüllür, zənci gizlənir. Lizzi qapını açır.)

DÖRDÜNCÜ GƏLİŞ

Fred və Lizzi.

Lizzi. Sən dəli olmusan-nədir? Niyə mənim qapımı döyürsən? Yox, sən içəri girməyəcəksən. Əl çək məndən, rədd ol buradan. İtilib get! Alçağın biri alçaq! (*Fred Lizzini itəleyir və içəridən qapını bağlayır. Sonra Lizzini qucaqlayır. Uzun süükut.*) De görülm, nə istəyirsən, nə?

Fred. Sən iblissən, iblis.

Lizzi. Mənə bu xəbəri çatdırmaqçün özünü bura salmışan? Bu nə görkəmdir? Belə haradan gəlirsən? (*Pauza*) Cavab versənə!

Fred. Bir zənci yaxalamışdilar. Ancaq axtardığımız o zənci deyildi. Buna baxmayaraq, onu cəzalandırdılar. O dünyaya göndər-dilər.

Lizzi. Sonra?

Fred. Mən də onlarla bərabərdim. (*Fred fit çalır.*)

Lizzi. Görtürəm. (*Pauza*) Kefə baxmışan, eləmi? Zəncilərin günah-sız, məhkəməsiz-filansız öldürülməsi ürəyindəndir, eləmi?

Fred. Səni bir də görmək istədim.

Lizzi. Nə, nə?

Fred. Sən iblissən, iblis! Sən məni tilsimə salmışan, Lizzi! Mən də oradaydım. Əlimdə də tapançavardı. Zəncinin meyiti ağacda hərlənirdi. Mən zənciyə diqqətlə baxdım. Onun simasında kimi görsəm yaxşıdır? Səni! Səni! Mənə elə gəldi ki, altında tonqal qurulmuş ağac-dakı zənci deyil, sən idin, sən. Mən dərhal sənə atəş açdım.

Lizzi. Bu, ən rəzil, ən murdar bir hərəkətdir. Məni tərk et. Tərk et, cəllad!

Fred. Bu nə sarsaq oyundur ki, sən mənim başıma açdın. İndi sən məni hər yerdə, hər vaxt kölgə kimi təqib edirsən. Mən həmişə, hər yerdə səni, yalnız səni görürəm. Mən hər yerdə sənin ətrini, xəyanət, cinayət doğuran qoxunu duyuram. İfrits! Mən buraya bir dəli kimi qaça-qaça gəlmışəm. Əvvəl sənin haqqında qəti bir qərara gəlməmişdim. Səni öldürməkmi, yoxsa... Nə isə, indi bilirəm, nə etmək lazımdır. (*Lizzini itəleyir.*) Mən öz həyatımı küçələr qızına qurban verə bilmərəm. (*Yenidən ona yaxınlaşır.*) Səhər dediklərin doğruydumu?

Lizzi. Nə barədə?

Fred. Sənin xoşuna gəlməyim barədə.

Lizzi. Mənim rahatlığını pozma, əl çək.

Fred. And iç ki, səhər dediklərin ürək sözlərində. And iç. (*Onun əllərini əzisdirir. Vanna otağından səs gəlir.*) O nə səsdir? (*Dinleyir.*) Deyərsən, orada adam var.

Lizzi. Sənin başına hava gəlib. Orada adam nə gəzir.

Fred. Yalan deyirsən. Vanna otağında kimsə var. (*Vanna otağına doğru gedir.*)

Lizzi. Dayan deyirəm sənə.

Fred. Aha! Deməli, orada kimsə var.

Lizzi. Bəli, orada mənim bugünkü növbəti qonağımdır. Hər halda, o, mənim zəhmətimə başqalarından daha yüksək qiymət qoyur. Belə... Dincəldinmi? Razi qaldınmı?

Fred. Qonaq? Yox, daha bundan sonra sənin qonaqların olmayıacaq! Heç vaxt! Sən yalnız mənim olacaqsan, mənim... Mən bu saat onu görmək istəyirəm. (*Bağırır.*) Haydi, çıx bayıra!

Lizzi (*bağırır*). Çıxma. Bu tələdir.

Fred. Alçaq məxluq! (*Lizzini kobudcasına itələyir, gedib vanna otağının qapısını açır. Zənci çıxır.*) Sənin qonağın būymuş?

Lizzi. Onu mən gizlətmışəm, mən. Ona haqsız divan tutmaq istəyirlər. Atəş açmağa cürət etmə. Onun günahsız olduğunu sən ki çox yaxşı bilirsən. (*Fred tapançaya əl atır... Zənci onu itələyərək qaçır. Fred də onun ardınca cumur. Lizzi onun arxasında qışqırır.*) O günahsızdır. Ona toxunmayın. O günahsızdır. (*Səhnə arxasında iki güllə açılır. Lizzi qətiyyətlə mizə tərəf gedib tapançanı götürür. Fred qayıdır. Lizzi əlində tapança ona tərəf çevrilir. Lizzinin üzü Fredə, arxası tamaşaçılara tərəfdir. Fred tapançanı miz tüstə tullayır.*) Necə oldu? Onu öldürdünmü? (*Fred cavab vermir.*) Cox gözəl, indi isə növbə sənindir. Hazırlaş! (*Tapançanı ona tərəf tutur.*)

Fred. Lizzi, Lizzi... Mənim anam var.

Lizzi. Kifayətdir. Daha məni aldada bilməzsən.

Fred (*yavaş-yavaş ona tərəf gedir*). Lizzi, özünə gəl, Lizzi, lazım deyil, Lizzi! Yalvarıram. Bax mən səninçün çayın o tərəfində yüksək təpədə ev tutaram. Bağça tutaram. Sənin evin, bağçan olar, Lizzi! Sənin zənci nökərlərin, kefin istəyən qədər pulun olar, Lizzi. Sənin

xəyal etdiyindən daha çox... Daha çox. Bir düşün... Atəş açma, Lizzi...

Lizzi (*tərəddüd içində tapançanı aşağı sallayır*). Ah...

Fred (*sakitləşir*). Bax belə... Oyunçağı yerə qoy. Sən ağıllı qızsan. Axır başa düşdün ki, sən mənim kimi adamı vura bilməzsən. Mən Klarkam axı. Nəslimizin birinci Klarkı təkbaşına bütün bir meşəni qırıb, orada yer şumlamışdır. Əcdadımızın kökü olan birinci Klark öz əli ilə on altı hindu öldürmüştür. Bu şəhəri, demək olar ki, onun oğlu qurub-yaratmışdır. O, Vaşinqtona bərabər adamdı. O, Birləşmiş Ştatların istiqlaliyyəti uğrunda həlak olmuşdur. Mənim ulu babam San-Fransiskoda daşqın zamanı iyirmi beş adamı ölümən xilas etmişdir. Mənim babamın kökü bu şəhərdədir. O, bu şəhərin qubernatoru idi. Missisipiye kanal onun sayəsində çəkilmişdir. Mənim atamsa, bildiyin kimi, senatordur! Ondan sonra mən senator olacağam, mən! Mən onun yeganə varisiyəm. Bu ölkəni biz Klarklar yaratmışıq. Onun tarixi bizim tariximizdir. Klarklar Alyaskada, Filippində, Nyu-Mexikoda da vardır. Sən axmaq isə mənim kimi adama əl qaldırırsan. (*Gülür*) Hər halda, sən mənə atəş aça bilməzdin. Düşün, Amerika millətinə atəş açmaq olarmı?

Lizzi (*əsəbileşib yenidən tapançaya əl atır*). Necə? Necə? Klarkların doğub-törətdiyi küçüklərə atəş açmağa mənim cürətim çatmaz? Necə? Məgər sən Amerika millətisən? Təkrar et görüm!

Fred. Lizzi, yalvarıram, özünə gel, lazım deyil, Lizzi! Bu çox təhlükəli şeydir... De görüm, məndən nə istəyirsən, hə? Mən o zəncini öldürməmişəm... Gulləm boşა getdi... O rəzil qaçıdı!

Lizzi. Yalan demirsən ki? O, doğrudanmı, sağdır?

Fred. Canına, canımıma and olsun ki, gulləm boşā getdi. O, qaçıb aradan çıxdı.

Lizzi (*nə barədə isə düştinür. Anı tərəddüddən sonra telefonə təraf gedib nömrəni yiğir. Telefon dəstəyi sol əlindədir. Sağ əli ilə tapançanı Fredə doğru tutmuşdur*). Allo, allo! Polis idarəsidir?

Fred (*qorxu içində*). Sən nə edirsən?

Lizzi. Allo! Bura polis idarəsidir?.. Danışan Lizzi Mak-Keydir. Bəli, bəli, mən özüməm. Mən sizə mühüm məlumat vermək istəyirəm!

Fred (*qorxu içərisində*). Nə məlumat? Nə məlumat? Nə oyun çıxarmaq istəyirsən, dəlinin biri dəli!

Lizzi (*Fredə elə bərkdən deyir ki, telefonda da eşidilir*). İndi eşidib bilərsiniz, cənab Fred! (*Dəstəyə*) Allo! Danışan Lizzi Mak-Keydir! Mən bu gün yalan şəhadət vermişəm. Məni buna senator Klark məcbur etdi. O, mənimlə ən alçaq bir adam kimi rəftar etdi. (*Fredə*) Titrəmə! Elə titrəmə, murdarın biri murdar! Sənə baxmaqdan iyrənirəm. Başa düş, iyrənirəm...

Fred. Yox, sən ağlığını itirib, dəli olmusan, dəli. Onu başa düş ki, “yalan şəhadət vermişəm” deməkçün zindana birinci səni salarlar, səni.

Lizzi (*Fredə ucadan xüsusi əda ilə*). Siz mənim dərdimə qalmayın, cənab Klark! (*Dəstəyə*) Bəli, gəlin, məni həbs eləyin! Hər nəyə desəniz and içərəm ki, məni senator Klark dolaşdırı. Yox, zənci müqəssir deyil! Klarkların hamısı belədir. Hamısı!..

Bu replika zamanı Fred tələsik gedir. Pərdə yavaş-yavaş enir.

PƏRDƏ

ÜMMÜL BANU

(1905–1992)

QAFQAZ GÜNLƏRİ

(romandan fragment)

“Nənəm qəribə adam idi. Hər il kənd evində ətrafına toplasaq qohum-əqrəbəyə ağılıq edərdi. Elə bədəninin ölçüləri ona qeyri-adi bir görkəm vermişdi. Yerindən ayağa qalxanda elə bilərdin ki, Peroldun nağıllarındakı əjdahalardan biri ilə qarşılaşırsan. Bu görkəmlə ona mülayim, mehriban adam demək olmazdı. Elə, doğrudan da, belə adam deyildi. Bütiün günü əmr verir, tələb edir, söyüş söylür, bütiün evi tir-tir əsdirirdi.

Bədəninin ağırlığına görə bir yerdə çöküb qalır. XIV Luinin stulu kimi. Oturacağı dəlikli stulundan az-az qalxır, aftarası isə həmişə yaxınlığında olurdu. Beləcə, şah kimi öz taxtında oturur, onu görmək istəyənləri qəbul edirdi. Kişiləri qəbul edəndə əsl müsəlman qadını kimi təvazökarlıqla yaşıyordı. Burası da doğrudur ki, onun görkəmində amiranəliklə yanaşı, ləyaqət də vardı – min qırçınlı milli tumanı stulun ətrafında yerə toxunurdu. Amma elə olurdu ki, elə belə görkəmdəcə nənəm, qorxudan əsim-əsim əsən bağbanlardan birinin aşının duzunu verirdi.

O, qızlarını da, oğullarını da, kürəkənlərini də bəzən belə danlamalı olurdu. Babam öləndən sonra ailə başçısı olmuş atam da onun yanında özünü sərbəst apara bilmirdi. Doğrudur, atam axırda hər işi öz bildiyi kimi edirdi, amma çalışırdı ki, nənəm ondan narazı qalmasın. Təkcə biz balacalar onun qəzəbindən kənardə qalırıq. O, bizə qarşı kövrəklik edir, xətrimizə dəymir, biz də bu vəziyyətdən istifadə edib bütün arzularımıza çatırıq. O, bizə dünyyanın ən yaxşı halvası olan qoz halvası paylayırdı. Dayə freyleyn Anna bizi axtaranda onun geniş tumanının altında gizlənirdik. Hərdən gəlinciklərimizi bəzəmək

üçün bizə bəzəkli parça da verirdi və nəhayət, məhəbbəti lap cuşə gələndə bizə qəpik-quruş da paylayırdı. Amma ondan gözlədiyim ən böyük xeyirxahlıq məni özü ilə məşhur hamam məclisinə aparması olurdu.

Hamam günləri həmişə nənəmin yan-yörəsində olan bir dəstə kasib, həvəskar arvad qohumlar (ətraf kəndlərdən) öz körpələri və hamam bağlamaları ilə bizə gəlirdilər. Bağbanlar hamamı səhərdən qızdırırlardı. Hamam isə bir girəcək otağı, bir soyunma otağı və nəhayət, hamamın öziündən ibarət idi. İçəridə qırqları daşla hörlülmüş iki hovuz vardi – birində isti su, o birisində isə soyuq su. Suyu hovuzların divarlarında yan-yanı düzülmüş kranlardan götürürdülər.

Burada hər cür əyləncə və məşğulliyət olurdu. Arvadlar bir növ gillə başlarını yuyur, bir-birini masaj edir, “taki” dərmanının keçmiş forması olan pis iyili bir dərmanla təmizlənir və hərdən də avropalılara məlum olmayan sapdartma üsulu ilə tüklərini yoldurdular. Sonra isə həna yaxılması mümkün olan hər yerə həna yaxırdılar. Bəzən də görürdün ki, bir neçə arvad oturub öz bit-birələrini qırır. Heç anlaya bilmirdim ki, hər həftə tərtəmiz yuyunan bu arvadlar bit-birəni haradan tapırdılar.

Arvadlar burada möjsət işi ilə yanaşı, dillərinə də güc gəlirdilər. Onlar yuyuna-yuyuna zarafatlaşır, söhbət edir, nağıl danışıldır. Bir də görürdün ki, baş yumaqla yanbız kisələmək arasındaki fasilədə isti buxarın təsirindən şərab içmiş adam kimi meyxoş olmuş arvadlar evlənmə məsələlərini həll edir və belə söhbətlər hamam məclislərinin ləzzətini daha da artırırı.

Bu təmizlik və söz-söhbət bayramında iştirak etmək üçün nəyə desən hazır idim. İş belə gətirdi ki, bir dəfə ağır bir günahım olmasa da, nənəm məni bu cənnətə aparmaq istəmədi. Mən yaman hirsəldim və hayif çıxməq qərarına gəldim. Elə ki arvadların hamısı hamama girdi, qapının üstündəki açarla qapını bağlayıb açarı gizlədirdim. Bu hiyləgər hərəkətdən sonra uşaqlarla oynamayağa getdim və qapını bağlamağım yadımdan çıxdı.

Arvadlar qarışiq cimmə-təmizlənmə işlərini qurtarib çıxməq istəyəndə qapının açılmadığını görüb mat qalıblar. Onlar qapını döyüb qışqırsalar da, yaxında bir adam olmayıb ki, eşidib haraya gəlsin. Pən-

cərələr çox hündür olduğundan pəncərəyə də qalxa bilməyib köməksiz qalıblar. Bir saat qapını döyüb qışqırsalar da, səslərini eşidən olmayıb. Arvadlar qorxuya düşüb'lər. Daha bir saat da isti buxar içində ac-yalavac qışqırıldıqdan sonra təsadüfən oradan keçən bağbanlardan biri onların səsini eşidib, başqa tikililərdən xeyli aralı olan hamama yaxınlaşış, qapı arasından hal-əhval tutub və onların ağlaşa-ağlaşa dediklərindən başa düşüb ki, qapı açılmış. Bağban da açarı tapa bilmədiyindən evə qaçıb, hamını xəbərdar edib. Nəhayət, başqa bir acharla qapını açıb istidən pörtmiş, ağlamaqdan üzülmüş zavallı arvadları azad ediblər.

Gördüyüm işin nəticəsini eşidəndə az qaldı qorxudan ürəyim getsin. Qorxudan günahımı boynuma almadım və hamı Əsədlə Əlidən şübhələndi. Onlar nə qədər and-aman eləsələr də, sözlərinə inanan olmadı. Günahları sübut olunmadığına görə onlara yüngül cəza verdilər. Amma günahları olmadığına görə bu yüngül cəza da onlara ağır görünürdü. Qorxum çəkiləndən sonra vəziyyətin gülinclüyü mənə ləzzət verirdi; həmişə yalan danışan bibim uşaqları ömürlərində birinci dəfə yalan danışmirdilar... və onlara inanan yox idi. Yaxşı deyiblər ki, yalançının evi yandı, heç kim ona inanmadı!

Başqa günlər kasib qohumlar gəlib nənəmin icazəsi ilə qurbağalı hovuzda paltar yuyurdular. Bu hovuzda çoxlu qurbağa olduğuna görə ona qurbağalı hovuz deyirdik. Axşam düşəndə hovuzdan qulaqbırıcı, zil, əntiqə qışqırtılar eşidilirdi. Hami başını yelləyib deyirdi. "Eh... bu qurbağalar..." Qurbağalar isə heç kimi veclərinə almadan daha da bərkdən quruldaşdırlar.

Bu hovuzun daş hörgüsü alçaq və enli idi və buna görə də həftəlik paltaryuma mərasimi üçün çox rahat yer idi. Paltaryuyanlar suyun bulanıq və çirkli olmasından çəkinmirdilər. Burada hərdən nənəm qab-qasığı yuyur, uşaq çızmızdırırdı.

Bir gün Əsədlə Əli gəlib mənə şad xəbər verdilər. Dedilər ki, hansı uzaq qohumunsa qohumu olan, əmidostu adlandırdığımız bir qariya "yüngülvari zarafat" eləmək istəyirlər. Heç özümüz də bilmirdik nə səbəbə bu qariya nifrət edirik, bizə heç bir yamanlığı dəyməmişdi. Mən sevimli bibim uşaqlarına qoşuldum və biz utancaq, təriyəli uşaq kimi qurbağalı hovuza tərəf getdik.

Həmin gün hovuzun kənarında on nəfərə yaxın arvad cidd-cəhdli paltar yuyurdu. Onlar çadralarını iri bayraqlar kimi arxaya atıb tərlı sifətlərini açıq qoymuşdular və bilirdilər ki, həyətin kişilərindən heç kəs həftəlik paltaryuma günü hovuz tərəfə hərlənməyəcək. Onlar qaraşın əlləri və hənali barmaqlarının cəld hərəkətləri ilə paltarı döyür, suda yaxalayır, ovxalayıb sıxırırlar. Hovuzun suyu çalxalanır, iri ləpələr bir qıraqdan o biri qıraqa axışır. Arvadların əllərinin işi dillərinin işinə qətiyyən mane olmurdu; əlləri yorulduqca ürəklərini boşaltmaq ehtiyacı artırdı. Şirin-şirin, tələsə-tələsə, qarışq səslə söhbət edirdilər. Paltar yumasa da, işləyənlərə göz yetirən nənəm ağzını açanda hamı səsini kəsib nəzakətlə qulaq asırdı. Nənəmin ağıllı kəlamları sükuta qərq olmuş hovuzun xırda ləpələri üzərinə səpələnirdi. Əslində, nənəm danışanda heç kimə müraciət eləmirdi, elə bil, həm su ilə, həm arvadlarla, həm də ətrafdakı encir ağacları və quşlarla danışındı.

Elə biz onlara yaxınlaşanda da nənəm danışındı, bizi görüb bir anlıq susdu və şübhəli-şübhəli soruşdu:

– Hə, niyə gəlmisiniz, şeytan balaları?

– Heç, nənə. Elə gəldik sənin yanında oturaq, – müləyim səslə cavab verdik və növbə ilə onun tərli üzündən öpdük (hava yaman isti idi).

Deyəsən, nənəm sözümüzə inanmadı, şübhəli-şübhəli baxırdı; təcrübədən yaxşı bilirdi ki, Əsədlə Əli ancaq bir əməl çıxarmaq istəyəndə təvazökar görkəm alırlar. Biz sakit-sakit onun yanında oturduq, o da köksünü ötürüb üzünü arvadlara çevirdi.

Əsəd ilə Əlinin hələ on üç yaşıları olmadığına görə arvadlar məclisində oturmağa ixtiyarları vardı. Həm də ki hələ yetkin olmadıqlarına görə onlar müləyim qadın məclislərində lazımı həzz ala bilmirdilər. Arvadlar tərli sifətlərini onlardan gizlətmir, çadraları əvvəlki kimi arxalarında yellənə-yellənə paltarı ele əzmkarlıqla əzir, sıxır, çırpırdılar ki, heç qızmar günəş də əllərini işdən saxlaya bilmirdi.

– Hə, – nənəm söhbətinə davam elədi. – Deməli, Fəridə deyib ki, Əkbərə ərə getmək istəmir, çünkü almış yaşı var. Gör bir, bu murdar xristianların təsiri ilə nə günə qalmışq, ay Allah!

– Ay Allah, – on arvadın hamısı birdən səsləndi.
– Biz hara gedirik belə? – bizim “düşmənimiz” Əmidostu həyəcanlı səslə soruşdu.

O, xırdaca gözlərini həyəcanla oynadıb üzünü nənəmə tutdu və ondan imdad istəyirmiş kimi bir də soruşdu:

– Biz hara gedirik belə?

Nənəm isə qeyri-ixtiyari bir hərəkətlə əlini qaldırıb havada yellədi, barmaqlarındakı üzüklerin mirvari və firuzə qaşları günəş işığında parıldadı. Sonra isə əlini qatlanmış dizinin üstünə qoyub dedi:

– Allah kərimdir.

Arvadların onu da birdən dilləndi:

– Allah kərimdir.

Göy buludsuz idi və günəş aləmə od səpələyirdi. Arvadların qaraşın sıfətlərindən tər damcıları hovuza və yuduqları paltarın üstünə səpilirdi. Amma heç biri tərini silmirdi. Çünkü bilirdilər ki, havayı zəhmətdir, hədər işdir. On damçı təri silib-təmizləyən kimi başqa on damcı qaynayıb çıxacaq... Təri silmək nəyə gərəkdir, ay Allah?

Arvadlar yenidən söhbətə başlamışdılar. Hər biri elə güman edirdi ki, daha maraqlı əhvalat damışır və güləndə də daha bərkdən gülürdü ki, hamı eşitsin. Elə hay-küy qalxırdı ki, qurbağaların qurultusu bu səs-küyün yanında müləyim müzültiya oxşayırırdı. Gündün bu sakit vaxtında onların səsi bağın ayağına da çatır, bağbanlar isə başlarını bulayıb gülürdülər...

– Xəberiniz varmı, – nənəm sözə başladı və arvadların səs-küyü o dəqiqəcə kəsildi. – Xəberiniz varmı, bacım qızının eltisinin böyük dayısı Sarı Əhməd ağır ürək xəstəliyinə tutulub? Bəlkə də, ölücək. Hamı... tək Allahdan başqa hamı gəldi-gedərdir.

– Allahdan başqa hamı gəldi-gedərdir, – arvadlar bir səslə təsdiq elədilər.

Bir anlığa paltarların şappiltisənə köksötürmə səsləri də qarışdı. Əmidostu daha dərindən köks ötürdü və gözü azacıq yaşırdı. Nənəm bayaqdan ürəyində qalmış söhbətə yenidən başladı.

– Hə, deməli, ağliniza gətirin ki, düz on altı yaşı olan Fəridə (qız böyük Suraxanı yanğını ilində anadan olub) Balaca Qız – Bibinin dayısına ərə getmək istəmir və deyir ki, onun altmış yaşı var.

- Hər halda, Allah bilən yaxşıdır, — arvadlar xorla təsdiqlədilər.
- Hə, bax burası doğrudur, — Əsəd qəflətən və ciddi səslə dilləndi.

O ayağa qalxıb əmidostuya yaxınlaşdı, cibindən kiçik bir şüşə çıxarıb içindəkini qarının çarşabına və üstünə səpələməyə başladı. Qarı isə ağızını açıb mat-mat ona baxırdı. Elə bu vaxt Əli cibindən bir qutu kibrit çıxardı və kibrit çalmağa hazırlaşdı.

- Nə edirsiniz, it uşağı, — bir xata baş verəcəyini duymuş nənəm qışqırkı.

Əsəd sakit səslə dedi:

— Ay nənə, sənə yüz dəfə demişəm ki, sən bizi söyəndə özünü də söyürsən. Əger bizim valideynimiz itdirsə, yadından çıxarma ki, onlar sənin uşaqlarındır. Əmidostunun üstünə benzin tökdüm, istəyirik ona od vuraq, çünki zəhləmizi tökür. İndi onu yandıracağımız.

Əmidostu bərkdən qışqırkı. Bircə göz qırpmında sıçrayıb ayağa qalxdı, çarşabını yana atdı, tumanının astarı çöldə qaldı. Qarı nöyütə bulaşmış pencəyini də çıxarmaq istəyirdi ki, Əli əlindəki kibriti yandırıb ona yaxınlaşmış kimi bir addım atdı. Qarı hovuzun səkisindən yerə atılıb geniş həyat yolu ilə qaça-qaça cir səslə qışqırkı köməyə adam çağırmağa başladı. Nənəm qışqırkı uşaqları söyürdü, başqa arvadlar da ona qoşulmuşdular. Mən isə gülməkdən ayaq üstə dura bilməyib yerə yixilmişdim. Əmidostu əlində kibrit tutmuş Əsədlə Əlinin qabağına düşüb üzü açıq, alt tumanı sallana-sallana həyat boyu qaçıır, həyatdəki bağbanların və başqa kişilərin yanından keçirdi. Görəsən, niyə ağluna gəlmirdi ki, qaçıb hovuza da atıla bilər?

Nənəm gündəlik beş namazdan və klürsüsündə oturub qonaq qəbul elədiyi saatlardan sonrakı vaxtını mətbəxdə keçirirdi. Bura onun salonu idi! Yan-yöresi kasib qohumlarla dolu olurdu. Amma, əslində, mətbəxə varlı qohumlar da, qohum olmayan kasiblar da yiğisirdilar. Bu arvadların içində Fatma adlı birisi daha çox nəzərə çarpıldı. Deyirdilər ki, o, qarışiqcinslidir və peygəmbər nəslindəndir. Bu qohumluq isə ona qürurdan başqa bir şey verməmişdi. Bu arvad heç əra də gedə bilməmişdi və müsəlman arvadları arasında tanıdığım ilk subay qadın idi. Bəlkə, onun qarışiqcinsli olması nə isə düzəlməyən bir problem yaradıb; bəlkə, kişilər bu peygəmbər qohumundan istədikləri həzzi almaqdan çəkinmişdilər; bəlkə də, sadəcə, onun eybə-

cərliyinə görə imiş. Axı heç kimdən qorxmayan Əsədlə Əli də bu arvadı görəndə ürpənirdilər. Onun qırış-qırış, tük basmış iri sifeti it sıfətinə oxşayırıldı. Əgər yeriyərkən silkələnib bir-birinə dəyən iri döşləri olmasa, hamı onu kişi sanardı. Onun nəzərəçarpan cəhətlərindən biri də hər dəfə geləndə nənəmin alicənablıqla ona verdiyi nargiləni həvəslə yeməsi idi. Kifir olsa da, Fatmadan xoşum gəlirdi, o, nənəmin yeganə qadın qonağı idи ki, tərli üzünü üzümə sürtüb, yaşı dodağı ilə məni öpmürdü.

Belə öptüslər məni incidir, haldan çıxarırdı. Kasıb qohum arvadlar-dan hər biri məni görən kimi üstümə qaçır və anlaya bilmədiyim bir ac gözlükə məni hey öpür, üz-gözümüzü ağız suyu və tərə bulaşdırırıdı. Bu mehribançılıqdan yaxa qurtarmağın mümkün olmadığını bildiyimə görə türəyimdə onlardan zəhləm gedə-gedə dodağımı dişləyib dözürdüm. Elə ki arvad məni öpüb qurtardı, üzümü yaylığımı, yaylığım olmayanda isə donumun ətəyi ilə silirdim. Arvadlar bunu görsələr də, məni öpməkdən əl götürmürdülər. Onlar gör-götür adamı deyildilər.

Cox geniş olan bu mətbəx, az qala, həmişə irili-xirdalı uşaqları ilə gələn qonaq arvadlarla dolu olurdu. Hər dəfə bura girəndə öz körpəsini, yaxud döş əmmək yaşı keçmiş uşağını əmizdirən (bir halda ki hələ süd gəlir, gərək onu işlədəsən) bir arvad görmək olardı. Bu çirkli, səs-küylü uşaqlardan zəhləm getdiyini gizlətmirdim. Arvadlar bu münasabətimdən inciyir və məni "şeytan balası" adlandırdırlar. Mənə verilmiş bu adı doğrultmaq üçün özümü daha da pis aparır, uşaqlardan birinə dil göstərir, birinin saçını dartır, başqa birisini isə cimdikləyirdim.

Səhər saat yeddi dən axşam saat doqquza qədər cürbəcür xörəklər bişirilən bu mətbəxə Əsəd, Gülnar və Əli ilə birgə tez-tez baş çəkirdik. Aclıqdan yox, başqa uşaqlardan fərqlənmək arzusu ilə barmaqlarımızı şirniyyat üçün hazırlanmış qaynar şirə qablarına baturub yalayır, tavada qızardılan yarıçıy qoyun ətindən qoparıb ağızımızı yandıra-yandıra yeyirdik. Nənəm isə elinə oxlov, yaxud şış götürüb bizi hədələyirdi. Onun ayağa qalxa bilməyəcəyindən arxayıñ olduğumuza görə xörəkləri istədiyimiz qədər dağıdırıldıq. Əlacı kəsiləndə nənəm qonaq arvadlardan birinə göstəriş verirdi ki, bizi zorla mətbəxdən çıxarsın, qonaq da bu tapşırıga həvəslə əməl edirdi.

Bəzən isə biz mətbəxdə stul olmadığından yerə sərilmış həsirin üstündə dinməzcə oturub qulaq asırdıq. Nağılçı arvadın burnunda danışa-danışa söylediyi nağıla (nağılçuların hamısı burnunda danışırdu, adət belə idi) heyran-heyran qulaq asırdıq. Uşaqlar əmir, arvadlar həsir yelpiklərlə üzlərini yelləyə-yelləyə, yaxud səssizcə təsbeh çevirə-çevirə qulaq asır, nağılçı isə Əhmədlə Sürəyyanın, yaxud Məhəmməd-lə Leylanın nağılini danışırdu. Bizim arvadların çoxu məhəbbətə yaxşı bələd olmasa da, məhəbbət mövzulu əfsanələri xoşlayırlar. Nağıllar həmişə bu sözlərlə başlayırdı: "Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi". Nağıl danışıldıqca iri saxsı küpələrdə çalılmış süd uyuşub qatığa dönür, qoyun eti yavaş-yavaş qızarır, iri mis tavallarda halvalar bişir, arvadlardan biri isə onlara göz qoyurdu.

Kasib qohum arvadların xoşum gəlməyen cəhəti təkcə onların yaş öpüşləri deyildi. Bizə maraq üzündən onlar hər cür həyasızlığa yol verirdilər: yuxuda olduğumuz vaxt bizim yataq otaqlarımıza girir, şkaf və siyirmələri açıb şey-şüylərimizə baxır, paltarlarımızi əllərində oynadıb parçasının qiymətini öyrənmək istəyir, əllərini sinəmizə sürtüb döşlərimizin çıxıb-çixmadığını yoxlayırdılar. Onlar öz varlı qohumları haqda hər şeyi öyrənməyə çalışır, hər cür suallar verirdilər. Soruşturdukları ki, yetkinlik vaxtna çatmışıqmı və nə vaxtdan çatmışıq? Atamız hansımızı daha çox istəyir? Hərəmizin neçə donumuz var və bizi dayəlik edən "xristian arvadlar" nə qədər əməkhaqqı alırlar? Onlar qapılarını pusur, pəncərələrimizdən içəri tamaşa edir, pianoya, mexaniki oyuncaqlarımıza, tennis ağaclarımıza, hər şeyə əl vurub yoxlayırdılar. Onlar uşaq kimi bizim oyuncaq və geyimlərimizə qıbtə etsələr də, bütün bunların pis nəticə verə biləcəyindən çəkinir və elə güman edirdilər ki, öz güzəranları daha arxayın güzərandır. Bəzən zəhləmizi tökdükllerinə görə biz qapımızı çırpıb onları otaqdan qovurduq, amma incimirdilər, bir az sonra yenə öz bildiklərini edirdilər.

Nənəm onları əzizləyir və müdafiə edirdi, çünkü onun başına toplaşır və hər əmrinə əməl edirdilər. Kasib qohum arvadlar onun əshabələri idi, ona qulluq edir, yaltaqlanır, itaət edirdilər. Onlar bütün şəhərin xəbərlərini nənəmə çatdırır və onu əyləndirmək üçün bu xəbərləri işiştirdilər də. Əvəzində isə nənəm onları hamam məclis-

lərinə dəvət edir, qoyun ətinin qalıqları ilə yedirdir və çit parça bağışlayırıldı. Amma nənəm istəyəndə onları söyürdü də. Arvadlar isə cavab vermirdilər; axı saray əhlinin qüruru az olur.

* * *

Bizim ailənin münasibətlərində dava-dalaş çox mühüm yer tuturdu. Bu dava-dalaşın da iki əsas səbəbi vardı: birincisi, ailə üzvlərinin təbiətindəki hikkə idi və söhbət vaxtı hamı hikkəli olurdu. İkincisi isə VƏRƏSƏ məsələsi idi. Bu vərəsə məsələsi atamın atasının vəfatından sonra onun varını bölmək üçün meydana gəlmişdi və ən böyük, ən davalı məsələ idi. VƏRƏSƏ! Bu sözü deyəndə fikirləşirəm ki, bu qədər dava-dalaşa, söyüşə, qarşılıqlı nifrətə səbəb olmuş həmin sözdən sonra bir neçə nida işarəsi işlədilməlidir. Üç bacı və onların ərləri, iki qardaş (sonra onların arvadları da), anaları və atalarının ikinci arvadı bütün günü didişir, hər biri öz vərəsə payını qoruyurdu. Hələ bu qardaş-bacıların uşaqları da böyükər arasındakı münasibət-dən asılı olaraq, bir-birinə münasibətini az da olsa dəyişməli olurdular. Valideynlər öz uşaqlarına dalaşdıqları bacı-qardaşın uşaqları ilə oynamacı qadağan edirdilər. Beləliklə, bu ailə davasında bütün ailə üzvləri iştirak edirdi. Beleçə, dalaşa-dalaşa, didişə-didişə gəlib 1917-ci ilə çatıldılar. Daha burada başqa izahat lazım deyil..." (səh. 51-59).

Baninin bağ evinə, oradakı yaşayış və istirahət tərzine aid xatirələri çöxdür. Hətta ailə uşaqlarının əməllərində və söhbətlərində ayıblı və dilə getirilməyə layiq olmayan söhbətlər də var. Ailənin içindəki didişmələr, az qala, bütün əsər boyu davam edir. Yaziçi uşaqlıq illərində qəlbinə çökəmiş intim hissleri də etiraf edir. Öz yazdırığına görə, on yanında ikən ilk dəfə öz həyətlərində işləyən gənc bağbana, sonra xalası oğlunun dostu olan rus oğlana, daha sonra isə evlərinə qonaq gələn gənc gürcü knyazna və iranlı zabitə vurulub. Həmin dövrün siyasi hadisələri haqda xatirələr də maraq doğurur:

"Elə qalmaqallı dövrə gəlib çıxmışdıq ki, bu dövrdə tarixçilər üçün mövzù bolluğu yarandığı kimi, xalqın əzabı da bollaşırdı.

Artıq məlum olan tarixi hadisələrdən sonra Rusiyada çar devrildi, Kerenski də hakimiyyətdən əl götürdü, oktyabr inqilabı baş verdi,

Vətəndaş müharibəsi qırıqlarla ağları üz-üzə gətirdi. İmperiya dağıldı.

Bu qarmaqarışılıq sayesində ətraf ərazilərin tarixcə, irqcə, dinə görə ruslardan fərqli olan xalqları ayrılib müstəqil respublikalar yaradırdılar. Qafqazda Gürcüstan, Ermənistan və Azərbaycan xalqları özünüidarə hüquqlarını bərpa etmək istəyir və bunun üçün çalışırlar.

Azərbaycanın paytaxtı Bakı şəhərində siyasi canlanma başlamışdı. Yaranmış müxtəlif siyasi təşkilatların fəaliyyəti sayesində rəqabet, dağıntı və döyüslər baş verdi. Sosialist təməyüllü bir erməni təşkilati ölkəni kommunist dağıntılarından qurtarmaq adı ilə hərbi diktatura rejimi yaratdı. Amma camaat piçildəşirdi ki, bu təşkilatın başçıları bolşeviklərdir.

Onlar hər kim olsalar da, hakimiyyətləri dövründə müdafiə imkanı olmayan müsəlmanları qırmağa başladılar. Burada da xalq, bir ingilis yazılıcısının sözü ilə desək, "milli rəqabet həvəsi"nin qurbanı oldu. Yüksək təbəqənin nümayəndələri, ister erməni olsun, ister azərbaycanlı, mənafeləri eyni olduğuna görə milli qırğınlar vaxtı bir-birini qoruyurlar. Qırğını isə müəyyən bir vaxtda, tərəflərin hansı daha güclü, daha səfərbərdirse, o başlayırdı.

Beləliklə, əgər Türkiyədə qırğını birtərəfli idisə, türklər erməniləri qırırdısa, Azərbaycanda ermənilər azərbaycanlıları qırırdı (xristianlar müsəlmanları).

Bir gecə saat ikidə dayəm freyleyn Anna gəlib məni yerimdən qaldırdı. Yuxudan aylıb qaranlıq, kədərli aləmə qovuşdum.

İşıqlar kəsilmiş, ev və şəhər dərin qaranlığa cummuşdu, bu qaranlığı isə haradan atıldığı məlum olmayan güllələr dəlib keçir, viyildaşırdı. Uzaqdan pulemyot atəşləri də eşidildi. Biz hər dəqiqə "daşnakların" (milətçi erməni partiyasının üzvlərinin adı belə idi) evə dolacağımı, evi dağıdırıb bizi də qıracaqlarını gözləyirdik. Telefon da kəsilmişdi, evimiz ətrafi təhlükə ilə dolu tənha bir adaya bənzəyirdi.

Əminənin qaranlıq yataq otağına yiğışış gözləməkdən başqa çarəmiz qalmamışdı. Şəhər saat dördə yaxın giriş qapısı elə bərkdən döyülməyə başladı ki, elə bil, indicə ev də dağılacaqdı, bizim son ümidişimiz də. Elə bilirdik ki, daşnaklar bizi qırmağa gəliblər. Atam

revolverini götürüb otaqdan çıktı, arvadı Əminə də onun arxasında. Zahirən zərif görünən bir qadın üçün bu hərəkət gözlənilməz cəsarət və sadıqlik nümunəsi idi. Biz ölümə hazırlaşırıq, amma deyəsən, tələsmişdik; bir az sonra atamla Əminə arxayın addımlarla qayıtdılar. Onların arxasında gələnlər isə silahlı daşnaklar deyil, üzbeüz binada yaşayan erməni qonşularımız idi. Onlar bizə mühafizə və evlərində sığınacaq təklif etməyə gəlmişdilər. Təklif minnətdarlıq hissi ilə qəbul olundu, buna heç söz ola bilərdi?

Elə həmin dəqiqlik hərəmiz kiçik bir çamadan hazırlayıb pillə-kənləri endik. Bizancaq küçənin o üzünə keçməli idik, amma küçədə güllələr elə viyıldاشırdı ki, bu dar küçəni keçmək belə çox qorxulu idi. Bizi dedilər ki, bu gülləbaran meydanını qaça-qaça keçsək, təhlükə azalar. Küçənin o başında döyüş gedirdi, güllələr seyrək olsa da, ardıcıl atılır, əvvəl partlayır, sonra isə viyıldayırdı.

Nə qədər tənbəl olsaq da, küçənin o üzündəki evə cəld qaçmalı idik. Gecənin qaranlığında həm küçənin çala-çuxuruna görə, həm də qorxudan büdrəyə-büdrəyə qaçırdıq. Tək atam qaçmırdı, çünki balaca qardaşımı qucağına götürmüştü və uşaqla birlikdə yixila bilərdi. Amma Allah onu qoruyurdu.

Qapıdan içəridə ev sahibləri bizi xeyirxahlıqla qarşılıdlar. Belə bir vaxtda bu, təsirli bir hal idi. Sonra yatmağa hazırlaşanda gördük ki, rahatlıq yoxdur. Adamın sayı çarpayının sayından çox idi. Bəzilərimiz xalça üstüne salınmış döşəklərin üstündə yatmalı olduq. Mən də balaca bir otaqda yerə salınmış döşək üstündə yatdım. Otaq qonşum isə divanda kiçik qardaşımı birgə yatmış freyleyn Anna idi. Həm uşağın səsindən, həm də ki çöldəki güllə səslərindən səhərə qədər gözümü yuma bilmədim.

Ertəsi gün səhər isə belə bir mənzərənin şahidi olduq: evimizin qarşısına yüksək maşınları düzülmüşdü və bu maşınlar bədəninə patron-daşlar sarılmış adamların bizim pəncərələrdən atdıqları cürbəcür əşyalarla dolurdu. Cürbəcür çirkli hərbi paltar geymiş bu adamların görkəmi adamı qorxuya salırdı və biz bu səhnəyə qıraqdan baxdığımıza sevinirdik. Əgər biz o üzdə olsaydıq, yəqin ki, əşyalar kimi pəncərədən çöle atılacaqdıq. Evin içi pəncərələrdən çöle atılırdı; qaşıq-çəngəllərin arxasında qadın korsajları uçurdu, "Lui XIV"

üslublu bir şamdan havada uçan kəşməri şala ilişib şalı da özü ilə aşağı dartıldı.

“Bu da mənim yaşıl məxmər donum”, – Əminə ürəkağrısı ilə inildəyir, freyleyn Anna isə bir ildən çox əlləşib toxuduğu başaltının havada uçmasına qəmgin-qəmgin tamaşa edirdi.

“Bu da mənim təzə alınmış yaraşıqlı gecəköynəyim”, – deyə Züleyxa köksünü ötiirdü. Mən isə həmişə hər əşyanı canlı təsəvvür etdiyimə görə astaca piçıldadım: “Zavallı paltocuğum, sənə əzab verirlər, əlvida. Əlvida, mənim boynu xəzli, istəkli paltom, pəncərədən yüksək maşınına uçan paltom”.

Elə həmin günün axşamı atamlı Əminə bizzən ayrılmalı oldular: erməni terroristləri tərəfindən axtarılan bir adam üçün bu ev arxayıñ siğınacaq deyildi. Erməni dostlarından biri atamı daha arxayıñ yerə apardı. Vəziyyət isə getdikcə pisleşirdi; belə hallarda olduğu kimi, indi də başçılar öz adamları üzərində nəzarəti itirmişdilər, bu adamlar isə qarətlə, vurub-dağıtmaqla, insan qırmaqla məşğul olurdular.

Atam gedən günün gecəsi saat üçə yaxın bizi yuxudan oyatdılar. Bir dəstə silahlı adam evi axtarırdı. Onlar dama dirmanır, şkafları, yesikləri açıb baxır, süngülərlə çarpayıların altını, adam gizlənə biləcək hər yeri süngüleyirdilər. Axtardıqlarını tapa bilməyib onlar evdəki şərabın hamısını içdilər və sözüş söyə-söyə açıqla çıxıb getdilər.

Səhər açılında isə haradansa bir dəstə hərbçi gəlib damın üstünə pulemyot qoydu və qarşidakı bizim evi gülləyə tutdular; bu intiqam güllələri boş yerə atılmırkı, boş iş idi; amma əsgərlər öz güclərini göstərmək imkanı tapmışdilar”.

Bir neçə gündən sonra Baninin ailəsi İrana qaçmalı olur. Mil-yonçu ailə başçısı Bakıda əmin-amənlıq yaranana qədər İranda gözləməyi qərara alır və özü gəmiyə minə bilmək üçün gəmi kömürxanasının fəhləsi olur: “Xoşbəxtlikdən, hər şey yaxşı keçdi, kapitanın qonaq etdiyi araqın sayəsində daşnaklar gəmini yoxlayarkən alicənəblıq etdilər. Onlar heç maşın zalına da düşmədilər, atam isə orada əlinə bel alıb, papağını gözünün üstünə basıb özünü əvvəller istismar elediyi fəhlələrə oxşatmağa çalışmış”.

Ailənin İran hayatı da qalmaqla, sıxıntı və həyəcan içində keçib. Onların İrana gəlişi burada baş vermiş milli-azadlıq hərəkatı ilə eyni

vaxta düşüb. Baninin təsvir etdiyinə görə, həmin günlər İran vətənpərvərləri ingilis işgalçılara qarşı vuruşurlarmış: "Elə özümüzə təzəcə yer elemişdik ki, məncə, Kiçikxan adlı bir nəfərin rəhbərliyi ilə vətənpərvərlər və qalib sifətiylə İranda məskən salmış ingilislər arasında müharibə başladı. Vətənpərvərlər saqqal saxlayırdılar və and içmişdilər ki, işgalçılar ölkədən qovulana qədər saqqallarını qırxmayaçaqlar".

Milyonçu Əsədullayevin ailəsi İranda altı ay qalıb və vətəndən əmin-amanlıq sorağı gözləyib. "Türklər Bakıda əmin-amanlığı bərpa etdiyidən" sonra Baninin ailəsi Bakıya qayıdır. Rusiyada ilişib qalmış başqa ailə üzvləri də yenidən Bakıya qayıdır və əvvəlki milyonçu həyatı bərpa olunub. Bakını tərk edən türklərin əvəzinə ingilislərin gəlməsi və nəhayət, ingilislər də gedəndən sonra yaranmış müstəqil Azərbaycan Respublikasının fəaliyyətini Banin belə təsvir edir:

"Müstəqil Azərbaycan Respublikası geniş fəaliyyətdə idi. Ölkənin nümayəndə heyəti Cenevrəyə gəldi. Respublikanın özü və hüquqları rəsmən tanındı. Bakı millətçi, hələ bir də şovinist şəhər idi, təzəcə istiqlaliyyət tapmış bir ölkənin paytaxtı, elə əslində, belə olmalıdır. Bəzi partiyalar sərt ənənəçilik edir, başqları isə "hamu üçün tərəqqi və emansipasiya" arzulayırdı. Belələri qadınların savadlanmağını tələb edir və onların ictimai həyatdan kənardı qalmalarını pisləyirdilər. Qadınların bu cür kənardı qalması bəzən qəribə vəziyyət doğururdu. Məsələn, tez-tez Azərbaycan dilində tamaşalar verən Bakı Milli Teatrında üzünün tükləri duyulan, pirpız qaşlı, qolu əzələli Dezdemonaనın ehtiraslı sözlərlə ona müraciət edən Otelloya qalın kişi səsi ilə necə cavab verdiyinə baxanda adam təccübənləndi. Yalnız artistin ciyinə tökülen saçları və süni döşləri onu az da olsa, qadına bənzəirdi.

Çox gənc olan paytaxt şəhər şəhər və qaynar idi. Bu qaynarlığı yaradan vasitələrdən biri inqilab içinde olan Rusiyadan qaçıb gələnlərin çoxluğu idi. Qafqaza bağlılığı olanlar, lap bağlılığı olmayanlar da gəlib burada sığınacaq tapır və inqilabın qurtarmasını gözləyirdilər. Onlar arxayın idilər ki, bu əhvalat bir neçə aya həll olunacaq. Bu uzaqgörənlərin dilində "bolşeviklər gedəndən sonra" ifadəsi əzbər olmuşdu və hər dəfə hər biri bu əhvalatdan sonra nə edəcəkləri haqda danışındı. Elə bu yaxın və mütləq gələcəyi gözləyə-gözləyə onlar öz

kreditlərinin imkanı sayəsində pul borc edir, elə eyni imkan dairəsində də əylənib vaxt keçirirdilər.

Həmişə qonaq-qaralı olmuş evimiz indi lap rəsmi qəbullar mərkəzinə çevrilmişdi. Burada qəbul olunan adamlar içərisindən biz bacılar kütləvi məhəbbətə layiq şəxsiyyətlər seçirdik..."

Milyonçu Əsədullayevin qızlarının, qızların ən kiçiyi olan Baninin özünün də eşq macəraları haqda yazılar "Qafqaz günləri" kitabının mühüm hissəsini təşkil edir. Bacılardan biri bir rus oğlana qoşulub qaçıır, sonra onu tapıb geri qaytarır və atanın milyonlarına xidmət edən bir qohuma ərə verirlər. Başqa bir bacı isə əslən iranlı olan bir zabitə ərə gedir. Baninin özü isə hələ yaşaça kiçik olduğuna görə ancaq daxili sentimental sevgi hissələri ilə yaşayırmış.

Əgər əsrin əvvəlindəki bir müsəlman milyonçusu ailəsinin və müxtəlif ailə üzvlərinin həyatı, əxlaqi və mənəvi cəhətləri Baninin deyil, bizim dövrün başqa yazılıcısı tərəfindən təsvir olunsayıdı, coxları bu əsəri siyasi qərəzi olan əsər adlandırdı.

Baninin öz milyonçu babası Musa Nağıyev haqda xatirələri də maraqla oxunur. O, babasının xəsisliyinə misal çəkməklə yanaşı, onun Bakıda çoxlu bina tikdiriyini də söyləyir. Baninin yazdığını görə, Musa Nağıyev ölümüne qədər Bakıda altmış bina tikdirib. Milyonçu babanın ev tikdirmək həvəsini isə o, bizim "ev tikdirənə əcəl aman verir" məsəli ilə əlaqələndirir və söyləyir ki, xəstə olduğuna görə babası çoxlu ev tikdirirdi ki, ömrü uzansın. Kitabdakı çoxlu şəkil arasında Musa Nağıyevin gənc yaşında ölmüş oğlu İsmayılin xatirəsinə tikdiriyi binanın (indiki Elmlər Akademiyasının binası) da şəkli verilib.

Milyonçu babanın ölümü və onun qoyduğu vərəsədən məhrum olmasını Banin bir neçə sətirlə və ürəkyanğısı çəkmədən yazar: "Bir ay sonra babam Musa öldü. O, bizə – özünün dörd qız nəvəsinə böyük sərvət qoymuşdu. Bu sərvət onlarca milyonçusu olan Bakı kimi bir şəhərdə böyük dövlət sayılırdı. Bu vərəsə sayəsində mən on üç yaşimdə ikən multimilyonçu oldum. Amma milyonçuluğum çox çəkmədi, bir neçə gün sonra bir səhər tezdən küçədə çalınan beynəlmiləl himninin səsinə oyandım. Yerimdən qalxıb gördüm ki, küçədəki əsgərlər nə görkəmcə, nə də geyimcə Azərbaycan əsgərlərinə oxşamırlar. Bunlar rus əsgərləri idi.

Gecəyarısı bir zirehli qatar müstəqil Azərbaycan Respublikasının sərhədini keçib, Qızıl Ordu əsgərlərini yuxulu Bakı vağzalına gətirmişdi. Beləliklə, heç bir atəş açılmamış Azərbaycan ordusu yoxa çıxmışdı; respublika məhv olmuş, qalib Rusiya öz əvvəlki varını özünə qaytarmışdı.

Mən öz gözlərimlə bir dönyanın sonunu gördüm”.

Bu dövrü Banin öz uşaqlıq dövrünün sonu adlandırıb. Həmin günlər onun atası həbs olunub. Evlərinin əsas hissəsinin müsadirə olunmasına isə Banin, “adam sayına görə otağın çox olduğu üçün” bir növ haqq qazandırır. Daha sonra onların bağ evlerinin də mühüm hissəsinin müsadirə olunub istirahət evinə çevrilməsi başqalarının, ələlxüsus, qoca nənənin ah-vayına səbəb olsa da, Baninin və onun bibisi qızı Gülnarın ürəyindən olur:

“Bir həftə sonra bizə on-on iki nəfər köhnə inqilabçı geldi, hər biri öz fədakar işləri sayəsində az-çox yorulmuş adamlar idi. Onların arasında Sibir sürgünlerinə adət etmiş köhnə ideoloqlar, gözlərindən kommunist inamı yağıyan müəllimlər, şeir deyib sonra öskürməyə başlayan ukraynalı şair, deyəsən, ərinin əziyyətlərindən istirahətə gəlmış bir komissar arvadı, sifəti və kimliyi yadımdan çıxmış başqa adamlar da vardı. Az vaxtda Gülnarla mən onların hamısı ilə tanış olduq. Bir-iki gün sonra ikimiz də qoca bir ideoloqa vurulduq. Mən “qoca” deyəndə, on dörd yaşı bir qızın dili ilə deyirəm: Qriqori Tarasovun qırx yaşı olsa da, cavamlıq əlamətləri çox idi. İsdə peşəsi tarix fənni olsa da, gündəlik həyatda lirik kommunizm təbliğ edirdi. Gülnarın məlahəti sayəsində o, bizim keçmiş istismarçılar sinfinə mənsub olma günahumuzu bağışladı. Elə əslində, biz, doğrudan da, həmin sinfin qalıqları idik. O, bu cəhətə əhəmiyyət verməyib bizi kommunist ideyaları ilə varlandırmağa çalışırdı. Bizi inandırmaq çətin deyildi – buna imkan çox idi. Gülnar onun sözlərini naz-qəmzə ilə təsdiqləyir, əslində isə ona yaxşı qulaq asmrı, məzə verə-verə Qriqorinin gözəl ağzına, səliqəli, təmiz dişlərinə tamaşa edirdi. Mən isə daha diqqətli idim və onun bizə söylədiyi fikirləri maraqla dinləyirdim.

“Siz hiss etmirsiniz ki, bu böyük var-dövlət ancaq təsadüfən neft tapılması sayəsində yaranıb?”

Biz bunu hiss edirdik.

“İnanmırınız ki, milyon-milyon pullar uduzulan qumarxanalarla zavallı fəhlələrin aclıqdan və soyuqdan əzab çəkə-çəkə məhv olduqları daxmalar arasında böyük bir haqsızlıq var?”

Səmimi deyirəm, buna biz inanırdıq.

“Bəs yeganə qayğısı gəzib-dolanmaq olan qadınlar, ancaq at yarışına, qumara, eşqbazlığa maraq göstərən kişilər haqda siz nə fikirləşirsiniz?”

Sözün düzü, bizim bu adamlar haqda heç bir yaxşı fikrimiz yox idi.

Beləliklə, o, bize marksist təlimi verməyə başladı. Öz məqsədində elə yaxşı nail oldu ki, bir ay sonra bizim damarlarımızda təzə bir qan qaynamağa başlamışdı”.

Rəssam, yaxud heykəltəraş, Baninin təsvir etdiyi Qriqori Tarasov onlarla bir müddət görüşəndən sonra növbəti görüşlərdən birinə Andrey adlı bir dostunu, “qara hərbi geyimli” cavan bir kişi gətirib. Qriqori dostunu gətirməzdən əvvəl onu çox tərifləyib və deyibmiş ki, Andrey Massarin bir inqilabi komitənin əməkdaşıdır və Bakıya həmin komitənin göndərişi ilə gəlib. Banin isə özünün ürəkyanğısı ilə təsvir etdiyinə görə, Andreyi görən kimi bir könüldən min könülə ona vurulub. Banin onu Tolstoyun Andrey Bolkonskisinə bənzədir və utana-utana da olsa, ona üstüortülü eşq elan edib.

Daha sonra Baninlə Gülnar, az qala, lap inqilabi fəaliyyətə qoşulublar. Onlar öz bağ evlərində və qonşu varlıların evlərindəki əmlakın inqilabi komissiya tərəfindən siyahiya alınmasında iştirak etməli olublar.

Şəhərə qayıtdıqdan sonra böyük milyonçu nəslinin ailələri onlara ayrılmış kiçik mənzillərdə daha rəzil güzərana başlayıblar. Banin həbsdə olan atasına tez-tez yemək aparmalı olurmuş. Atasının görkəmi onu kövrədirmiş də. Gülnar tələm-tələsik ərə gedir. Baninin özü isə günlərin birində “Müsəlman qadınlarının milli konservatoriyası”nda dərs deməyə dəvət olunur. Onu bu vəzifəyə həmin musiqi məktəbinin direktoru Zeynəb xanım dəvət eləmişdi: “Bu Zeynəb xanım qəribə adamdı, onun haqqında çox söz-söhbət eşitmışdım və onunla tanış olmaq istəyirdim. Savadlı, musiqiyə vurğun olan bu qadının davranışları bütün müsəlman Bakısını həmişə dəhşətə gətirmiş, özünə “fahişə”, ərinə isə “baştutan” adı vermişdilər”.

Banin özünü etiraf elədiyi kimi, Azərbaycan dilini yaxşı bilməsə də, Zeynəb xanımın məktəbində dərs deməyə başlayıb.

Yeni şəraitdə ailə üzvlərinin düşdürüyü vəziyyət, onların bu vəziyyətdə də didişmələri haqqında söhbətlə yanaşı, Banin öz intim hissəleri, Andreyə məhəbbəti və onunla yeni görüşləri haqda da təfsilatlı məlumat verir. Onun təsvirincə, Zeynəb xanımın məktəbinə baş çəkməyə gəlmış maarif komissarı ilə birgə Andrey də gəlibmiş. Burada görüşdükdən sonra Baninin sevgilisi onu öz mənzilinə, daha doğrusu, Baninin boy-a-boyaya başa çatdığı keçmiş ata mənzilinə dəvət edir. Banin Səlim adlı bir qohumuna ərə getmiş Gülnarla birlikdə Andreyə qonaq getməyə başlayır, Andrey onları Biryukov familyalı bir həmkarı ilə birgə qarşılıyor. Həmin görüşlərdən birinin təfsilatı belədir:

“Gülnarla ikimiz Andreygildə nahar edirdik. Səlimə də demişdik ki, Zeynəb xanım bizi qonaq çağırıb. Zeynəb xanım vəziyyətdən xəbərdar idi və məmnuniyyətlə bizə himayədarlıq edirdi. Kilkəbaş bir xidmətçi bize cürbəcür xörəklər bışırıb gətirirdi. Xörəklər dadsız olsada, karımıza yetirdi. Mən elə vəziyyətdə idim ki, burada hər şey xoşuma gəldi, xörəklər də, qalan başqa şeylər də. İki həftədən bəri, demək olar ki, hər gün Andreylə görüşürdüm. Mən “onu sevirdim” deməyim kifayət etməz; mən ona vurulmuşdum, əgər gülünc çıxmasa, deyərdim ki, mən ona valeh olmuşdum. Bəli, mən ona valeh idim. Bilmirəm onu sevirdim, yoxsa onun sıfətində Andrey Bolkonskini? Bolkonskinin Nataşa Rostovaya olan münasibəti Andreyin mənə münasibətinə bənzəyirdi: rəğbəli və himayədar bir münasibət idi. Hər cür fiziki ehtirasdan kənar idi. Hər halda, mən belə güman edirdim. Lap yanılmış olsam da, nə fərqi, axı insan hər şeyə öz istədiyi gözlə baxır! Andreyin heç bir hərəkəti məni çəkindirmirdi; onun sözləri də, hərəkətləri də qədərində idi və hiss olunurdu ki, o, özünü həmişə elə ala bilən bir adamdır. Andrey bir gün mənə demişdi:

– İnsan ölüm qorxusunu kənar edəndən sonra həyatda nail olun-malı az şeyi qalır. Mən ölümlə elə tez-tez üzleşmişəm ki, həyat nəyin bahasına olur-olsun, qorunası bir şey deyil, xoşbəxt bir təsadüf sanıram. Elə ona görə də oxalarının can atdıqları şeylərə mən nifrət edirəm. Fikrimi başa düşürsinizmü?

Az qala, onun cümlələrinin çoxu “fikrimi başa düşürsünüzüm” sözü ilə bitirdi. Andrey bilirdi ki, mən onun fikirlərini başa düşürəm və buna həmişə təccübənləndim:

— Siz hələ körpə uşaqsınız, mən isə sizinlə qadınla danışan kimi danışırıam.

— Yox, səhv edirsiniz. Mənim on beş yaşım var: bu yaşda bizim qadınların uşaqları olur. Məni sizdəki rus bacılarla qarışq salmayın.

— Hə, deyəsən, bu fərqə öyrəsməli olacağam.

Gülnar getdikcə daha çox keflənirdi. Zarafatçı Biryukov həmişəki kimi zarafat edir, hey danışırıdı. O, bizi özü haqda ağlışımaz əhvalatlar danışırıdı, bəlkə də, heç yalan demirdi. Andrey deyirdi ki, onun danışdıqlarının yarından çoxu həqiqətə uyğundur və elə bu fikrin özü Biryukovu qeyri-adi adam saymağa imkan verirdi.

O, dəqiqəbaşı Gülnarın qaraşın əllərini öpür, sonra isə özündən ixtiyarsız öpüşlər yuxarı qalxırdı. Öpüş qola çatanda Biryukovun hissələrinin yolu açıqca hiss olunurdu.

Andrey piçildədi:

— Öpüşlər boyuna çatanda o, haldan düşəcək, bəlkə də, elə haldan düşən sizin bibiqizi olacaq.

Gülnarın davranışçı məni qorxudurdu. Əgər o, beləcə — hər on dəqiqədən bir, bir stekan araq içsə, evə qayida bilməzdi. Mən ona elə beləcə də dedim.

— Hə, daha da yaxşı, — Biryukov qışkırdı, — burada yatarsınız. Ərinizə deyərsiniz ki, gecə qadağan saatına düşdüyüntüzə görə Zeynəb xanımgildə gecələməli oldunuz. Biz də Zeynəb xanımıma zəng vurub xəbərdar edərik.

Bir yerdə qalmaq elə hamımızın ürəyindən olduğuna razılaşdıq. Gülnar arxayınlışib daha da çox içməyə başladı. Biryukov isə əvvəlkilərdən də maraqlı yeni bir macəra söyləməyə başladı. Sonra o, pencəyinin cibindən bir dəst kart çıxarıb bizi qəribə nömrələr göstərdi. O, qəribə nömrələri göstərdikcə ağızımızı açıb tamaşa edir, hərdən lap həyecandan qışkırlıq da. Nəhayət, Biryukov oyununu qurtarıb dedi:

— İndi isə mən bildiyim nömrələrin ən gözəlini göstərəcəyəm. Bircə saniyədən sonra Gülnar mənim dizlərim üstündə oturacaq.

O, ayağa qalxıb Gülnarın əlindən tutdu və xüsusi üsulla onu qaldırıb dizləri üstündə oturdu.

Gülnar şən-şən güldürdü və deyəsən, Biryukovun dizləri üstündən düşmək fikri yox idi.

— Gözəl səhnədir, xalq komissarlarının rəqib qızları ilə şəhvət mənzərəsi. Gedək mənim kabinetimə, — Andrey ayağa qalxıb məni özü ilə apardı.

Onunla təklikdə olacağımı sevinə-sevinə Andreyin arxasında getdim.

Tək bir lampa ilə işıqlandırılmış sakit otaqdakı təzə meşinli divanın üstündə oturduq və bircə an sonra Andreyin qolları arasında idim.

— Mən də Biryukov kimi nömrə göstərə bilirəm.

Andreyin sinəsinə sixilib, ilk dəfə kişi sinəsinə sixilib yatdıığım bu anda xoşbəxtlik dərsi alırdım. Ömrümədə ilk dəfə səadətin, tam harmoniyanın nə olduğunu bütün hissslərimlə duyurdum. Lap körpəlikdən yatdıığım, yaşıdığım bu otaq indi məni hələ uşaq olsam da, qadın səadəti ilə yaşayın gördü”.

Elə həmin vaxtda Cəmil adlı işgūzar bir adam Baninin adaxlısı sayılırdı. Baninin isə yazdığını görə, ondan zəhləsi gedirmiş. Həmin adam bütün əlaqələrini işə salıb Baninin atasını həbsxanadan çıxarmağa çalışmış və Banin özünü ona borclu sanırmiş. Elə buna görə də bir müddət sonra Andrey Moskvaya qayıdarkən Baninə onunla getməyi təklif etdiķdə, Banin atanının xatirinə razılıq vermir. Banin Gülnarı Andreyin yanına göndərir ki, onunla gedə bilməyəcəyini söyləsin. Gülnar isə bu fürsətdən istifadə edib Andreyə qoşulub qaçır, bir neçə ay gəzib-dolandıqdan, əldən-ələ keçdiķdən sonra evə – ərinin yanına qayıdır və Baninlə də barışır. Bütün bu əhvalatlar avtobiografik xarakter daşısa da, təsirli bir bədii əsər kimi oxunur.

Atası həbsxanadan çıxdıqdan sonra Banin Cəmilə ərə gedir. İndi isə kürekən qayınatasının Bakıdan çıxıb Fransaya, orada qalmış ailəsinin yanına getməsi üçün pasport almalı idi. Müflis olmuş, lakin gələcəyə ümidi qalmış milyonçu ailəsinə qovuşmuş Cəmil bu pasportu da əldə edir və Baninin atası Fransaya yola düşür.

Baninlə Cəmilin ailə həyatının təsviri də çox qəribədir. Banin onu sevmədiyini dönə-dönə söyləyir. Bir müddət sonra isə Cəmil özləri

üçün də pasport alır və onlar Fransaya getmək üçün gəmi ilə Batumdan Türkiyəyə yola düşürlər.

İstanbuldan Fransaya getmək üçün viza gözlədikləri müddətdə Baninlə Cəmilin günləri rus mühacirlərinin toplaşığı kafe və restoranlarda keçir. Cəmil öz pullarını qumarda uduzur. Nəhayət, atasının göndərdiyi az məbləğli pulla bilet alıb Banini Fransaya yola salan Cəmilin özü İstanbulun küçələrində qalır.

Banin Fransaya gəldiyi anda onun “Qafqaz günləri” başlıqlı xatirələr kitabı sona çatır.

Kitab həm maraqlı xatirələr bolluğu, həm tarixi hadisələrin və böyük bir milyonçu ailəsinin qəribə taleyinin təsviri, həm də müəllifin özünün gözəl bədii ifadə imkanları sayesində maraqlı bir əsər təsiri bağışlayır.

ANRİ TRUAYA

(1911–2007)

SÜNİ MƏRMƏR

Moris Oqe-Düpenin qəribə istedadı hələ onun beş yaşı tamam olanda özünü bürüzə vermişdi. Ata-anası anadan olduğu gün münasibətlə Morisə bir qutu akvarel rəng bağışladı, amma o, yaşıdları kimi cürbəcür şəkillər cızma-qaralamaq əvəzinə, öz otağına çəkilib mərmər buxarının qabağında oturdu və balaca firça ilə kağızda mərmərin əksini canlandırdı. Mərmərin şəkli o qədər mahiranə çəkilmişdi ki, böyükklər heyrətdən ayaq üstə donub-qaldı. Sonra anası oğlunu təriflədi, xalaları onu öpdü, uzaqqörən adam olan atası isə karıixib qaldı.

Bir neçə il ərzində uşaq əlinə keçən kağız-kuğuzu rəngləməklə əyləndi və ondan soruşanda ki, böyüyəndə kim olacaqsan, nə edəcək-sən, o saat iri mavi gözləri parıldayırdı: "Ev rəngləyəcəyəm".

Belə bir həvəs uşağı dərsdən elədiyinə görə cənab Oqe-Dyüpen buna son qoymaq qərarına gəldi. O, corab, alt paltarları istehsal edən "Trapp" şirkətinin prezidenti və baş sədri idi, buna görə imkan verə bilməzdi ki, yeganə oğlu – ad-sanının və bütün əmlakının varisi artistlik karyerası seçsin, rəngsaz olsun, kübar cəmiyyətdən də ayrılsın. Buna görə də cənab Oqe-Düpenin şəxsi sərəncamı ilə evdəki bütün akvarel rənglər yiğisdirildi və uşağı gələcəkdə trikotaj sənayesi sahəsində görəcəyi mühiüm işlərə bir növ indidən hazırlayan faydalı oyuncaqlar alındı, amma hələ lap rüşeyim halında məhv edilmiş istedad uşağın qəlbində bir məyusluq, ümidsizlik izi buraxdı. Qaraqabaq olmuşdu yaman. Məktəbdə müvəffəqiyətləri artdıqca, kədər və kim-səsizlik ona hakim kəsilirdi. Həddi-bülüغا çatandan sonra isə heç bir ruh yüksəkliyi hiss etmədən atasının şirkətində işə başladı. Çox

keçmədi ki, o, Adel Marsye adlı həmişə süst, ölgün bir qızla evləndi: Adelin atası rəqib şirkətin baş səhmdarı idı və bu nikahdan sonra müəssisələr birləşdi, amma cavan ər-arvad bundan heç feyzyab olmadı.

Altı ildən sonra Morisin atası vəfat etdi və Moris Oqe-Düpen indi daha yeddi zavodu və dörd min fəhləsi olan "Trapp" şirkətinin başçısı elan edildi. Onun işdəki müvəffəqiyyətləri yalnız sevgi aləmin-dəki bədbəxtliyi ilə müqayisə oluna bilərdi. Adellə bir yerdə yaşamaq çox cansızıcı, çox darixdirici idi. Moris öz aləminə qapılmışdı, ətiacı, deyingən bir adam olmuşdu və ağzını da təkcə arvadını tənbeh eleməkdən ötrü açırdı. Arvada bir də ona görə acığını tuturdu ki, bu qadını heç işdə təqsirləndirmək mümkün deyildi. Bir dəfə axşamçağı əsəblərini sakitləşdirmək üçün qonaq otağında, arvadının qabağında var-gəl edirdi. Döşəmə həddən artıq silindiyi üçün birdən sürüşüb yixıldı və başı mərmər buxarıya dəydi. Zərbə elə ağır idi ki, az qaldı huşunu itirsin. Adel əvvəlcə qorxusundan qışqırdı, sonra ərinə kömək eləyib ayağa qaldırdı. Moris ayaga qalxan kimi, arvadı geri itələdi. Ağrıdan az qalırkı başı çatlaşın və gözlərinin qabağında da qığılçımlar oynasırdı. Fikirləşdi ki, başı şışəcək əməlli-başlı və təqsirin də hamısı arvadındadır. Elə hazırlaşırdı ki, döşəməni həddən artıq sildirdiyinə görə Adeli ittihəm etsin, birdən gözləri buxarının mərmərinə sataşdı və o saat da bütün hirsı yox olub getdi. Sonra malikanəsindəki o biri buxarılara da bir-bir baş çəkdi. Buxarıların mərməri köhnəlib, qaralıb solmuşdu, amma bu mərmər daşlara baxanda bütün daxilində nə isə şadyanalıq əmələ gəldi. Bu əhvali-ruhiyyə onun uşaqlıq xatırlarının lap dərinliklərindən baş qaldırdı, bütün varlığını sarsıtdı. Qəflətən özündə elə ruh yüksəkliyi hiss etdi ki, barmaqları əsməyə başladı. Əlinə keçən hər şeyi mərmər kimi rəngləmək həvəsi yenə də uşaqlıq vaxtlarındaki kimi onun qəlbinə hakim kəsildi.

Səhəri gün lazımlı olan bütün ləvazimatı alıb, başı dəyən buxarının solmuş daşlarını mərmər kimi rəngləməyə başladı. Otuzillik fasiləyə baxmayaraq, öz sənətinə yadırğamamışdı. Qonaq otağındaki buxarı onun firçası altında limon kimi sarı mərmərə çevrildi. Bu, o qədər gözəl idi ki, Adel sevincindən az qaldı ağlasın və ərini o qədər ruhlan-

durdu ki, Moris Oqe-Düpen malikanəsindəki bütün buxarıları rənglədi. On səkkiz otaqlı, üçmərtəbəli binada yaşadığından bu iş onun yarımillik vaxtını aldı. Sonra pilləkənləri rəngləməyə başladı.

Ərinin əsəblərini sakitləşdirən belə bir məşguliyyət tapması Adeli əvvəlcə sevindirdi. Morisin etiacılığı, sərtliyi indi atəşin yaradıcılıq tələbatına çevrilmişdi. Hətta hərdənbir Adelə “əzizim” deyə müraciət edirdi. Bu qadın daha nə arzu edə bilərdi? Lakin sonradan onu nə isə bir narahatlıq bürüməyə başladı. Moris pilləkənləri mərmər kimi rəngləyib qurtarandan sonra yeni bir yer axtarırdı. O, vaxt itirmədən öz iş otağı ilə məşğul olmağa başladı. Divarlar İtaliya firuzəsinin nəcib rəngini aldı; “XV Lüdovik” üslubunda qırmızı ağacdan düzəldilmiş yazı mizi qırmızı mərmərə çevrildi; parketi isə qara Pireney mərməri kimi rənglədi. Nökərlər yalandan deyirdilər ki, sahibin bu əsərlərinə valeh olublar, hərdənbir qəbul etdiyi tək-tək dostları isə (onların hamısı trikotaj sənayesi ilə bağlı adamlar id) yaltaqlanıb tərifnamələr söyləyirdilər. Yalnız Adel həqiqətə sadiq idi və bir dəfə dedi:

– Mənə elə gəlir ki, bütün bunlar çox gözeldir... amma bir az soyuqdur, cansızdır...

– Sizin belə şeylərdən başınız çıxmır! – Moris qışkırdı. – Bir də ki gözləyin, işimi tamam qurtarım, sonra fikir deyin. Bütün ansamblı görmək lazımdır!

Onun sıfətində elə bir çılğın ruh yüksəkliyi vardı ki, Adeli vahimə büründü. Bundan sonra baş verənlər isə Adelin bütün bədbin gümanlarını da ölüb-keçdi. Hər şeyi süni mərmərə çevirmək dalğası iş otağından yemək otağına, yemək otağından yataq otağına, yataq otağından qonaq otağına keçdi, bütün malikanəni lərzəyə gətirdi. Adelin bahalı ağacdan düzəldilmiş çox sevdiyi mebellər bir-bir mərmər ev əşyalarına çevrildi. İndi bu ər-arvad süni mərmər üstündə otururdu, süni mərmər qab-qacaqdən yeyirdi, süni mərmər yataqda yatırdı. Hər şeyi süni mərmərə çevirmək həvəsi, bu dəli ehtiras Moris Oqe-Düpeni bir parça dəmirə, gipsə, taxtaya belə etinasız baxmağa qoymurdu – həmin dəqiqliyə bu taxta, ya dəmir parçasını dünyanın ən nəcib xammallına çevirmək istəyi baş qaldırırdı. Hətta bəzən o, elə qəribə rənglər fikirləşib tapırdı ki, təbiətdə belə şeylər yox idi. Moris Oqe-Düpen qaramtlı naxışları, cürbəcür həndəsi şəkilli zərrəcikləri, ağımtıl incə

qatları necə də cəld, mahiranə yaradırdı. O, firçanı əlinə alan kimi, elə bil, sildirim qayaları ilahi bir sərvətə çevirən xalıq olurdu. Onun əsərlərinə baxan ən mahir daşyanan belə əsl mərmərlə süni mərməri bir-birindən seçə bilməzdi. Bir dəfə qonaq otağındakı əşyaların yerini dəyişmək üçün fəhlə çağrılmışdı və bu fəhlələrdən iki nəfər pəhləvan cüssəli oğlan mərmər kimi rənglənmiş mizə yaxınlaşdı, bu mizin həqiqi mərmərdən olduğunu düşünüb onu güclə qaldırdı və bunu görən Moris Oqe-Düpen xoş bir təəccüb hissi keçirdi. Fəhlələr daha altı kürsünü götürüb otağın bir küncündən o biri küncünə apardı, sonra da ağırlıqdan ayaqları titrədiyi üçün oturub ağadan çaxır istədilər. Həmin kürsülər əvvəl qızıl suyunu çəkilmiş taxtadan idı, indi isə yaşıl mərmərə çevrilmişdilər. Fəhlələr elə bilirdilər ki, qaldırdıqları kürsülər, doğrudan da, mərmərdəndir. Moris Oqe-Düpen belə səhvə görə onları bağırına basıb öpməyə hazır idi. Artıq o, yaratdığı bu əsərlərin, həqiqətən, ağır çəkiyə malik olduğunu bilirdi.

Təəssüf ki, cəmiyyətdə tutduğu mövqə özünü bütünlükə incəsənətə həsr etməyə imkan vermirdi. O, az qalırkı hirsindən dəli olsun. Axı Allah-taala onu tamam başqa bir iş üçün xəlq etdiyi halda, nəyə görə cürbəcür inzibati iclaslarda sədr olmalıdır; qadın alt paltarı, kişi corabları sata-sata elə hey pül qazanmalıdır; hər gün durub kontora getməliyidi?! Əgər o, tək olsayıdı, bu işlərin hamısının arxasında birdə-felik dəyərdi və əsl sənət adamı kimi həyat sürərdi, lakin Adelə görə bu həyat tərzini dəyişmək mümkün deyildi; yenə bu böyük mülkdə yaşamalı idi, yenə altı nökər saxlamalı idi, iki maşında gəzməli idi... İncəsənətlə məşğul olduğu müddət ərzində o, elə bil ki, arvadıyla barişmişdi, amma yavaş-yavaş yenə də Adeli görməyə gözü yox idi, çünkü bu qadın onunla sənət arasında bir maneəyə çevrilmişdi. Adel də bir vaxt elə bilirdi ki, bu süni mərmər dəsgahı onların ailə həyatını xilas edib, amma indi başa düşürdü ki, yox, yanılıb. Moris yenə də quru, yad, kiçik bir işdən ötrü arvadının qəlbini sindırmağa hazır adam idi. Heç olmasa, o, bu axmaq ehtirasından el çəksəydi. Yox, bu ehtiras daha da güclənirdi. Hətta Moris Oqe-Düpen gecələr belə projektor işığında işləyirdi. Gücdən düşmüş yazıq qadın daha sel kimi hər tərəfdən onun üstünə tökülen süni mərmərlərlə mübarizə etmək iqtidarında deyildi. Hər şeyin süni olduğu evin bu soyuqluğu

Adeli daim üşüdürdü. O, qorxa-qorxa hər giin öz-özünə sual verirdi ki, xirtdəyinə keçmiş ideyaların əsiri olan əri, görəsən, indi hansı dəliliklə məşğuldur? Bir dəfə nahar zamanı qabığı mərmər kimi rənglənmiş yumurta getirdi. O dəqiqə də Adelin iştahı qaçı və qadın özünü saxlaya bilməyib hönkürdü. Moris Oqe-Düpen yeməkdən əvvəl boynuna taxdığı dəsmalı çıxarıb mizin üstünə çırpdı və qışqırdı:

– Əcəb başa düşürlər məni bu evdə! – Sonra yalnız dahi sənətkarların keçirdikləri tənhalıq hissi ilə mizin arxasından qalxıb öz iş otağına getdi və qapını bağlayıb Yur dağlarında çıxarılan bənövşəyi mərmər kimi rənglənmiş bir siqar yandırdı. Elə ilk qullabdan başı gicəlləndi və birdən-birə o başa düşdü ki, bütün daxilində hələ indiyə qədər bu dərəcədə duymadığı sonsuz təb püskürməkdədir. Rəngləmək! Rəngləmək! Mütləq! Özü də tez! Lap tez! Lakin nəyi! O, ətrafa baxdı, amma rənglənməmiş bir şey görmədi. Onun qabağında bədənnüma güzgü var idi və bu güzgü indi onu təpədən-dırnağa qədər əks edirdi. O başa düşdü ki, nə etmək lazımdır, ahəstə hərəkətlərlə öz dərisini rəngləməyə başladı. Hər dəfə fırça bədəninə toxunanda, elə bil, onu oxşayırdılar. O, bir az lovgalıqla da olsa, bədəni üçün yaşıł yunan mərmərinin rəngini seçdi və bu rəng altında öz mələl sıfətinin, yumşaq qarnının, eybəcər ayaqlarının necə də nəcibləşdiyini görünce vəcdə gəldi. Bədəninin hər tərəfindəki solğun çəhraylıq yaşıł-mavilik qarşısında təslim olurdu. Bir azdan yalnız burnunun ucunda və qışlarının üstündəki cüzi ağ yer bu bədənin insan məxluqatına mənsub olduğunu yada salırdı. Moris Oqe-Düpen bədənnüma güzgüdən ona baxan bu əsərin şah əsər olduğunu dərk edərkən həycandan boğazı qurudu. O, göbəyinin ətrafına daha bir neçə sarımtıl qat əlavə etdi, baldırlarında iki-üç incə çizgilər çəkdi, buduna əyri-ührü xətlər qoydu və əlbəttə, yenə də ən mühüm yer olan sıfətinə diqqət yetirdi.

Moris Oqe-Düpen gicgahlarını yaşıł rənglə örtdükdən sonra hiss etdi ki, damarlarındakı qan donur. Əlləri qupquru qurumağa başladı və o, dəhşət içində başa düşdü ki, əsl mərmər ondan intiqam alır. Bəli, bəli, indiyə qədər əlinə keçən hər şeyi süni mərmərə çevirdiyinə görə indi əsl mərmər ondan intiqam alırdı. Sonuncu canfəşanlıqla üstündəki rəngləri skipidarla təmizləmək istədi, amma barmaqları daha tərpənmirdi. O, son dərəcə karixmiş halda canlı mərmərdən daşlar

dünyasına keçəcəyi anın xoflu intizarından donub-qaldı və ona elə gəldi ki, bütün fikri, düşüncələri də donur. Sonra onun beyni daşa döndü. Daha sonra ürəyi daşa döndü və dayandı.

Arvadı yatmaq üçün onu çağırmağa gələndə Morisin yerində yaşıl mərmər heykəl görüb cuşa gəldi. O, heç vaxt ərinin bu qədər gözəl görməmişdi. Adel bu əsəri bəxşeyiş olaraq “Trapp” şirkətinə bağışladı. Heykəl inzibati şuranın iclas keçirdiyi zalda, pyedestalın üstündə qoyuldu. Dul qadının xahişi ilə bir nəfər peşəkar heykəltəraş sənət yolunda həlak olmuş sabiq prezidentin və baş sədrin tamam lütlüyünü örtməkdən ötrü əncir yarpağı yondu.

MARI LUİZA VER

PERETİN NAĞILLARI

BALACA TOXUM

Yaz idi. Bir səhər Günəş öz-özünə dedi:

– Süzon başında, torpağın altında balaca bir toxum var, cürcərə bilmir, yatıb qalıb, gərək onu oyadam.

Günəş parladı, torpağı isitməyə başladı. İliq şüalar Toxumcuğa toxundu, onu oxşadı, astadan səslədi:

– Toxumcuq, ay Toxumcuq, cürcərsənə!..

– Cürcərə bilmirəm, qabığımdan çıxa bilmirəm, – balaca Toxumcuq şikayətləndi.

– Güc ver, başınla qabığı sindir. Bilirsənmi, cüçə yumurtadan necə çıxır, sən də elə. Çix torpağın üstünə, bağçada çiçək açarsan.

– Yox, bacarmıram! Gücüm çatmır! Qabığım yaman bərkidir!

Günəş pərt oldu.

– Mən bilirəm, sənə kim kömək eləyə bilər: gərək Yağış yağsın; amma mən Yağışı tapıb getirə bilmərəm. Biz onunla dost deyilik. Mən görünəndə Yağış qaçıb gizlənir. Yağış gələndə isə mən buludların arxasında qalıram. Yaxşı, onda mən gedim, bəlkə, Yağış özü gəldi... Sabah qayıdaram...

Elə bu vaxt Yağış da fikirləşirdi:

– Süzon başında, torpağın altında balaca, lap balaca bir toxum var, yatıb qalıb, cürcərə bilmir, gərək onu oyadam.

Yağış yağmağa başladı, lap bərk yağdı, damcılardan torpağın altına süziildü:

– Tap-tap, Toxumcuq, ay Toxumcuq, cürcərsənə!

Toxumcuq cavab verdi:

— Yox, cücərə bilmirəm, qabığın içindəyəm.

— Qorxma, cücərəsən, başınla qabığa güc ver, qabıq ıslanıb yumşalacaq. Daha sən cücə kimi yumurtanı sindirib çıxmalo olmayacaq-sən, mən sənə kömək edərəm.

Toxumcuq gördü ki, doğrudan da, qabıq nəm çəkib tamam yumşaldı, az qala, özü açıldı. Toxumcuq qabıqdan çıxdı.

Torpağın altı yaman qaranlıq idi. Günəş yenə gəldi, Toxumcuğa ürək-dirək verdi, onu isitdi, qulağına piçildədi:

— Toxumcuq, indi sən cücərmisən, amma rəngin hələ ağıdır, lap ağı soxulcana oxşayırsan. Sənə mənim işığım, gözəl şüam lazımdır. Gərək sənə rəng verəm, yarpaq verəm, çiçək verəm. Çıx torpağın üstünə, görərsən, bağça nə gözəldir.

Balaca toxum cücerdi, uzandı, özünə qida yiğmaq üçün kök atdı, yavaş-yavaş torpağın üstünə çıxdı.

Yağış yağırdı, o, Yağışa dedi:

— Cox sağ ol, gözəl Yağış! Sən də Günəş kimi mənə kömək elədin; torpağı yumşaltdın. Açıq havaya çıxdığma elə sevinirəm ki!

Ertəsi gün Günəş ona baş çəkdi. Balaca ağaç gözəlləşdi. O, Günəşini sevirdi, Yağışı da çox isteyirdi. Amma onları bir yerdə görə bilmədiyinə heyif silənirdi.

Yay girəndə o, gül açdı. Nə yaxşı, indi Günəşlə Yağış onu görmək üçün eyni vaxtda gəlirdilər. Balaca ağaç onları bir yerdə görəndə təccübənlənirdi, həm də sevinirdi!.. Onlara yalvarırdı ki, yenə bir yerdə gəlsinlər.

O vaxtdan bəri Yağışla Günəş balaca ağacı çox istədiklərinə görə hərdən eyni vaxtda gəlirlər. Onlar öz aralarında rəngarəng bir körpü salırlar. Hami başını qaldırıb bu gözəl göy qurşağına tamaşa eləyir. Göy qurşağı Günəşlə Yağışın dostluq körpüstüldür.

QIZÇIÇƏYİ

Eyvanımda Qızçıçayı gül açıb, elə qəşəngdir ki! Yan-yörədə uçuşan quşlar ona qızçıqaz deyirlər. Qızçıçayı öz yerindən razıdır. O, böyük bir dibçəkdə, bir topa sıx yarpağın arasından boylanır. Saplağına güc gəlib uzanır, lap çox uzanır ki, ətrafi yaxşı görə bilsin. Bəs o, nə görür? Lap yaxınlıqda ətirşah dibçəkləri düzülüüb, balkonun qarşısında ağaclar, onların küləkdən titrəyən budaqları, lap uzaqda isə səma görünür.

Küçənin qırığına düzülmüş ağacların budaqları arasında qəribə aləm var! Burada sərçələr qovdu-qacdı oynayır, alabaxtalar qıgıldayırlar, birləbitdənler özlərinə yuva tikir, milçəklər bütün günü günəş şüaları ilə oynayırlar.

Bizim Qızçıçayı öz taleyindən razıdır. Bu dəfə balaca, qara, arıq bir Milçək Qızçıçayıının üstünə qondu, ona belə dedi:

– Sən Parisdə niyə olursan? Qızçıçaklıların hamısı çöldə, çəməndə bitir.

– Çöldə? – Qızçıçayı təəccübə soruşdu.

– Əlbəttə, mən çox gəzmişəm! Çəmənliklərdə çoxlu qızçıçəkləri görmüşəm. Onlar sərin yerlərə yığışib, baş-başa verib söhbət edirlər. Əl-ələ verib rəqs edirlər, oxuyurlar. Onların yeri sənin balkonundan çox yaxşıdır.

– Yəqin, elədir, – Qızçıçayı qəmlı-qəmlı cavab verdi. O bilmirdi nə desin, qanı qaralmuşdı.

Sən neylədin, murdar Milçək! Çirkli əllərinlə Qızçıçayıının sevinc dolu qırmızı sinəsinə toxundun! Bu balaca çiçəyin dərdə dözümü yoxdur, fikirləşəndə rəngi solur:

– Yəqin, çöldə həyat gözəldir! Yumşaq otlar, çiçəklər, sıxyarpaqlı ağaclar, şır-şır axan şəffaf bulaqlar var! Mən niyə eyvanda doğulmuşam?

Qızçıçayı dərdə-qəmə batdı. Daha böyümək istəmədi, fikirləşdi ki, böyüməyə dəyməz. Daha dostlarına, budaqlarında quşlar oynasaq ağaclarla, mehriban-mehriban ona əl edən başqa çiçəklərə də baxmaq istəmədi. Tala-tala sürünen cürbəcür şəkillərə düşən buludlara, geniş ekrana oxşayan mavi səmaya da baxmındı.

O, karşısındaki evin barısından başqa heç nə görmürdü, bu səfəh barı uzaqları görməyə qoymurdu.

Qızçıçəyi qaşqabağını sallamışdı, xisən-xisən ağlayırdı. Başı elə qarışmışdı ki, heç yanında balaca bir Otun bitdiyini də görməmişdi. Ot, sap kimi nazik və zərif idi, toxumunun qaba haradan düşdüyü də məlum deyildi. O, bizim dostumuz Qızçıçəyi əkilmış qabda bitmişdi. “Mən bu qəşəng Qızçıçəyi ilə söhbət eləmək isteyirəm”, – balaca Ot fikirləşirdi. Qoy bir yoxlayım.

– Balkon nə yaxşıdır!

Qızçıçəyi qaşqabaqlı cavab verdi:

– Cöl daha yaxşıdır!

Söhbət baş tutmadı, amma Otcuğaz davam edirdi:

– Ağacdakı bu yuvanı görmürsənmi? Bəs yuxarıda, göydə uçuşan qaranquşları necə?

– Yox, bunların heç biri məni maraqlandırmır. Mən çöldə yaşamaq istəyirəm! Orada günüm yaxşı keçər!

– Bunu sənə kim deyib?

– Balaca bir Milçək dedi, özü uçub cölə getdi. Heç çölü görmüsən?

– Hə, görmüşəm. Mənim toxumum oradan gəlib. Mənim atam meşədə gölməçə kənarında bitmiş uzun bir Ot idи. Doğrudur, cöl çok yaxşıdır, amma orada sənin bacıların qızçıçəklərinin güzəranı pis keçir. Onların başlarının üstünü dəlisov alaqlar alıb, heç yanı gör mürlər, yerə yatıblar, heç ağacları da görə bilmirlər. Əgər yağış yağmasa, susuzluqdan quruyurlar... Burada sənin yerin genişdir. Əkil diyin dibçək böyük, torpağı yumşaqdır. Sənə hər səhər su verirlər, Günsən ağacların arasından sənə baxıb gülümşəyir.

– Doğrudur, – deyib Qızçıçəyi bir az şənləndi, – sən danışmağa başlayandan əhvalim yaxşılaşıb.

– Yaxşı, onda biz tez-tez söhbət edərik. Qara, murdar milçəklərə qulaq asma. Həmin balaca Milçəyi daha görməzsən, çünkü onu Birə bitdən quşu tutub apardı balalarına, amma xoşbəxt çıçəklərin yan yörəsində hərlənən paxıl milçəklər coxdur. Onlara fikir vermə.

– Ah, bircə ona bax, – Qızçıçəyi qışqırdı. – Balkonun üstündə təyyarə kimi süzən sarışın Ariya bir bax, o da uçub bura gəlib, heç cöl üçün darixmır.

— Yox, darıxmırıam, — Arı ona cavab verdi. — Mən haradan desən, bal toplaya bilirəm, balkonda da.

Sonra Arı uçub uzaqlaşdı... Qızçıçayı yenidən şənləndi, başını lap yuxarı qaldırıb boylanmağa başladı. Onun başındakı gözəl çiçəyi al-qırmızı rəngə boyandı.

QƏŞƏNG LALƏ

Qurumuş çəmənliliklərdəki otların arasında bir Lalə vardı. İstidən yanırırdı, boynu büükülmüşdü, başını aşağı sallamışdı. Elə hey deyinirdi:

— Uf, yaman istidir!.. Ah, istidən yandım!..

Otlar isə ona deyirdilər:

— Bəsdir deyindin! Sən danışanda bizim yanğımız daha da artır!

Lalə susa bilmir, müzildənırırdı:

— Orada çayırlığı sulayan şırşırın suyundan, heç olmasa, bir-iki damcı mənim üstümə səpiləydi.

Doğrudan da, bir az aralıda — bağçanın ortasında suçiləyən ətrafa su çı�ayırdı.

Xirdaca damcılar lap hündürə qalxır, şən-şən qovdu-qaćdı oynayır, sonra bir-birinin ardınca qayıdır yerə düşürdülər.

Lalə özünün al ləçəklərini susuzluqdan yanan qırmızı dodaqlar kimi tərpədir, qonşusu otlara piçıldıyırırdı:

— O damcılardan bir az mənim də üstümə düşəydi.

— Səbir elə, özün deyirsən ki, hər axşam bizi sulayırlar. Yuxula, axşama kimi gözlə.

— Elə bilirsiniz, yatmaq olur. Qarışqalar zoğuma dırmaşır, milçəklər ləçəklərimin üstündə qaçışır, məni qidiqlayırlar!

— Yox, bu gün sənin qanın qaralıb. Dünən deyirdin ki, qarışqalar da, milçəklər də sənin dostlarındır. Özün şən-şən başımız üzərində yellənir, bütün çəmənliyi şirin sözlərinlə əyləndirirdin.

Qəşəng Lalə sözündən dönmürdü:

— Mən o damcılardan isteyirəm!

Damcılar istiqaməti dəyişdilər, bəlkə, qəşəng Lalənin səsini eşitdilər?

Amma, məncə, damcıların istiqamətini rəhmdil bir uşaq dəyişmişdi.

Lalənin ləçəkləri üzərinə gur yağış yağmağa başladı. Qəşəng Lalə sevincindən dil açıb danışa bilmirdi. İri otlardan biri zarafatla soruşdu:

– Hə, necədir? Çox su isteyirdin, indi razısanmı?

Lalə tövşüyə-tövşüyə cavab verdi:

– Mən... daha... nəfəs... ala bilmirəm...

– Sən həmişə narazılıq edirsən!

– Yox... mən... çox razıyam... Amma daha əldən düşmüşəm!..

Lalənin başı damcıların ağırlığından əyilib, az qala, yerə dəyirdi.

Axır ki, suçiləyən istiqamətini dəyişdi. Amma gec idi! Qəşəng Lalə istədi başını qaldırsın. Ləçəklərinin biri düşdü, sonra biri də düşdü... Az sonra ləçəklərin hamısı töküldü.

Bir az kənarda su damcıları Günəş şüaları altında oynasır, oxuyurdular: "Qəşəng Lalə soyuldu! Qəşəng Lalə yox oldu!" Görəsən, onlar Lalənin həlak olmasına sevinirdilər?

Yox, onlar paxıl deyildilər, bilirdilər ki, Lalə ölməyib. Su damcıları oynasanda onun paltarını soyundurublar, qırmızı xalatı düşüb yerə, amma Lalə başını qaldırır. Onun başındaki yaşıl qutucuğun içində toxumlar var, toxumlar yetişirler.

Heç Lalənin özü də ləçəklərinin töküldüyünə peşman olmadı:

– Yaxşıca payımı aldım, susuzluqdan şikayət etməkdən dostlarımı cana gətirmişdim. Nə oldusa, yaraşıqlı qırmızı donuma oldu. Eybi yoxdur, mənim toxumlarımdan çəmənlikdə çoxlu qırmızı, qəşəng lalələr bitəcək.

Doğrudan da, sonrakı yay lalələr çölə, tarlaya səpələnib gizlənqəç oynayırlılar. Onları əvvəlcə heç kəs görmürdü. Çünkü zoğları da, yarpaqları da, düymələri də yamyasıl idi, başqa bitkilərdən seçilmirdilər.

Az keçməmiş lalələr ətrafa baxmaq istədilər. Düymələri işidi, sonra ortasından çatladı və qabıq yerə düşdü. Qıpqırmızı, zərif, bir-birini qucaqlamış ləçəklər göründü, sonra onlar açıldılar, al-qırmızı Laləyə döndülər.

– Ku-ku! Biz buradayıq!

İndi çiçək toplayan adamlardan gizlənmək lazım idi!

Mən bir Lalə tanıyıram – yaman kələkbazdır! Qaçıb taxıl zəmi-

sində gizlənib. O bilir ki, heç kəs Lalə dərmək üçün tarlaya girib gözəl sünbülləri əzməz. Amma Lalə ətrafa tamaşa eləmək istəyirdi, başını zəminin üzərinə qaldırmışdı. Hərdən külək zəmini əsdirir, Lalə gah görünür, gah da gizlənirdi. Hər dəfə görünəndə öz-özünə deyirdi:

– Mən buradayam! – Sonra ətrafa tələsik nəzər salırdı.

Sünbüllər onu yenidən araya alırdılar.

– Yaxşı, mən gizlənirəm, – Lalə arxayınlışındı.

Amma zəminin içi ilə kəndə gedən ciğirdən onu görürdülər.

– Ay Lalə, sən nə ehtiyatsızsan! Taxılın içində yaxşıca gizlənə bilmirsənmi?

– Yox, onda heç nə görmürəm.

– Axi gəlib səni dərərlər!

– Narahat olmayın, mən özümü qoruyaram.

– Zavallı Lalə, sən ki belə zərifsən, nə edə bilərsən axı?

– İndi görərsiniz...

– Yaman cəsarətlisən! Məncə, sənin axırın çatıb. Bax, balaca Silvi anasının əlini buraxıb ciğirlə sənə təref gelir.

– Gör nə gözəl Lalədir, – deyə qızçıqaz qışqırdı. Mən onu dərəcəyəm!

– Gizlən, Lalə, yoxsa məhv olarsan!

– Yox, heç nə olmaz, – o cavab verdi.

Mən sizə demişdim ki, bu Lalə yamanca kələkbazdı. Qızçıqaz əlini uzadan kimi Lalə öz qırmızı ləçəklərini tökdü. Bəli, gözəl ləçəklərin dördü də qopub uça-uça yerə düşdü, elə bil, dörd qırmızı kəpənək nəfəsini dərmək üçün yerə enirdi.

Balaca Silvi məettəl qalmışdı, əlini ləçəkləri tökülmüş Laləyə uzadıb durmuşdu, gözləri yaşıla dolmuşdu.

İndi bizim Laləmiz arxayıñ idi; daha heç kəsi özünə cəlb eləmirdi. Başını lap hündürə qaldırıb baxa bilərdi, daha qırmızı gözəl ləçəkləri yoxdu, başı balaca və yamyasıl idi, üzərində yanları dəlikli bir qutucuq da vardi. Qutucuq get-gedə qurudu və içərisindəki toxumlar yetişdi. Külək dostumuz Laləni sünbüllərlə bərabər yırğalamaga başladı. Əntiqə idi; Lalə gah bu yana, gah o yana yırğalanır, gah düzənliyə təref, gah da dağa təref əyilirdi. Hər dəfə əyiləndə qutucuğun içindəki toz kimi xırdaca, qara toxumlar deşiklərdən sağa, sola, hər tərefə səpələnirdi!

Bu toxumlardan çəmənliklərdə, tarlalarda çoxlu lalələr cüçərəcək,
hər tərəfdən onların nəğməsi eşidiləcək:

Ku-ku, ku-ku! Bizə baxın!
Qəşəng lalələrik, qızlar,
Bizi yaxanıza taxın!

YARPAQLARIN MÜBAHİSƏSİ

Vv... Vvvyy...y...y! Vv...y...y eləyə-eləyə külək ciğırın qırağındakı
gözel tozağacını əsdirdi.

Bircə qulaq asın: küləyin viytlisindən başqa bir səs eşidilmir.
Yarpaqların necə çırpındığını, necə əsdiyini, özlərini budağa necə
vurduqlarını görürsünüz mü? Yarpaqlar hırslınlılar. Küləyə açıqları
tutmayıb, yox! Şıltaq uşaqlar kimi özləri savaşırlar.

– Biz heç nə görmürük, – aşağı budağın yarpaqları deyinirdi.
– Heç nə görmürük, heç göyü də görmürük. Yuxarıdaki yarpaqlar
sixlaşış durublar ki, biz heç nə görməyək. Ey, aralanın! Çəkilin
kənara! Biz göydə sürünən buludları görmək istəyirik, onlar axşamlar
qırmızımlı olurlar. (Bunu bizə dələ deyib.) Biz gecələr Ayı da görmək
istəyirik. Ay yaman qəşəngdir, bəzən yumpyumru olur, bəzən də parası
yeylimiş qoğala oxşayır... (Bunu bizə bayquş deyib.) Tez olun, bir az
aralanın!

Yuxarıdaki yarpaqlar da şikayətlənirdilər:

– Biz heç nə görmürük. Aşağıdakı yarpaqların hamısı sixlaşıblar
ki, biz aşağını görməyək! Aralanın! Kənara çekilin! Biz yeri görmək
istəyirik, yerdə rəngbərəng çiçəklər kimi bəzəkli cüclülər var. (Bunu
bizə alacəhrə deyib.) Biz gecələr Ay işığında mayallaq aşan dovşan-
lara, kiçik lampalar kimi işıq saçan işildaqlıslara (bunu bizə bülbüll
deyib) da baxmaq istəyirik. Tez olun, kənara durun! Aralanın!

Yarpaqların hamısı birdən danışındı, şikayətli səslərdən başqa heç
nə eşidilmirdi. Hər gün mübahisə edirdilər.

Müləyim Günəş yarpaqlara sığal çəkir, onları sakitləşdirmək istə-
yirdi. Amma yarpaqlar gözel fəslin səfali günlərində şənlənməkdənsə,
elə hey soruşturdlular:

— Bəs payız nə vaxt gələcək? Payız gəlsəydi, yarpağın çoxu tökülərdi, biz də hər yanı görərdik! Bizə mane olan yarpaqların hamısı töküləcək!

Xışxış adlı yarpağın narazılığı daha çox idi. Bu yarpağa ona görə Xışxış deyirdilər ki, bütün günü tərpənir, xışıldayırdı. Onun yeri lap pis idi, ağacın ortasında qalmışdı: nə yuxarını görürdü, nə də aşağıını.

— Hə, doğrudan, — deyə Xışxış soruşurdu, bəs bu payız nə vaxt gələcək? Payız gələndə ağacı toyuq yolan kimi yolacaq, ağacın gövdəsi və budaqlardan başqa heç nə qalmayıacaq, — Xışxış qanmirdi, elə bilirdi ki, başqa yarpaqlar töküləcək, tək o qalacaq, ətrafa kefi istəyən qəder tamaşa edəcək.

Payız hər il tez gəlir. O fikirləşir ki, ağaclarla yaşıl rəng yaxşı yaraşır. Payız təzə rənglər gətirir; qovaqlar saralır, palıdlar çəhrayı, qırmızı rənglərə boyanır, albalı yarpaqları qızarır. Meşə başdan-başa gözəlləşir: elə bil, od tutub yanır, amma bu rəngarəng alov budaqlara istilik vermir. Soyuq düşür və yarpaqlar məhv olur.

Bizim tozağacı qızılı-sarı rəngə boyanıb yoluñ kənarını bəzəyirdi. Onun yarpaqları gözəlləşmişdi, amma sakitləşməmişdi. Elə hey mübahisə edirdilər, seyrəkləşəcəklərini gözləyirdilər. Hər biri öz qonşusunun budaqdan daha tez qopub düşəcəyini güman edirdi. Yuxarıdakı yarpaqlar deyirdilər:

— Aşağını, yeri görəcəyik.

Aşağıdakı yarpaqlar da ara vermədən təkrar edirdilər:

— Yuxarını, səmanı görəcəyik.

Onların yan-yörəsində şığıyan bir Qaranquş dedi:

— Siz dəli olmusunuz, niyə mübahisə edirsınız, görməyə imkanınız olan şeylərə baxın, elə onlardan da ləzzət ala bilərsiniz.

Səfəh yarpaqlar isə gözlərini töküləcək yarpaqların boş qalacaq yerlərinə dikmişdilər; yarpaqlar tökülməyə başlamışdılardı... Onlar budaqdan qopub, havada quş kimi süzür, yola səpələnirdilər.

Xışxış ağacın ortasında idi, külək ona toxunmurdı, hələ möhkəm idi, sevinirdi:

— Axır ki, ətrafi görməyə başlayıram. İndi göyün bir parçasını götürürəm, yoluñ da bir hissəsini görə bilərəm. Nə yaxşı oldu!..

Budaqdan qopub yerə düşən bir qonşusu ona dedi:

— Yaman insafsızsan, biz məhv oluruq, sən isə sevinirsən!

Xışxış cavab verdi:

— İndi də mən ətrafa tamaşa edəcəyəm, daha heç kəs mane olma-yacaq.

Ertəsi gün o, Küləkdən kömək istədi:

— Kömək elə, mənə mane olan Yarpaq çoxdur, yuxarıda, aşağıda da yarpaqlar qalıb, qopar onları, hamısını yox, mane olanları qopar!

Amma ilin bu vaxtında Külək həmişə qəzəbli olur, o, yarımcıq iş görmür.

— Yaxşı, — Külək cavab verdi.

O, var gücü ilə əsdi, qəzəbləndi, havanı soyutdu, tozağacını tir-tir əsdirdi: "Hu-u-u-u-u!" Ağacın yarpağı bircə anda tökülib qurtardı. Xışxış öz budağında tək qaldı.

— Hə, indi sevinə bilərsən! — Külək qışqırdı. — Bir yuxarı bax görüm, göyü görürsənmi?

— Görürəm, amma yaman üşüyürəm!

— Aşağıını, torpağı necə, görürsənmi?

— Görürəm, amma soyuqdan əsirəm! Bəs məni soyuqdan qoruyan yarpaqlar, mənim bacılarım hara uçdular? Bu fəsil nə qəmgin fəsildir! Yayda ağacda o qədər maraqlı şeylər vardı ki! Xallı Böcək saplağımı qonub günün altında isinirdi, Qarışqa dırmanıb yanımıza qalxırıldı, Ağacdələn iri budaqların ağ qabığını dimdikləyib təbil kimi çalırdı, hələ səs-səsə vermiş quşları demirəm...

— Deməli, sən hələ narazısan?! — deyib Külək daha da qəzəblə əsməyə başladı və Xışxışı budaqdan qoparıb atdı.

Görəsən, gələn il yarpaqlar ağılı olacaqlar? Heç inanmuram, onlar həmişə görə bilmədikləri şeyləri arzulayırlar! Yenə dava-dalaş salacaqlar:

— Kənara çəkilin, imkan verin göydəki buludlara baxımlı!..

— Kənara çəkilin, imkan verin aşağıya baxımlı, görün nə var, nə yox!..

Amma onların hər biri görə bildikləri şeylərə baxıb, maraqlı hər nə varsa, yoldaşlarına danışsaydilar, daha yaxşı olardı.

ÜÇ GÖBƏLƏYİN SƏRGÜZƏSTİ

Palid ağacının dibində üç göbələk bitdi.

Onlar əvvəlcə meşə ilə salamlasdilar.

Göbələklərin hər üçü qəşəng idi. Şehdə islanmışdlar, qabıqları zərif və sığallı idi. Ətir saçırdlar. Meşənin hər cür ətrini özlərinə çəkmişdlər. Onlardan ağaç iyi, nəm yarpaq iyi, ot və yosun iyi gəlirdi. Özleri də başı papaqlı balaca cırdanlara oxşayırdılar.

Biri Pato idi – qisaboy, gonbul. O biri Faro idi; boyu çox uzundu, özü zərif idi. Başında yüngül papağı vardı. O, dostlarından yaraşıqlı olduğuna lovğalanırdı, deyəsən, bir az özlindən deyən idi. Üçüncü isə Fino idi: nə çox uzun idi, nə çox qısa, nə çox gonbul, nə çox zərifdi, eśl yeməli göbələklərdən idi. O, üç göbələyin ən hiyləgəri idi, yamanca kəlekbazdı.

Bir gün Faro dedi:

– Meşə yaman gözəldir! İstəyirəm meşəni gəzim. Görəsən, biz həmişə burada qalacaqıq?

Palid ağacı cavab verdi:

– Hə, burada qalacaqsınız. Göbələklər gəzməzlər, harada bitsələr, orada da qalarlar. Mən özüm heç yerə getmirəm.

– Eh, sənə nə var ki! Sən ucasan, hər tərəfi görürsən, yarpaqların küləyə qoşulub oynasır. Torpağa yapışib qalmaq bir iş deyil.

– Yox, bir yerdə qalmaq yaxşı deyil, – göbələklərin üçü də səs-səsə verdi.

Şamağacının yarpaqları arasında gizlənmiş bir Cırdan bizim dostlarımızın söhbətini eşitdi. Onun göbələklərə yazılı gəldi:

– Bura baxın, – o piçıldadı, – bu axşam gəlib sizi meşədə gəzməyə apararam. Gərək heç kəs sizi görməsin. Göbələyin meşədə gəzməsi görünməmiş bir işdir, elə bilərlər ki, siz tilsimlisiniz. Amma gecə heç kəsin xəbəri olmaz. Gecələr meşə heyvanların, bitkilərin, meşədə gizlənmiş qəribə həşəratların ixtiyarında olur. Yox, heç kəs sizi görəməz. Axşam görüşərik!

Axşam oldu. Ay meşəni gümüşü rəngə boyadı. Balaca Cırdan yaşıl paltar geyinmişdi. O, dələ boyda idi. Göbələklərin üçü də heyran-heyran onun arxasınca gedirdi...

Onlar asta-asta yaşıl otların üstü ilə addımlayırdılar. Heç on addım getməmiş gonbul Pato düşürlər bir Qarışqa yuvasına düşdü; qarışqların bir-iki yumurtasını əzdi. Qarışqlar yamanca hirsənlər! Balaca, qara şeytanlar kimi hər tərəfdən axışib gəldilər, göbələklərin üstünə dırmaşdılar, onları dişlədilər, cırmaqladılar, papaqlarının üstündə gəzinməyə başladılar. Göbələklər bilmirdilər canlarını qarışqlardan necə qurtarsınlar.

— Özünüüzü quru yarpaqlara sürtün, — deyə Fino qışqırdı. Onun özü yarpaqların arasında itdi, qarışqları üstündən təmizleyə bildi. O biri göbələklər də qarışqları quru yarpaqların üstünə töküb qaçırlar.

Bir az getmiş qara bir İblis Faronu saxladı:

— Sən nə gözəlsən, — dedi, — gəlsənə, məni də özünlə aparasan.

Faro gördü ki, İblis qəşəng deyil. Amma İblisin sözləri xoşuna gəlmışdı. O lovğalandı:

— Yaxşı, apararam.

İblis Faronun belinə mindi, lap yuxarı qalxıb, onun başını dişləməyə və qazımağa başladı. Faro qışqırırdı:

— Vay, ağrıyr! Ay aman, ölürem!

Faro onu gətirib alçaq bir budağın altından keçirdi... İblis budağa ilişib yerə düşdü. Amma Faronun başında iri bir çaplıq qaldı; indi başa düşər ki, lovğalanmaq yaxşı iş deyil.

Onlar lap yavaş-yavaş gedirdilər. Birdən Pato əmisi oğlu ağ göbələyi gördü. Bu, yaxşı göbələkdir, amma qarnı yaman iridir, ağır, çəhrayı papağı da gözünün üstünə düşür. Onun yanına tez çatmaq üçün Pato qaçıdı, ayağı sürüşüş gölməçəyə yixildi, üst-başı palçığa bulaşdı.

— Gedək o yana...

Balaca cırdan qabağa düşüb atila-atila gedirdi. O, göbələklərə başqa göbələkləri – onların qohum-qardaşlarını göstərirdi. Bura cır-bəcür, rəngbərəng göbələklərlə dolu idi.

Bu gözəllər sarı göbələklərdir. Mamırın üstündə açmış sarı çiçeklərə oxşayırlar, balaca başlarını irəli uzadıb şəh damcılarını udurlar. Bu göbələk isə Moril xanımdır. Doğrudur, donunun bozumtul rəngi onu bir az tutqunlaşdırır, amma yamanca ətirlənib!

Bəs cığırın kənarındaki bu ucaboy cənab kimdir? Başında qırmızı

ışıldayan papağı var, papağın üstünə ağ pulcuqlar düzülüb. Elə yaxşı görünür ki!

– Yaxın getmeyin! – cırdan xəbərdar elədi. Zəhərli göbələkdir. Onu dərənlər zəhərlənib ölürlər.

Göbələk dostlarımızın üçü də utandı; belə zalim qohumları olduğuna görə xəcalət çəkib geri döndülər. Onlar gəlib bir talaya çıxdılar. Burada qum elə narın idi ki, Ay işığında qızıl tozuna oxşayırıdı. Meşədəki dovşanlar gəlib burada mayallaq aşır, qovdu-qacdı oynayır, atılıb-düşürdülər. Yaman məzəli dovşanlardır! Yuxarı qatlanmış xirdəca quyuqları arxalarına yapmışmış ağ ləkəyə oxşayır; uzun, dik qulaqları qumun üstünə qəribə kölgələr salır.

Göbələklər dovşanlarının oyunlarına tamaşa edir, əylənirdilər. Amma onlar ağacın kölgəsindən çıxmırdılar, çünki işiqda olmaq istəmirdilər, lap Ay işığı da onların xoşuna gelmir.

Onlar dedilər:

– Gedək, o tərəfləri də gəzəyin.

Meşə cırdanı onları meşədə çoxlu gəzdirdi. O yorulmaq bilmirdi, meşədə nə varsa göbələklərə göstərir, izah edirdi. Axurda Cırdan dedi:

– İndi palid ağacının dibinə qayıtməq lazımdır. Bir azdan səhər açılacaq. Gərək sizi görən olmasın. Gedək!

Yağış yağmağa başladı, göbələklər sevindilər. (Hamı bilir ki, göbələklər yağışı xoşlayırlar.) Gecə göbələklərin papaqları öz görkəmini xeyli dəyişmişdi. Papaqlar genişlənmiş, neçə-neçə qırmızımtıl dillərin üzərinə çəkilmiş əntiqə çətirə dönmüşdülər.

Cırdan geri qayıtmaq üçün yol göstəirdi. Amma Faro getmək istəmirdi. O qaçıb bir ağacın arxasında gizləndi. Yoldaşları çığrıdılar:

– Faro!.. Faro!..

Cavab gəlmədi. Faro yoxa çıxmışdı. O istəyirdi, meşədəki talada qalsın, hamı onu görüb heyran olsun. Zavallı Faro! Onun başına nə gəldiyindən yoldaşlarının xəbəri olmadı.

Fino qorxa-qorxa mızıldadı:

– Deyirlər ki, göbələkləri bisirib yeyirlər.

Fino ilə Pato qəmlı-qəmlı geri qayıtdılar, gəlib öz doğma yerlərinə, palid ağacının dibinə çıxdılar. Onlar indi bütün meşəni yaxşı tanı-

yurdılar, amma öz guşələrini hər yerdən çox isteyirdilər. Qıjular onları gizlədir, qırmızı çiçəklər açmış üskükotu başını onlara tərəf əyir, yumşaq mamırlar onları öz yumşaq telləri ilə oxşayır. Yuxarıda palid ağacının budağına qonmuş qəşəng bir quş isə onlar üçün mahnular oxuyur. Daha bundan yaxşı güzəran olar!

Amma günlərin birində Pato ehtiyatsızlıq elədi, balaca bir oğlan onu görüb dərdi, evə aparıb bişirdi.

Fino isə qonşuluqdakı yaraşıqlı, iri bir Göbələk xanımıla evləndi. Az keçməmiş yan-yörədə çoxlu xirdaca göbələklər göründü. Hamısı da dəcəl, kələkbaz idi: atalarına oxşayırdılar.

XIRDACA ALMA

Yayın axırı idi. Bir topa yarpağın arasında gizlənmiş Yumrucuq adlı xirdaca bir alma öz-özünə deyinirdi:

– Heç mən qəşəng deyiləm. Günəş bir dəfə də olsa, yarpaqların arasından mənə baxmayıb, heç kəs məni görmür.

Xirdaca alma budaqlarda yan-yana düzülmüş, özlərini gündə isidən bacılara qıbtə edirdi. Onlar gözəl idilər, yanaqları qıpqırtımızlalə kimi yanındı.

– Qəm eləmə, Yumrucuq, – yarpaqlar ona ürək-dirək verdilər, – görərsən, bu gözəl almaların başına nə oyun gəlir!

– Onlara nə olur ki?

– Onları yeyirlər!

– Yeyirlər? Bəs yemək necə olur?

Yumrucuq “yemək” sözünün mənasını sonra başa düşəcək. Six əkilmiş alma ağaclarının kölgəsindəki cəmənlilikdə oynayan balaca oğlan hərdən belə bir mahnı oxuyurdu: “Ay alma, gözəl alma, nə qırmızısan, ay alma, gözəl alma, sən nə şirinsən”.

Bir səhər həmin oğlan Yumrucuq gizləndiyi budaqdakı ən qırmızı almanı dərdi. O, almanı köynəyinin qoluna sürtüb daha da parıldatdı. Sonra “xarr, xarr!” Onun dişləri şirin şirəli almanın parçaladı. Dəymış almaların hamısını bax beləcə yeyirlər.

Yumrucuq qorxuya düşüb yarpaqların arasında gizləndi; indi

onu heç kəs görməzdi, dərməzdi. Yumrucuq onu gizlədən yarpaqlara minnətdar oldu, sevindi ki, yetişməyib, göz qabağında deyil.

Beləliklə, Yumrucuq öz budağında qaldı. Payız gəldi... Yarpaqlar saraldı, qızardı, rəngbərəng oldu, amma hələlik tökülmədi. Yumrucuq böyümişdü, hələ yarpaqların arasında idi. Hərdənbir balaca oğlan ağacın dibinə gəlir, öz mahnisini oxuyurdu: "Ay alma, gözəl alma, nə qırmızısan, ay alma, gözəl alma, sən nə şirinsən..." Hər dəfə o gələndən sonra almaların bir neçəsi yoxa çıxırı.

Yarpaqlar töküldü, amma Yumrucuq qırmızı olmadığı üçün heç kəsin gözüñə sataşmadı, qaldı ağacda. Bilirsınız, onun nə qəribə taleyi oldu?

Qış gəlirdi. Bir dəfə bərk külək əsdi, Yumrucuq yerə düşdü. O yetişmişdi. Yağış yağdı, yer yumşaldı, Yumrucuğun bir böyrü yerə batdı. Kim isə bağda gəzəndə Yumrucuğu tapdaladı. Yumrucuq tamam batdı torpağa. O, elə bilirdi ki, həmişəlik yatıb qalacaq torpağın altında. O, yuxuya getdi, bütün qışı yatdı... Sonra torpaq yavaş-yavaş isindi; Bahar qonaq gəldi, Yumrucuğu yuxudan oyatdı... Yumrucuq hələ də torpağın altında idi. Yamanca dəyişmişdi, daha onu tanımaq olmurdu... Bəlkə, Yumrucuq korlanıb? Yox korlanmayıb! Yumrucuq hiss etdi ki, içərisində nə isə tərpənir...

– Bu tərpənən nədir? – Yumrucuq Bahardan soruşdu.

– Tərpənən sənin toxumlarındır, cürcirlər. Onların hər biri böyüyüüb iri alma ağacı olacaq.

Nə yaxşı! Yumrucuq sevindi. Deməli, o, ana olacaq, onun balaları xırda toxumcuqlar da böyüyüüb iri ağac olacaqlar. Yumrucuq sevincindən bilmirdi neyləsin. Yuxarıdan – torpağın üstündən bir səs eşidildi: "Ay alma, gözəl alma, sən nə şirinsən..." Bu, həmin balaca oğlanın səsi idi. O, bağda çiçək açmış almala baxıb sevincindən oxuyur və fikirləşirdi:

– Payızda çoxlu, lap çoxlu alma yeyəcəyəm!

Çiçək açmış otların altından Yumrucuğun səsi eşidildi. O, xeyir-xahlıqla piçıldayırı.

– Oxu, balaca oğlan, oxu! Sən məni yemədin, çox sağ ol! İndi mənim toxumlarım cürcirlər... İllər keçəcək, mənim toxumlarımdan cürcəmiş alma ağaclarının kölgəsində sənin kimi neçə-neçə balaca

oğlanlar oynayacaq, alma dərib yeyəcəklər. Onlar da sənin sevdiyin mahnını oxuyacaqlar:

— Ay alma, gözəl alma, nə qırmızısan, ay alma, gözəl alma, sən nə şirinsən!

YOLDA

Çəmənlikdəki kəpənəklərin ən cavani olan Çoxuçan yolun qırağında bir çıçayın üstünə qonub yavaş-yavaş yellənirdi. Külək çıçayın zoğunu əsdirir, Çoxuçan da çıçayın üstündə gah o yana, gah da bu yana gedir, ləzzət alırdu!

Birdən kəpənək aşağıda iri, qara böcək gördü. O, yerdəki bir topa mal peyinini eşirdi.

— Bura bax ey, Zibilgəzən, sən orada nə edirsən, zirzibilin içində eşələnmək xoşuna gelir? — Çoxuçan soruşdu.

— Mən yolu təmizləyirəm. Yoltəmizləyənə kömək edirəm. Yoldakı zirzibili təmizləyirəm...

— Bəs peyini niyə yeyirsən?

— Nə edim, arabam olsayıdı, daşıyb kənara aparardım. Bilirsənmi, mən yumurtalarımı da peyinin içinə töküրəm ki, balalarım yumurtagan çıxanda yeməkləri bol olsun.

— Üff! Nə pis iy gəlir, — deyib Çoxuçan qanadlarını tərpətdi ki, iyi özündən kənar eləsin.

— Hə, deməli, sən cənab iyrənirsən! Sən təkcə çıçəklərin üstünə qonursan, ancaq çıçək şirəsi içirsen! Mən isə işləyirəm, bütün günü işləyirəm, iştaham da lap yaxşıdır. Bu yolları bir təmizləyən lazımdır, ya yox! Biz olmasaq, yollar zirzibil içində batar. Uç qızılıgüllərin yanına, fərsiz!

— Mən fərsizəm? — Çoxuçan etiraz elədi. — Mən artistəm, fərsiz deyiləm. Sənəcə, yolların üzəri ilə kəpənəklər uçuşmasa, yollar yaxşı görünər? Biz otların üzərinə qonanda baxanlar elə bilirlər ki, otlar çıçək açıblar. Görürsən, mənim qanadlarım nə bəzəkli, nə gözəldir. Mənim paltarım rəqqasələrin yüngül ipək donuna oxşayır...

— Mən öz paltarımdan çox razıyam. O möhkəmdir, davamlıdır, əsl iş paltarıdır. Heç mənim iş alətlərimi görmüsən? Bircə pəncələrimə

bax, gör necə güclüdür. Hələ iskənələrim də var, nəyi desən qaziya bilərəm. Yaxşı, bəs nə bacarırsan, ay Çoxuçan? Sənin ki pəncələrin sap kimi nazikdir, paltarın isə parıldayan zərif ipəkdəndir.

Çoxuçanla Zibilgəzən hələ çox mübahisə edəcəkdilər. Yolun qıraqında torpaq komasının arxasında balaca bir yersiçanı gizlənmişdi. O, adı sıçanlar boyda idi, yumşaq şabalıdı tükləri vardi, adına Yereşən deyirdilər. Yereşən nazik, xirdəca burnunu Çoxuçanla Zibilgəzənə tərəf çevirib dedi:

- Bura baxın, ayıl deyil, savaşırsınız?
- Bu, mənə murdar deyir!
- Bu, mənə fərsiz deyir!
- Zibilgəzən zibillikdən əl çəkmir!
- Çoxuçan işləmir, deyir ki, yolun üstü ilə uçub yolu gözəlləşdirir!

Görürsən, Yereşən? İndi təqsir bizim hansımızdadır?

- Sizin hər ikiniz yaxışınız, – deyə yersiçanı onları sakitləşdirdi.
- Mənim bir sıcan dostum var, adamların evində yaşayır, çox şey öyrənib, bir gün o, məna dedi: “Adamlar evlərini süpürtlər, tozu, zirzibili evdən çıxarıb atırlar. Ev təmiz olandan sonra onu gözəl qablar, yaraşıqlı fiqurlar, şəkillərlə bəzəyirlər...” Zibilgəzən, sən süpürgə kimisən, harada zibil görsən, təmizləyirsən. Çoxuçan, öz qardaş-bacılارınla birgə uçanda siz canlı, gözəl bir şəkilə oxşayırsınız, çəmənliyə yaraşıq verirsiniz. Sizə baxanlar heyran qalırlar.

Çoxuçan şən-şən dilləndi:

- Doğrudur, cığır təmiz olanda onun üzəri ilə uçmaq da xoş olur.
- Doğrudur, – Zibilgəzən də razılaşdı, – mən zirzibilin içində işləyib yorulanda yuxarı baxıram, bəzəkli kəpənəklərin uçuşmasına tamaşa elədikcə yorğunluğum çıxır.

- Yaşasın təmizlik!
- Yaşasın gözəllik!

Salamat qal, Yereşən! Kəpənək uçub başqa bir çiçeyin yanına getdi, Zibilgəzən isə yolu yaraşıqdan salan mal peyinini eşib kənara daşımağa başladı.

BÜLBÜL OXUYANDA

İncigilünün düymələri uzun, yaşıl yarpaqları arasından başlarını azacıq qaldırıb ətrafa baxıb fikirləşirdilər:

– Bülbül oxuyanda biz dümağ çiçəklər olacağıq, – yavaş-yavaş silkələnib ətrafa ətir saçacağıq.

Gül kolları deyirdilər:

– Biz qol-budaq atıb evin bu eybəcər barısını ətirli güllərlə örtərik, qoymarıq gözə görünsün.

Bağ onun sözünü qüvvət verdi:

– Mənim gözəl lalələrimin iri ləçəkləri açılacaq, zanbaqlarım həyəti bəzəyecək, nərgizgülü açacaq, iri şabalıd ağacı qıpqrımızı çiçəyə bürünəcək, Bülbülün yuvası şabalıd çiçəklərinin arasında gözə görünməyəcək.

Kəndin qurtaracağındakı evin böyük bağında bu sözlər tez-tez eşidilirdi:

– Bülbül oxuyanda... Bülbül oxumağa başlayanda...

Lakin Bülbül oxumurdu. Bütün təbiət onun nəgməsini gözləyirdi...

İncigilü yarpaqların arasında bükülüb qalmışdı, qızılgülün düymələri sıxlıq, ləçəkləri açılmığa qoymurdu; lalənin düyməsi tüksüz, sığallı başını qaldırıb təccübə ətrafa baxırdı. Zanbaqlar yuxuda idilər, bənövşələr solurdu. Şabalıd ağacının qırımı çiçəkləri də açmırıdı.

Hamı Bülbülün şirin nəgməsini gözləyirdi... Doğrudur, bu yaz hava bir az soyuq keçirdi. Yox, ağaclar, güller soyuğa görə yatıb qalmamışdalar, onlar Bülbülün nəgməsini gözləyirdilər. Bəs Bülbül hadnadır? Niyə oxumur?

Meşədəki ala-bəzək bənövşələr başlarını qaldırıb ipək ləçəklərini o üz-bu üzə çevirib hər yana baxdılar: sağsağanla şanapipik Bülbülü haylayıb aləmə səs saldılar:

– Qa-qa! Ku-ku!

Nəgməkar quşu tapa bilmədilər. Amma Bülbül bağda idi. Ağacın budaqları arasında gizlənmişdi; o, hələ özünə yoldaş tapa bilməmişdi. Axi Bülbül tək olsa, özünə yuva tikməz. Dişi Bülbül yuvada xirdaca

yumurtalarının üstündə kürt yatanda, yumurtaların içinde xırdaca quşcuğazlar əmələ gəldiyi vaxt Bülbül oxuyur.

Bu il Bülbül şıltaqlıq edirdi. Qonşu budaqda durub mehriban-mehriban ona baxan dişi Bülbülü bəyənmirdi. Başqa bir quşla ailə qurmaq istəyirdi. Çox səfəh fikirdir! Axi quş da quşluğuya öz tayını tapır: erkək qarğı dişi qarğı ilə, erkək göyərçin dişi göyərçinlə, xoruz toyuqla...

Bunu Bülbül də bilirdi, amma yenə yoxlamaq istəyirdi...

Bağda hamı Bülbülü nəğməsinə gözlədiyinə görə əl-ayağa düşüb ona bir yoldaş axtarmağa başladılar. Kim Bülbülü yoldaşı olmaq istəyir?

Dişi Alacəhrə budaqdan-budağa atıla-atıla onun yanına gəldi:

– Əgər razısanı, mən Bülbül xanım olaram.

– Yox, sən çox fırlanırsan, mən isə bir yerdə durub fikirləşməyi xoşlayıram. Sənin kimi dincdurmazın yanında şirin nəğmələr qoşa bilmərəm.

Lələkləri bərbəzəkli Şanapipik gəldi.

– Yox, sən bir az irisən, – deyə Bülbül etiraz elədi. – Görürsənmi, mən necə zərifəm, biz bir-birimizə yaraşmarıq.

– Bəs mən necə, – xırdaca bir Torağay soruşdu, – mən ki zərifəm?

– Ay zavallı Torağay xanım, sən elə balacasan ki, göye qalxanda daha gözə görünmürsən, xırdaca ulduza oxşayırsan, ancaq səsin eşidilir. Yox, mən sənin arxanca göye qalxa bilmərəm. Mən həmişə bir budaqda oturub nəğmə oxuyuram.

Axırda ala-bula Sağsağan gəldi, başladı ciğildamağa. O qədər danışdı ki, gel görəsən... Sinəsi dolu imiş!

Sağsağan lap tez-tez danışındı, qorxurdu ki, söhbəti axıra çatdırı bilməyə.

– Sən məni yordun... Məni əldən saldın, – Bülbül halsız-halsız müzildədi. – Kəs səsini, çıx get buradan!

Quşların hamısı Bülbülə dedi:

– Sən nə yaman şıltaqsanmış!

Bülbül axtardı, çox axtardı, amma quşların heç biri susub durmuş nəğməkar quşun xoşuna gəlmədi.

“Kaş, Bülbül oxuyayıd...”

Bağçanın hər tərəfindən bu sözlər eşidilirdi, hamı gözləyirdi.

Bir gün səhər arılar təhnədən çıxıb bağçaya uşdular. Onlar ora-bura vurnuxur, təəccüblənirdilər: bağçada çiçək yox idi. Arılar çiçəklərə dedilər:

– Siz gecikmisiniz, yaz gəlib, bunu bizə yemişan kolu xəbər verib. Bəs siz nəyi gözləyirsınız?

– Doğrudan da, biz nəyi gözlkəyirik, – deyə ağaclar açıqlandılar. – İndi ki Bülbül oxumur, biz onsuz çiçək açarıq, özü peşman olar!

Bütün çiçəklər açmağa başladılar. Günəş par-par parıldadı. İncigüllü və qızılğülünlərin ətri Bülbültün gizləndiyi şabalıd ağacını bürdü.

– Bu nədir? – Bülbül təəccübləndi, yoxsa bu, Baharın ətridir?

O, budaqların arasından aşağıya boylandı. Bağçada bütün güllər açmışdı.

– Bahar gəlib... Mən isə hələ öz nəğməni oxumamışam! Tez, tez bir yuva tikmək lazımdır. Gərək yuvada yumurtalar olsun. Özümə bir yoldaş tapmalıyam, tez!

– Mən buradayam, – qonşu budaqda xəyalalı dalmış dişi Bülbül onu səslədi.

Bülbül çəvrilib ona baxdı, fikirləşdi ki, doğrudan da, ən yaxşı yoldaş elə budur; nə çox iridir, nə də çox xırda, nə çox gəzmir, nə də çox yatmir. O da bu ağacın budaqları arasında qalmağı sevir. Bəli, əlbəttə, bu, elə onun axtardığı quşdur. Çox gözəl! Yaxşı ki, dişi Bülbül uçub getməyib!

– Tez, tez gəl, yuva tikək!

Bülbül indi bütün gecəni güzel nəğmələr qoşur. Sonra gündüzlər həmin mahnları yenidən oxuyur. Bütün günü oxuyur ki, gecikdiyinə görə onu bağışlaşınlar.

Daha heç vaxt Bülbül Baharın gelişini xəbər verməyə gecikməz, adamlara da, bitkilərə də gül-ciçək fəslinin gəldiğini xoş nəğməsi ilə xəbər verər.

O, mehriban dişi Bülbülü də öz şirin nəğməsi ilə oxşamağı unutmaz.

ALBER KAMÜ

(1913–1960)

SİZİF HAQQINDA MİF

Heç nə yox, təpəyə, ucaya qalxmaq uğrunda mübarizə insan qəlbini doldurmaq üçün kifayətdir. Odur ki Sizifi gərək bəxtiyar sanasan.

Allahlar Sizifə cəza kəsdilər ki, o, azman bir daşı dağın kəlləsinə qaldırsın, daşsa ora çatar-çatmaz, təzədən üzüuşağı yuvarlanmış olsun. Allahlar ona da əmin idilər ki, yer üzündə xeyirsiz və hədər zəhmət qəderinca ağır cəza yoxdur.

Homerə inanmış olsaq, Sizif bəndələrin ən ağıllısı, ən tədbirlişimiş. Ancaq başqa bir mənbəyə görə, onun əlindən qarət də gəlmiş. Burada bir ziddiyyət görmürəm. Sizifin cəhənnəmin əbədi zəhmətkeşi olması barədə hərə bir söz deyir. Hər şeydən əvvəl, onu allahları saya almadığına görə qınayıblar. Sizif onların sirlərini aləmə bəyan eləyirmiş. Asopun qızı Eginanı Yupiter qaçırbmış. Atası qızın birdən-birə yoxa çıxdığına mat qalib öz dərdini Sizifə danışır. Sizif də qızın başına gələni bilirmiş, şərt qoyur ki, əgər Asop Korinf qalaçasına su versə, onun işinə yarımağa hazırlıdır. Sizif göylərin qəzəbli ildirimindən yer üzündəki suyun bərəketini üstün saydı. Bunun cəzası cəhənnəm əzabı oldu. Homer orasını da deyir ki, Sizif, sən demə, Ölümün özünü qandallayıbmış. Pluton öz səltənətinə çökən kimsəsizliyə və sükuta göz qaldırıb baxmağa dözmürmüş. Onda müharibə allahını göndərir ki, Ölümü onun qəniminin cəngindən xilas eləsin.

Onu da deyirlər ki, son nəfəsində Sizif arvadını sınığa çəkibmiş və hökmü də bu olubmuş ki, ölündə onu torpağa tapşırmasınlar, cəsədini meydanın ortasına tullasınlar. Sizifin cəhənnəmə düşməyi də elə

buradandı. İnsan şəfqətinə yad olan belə bir itaətdən qeyzə gəlmış Sizif arvadının dərsini vermək üçün Plutondan möhlət istəyir. Elə ki qayıdır yer üzünü görür, sularдан içir, günəşin, dənizin-daşın nəfəsini özləyir, bir daha kölgələr dünyasına qayıtmağa həvəsi qalmır. Allahların xəbərdarlığı, hədə-qorxusu kara gəlmir. Ləpələri şirin lehcəli, torpağı gözoxşayan bir körfəzin sahilində uzun müddət beləcə ömür sürür. Axır ki, allahların səbri tükənir. Merkuri peyda olub Sizifin peysərindən yapışır, zorla aparıb cəhənnəmə salır, Sizifin qismət daşı isə artıq burada onu gözləyirdi.

Elə buradan bəlliidir ki, Sizif absurd qəhrəmandır. Öz ehtirasları, çəkdiyi iztirablar da belədir. Allahlara etinasızlığı, ölümə meydan oxuması və yaşamaq eşiq ona çox baha oturdu – əbəs yerə gücənməyə məhkum oldu. Fani ehtirasların qisməti bu imiş. Düzdür, Sizifin cəhənnəmdə başına gələn qovgalardan yerli-yataqlı xəbərimiz yoxdur. Miflərsə zehnimizi oyatmaqdən ötrü yaranıb. Sizif deyəndə azman bir daşı yerindən qoparıb yamaca qaldırmaq istəyən gərilmış bir bədən ağlımiza gəlir; qic olmuş, bir üzü nahamvar daşa söykək çöhrə, çamırlı yükə dirənmiş ciyin, büdrək ayaq və hər dəfə yenidən daşı yerindən tərpənməyə cəhd göstərən, ovucları torpağa bulaşmış əllər gözüümüz önlündə canlanır. Nəhayət, uzun-uzadı, həm də ahəngdar cəhd-çabalar nəticəsiz qalmır, əvvəli-axırı bilinməz zaman, səmasız bir məkan içərisində məqsədə çatır. Bir neçə an içində həmin daş dağın etəyinəcən yumbalanıb dayanır, gərək təzədən üzüyüxarı qaldırasan. Sizif aşağı enməkdədir. Sizif mənim üçün məhz həmin o süküt anında maraqlıdır. Onun, az qala, daşdan seçilməyən əzab keşifətini, özünün bitib-tükənməyən iztirablarına qənsər gedibən ağır, həm də qəti addımlarla aşağı enən həmin adamın özünü görməkdəyəm. Belə vaxtda onun qaçılmaz qismətinə bənzəyən düşüncəsi də yenidən qüvvət kimi üstünə qayıdır. Yüksəklilikdən allahların yuvasına enən çağında o, öz taleyindən daha yüksəkdədir. Sizif öz daşından kənəkdir.

Qəhrəmanımız şürə yiyəsi olduğundan bu mif faciəvidir. Sizifin hər addımına ümid dəstəkdirsə, belədə səhbət hansı cəzadan gedə bilər ki?! Bugünkü fəhlə də ömrü boyu beləcə yaşamaqdadır və onun müsibəti bundan heç də şükürlü deyil. Amma ara-sıra şüuru özünə

qayıdan çox nadir anlarda o, faciəvi olur. Allahların proletarı, gücsüz və üsyankar Sizif özünün sonu görünməyən bədbəxt taleyindən halidir. Bütün bunlar yalnız dağın ətəyinə enəndə ağlından gəlib keçir. Əslində, onun sitəminə çevriləsi xəyalın aydınlığı Sizifin qələbəsinə dönür. Elə tale tapa bilməzsən ki, onu nifrət üstələməsin.

Həmin eniş bəzən iztirablıdır, ancaq bu, nikbinlik içində də ötüşə bilər. Bu ifadə yerindədir. Dağın ətəyindəki öz daşına sarı enməkdə olan Sizifi yenidən təsəvvürə gətirirəm. İztirab əzəlidir. Yaddaş fani dünyanın görüntüləri ilə dolub-dasırsa və bəxtəvərlik duyğusu beləcə dözülməzdirsə, onda bir də gördün insannın qəlbini kədər çökdü: bu, daşın qələbəsidir, həmin daşın özüdür. Nəhayətsiz kədər yükünü daşımaq çox ağırdır. Həfsiman bağındakı gecələrimiz də belə keçir. Ancaq bizləri ələm-yesir etmiş həqiqətlər biz onları dərk edib anlayan kimi geri çəkiləcək. Öz taleyindən bixəber Edip də qismətinə beləcə boyun əymışdı. Faciə idrakla birgə başlayır. Kor-peşman olan Edip elə o andaca dərk eləyir ki, onun dünya ilə yeganə bağlantısı zərif qız əlidir. Məhz onda Edip tekəbbürlə bu sözləri deyir: “Bütün bu müsibətlərə baxmayaraq, ahillığım və qəlbimin böyüklüyü məni “hər şey yaxşıdır” söyleməyə məcbur edir”.

Dostoyevskinin Kirillovu necədirse, Sofoklun Edipi də bizi absurd qələbənin düsturunu anladır. Antik hikmət müasir şücaətə qaynayıb-qarışmış olur.

Absurdu özü üçün açan kəsin həmişə nəfsi çəkir ki, səadət dərsliyinə bənzər nəsə bir şey qaralasin. “Bu dar yolla gedərsək, necə?” Amma fani dünyada olan-olmaz birdir, səadət və absurd elə həmin bir olan yer üzünün yetirməsidir. Onların biri digərindən ayrı düşə bilməz. Orası yanlış olar ki, səadətin təvəllüdü mütləq absurdun kəşfiylə bağlanı. Ola bilər ki, absurd duyğusu səadətdən törəmiş olsun. “Məncə, hər şey yaxşıdır” – söyləyen Edipin sözləri müqəddəsdir. Bu kəlmələr insanın sərt və son kainatında səslənir. Onlar deyir ki, hələ bu, axır deyil, hələ hər şey bitib-tükənməyib. O sözlər bu dünyaya qəbahət və mənasız iztirablarla birgə varid olmuş Allahı dünyadan qovmaq niyyətindədir. Onlar taleyi insanın öz əlinə tapşırır, qismət deyilən şeyi insanların özlerinin öz aralarında görəcəyi əmələ döndərir.

Sizifin sezilməz sevinci burasındaymış. Onun qisməti ona məxsusdur. Daş onun əmlakıdır. Absurd insan da öz çəkdiyi əzablara beləcə nəzər yetiribən bütləri susdura bilir. Gözlənilmədən səssizliyə gömülümiş kainatda min-min məftun, zərifnidaların piçiltisi yer üzündən göylərə ucalmaqdadır. Bu, dünyadaki bütün simaların sırlı, qeyri-ixtiyari çağırışıdır – qələbənin astar üzü və əsl dəyəri budur. Kölğəsiz günəş yoxdur və gecəni də dərk eləmək labüddür. Absurd insan “hə” deyir və bundan sonra onun cidd-cəhdlerinin sonu görünmür. Əgər hər kəsin öz taleyi varsa, bu heç də qeybdən yazılmayıb, uzaqbaşı, insanın öz qisməti haqqında əvvəlcədən düşündüyüdür: o, alın yazısıdır və nifrətə layiqdir. Qalan nə varsa, insan özünü ölübükeçənlərin ağası sayır. İnsan bir anlığa çevrilib yaşılmış ömrünə boylananda Sizif daşın yanına qayıdır artıq onun taleyinə dönmüş əməllərin rabitəsiz düzümünü seyr etməkdədir. O, öz taleyini özü yaradıb, yaddaşı onu tam hala getirib və ölümlə sübuta yetirib. Cümlə bəşərin kökündə bəni-insanı soraqlayan, görmək niyyətində bulunan və gecənin sonsuzluğundan xəbərdar olan bir kəs – kor öz yolunu getməyindədir. Daş da yenə üzüshağıyuvarlanmaqdadır...

Mən Sizifi öz dağının ətəyindəcə boşladım! Daşımışa yüksək hər vaxt tapılar. Ancaq Sizif allahları inkar edən və azman daşları yerindən oynadan inamın ən uca həddini öyrədir. O da belə hesab edir ki, hər şey yaxşıdır. İndən belə öz hökmardarından məhrum kainat ona barsız və miskin görünəsi deyil. Daşın hər cincisi, külçənin gecəgözü, dağda hər parıltısı onunçün ayrıca bir aləmdir. Heç nə yox, təpəyə, ucaya qalxmaq uğrunda mübarizə insan qəlbini doldurmaq üçün kifayətdir. Odur ki Sizifi gərək bəxtiyar sanasan.

PYER QAMARRA

(1919–2009)

ONEZİMİN İXTİRASI

Şimal qütbünə yola düşməzdən əvvəl Onezimə baş çəkdim. Düz iki il el-obadan uzaqda olacaqdım. Onezimlə, əziz dostum Onezimlə görüşməmiş gedə bilməzdəm. Onu hamı tanırı. Həmin vaxtdan bəri şəkli dünyanın bütün qəzetlərində dərc olunub. Üzdən klassik alımlarə oxşayır, baxanda fikridağınıq, yaxud diqqətli olduğunu ayırd etmək olmur. Başı iri və tükstüzdür. Xirdaca gözləri bir cüt qara çəkmə düyməsinə oxşayır. Müsahibinə tərəf əyiləndə sıfətində həm mehribanlıq, həm də kinaya duyulur. Görəsən, kinaya edir? Baş çıxarmaq olmur. Amma mən deyə bilərəm ki, o ən yaxşı oğlanlardan biridir.

Bəli, onlara gəldim. O, məni özünün iş otağına apardı. Mən səfərə necə hazırlaşmağımdan, zooloji tədqiqat planlarımdan danışıldım. Nəzakətlə qulaq asdı, lakin elə laqeyd idi ki, elə bil, ona qonşu Sanua kəndindən xalamın bizə qonaq gəlməsini xəbər verirdim. Bir az sonra o yana çevrildi, aşağı əyilib masanın arxasından qara bir qutu çıxardı və onu mənim qarşımı, kağızların üstünə qoydu.

— Görürsənmi, — o, təntənəli səslə qutunu mənə göstərdi. — Daha hazırlırdır. İşləyir.

Mən təccübələ soruşdum:

— Nədən danışırsan? Bu nə qutudur?

Bu yerdə onun səbri bir az tükəndi.

— Yaxşı, mənim yazıçı-maşın düzəltmək üçün hazırladığım layihə yadındadır?

— Yazıçı-maşın?

— Bəli, elədir ki var, yazıçı-maşın!

Birdən hər şey yadına düşdü. Bu Onezimin o qədər layihəsi, o qədər ixtirası var ki...

— Vay səni! Onezim, yoxsa demək istəyirsən ki, həmin maşını...

Onun sıfətinə xoş bir təbəssüm qondu.

— Bəli, bəli! Mən həmin maşını ixtira etdim. Bu, şah əsərləri yaradan bir maşındır. Özü də yaxşı işləyir.

— İşləyir?

— Çox gözəl işləyir. Göstəriş verirsin, o əməl edir. Fəxr edirəm ki, çox cəld işləyir.

— Cəld işləyir?

— Bəli. 35 dəqiqəyə Saqanın romanlarına bənzər bir roman yazır. Ronsar üslubunda bir sonet on saniyəyə hazır olur. Daha iri əsərlər üçünsə vaxt müxtəlifdir: bir saat, bir saat yarım... Dünən axşam Korneyin nəşr olunmamış bir faciəsini qırx beş dəqiqəyə, Rembonun uzun bir poemasını isə iyirmi səkkiz saniyəyə hazır etdim... Təsəvvür edirsənmi?

Yox, təsəvvür edə bilmirdim.

— İnanmaq olmur, Onezim! Axi o, necə işləyir?

— Elektronikanın əlində bu, sadə bir işdir. Burada, görürsənmi, sağ tərəfdə hər ədəbi janr üçün bir düymə var: nağıl, roman, poema, dram, fəlsəfi əsər və s. Solda isə balaca bir mikrofon var. Seçdiyin janrin düyməsini basırsan, mikrofona təref əylilib deyirsən: Rable, Viktor Hüqo. Xülasə, xoşun gələn müəllifin adını deyirsən... Sonra isə ortadakı qırmızı düyməni basıb gözləyirsən. Əsərin əlyazması maşının arxasından iki nüsxədə çıxır. Sən ağ kağız ver, vəssalam...

Mən təəccübələ əllərimi yuxarı qaldurdum:

— Onezim, əgər sənin ciddi adam olduğunu bilməsəydim...

— Mən səninlə ciddi danışırəm. Maşın işləyir! Özün də istəsən, baxa bilərsən... Əlyazmalar oradadır...

O, səliqə ilə yazı maşınınında yazılmış bir yiğin kağızı göstərdi. Mən irəli cumub kağızları vərəqlədim. Onezim yalan demirmiş. Burada ondan çox şah əsər vardi! Balzakin görünməmiş bir əsəri. Jirodunun xırda bir yazısı, Moris Drüonun iri bir tarixi romanı, Viktor Hüqonun yarım dütün poeması, hamısı gözəldir...

Onezim barmağını kağızların üstünü qoydu:

— Bir saat iyirmi dəqiqə Drüona sərf edilib, gözəl əsərdir. Otuz yeddi dəqiqə isə Jiroduya... Elə bunların gəliri mənə bəsdir.

Mən həyəcandan çəşib qalmışdım.

— İndi sən nə edəcəksən, Onezim? Bu əlyazmalarının müəllifi olacaqsan, eləmi? Axı onlar sənindir. Onlar nə Viktor Hüqonun, nə də Jirodunun əsərləridir... Sən məşhur adam olacaqsan, bütün ədəbiyyat mükafatlarını alacaqsan. Nə naşirlər, nə də tənqidçilər bir şey anla-mazlar. Yaxşı, bəs bu maşın necə işləyir? Elektronikadır — çox yaxşı, amma, hər halda...

O, tamam ciddi bir görkəm aldı.

— Çox mürəkkəb işdir. İnanmiram ki, səni başa sala biləm. Riyaziyyatı yaxşı bilmirsən. Sənə ancaq onu deyə bilərəm ki, maşın işləyir.

— İndi isə həm sənin, həm də mənim nailiyyətlərimiz şərəfinə içəcəyik. Bir az viski ilə aran necədir?

O, öz mətbəxinə tərəf getdi. Soyuducunun içindən nə isə götürdü. Mən lap mat qalmışdım. O, sualıma cavab vermədi. Görəsən, bu şah əsərləri neyləyəcəkdi? Nəşriyyatlara və müsabiqələrə göndərəcək. Amma nə hay-küy düşəcək! Ay səni Onezim, axı o, liseydə yazı işindən həmişə aşağı qiymət alırdı... Riyaziyyat və fizika üzrə isə, şübhəsiz, hamudan yüksək idi. İndi bütün ədəbiyyatçıları geridə qoyacaq! Ədəbiyyatın gözü olacaq. Onun işi öz sehrlı qutusuna tərəf əyilib sadalamaqdır: Anatol Frans, Heminquey... Şah əsərləri yazan bu maşın 35 dəqiqə 47 saniyə ərzində tayı-bərabəri olmayan bir roman, misli görünməmiş bir dastan yazacaq... Vay səni Onezim! O, doğrudan da, bir şey icad eləmişdi, amma nə idi bu icad olunan?

Fikirləşdim ki, səfərimi təxirə salım. İstəyirdim, əzizim Onezimin uğurunun şahidi olum. Amma qala bilməzdim. Bütün hazırlıq görülmüşdü...

O, mənə bir qədəh verdi:

— Şimal qütbündə qazanacağın müvəffəqiyyətin şərəfinə!

— Sənin alacağın Nobel mükafatının şərəfinə, Onezim!

* * *

Mən gəmi ilə yola düşdüm. Sağ-salamat gedib mənzilə çatdım. Elmi işə başım elə qarışmışdı ki, Onezimin əfsanəvi ixtirası, az qala,

tamam yadımdan çıxmışdı. Radioya qulaq asmağa vaxtum yox idi, həm də ki radio heç Onezim haqda danışmur. Qəzetləri isə gec alırdım.

Səfərim sona yaxınlaşanda mətbuatda Onezim haqda hay-küy qalxdı. Onun şəklini və tərcümeyi-halını dərc etdilər. Bir axşam kayutunda oturub yenicə aldığım qəzetləri vərəqləyirdim. Qəfildən beş sütunluq bir məqalənin başlığını görüb diksindim:

“Onezimin qeyri-adi ixtirası”.

Mən başımı silkələdim. Deməli, o, öz ixtirasını bəyan edib. İndi bütün dünya biləcək ki, o, silsilə ilə şah əsərlər yaratmağa qadirdir... Yəqin, özü bir nəşriyyat açacaq... Hər halda, bu, böyük qələbədir. Onezimin qələbəsidir.

Bəli, bu, Onezimin qələbəsi idi.

Lakin məqalədə söhbət ədəbiyyatdan getmirdi. Onezim qeyri-adi elektron tava ixtira edibmiş. Görünür, gözəl maşındır, onda həm toyuq, həm bifşteks, həm də quzu ətindən kotlet qızartmaq olur. Onezimin məşhur tavası bütün dünyani dolanırdı! Bu gün bizim hamımız belə bir reklamu əzbər bilirik: “Əti daş dövründəki kimi qızardığınız kifayətdir, Onezim tavasından istifadə edin!”

Bəs ədəbiyyat? Onezimin yazıçı-maşını xarab çıxdı yəni?

Parisə qayidan kimi Onezimin yanına tələsdim. O dəyişməmişdi. Həmişəki kimi irəli əyilmiş iri gövdə, həmişəki qara gözlər, həmişəki mehriban təbəssüm. Lakin onun təbəssümündə azacıq gözaçarpan bir dalğınlıq duyurdum.

– Necəsən, Onezim?

– Yaxşıyam, lap yaxşıyam. Səhhətim əladır. Puldan da korluq çəkmirəm.

O, mənzilini rənglətmışdı, təzə mebel almışdı, təzə kostyum geymişdi...

– Bunlar tavanın qazanclarıdır?

– Bəli, – o, təvazökar səslə cavab verdi. – Tava yaxşı satılır. Çoxlu müqavilə bağlamışam. Mən milyonerəm. Özün necəsən? Şimal qütbündə nə var, nə yox?

– Çox maraqlı yerdir, – dedim. – Pinqvinlər haqda bir kitab çap etdirmək istəyirəm...

– Hə! – o, fikirli-fikirli dilləndi. – Naşir tapmışanmı?

– Hələ yox. Kitab hazır deyil. Yaxşı, Onezim, de görək, o maşın necə oldu?

– Maşın?

– Hə, sənin məşhur maşının, şah əsərlər yazan... O xarab oldu? İslədəsi olmadın?

– Hə! Əlbəttə, işlətdim, – dedi. – Maşın çox işlədi.

O, əlini qaldırıb yorğun bir hərəkətlə öz kitabxanasını göstərdi.

– Maşın mənim üçün onlarca şah əsər hazırladı... Əsərlər sənin ixtiyarındadır. Əgər Şimal qütbünə qayıtsan, onları özünlə apara bilərsən...

– Sən onları naşirlərə təklif etmədin?

O, ciyinlərini çəkdi.

Mən əsəbileşdim.

– Nə demək istəyirsən? Yoxsa, onları bəyənmədilər? Doğrudanmı, Onezim, naşirlər sənin şah əsərlərini qəbul etmədilər? Ola bilməz. Bəlkə, bir anlaşılmazlıq olub, elektronika işləməyib? Bu maşın...

O, quru bir tərzlə sözümüz kəsdi:

– Maşına söz ola bilməz. Amma naşirlər onun yazılarını qəbul etmirlər. Eh! Sənə bir qovluq məktub göstərərəm. “Kallimar”, “Jülyar”, “Plon” kimi nəşriyyatlardan məktublar almışam. Hamısı eyni cavab yazır: “Lütfkarlıqla bizə təqdim etdiyiniz əlyazmasını məmənuniyyətlə oxuduq. Təəssüf ki, onun nəşri bizim nəşriyyatın imkanlarından kənardır...”

– Axı nə üçün?

– Bu yerdə, demek olar ki, həmişə eyni bəhanə: “Hiss olunur ki, Balzakin təsiri altındasınız...” “Şübə yox ki, siz Moris Drünon əsərlərini çox oxumusunuz...” “Təəssüf ki, siz Erve Bazenin əsərlərinə baş barmağınızı bələd olan kimi bələdsiniz...” Hər dəfə də “təəssüf ki!”

– Deməli, hamısına etiraz edirlər?

– Hamısına!

– Dəhşətdir! Amma ağlıma bir şey gəlib. Götür maşını, əyil mikrofona tərəf. Korney, Zolya, yaxud Saqan demək əvəzinə, sadəcə, öz adını de, de: “Onezim”. Onda alınan əsər sənin özünün olacaq.

O, dodaqcu gülümsündü:

— Yəqin, özün fikirləşirsen ki, mən bunu etməmiş olmaram. Mən “fəlsəfi əsər” düyməsini basdım, sonra mikrofona öz adımı dedim: Onezim.

- Sonra?
- Qırx üç saniyəyə yüz səhifəlik bir əlyazması hazır oldu.
- Əsərin adı nə idi?
- “Toyuğun, bifşteksin və quzu ətindən kotletin yeni elektron üsulla bişirilməsinə dair bəzi mülahizələr”.

MÜNDƏRİCAT

Ön söz	5
JAN BATİST MOLYER	
Skapenin kələyi (<i>tərcümə edəni Elçin</i>)	14
ŞARL PERRO	
Büllur başmaq (<i>tərcümə edəni Xalidə Hasilova</i>)	63
Çəkməli pişik (<i>tərcümə edəni Şəfiqə Ağayeva</i>)	69
FRANSUA MARİ VOLTER	
Kandid, yaxud optimizm (<i>tərcümə edəni Nəzakət Ağazadə</i>)	74
PYER ÖGÜSTEN KARON DE BOMARŞE	
Fıqaronun toyu (<i>tərcümə edəni Cəfər Cabbarlı</i>)	95
ANRİ DE SEN-SİMON	
Təşkilatçı (<i>tərcümə edəni Hamlet Qoca</i>)	189
KLOD JOZEF RUJE DE LİL	
Marselyeza	191
PYER JAN DE BERANJE	
(<i>tərcümə edəni B.Behbudov</i>)	194
Azad insan	194
Qocalıq	196
ANRİ MARİ STENDAL	
Vanina Vanini (<i>tərcümə edəni Vidadı Paşayev</i>)	198
ALEKSANDR DÜMA	
Aleksandr Düma Azərbaycanda	225
Qafqaz səfəri (<i>tərcümə edənlər Qəzənfər Paşayev, Həmid Abbasov</i>) ..	226

VİKTOR HÜQO

Uşaqlıq (<i>tərcümə edəni Şamil Zaman</i>)	259
Əkinçi (<i>tərcümə edəni Şamil Zaman</i>)	259
Barrikada üzərində (<i>tərcümə edəni Şamil Zaman</i>)	260

JERAR DE NERAL

Dayanacaq (<i>tərcümə edəni Hamlet Qoca</i>)	262
Lüksemburq xiyabanı (<i>tərcümə edəni Hamlet Qoca</i>)	262
Sonet (<i>tərcümə edəni Hamlet İsaxanlı</i>)	263

ALFONS DODE

Balaca Madu (<i>tərcümə edəni Hacı Haciyev</i>)	264
---	-----

POL VERLEN

Hamidan gözəl dəniz (<i>tərcümə edəni Hamlet Qoca</i>)	300
Şirin yuxu (<i>tərcümə edəni Hamlet Qoca</i>)	301
Qadın və pişik (<i>tərcümə edəni Hamlet Qoca</i>)	301
Qəlbime göz yaşım axır (<i>tərcümə edəni Hamlet Qoca</i>)	302
Sənin üçün, məhəbbətim (<i>tərcümə edəni Rafiq Musayev</i>)	303
Ömrümüz üstə yuxu çökür... (<i>tərcümə edəni Telman Nəzərlı</i>)	303
Qaspar Ozenin mahnisi (<i>tərcümə edəni Telman Nəzərlı</i>)	304
Şəhərə yağış yağır (<i>tərcümə edəni A.Kəmələ</i>)	304

Gİ DE MOPASSAN

Dilənci (<i>tərcümə edəni Afaq Məsud</i>)	306
---	-----

ARTUR REMBO

Heyranlıq (<i>tərcümə edəni Rəsul Rza</i>)	310
Duyum (<i>tərcümə edəni Rəsul Rza</i>)	311

JÜL RENAR

Gündəlik (<i>tərcümə edəni Rafail Nağıyev</i>)	312
--	-----

GİYOM APOLLİNER

Mirabo körpüsü (<i>tərcümə edəni Hamlet Qoca</i>)	329
---	-----

ANDRE MORUA

Necə oldu ki, Pyer Duş məşhurlaşdı? (<i>tərcümə edəni Elçin</i>)	331
--	-----

POL ELÜJAR

Qüssə (tərcümə edəni Hamlet Qoca)	336
Haqq-ədalət (tərcümə edəni Hamlet Qoca)	336
Azadlıq (tərcümə edəni A.Kəmələ)	337
Söndürülmüş işıqlar (tərcümə edəni Rəsul Rza)	337
Gözəllik (tərcümə edəni Rəsul Rza)	338
Fehlə (tərcümə edəni Rəsul Rza)	338
Poeziya tənqidü (tərcümə edəni Rəsul Rza)	339
Məskunlar (tərcümə edəni Rəsul Rza)	339

MARSEL EME

Cırdan (tərcümə edəni Hamlet Qoca)	340
--	-----

JAN-POL SARTR

Lizzi (tərcümə edəni Süleyman Rüstəm)	347
---	-----

ÜMMÜL BANU

Qafqaz günləri (tərcümə edəni Hamlet Qoca)	380
--	-----

ANRİ TRUAYA

Süni mərmər (tərcümə edəni Elçin)	400
---	-----

MARI LUİZA VER

Peretin nağılları (tərcümə edəni Hamlet Qoca)	406
---	-----

ALBER KAMÜ

Sizif haqqında mif (tərcümə edəni Hamlet Qoca)	426
--	-----

PYER QAMARRA

Onezimin ixtirası (tərcümə edəni Hamlet Qoca)	430
---	-----

FRANSIZ ƏDƏBİYYATI ANTOLOGİYASI



“Şərq-Qərb” Nəşriyyat Evinin məhsuludur.

**www.eastwest.az
www.fb.com/eastwest.az**

Buraxılış məsul Sevil İsmayılova

Dizaynerlər Nərgiz Əliyeva

Elşən Qurbanov

Texniki redaktor Gültəkin Cəfərova

Texniki direktor Allahverdi Kərimov

Nəşriyyat direktoru Rasim Müzəffərli

Çapı imzalanmışdır: 22.11.2013. Format 60x88 1/16. Ofset çapı.

Fiziki çap vərəqi 27,5. Sifariş 13340. Tıraj 7000

“Şərq-Qərb” Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17

Tel.: (+99412) 374 83 43, Faks: (+99412) 370 18 49



Nəşriyyat Evinin bütün kitablarının toplusu:
<http://www.eastwest.az/az/books/> ünvanda